


DÜNYA ƏDƏBİYYATI
KLASSİKLƏRİ



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında”
2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

CON
MILTON

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Con Milton. Seçilmiş əsərləri.
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 496 səh.

ISBN 978-9952-32-110-4

Tərcüməçi və ön sözün müəllifi:

ZAHİD SARITORPAQ

Redaktor:

SALAM SARVAN

Korrektorlar:

AQŞİN MƏSİMOV

LƏTAFƏT SƏMƏDOVA



Mətn: Bakı Slavyan Universitetinin
nəşriyyatı

© "Şərq-Qərb" Nəşriyyat Evi, 2013

www.eastwest.az

www.fb.com/eastwest.az

TƏRCÜMƏCİDƏN

Con Milton dünya ədəbiyyatının elə nadir nümayəndələrin-dəndir ki, əsərlərinin sırrı, sehri zaman-zaman öyrənilsə də, sanki, hər dəfə yenidən kəşf olunur. Bu üzdən onun yaradıcılığına olan maraq üç əsrdən artıqdır ki, tükənmək bilmir. Xüsusilə də yaradıcılığının şah əsəri sayılan “İtirilmiş cənnət” poemasına zamanın hansı dönməmində olursa olsun nəzər saldıqda, bu əsərin dünyada gedən ictimai-siyasi proseslərin özeyində nə durduğunu dərk etmək baxımından sanballı bir tutalğa olduğu görünür.

Con Milton kim idi? O, 1608-ci ildə Londonda doğulub, 1674-cü ildə, elə orada dünyasını dəyişən böyük ingilis şairi, siyasi xadimi, mütəfəkkiri idi. Con Milton əvvəlcə evdə, sonra müqəddəs Pavel məktəbində, daha sonra isə məşhur Kembric universitetində mükəmməl təhsil almışdı. Kamilləşmək yolunu davam etdirən gənc, atasının London yaxınlığındakı Hortonda yerləşən malikanə-sində özünə qapılaraq özünüdərkə və özünütədqiqə geniş vaxt ayırmışdı. O, bu yolla qarşısına qoyduğu dünyəvi, fəlsəfi, dini suallara cavab tapmağa çalışırdı. Onun ömrünün bu dönəmi son dərəcə maraqlı məqamlarla zəngindir. Görünür, təkcə daxili dünyasına qapılmaqla kifayətlənməyin yanlış olduğunu dərk eləyən gənc Milton səyahətə çıxmışçı vacib sayır, 1637-38-ci illərdə Fransaya və İtaliyaya səfər edir. Bu ölkələrə səyahət etməsi formallaşmaqdə olan yaradıcı insan kimi ona xeyli mənəvi material verir. Onun biografiyasını öyrəndikdə belə bir qənaətə gəlmək olur ki, Con Milton bu səyahətə, sadəcə, gəzmək, görmək məqsədilə deyil, həm də o dövrün tanınmış simaları ilə tanış olmaq, görüşlər keçirmək amacıyla çıxmışdı. Onun bu səyahət zamanı dahi Qaliley və o dövrün digər məşhur şəxsiyyətləri ilə də görüşdüyü məlumdur.

Bütün bunlara rəğmən, düşünmək olardı ki, Con Miltonun ömrünün qaynar çağları, yəni gənclik illəri fəvqəladə hadisələrlə zəngin

olmuşdur. Amma onu bütün dahilərdən fərqləndirən cəhət ondadır ki, o, ömrünün birinci yarısını, demək olar, bütünlükə sakit, könül rahatlığında, dincliklə keçirmişdir. Ruhi əzablar və iztirablar isə böyük mütəfəkkiri yalnız ahil çağlarında, qocalıq illərində haqlamışdır.

Onun gənclik illerinin ruhi durumunu həmin dövrdə yazdığı ilk poemaları səciyyələndirir. Qələmə aldığı "Şən" adlı poemasında o, ideallaşdırıldığı insanın işıqlı həyatı, qayğısızlığı haqqında söhbət açırsa, "Dalgın" poemasında onun kədərini və qayğılarını təsvir edir. Bu poemalar həcmə qısa olsa da, ülvi hissələrlə yoğrulmuş, incə duyğularla süslənmişdir. Onu da qeyd etmək lazımlı gəlir ki, şairin bu üslubda bir daha nəsə yazdığını rast gəlinməyib.

O dönmədə qələmə aldığı "Laysidas" və "Komus" əsərlərində də ehtiraslı gəncliyin nəbzi döyüñür. Adları çəkilən poemaların birincisində Con Milton kənd həyatının ideal təsvirini verir. Amma əsərin ovqatı qəlbi vətənpərvərlik duyğularıyla döyünen şairin inqilabi notlara fanatikcəsinə aludəciliyini göstərir. "Komus" əsərində isə təbiətin sonsuz gözəlliyi ilə insan qəlbinin ayrılmaz bir varlıq olduğu ustalıqla qələmə alınmışdır. Ümumiyyətlə, həmin dönmədə Con Milton öz əsərlərini oxucu dairələrinə çıxarmaqla, sanki, öz iç dünyasının parametrlərini göstərir, daha böyük bir aləmə baş vurmağa hazırlaşlığına işaret edirdi. Sözsüz ki, bunlar fərziyyədir və onu sevən tədqiqatçıların saygılarından irəli gələn mülahizələrdir.

Əgər bölgü aparmış olsaq, 1640–60-cı illəri Con Miltonun yetkinlik illəri kimi götürməliyik. İtaliya və Fransa səfərindən zəngin təəssüratlarla dönen şair Londonda yerləşir, öz bacısı (bəzi mənbələrdə qardaşı) uşaqlarının tərbiyəsi ilə məşğul olur. Bu işə olduqca dərindən könül bağlayan şair "Samuel Hartlibi tərbiyə etmək üçün traktat" adlı əxlaqi dəyərləri özündə əks etdirən risalə də yazmışdır. Burada o, əsasən, öz bioqrafik maraqlarını ön plana çəkməklə hər hansı ətalət və geriliyə mənfi münasibətini açıqlayır.

Con Milton ömrünün otuz beşinci ilində Meri Pauel adlı bir xanımla evlənir və tezliklə bütün sakit həyatı alt-üst olur. O, ailə həyatıyla bağlı bir sıra bəlalarla və maddi çətinliklərlə üzləşir. Həyat yoldaşı evliliklərinin birinci ilindəcə ondan üz çevirir. Bu isə, öz növbəsində, şairi dəhşətli ümidsizlik hissi ilə baş-başa

buraxır. Odur ki gümanı qələm və kağızdan başqa heç nəyə və heç kimə gəlməyən Con Milton öz şəxsi ailə uğursuzluğu haqqında polemik xarakterli “Boşanmanın doktrinası və intizamı” adlı bir risalə də yazır.

Geniş ailə mühitində özünü yalqız görən şair, qocalığı bax beləcə – tam tənhalıq şəraitində qarşılamalı olur. Düzdür, o vaxta kimi onun həyatında bəzi məqamlar baş vermişdi; məsələn, Meri Puel geri qayıtmışdı. Amma onunla çox az yaşamış, tezliklə dün-yasını dəyişmişdi. İkinci arvadı və qızları isə onun mənəvi dünyasına tamamilə biganə idilər. Con Milton qızları ilə heç cür dil tapa bilmirdi. Hərdən onlara anlamadıqları dillərdə ucadan bəddii əsərlər oxutdurur, beləliklə, qızlarında özünə qarşı ikrah hissi oyadırdı. O, tamamilə özünə qapılmışdı. Tənhalıq və eyni zamanda böyük yaradıcılıq üfüqləri ona geniş qucağını açmışdı. Bu isə artıq ömrünün müdrilik çağı, sonuncu dönəmi idi. Elə o illərdəcə – 1660–74-cü illər ərzində şair üç məşhur poemasını – “İtirilmiş cənnət”, “Qaytarılmış cənnət” və “Mübariz Samson” əsərlərini yaradaraq böyük rezonans doğurmuş, hər yerdə şöhrət qazanmışdı. Qeyd etmək lazımdır ki, Con Milton bu əsərləri yazana qədər də İngiltərədə kifayət qədər tanınmış nüfuzlu bir şəxs idi. Hələ neçə illər önce o, müstəqillər partiyasına üzv olduqdan sonra günün vacib məsələlərini özündə cəmləşdirən müxtəlif siyasi pamphletlər yazaraq yarımrəsmi mətbü orqan olan “*Merkurius politikus*” jurnalının səhifələrinə çıxarırdı, İngiltərənin ictimai-siyasi həyatının, demək olar ki, bütün təbəqələrinə nüfuz edirdi. O, yetkinlik dönəmi adlandırdığımız çağlarında söz azadlığı tələbindən tutmuş, ta katolik kilsəsinə qarşı yönəlmiş reformasiya hərəkatına və azad birliliklə qurmaq üçün səmərəli yollar teklifinə qədər, demək olar ki, bütünlüklə ingilis inqilabını əhatə edən mövzularda, təxminən, 25 pamphlet yazmışdı. Bu dönəmdə İngiltərədə parlamentli idarə sistemi yaranmışdı və Con Milton hökumətdə latındilli yazışmalar üzrə katib vəzifəsini tutmuşdu. Onun bir sıra dövlətlərlə beynəlxalq siyasi yazışmalar apardığı da məlumdur. Amma zaman öz işini görürdü. Taleyin acı hökmü bu dahi mütefəkkiri öz caynağına alırdı. 1652-ci ildə onun gözləri tutulmuşdu. Bu, onun nəinki mənəvi və cismani, eləcə də maddi durumuna pis təsir göstərirdi. Partiyasının süquta uğraması da onun üçün ağır zərbə idi. Bütün bu məhrumiyyətlər isə onun

ölümünü yaxınlaşdırırıdı. 1674-cü ilin dekabrında büyük mütefəkkirin qəlbi əbədi olaraq susdu.

Bu gün Con Miltonun adı dünya ədibləri sırasında ucalardadır. Daha ucalarda – Merkuri planetinin kraterlərindən birində isə onun adı əbədiləşdirilmişdir. Onun qısa tərcümeyi-halı yuxarıda qeyd olunanlardan ibarətdir.

Qayıdaq əsas məsələyə: “İtirilmiş cənnət”in epik janrıda yazılıması bir tərcüməçi kimi mənim üçün çətinliyin əsas tərəfi deyildi. Onun ilahi kitablara söykənən bir əsər olması, sanki, özüne daha ciddi münasibət tələb etdiyini, tarixi faktlara söykənən obrazlarla zənginliyi baxımından da xüsusü diqqət istədiyini bildirirdi. Bu əsərlə canlı temas qurmadan, onu özlüyündə yaşamadan nəinki tərcümə etmək, heç onun ruhuna belə yaxın düşmək olmazdı. Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: dilimizin daha çox lirik imkanlarını və epik janrıda yazılmış bu əsərin tarixi, dini, mifik, xüsusilə də coğrafi faktlarla, terminlərlə, adlarla hədsiz yüksəldiyini nəzərə almağı və çıxış yolu tapmağı vacib bildim. Oxucunu yormamaq üçün milli dastançılıq ənənələrimizin zəngin təcrübəsinə müraciət etməklə ingilisdilli orta əsr sərbəst nəzmini sxolastik bir müstəvidən Azərbaycan dilinin lirik, oynaq və qafiyəli şeir müstəvisinə keçirməyə maksimum cəhd göstərdim. Amma bu zaman əsərin daxili nizamina, strukturuna, adları çəkilən bütün amillərin maksimum qorunub saxlanılmasına çalışdım. Sözsüz ki, burada Con Milton əsərlərinin dünya dillərinə tərcüməsi praktikasına da istinad etməyi önemli saydım; məsələn, məni 1859-cu ildə rus tərcüməcisi Y.Jadovskayanın belə bir cəhd göstərərkən yaşadığı problemlər də qorxutmadı. Çünkü sonrakı dönəmlərdə, məsələn, 1871-ci ildə bu əsərin başqa bir rus tərcüməcisi S.Pisarev tərəfindən rus dilinə çevrilmiş olduqca uğurlu variantı faktını aşkarladım. Bu da məni daxili imkanlarımı səfərbər etməyə ruhlandırdı.

Tərcümə prosesində süjetin daxili inkişafına, orada gedən proseslərə o qədər aludə olmuşdum ki, hərdən özümə belə bir sual da ünvanlayırdım: görəsən, bu əsər, doğrudanmı, insan təxəyyülünün məhsuludur, yoxsa qavranılması mümkün olmayan ilahi bir diktədir? Həm dünya əhəmiyyətli bu azman əsəri, həm də onun ölməz müəllifinin bioqrafiyasını mükəmməl öyrəndikdən sonra belə bir qənaətə gəldim ki, bu poemani yalnız Con Milton kimi

keşməkeşli bir tale yaşamış insan, fəvqəladə istedad sahibi olan bir yazar, puritan təfəkkürlü bir dindar yaza bilərdi. Buraya onu da əlavə edim ki, əgər səmavi kitablar olan Tövratın və İncilin süjet xətti Con Milton tərəfindən başlıca meyar kimi götürülməsəydi, yuxarıda sadaladığım keyfiyyətlər bütünlükə bu bitkin epopeyanın ərsəyə gəlməsində yetərli olmazdı.

“İtirilmiş cənnət” yolundan saparaq Tanrıya qarşı qiyama qalxmış mələklərin aqibətindən və ilk insanların süqutundan bəhs edən ortodoks bir xristian dünyagörüşüyle yazılmış on iki hissədən ibarət epik poemadır. Əsər 1667-ci ildə on hissədə, 1674-cü ildə isə on iki hissədə ilk dəfə oxuculara təqdim olunmuşdur. Bu epik yaradıcılıq nümunəsi öz bədii həllini, əsasən, fəvqəlbəşər obrazların Tanrı səltənətindəki gərdişində, mələklər aləmində cərəyan edən hadisələrin inkişafında tapmışdır. Böyük mütəfəkkir özündən əvvəlki dahi söz ustalarından fərqli olaraq poemada təkcə ilk səmavi kitabların obrazlarından istifadə etməklə kifayətlənməmiş, həm də bu ilahi kitabların üslubuna müraciət etmişdir. O, bəzi antik döñəm şairlərinin qəhrəmanlıq epopeyalarında, orta əsr yazarlarının məşhur əsərlərində, məsələn, A.Dantenin “İlahi komediya”sında qabarılq nəzərə çarpan şair təxəyyülünün geniş imkanlarına, sanki, bilərəkdən yer verməmişdir. Bununla da son dərəcə çətin bir yol seçmiş və onun öhdəsindən layiqince gəlmışdır. Burada söhbət Tanrının ucalığını, yenilməzliyini göstərmək üçün edilən çılpaq cəhd'lərdən getmir, sadəcə, bütün bu deyilənlərə ilahi bir rakursdan baxmaqla həmin məqama olduqca peşəkar tərzdə yanaşmaqdan gedir. Əsərdə realizm əlamətləri yox dərəcəsindədir. Buna səmavi obrazların böyük üstünlüyü imkan vermir. Con Miltonun sillogizmi heç də uydurma obrazlar üzərində inkişaf etməmişdir. Poemadaki surətlərin, demək olar ki, hamısı xristian həyat tərzi yaşıyan xalqın təsəvvürlərində, ənənələrində dərin köklər saldığı üçün şair düşünülmüş surətlərə, təxəyyül məhsulu olan obrazlara müraciət etməmişdir. Çünkü o, ənənələrə və xalqa sıx bağlı olan, bu anlamda öz prinsipiallığı ilə seçilən şəxsiyyət idi.

Əsərin misilsiz əhəmiyyəti göylə cəhənnəm arasında gedən mübarizənin psixoloji mənzərəsinin yaratdığı ovqatdadır. Özünün ictimai-siyasi həyatında üzləşdiyi ağlaşığın mənzərələr Con Miltonu ölməz İblis obrazı yaratmağa sövq etmişdir. Bu obrazın

başlıca səciyyəsi azadlıq yanğısıyla hər şeyi itirən İblisin şərə necə qovuşması, süqtundan qürur duyması və cəhənnəmin girdablarında mərəkə (pandemonium) qurması, oradan göylərə hədələr göndərməsidir. Əsərin əvvəllerində verilmiş İblisin məglub silahdaşlarına xitabən ilk səslənişi alleqoriya xarakteri daşıyan dini üslubun ruhuna yad olmaqla diqqəti çəkir. Təsadüfi deyil ki, poemanın məhz bu hissəsi dünya romantiklərinin əsərlərində demonizmin inkişafına təkan vermiş, xüsusilə Bayronun yaradıcılığına öz güclü təsirini göstərmişdir. Adəm və Həvvanın cənnəti itirməsi isə insan nəfsinə açılan, hələ də davam edən ilahi bir cəbhənin ilk qurbanlarının psixoloji durumunu xarakterizə edir. Əsərdə Yerin, Göyün, İnsanın yaradılması səhnələri, İblis nifreti, İnsan və Tanrı sevgisi, Mələk sədaqəti, Ölüm, Günah, Şər kimi əbədi və əzəli məsələlər inanılmaz boyalarla verilmişdir.

“Qaytarılmış cənnət” isə Con Miltonun ilahi kitablardan götürülmüş motivlər əsasında yazdığı ikinci böyük əsəridir. Əsər 1668-ci ildə yazılmışdır. Amma “İtirilmiş cənnət”dən fərqli olaraq o, İncilin süjet xəttini özündə ehtiva etmir. Şairin sərbəst təxəyyülünün məhsulu olan bu əsər şərə qarşı ilahi dirənişi əks etdirir. Burada İsa Məsihin mübarizə tarixinin mühüm səhnələri əks olunmuşdur. Bu əsərdə şairin ustalığı onun yaratdığı əbədi Xeyir və Şər konflikti fonunda önə çəkilən tarixi mənzərələrin təsviriylə üzə çıxır. Halallığın əbədi təntənəsinin heç bir real tarixi gedışata boyun əymədiyini və ucalarda durduğunu göstərən şair oxucunu saxta dilemmalar qarşısına deyil, həqiqi seçim öünüə gəlməyə məcbur edir. Doğrudur, “İtirilmiş cənnət”dən fərqli olaraq burada mövzunun sanbalı arxa plana keçir, bir qədər soyuq və əhatə dairəsi məhdud kimi nəzərə çarpır. Bütün bunlara baxmayaraq, “Qaytarılmış cənnət” şairin yaradıcılığında əsas yerlərdən birini tutan dini-fəlsəfi əsərlər silsiləsinin mühüm hissəsidir.

Zahid Saritorpaq

İTİRİLMIŞ CƏNNƏT

(poema)



İTİRİLMİŞ CƏNNƏT

BİRİNCİ KİTAB

MƏZMUN

Birinci kitab əvvəlcə əsərin məzmununu qısaca bəyan edir; nəyin ucbatından Cənnətə – öz məskənlini itirmiş insanın dirlənilməsi, sonra süqutun səbəbi göstərilir. İlan, daha doğrusu, ilan cildində Tannya qarşı qiyama qalxmış İblis saysız-hesabsız Mələklərin legionlannı üsyana cəlb edir, amma Tannın hökmü ilə bütün qiyamçı qoşunlarla birlikdə Gök Üzündən Cəhənnəmə atılır. Bu hadisələri xatırladaraq poema dərhal əsas məsələyə – İblisi və onun Mələklərini Cəhənnəmdə təsvir etməyə keçir. Həc də Yerin mərkəzində deyil, zülmət qaranlıqda, daha doğrusu, Xaosda yerləşən Cəhənnəmin təsviri davam edir (güman olunur ki, Gök və Yer hələ yaradılmamışdı, bu səbəbdən də onlar üzərində mənfurlann cazibəsi yox idi). Alçaldılmış və devrilmiş İblis öz Mələkləri ilə birlikdə qaynar gölün içində uzanır, amma tezliklə sarsıntıdan ayılaraq rütbəsinə və ləyaqətinə görə özündən sonra birinci olan silahdaşını yanına çağırır. Onlar öz bədbəxt vəzly-yətləri haqda söhbət edirlər. İblis yaddaşsızlıq içində hələ də eləcə donub-qalmış bütün legionları oyadır. Onlar qabxaraq saysız-hesabsız döyüş cərgəleri ilə düzülür, onların baş rəhbərləri aqlbətlərinə görə Xanaanda və qonşu ölkələrdə məşhur olan bütürənin adınnı daşıyırlar. İblis Gök Üzünü yenidən geri almaq ümidi ilə döyüş yoldaşlarının müraciət edərək onlara təselli verir, qədim öncəgörənlərin bildirdiyi və Gök Üzü Səltənatından bəyan olunduğu yaranması gözlənilən yenil dünya və yeni canlı varlıq haqqında xəbər verir. Bir çox qədim Atalann fikrinə görə, Mələklər görünən varlıqlar meydana gəlməməlsə-dən çox-çox əvvəl yaradılmışlar. İblis bu öncəgörənliyi götür-qoy etmək, sonrakı fəalliyəti müəyyənləşdirmək üçün ümumi məşvərət çağırmağı əmr eləyir. Döyüş yoldaşları onunla razılaşırlar. Zülmətin dibindən İblisin Pandemonium adlı imarəti peyda olur. Cəhənnəm küberlən orada əyləşib müşavirə keçirirlər.

Qadağan olunmuş o meyvə haqda,
 Gələn ilk vəhydən, o ilk soraqdan
 Oxu, oxu bizə, dağlar Muzası.
 Hər şeyi yerbəyer eləyib qoyan,
 Yenidən Cənnəti bizə qaytaran,
 O Böyük İnsanın gəlişinəcən
 iztirab gətirən bizim dünyaya,
 fəlakət gətirən, ölüm gətirən,
 Ədəm Cənnətini əlçatmaz edən
 o meyvə haqqında oxu, oxu sən.
 Sən en təpəsindən sırlı Sinayın,
 Sehrlı Xorivin en zirvəsindən.
 Həmin o yerdən ki, ordaca çoban
 Dədiyin nəğmədən ilham almışdı,
 Hansı ki əvvəllər xalqa Dünyanın
 Xaosdan olduğun başa salmışdı.
 Siloam bulağı, Sion təpəsi –
 Tanrı kəlamının o əhatəsi
 Doğma, əziz olan həmin o yerdən
 Səni köməyimə çağırıram mən.
 Nəğməm quşlar kimi qanadlanaraq
 Helikon üstündən keçir uçmağa;
 Nə şerin, nə nəsrin vəsf etmədiyi
 Uca Ənginilikdə qanad açmağa
 Cəsarət eləyib can atır bu gün.

Təmiz ürəkləri ibadətgahdan
 Üstün hesab edən ey Müqəddəs Ruh,
 Yolumu nurlandır müdrikliyinlə!
 Sən bir göyərçintək qədim zamandan
 Uçurumlar üstə qanad çalırsan,
 dibsiz zülmətlərə işiq salırsan.
 Doldur işığınla qaranlığımı,
 Fani vücudumun yansın çırığı;
 Tanrı qüdrətinin haqq olmağını,
 Vəsf edim İlahi hikmət sayağı.



Öncə söylə bilək – Cənnət, Cəhənnəm,
Sənin əlindədir. Və sən bilişən,
müqəddəs ocaqda, xoşbəxtlik içəre
Göylərin misilsiz mərhəmətiylə
Hökmünə Kalnat bağışlanılmış
Birinci cütlüyü nə vadar etdi
Belə üz çevirdi Yaradanından?
Onun yasağını yeganə pozan –
Cəhənnəm ilanı!
Bəlli, bu odur,
İntiqam eşqylə, öc almaq üçün,
Ulu Anamızə yaltaqlanaraq
aldadıb yolundan azdırı bütün;
Göylərdən qovulmuş o xain düşmən,
Qiyam edən Mələk qoşunlanna
başçılıq eləyən o lovğa həmən
Haqq-taalanın Taxtı-tacını
Sarsıtmaq istədi. Özünü ona
tay tutmaq istədi. Amma ki, heyhat,
Coşdu o sarsılmaz Göylər birliyi;
Bu qiyam baş verdi çox əbəs yerə.
Qəzəbdən kükrayən O Uca Qadir
Silahlı və qaba qiyama görə,
əbədi olaraq Cəza oduna,
Alovun içində, dıbsız zülmətə,
Zəncirli, buxovlu dərin zillətə
Atdı ucalardan inadçıları.
Odlu dalğalarda öz ordusuyla
Ölümsüz düşmənin qüvvəsi bitdi.
Əzablar içində çapalayırkən
Faniyə quş olan zaman da ötdü,
Doqquz qat sürətlə ötüşdü, keçdi.
Alının yazısı məhkum edibdir:
O, heç vaxt gerhə qayıtmayacaq.
Heç vaxt dönməyəcək ağır kədərə.
Və bir də əbədi əzablar haqda

Heç vaxt dalmayacaq düşüncələrə.
 Nifrəti, qorxusu və məgrurluğu,
 bir də ki sahilsiz iztirab dolu
 gözündə gizlənmiş bir həsrət ilə
 dayanıb seyr edir o dörd bir yanı...
 Mələyə xas olan bir sürət ilə
 Süzür o gizlicə bu boş məkanı.
 Alovu püskürən qorxunc zindanın
 Odsاقan işığı çətin ki sönsün.
 Ulduz deyildi, yox, o yanırda ki,
 Cəhənnəm zülməti yaxşı görünstün.
 Kədər məşəqqəti, qəm səltənəti,
 barişin, dincliyn olmadığı yer;
 qarsan istilərin, sonsuz ələmin
 əlindən bir ümid qalmadığı yer;
 Qaynayıb, alışib, axan kükürdün
 Axdiqca ağuşu dolmadığı yer
 İndi ayrılmışdı üsyancılara:
 Onu ayırmışdı Əbədi Hakim.
 Özündən, Göylərdən üç dəfə uzaq
 Elə zülmətdə ki, yetişməz heç kim.
 Ora Kainatdan çox-çox aralı,
 Uzaq qütbdən də ün yetməz ora.
 Bu yerlər necə də ölçüyə gəlməz,
 Tən gəlməz ötəki Ucalıqlarla!
 Gur ləpədöyəndə, od girdabında,
 Silahdaşlarını gördü bu ara.
 Rütbədə, həm də ki yaramazlıqda,
 Tək özündən sonra ikinci olan,
 Fələstində isə xeyli sonralar
 Velzevul adıyla şəstlə anılan
 Özünün əzəli dostunu gördü.
 İblis – bu yazıda bundan o yana
 Adına Baş Düşmən deyilən, həmən
 duraraq ucadan səsləndi ona;
 O, qorxunc sükutu qırıb-tökərək



Kobud kəlmələrlə nə dedi görək:
– Sənsənmi qarşımda? Ah, bir an dayan,
Şəfəqlərdə çımən Gøy qübbəsinin
parlaq ışığıyla kölgədə qoyan
gör necə yixildi uçurumlara!
Sənsənə gördüyüüm əgər doğrudan –
mənimlə qınlımaز birliyə girən,
ağır döyüşlərdə bışılıb-bərkiliyən,
niyyəti, ümidi, məğlubiyyəti
mənimlə bir olan, biliimli, görən,
hansi ucalıqdan hara yixildiq?
Onun şımsayıının qüdrətli sırrı
Kimə bəlliidir ki, görəsən, kimə?
Şiddətli silahdır! Amma eybi yox,
Qaldırsın üstümə o Uca Qadir.
Yox, mən əyilmərəm, yox, mən bilmərəm,
Tövbə nə olan şey, peşmanlıq nədir,
Ondansa şəfəqim sönsə yaxşıdır...
Hələ qərarlıyam, tükənməmişəm,
Mənim bu tapdanmış düşüncələrim
Məğrur qəzəbimlə kükreyib-daşır.

Həmin o qəzəb ki, odladı məni –
Üsyankar Ruhlanın qoşunlarını
Qaldırdım ayağa mən Ona qarşı.
Həmin qoşunlar ki, Ona nifratlı
Məni seçmişdilər qəbiləbaşı.
Onun taxt-tacını biz uğursuzlar
Laxlatmaq istədik, uduzduq amma.
Axın nə oldu? Oldümü hamı?
Ram olmaz iradə fitil kimidir,
Odladı sahilsiz bir intiqamı,
Güzəşt olmayacaq heç zaman, əlbət.
Qələbə deyilimi bəs bu? Bızım ki
Sönmez şərəfimiz hələ də durur!
Yüz yol uduzsaq da, sinmaz bu qürur!

Onu ala bilməz o, zorla heç vaxt.
 Əgər mən bir zaman səltənətini
 Bu əllərim ilə silkəldiyim
 Düşmənə diz çöküb yalvaracamsa,
 Onda xəcalətdən rüsvay olaram.
 Şərəf şahlığında, fəlakət içrə
 Taxtı devrilənə mən tay olaram.
 Bizim bu əyilməz göylər ordumuz
 Tanrı gücündədir, üzülməmiş, yox,
 O ki döyüşlərdə bişib-bərkimmiş,
 Qələbə ümidi kəsilməmiş, yox.
 Gələcək döyüşdə biz ustalıqla
 Yiğib gücümüzü yuxarıq Onu.
 Hələ zəfərini qoy bayram etsin,
 Çatar zülmkarın tezliklə sonu!

Ram edib kədəri yixilmiş Mələk
 Lovğa bir ədayla qürrələnərək
 Silah yoldaşına cürətlə dedi:

– Hökmdar! Ey saysız şah orduşunun,
 Döyükən Serafim Mələklərinin
 Başçısı! Ey cəsur əməlləriylə
 Göylər Padşahını qorxuya salan,
 Yenə də dururmu o ali məram.
 Qorxunc məğlubiyyət bizim ordunu
 Görürəm, nə qədər zəif salıbdır.
 Amma dərd eləmək gərəkmi bunu?
 Nə qədər göylərdən qovulsaq da biz,
 Bizim o Tanrisal Götərən oğulları,
 Nə qədər, nə qədər yenilsələr də,
 Hələ yerindədir öz ağılları.
 İztirab boğsa da fərəhimizi,
 Şanımız əbədi itmiş olsa da,
 Güc də qayıdacaq, ruh da dönəcək.
 Amma bir sual var, gəl onu çözək;



Niye toxunmadı o Qalib, görən,
Bizim ruhumuza, gücümüzə bəs?
(Boynuma alıram, O, çox güclüdür,
Zəiflər bizi lərlə məhv edə bilməz!)
Bəlkə, ona görə toxunmadı ki,
İntiqam almaqçın əzablar çəkək?
Ya ona görə ki, bizi qul kimi
Atıb Cəhənnəmin zülmətlərinə,
Qatıb Cəhənnəmin zillətlərinə,
İşlədə o döyüş qanunlarıyla,
Qova alovlardada belədən-belə?
Zülm çəkməkdən əbədi qismət,
Bu gücdən, qüvvədən nə gələr ələ?
Nə mənəsi olar ölümsüzlüyü?

Etiraz elədi Dönük həmin an:

– Ey məğlub Heruvim! Sən hələ dayan,
Düşsün bələlara zəif olanlar!
Bizim Xeylər ilə nə işləmiz var.
Şərə tapınmaqla bu gündən belə
Çıxarıq biz Onun hökmünə qarşı.
Əgər Şərimizdə Xeylər cüçərtse,
Biz də döndərəlik hökmün çaxını,
Qazarıq Xeylərdə Şərin arxını...
Bizim uğurlara O qəmliənəcək,
Onu öz yolundan sapdıracağıq,
Hədəfdən azdınb, yoldan çasdınb
Gizli iradəsin biz qıracağıq.
Fikir ver Göylərin Qisasçısına!
Cəza qoşununu çağırmış geri,
Çağırılmış Fələyin qapılanna.
Bir vaxt atılanda odlar içində,
Bizi döyəcləyən kükürd leysanı,
Kirılmək bilməyən od burulğanı,
Gör neçə kırılb susmuşdur indi.

Sanki, ildirimlər azmişdir indi,
 Ya da tükənmişdir kəskin oxları;
 Artıq az uçurlar bizlərə sarı.
 Düşmən ya qəzəbdən, ya rişxənd üçün
 Bu gözəl imkanı vermişdir bizi.
 Olmaz bu fırsatı qaçırmış bu gün.
 Böyük işlər düşür üzərimizə.
 Budur, bax, bu çılpaq, bu ölü diyar,
 Ölüm işqları qaranlıqlarda
 bir xeyli səngimmiş cansız alovlar;
 Burda bu bəndlərtək sığınacaqmı var?
 Yığanq dağılmış qoşunumuzu,
 Təzədən bir yerə qoyanq sözü,
 Götür-qoy edərik bu son durumu –
 Çözə bilərikmi görək sorunu.
 Ya gücə arxayıñ zərbə vurmali,
 Ya da ki biryolluq geri durmalı!

Beləcə söylədi İblis axırda.
 Bir ümid işığı keçdi üzündən,
 Qaldırdı başını uçurumlara –
 qığılçım yağırdı onun gözündən.
 Qalxıb toz qoparan azman bədəni
 Geridə qoyardı qorxunc dívłeri –
 Hətta Yupiterə düşmən kəsilən
 Yer nəhəngi olan Əcinnələri.
 Paseydonun oğlu Briarey kimi,
 Tarsın yanındakı bir mağarada
 Kök salıb yaşayan qorxunc Tifontək
 Nəhəngdir, nəhəng.
 Dənizlər azmanı Leviafan kimi
 Azmandır, azman.
 Həmin o Leviafan bir gün sularda,
 Norveç sahilinə yaxınlıqlarda
 yatmışkən adatək,
 yan alıb ona



atmış lövbərini azmiş gəmiçi,
atmiş, ilişdirmiş pulcuqlarına.
Qorumuş gəminin əsən küləkdən,
gözləmiş dan yeri sökülənəcən...

O cür uzanmışdı Baş Düşmən eynən
Dalğalar üstündə, girdaba bağlı.
Tannının bələsi gəlməsə göydən,
Heç vaxt oynamazdı başından ağlı.
Qaranlıq işlərə, cinayətlərə
Ona meydan açdı qəzavü-qədər.
Yenə də qurşandı o lənətlərə,
Hər hansı rəzillik, hər hansı bir Şər
əbədi girsə də Xeyir cildinə,
di gəl ki felinə düşənlər onun
böyük mərhəmətə əfv olur yenə.
Üçqat zərbə dəyir düşmənə onda.
Kükürd dağlarını itələyərək
Sığradı alovlar arasından o,
İklə dağ uçaraq uçurum yaratdı.
O da qanadlanıb göyə can atdı.
Ona yad görünən bir yükün altda,
Uçub ağır-agır quruya çatdı.
Quru da nə quru – közərmış daşdı,
Durusu doldurmuş boş dərələri.
Haçan ki Pelorun zirvələrində,
Ya da ki iç üzü atasə dolu,
Partlayıb gurlayan bir səslə dolu,
Odla püşkürərək astarı üzə,
Qayası dərəyə, dərəsi düzə çevrilən
Etnanın o yerində ki,
üfunət qoxuyan dar dərələrdən,
qaranlıq tüstülər göyə ucalır,
qayalar yananda, torpaq yananda
qaralır, bozanır, belə rəng alır.

Bütün bu şeyləri duyurdu Düşmən
 Lənətlərə gəlmış canında indi.
 Eləcə durmuşdu Silahdaşı da,
 Lovğa bir sevincə yanında indi.
 Ağır bir damğanın çirkli suyundan
 Güman edirdilər onlar azadmış.
 Guya ki, Göyləri inkar edərək
 Tanrı qüvvəsinə əlləri çatmış.

– Gör nəyə dəyişdik biz güzəranı,
 Göyün işığını qaranlığamı? –
 Söyləndi beləcə o məğlub Mələk, –
 Qoy olsun, neynək!
 O – qadir, güc isə həmişə haqqdır.
 Məqsəd ondanancaq uzaq olmaqdır!
 O, ağılda deyil, gücdə böyükdür,
 Qalan hər bir şeydə biz bərabərik.
 Əlvida, əlvida, müqəddəs diyar!
 Sənə salam olsun, uğursuz cahan!
 Xoş gördük, Heenna – sən, ey Cəhənnəm!
 Ruhu nə zamandan, nə də məkandan
 qorxu bilməyəni qəbul et daha,
 qəbul et Yiyəni. O, öz içində
 Cənnətdən Cəhənnəm düzəldə bilər,
 Ya da Cəhənnəmi Cənnət eyləyər.
 Hayanda olsam da, mən elə mənəm –
 Özümə sadıqəm. Mən heç şübhəsiz,
 Şimşek sahibindən deyiləm aciz.
 Burda biz azadıq. Bu yerləri O
 Həsəd olunası yaratmayıbdır.
 Bizi buralardan qovmaz da, yəqin,
 Bunu nəzərində O tutmayıbdır.
 Burda hakimiyyət bizdədir qəti,
 Bütün sonsuzluğun hakimiyyəti
 keçir himayəmə. Bəxtin naxşıdır!
 Mənə Cəhənnəmdə hökmədar olmaq



Göydə qul olmaqdan daha yaxşıdır!
Gel daha şərəfli sadiq dostlan,
Buraya atılmış dərddəşlən, biz
Çağırəq atılmış o göldən, ban.
Dərdli sığınacağı onlarla bələk,
Birləşib təzədən qərara gələk,
Görək ki, Göyləri geri almağa
Çatarmı gücümüz? Ya Cəhənnəmdə
bir səbəb varmıdır bunca qalmağa?

Belə dedi İblis. Velzevul isə
Qalxaraq səsləndi dostuna sarı:
— Ey cəsur ordunun Başçısı, eşit,
Tək Qüdrət Sahibi yenər onlan!
Yenə də gurlasın qoy sənin səsin —
Bizi dar məqamda ürəkləndirən
Ümidiñ sarsılmaz o təntənəsi!
Qalxsın çağıñstək qoy ucalara,
O səsi dlnləyən düşərməl dara?
Döyüş siqnali tək qoy qaldırsın o,
Yanar bataqlığa atılmışları,
Huşuz, hərəkətsiz udulmuşları.
Mətlilik qaytarsın silahdaşlara,
Çox-çox ucalardan yixılmışlara!

O susdu, yerindən elə həmin an
Qalxıb da yeridi Girdablar Xani.
Kürəyində nəhəng, Aya oxşayan,
Efirlərdə blişmiş girdə qalxanı;
Valdarno, yaxud da Fyezol dağından
Toskana müdriki seyr etmiş onu,
Dağlan, düzləri, materikləri
Bu əlvan kürədə ayırd edərkən
Seyr etmiş öz nəhəng durbini ilə.

Dönük söykənmişdi öz mızraqına,
Həmin o mızraq kl, baxanda ona,

Lap Norveç şamından olsa da belə,
 Ən nəhəng gəminin dor ağacı da
 Zərif bir qamişa oxşar yanında.
 Közərmiş daşların üstüylə indi
 Gedirdi irəli. Çoxdanmı, görən,
 Yerimiş, keçmişdi maviliklərdən?
 Onu incidirdi bürkü, üfunət,
 Ağrıya, əzaba boş verə-verə,
 Kükürdlü girdaba gəlib yetişdi.
 Üz tutdu sustalmış döyüşçülərə –
 Meşədə Etruri palidlərinin
 qararlıq kölgəli çetiri altda
 yaygın axıb keçən lal çeşmələrin
 üstünə səpilmiş yarpaqtək odda
 sərelənib qalmış döyüşçülərə;
 Belə sərilmisdi Qara dənizin
 Yanında qamişlar o zaman çin-çin.
 Orionun əsən qorxunc yelləri
 Suların dibini yırğalayanda,
 Buzirisı, onun Memfisdən olan
 Qesem Torpağının oğullarının
 Ardınca çaparaq hay-haray salan
 Atlı dəstəsini qərq eləyəndə,
 Elə sərilmisdi ölülər suya –
 Hər biri bir döyük arabasının
 Sınıqları altda, sinəsi üstə...
 Qaçqınlar sahildən durub baxırdı,
 Baxıb da keçirdi hey dəstə-dəstə.

Beləcə hər üzgün qiyamçı kəsi
 Sərilmis görəndə bağırdı Başçı –
 Bütün Cəhənnəmi bürüdü səsi:
 – Bəylər! Döyüşçülər! Qulaq asın bir,
 Göylər üçün bunca məyusluq nədir?
 Axi boş havadan ötrü bu qədər
 Üzülüb qalmağə dəyərmi məgər?



Döyüşçü olmaqdan yoruldunuzmu?
Ya bu girdablara vuruldunuzmu?
Ya bura Cənnətin bucağıdırımı?
Şirin yuxuların qуağıdırımı?
Özünüz bu qədər alçalmış ikən,
Bəlkə, and içmisi, siz o Qalibin
Haqq qazandırasız dilləklərinə?
O isə göz qoyur yixılmışlara –
Heruvim, Serafim Mələklərinə.
Baxır da qınlımiş silahlarına,
Cinlib-sökülümuş bayraqlarına!
Bəlkə, gözləyirlsiz o təqibçilər
Baxıb da Göylərdən bu zəifliyə,
Atılıb ildinm nizəleriyle
Bizi Cəhənnəmə gömsünər. Niyə?
Qalxın bir! Hər şeyin sonu deyil, yox!

Utanıb-qızarıb xəcalətindən
Sıçradı yerindən döyük dəstəsi.
Necə ki yuxulu hərbi keşikçil
Diksənər gələndə sərkərdə səsi.
Anıb öz zülmünü, bədbəxtliyini,
Ölü bir nöqtədən ayağa durdu.
İblisə itaat elədlı bırgə,
Bu saysız-hesabsız, bu nəhəng ordu.
Bir zaman Mısırın qara günündə,
İbrahimin oğlu bir an içində
Qüdrətli əsanı qaldırmağıyla
Çeyirtkə buludu göyləri aldı,
Günahkar fironun torpağı üstə
Zülmət gecə kimi göydən asıldı,
Büründü qaranlıq Nil diyanı;
İndi Cəhənnəmin göyləri altda
Alovlar yalamış güclü bir ordu
Həmin o buludlar klmışdı eynən,
Görünmürdü onun əvvəli, ardi.

Hökmdar mizraqla işaret vermiş,
 Budur, aram-aram enir taqımlar,
 Kükürdlü çöllərdə bir izdiham var.
 Buzlu qurşağından heç vaxt bu qədər
 İnsan püşkürməyib çoxminli Şimal;
 Onun oğulları Dunay və Reyni
 Bir göz qırpmında keçərək dərhal,
 Keçərək basanda Cənubu seltək,
 Cəbəlüttaşıqın və Liviyanın
 Başının üstünü alanda yeltək
 Bu qədər deyildi qoşunun sayı.
 Rəislər ayrılır öz dəstəsindən,
 Hamısı Rəhbərə can atır həmən.
 İnsanla yanaşı qoymağa dəyməz,
 Onların Tanrisal gözəlliyyini.
 Bir vaxt GötÜzünün səltənətində
 Hürr yaşamağın özəlliyyini
 Onlar dadmışdır. Amma indisə
 Cənnət dəftərində yoxdur adları.
 Nifrətlə pozmuşlar kimliklərini
 Ömür Kitabından inadlılann.
 İnsan zəifliyin sınamaq üçün
 Tanrı göndərmişdi onları bura.
 O vaxt ayama da qoşmamışdı heç
 Hələ Həvva nəсли qiyamçılara.
 Az qala, hiylə və yalanlarıyla
 Bütün Adəm nəslin pozmuşdu onlar.
 Əsl Yaradanı unutduraraq
 ağilda gör nələr cizmişdi onlar;
 Bəzəkli-düzəkli bir heyvan kimi
 Təqdim etmişdilər o müqəddəsi.
 Yalnız Şər Ruhlara ibadətlərə
 Cəlb eləmişdilər onlar hər kəsi.
 Elə o vaxtdan da yapma Tanrılar
 Bir qayda olaraq büt adlanırlar.



Söylə, sən, ey Muza, həmin adları:
bataqlıq içindən bir çağınşla
bırındı, sonuncu kim oyadıldı,
kim qalxdı Üsyana alovlu başla?
Ordu uzaqdaykən rütbələr üzrə
Başçının yanına kimlərdi gedən?

— Bunlar Cəhənnəmdən qaçıb da itən,
Yerdə qənləmətlər gəzənlər idi.
Hər biri özünün bütxanasını
Tann məbədinin həndəvərində
Mehrablar yanında düzənlər idi.
İblisə ibadət təlqin edərək
Çəşdiranlar idi qəbilələri.
Heruvimlər içərə, ildinmlara
Sion zirvəsindən hakimlik edən,
İeqovanın saf səltənətinə
İddia eləyib, yerini güdən
Küfr aşlıqları, bu büt pərəstlər
Girdab zülmətini Haqq Işığıyla
Cəhd edib üz-üzə qoymaqdan ötrü,
Müqəddəs nə varsa qıymaqdan ötrü
Məbədin özünə soxulmuşdular!

Qabaqda gedirdi Savaş Mələyi,
Qorxundu. Günahsız qurbanlarının
batmışdı qanına başdan-ayağa.
Nahaq hönkürdü valideynlər;
O ki rəhm etmirdi heç bir uşaqa;
Cəlb edib atəşə öz mehrabında
Və ölüm öncəsi fəryadlarını
Qaval səsləriylə, kərənaylarla
Ört-basdır eləyib boğurdu qarida.
Nəmişlik Ravv düzü və Arqobada,
Vasanda, Arnonun sahillərinidə
Bu Savaş Mələyi minmişdi ada.

Bir saygı var idi ona dərindən,
 Ammonitlər xalqı edirdi bunu.
 Müqəddəs yerlərə o soxularaq
 Yoldan çıxarmışdı şah Solomonu.
 Düşərək şah onun iyrənc toruna,
 Tanrı Məbədinin düz qarşısında,
 Uca bir bütxana tikmişdi ona.
 Bir üz qarasıydı o vaxtdan o dağ;
 Təhqir edilmişdi Yennom vadisi,
 Ona həsr olunmuş palıdlıq ilə,
 Adı Cəhənnəmlə qoşa çəkilən
 Heenna adlanır Tofet hələ də.

İkinci – Hamosdu gedən, əlbəttə –
 Moav oğulları adına yamaq...
 Nov və Aroera torpaqlarında
 Avormananın ütük çölündə ancaq
 Səltənət qurmuşdu, şahlıq edirdi.
 Yezevon, Oronaim və Sığon yurdu
 və Sivma – çiçekli, üzümlü vadi,
 Yeleal – hüdudsuz, sonsuz bir diyar,
 Ona itaətdə yaşayırdılar.
 Sahilinə qədər Ölű dənizin
 Hamı təkcə ona boyun əyirdi,
 Tək onun önündə bükürdü dizin.
 Misiri tərk etmiş israillilər
 Sittimdə düşdülər onun toruna;
 Onları cəlb edib Feqor adıyla,
 Aldadıb, yandırıb günah oduyla,
 Xoşbəxt günlərini yetirdi sona.
 Həyasızcasına eyş-işrətinin
 Savaş Mələyinin qaniçəniəri
 Hökmranlıq edən bütxanalara
 Yaxın meşələrə, uzaq dağlara
 Yönəldə bilmışdı. O vaxtacan ki,
 Mömin gəlməmişdi və çəkməmişdi



Ağır sədd lösü günahlarına.
Hər şeyi səmtinə yollamamışdı –
Bütleri o lıvranc bütxanalardan
Cəhənnəm oduna tullamamışdı.

Eyni ayamalı, eyni ləqəbli
İki ruh gedirdi onun dalınca.
Fərat sahilindən Suriyayacan,
Ehramlar şahlığı Vaalamadək
Hamiya tanışdı Astarta adı;
Kılı söyləyirdi biri özünə,
O biri özünə deyirdi qadın.
Ruhlar istəyəndə çevrilə bilir
Cins deyilən şeyin hər ikisinə.
Həm də ikisinə birdən çevrilir
Ehtiyac olanda, lazıim gələndə.
Çünki varlıqlan təmiz və yüngül,
Bədənsiz, dərisiz, sümüksüz idi.
Hər kimlin üzündə zühur etsələr –
Parlağın, tutqunun, ya işıqlının,
Çaşdırar yolundan, alar ağlıni;
Ya şəhvətə çəkər, ya azğınlığa.
Necə ki İsrall oğullarını
Neçə dəfələrlə azdırılmışdır,
Taleyl tərsinə yazdırılmışdır.
Onlar Yaradana nifrət edərək
Və Onun haqq oları məbədlərini
Ruhlara aldanıb etmişdilər tərk.
Heyvan bütlərinə tapınmışdır
Və baş əymişdilər günün birində;
Odur ki başlan düçər olmuşdu
O cür əyilməyə düşmən önungdə.

İndi Ay çəlengili o Aştaretin
Ardiyaca gedənlər içində həm də
Astartaya birgə Finikdyarın

Göylər şahzadəsi vardı bu dəmdə.
 Gecə bədirlənmiş Ay doğduğunda
 Onun şərəfinə Sionlu qızlar
 Heykəli önungdə dua edərək
 Xor oxuyardılar şirin avazla.
 Ona göstərilən bu ehtiramlar
 Siona ləkəydi göz qabağında.
 Bir məbəd tikmişdi sevimli əri
 Qadını adına Küsü dağında.
 Nə qədər ürəyi böyük olsa da,
 Sevgisi ucundan düşmüşdü bədə;
 Həmin o bütərəst qadına görə
 İtaət edirdi o iyənc bütə.

Onun da ardınca Tammuz gedirdi;
 Suriya gəncliyin o şikəst bimar
 yiğardi Livana hər il yay çığı,
 onu ağlardılar hər gün o ki var.
 İnanardılar ki, Adonis varsa,
 Dənizin üstündə haqqdır möcüzə –
 Onun yarasından tökülen qanlar
 Al-qırmızı rəngdə axır dənizə.
 Vurğun olmuşdular bu müəmmaya
 Şəhvətlə alışan Sion qızları.
 Onlar baxardılar min qəmzə ilə
 O sırlı-sehrli hikmətə sari.
 İzekiil onların seyrinə daldı
 Ziyarət edəndə məsum dərgahı;
 Qarabasma kimi gözünə doldu
 Bütün satqınların, ayrılmışların
 Bütpərəstliyinin iyənc günahı.

Dalınca, Kivotun vəsiyyətiylə
 əsirlər qırarkən onun bütünü
 gerçəkdən aşğamış bir Ruh gedirdi.
 O bütün yixilmiş qırıq bədəni



Sitayış əhlini xəcil edirdi.
Daqon deyirdilər adına onun,
Yan balıq idi, yan da adam.
Dəniz möcüzəsi idi o, cünlü
suda balıq idi, quruda adam.
Bütün Fələstində, Qef, Askalonda,
Akkaron, Qəzzada adı gələndə,
Tır-tır əsirdilər onun öñündə.
Hər yerdə zəhmiliyə qalmışdı yadda;
Onun təmtəraqlı uca məbədi
Şəfəqlər saçırdı nurlu Azotda.

Onun daliyca da Rimmoy gedirdi –
O da inanırdı haqq olduğuna.
Avan və Farfanın sahilləritək
Dəməşq gül qoynunu açmışdı ona.
O da küfr etmişdi Haqq dərgahına;
İtirib cüzamlı xidmətçisini,
Yerinə tapmışdı Əxəz şahını.
Vadar etmişdi ki, əyyaş hökmədar
Tannı məbədini eləsin tar-mar,
Öz məğlub etdili bütər uğrunda
Qurban gedənləri yandırsın deyə
Surşa dəbində qurbangah tikib
Hər cür təmtəraqla ucaltsın göyə.

İblislər gürühu gedirdi sonra:
Geniş dəstələrin başında duran
Bir zaman Misirin mömin əhlini
Sehrlə, caduya yoldan azdırıran
Osirisdi, Qordu, İsida idi.
Bir zaman kahinlər onlara uyub,
Öz insan surətli Tannlanna
İman-etiqadı kənara qoyub,
Heyvan bütələrinə tapınmışdılar –
Və çasdırılmışdılar hər bir insani.

İsrail qəçmişdi bu fəlakətdən,
 Qurtulmaqdən ötrü bəladan canı,
 Bir buğa heykəli töküb qızıldan
 ucaltmışdı bir gün Horivendəcə.
 Elə buna görə qorxunc hökmədar
 Danodan, Vefildən keçib bir gecə,
 Nə qədər Misirdə belə heykəl var
 Darmadağın etdi bir zərbə ilə.
 Hamını əzaba düçər elədi.
 İlkin körpələrin üzdü başını,
 Mələr Tanrıları tar-mar elədi.

Velial göründü hamıdan axır –
 Ruhların içində ən əxlaqsızı.
 Özü də özünə pozğun deyirdi,
 Sevirdi bu işi özündən razi.
 Bütxana yox idi onun adına,
 Tikilməmişdi heç bir mehrab belə.
 Bəs onda kim idi məbədə girib
 Hamını yolundan çıxara bilən?
 Pozğunluq edərək kahinləri də
 Müqəddəs ocaqda günaha salan,
 Bir vaxt İliyanın oğlanları tək
 Tanrı Evindən də əhdini alan,
 Kim idi axı o, görən, hər yerdə?
 Gəmidə, sarayda, gur şəhərlərdə
 Utanıb-qızarmaz şəhvətli səslər,
 Eyş-işrət içində qərq olan hisslər,
 Ən uca qüllədən ucaya qalxan
 Zoraki həmlələr, utanlı sözlər,
 Toran düşdüründə küçələrdəcə
 Əlaqə yaradan, azgınlıq edən,
 Dəstəylə Velial oğullarıydı.
 Onları beləcə – içkili, sərxoş,
 Əvvəl Sadom, sonra Qiva görmüşdü.
 Rəzil pozğunluğu durdurmaq üçün



Onlar qətiyyətlə qərar vermişdi;
O gecə çağınb arvadlarına
Nişan vermişdilər qonaq evini.
Məcbur olmuşdular bu işə yəni.

Budur hakimiyyət və rütbe üzrə
ən əsas olanlar. Uzun vaxt çəkər
Başqa məşhurlar biz saysaq əgər;
Onlardan birləşti ionuının
Keçmişdən tanınan səcdəgahıdır;
Bura bir zümrənin ilk pənahıdır.
Valideynləri Yerdən və Göydən
Çox da ki sonralar gəlmış cahana –
İavanlar nəslə tapılmış ona.
Öz saysız-hesabsız uşaqlarıyla
Sonra Titan gəlir ilkin sıradə
və onu haqqından məhrum eləyən
Qardaşı Saturn gəlir sonra da.
O da səltənəti vermişdir bada;
Onun Reydən olan güclü oğlu Zevs
Ata taxt-tacını oğurlayaraq
Bütün səltənətə sahib durmuşdu –
Özünə qanunsuz şahlıq qurmuşdu;
Bu tanrı kütłəsi Kritdə, İddə,
Məşhurluğu ilə sığmırıldı həddə;
Sonradan qalxdılar və ucaldılar,
Qarlı zirvəsinə Olimpin onlar.
Göy üzü onların son sərhədiydi,
Onlann şahlığı burda qətiydi.
Hökrm yerləriydi Delf qayalığı,
Dodonun, sonra da sərhədlərini
aşdı Doridanın bu hakimiyyət –
Bundan o yanası yoxuydu, əlbət.
Qoca Saturna qoşulub gedən
Hesper çöllərinə qaçanlar kimi,
Keçib Adriatik dalğalarını

Kelt adalarına köçənlər kimi,
 Gedirdi Ruhların saysız sürüsü.
 Həsrətdən keyləşmiş bəbəklərində
 Solğun bir təntənə işığı vardı.
 Onlar çətinliklə göründülər ki,
 Başçı iradəli bir hökmdardı.
 Hələ qapılmayıb umudsuzluğa,
 Hələ bütünlükə qırılmayıblar.
 Çoxu sanırdı ki, şübhə kölgəsi
 Örtübdü Dönüyün tutqun üzünü.
 Amma o, hamiya tanış qürurla
 Çağırış elədi, dedi sözünü.
 Qovub dağıtmaqçın qorxu hissini,
 Ölmuş cəsarəti diritmək üçün
 Boğazdan yuxarı, təkəbbür dolu
 Sözlərlə bir çıxış elədi o gün.
 Əmr etdi, səslənsin döyüş şeypuru,
 İldirim nərəli sədalar altda
 Qaldırılsın yenə qüdrətli bayraq.
 Əzazil – o azman, nəhəng Heruvim
 – Qaldırılsın! – dedi alqışlayaraq.
 Parlaq alov rəngli nizəyə bağlı
 Bir bayraq dikəldi göyün üzünə,
 Dikəlib andırdı qaçılmaz hərbi.
 Qəfil parıldadı meteor kimi,
 Bərq vurdı üstündə Serafim gerbi;
 Tikməsi qızılı, lələyi rəngli,
 Qənimət müjdəli, sevinc ahəngli.
 Şeypurların səsi guruldayaraq
 Bütün sonsuzluğu aldı başına.
 Qoşunun dəhşətli oyanışına
 Nəinkl Cəhənnəm titrədi göydə,
 Xaos səltənəti, qədim Gecələr
 Coşqu görməmişdi hələ bu qədər.
 Qorxunc toranlıqda bir an içində
 Qalxmışdı ayağa min-min qiyamçı.



Azman meşə kimi dalğalanırdı
Cod tüklər asılmış hər nizə ucu.
Birləşib qalxanlar dəbılqələrlə
Keçilməz bir divar yaratmışdilar.
İblis ordulan addımlayırdı,
Burda hər qoşunun öz nizamı var.
Səslənən Dorida fleytalan,
Sümsülər, tütəklər cəng andındırı,
onları döyüşə ruhlandınrı.
Bir zamanlar əski qəhrəmanlara
Bu səsələr ığidilik aşılıyardı.
Koranə quduzluq hissələri deyil,
Əyilməz kişilik aşılıyardı;
Döyüşdə ölümə üstünlük verər,
Qaçmağı qorxaqlıq sayardı onlar.
Bu ahəng o qədər gözəl idi ki,
Şübhəni kənara qoyardı onlar
və belə birlilikdən güc alardılar.
Ölümə yollanan hər ölümsüzdən
Ağn-acalar qovardı bu səs.
Beləcə çağlayan fleytalann
Ahəngl İçində qlyamçı hər kəs
Qızmar torpaq üstə addımlayırdı.
Canlannda dincilik, üzündə həvəs,
Nəhayət ki, ordu dayandı, durdu.
Qorxunc cəbhə boyu saysız qoşunun
Mizraqı-qalxanı parıldayırdı.
Qədim ordulann ığidləritək
Silahı, sursatı süsləyirdilər.
Hamısı səssizcə, böyür-böyüre
Sərkərdə emrinin gözləyirdilər.
Baş Düşmən dayanıb sərraf gözüyle
Ordunun bu nizam-intizamına,
Silahlı Ruhlara nəzər yetirdi;
Ruhlann Tannsal gözəlliyləne
Baxdıqca fəxrə qılbə edirdi.

İnsan yaranandan bu günə kimi
 Bu sayda döyüşcü cəm olmamışdı.
 Hesab et, onlarla müqayisədə
 Bir vaxt durnalarla döyüşə girmiş
 Cırdanlar ordusu bir ovuc imiş.
 Lap elə Fleqriy nəhənglərinə
 Bir vaxtlar qoşulmuş igidlər nəslid;
 Fiv və Troyanın yaxınlığında
 Döyüşə həvəslid, qana həvəslid,
 Tanrılarla bırgə cəngə atılmış,
 Hər iki tərəfdən yardımçı olmuş
 Həmin o igidlər, o qəhrəmanlar;
 Haqqında hər cürə miflər, dastanlar
 yazılmış Uterin nər igidləri;
 həm Britaniyanın, həm Armorikin
 əyilməz cəngavər ərləri təki
 Qılınc yiyləri, ox yiyləri;
 Ömürlük Dəməşqin və Mərakeşin
 Trapezund, Montalban, Aspramontun
 Döyüşləri vaxtı şöhrətə çatmış,
 Şir kimi çarpışib qanlara batmış,
 Afrikanın Bizert sahillərindən
 Şarlemanla cəngə girməkdən ötrü,
 Fontarabiysk çöllüklerində
 Ölüm'lərə sinə gərməkdən ötrü,
 çarpışan qoşunlar sayca çox azdı –
 İnsan orduları ha cərnənsə də,
 İblis ordusuna yenə çatmadı.
 Bu ordu söykənib sərt Rəhbərinə,
 qala qülləsidir onun qaməti.
 Yox, heç də itməyib bütün ümidiłr,
 əvvəlki əzəmət itməyib qəti!
 Onun Göylər nuru tutqunlaşsa da,
 Baş Mələk surəti qalırdı onda.
 Sübhün şəfəqləri içində girmiş,
 Günəş də beləcə baxar dumanda.



Ya da ki öünü Ay tutan anda,
Necə ki yanmışq, uğursuz işiq
Dünyanı bürüyər qatma-qanşıq,
Əsdirər içini hökmdarlann
Qlyam və çevriliş əlamətitək –
Tutqun bir işiqla örtər dünyani
İstədliy andə bu qorxmaz Mələk.
Eləcə şimşəklər çapmış üzünü
Örtmüsdü tutqun bir dərdin izləri,
Qalın qaşlannın altından baxan
Məğrurluqla dolu iti gözləri
“İntiqam” deyirdi, sonsuz intiqam,
Çatmışdı həsrəti çəkilən məqam.
Amma ki o qəddar baxışlannda
Günahkarlıq dolu etiraf hissi
Xırda qıgilcımış tək yanib-sönürdü.
Həm də cinayətkar silahdaşlan,
Bir vaxtlar özünün xoşbəxt saydığı
Əbədi məhv olmuş məsləkdaşlan,
İndi gözlərində dərdə dönürdü.
Onun ucbatından milyonlarca Ruh
Qovulmuş, atılmış Uca Göylərdən,
Açı sul-qəsдин qurbanı kimi
Məhrum olmuşdular işiqli yerdən.
Ötən şöhrətləri getsə də hədər,
Yenə də Rəhbərə sadıq idilər.
Göyün alovundan yanan meşədə
Közərən palıdlar, küknarlar kimi
Müntəzir durmuşdu hamısı indi.
Hamısı susurdu. Söz Rəhbərində.
İşarə elədi Başçı nitq üçün,
Taqım başçuları sıxlasdı bütün.
Durdular hamısı qanad-qanada,
Tezce iki cərgə düzənlənən ordu
Gözləri Rəhbərdə, daldı sükuta.
O lsə söz demək yerinə qəfil

Höñkürdü, gözünün tökdü yaşını.
 Yalnız Mələk belə ağlaya bilər.
 Söz deyə bilmədi, tutdu başını.
 Budur o, boğaraq höñkürtüsünü,
 döyükmüş Ruhlara tutdu üzünü:

– Ey əbədi olan Ruhlar gürusu!
 Siz ey Güt orduşu! Mən hər bir Ruh
 Əmin edirəm ki, biz şərəfliyik.
 Zalımla döyüşdə uduzsaq belə,
 bütün ümidi ləri versək də yelə,
 sonucda olsaq da biz məhvə məhkum,
 yenə də adımız üstümüzzdədir.
 Bu günü dərk edib, keçmiş anan
 Təsəvvür edərmi bunca sabahı,
 Uca tanrıların birgə orduşu
 Məğlub olacaqdır deyərmi axı?
 Kim cəsarət edib inanardı ki,
 Məğlub edilərək göydən qovulmuş,
 Göyləri boşaltmış bu qadir ordu
 Qaytarmaqdan ötrü o nurlu yurdı
 Bir daha ayağa qalxmayacaqdır?
 Əlimin altdadır Mələk qoşunu,
 Mənim qorxularım, tərəddüdlərim
 Ümidsiz qoymuşdur yoxsa ki onu?
 Yox! Ancaq şöhrəti, şanına görə,
 Zülmkar sarsılmaz Taxt-tacını
 Qorudu və gəlib bu günə çatdı.
 Hökmədarlığının əzəmətiylə
 Ört-basdır eləyib döyüş gücünü,
 Bizləri qiyama qaldırıb ududu.
 Çağırmamalıyıq Onu döyüşə,
 Hər işi gizlicə etmək gərəkdir;
 Nəyi ki döyüşlə əldə etmədik,
 Ona hiylə ilə yetmək gərəkdir.
 Qoy bilsin: qılıncla gələn qələbə



Yalnız qələbənin bir hissəsidir.
Yeni sülh fəzalar yarada bilər,
Başqa ümildər var, mənlə işlidir.
Çoxdan şaylə var Uca Göylərdə,
Bir dünya yaratmaq istəyir ki O,
Ona tay olmasın heç vaxt, heç yerdə.
Ora elə varlıq yerləşdirəcək,
Sevəcək onlan mələkləritək.
Öncə həmin yerə biz soxulanıq,
Bu dibsiz Cəhənnəm bizi bəs etməz.
Demək istədilim budur sizə, bəs
Bu Götür-qoy Ruhlarını sonsuzluğadək
Zəncirdə saxlaya bilməz Xaos da.
Yaxşıca götür-qoy eləyə bilək
Gərək biz bu fikri öz aramızda.
Eşidin, heç zaman sülh olmayıacaq!
Kimin itaətə meyli var burda?
Billin, müharibə məxfidlr ancaq!
O susdu. Bir anda dikkəldi göye
Milyonlarca yanıb-parlayan tlyə.
Elə bil, Başçıya cavab olaraq
Cəhənnəm nur saçdı işıqlarıaraq.
Bütün qiyamçılars asl düşərək,
Göylərə üz tutub, lap vəhşillərtək
Qılında qalxanı döyürdülər hey,
Bağırrı və söyüş söyürdülər hey.

Dağlarda bir zirvə od püskürdü,
Elə bil, qayalar işiq saçırı.
Kükürdün işiydi – yerin dibindən,
Sanki, göy üzünə cığır açırdı.
Necə ki orduda istehkamçılars
Qoşundan irəli atı qamçılars,
Lazım olan yerdə səngər qurarlar,
Tikib bərkidərlər baş ordugahı,
Ora tələsirdi uçan legionları.

Dəstəyə başçılıq edirdi Mammon;
 Yixılmış Ruhların o ən alçağı,
 Tamahkar gözləri bir vaxtlar hər an,
 Tanrı dərgahına dikilən zaman,
 Orda müqəddəslik axtarmırıdı, yox,
 İstərdi həmişə o nəzər sala
 Göylərin sərvəti olan qızılı.
 Nümunə olmuşdu o, insanlara
 Zinət aramaqda dağlar bətnindən.
 Xəzinə yarmağı o öyrətmışdı,
 Dünyanın tükənməz təbiətindən.
 Belə tamahkarlıq kaş olmayıyadı,
 Qızıl bu torpağın qucağındaca
 Qalaydı əbədi, tapılmayaydı.
 Yamacda bir anda parladı sükur,
 Mahir ustalann bacarığıyla
 Qızıl külçələri elədi zühur.
 Cəhənnəmdə qızıl çətin şey deyil,
 Torpaq münbit olsa, olar səməri,
 Cücerdər, yəqin, o parlaq zəhəri.
 Siz, ey insanların yaratdıqları
 Fani gözəlliyyin boş müştəqləri!
 Tərif söyləməkdən bezməzsiz. Sizi
 Babil möcüzəsi heyrətləndirir.
 Memfis tabutunun təmtəraqları
 çəşqin qəlbinizə necə də girirl
 Amma ki düşənüb-dachsenmaq olar,
 Qüvvəyə, Şöhrətə, İncəsənətə
 Tikilən nə qədər abidələr var,
 heç nədir nəsib siz bir Ruh əlində:
 Sizin əsrlərlə tikdiyinizi
 O, qısa bir zaman içində qurar!

Tiyanlar qurulub dağın dibində,
 Filiz əritməyə tikilib soba;
 Buraya göllərdən axıdılaraq,



Novlara tökülən parlaq alova
Atıb ənidirlər dağ süxurunu;
Xəlitə ərtiyir, xəkə aynıılır,
Növlərə böülürlər işçilər onu.
Bir dəstə usta da yerin üzündə
Çeşidli bıçılımdə qəlib düzəldir;
Həmin qəliblərə qaynar qızılın
axıb tökülməsi necə gözəldir:
Deyirsən baxdıqca axan alova,
Orqan alətinin nəfəsliliyindən,
yəqin ki, beləcə süzülür hava;
bütün boşluqları doldurur belə,
nəğmə belə doğur və gəlir dilə.
Tezliklə torpaqdan bir buخار kimi
Tökəmə külçələrin zərif nəğməsi,
Şirin simfoniyası altında sakit
Bir məbəd dikəlir gözlər görəsi...
Azman, dördguşəlli, tağlı divarlar,
Dorida üslublu sütun meşəsi,
Hər tağın üstündə qızıl atma var,
Oyma işləməli hər bir guşəsi.
Tağ-tavan, bıçılmış döymə qızıldan,
Qübbədə sökülür, sanki, qızıl dan.
Nə Babil, nə də ki gur əl-Qahırə,
Assurya, Misir yanışlığı vaxt
Məsrəf etməmişlər belə boş yerə.
Heç vaxt o şahlanın nə dərgahında,
Nə də ki onlann tannıllannın –
Belin, Serapisin səcdəgahında
Bu qədər təmtəraq görünməmişdi.
Budur, dikəldi də bu nəhəng saray,
Qalxıb da dayandı ucalığında.
Bürüncü qapıları açıldı tay-tay,
Nələr görünmədi gen qucağında:
salxum çılçıraqlar – nur kəhkəşanı,
yanıb ətir saçan mədən qatranı.

Dumanə bürünmüş Goy cismi kimi,
 tüstülü qübbələr çəkir baxanı.
 Sevincək kütlələr heyrət içində
 Dolurlar içəri, baxırlar bir-bir.
 Kimi bu binanın əzəmətini,
 Kimi memarlığı tərif eləyir.
 Budur, oturubdur öz kürsüsündə
 Bu Goy sarayının Baş Mələkləri.
 Onlar Şahənşahın fərmanı üzrə
 idarə edirlər məmləkətləri.
 Şöhrətə layiqdir hər pərəstişkar,
 Qədim Yunanistan torpaqlarında
 Var idi Mulsiber adında memar.
 Miflər deyirlər ki, Yupiter onu
 Bir gün büllur dişli çəpərə görə
 Olimpin başından atmışdır yerə;
 Elə fırlatmış ki, səhər obaşdan
 Qürub çağınacan uçmuşdu göydə.
 Axan ulduz kimi yollar keçərək
 Lemnos adasına düşmüş Egeydə.
 Amma bu əfsanə həqiqət deyil;
 Ondan çox-çox əvvəl öldürülmüşdü
 Mulsiber qiyamçı döyüş çağında.
 Tikdiyi qüllələr, ağılı, peşəsi
 Kömək etməmişdi memara onda.
 Atmışdı Yaradan başısağrı
 Həm onu, həm onun ustalarını
 Birbaş Heennaya – tikib-qurmağa...
 Qanadlı carçılar car çəkirdilər,
 Rəhbərin əmriylə müşavirəyə
 Hamını yiğmağa əlləşirdilər.
 Şeypur səslərinin sədası altda
 Carçılar hay salıb bağırırdılar.
 İblisin və onun Mələklərinin
 Paytaxt şəhərinə uca saraya –
 Pandemoniuma çağırırdılar.



Dəstələr dəyərli döyüşçüləri
Seçib göndərirdi bu toplantıya.
Seçilmişlərisə yola salanlar
Sel kimi axırdı, gəlmirdi saya.
Uca daş eyvanlar dolub-dasırdı.
(Elə bil, cıdırə yaşılmışdilar,
Elə bir cıdır kl, ağır zirehli
Azman cəngavərlər at oynadırdı
Hökmdar taxtına baxıb fərəhli.
Hamı gözləyərdi udub səsini –
Ölüm döyüşünə çağınlanlar
Ya həmin döyüşə gedərdi naçar,
Ya da sindirardi öz nizəsini.)
İndi yerdə, göydə qaynaşırdılar,
Qanad çala-çala səs salan Ruhlar;
Günəş adlayanda Buğa bürcünə
Çıxır pətəyindən minlərcə an.
Qaynaşır, doluşur güllər içlinə,
Belə qarşılıyır gözəl bahan.
Ya da toplaşarlar pətək ağızna,
Təzə mum qoxulu hamar taxtaya.
Dövlət işlərini nizamlayarlar,
Neyisə götür-qoy edərlər, guya.
Hava qoşunları belədir eynən,
Buludtək keçərlər göynən.

Amma kl

İşarə verilib – burda hikmət var! –
Bütün yer üzünün nəhənglərini
Çoxdan ötüb-keçmiş həmin azmanlar,
İndi çevriliblər – cirtdan olublar;
Sayı-hesabı da yoxdur onların.
Amma yerləşirlər bircə ovuca
Lap Hind dağlarının yallarındaca
Yaşayarı balaca Plqmeylər kimi;
Ya da kl elə o cubbulu Elflər –
Hər gecəyanısı rəqs eləyinlər

Meşə qırğında, çeşmə başında.
Yol azmiş hər yolcu görür onları,
Ya aşkarda görür, ya da huşunda.
Ay hakim olanda onların üstə,
Bəyaz gecələrdə dəstəbədəstə,
Onlar rəqs eləyir və dövrə vurur.
Gözel musiqidən, həm də qorxudan
Ürək həm sevinir, həm də ki durur.
İndi bax eləcə kiçilmiş Ruhlar
Dolmuşdu saraya saysız-hesabsız.
Keçmiş boy-buxunu qalanlar ki var,
Yəni ki, minlərcə yarımtanrılar –
Bütün başçıları Serafimlərin
Orda, dərinlikdə – gizli şurada
Qızıl taxtlar üstə oturmuşdular,
Kiçik bir sükutdan sonra hamiya
Elan elədilər bu çağırışı:
Böyük məşvərətin başlandı işi!



İKİNCİ KİTAB

MƏZMUN

Müşavirə başlanır. İblis sual edir: İtirilmiş Göyləri geri almaqdan ötrü yeni döyüşə casarət eləməyə dəyərmi? Bəziləri – müharibənin lehini, digərləri – əleyhinədir. İblis tərəfindən əvvəl deyilmiş Üçüncü təklif qəbul olunur: mələyəbənzər və ya onlardan heç də geri qalmayan yeni canlılar nəslı və hansısa dünya barədə Göylər əfsanəsinin və ya öncəgörümünün həqiqiliyinə əminlik; həmin canlılar və dünya indilər yaradılmış olmalıdır. Yığıncaq heyvət içindədir: bu qədər mürəkkəb bir kəşfiyyata kimisi göndərməli? İblis Baş Rəhbər kimisi bu qədər məsuliyyətdi bır səfərə təkbaşına özünün gedəcəyinə qərar verir.

Ona eşq elan eləyib əl çalılar.

Məşvərat bitdikdən sonra İblis qayıdanacan vaxtı keçirmək üçün hərə dağlılığıb bir səmtə, özünə uyğun olan bir iş dalınca gedir.

İblis yola düşür və Heennanın qapılanna çatır, aşkar edir ki, onlar qifillidir və qorunur. Cözətçilər onun hökmüylə qapılan açırlar. Onun önündə, Cəhənnəmlə Göylər arasında ucu-bucağı görünməyən bir uçurum açılır; o, böyük çətinliklərlə oradan adlayır. Bu uçurumun qədim hökməndən Xaos İblisə arzusunda olduğu yenli yaradılmış dünyyanın yolunu göstərir. Nəhayət, o, yeni yaradılmış dünyani uzaqdan görür.

Hökmdar başına almazlar səpən
Nə qədər israfçı Şərq ölkəsini,
Hindistan və Hörmüz xəzinəsini
Panltısı ilə kölgədə qoyan
Bir padşah taxtına çıxmışdı İblis;
Fəlakətlə dolu bu ucalığa
Əməlinə görə qabxmışdı İblis.
Bir hökmən sahibi olmuşdu yenə,
Ümidsiz girdəbdən dikkənmışdı o.
Döyüş havasına köklənmışdı o.
İndi can atırdı acgözlük ilə

Yenidən Göylərlə döyüşə gırsın.
 Sanki, unutmuşdu acı keçmiş,
 Soyumaq bilmirdi nifrəti, hırsı.
 Təkəbbürlə dolu istəklərini
 Hayqırırdı içi: – Ey sonsuz Göylər!
 Ey hakimiyyətlər, hökmranlıqlar!
 Uduzsaq da bir vaxt, duyun bizləri;
 Heç bir qazamatın yetişməz gücü
 Əbədi saxlaşın Ölümüszləri!
 Eybi yox, deyək ki, məğlub olmuşuq,
 Uca dərinlikdən biz qovulmuşuq,
 Göylər itirilmiş sayılmamalı.
 Qüvvə tükənməzdi, girdabdan çıxıb,
 İkiqat bir şərəf çələngi taxıb
 Təzədən mətinlik qazanmışq biz,
 Daha sərtik indi əvvəlkilərdən,
 Bir daha uduzsaq, sınmarıq həmən.
 Qanuna, qaydaya görə, Başçıtlək
 Uca Dairədən seçilmişəm mən.
 Məni təsdiqləyib hamı birlikdə,
 Döyüşlər keçirib ad qazanmışam,
 Məşvərət eləyib taxt qazanmışam.
 Bu taxt bələalarla bağlıdır mənə,
 Könüllü vermisiz onu öhdəmə,
 Bizim getdiyimiz bu doğru yoldu.
 Kim ki ali rütbə aldı göylərdə,
 Ali şərəflə də adı yoğruldu.
 Ona qıbtə etmək mümkünür, amma
 Özünü sıpərtək sizdən ötəri
 İldirimsaçana qarşı qoyana,
 Hamidan, hamidan öndə dayanan,
 Qisməti əbədi əzablar olan
 Rəhbərə kim edər qıbtə, görəsən?
 Harda xeyir yoxsa – çəkişmə yoxdur.
 Cəhənnəm həmişə yandırıb-yaxır,
 Burda birincilik kim istər axı?



Şöhrətpərəstlikdən önə keçməyə
Kim öz əzabını kiçildər bunca.
Odur söyləyirəm mən arxayınca:
Etibar möhkəmdir Göylərdəkindən,
Çökməz nə bu birlik, nə bu ittifaq.
Bizim ırsimizl, mən inanıram,
Hökmən bu üstünlük geri alacaq.
Bizi xoşbəxtlikdə aldadan uğur
bədbəxtlik cildində qaytarılacaq.
Hansı yolu seçsin bəs Ruhlar nəslı –
Açıqmı yaxşıdır savaş, ya gizli?
Əsas sual budur. Qoy cavab bilən
Söyləsin fikrini, dinləyirəm mən!

Söyləyib nitqini o, susar-susmaz,
Bütün qiyamçılar içərisində
hamidən güclü və qəzəbli olan,
məğlub görünüşü əzablı olan
dərhal Cəng Mələyi qalxdı ayağa.
Bır zaman özünü güclü bllərdi,
Zəif olmaqdansa, ölüm dillərdi.
İtrib ümidi bərabərliyə,
Boğub Heennaya qorxu hissini,
Əbədi olana nilfrətlə dolu
Ucaltdı Cəhənnəm qarsan səsini:
– Mən açıq döyüşün tərəfdanyam!
Xəyanətimlə də fəxr eləmirəm.
Usta da deyiləm fitnə-fəsada.
Hiylə qurmağı da heç diləmirəm,
indi dadımıza yetişməz o da.
Göylərdən qovulmuş döyük nərləri
Tormu toxuyacaq oturub indi?
Tiranın bu zülmət qazamatında,
Bu utanc gətirən basqı anında
Nəyi gözləyirik bız durub indi?
Yox! Cəhənnəm odu qoy olsun silah,

mübarizə ruhu işıq saçaraq
 qoy bizi aparsın Göylərə doğru;
 çəkilən işgəncə dönsün mərmiyə;
 qoy bütün zülmətin partlasın bağı,
 səslər Heennadan ucalsın Gøyə.
 Onun Mələkləri saçsa İldinim,
 Üfunətlə qara od püskürərik.
 Od ilə doldurub taxt-tacını,
 Əsl Cəhənnəmi biz göstərərik,
 Bəlkə, bu cürətli hücum planı
 Silkələmir siz, qorxu gətirir?
 Bəlkə, düşünəndə bu hücum haqda
 Xəyallar qorxulu yuxu gətirir?
 Huşsuzluq gölündə içilən suyun
 əgər təsirindən oyanmısızsa,
 yadınıza düşər biz kim olmuşuq,
 əgər huşunuza bir işıq sizsa.
 Biz ki təbiətən üstünük axı,
 Efirdən yoğrulmuş tüstüyük axı.
 Bunca gərək deyil yanıb-yaxılmaq,
 Mələk varlığına yaddır yixılmaq,
 Yenə ucalara dikəlcəyik.
 Haçan ki qırılmış qoşunumuzu
 Qovdu uçuruma o qəddar Düşmən,
 Zülmlə Xaosun dərələrindən
 Enincə nə çəkdi qanadlarımız,
 Unutmağınızına inanmırəm mən.
 Eybi yox, geriyə rahatca dönən
 Bu səfər, yeqin ki, biz olacağıq.
 Yoxsa qorxursunuz? Əgər bu dəfə
 Qüdrətli Yağının acığı tutsa,
 Bizi qırmaq üçün əvvəlkilərdən
 yüz dəfə əzablı işə əl atsa,
 deyin Heennanın alovlarında
 qorxmağın mənası varmıdır onda?
 Rəhməsiz Cəlladin sönməz odunun



Qullan əbədi yaxdıgı yerdə,
Dibsiz uçurumun girdablannnda
Bizi gözgörəsl boğduğu yerdə,
Xoş günün itirib, əzaba dözüb
Qalmaqdan kədərlil nə ola bilər?
Bəs onun zülmündən məhv olsaq necə,
Təmiz yoxa çıxsaq, daha nə qorxu,
nədən qorxuruq bəs onda beləcə?
Niyə qisılıq qəfil Tiranın
qəzəblərə düşçar olacağından?
Zalim əlləriylə onun eləcə
Efirdən yoxluğa dönsə bizim can,
Yəni ki biz xoşbəxt ola bilmərik?
Əgər qul taleyi düşübsə düyün,
Onda nə xeyri var ölümsüzlüyün?
Amma ki zatımız ilahidirsə,
Mələk varlığını durdurmaq olmaz.
Əgər belədirse, hər necə olsa
bize qorxu üçün yoxdur bir əsas.
Sınaqlar göstərib, Uca Göyləri
Gücumüz bəs edir silkələməyə.
Göylər hakiminin səltənətini
Tale təkcə ona veribdir deyə
Bizim əllərimiz yetişməsə də,
Möhkəm həyəcana salmışıq amma.
Ağla batmasa da qələbə çalmaq,
Amma imkanımız var intiqamal!
Sözünü qurtarb çatdı qaşını,
Bu cür od töküb də baxışlanndan
Tannlar başlayar öz savaşını.
Bu vaxt üzbüzdən qalxdı Velial,
İnsan görünüşlü, həlim və xoşhal.
Göydən qovulanlar arasındasa
Zatən o, hamidan gözəl də olsa,
Yaranmış olsa da şan-şəraf üçün,
Sözü şirinsə də, yalandı bütün.

Hər yerdə bu ütük şöhrət sərsəmi
 Söylərdi yalanı həqiqət kimi.
 Təhrif eləyərdi məsləhətləri,
 Alçaq fikirliydi hər şeydən əvvəl,
 Pislikdə mahirdi, düzlükdə tənbəl.
 Yenə də hamını məftun eylədi,
 Bəlağətlə dolu sözlər söylədi:
 – Ey Ruhlar! Siz məni düz düşün başa,
 Mən də hə deyərdim açıq savaşa.
 Heç də az deyildir mənim nifrətim,
 Amma ki savaşa belə çağırış
 Mənim düşüncəmi dəyişdi qəti.
 Uğursuz şübhəyə döndü ümidim.
 Necə olur axı o şirlər şiri,
 Ağır döyüşlərin baş cəngavəri,
 İnanmir özünə və qılincına,
 Yox olmaqdə görür qəhrəmanlığı?
 Bilmirəm bu fikrin mənası nədir:
 Özünü yox edib sərt qisas almaq –
 O nə qisasdı ki, ondan söz gedir?
 Silahlı dəstələr qoruyurlarsa,
 Göylər qalasını necə alasan?
 Bu heç də gəlməsin sizlərə asan.
 Bizim Uçurumun yan-yörəsində
 tez-tez ordugahlar qururlar onlar.
 O qara qanadlı kəşfiyyatçılar
 Qorxmur ki, rast gələ bizlərə qəfil,
 Süzürlər Gecələr səltənətini,
 Heç bir şey onların vecinə deyil.
 Əgər güc yoluyla getmək istəsək,
 Bütün Cəhənnəmi çəkib aparıb
 Göyün işığını örtmək istəsək,
 Onda Böyük Düşmən taxt-tacını
 Daha da möhkəmcə qoruyacaqdır –
 Saf efir hər şeyə vermir önəmi.
 Asanca yandıñır O, Cəhənnəmi,



Bizim təntənəmiz az olacaqdır!
Bir də məglub olsaq, heç şübhəsiz ki,
Dərin uğursuzluq saracaq bizlə.
Nələr gözləyəcək bizi ümidsizlə...
Qalıblər qalıbı o hökmədən
Məcbur edəcəyik hırsını töksün,
Bizi məglub edib zülmətə büksün.
Xilas bundadır mı? Əfsuslar ki, yox!
Kimi razi olardı zülmün içində,
Ağır bəlalara susub dözdəndə,
Ağlı, düşüncəni döndərlə qəti,
Yoxluğuya ölçü ölçə əbədiyyəti?
Hərəkət etmədən, duymadan getmək,
Hələ yaranmamış Gecədə itmək
Və sonsuz bətnində yox olmaq onun...
Hər şeyin beləcə yetirsə sonu,
Kimin haqqı var ki təsdiq eləsin,
İstənilən qədər umurmu Düşmən,
Bizi birdəfəlik məhv etsin həmən?
Şübə var, Ruhları qırıb-çatmağa
Onun gücü olsun, amma etməsin!
Yoxsa, doğrudanmı, alovlar saçan,
Bir göz qırılımında hər yandan uçan
O qəzəb oxlan düşüb qüvvədən,
Bizim xeyrimizə döñüb qəfildən
Əbədi zülm üçün ayrılmışları –
Yəni qurbanları – məhv edə birdən?
“Müddətsiz edarna məhkumuqla bizi,
Nəyi gözləyirik? Bu etdiyimiz
Heç də zülmümüzü artırımayacaq;
Bundan da betəri, yox, olmayıacaq” –
Çağınrlar savaş tərəfdarları.
Amma biz rahatiq. Bir venin fikir,
Məşvərət edirik – kim ziyan çəklər?
Budurmu püs durum? Anlamıram mən...
Bizi izləyəndə qəzəbli düşmən,

Amansızcasına Göy gurlayanda,
 Bizi ildirimlər yalayan anda,
 Töküləndə dibsiz uçurumlara,
 Dibsiz Cəhənnəmdən imdad güdəndə;
 Kükürd göllərində ah-uf edəndə,
 Sığıncaq gəzəndə yaxşıydı məgər?
 Qorxunc kürələri yandırın külək,
 Əgər bundan güclü əsəsi olsa,
 Bizdən ötrü qalxan qorxunc alovu
 Hər yana pərdətək asası olsa,
 Yenə ucaların gizli qəzəbi
 Parçalasın deyə bizi daha çox,
 Silahlandırmaq qanlı əlləri,
 Qəzəbli Tanrıının uçurumları
 Açında ağızını bizlərə sarı,
 O an Heennanın günbəzlərindən
 Bir alov leysəni başlasa birdən,
 Onda necə olsun, bəs onda necə?
 Götür-qoy edincə savaş barədə
 O, bizi tufanla qovura bilər.
 Ya da qayalarda çəkər çarmixa,
 Qaynar dənizlərə sovura bilər.
 Buxovlu-qandallı qalarıq orda.
 Ümidsiz, əlacısız o girdablarda,
 Qat-qat indikindən pis olacaqdır!
 Bax ona görə mən önəm vermirəm
 Nə açıq, nə də ki gizli savaşa.
 Onu yixmaq olmaz kələklə, güclə,
 O, hər şeyi görür, bilir birbaşa.
 İndi ucalardan O baxır bizə,
 Gülür də bu miskin söhbətimizə.
 Düşməni əzməyi bacardığı tək
 Bacarıq görməyi hiyləgərləri:
 Fikri aydın olsun, ya da qarışıq.
 Ey Göy Övladları, yoxsa, doğrudan,
 Əbədi alçalıb tapdallanmışıq?



Yoxsa, doğrudan da, bu Cəhənnəmin
əbədi zəncirli məhkumluysiç?
Əfsus ki, belədir. Mənçə, ağılnan
Biz bu əzablan daşımaliyiç.
Yoxsa lap pis hala düçar olmalı,
Bundan betər gündə yaşamalıyiç.
Qaçılmazdır bizim bu acı tale,
Bir də Qismətimiz bax belə imiş;
Yəqin, bunu Qalib belə dilləmiş.
Əzaba, əmələ eyni hədd qoyub,
Qanunla hər şeyə O sərhəd qoyub.
Yaxşı olardı ki, belə Düşmənlə
Bu qədər şübhəli mübarizənin
Sonucu indidən düşünüləydi.
Gülməlidir mənə o dəliqanlı;
İndi o ötkəmdir. Keşkə biləydi,
Qılınc da heç nədir bu son döyüşdə,
Bir də görəcək ki, keçib iş-işdən.
İşgəncə, əsirlilik, rüsvayçılıqlar,
Qalibin verdiləy nə ki hökm var,
Hamısı indidən qorxudur onu.
Amma neyləməli, qismətimizdir,
Eybini görməmək – bu daha pisdir.
Olsun ki, nə vaxtsa Uca Rəqibin
Zaman ötüşdükcə qəzəbi yatar.
Biz onu sancmasaq, soyuyar bu kin,
Bize zülm etməyin daşını atar.
Bu od səngiyəcək O üfürməsə,
Biz ki eñirdənik – safdır ruhumuz,
Bu ağır üfunət dözəmməz bizi;
Ya da, uzaqbaşı, öyrəşəcəyik –
o, dərd olmayacaq ürəyimizə.
Dəyişə bilərik biz də, nəhayət,
Elə öyrəşərik, uyğunlaşarıq,
Bu odlu isti də verməz əziyyət.
Bu dəhşət yan keçər, keçər bu zülmət.

Heç kim deyə bilməz bizə bu yerdə,
 Tale nə vəd edir gələn günlərdə.
 Düzdür, qədərimiz kədər doğurur,
 Amma son hədd deyil bu dərd, bu ağın.
 Əgər bəlalara can atmasaq biz,
 Bir də acı olmaz bu taleyimiz!

Guya, ağıllı bir təklif elədi,
 Velial hamiya qorxaqlıq dolu
 durğunluq dilədi. Bu çox pis haldı.
 Onun arxasıyca Mammon söz aldı:
 – Əgər savaş açmaq istəyiriksə,
 Qoyun bir soruşum: ümid nəyədir?
 Yoxsa haqqı geri qaytarmağadır,
 Ya Göylər şahını devirməyədir?
 Uğur mümkün ola bilər o vədə
 Bu qədim Taleyi, öz mehvərindən
 laxladan Təsadüf idarə edə
 və Xaos da ola mühakiməçi.
 Çevriliş eşqinə düşmək əbəsdi,
 Haqqın da yolunu bu sevda kəsdi.
 Görəsən, bizimlə olmasa Zəfər,
 Göylərdə əlimiz bəs nəyə yetər?
 Tutaq ki, yumşaldı Göylər Padşahi,
 Keçdi bizim üçün hər cür günahı;
 Deyək ki, itaət elədik ona,
 Diz çöküb and içdik ucalığına;
 Onda rəzilliyi həzm etməliyik,
 Onun Qanununu, Taxt-tacını,
 İlahiliyini vəsf etməliyik.
 Riyakarcasına məddahlıq edib
 Tabe olmalıyıq zorakılığa.
 Onun amiranə taxt-tacına
 Qıbtə etməliyik göz baxa-baxa.
 Biz – orda diz çöküb tir-tir əsənlər,
 Baxıb görməliyik qönçə süsənlər



Onun mehrabının qabağındaca
Necə etir yayır gül aça-aça.
Göylərdə şərəf və xoşbəxtliyimiz
Bundan ibarətdir. Sonsuzacan bız
Nifrətlı Hakimə qul olmalyıq.
Bundan betər qismət olarmı, görən!
Güçün çatmayanı dilmək niyə?
Təklif olanasa yaxın durmuruq.
Niyə can atinq bu köləliyə,
Düşünüb, daşınıb, başa vurmuruq.
Səadət gəzlik Göylərdə həttə,
Gəlin özümüzçün azad yaşayaq,
Cəhənnəm də olsa, yansaq da odda.
Kimdənsə asılı olmaq nə gərək,
Bitmiş yaltaqlığın boyunduruğu –
Azadlıq yükündür – üstünlük verək.
Yoxdan var edərik burda, qalxarıq,
Pisliyi xeyirə çevirərik biz.
Səbirlə, zəhmətlə Cəhənnəmdə də
Dindiklə əzabı devirərik biz.
Gəlin düşünəyin bız bir anlığa,
Başqa bir yol varmı firavanlığa?
Qorxudurmu sızlı bu zülmət dünyası?
Amma unutmayın, Uca Hökmədar
Qalın və qapqara buludlar ilə
Tez-tez bürüyəndə Səltənətinli,
Taxanda çələngtək Göylər tacına
Zülmətin hüdudsuz əzəmətinli
Quduz ildinmlər nərildəyərək
Göyləri yandınrı lap Heennatək.
O, necə zülməti əxz eləyibsə,
Biz də mənimseyək Goy işığını.
Bu möhnət sərvətə çevirilər onda,
Qızıl da, daş-qas da, ləl-cavahir də
Gizlənib zülm adlı sırrı-sehrdə.
Üzə çıxardanıq bu möcüzənl,

Bizim də vaxtimız çatacaq yəni.
 Onda əzablar da şirin olacaq,
 Onda ağrılaraq doğmalaşaraq,
 Biri-birimizə bizi qarışaraq
 Onları heç zaman duymayacağıq.
 Budur sülhün kökü, sülhün əsası,
 Götür-qoy edəyin, gəlin, qısaşı.
 Görək ki biz kimik, nədir bu məqam,
 Qalsın bir qıraqda savaş, intiqam.
 Mənim məsləhətim budur. Bu qədər.
 Mammon susan kimi uğultu qopdu,
 Sanki, mağaradan əsən bir tufan
 Dənizə sübhədək tutaraq divan.
 Dan üzü səngidi. Dənizçilərə,
 Elə bil, bir azca dinclik gətirdi.
 Qayalı körfəzə atılan lövbər
 Qalxdı – öz işini sona yetirdi.
 Beləcə, Mammonu alqışladılar.
 Onun sülh təkiifi qəbul olundu.
 İndi Heennani saran ruhları
 Yaman qorxudurdu ikinci yürüş;
 Mikayıl qılıncı, Göylər şimşəyi
 Önündə gətirən gərəkdi duruş.
 Ruhlann tək birçə arzusu vardi:
 İmperiya qurmaq bu Cəhənnəmdə,
 Ağilla, zəhmətlə idarə edib,
 Göylərlə rəqabət eləmək həm də.
 İblisdən sonraki baş sima olan
 Velzevul anladı bu fikirləri.
 Hökməli, qayğılı durdu ayağa,
 Sanki, Cəhənnəmin ağır tırłarı
 Hamısı birləşib bir sütun oldu,
 Beləcə dikəldi, dayandı, durdu.
 Üzünün mənali cizgiləriylə
 O, müdrik, ağıllı, əsil xan idi.
 O məğlub olsa da – qəhrəman idi.



O çox nəhəng idi. Kürəklərinə
çatsan – yerləşərdi Atlant şahlığı.
O baxdı gözəcə və hamı susdu.
Sanki, hər tərəfi bir an içində
Bir yay gecəsinin sükutu basdı:

– Efir övladları! Şahlar! İgidilərlə!
Bəlkə, biz əl çəkləb öz rütbəmizdən
Cəhənnəm Bəyləri adlanaq indi?
Görünür, belədir. Üz-gözünüzdən
Kım deyir, sızləri duymaq çətindi.
Hamınız deyir ki, Cəhənnəmdə
Quraq özümüzə güclü bir ölkə.
Əlbəttə, arzudur. Düşünək, bəlkə?
Bu dibigörünməz həbsxananı
Bizimcün yaradıb Göylər Sultani.
Elə düşünməyin təzədən Ona
Sul-qəsd eləsək, əlləri çatmaz.
Əksinə! Götür-qoy eləyin bir az,
O, bizi göndərib bu sürgünə ki,
Əbədi inləyək boyunduruqda.
Biz nə bilirik o Hökmədar haqda?
Bütün yuxarılar və aşağılar –
hamısı tabedir ona – hər nə var.
Sanmayın sarsılıb hakimliyəti
Bizim qiyamımız baş tutan kimi;
əksinə – böyüdü O, Cəhənnəmi.
Hər şeyin sahibi yalnız tek Odur,
Bilin: O, birinci və sonuncudur.
Əlinə götürüb qızıl əsanı
Göydə otaradı bizləri bir-bir.
Burdasa otanır dəmir əsayla,
Yenə otaracaq. Dəyişən nədir?
Ya savaş, ya da sülh – nə istəyirik?
Bir kərə qurşandıq ağır savaşa,
Gör nələr itirdik, nə gəldi başa!

Heç kim barış üçün əl uzatmadı,
 Onu bir təklif də edən olmadı.
 Buxovda, zindanda cəzalananda
 Qul hansı barışı diləsin ondan?
 Nə təklif etməyə gücümüz çatar?
 Düşmənlik, ədavət, intiqam... nə var,
 Hamısı yönəlsin Zəfərçalanın –
 baxıb zülmümüzə hey həzz alanın
 zəfər sevincinə zəhər qatmağa,
 aramlı məqsədə gəlib çatmağa.
 Təzə və uğursuz bir davadansa,
 Qəfil zərbələrdən, mühasirədən,
 Heç nədən qorxmayan qarşı tərəfin
 Önündə əzilib tablamaqḍansa,
 Qoy yollar axtaraq mübarizəyə.
 Olmazmı bir qədər asan yol seçək?
 Məsələn, bir yer var – özgə bir dünya
 (köhnə şayiədir Göylərdə, guya),
 Xoşbəxt bir canının evidir ora,
 İnsan söyləyirlər o sırlı fərdə,
 Yaradılmalıydı lap bu günlərdə.
 Cox güclü, Cox yetkin olmasalar da,
 Bir suyu bizlərə çəkir onları.
 Bütün canlıların ən üstünədür,
 Cox sevimlisidir o, Hökmərin.
 Özü bilgi yayıb Tanrı bu haqda,
 Tanrılar içində bir aralıqda.
 Heyrətə gətirib andı Göyləri.
 Gel ora yönəldək düşüncələri,
 Görək nə məxluqdur o yaradılmış,
 Görək zati nədir, istedadı nə.
 Gücü, zəifliyi nədədir, görən,
 Necə doğru olar aldatmaq onu,
 Yalan söyləməklə, yoxsa məcburən?
 Bağlıdır Göylərə gedən yolumuz,
 Orda öz gücünə, əzəmətinə



İnamlı Hökmər hökm edir yenə.
Bəlkə, təzə dünya həmin şahlığın
yerləşir ən ucqar bir nöqtəsində.
Oranı qorumaq qalibdi, bəlkə,
İnsan deyilənin öz öhdəsində.
Bəlkə, orda nəsə eləyə bildik,
Haqq-hesab çəkməyi bacardıq, bəlkə;
Cəhənnəm oduna bələyə bildik,
O təzə dünyadan öc aldıq, bəlkə.
Necə ki bir zaman blzı göylərdən
Qovub tökmüşdülər eşyə həmən;
Qovub bütünlükə o gücsüzləri,
Bəlkə, əlimizə aldıq o yerİ.
Əgər qovmaq nəsib olmasa bizə,
çəkərik onlan tərifimizə.
Onda Tannın döner düşmənə –
Öz əlləri ilə yaratdığını
Öz əlləri ilə məhv edər yenə.
Adı intiqamı üstələrik biz,
O narahat olar, biz sevlinərik –
Bu cür ruhumuzu məst elərik biz.
Biz çəkən əzabda boğulmaq üçün
Yixırıkən insan Cəhənnəmlərə,
Qısa xoşbəxtlikdən çəkilə əlini
Göz yaşı tökəndə o zülmət yerə –
O narahat olar, biz sevlinərik.
Düşünün: casarət etmək yaxşıdır,
Yoxsa Cəhənnəmdə bir dövlət qurub
Ağır girdablarda itmək yaxşıdır?
Verməkiə şeytani tövsiyəsini
Beləcə, Velzevul təsdiq elədi
İblisin dediyi giriş sözünü.
Hüceyrədə böğməq İnsan nəslini,
Bununla alçaltmaq Tann mışlınlı,
Qanşdırmaq Yeri Cəhənnəm ilə –
Bəlagətirəndən başqa, görəsən,

Bu, kimin ağılına gələrdi belə?
 Amma ki bu alçaq xəyanət yenə,
 Xidmət etdi Onun şan-şöhrətinə.

Bu yeni təklifin xəyallarıyla
 Heenna məclisi qanadlanırdı.
 Gözlərdə səadət cılvelənirdi,
 Sevinc işıqları alovlanırdı.
 Hamı bu plana uğur dilədi,
 Velzevül sözünə davam elədi:
 – Bu gün yığıllaraq, ey uca məclis,
 Doğru mühakimə elədiniz siz.
 Sizin böyüklüyün son nəticəsi
 Belə bir qərarla şad etdi bizi.
 Yəqin, acığına acı taleyin
 Biz bu Cəhənnəmdən yox olacaqıq.
 Çatıb şəfəqlərin hüdudlarına
 Və müttəfiqlərin silahlıyla
 Biz özgə Göylərə soxulacaqıq.
 Orda tapacaqıq xoş siğınacaq,
 Hər gün üstümüzə nur dağılacaq.
 Zülmət əriyəcək şərq işğından,
 Əsincə o yerin məlhəm yelləri
 Sağalacaq bütün yanış yerləri.
 Ora kəşfiyyata kimi göndərək?
 Kim bu işi bilər, hanı o zirək?
 O, hansı cəsurdur sərgərdan olub
 Dibsiz sonsuzluğu ölçüb də gedər?
 Bu ucu-bucağı yox qaranlığın
 Tezliklə yol tapıb sonuna yetər?
 Kimin qanadları hey yorulmadan
 Çarpar kainatın boşluqlarında.
 Döyüñər, döyüñər, uçar durmadan,
 O xoşbəxt diyara yetişər sonda.
 Hansı güc gərəkdir, hansı bacarıq,
 Göylər keşikçisi Məlakələrin



Sayıq dəstəsindən adlamaq üçün.
Ayiq olmalısan burda sən bütün.
Bax biz də eləcə – elçi seçəndə
Yüz ölçüb, bir bıçak ehtiyat ilə.
Sonuncu ümidi, taleyimizi,
Verək etibarlı və möhkəm ələ.
Danışdı, oturdu, baxdı dörd yana,
Bilmək istədi ki, kim necə baxır
İrəli sürdüyü bu sərt plana.
Hamı susub durub, götür-qoy edir,
Hər kəs içindəki qara-qorxunu
Baxıb başqasının üzündə güdür.
Susub da dinmədi bir nəfər ola,
Bircə qəhrəman da tapılmadı ki,
tənha vanb gedə bu qorxunc yola.
Dikəldi yerindən İblis burdaca,
Hamidan şöhrətli, hamidan uca.

Səsləndi hökmədar əzəmətliyə:
– Empirey taxt-tacı! Gøy oğullan!
Doğrudur, səsimiz kəsilib bizim,
Bizi qorxu deyil, qurtuluş əzir.
Burdan – Cəhənnəmdən işıqlığacan
Yollar çox uzundur, yollar çox ağır.
Dağılmaz qübbəsi alovlar saçan
Bu doqquzqat zindan biziəri sıxır.
Burdan dik yuxarı açılan qapı
Möhkəmcə örtülüb, odda közərir.
Hətta keçən olsa nəsə yol təpib,
Gör onu bu yolda nələr gözləyir;
Bilinməz bir gecə, açılmış boşluq...
Girdabdan adlayan sonsuzluqda o,
Dibsiz dərələrə yinxila bilər.
Xəbərsiz-ətersiz yox ola bilər.
Hansısa dünyaya yetsə salamat,
Ona nə vəd edər ordakı həyat?

Bələlər bilinmir irəlicədən,
 Qaça da bilməz heç ondan hər yetən.
 Mən layiq olmazdım hökmdarlığa,
 Əgər maneələr və təhlükələr
 Ümumi iş üçün etdiyim cəhdin
 Qarşısını alar, öhdəmdən gələr.
 Bu ali mənsəbə, bu səltənətə,
 Qulluğuma görə yetməzdim nə də;
 Qəbul eləyirkən monarch tacını
 Üstümə çəkirəm çətinlikləri,
 Şöhrəti, həm də ki ağıri-acını;
 O da, o biri də məxsusdur şaha.
 Bunu eyni bilər hər bir hökmdar.
 Ucalığı qədər şərəf gətirir
 Ağır tapşırıqlar, ağır sınaqlar.
 Ey azman Qüvvələr, Goy şimşəkləri,
 Yixilmişsizsa da, göstərin qayğı,
 Buralar hələlik öz evinizdir,
 Gərək fəlakətlər azalsın axı.
 Sehrlə, filanla, nəyləsə barı,
 Azaldın bir qədər iztirabları –
 Dözümlü eləyin siz Cəhənnəmi.
 Yuxusuz Düşməndən siz ayıq olun,
 Bılımsız zülmətin sahillərindən
 O yana başlayır bu gündən yolum.
 Gedirəm hamını azad etməyə.
 Təkcə cəhd edəcəm mən buna ancaq.
 Bu qorxunc iş üçün riskə gedirkən
 Heç kim olmamalı mənimlə birgə!
 Bitirdi nitqini, dikəldi Monarx,
 Qadağa qoydu o, etirazlara.
 Müdrik mühakimə etdi bu yerdə,
 Bildi ki, indicə neçə sərkərdə
 Onun səfərindən ilham alaraq
 O yerə yollanmaq istəyəcəkdir
 (həm də etiraza əmin olaraq).



Həmin o yerə ki, bir qədər əvvəl
Hamını qorxuya salmış əlbəəl,
Getmək istəyənlər indi artacaq;
onun göstərdiyi hünərlü cəhdə
kimsə açıq-aydın ortaq olacaq.
Amma ki hökmədar Rəhbərin səsi
əməlindən bətər dəhşətə salır.
Hamını ayağa qaldırın bu səs,
Göylərin üzünü şimşəktək alır.
İblisə baş əyib bir Tanrı kimi
Onu tay tutular Göylər Şahına.
Hazır olduğunu qurban getməyə
Ehtiram edirlər birbəbir ona.
Nəsibsziz zülmətin cəsur Ruhları
Lovğalıqla dolu bir təşəbbüsün
Təsiri altında qanadlanaraq
Qoydular bir yerə sonuncu sözü.
Bütün şübhələri kənarə qoyub
Yeganə hakimi alqışladılar.
Bu cür Şımal yeli oyanır ancaq,
Yığır buludları nə ki göydə var.
Dağlann yalnızda sürünen gedir,
Qara torpaqlara səpələyir qar.
Vidə şəfəqıyla solğun gürəşin
buludlar içindən güləndə üzü,
qəfil diriländə çöllər, çəmənlər,
Səs-səsə verəndə quşlar dəstası,
Dünyani doldurur həyatın səsi.
Heyhat! Sən, ey insan rüsvayçılığı!
Görün bu lənətli iblislər içə
Necə hökm sürür fikir birliyi.
Ağlıyla heyvanı ram edən insan
Amma görə bilmir bu məkrliyi.
Özünə necə də nifaq yaradır.
Amma şəfqətinə Uca Göylərin
Ümid eləməyə onun haqqı var.

Tanrı öyündünü o bilir qəti;
 Qorumaq gərkkdir sülhü əbədi.
 Di gəl ömrü keçir düşməncilikdə,
 qırıb məhv edirlər bir-birlərini.
 Amansız savaşlar üzdükcə üzür,
 əsl düşməninin bilmir yerini
 (birlik gətirməli idi bu duyuğu).
 Sanki, insanlara quyu qazanlar
 Heennadan başqa bir yerdə də var...
 Bitdi yiğincəgi damğalıların,
 İblis seçmələri dağlışdır.
 Onların içində özündən razı
 Keçirdi Baş İblis şah kimi, azı.
 Sanki, Yaradana qarşı durmağa
 Onun təkbaşına gücü çatardı.
 Sanki, Cəhənnəmin tək sahibiydi,
 Onun da Tanrisal qoşunu vardı;
 Silahlı, bayraqlı ağır dəstələr
 O keçən yol boyu düzülmüşdülər.
 Əmr verildi ki, surlar çalınsın,
 Qoy sonuncu qərar elan olunsun.
 Dörd azman Heruvim metal borudan
 Yaydı dörd tərəfə elanı bu an.
 Carçılar sözləri təkrar etdilər,
 Bütün sonsuzluğun uçurumları
 Sanki, bu qərarı dil-dil ötdülər.
 Qoşun alqışladı həmin qərarı.
 Sonra sona yetdi coşqun təmtəraq,
 Yalançı ümidi dən ilham alaraq
 Hərə bir tərəfə getdi arxayın.
 Cəhənnəm ordusu dağlışınca
 Mürgülü tüstülər arasında
 Çökdü çıyılərə ağır yük kimi
 Vaxtı öldürməyin dərdli seçimini;
 Baş İblis səfərdən qayıdanadək
 Nələrə aludə oldular görək;



Biri dağa qonmuş, birisi çölə,
Uçub yarışırlar bir-biri ilə.
Qaçışda sınayır bəzi özünü,
Sanki, xatırladır həmin yanışlar
Olimp yanışını – Pifiy dövrünü.
Cəng arabaları çapır bir yanında,
Bir yanda od yallı atlar bəzənir.
Bir yanda cərgəyə ordu düzlenir.
Görünür buludlu göy qübbəsində
Üz-üzə dayanmış döyüş alayı.
Məğrur şəhərlərə elan edilər
Dava barədəki mühüm olayı.
Dava başlayınca birinci gedir
hava atılıları – əllərdə mizraq.
Sonra əlbəyaxa döyüşə girir,
xüsusi dəstələr nərtək qızaraq.
Yanar tiyələrin panltısından
Odlara bələnir göydə hər nə var.
Tifontək coşub da bir özgə ruhlar
Dağları, daşları parçalayırlar.
Onlar qayaları toza döndərir,
Tutub tufanları yəhərləyirlər.
Hətta Cəhənnəm də dözə bilməyir
Bu vəhi yürüşə, görən, nə dözər.
Budur, məglub Alkid Exallyanı
tərk edir. O örtür yaralarını
zəhərli sanqla – amma ki dözür.
O, qəzəb içində, Fessal şamını
kökündən çıxarı, dibindən üzür;
Etinin, Lixasın zirvələrindən
Ebvey sulanna – dənizə atır.
Həlim xasiyyətli bir başqaları
Etibarlı yerdə sığınacaq tutur.
Arfalar çalınır, keçənlər haqda
Mələk avazıyla ötlər orda;
Oxuyurlar. Axi bu acı gərdiş

Azad ruhlarını qula çevirmiş.
 Nəğmə qərəzli də olsa bir qədər,
 Dinləsən, az qala, içini didər
 (başqa cürə ola bilməz də axı
 Ölümüsüz olanın xor oxumağı).
 Dəyib-toxunmurdu qulaq asana,
 Cəhənnəm də güzəşt edirdi ona.
 Çəkilib qırğa bir başqaları,
 Söhbət edirdilər təpələr üstə
 (ağıl – nitq istəyər, ürək – musiqi).
 Dalmış düşüncəyə həmin o dəstə:
 Onlar düşünürdü tale barədə,
 Çəkirdi xəyalı azad iradə.
 Yazılmış qismətdən, şərtsiz qədərdən
 Hamı söz açırdı indi bu yerdə.
 Hər şeyi götür-qoy eləyirdilər;
 Sevinc və iztirab, xeyir ilə şər,
 əlbəttə, sönüklük, həm də ehtiras,
 xəcalət və şəraf, boş-boş fikirlər,
 qüssəni, qorxunu cadulayaraq
 havayı ümidi lər oyatdı nahaq.
 Sirli bəlağətlə az bir zamanda
 Canlara işlədi dərindən dərin.
 Axı necə oldu o, ürəkləri
 üçqat zirehinə büründü səbrin.
 Başqa dəstələrsə qovuşub azad,
 Cəsarət eləyib bu nəhs dünyada
 Siğınacaq gəzirdi bir azca rahat.
 Ölüm sırnaqları göllər yaradan
 Aiddən axan dörd çay boyunca
 Yer axtarındılar hey uça-uça:
 Qanlı düşməncilik çayı Stiks,
 Dərd çayı Axeron – qara və dərin,
 Ağladığı üçün Kotsit adlanan
 susmayan suları başqa bir nəhrin.
 Nəhayət, qəzəbli Fleqetonun



Alovlar qaynayan qorxunc ahan
Çekirdi onlan özünə san.
Onlardan uzaqda rast gəlinirdi
Nəm labırlıntını çöllərə yayan,
Huşsuzuq gətirən Leta adlı çaya.
Kim ki bircə kərə içsə suyunu,
Dönüb unudurdu kim olduğunu.
Unudurdu dərdi, acı kədərl,
Sevincin yaddaşda qalmırı yerl.
Vardı o tərəfdə böyük məmləkət,
Lül Buzlar ölkəsi – vəhşil və zülmət.
Kədərin əbədi qamçılaşlığı,
Burulğanlanndan dolu yağdığı,
Dolusu əriməz daş topasıtək,
Qədim bir binanın xarabasıtək.
Orda qann, buzun dibi görünməz;
Damiat və Kasiem dağı yanında,
Ordular qərq etmiş öz qucağında,
Serbon bataqlığı kimi görünməz.
Orda illyəcən işləyilr hava,
Şaxtalar, elə bil, dönür alova.
Tufan ilahəsi Furi burada
Salır caynağından günahkarları.
Məhkumlar zülmə düşçər olurlar
Düşünə içİNƏ çovğunun, qarın:
Efir istisini soyutmaq üçün
Atırlar onları alovdan buza.
Düşüb uzun müddət qalırlar elə,
Ağnlar içində çəkirlər əzab.
Təzədən geriyə qaytanırlar,
Atılırlar yenə odun içİNƏ.
İkiqat çoxalır məşəqqətləri,
Leta çayı üstündən keçirlər yenə.
Cəhənnəm əzabin unutmaq üçün
Bir damla nəmlişlik diləyilr onlar;
əyilmək İstərkən sulara yənl

tale kəsir yolu – Qorqondan olan
dəhşətli Meduza güdür bərəni.
Sular axır onun dodaqlarından,
Bir zaman Tantaldan axdığı kimi.
Cəsur dəstələrin rəngi ağarıb,
Ağarıb qarların ağılığı kimi.
Donuq şüşə kimi soyuq bəbəklər
İndi hər tərəfə baxır ümidsiz.
Deyəsən, ilk dəfə başa düşürlər:
Tale ümidsizdir, uğur ümidsiz;
Heç yanda sığınacaq tapmamış onlar.
Çöllərdən keçmişlər – qaranlıq, soyuq,
neçə dərdli ölkə adılamış onlar,
odlu, buzlu dağlar, mağara, oyuq,
göllər, bataqlıqlar, darca dərələr,
hər yerdə ölümün kölgəsi gülər.
Tanrıının yaradıb lənətlədiyi
Ölüm hakim olan bütöv bir aləm
Ancaq şər işlərə yaraya bilər;
Canlısı ölüdür, ölüsü canlı,
Burda əcinnələr dünyaya gələr.
Korlanmış təbiət iyənclər doğar,
İnsanın başına gəlsə belə iş,
Bəlkə də, dəhşətdən özünü boğar.
İyənclik üstündə, sanki, bəhs edir,
Ölüm əjdahası, Qorqon və Qidr.
Tanrıının, İnsanın düşməni olan
Sürətli uçuşlu İblis bu zaman
Üz tutdu Heenna qapılarına,
Mətləbə yetişmək gərəkdi ona.
Gah sağa, gah sola uçub gedirdi,
Dərin dərələri, dar uçrumları,
Sanki, qanadıyla ölçüb gedirdi.
Hərdən də sözürdü odlu qübbədə.
Deyirlər, uzaqda – dənizin üstə
Necə ki buludda gəmilər üzür,



Gün yarı olanda yağır mussonlar,
Benqal sahilinə yan alır onlar,
Temata və Tidor adalarından
ədvliyyat gətirən cəsur tacirlər
Həbaş dənizindən necə keçirlər,
sükan saxlayaraq Kap sarı yenə,
üzür Cənubi Xaç göstərən yönə,
eləcə üzürdü göylərdə İblis.
Qorxunc tağ-tavanın çatdı sonuna,
Cəhənnəm sərhədi görsəndi ona.
Doqquzqat qapyla qorunurdu o:
üç qatı dəmirdən, üç qatı misdən,
üç qatı adamant adlı filizzdən.
Bir cüt əcinnəydi hər iki yanda,
Sözsüz, onlara tay yoxdu cahanda;
Biri qurşaqadək gözəl bir qadın
Qurşaqtan aşağı ilan kimiyydi.
Dışındə var idl ölüm zəhərlı,
Üstü pulcuq-pulcuq, sürüşkən olan
tyrənc quyruğunun yoxdu təhəri.
Cəhənnəm itləri sürüylə qaçırlar,
Serber cinsli itlər – azman cəhəngili.
Qulaqlar kar olur onlar hürəndə,
Səsləri, küyləri ölüm ahəngli.
Nədənsə qorxsalar, həmin aridaca
Qaçıb təpilirlər o əcinnənin
Bətninlən içinə. Və qamindaca
Hürür, ulayırlar, zingildəyirlər.
Bir vaxt Kalabriya sahilləriyle
Trinakriy qayası aralarında
Dalğalar qoynunda üzən Stsilli,
Bunca sarmamışdı dəhşətlər onda.
Gecə sehrbəzi bir çağırışla
Qoxusuna doğru uşaq qanının
Uçub da keçəndə göyün üzüylə,
Lapland cadugərlər xoru ötünce,

Yorğun Ay sözündə cadu gücüylə
 Köpəklər o qədər qorxunc deyildi.
 İkinci əcinnə, demək olar ki,
 Biçimsiz kölgətək bir kabus idi.
 Ayırd edilmirdi başı, bədəni,
 Zülmət gecələrdən zülmət idi o,
 Furi ilanından on dəfə hirsli,
 Cəhənnəm kimi bir zillət idi o.
 Nizəsi uzağa uzadılmışdı,
 Ona baş əvəzi qulluq edən yer
 Monarx çələngiyə bəzədilmişdi.
 Yaxın gəldiyini görünçə qəfil
 Bir anda sıçrayıb İblisə sarı
 Yeridi qəzəbli addımlar ilə.
 Yerişi titrətdi qaranlıqları,
 Cəhənnəm titrədi belədən-belə.
 Amma gördüyüünü anlamaq üçün
 Qorxmadan heyrətlə baxırdı İblis.
 Qorxmurdu heç zaman yaranmışlardan,
 Tək Tanrı öündə o çökmüşdü diz,
 Bir də ki Tanrıının Oğlu öündə.
 Hirsli əcinnəyə nifrətlə baxıb,
 Başladı nitqinə belə bir yönə:
 – Lənət olmuş kabus, hardansan, kimsən?
 Eybəcərliyinlə mənim yolumu
 Nə cürət eləyib belə kəsirsən?
 Açıq olmalıdır önumdəki yol,
 Səndən soruşmadan keçib-gedəcəm,
 Qapının ağızından çəkil də, rədd ol!
 Yoxsa sənin üçün baha oturar;
 Bilməmiş olmazsan, Göylər Ruhuynan
 üz-üzə gəlməyin sonunda nə var.
 Əcinnə bağırdı: – Ey satqın Mələk!
 Sənsənmiş Göylərdə sülhü, inamı
 Tapdalayıb keçən o xain, demək.
 O, sənsən özünün lovğalığınıla



Göylər ordusunun üçdəbirini
Qaldırdın Tannya qarşı qiyama.
Odur, tanıtdılar sənə yerini.
Sən də, elə sənlin həmkarların da
Orda, Cəhənnəmin alovlarında
Dözülməz əzablar, həsrət içində
əbədi məhkumsuz o Heennaya.
Hansı cəsarətlə indi özünü
Ald eləyırsən sən Mələklərə.
Təhqır püşkürürsən və mənə qarşı
Təpklı göstərirsən çox nahaq yerə.
Başa düş, bu yerin şahı özürməm;
Bu yerin – deməli, həm də ki sənin.
Qayıt öz yerinə, çək də cəzani,
Mənfur və yalancı, coşdurma məni!
Əs ki sən önumdə, geri uçmanı
əqrəb qamçısıyla tezleşdirməyim.
Nizəmin tək birçə zərbəsi ilə
Səni fəlakətlə üzləşdirməyim!
Bunları dedikcə qorxunc kabusun
Onqat da çoxaldi eybəcərliyi,
Dəhşətlər saçılıdı hədələrindən,
İblis dayanmışdı qorxmadan həmən.
Qəzəbdən yanındı; elə bil, indi
Arktika Üstündə göy qübbəsini
Alova bələyən bir komet idi.
Və İllandaşyan bürcündən Yerə
Səpirdi, elə bil, bəla toxumu,
Atırdı, elə bil, dava oxunu.
Rəqiblər hazırlı bir-birlərini
Birçə zərbə ilə məhv eləməyə.
Durublar üz-üzə. Sanki, indicə
İki nəhəng bulud gələrək göye,
Asılmış Xəzərin sulanı üstə.
Dərhal gələcəklər kəllə-kəlləyə,
Dəli küləklərdən işarə gəlsə.

Onların çatılmış qasından indi
 Cəhənnəm qaralıb – budur əzəmət!
 Onlarda həm qəzəb, həm güc eynidi.
 İkisi birləşsə bir yada qarşı,
 Güc vursa, inan ki, titrədər ərşİ.
 Budur, baş verəcək dəhşətli bir şey,
 Misli görünməmiş döyük olacaq!
 Bu vaxt açarların sahibi olan
 Həmin yarıqadın və yarıilan
 Qəfildən soxulur araya ancaq:
 – Ata, nədən ötrü əl qaldırırsan
 Sən doğma oğluna? De, hansı kindi,
 Ey övlad, atanı nişan alırsan
 Mizraqla vurmağa? Düşün bir indi.
 Sənin sədaqətin kimədir axı?
 Sizintək köləyə ucadan baxıb
 Gülür o, öz qəddar qərarlarını
 Yerinə yetirən sizlərə, yəqin.
 Sizin ikiniz də məhv olacaqsız
 İçində bu qədər kin-küdürətin!

Heenna taunu həmin o kabus
 Bunları dİNləyib bir az soyudu.
 İblis cavab verdi özünəməxsus:
 – Sənin dediklərin boş hay-haraydı.
 Elə mənasızdı söylədiklərin,
 əlim də qalxmadı səni vurmağa.
 Bunu, lazımlı gəlsə, sübut edərəm,
 İndi marağım var səndən sormağa:
 Ey ikili varlıq, sən nəsən axı?
 Niyə gördüyündə ilk kəs sən mənə
 Cəhənnəm çölündə ata deyirsən?
 Əcinnə kabusu oğul yerinə
 mənə sırimaqla nə istəyirsən?
 Səni tanımiram, mənfur eybəcər,
 Mən bu vaxta kimi sizlərdən betə



Özgə bir varlığa rast gəlməmişəm!
Etiraz elədi qapıcı xanım:
– Məgər çıxarmışsan yadından məni?
İndi tərənirsən sən məndən yəni?
Sən ki axı məni gözəl sayırdın,
O vaxt, o üşyançı Serafimlərin
Arasında idin məni görəndə.
İlk dəfə baxışın sataşan kiml
Qəlbini əzablı ağrı girəndə,
Hər şeyl unutduñ məftun olaraq.
Çevrilib sən oldun nur yayan ata,
İşıq saç-a saçə büründün oda.
İkiyə aynıldı sol yandan başın,
Mən sənin başından gəldim həyata
Göylərin ən gözəl İlahəsitək.
Məndən üz çevirdin qorxudan o vaxt,
Mələklər adımı Günah qoydular,
Məni uğursuzluq rəmzi saydilar.
Amma öyrəşdilər sonralar mənə,
Çunkı uyğun idim istəklərinə.
Cəzb edə bilirdim handa sərtini,
Ancaq hamidan çox çəkirdim səni,
Bölürdük gizlində sevgi həzzini.
Və mən dəl bağladım, duydum qoynumda
Böyüyən varlığı anbaan onda.
Bu vaxt Gøy Üzündə başlandı dava,
Döyüş meydanına döndü yurd-yuva.
Çaldı üstümüzdə O qələbəni
(başqa cür heç ola bilərdi yəni?),
Bütün Empirey fəzalarından
Sizləri qovdular qaranlıqlara.
Məni də atdilar göydən eləcə,
Gözətçi qoydular o vaxtdan bura.
Verib bu açarı, əmr elədilər
“Qoru bu qapını”, – belə dedilər.
Hələ bu qapıdan keçən olmayıb,

Mən özüm könüllü buraxmayınca.
 Yalqızlıq çox uzun sūrmədiancaq,
 Bu zaman bətnimdə böyüyən dölün
 Sancısı başlandı əzabla dolu.
 Sənin o törəmən, o çırkin varlıq
 İçimdən qanlı yol çekdi bayıra.
 Ağlımı başından aparan ağrı
 Az qaldı canımı məndən ayıra.
 Və o – mənim balam, qəddar düşmənim,
 Elə ağışumdan düşüncə mənim
 Qaldırdı üstümə ölümlər saçan
 Tiyəsi od tökən o mizrağını.
 Və mən – biyabana üz tutub qaçan –
 Yaydım hər tərəfə sinə dağımı:
 Ölüm! – deyə bir səs qopdu içimdən
 Cəhənnəm titrədi qorxunc səsimdən.
 Heç kimə, heç yana çatmadı əlim,
 Dərələr səsimə səs verdi: Ölüm!
 Qaçdıqca, o, mənim yortdu dalımcıa,
 Tutub qucağına məni alıncá
 (gördüm qəzəbdən çox, şəhvətdən yanır)
 Zorla murad aldı qorxmuş anadan,
 Həmin cinayətkar yaxınlaşmadan
 Gördüün bu itlər doğulubdu, bax!
 Onlar dörd yanında mırıldayaraq
 Hürülər durmadan. Və hər saat mən
 Döl götürməliyəm bu iyrənlərdən.
 Beləcə, mənimcün əzab doğulur,
 Ac qalib bətnimə bir də soxulur,
 Məni içəridən didib-tökürlər.
 Yeyirlər, doyurlar, çıxırlar çölə,
 Məni qorxuzurlar hey bilə-bilə.
 Canıma həyəcan salırlar hər an,
 Mənə nə dinclik var, nə də bir aram.
 Doğma anasını parçalayacaq,
 Yeməyə əlinə keçməsə bir şey –



Oğlum – alçaq yağı, o kabus Ölüm,
İtləri üstümə qızışdır hey.
Əgər yemiş olsa, o da ölcək,
Çünkü mən zəhərlı ola bilərəm,
Mənə hücum edib üstümə gəlcək.
Belə yazılıbdır bu Tale, belə,
Ata, ehtiyatlı ol onun ilə.
Onun nizəsindən özünü qoru,
Efir zirehinə arxayın olma.
Bacardıqca ondan sən zərbə alma.
Tək Uca Göylərin Şahı deyilsə,
O aman verməyib hələ bir kəsə.

O susdu. Bu zaman hiyləgər Düşmən
Ona qəzəbini yumşaltdı həmən.
Nəvazışlə dedi: – Əziz qızım, sən
(neyləyim, sən mənə ata deyirsən)
Təqdim eleyirsən gözəl balamı,
O gözəl günlərdən bizi qalani.
Həmin o günlər ki, keçdi bir anda ,
Dəhşətə gəlirəm xatırlayanda.
Sən də dəyişmişən, mən də yarmanca.
Sizin yanınıza gəlmişim bunca,
Düşmən kimli deyil, dostsayağıdır.
Mənim ki içimi bir dərd dağıdır:
Ruhlar birliyini, həm də sizləri
Qurtarmaq bu dilbsiz qaranlıqlardan.
Məni qovulmuşlar göndərib bura,
Hazırram verməyə özümü qurban.
Bir dünya gəzirəm, yeni bir dünya;
Çoxdan söhbət gəzir haqqında onun.
Deyirlər ki, artıq yaradılıbdır,
Geniş, yumru, gözəl bir görkəmi var,
Göylər qapısında bir həzz yeridir.
Bu təzə dünyada yeni məxluqlar,
Bir özgə canlılar sakinlik edir.

Bəlkə də, olsun ki, Uca Göylərdə
 Bizim yerimizi onlar tutacaq.
 Onlardan çəkinir, deyən, O ancaq
 Uzaqlaşdırıbsa özündən əgər,
 Deməli, qorxur ki, üsyən eləyər
 Artan əhalisi o məxluqların.
 Deyirəm, qoy gedim kəşfiyyat edim,
 Bəlkə, gizli fikri var Hökmdarin?
 Tezçə də dönəcəm, qayıdacağam,
 Səni və Ölümü aparacağam.
 Korluq olmayacaq qida sarıdan,
 Nə qədər desəniz yemək var orda.
 Ətirli havada qanad çalacaq,
 Göylərdə sərbəstcə süzəcəksiniz,
 Bütün qənimətlər sizin olacaq,
 Özünüüz tezliklə görəcəksiniz!
 Bunları söyləyib kiridi İblis.
 Əcinnə uçundu sevindiyindən.
 Təbəssümqarışiq acıqlı bir hiss
 Bürüdü Ölümün üzünü həmən –
 Açıqlı məmənunluq hissi idi bu.
 “Bol yemək” sözünü eşitdiyindən
 Deyən, sevinmişdi bu qarinqulu.
 İyrənc kölgəninəsə çırkin anası
 Şadlıqla söylədi valideyninə:

– Böyük Hökmdarın qərarı ilə
 Cəhənnəm açarı verilmiş mənə.
 Əmr də almışam, burda bu Qapı
 Gərək açılmasın heç vaxt heç kimə.
 Güc tətbiq olunsa – hazırlı Ölüm –
 Onun nizəsinin önündə hələ
 Davam gətirməyib bir varlıq belə.
 Mənə nifrət edib Tartara atan,
 Zülmətlər içində əzaba tutan,
 Bu alçaq yaşama məcbur edənə



Borduyammi görən qul olum yenə?
İlahə olmayan Göylər Qiziyam,
İçimi gəmirlib ulayan, hürən
Öz əntərlərimdən gör nə çəkirəm!
Sən – atam, sən mənim valideynimsən,
Həyatverənimsən mənim sən axı.
Mən kimə itaət eləməliyəm?
Kimin arxasında bəs getməliyəm?
Apararsan məni o işıqlığa,
Xeyirxah tənrlili xoşbəxt elə.
Öz qızın, həm də öz İstəklil təki
Sənin sağ yanında olaram elə.
Yaşaram bir şəhvət yorğunluğuyla,
Mən nəfəs alaram hökmran kimi!
Susaraq böyründən dərtib çıxardı
Bəla və müsibət rəmzi sayılan,
bədbəxtlik gətirən o nəhs açan.
Sürüşkən quyruğu tərpəndi o an.
Sürətlə süründü Qapiya san.
Dəmir barmaqlığı aldı bir anda,
Qaldırdı yuxarı, açan saldı,
Burub da yaylan azad elədi,
Dəmirlər, bazaltlar bir-bir boşaldı.
Cəftələr, rəzələr cirildadilar,
Dabani üstündə buruldu laylar.
Səs salıb qurtuldu ağır qifldan,
Taybatay açıldı Qapı qəflidən.
Şaqqlıti, gurultu sardı hər yanı.
Ereb silkələndi kökünə kimi.
O açdı qapını. Bağlamağınsa
Onun əllərində deyildi hökmü.
Geniş açılmışdı Qapılar indi,
Nəhəng qoşuniar da keçə bilərdi.
Əlində açılmış döyüş bayraqı
atlı alaylan keçib-gedərdi.
Ordan tüstü qalxır alovqanşıq,

Sanki, tiyan altdan qalxıb burulur.
 İndi üç nəfərin düz qarşısında
 Cəhənnəm Qapısı astanasında
 Qocaman uçrumun sırrı durulur:
 Hüdudsuz okean – quruluşu yox,
 Bənzərsiz qaranlıq, bilinməz məkan.
 Nə en var burada, nə də uzunluq,
 Nə də hündürlük var, nə də ki zaman.
 Burda Təbiətin ulu əcdadı –
 Xaos və çox əski, qocaman Gecə,
 Aramsız, qatışlıq səs döyüşündə
 Qədim pozuqluğu qoruyur necə.
 Çünkü nizamsızlıq yaşandı burda.
 Əbədi qovğada dörd rəqib də var –
 Quraqlıq, Rütubət, Soyuq və İsti,
 Birinci olmağa can atır onlar
 və girir döyüşə döl hüceyrələr
 Çeşidli qəbilə nişanı altda.
 Həm ağır, həm də ki yüngül silahlı,
 Zirək, astabasar, iti, ovxarsız,
 Qum kimi hesabsız, qır kimi barsız.
 Ya nəhəng bir dəniz gəmisi kimi,
 Yelkəni küləkdən qabarsın deyə
 Girir dalğalarla cəng eləməyə.
 Harda ki hüceyrə bir az çox olur,
 O yerdə üstünlük dərhal çoxalır.
 Onların hakimi Xaos neyləsə,
 Necə qərar versə, artır iğtişaş –
 Nəticəsi ona xeyirdi birbaş.
 Onunla yanaşı hakim Təsadüf
 Mühakimə edir bütün həyatı.
 Girdablardıysi hey yırğalanır,
 Bəlkə, məzarıdır bu, kainatın.
 Və orda alovun, odun, dənizin,
 Qitələrin yoxdu bir nişanəsi.
 Onların hamısı döl maddəsində



Qanşır, döyüşür və itir izi.
Hələ Uca Hakim icazə vermir
Yaratsınlar təzə bir dünya ondan.
Durub sonsuzluğun kənanndaca,
Baxıb Cəhənnəmin astanasından
Gedəcayı yolu İblis düşündü:
Körfəz deyildi ki, tez üzüb keçəl
Ağır gurultuya hər yan büründü.
Elə bil, Bellona top mərmisiylə
Vurur mühasirə olan şəhəri.
Əgər uçsaydı da göylərin tağı,
Qırılsaydı belə Yerin mehvəri,
Qopan səs bu qədər güclü olmazdı,
Batmazdı Düşmənin qulağı bunca.
Budur, qanadını yelkəntək açdı,
Yerdən təkan verib aralanınca,
Minərək üstünə uçan tüstünün,
Buxardan adladı, çıskindən aşdı.
Sürətdən əridi sis topalan,
Dağıldı İblislər mindiyi tüstü.
Qaldı sonsuzluğun boşluqlannda,
Nahaq qanad çalib özünü üzdü,
Getdi başaşağı qurğuşun kimi.
Ölcəməyə vaxt tapdı orıca min fatom
Əgər kükürd və od yüklü buludlar
Dəhşətli partlayış törətməsəydi,
Burub da yixilan bu sərgərdanı
Təzədən yuxarı yönəltməsəydi,
Hələ də gedirdi başaşağı.
Kiridi, elə bil, o dəli girdab,
Düşdü bataqlığa qəfil o, tırtap.
Nə su var, nə quru. Sıyıq çamırda
Getdi zorla özün o, darta-darta.
Sankı, qanad yelkən, ayaq avardı –
Onu ırəllyə dartıb apardı.
Bir vaxt qızılını oğurlayaraq

qaçan Arimaspin daliyca Qrif
 beləcə gedirdi lehməyə girib.
 İndi Qrif kimi dözümlü İblis,
 Keçib bərkin, boşun içindən o cür,
 Çamırdan, səhradan, dərədən qoşdu,
 əlləri, qanadı, ayaqlarıyla
 çırpındı, yeridi, süründü, uçdu...
 Aramsız bir fəryad eşitdi birdən,
 Qorxmadan çevrildi həmin o səmtə,
 Nizamsız çıçırtı, uğultuları,
 Qarışq səslərin min cür çaları
 gurlayan tərəfə baxdı ki bilsin,
 bu, hansı Ruhların məmələkətidir.
 Bir maraq bürüdü burda İblisi:
 Bu dərin uçrumun qaranlıqlan
 Görən, aparamı işığa sarı?
 Birdən o, Xaosun hökmədarının
 Gördü dayanıbdır taxtı öündə.
 Gördü qurulubdur onun çadını,
 Sonsuz aşırımın dərəsi endə.
 Oturmuşdu Gecə ikinci taxtda,
 Ondan yaşılı varlıq yox idi, yəqin,
 Təpədən-dırnağa bu qaranlıqda.
 Onunla yanaşı Ork ilə Aid,
 Bir də Demoqorqon – ayamasını
 söyləməyin belə qorxuncdur sonu.
 İztirab, Təsadüf, bir də Şayiə,
 Mindilli İxtilaf, bir də ki Qiyam
 Elə çığır-bağır salmışdilar ki,
 Az qalırdı səslər zülməti oya.
 Səsləndi onlara İblis qorxmadan:

– Siz Ruhlar, ya Güclər – Alt Sonsuzluğun
 Qədim padşahları – Xaos, sən dirlə.
 Həm də səninləyəm, Gecə, səninlə!
 Gəlməmişəm bura bir casus kimi,



Sirrini öyrənəm sizin şahlığın.
Sizi devirmək də amacım deyil.
Azmişam, tapmiram mən yolu heç cür.
Tərs kimi lışığa gedən doğru yol
Sizin bu zülmətin içindən keçir.
Azmişam mən tənha və bələdçisiz,
Sizin səltənətin ağır zülməti,
Hayanda bölüşür Göylə sərhədi?
Yəqin, elə bir yer vardır ki burda,
Alınıbdi sizdən bu yaxınlarda.
Mənə yol göstərin, ora gedirəm,
Yüzqat əvəzini sizə ödərəm.
Əgər qova bilsəm mən işgalçını,
Qaytaram o yeri ilkin zülmətə.
Vərrəm özünüzə (məqsədim budur),
Qalqırram təzədən bayraqınızı.
Mənim sözlərimə siz qulaq asın;
Sizə – qazanc, mənə – intiqam qalsın!
Anarx – o dəyişkən sıfətli qoca:
– Ey qərib, sən mənə tanışsan, – dedi, –
Qüdrətli Mələklər başçısısan sən,
Göylər Padşahına qarşı üsyanda
Məğlub edilərək sən yenilmişən.
Bunu həm görmüşəm, həm eşitmışəm.
O saysız-hesabsız qoşunlar ki var
Tökülüb gedərək başıaşağı
Dibsziz uçurumdan çətin adlayar.
Amma milyonlarca qəzəbli alay,
Qapılar olunca Göydə taybatay,
Qovub izləyərək üsyənçilan
Sel kimi zəfərlə axışıb getdi.
Hökmdar olduğum bu səltənətdə
O kiçik hissəni mən qoruyuram.
Amma sizin qısqas yan ötməz ondan.
Zülmət Gecələrin qədim dövləti
Onun ucbatından çox çəkmiş zilyan;

Sizə həbsxana düzəltmək üçün
 Əvvəl qoparıldı geniş Cəhənnəm.
 Sənin alayların qırılan yerdə
 İndisə Göylə Yer – Qızıl zəncirdən
 Başımız üstündən asılan dünya.
 Eşit, gedirsənsə o yerlərə sən,
 Uzaq deyilsə də, yol qorxuludur.
 Düş yola, yubanma! Mənim üçünsə,
 Bədbəxtlik, fəlakət – əziz, uludur!

Bir an da cavaba vaxt ayırmadan,
 Dərbədərlik adlı azman dənizin
 Bilincə sahili yaxınlıqdadır –
 Sevinci bira-beş artdı İblisin.
 Yeni qüvvə ilə elə sıçradı,
 Elə bil, bir səhra sonsuzluğundan
 Dikəldi alovdan nəhəng bir ehram.
 Siyrlib qırıldı həndəvərindən,
 Elə bil, hər şeyi o elədi ram.
 Toqquşan qayalar içində Arqo
 Bosforda heç belə dərd görməmişdi.
 Sükani burmaqcún qonşu sulara
 Sol böyrü üstündə Haribdi ötən,
 Uliss də dözməzdı bu sinaqlara.
 Amma ki inadla uçurdu İblis,
 Zorla adlayırdı maneələri.
 Hər şeyə o qalib gəldi. Bu zaman
 Onun köməyilə endi də insan.
 Qorxunc yol bir gözəl yola çevrildi;
 Geniş yol salaraq hökmüylə Göyün
 Günah ilə Ölüm ardışca gəldi.
 Qaynaya-qaynaya girdabın dibi
 Heennadan Yeni Dünyaya kimi
 Tələsik, ölçüsüz bir körpü saldı.
 Şər Ruh insanları cəlb etmək üçün
 Çapırdı o yolda hey ora-bura.



Tanrıya, Məleyə hər cür imandan
Azdınb salırdı onlan tora –
Cəza verirdilər sonra amansız.
Budur, səpələnir müqəddəs işiq,
Bu nuru çiləyən Göt qübbəsidir;
Doldurur şəfəqlər tutqun gecəni,
Artıq Təblətədə döllənmə gedir.
Məğlub düşmən kimi çəkilir Xaos,
Səsi dərinlərdə kırılyır onun.
Xeyli asanlaşır İblisə uçmaq,
Görür dalğalann dinc olduğunu,
Nurlu toranlığı rahatca aşmaq,
Sanki, ləzzət verir, zövq venir ona.
Ağır firtinayla mübarizədə
Yelkəni, kəndiri, doru itirən
Gəmilər beləcə girir limana.
Açıb qanadını geniş və səssiz,
Havaya bənzəyən seyrək mühitdə
Empirey Gøyünү seyr edir İblis.
Dördküncdür, girdədir, billinmir nədir,
Geniş bir fəzani uçur, seyr edir.
Onun gözlərində endikcə yənl
Diş-diş dıvarlan sapırdən olan
Uca qüllələri əski vətənin,
Ayla müqayılsə olunan zaman
Kiçik bir ulduza qəfil oxşayan;
bir dünya var idi – balaca, girdə,
asılıb qalmışdı qızıl zəncirdə.
İntiqam eşqiylə həmin mənfur Ruh
Getdi nəhs bir vaxtda o yerə doğru.

ÜÇUNCÜ KİTAB

MƏZMUN

Öz taxtında oturmuş Tanrı İblisin yeni yaranmış dünyaya sarı uçduğunu görərək onu Oğluna göstərir. Və İblisin insan nəşlini uğurla yoldan çıxaracağını öncəgörümlə bildirir, aydınlıq gətirir ki, İlahi hökm və müdriklik qüsursuzdur, belə ki, İnsan azad yaradılmışdır, nəfsə qarşı dayanmağa tamamilə qabildir. Amma O, İnsani İblis kimi yaranışdan acıqlı olduğu üçün deyil, onun tərəfindən aldadılaraq şirnkləndirildiyi üçün bağışlamağı nəzərdə tutduğunu bəyan edir. Tanının Oğlu Atasına İnsana göstərdiyi mərhəmət üçün alqışlar söyləyir, ancaq Rəbb bildirir ki, İlahi ədalət təmin edilməmiş həmin mərhəmət olunmaya-çaq; çünki İnsan özünü İlahi hesab edərək Tanının böyükülüyüնü təhqir etmiş, buna görə də bütün nəslini ölümə məhkum edilmişdir və onun əvəzinə əgər kimsə tapılıb günahı öz üstünə götürərək cəza çəkmək arzusunda olana qədər o ölməlidir. Tannın Oğlu könüllü olaraq İnsanın günahını yumaqdan ötrü Özünü qurban verməyə hazır olduğunu bildirir. Ata qurbanı qəbul edir, oğluna özünü təcəssüm etdirməyi hökm edərək onun Yerin və Göyün bütün adlanyla təriflənməsini və bütün Məlekərin ona səcdə etməsini əmr edir. Məlekikər itaat edərək xor birləşmələri və arfaların müşayiəti ilə Ata və Oğulu himnlərdə tərənnüm eləyirlər. Bu zaman İblis bizim kainatın sonuncu qatına enir. Buraları gəzərək o, hər şeydən öncə sonralar Halə, Fanillyin Astanası adlandırılacaq bir yer tapır. Buradaki bütün şəxslərin və əşyalann quru-luşuna diqqət yetirir. Sonra İblis Göylərin Qapısına yetişir; buraya aparan pillələrə, Göyləri yan ötüb axan sulara diqqət edir. İblis daha sonra Günəşə doğru bir uçuş yöneldir, bu planetin hökməndən Urişə rast gəlir, kiçik bir Mələyə çevrilərək riyakarlıqla Serafimi əmin edir ki, qızığın cəhd etməsi yeni yaranmış dünyani və Yaradan tərəfindən burada məskunlaşdırılmış İnsani görmək üçündür. O, İnsanın yerini öyrən-məyə cəhd edir və əvvəlcə Nifat dağına enir.



Ey müqəddəs işıq! Ey Göyün ilki!
Sənə alqış olsun! Cürət tapıram,
Məhkum olunmamış şüalarınla
Mən səni əbədi adlanıdınram.
Hənsi ki Tanrıının özü işıqdır.
Bağı və əlçatmaz bir dünyadasa
Hələ yaranınmamış o zatin nuru
Səndənmi saçılır, səndədir yoxsa?!
Hardandı səndə bu efir saflığı?
Mənbəyin hardadı, kim deyər mənə?
Tannının sözüylə təzə dünyani
Müqəddəs cübbətək geydin əyninə.
Elə bir dünya ki, təhərsiz boşluq,
Doğmuşdu ölçüsüz qara sulardan.
Adlayıb Cəhənnəm yarganlanni,
Çıxıb dolaşdığım qaranlıqlardan
Cəsur qanadlarla qayıtdım yenə.
Zülmətdən, Xaosdan dönürkən sənə
Orfey avazında mədh etmədim, yox,
Özgə bir avazla cəhd etdim dinəm.
Yox! Göylər Muzası coldurub məni,
Zülmət aşınmlar ensəm də yəni,
Yenə zirvələrə dikkələ bildim.
Bu yol çətinə də, qeyri-adidir.
Mən sənə yetişdim, yenidən gəldim
Dirçələn gücünə çraqlannın.
Mənim gözlərimə dolmursan amma,
Sənin şəfəqini gözlərim hər an
Çırpinır, axtarır... amma nahaqdan.
Onları söndürüb qaranlıq sular,
Bəlkə də, gözümün ağı sıxlışib.
Müqəddəs nəgmələr aşılı kimi
Kəsmərəm bu yurda ziyarətimi.
Bura Muzaların gözəl məskəni,
Meşəsi kölgəli, sulan parlaq,
Günəşli vadilər cəlb edir məni.
Üstünlük verirəm mən sənə, Sion,

Sənin ayağının dibindən axan
 Güllü bulaqlara gəlib hər axşam,
 İki kor kişini xatırlayıram:
 Mən həm Tamiri, həm Meonidi;
 Bizim taleyimiz, sanki, eynidi.
 Ah, bərabər olsaq şöhrətdə əgər!
 Bir də ki yadına Teresi düşür,
 bir də Finey düşür – İki cadugər.
 Ahəngli nəğmələr doğulduğunda,
 Ruhum düşüncəyə qapılır onda.
 Zülmətlər içində quşlar beləcə,
 Yuxusuz nəğmələr ötər hər gecə.
 Fəsillər ötüşür, il çatır başa,
 Yaz yaya çevrilir, payızsa qışa.
 Amma bütün bunlar məndən yan ötür;
 Mən daha bilmirəm gündoğan nədir,
 Mən daha bilmirəm günbatan nədir.
 Həm yaz çiçəkləri, həm yay gülləri,
 bulud karvanları, insan üzləri,
 elə bil, mənimcün bir əfsanədir.
 Qara bulud kimi saran qaranlıq,
 Dünya həyatından ayınb məni.
 Qəzəbli əbədi uzaqlaşdırınb,
 O kitab – götürüb oxusam yəni,
 Öyrənə bilərdim çox gözəl işlər,
 Kor üçün pozulub hamısı indi,
 Bağlıdır üzümə nur səhifələr,
 Bağlıdır Müdrilik qapısı indi.
 Ruhumun gücünə şəfəqlər salıb,
 Ey Göylər İslığı, parla sən yəni,
 Dağıt dumanları, göz yetir ona,
 Ölümün gözünün görmədiyini
 Doldur gözlərimin qaranlığına.

Pak, təmiz Empirey ucalığından,
 Uca səltənətdən Qüdrətli Ata
 Baxırdı özünün yaratdığına,



Baxırdı aşağı, coşqun həyata.
Yığışib qədərsiz ulduzlar kimi,
Durub Yaradanın həndəvərində,
Onun baxmağından həzz alırdılar,
nurla dolurdular öz yerlərində.
Taxtda oturmuşdu misilsiz Oğlu –
Şəfəq təcəssümü Uca Tannın.
Yaradan baxırdı Yerlərə doğru,
Baxıb izləyirdi yaratdığını,
Görürdü misilsiz Cənnət bağını;
Bizim əcdadlan – xoşbəxt cütlüyü,
Ölməz meyvəsini sonsuz sevginin
Xoşbəxt tənhaliqda dadmışdı oniar.
Xoşbəxtlik adında hər nə vardısa,
Uca məqamına çatmışdı onlar.
Sonra da Yaradan bir baxış ilə
Süzdü Cəhənnəmin girdablannı.
Göy ilə Gecələr səltənətinin
Gördü arasında İblis hanı.
Yığaraq o, yorğun qanadlanı
Enirdi aramlı təzə dünyaya –
Çılpaq, Göydən məhrum, qeyri-müəyyən,
Amma ki qıtəyə bənzər dünyaya.
Billimlirdi nədlər tutan hər yanı;
Hava ümmanıydı, ya su ümmani.
Dünəni, bu günü, sabahı görən
Baxaraq indi öz Ucalığından,
Uzaqqörənlilikə dedi Oğluna:

– Ey əvəzsiz Oğlum! Bizim Düşmənin
Yırtıcı cəhdinə Sən də ol əmin.
Nə Mənim ən ciddi sərəncamlam,
Nə də Cəhənnəmin uçurumları,
Nə bəndlər-bərələr, nə dəmir zəndir,
Onu öz yolundan saxlaya bilmir.
İntiqam eşqiyələ bu acıqli Ruh

sərf edir bu yolda var qüvvəsini,
 amma məhv edəcək özü-özünü.
 İndi uçur orda Göylərə yaxın,
 Təzə yaradılmış Yerə o baxır;
 Düşünür İnsani güclə məhv edər,
 Yalanla, hiyləylə şirnikləndirər.
 Şirnikləndirər də – qayğısız, asan.
 Yalana, hiyləyə aldanan İnsan
 Mənim yasağıma əməl eləməz,
 Bütün nəslə ilə birgə məhv olar.
 Kimin günahından baş verər bu bəs?
 Əlbəttə, özünün! Yazısında mən,
 Onu pisliklərdən xali etmişəm.
 Tərniz yaratmışam, həm də xeyirxah,
 İradə vermişəm – ya Şəri qovsun,
 Ya da ki məhv olsun təslim olaraq.
 Mənim yaratdığınış Efir Gücləri
 və Ruhlar üçündür həmin bu qanun;
 Hər məğlub olana aiddir o həm,
 Hər Mənə sadiqə dəxli var onun.
 Dözməkmi yaxşıdır, əhdil pozmaqmı? –
 Onların özündən asılıdır bu.
 Azad olmayanlar, görən, nə ilə
 Mənə sevgisini, etibarını,
 Sadiq olduğunu bildirə bilər?
 Əgər öz borcunu süni, bayağı,
 zərurət üzündən ödəsəyidilər,
 kimlərə gərkidi bu xidmət axı?
 İradə, düşüncə yoxdursa əgər
 (ağılın özü də sərbəst seçimdir),
 Yolu bağlılırsa sərbəst seçimin,
 Mənə yox – nəfsinə edirsə qulluq,
 Mənim dediyimə ziddir biryolluq.
 Onları haqsevər yaratmışdım mən.
 Olmaz Yaradana arxa çevirmək,
 Taleyn üzünə ağ olmaq olmaz.



Olmaz öz zatında təqsiri görmək,
Guya, kainatın ali qüvvəsi
Taleyin pozulmaz qanunlarıyla
Onları idarə edərək əzir.
Onlar qərarlıydı qılıyama – mən yox;
Əgər bilsəydim də belə bir iş var,
Heç nə həll etməzdil bəslət burda.
Lap deyək qılıyama qalxmasaydilar,
Nəyi həll edərdi Tale axırda?
Ruhlar tabe oldu məkrilə dolu
Gərəksiz seçilmə, hökmə – günaha.
Hürr yaradılmışlar – azaddır onlar,
Qul əsarətinə girənə kimi
Onlar eləcə də qalmalıdırılar;
Ruhlara azadlıq verən qanunu –
Pozmaq gərək olar təzədən onda.
Pozub da onların təbiətini
Yazmaq gərək olar təzədən onda.
Günahı özləri seçmişlər onlar;
Yalana, bir də ki əxlaqsızlığı
Özləri özünü etmişlər düçar.
Onlara aldanan İnsan məhv olar,
bununçün onları əfv edəcəyəm,
Amma Şər Ruhları çətin əfv olar.
Ədalət məhkəməm, bir də şəfqətim
Yayar şöhrətim Göydə və Yerdə.
Belə şəfqət ilə parlayan dünya
İlk və son olaraq tapılmaz bir də.

Yaradan sözünü bitirənəcən
Ətirşah ətrinə Göylər büründü.
Şirin qoxusundan bəxtiyarlığın
Şad ruhlar bir az da xoşbəxt göründü.
Ata varlığını əks edən Oğul
Girmişdi qutsallıq şəfəqlərinə.
Mərhəmətlə dolu müqəddəs üzü

Şəfqət bulağıydi, sevda güzgüsü.
 Sanki, qanad verdi hissləri Ona,
 Üz tutub söylədi O, Atasına:
 – Rəhmli hökmünü verdin, ey Ata!
 İnsan armandadır bu gündən belə!
 Sənə tərif deyir Yerlər və Göylər,
 Sənin taxt-tacının ətrafindaca
 Müqəddəs nəğmələr hey qanad açar.
 Canlılar içində ən cavan olan
 İnsanın ölməyi mümkünü, görən?
 Sənin kiçik oğlun, sevimli oğlun,
 Aldanıb batdığı günaha görə
 Gözünü dünyaya yummalıdır mı?
 Sən bu fikirlərdən uzaqsan, Ata!
 Yeganə günahsız, tam ədalətli,
 Varlıqlar Hakimi sənsən dünyada.
 Doğrudanmı, görən, Sən o Düşmənə
 Aman verərsənmi qəsd etsin Sənə;
 Yəni bu ilahi xoşbəxtlikləri
 Alt-üst eləyib də o çırpısin yerə.
 Qalibtək güc versin Şər qüvvələrə?
 Düçar eləsən də ağır cəzaya,
 O intiqam alsa, öyünəcəkdir.
 Çəkib zorladığı İnsan nəslini
 Birbaş Cəhənnəmə o dönəcəkdir.
 Doğrudanmı, görən, bundan ötrü Sən
 Özün Öz əlinlə yaratdığını
 Şəxsi şərəfinçün məhv edəcəksən?
 İlahi varlığın böyüklüyünü
 Şübhələrdə qoyar belə bir sonluq.
 De, bu işdə varmı başqa yozumluq?

– Ey Oğul! – deyərək dilləndi Tanrı, –
 Ey könlüm fərəhi, köküm pöhrəsi!
 Birim, bircə dənəm, ey Aqilliyim,
 Ey Yaradan Qüvvəm, ey Sözüm, Səsim!



Sən Mənim əbədi qərarlanmın
Duydun və anladın dərinliyini:
İnsan axıracan məhv olmayıacaq,
İstəsə, qurtula biləcək yəni;
Əlbəttə, özünün gücüylə deyil,
Mənim iradəmle, şəfqətimlə həm.
Azğın ehtiraslar, günahlar içəre
Ölmüş qüvvəsini Mən dirildərəm;
Güçünü duyunca Düşmən önündə,
duyunca içində sönməyən odu;
Anlayar, bilər ki, o itaətsiz
bundan ötrü yalnız Mənə borcluđu.
Xüsusi şəfqətə layiq görərəm
Bəzi üzdə olan seçilmişləri.
Mənim iltifatım, lütfüm belədir.
Amma qalanlann günah işləri
İfşa olunacaq. Bundan ötəri
Aman diləsinlər Tanrıdan gərək.
Nə qədər gec deyil Rəbbin nurundan
Bir nicat umsunlar bəhrələnərək.
İnsan zəkasının qaranlığını
İşığa boyaram. Daş ürəkləri
Yumşaldıb gətirrəm Mən itaətə.
Etiraf, yalvarış və dilləkləri,
Kar və kor deyilləm – biləcəyəm də.
Onların qəlbinə ınsaf salaram –
Yəni ki həm Rəhbər, həm də ki Hakim.
Özün xillas edər, könül səsini
Dünyalar içində dinləsə hər kim.
Amma Yaradanın səbrinə nifrat
Bir də Əfv Gününe saygısız olan
Bağışlanmayacaq heç zaman, əlbət.
Artsın qəddarlığı qoy qəddarların,
Kor zəka bir az da gırsın zülmətə.
Yixilsin dərinə itaətsizlər,
Bağışlanmayacaq heç kim yenə də.

Lakin Mən hər şeyi söyləməmişəm;
 İnsan qadağaya məhəl qoymayıb
 Düzlüyü, imanı tapdalayacaq.
 İnkar eləyəcək Göylər hökmünü,
 Özünü Tanrıya o tay tutacaq –
 və son rifahdan da mərhum olacaq.
 Odur ki süquta məhkumdur İnsan,
 Heç nəylə yuyammaz xəyanətini;
 Həm onu, həm ondan törəyənləri
 Ölüm izləyəcək həmişə yəni.
 Ya O ölməlidir, ya Haqq-ədalət,
 Onun əvəzinə kim istəyər ki,
 Bizim sərt qanunun qurbanı olsun.
 Kimdə tapılar ki, belə bir sevgi?
 Ey Uca Qüvvələr, cavab verin Siz!
 Kim qərar verər ki, fani olmağa,
 İnsanın yerinə öz ölümüylə
 Ağır günahları gedib yumağa?
 Xilas eləyərmi kafiri mömin?
 Vardırmı Göylərdə bir canıyanan;
 Hər şeyi anlayan – kim edər yəmin?

O sordu, amma ki Empirey susdu.
 Lal oldu, elə bil, Göylər xoru da.
 Çatmadı cəsarət bir kimsədə ki,
 İnsanın yönünü tuta burada.
 Onda qalmış ola onun yerinə
 Kimsə öz-özünə durub qəsd edə,
 Günahkar yerinə Ölümə gedə...
 Belə ki, Ölümə və Cəhənnəmə
 Ağır məhkum olmuş İnsan nəslinin
 Günahı yuyulmaz, məhv qaćılmas.
 Amma Tanrı Oğlu himayədardır,
 Dolğun təcəssümlü ilahi sevda
 Onun sözlərinin ruhunda vardır:



— Ey Ata, Sən bəyan etdin ki, İnsan
Məhrum olmayacaq Lütfündən Sənin.
Bütün varlıqlara yol tapa bilən,
Bütün çaparlardan tez çapa bilən
Şəfqətin mümkünmü yan ötə ondan?
O qədər xoşbəxt ki İnsan, heç ona
Çağınş da gərək deyildir əsla;
Şəfqət özü gəlir o keçən yolal
Günahlar içində gücü də çatmır,
Ölür, tapa bilmir çarə dərdinə.
Mən kömək edərəm, yaxşı bax mənə,
O yuyar özünün günahlarını,
Yuyar dua ilə, qurbanları ilə.
Mən ömrə ömrür təklif edirəm,
Gəl onu mənimlə Sən əvəz elə.
Sənin qəzəbinlə qoy cəzalanım,
Amma ki Sən məni İnsan say daha,
Mən də unutmayım bu gözəl ani.
Bölməyim Səninlə şöhrəti yan,
Biryolluq tərk edim qoy ağıuşunu,
Məhv olum həvəslə yolunda onun,
Qoy Ölüm qəzəblər saçın üstümə.
Onun o qaranlıq səltənətlindən
Tezliklə qurtula biləcəyəm mən.
Sən mənə əbədi həyat vermişən,
Mən Sənin içində sağam əbədi.
Və orda Ölümə tabe olaraq
Ölümlük borcumu verərəm ancaq.
Elə ki borcumu verib qurtardım,
O iyənc tabutda qoymazsan məni.
Qoymazsan Ölümün çəngində heç vaxt
Bu təmiz ruhumu çürüsün, yəni.
Dirilib duraram qalibiyyətlə,
Fəth edilib Ölümü — mən o afətl,
Alaram əllindən qürur duyduğu,
Fəxarət duyduğu o qənləmətl.

Bir ölüm yarası alar əlimdən
 Çevirrəm fani bir toza Ölümü.
 Sonra Cəhənnəmi əsir edərək
 Kim ki zülmətlərdən yayırsa zülmü,
 Qatıb qabağıma sürükləyərək
 Zəncirli, qandallı göstərrəm Sənə.
 Sonra da baxaram mən fərəh ilə
 Baxıb ucalardan gülümsəmənə.
 Mən məhv eləyərəm düşmənlərimi,
 Sonuncu – Ölümü. Onun meyiti
 Doldurur sonuncu məzarı qəti.
 Azad elədiyim ruhlar dəstəsi
 Çevrəmdə – dönərəm Göylərə yenə –
 Çoxdan görmədiyim doğma yerlərə.
 Sən yenə qəzəbsiz baxarsan mənə,
 Ağrısız, əzabsız baxarsan mənə.
 Qəzəb də, əzab da əbədi itər;
 Sənin yan-yörəndə yalnız xoşbəxtlik
 və yalnız səadət hakimlik edər!

Sükuta daldı O. Susması ilə
 Ölümlü İnsana ölməz sevgisi
 Həlim gözlərində səssizcə dindi.
 Qurban eləyərək özünü özü,
 Cavab gözləyirdi Tanrıdan indi.
 Heyrət içindəydi bütün Götürüzü,
 Bu fikri, məqsədi həzm eləməyə
 Çata da bilməzdi heç kimin gücü.
 Ata cavabında elədi bəyan:
 – Sən yeganəsən ki, burda və Yerdə
 Günahkar yerinə cəza çəkməyə
 və sülh yaratmağa hazırlısan hər dəm!
 Ey mənim təsəllim! Məlumdur Sənə
 Mənə çox əzizdir yaratdıqlarımlı.
 Onların içində ən sevimlisini
 Əlbəttə, İnsandır, bil, ey vüqarım.



Səndən aynıram ondan ötəri,
Əlimdən, sinəmdən azad eləyib
Səni göndərirməm, xilas et Yerl –
Xilas et məhv olmuş İnsan nəslini.
Sən yuya bilərsən günahlarını,
Yalnız Sən bacara bilərsən bunu.
Odur ki bu yolu deyirəm Sənə,
Calaşdır zatını İnsan nəslinə.
Yaşa içlərində ölümlülərtək.
Sən gözəl bir Qızdan doğulacaqsan
və Adəm övladı sayılacaqsan.
Əvəz edəcəksən itaətsizli.
Adəm məhv eləyən İnsan nəslinə
Sən özün başçılıq eləyəcəksən.
Xilas yolu yoxdur səndən kənarda,
Kimi xilas etmək mümkünəs orda,
Onu öz nuruna bələyəcəksən.
Bütün qol-budağı, törəmələri,
Yüklənilib Adəmin günahlarıyla.
Əvvəlki işlərdən kim ki əl çekir,
Kim Sənə sığınib qalmaq istəyir;
Sənin iğidliyin o olacaq ki,
Azad edəcəksən onlan bir-bır.
Uca haqqə gőrə İnsandan ötrü
İnsan özü ola cavabdeh gərək.
Mühakimə olub o ölcəkdir.
Sonrasa təzədən o diriləcək,
Həyatını verib günahın yumuş
Qövm-qardaşını dirildəcəkdir.
Ruhunda Göylərin uca sevdası
Qəddar Cəhənnəmi alt-üst edəcək,
Özünü ölümə məhkum eləyib
Günahlar yumağa qurban gedəcək.
Amma məhv eləyir yenə Cəhənnəm,
Alır ağuşuna asanca yənl
Özü öz xeyrini rədd eləyənl.

Zatına, ruhuna qovuşdururkən
 nə alçalt onları, nə təhqir elə.
 Sən mənə bərabər bir hökməsən,
 işiq paylamaqda birsən mənimlə.
 Sənilə bölürəm Haqq Şərəfini.
 Bu gündən dərgahı tərk edib yəni,
 Gedirsən dünyani xilas etməyə.
 Doğuluşundan çox, öz xidmətinlə
 Sən Tanrı Oğlusən. Xeyirxahlığın
 böyükür ölçüdə güc-qüdrətinlə.
 Şöhrətin nurundan, şanın nurundan,
 Sənin sevgi nurun güclüdür mənə.
 İnsanı Göylərə qaldıracaqsan,
 Sözsüz ki, özünü Sən yenə-yenə.
 Bir canın içində Tanrı və İnsan –
 Hakim İnsan Oğlu və Tanrı Oğlu,
 Sən bu kainatın Hökmədarısan.
 Ucal və əbədi idarə elə!
 Bütün bu Taxt-tacı verirəm Sənə,
 Bu Güc, bu Başlanğıc, Səltənət belə,
 bütün hökmədarlar Sənin hökmünə
 diz çöküb, baş əyib tabe olacaq.
 Goylərdə, Yerlərdə və Heennanın
 yeraltı əbədi zülmətlərində,
 hər nə var ucada, nə var dərində,
 hamısı önungdə diz çökəcəkdir.
 Zühur eləyərsən əzəmətinlə
 Bəyaz buludları yanıb keçərək.
 Qorxunc Haqq Divanı haqda, deyərsən,
 Hamiya bildirsin Cəbrayıl Mələk.
 Dirilər tələsər hər bir tərəfdən,
 Bir də görərsən ki, ölü'lər durur.
 Yüz illər irəli ölenlər belə
 Qalxar gor evindən çalınanda sur.
 Axmaq insanlara və Mələklərə
 Divan qur müqəddəs dairədə Sən.



Sənin cəza hökmün günahkarları
Atar Cəhənnəmə – dözsün qoy dözən.
Cəhənnəm dolub da inlər əbədi.
Dünya isə yanar. Küldən və közdən
çırpinib çıxar da təzə Göylə Yer.
Göylə Yer – möminlər ləqəmətgahı
Qarşilar təzəcə doğan sabahi.
Orda uzunsürən zülmün dalıyca
Günlər qızıl kimi, işlər qızılıtək.
Möminlər sevginin, haqqın içində
Baxıtlar firavan, gülümşünərək.
Hakim əsasını qoyarsan yerə,
Daha qalmayacaq ehtiyac ona.
Hamının içində olacaq Tann.
Budur, dediklərim yetişir sona.
Necə ki ehtiram edirsiz mənə,
Ölümə könüllü özü gedənə,
Siz ey İlahilər! Ehtiram edin!

Yaradan nitqlini biltirən kimi
Qıy çəkdi minlərcə Məlek dəstəsi.
Hər yerlə bürüdü bir şadlıq səsi.
Şirlən avaz ilə boy-buxunlu xor
Bütün Empireyə yaydı xəbəri.
Ata və Oğulun Taxtı önünde
Mələklər diz çöküb quddular yerlər.
Düzdülər onların ayağı altında
əbədi amarant, qızıl hörülmüş
təravət çiləyən çələnglərini.
Cənnətdə bitirdi həmin amarant
Həyat Ağacının yanında yəni.
Adəm itaətdən çəkildiyi vaxt –
Qayıtdı Göylərə – öz ilk yurduna;
İndi Eliziya çölü boyunca
Bürümüş Göyləri bu həyat gülü.
Axır tən ortadan səadət çayı –

ənbər dalğa-dalğa axıb tökülür.
 Ruhlar nur çiləyən qıvrım telini
 bu solmaz gül ilə bəzəmişdilər.
 İndi düzüb yerə çəlenglərini
 Al xara üstündə süsləmişdilər.
 Sonra yenə taxıb çəlenglərini,
 Ruhlar başladılar arfa çımağa.
 Şirin avazıyla coşqun nəğmənin
 Bütün zərif hissələr qalxdı ayağa.
 Səsləndi müqəddəs himni Göylərin –
 Hamı xor oxudu hey şirin-şirin.
 Tərənnüm etdilər əvvəlcə Səni:
 Ey Ata, ey Böyük, ey qüdrətli Şah,
 Dəyişməz, ölümsüz, əbədi pənah,
 Bütün varlıqların tək Yaradıcı,
 Dünyanı bürüyən işığın canı,
 Əlçatmaz Taxtında oturan zaman,
 Süzülən şəfəqlər içində tamam
 görünməz olursan. Amma əgər Sən
 parlaq işığını zəif eləsən,
 və bu səltənətin uca qübbəsi
 Taxtını-tacını nura bürüyən,
 Şəfəq buludları içrə parlasa,
 Göylərin gözünü kor edər həmən.
 Hətta ən işıqlı Serafim belə
 Cəsarət eləməz yaxına gələ
 Örtməsə üzünü qanadı ilə.
 Sonrasa tərənnüm etdilər Səni,
 Ey Tanrı timsali, ey Haqqın Oğlu.
 Sənin o buludsuz, o nurlu üzün
 Ata qüdrətinin canlı nağılı –
 O üz elə nurlu, elə müqəddəs,
 O üzü varlıqlar heç zaman görməz.
 Tanrı şərəfinin şəfəqi Səndə,
 Səndədir Tanrıının o Uca Ruhu.
 Sənin əllərinlə yaradılıb Goy



və göyün basılmaz Güclər Gürusu.
Qiyamçı dəstələr sənin əlinlə
bir zaman aşağı tökülüb Göydən.
O zaman Atanın ildinmlən,
cəng arabaları aman vermədən
Sənin əllərinlə yaxdı onları.
O zaman titrədib Göt qübbəsini,
Qiyam edənlərin gur dəstəsini
Salıb pərən-pərən əzib də yendin
və Göylər ordusu buna sevindi.
Ata qüdrətinin yeganə Oğlu
Tərənnüm edildi bu işdə bollu.
O Uca Atanın düşmənlərindən
intiqam alırsan aman vermədən.
Amma günah edib, tövbə pozana,
Ağır xəyanətə uymuş İnsana,
Ey rəhmli Ata, cəza vermediñ,
Mərhəmət elədin, Sən rəhm elədin.
Yeganə sevimli Övladın Sənin,
Görünçə Sən zəif canlılar Üstə
Hazırsan cəzanı yumşaltmağa,
Sənin qəzəbini uyutmaq İstə;
Alnında əks olan haqq və mərhəmət
arasında gedən mübarizəni
cəhd edib bir qədər soyutmaq İstə –
odur ki özünə o zülm eyləyir:
İnsan günahını yumaqdən ötrü
Özünü ölümə təslim eyləyir.
Ey misilsiz sevgi, elə ucasan,
Tanrıya məxsussan bu dünyada bir!
Ey Tanrınnı Oğlu, eşq olsun Sənə!
Eşq olsun, ey bizim Xilaskarımız!
Adın nəğməmizin bulağı olsun,
Tərənnüm edəcək arfalanmız –
Ata və Oğulu heç ayırmadan!

Himn sədaları altda axaraq
 Ulduzlu göylərdə ötüşürdü vaxt.
 Elə həmin zaman yetişdi İblis
 Kənardan kürəyə oxşayan yerə.
 O ucsuz-bucaqsız zülmətdə səssiz
 Basdı qadəmini ənginliklərə.
 Qəzəbli Xaosun firtinaları
 Kənardan qucmuşdu yalqız kürəni.
 Belə görünürdü qaqşqabaqlı Yer
 Dəvətsiz buyuran qonağa yəni.
 Təkcə bir yanında uzaq Göylərin
 İşığı parlayan bu qərib yerdə,
 Qəzəbli deyildi heç küləklər də.
 İblis arxayınca gəzirdi daha;
 qrif İmausdu elə bilirdin –
 qartalbaş aslandı, uçan əjdaha.
 Həmin o varlıq ki, qarlı dağlarla
 Köçmən tatarların yolunu kəşmiş.
 Kasib qayaların çılpاقlığından
 Quşlar uzaq durur, heyvanlar bezmiş.
 Bütün yırtıcılar Qanqın, Qidaspin –
 Hindin çaylarının başlanğıcına;
 Yaylaqda sürülər bəslənən yerə,
 Qoyunlar, keçilər səslənən yerə
 Gedirkən, Serikan çöllüklerində
 Yolüstü oturub dincələn zaman,
 Qamış faytonuna yelkən bağlayan
 Çinli küləklərdə yol gələn zaman
 necə yalqızdisa – eləcə təkdi
 dənizə oxşayan səhrada Düşmən –
 Bir özü, bir də bir dəli küləkdi.
 Qənimət gəzirdi tənha gedirkən,
 Burda nə ölü var, nə diri vardi,
 O isə axtarır vaxtından erkən.
 Şöhrətin toruna düşən adamlar
 Günahlar içində çapalayanda



Bütün faniliklər təcəssüm etdi,
Ötəri olanlar yarandı onda.
Dünya varlığında, həm axırətdə
Əbədi şöhrətə, ölümsüzlüyə
Ümid edənlər də o vaxt doğuldu.
təriflər, təltiflər almaq istəyən
sandı ki, həyatda nə desə, oldu;
Əslində, kədərlili fərzliyələrin,
kor hönkürtüsünün təlqinlydi bu.
Boş İşlərdən ötrü onlar hamısı
Qazanmaq istəyir havayı muzdu.
Təbiət sandan sona çatmayan,
Yəni yaranışı yanmışq olan,
Rəzillər, çırkınlər uçub gələrək
Bütün bürümüşlər Yerin üzünü.
Məqsədsiz dolaşib burda o ki var,
İndi gözləyirlər məhv olan günü.
Çoxu sanırdı ki Ayda dolaşır,
Amma yox, o Ayın gümüş torpağı
Daha ləyaqətli olanlanndır.
Ora müqəddəslər sığınacağıdır.
Mələk və İnsanlar arasındakı
Ruhlann əbədi bir ocağıdır.
Əvvəl maskun edən kim idi Yerl –
Oğul və qızlann səhv nikahından
Doğulmuş keçmişin azman ərləri.
Hansı ki şöhrətə çatdırılmış idi
Onlan mənasız boş hünərləri.
Sonra da gələnlər Sennaar düzündə
Qüllə tikənlərdi Babil yanında.
Fani çabalarla bir də tikməyə
yenə hazırlırlar imkan olanda.
İlahi sayılmaq arzusu ilə
Özünü Etnanın kraterinə
Atmış Empedokl durur sıradə.
Yetməkçün Platon Ellinizmə,

Baş vuran dənizin dərin dibinə
Həmin Kleombrot vardı burada.
Belə nadanları çox saymaq olar,
Dünyada nə qədər axmaq və gic var –
Rahiblər, dərvişlər: ağlı, qaralı
və alçaq kahinlər – ikiüzlülər,
İçləri kin dolu, üzləri gülər.
Zəvvvarlar gəlmışdı bu diyarlara;
Göylərin sakini olan Məsihin
Qolqofda gəzməyə cənazəsini.
Bura o adamlar gəlmışdilər ki,
Çiyninə bir əba atınca, sanki,
Geyib Dominikin zər cübbəsini,
Qoyub Fransisin şış papağını,
Cənnətə düşməyi qəsd edirdilər...
Yeddi planetin dairəsindən,
Tarazlıq timsali, qübbəsi büllur,
Sabit ulduzların gen çevrəsindən
Yan ötüb, nəhayət, hər tərəfi nur
Göylər Qapısının astanasına
Elə gəldi ki hamısı bir-bir,
Ayağını basır, qədəmin qoyur.
Həvari Pyotr əlində açar,
Guya, astanada söyləyir: buyur.
Göylər pilləsinə ayaq basınca
Sovurdu onları nəhəng burulğan,
On minlərcə dirsək uzaqlıqlara,
Zülmət girdabına tulladı o an.
Cübbələr, papaqlar, o zər-zibalar,
Parça-parça olmuş yiyləriylə
bircə görsəydiniz necə uçurlar,
necə zülmətlərə qucaq açırlar,
bağışlanmaq haqda boş fərmanların
cırılıb-tökülmüş puç tikələri
təsbeh dənələri idi, elə bil.
Onlar uçurdular Limb tərəflərə,



Yəni ki dünyaya əks olan yerə.
Həmin o yerə ki, bu günə kimi
“Səfehlər cənnəti” adlanır yəni.
Adamsız, xəbərsiz idi oralar,
Bu haqda sonralar bilindi nə var.
Düşmən çox dolaşdı bu qəmgin yerl,
Bir daha seyr etdi ənginlikləri,
Zəif bir şüaya sataşdı gözü,
Yorğun ayağını sürükləyərək
O işiq səriya can atdı zirək.
Göyün dıvarına sari ucalan,
Təmtəraq içində min rəngə çalan
Gözəl bir tikili gördü uzaqdan;
Monarx sarayının darvazasıtak,
Tağında tac vardi, tacında çələng.
Çələngin üstündə oyma güllərin
Qızılı tutulmuş ləçəklərində
Almaz parlayırdı, qası-daş yanındı.
Baxdıqca huş gedir, baş fırlanındı –
Müsəlslizdi Şərqin əlvani daşlan.
Bu cürə darvaza tilkmək olmaz heç,
Mümkünsüzdü hətta zəif oxşarı.
Onu firçayla da çəkmək olmaz heç.
O vaxt da bax belə bir pilləkənlə
Enirdi, qalxırdı Mələk gürühu.
İsavdan Xarrana gedən İakov
Açıq göylər altda görəndə yuxu,
Çəməndə – Luzanın yaxınlığında,
Oyanıb heyrətlə durmuşdu onda:
– Göylər Qapısıdır bu! – söyləmişdi.
Gizli sırr yatırıldı o pilləkəndə,
Bir ucu Göylərdə – mavi məkanda.
Yaşəm gülləriyle doluydu altı,
Tərk edilib buranı mömin gürühu,
Üzüb Mələklərin göstərişiyə
Keçib-gedirdilər dərin dənizi.

Alov atlarının qoşqularında
Dənizin üstüylə gedirdi bəzi.
İndi endirilmiş o nərdivanın
Qalxması Düşməni qıcıqlandırır,
Bəlkə də, içində həsrət yandırır,
Onunçun əbədi, biryolluq itmiş
Göylər Qapısının bu gözəlliyi.
Geniş qapılardan enən gen keçid
Müqəddəs Ədəmə – Yerə enirdi.
Həsrəti çəkilən Sınaya sarı
Getdikcə bir az da genişlənirdi.
Tanrıının hökmünü bəyan etməyə
Mələklər keçmişdi bu pillələrdən.
Sevgiyələ baxırdı Uca Seçilmiş
Paneydən – İordan başlayan yerdən,
Müqəddəs Torpağın uzanıb gedən,
Virsavi yanında Ərəbistanla,
Misirlə qovuşan sərhədinəcən.
Keçid ram etmişdi zülməti gerçək,
Sahillər dəryanı noxtalayantək.
Göylərə aparan o pilləkənin
Qızıl kandarında durmuşdu İblis.
Hüdudsuz dünyaya baxdıqca onun
Heyrətdən tükləri olmuşdu biz-biz.
Beləcə, hansısa bir kəşfiyyatçı
Risk edib yatmadan bütün gecəni;
Sübħü diri açır qaranlıqlarda,
Səhər bir təpəyə çıxınca yəni,
Qəfildən açılır gözü önündə
Naməlum bir ölkə, sırlı bir diyar.
Ya da günbəzləri şəfəqdən yanan
Bir şəhər – dörd yanı qala və divar.
Keçmişdə Göyləri seyr etdiyitək
Eyni heyranlıqla baxırdı İblis.
Bu gözəl dünyanın kamilliyyinin
Şər Ruhun içində oyatdığı hiss



Qıbtə deyildi, yox, paxılıq idi.
Baxdı diqqət ilə Göt qübbəsinə
(Gecənin qaranlıq çadrasında o
Asanca qalxmışdı Göytün üzünə),
Tərəzi bürcünün Şərq nöqtəsilindən
Andromedanı Atlantikadan
Uzaq üfüqlərə çəkilə aparan
Qoç bürcünə kimi saldı bir nəzər.
Dolandırdı itl baxışlannı
Bir qütbədən o birl qütbə qədər.
Qəfildən sataşdı gözü hardasa
Aşağıda yanın parlaq ulduzu.
Yön tutdu oraya bir an içində,
Sürüşdü mərmərtək təmiz havada.
Gördü ki, ulduzlar ulduz deyil, yox,
Hərəsi bir dünya, bir xoşbəxt ada;
Qədim zamanlarda çox məşhur olan
Gözəl Hesperiya bağlan kimi.
Ah, gözəl meşələr, şanlı çəmənlər!
Güllü vadilərin gözəl görkəmi!
Di gəl ki, baxmadı İblis heç cürə,
Kimi lər sakın olub bu xoşbəxt yerə.
Təkcə qızıl Günəş çəkirdi onu,
Bütün cislimlərin uca sultani.
Sonsuz kainatın səssizliyində
Yön tutub gedirdi tək ona san
(amma səmti bilmək olmurdu heç cür,
aşağı gedirdi, yoxsa yuxarı).
Göylər Hakimindən xeyli gen duran
Bir sürü ulduzu işıqlandıran
o nəhəng cismə çatdı, nəhayət.
Dirilik nurunun gur çeşməsinin
Fırlana-fırlana başına səssiz,
Ayın, günün, bir də illin ritmini
Ahənglə ölçürdü bürcər haləsi.
Ya da ki Günəşin maqnit şüası

Onları özünə cəlb eləyirdi.
 Bütün kainata xoş isti yayır,
 Torpağa, dənizə nur çiləyirdi.
 Yarandığı gündən gözəl Günəşin –
 Nurlu planetin bu idi işi.

Düşmən endi birbaş onun üstünə.
 Belə bir ləkəni astronom da
 baxıb teleskopla görmürdü orda.
 Özünün misilsiz parlaqlığıyla
 Yanındı Günəşin maddələri;
 metallı, daş ilə bir tutmaq olmaz,
 ona tay tapılmaz gəzsən hər yeri.
 Hərçənd bu işiq da bircins deyildi;
 Qızmış dəmir kimi yanır hər yanı.
 Gah qızıl, gah gümüş işığı verir,
 Gah yaqt, gah topaz rəngdə boyanır.
 Aaronun döşünü bəzəyən daşlar –
 On iki qiymətli daşın hamısı,
 Hələ arzularda həqiqət kimi
 Yüz illər boyunca yaşanılaşı
 O daş ki, nahaqdan filosoflar hey
 Axtarırdı onu boş yerə elə;
 Onu Merkuriylə bağlamışdır
 Zərif sənətlərin köməyi ilə.
 Hətta o çoxüzlü Proteyin də
 dənizdən tapılmaq əfsanəsi var;
 Qovma üsuluyla onu təzədən
 İlkin görkəminə qaytarmışdır.
 Günəş dərələri, Günəş düzləri,
 Sözsüz ki, eliksir qoxuyurdular.
 Çaydan qızıl axır su əvəzinə,
 Böyük bir kimyagər söyləmək olar
 Daş-qasılar yaradan Günün özünə.
 Torpağın qaranlıq rütubətindən
 Al-əlvan, qiymətli daşlar yapır o.



Bircə toxunuşla dərinliklərdən
Nələr aşkar edir, nələr tapır o.
Burda İblis çox şey aşkar elədi,
Sərbəstcə boylandı enə, uzuna.
Manəə yox idi, zülmət yox idi,
Nurlu görünürdü hər tərəf ona.
Sanki, ekvatorda günortağı
Günəş şüalan şaquli yağır –
Cisimlər itirir kölgələrini.
Şəffaf hava yoxdu heç yanda bunca,
Odur ki Düşmənin iti baxışı
Uzaq üfüqləri süzdü doyunca.
Baxdı və üfüqdə gör nəyi gördü –
Bir vaxt İoannın Gündə görüdüyü
Həmin o şöhrətli Mələyi gördü.
Mələk üz çevirdi. Düşmənə onu
Tanıdı Gün nurlu qızıl tacından,
Bir də ki çiyinə axıb tökülen
Dalğalı, qanadlı gözəl saçından;
Sanki, düşünürdü tapşınq haqda,
Ya da seyrəngaha aludə idi.
Şər Ruh görüyünen qəlbən sevindi,
Güman elədi ki, Cənnətdə olan
Qiyamsız insanlar məbədgahına
əsl yol göstərən rast gəlmış ona.
Sərgərdan ucuşa əncam çakər o,
Bu dibsiz göylərdə gəzməz boşuna.
Bizim bədbəxtliklər başlangıcını
Götürər o uçuş yetincə sona.
Qaçmaqcın əngəldən, təhlükələrdən,
Girdi gənc Heruvim qiyafəsinə –
Yəni tanınmamış bir gənc cildinə.
Göylər təbəssümü vardı üzündə,
Gözəllik donuna girmişdi bütün.
Qızılı sarğının altdan saçını
Parlaq şəfəqlərə sərmişdi bütün.

Qanadlar batmışdı qızıl zərinə,
 Rəngbərəng lələklər bərq vururdular.
 Gümüş əsa aldı tezcə əlinə
 Ciddi bir görkəmdə, üzündə vüqar,
 Yanaşdı Mələyə. Görünçə onu
 Nurlu çöhrəsini çevirdi Mələk,
 Tanıdı Uriilli Düşmən görəntək.
 Tanrıya ən yaxın yeddi Mələkdən
 Biri də o idi. Tanrı əmrini
 Yerinə yetirən hər an ürəkdən,
 İlahi varlığın görən gözləri.
 Bir anda uçaraq, keçərək göyü,
 Bütün dəryaları, qurunu, suyu,
 Xəbərdar eləyən Tanrı sözüylə.
 Və İblis söylədi: – Sən Uriilsən,
 Boyük Hökmədarın Taxtı yanında
 Başında şərəfin nur çələngləri
 Dayanan o yeddi Mələkdən biri.
 O sənsən qasıdlar içində ilkin,
 Tanrı bəyanatın Uca Göylərdə
 Hamiya çatdırın. Odur ki səni
 Tanrı Oğulları gözlər hər yerdə.
 O uca, o fəxri xidməti, yəqin,
 Bu yerdə yerinə sən yetirirsən.
 Tanrıının gözütlək hər yaranmışa
 Nəzarət edirsən, diqqət edirsən.
 Gözəldir bu dünya, gur həvəsim var
 Tanrı sevimli İnsana baxım.
 Tənha yola düşdüm bundan ötəri,
 Heruvim xorunu tərk etdim axır.
 Sən, ey şəfəq saçan Serafim! Söylə,
 Bu parlaq kürənin hansı birini
 İnsançún ayırib Hökmədar belə?
 İnsan özü seçir yoxsa yerini?
 Baxmaq istəyirəm gizli, ya aşkar:
 Tanrıının bu qədər məhəbbətini



Kimdir ki qazanan həmin bəxtiyar?
Göylər sahibinə eşq olsun deyək,
Yeni yaranmışdan ötəri gərək.
Qovdu Cəhənnəmə Üsyankarlan.
İtkinin yerini doldurmaq üçün,
Bu insan nəslini – bəxtliyarlan
O aqıl Yaradan yaratmış bu gün!

Beləcə söylədi o ikiüzlü,
Onun o girdiyi rıya cildindən
Nə Mələk, nə insan baş açmaz heç vaxt.
Tann bəlasıtək gəzir o gündən,
Dolasır dünyani, ərinmir amma.
Tannın görünə görünürlər təkcə,
Başqa bir kimsəyə görünmür amma.
Hərdən ayıq olur Müdriklik, di gəl,
Tapşınb postunu Sadəlövhilüyə,
Şübə mürgü döyür darvazasında.
Şər isə görünmür, gizlənmiş, niyə,
Bakıra Xeyirdən öz his-pasında.
Belə aldadıldı Günsə hakimi
Urill – Göylərdə ən saylıq Mələk.
Riyakar onu da aldatdı asan,
O isə düz idi həmişəkitək:
– Gözəl ruh, bu qədər həvəs göstərib,
Göz qoymaq Tannın işinə bunca;
Onu tarifləmək günah deyil, yox,
əksinə, tərifə laylıqdırancaq.
Həm də tərk edərək sən Empireyi,
Tənha düzəlmisən yolun ağına.
Görmək istəmisən öz gözlərinilə
Hansı ki, təsvir də bəs idi ona.
Haqqdan möcüzədir onun bu işi,
Onu görmək özü bəxtliyarlıqdır.
Onu xatırlamaq fərəh verəcək,
Çunkı bu yaranmış gözəl varlıqdır.

Onu yaradanın hikmətini bəs
 Kimin gücü çatar dərk eləməyə?
 Hər şeyin səbəbin qaranlıqlarda
 Bir bilən varmı o gizlədib niyə?
 Biçimsiz kütlənin Tanrı sözüylə
 Görmüşəm döndüyün ilk yaranana.
 Xaos da anladı O deyənləri,
 Vəhşi qiyam yatdı – yendi qanuna.
 Və hədlər çevrildi hüdudsuzluğa.
 O, ikinci dəfə elədi bəyan –
 Qaranlıqlar axdı – işıq yarandı,
 Bir nizam doğuldu nizamsızlıqdan.
 Nəzərdə tutulmuş bütün yerlərə
 Doldu bircə anda ağır ünsürlər:
 Torpaq, Su, Od, Hava – uca Göylərin
 Efir cövhərləri hey birər-birər,
 Dikəldi yuxarı girdələnərək;
 Dönərək çoxluca kürə şəklinə –
 Yəni ıldız olub səpələnərək.
 O vaxtdan hələ də öz sürətiylə
 Hamısı hərlənir öz orbitində.
 Qalan maddələr bu Kainatı
 Bir divar sayağı yönə saldılar.
 Burdan axıb gedən işığı bizə
 Böyrülə əks edən o kürə ki var,
 O – Yerdir: İnsanlar məskun olan yer.
 Gündüz bürüyübdür hemisferini
 Gecə hökmranlıq etməsin deyə.
 Necə ki qaranlıq indi eləcə
 hakimdir o biri yarımkürəyə.
 Köməyə Ay çatır vaxtında orda
 (o gözəl ılduzun adı belədir),
 Ayda bir yol vurur dövrəni başa,
 Göründüyü kimi gözdən də itir.
 Yerə xidmət edir o nurlu çıraq
 Gecənin rəngini avazidaraq.



Adəm Cənnətidir, bax, o gördüyün –
Onun çadındır o kölgə salan.
Sən daha bu yolda azmazsan heç vaxt,
Mənsə ayn yönə düşürəm yola.
Söyləyib bunları aralndı o.
Aşağı olanlar uca Ruhlara
Həmişə hörmətlə baş əydiylək –
İblis baş endirdi təzim edərək.
Günəşin hərəkət etdiyi yolla
Baş aldı o, Yerin hüdudlarına.
Ümid elayərək uğurlanna
Tələsik hər şeyl elədi təsvir;
O, Nifat dağına enənə qədər
Hər şeyi götür-qoy elədi bir-bir.

DÖRDÜNCÜ KİTAB

MƏZMUN

Ədəmi uzaqdan görərək İblis Tanrıya və insanlara qarşı, onların öz əlləri ilə cəsarətli bir təşəbbüs göstərməyə qərar verəcəyi yerə yaxınlaşır. Ona burada şübhələr qalib gəlir, qorxu, paxılıq, ümidsizlik kimi ehtiraslar narahat edir, axırdı o, qərarını şərdə cəmləşdirir və Cənnətə səri yollanır. Cənnətin xarici görünüşünü və yerləşdiyi məkanı təsvir etmək lazımlı gəlir. İblis dəniz qarğıası cildində Cənnətin çəpərlərini adlayır və Cənnət bağında uca ağac olan İdrak Ağacının təpəsinə enir. Bu bağın təsviri. İblis ilk dəfə olaraq Adəm və Həvvani seyr edir, insanların gözəl xarici görünüşlərinə, xoşbəxt durumlarına heyrətlənir, amma Əcdadları məhv etmək qərarını dəyişmir. Eşitdiyi söhbətlərdən öyrənir ki, ölüm qorxusu altında İdrak Ağacının meyvələrindən yemək qadağandır. Bu qadağada o, yoldan çıxmanın planını əsaslandırır. Onları itaət etməkdən çəkindirmək istəyir. Sonra o, müvəqqəti olaraq onları rahat buraxır, birinci cütlüyüün vəziyyəti haqda başqa yol ilə nəsə bir xəbər öyrənməyə güman eləyir. Həmin vaxt Günəş şüasında enmiş Uriil Cənnətin keşiyini çəkən Qavriili hansısa bir şər Ruhun Cəhənnəmdən qaçması və günorta vaxtı xeyirxah Mələk cildində Günəşin ətrafindan uçub keçməsi, Cənnətə san yön alarkən dağa enəndə özünü azığın hərəkət edən can sahibi kimi təqdim etməsi barədə xəbərdar edir.

Qavriil gün doğana qədər hiyləgəri axtaracağına söz verir. Gecə düşür.

Əcdadların yatmağa gedərkən etdikləri söhbət. Onların alaçıqlarıının təsviri, onların axşam duaları. Qavriil öz dəstəsi ilə Cənnətin dövrəsində gecə nəzarətinə başlayır. O, yatmış cütlüyə adıçəkilən şər Ruhun zərər gətirəcəyindən ehtiyatlanaraq Adəmin alaçığına iki cəsur Mələk göndərir. Mələklər İblisi qurbağaya çevirilərək Həvvani yuxuda cəlb etmək üçün onun qulağı üstündə bütüşüb yatdıığı halda tapırlar. Onlar mülqavimət göstərən İblisi Qavrilin yanına gətirirlər. Baş Mələk tərəfindən dindirilən İblis ona nifrətlə və kobud cavab verir, döyüşə atılmaq istəyir, amma Gök Üzünün əlamətləri onun qarşısını kəsir və o, təcili olaraq Cənnətdən kənarlaşdırılır.



İblis öz ikiqat qəddarlığıyla,
Məğlub edilirkən ikinci dəfə
Açıqla, qəzəblə öc almaq üçün
Bir daha İnsanı aldı hədəfə.
– Bələya gələsiz, Yer sakinləri! –
Bu səs çulgaladı Göyləri onda;
Kimə ucalardan peyğəmberliy
bəyan olunmuşdu buludlar içərə –
bu sözlər səsləndi qulaqlannda.
Ah, heyif, bu sözlər zamanindaca
Çatmadı onların gözünü aça.
Vaxtında yetmədi heç dadlanna,
Düşmənin torundan qurtulmaq üçün,
İnsanın sadəlövh Əcdadlanna
Vaxtında yetmədi həmin o sözlər.
Qəzəbdən alışan İblis ilk kərə
İnsanı qınağa gəlməmişdi, yox,
Gəlmışdı, yetişsin insanın sonu.
Cəhənnəm sürgünü, boş qlyam üçün,
İntiqam alovu dildirdi onu.
Məqsəd yaxınsa da, sevinmirdi o,
Məqsəddən uzaqda o cəsur idi.
İnamlı uğura şırımkənmədən
İşə girişincə, bilmirdi nədən
Sinəsi altında dəhşətli bir hiss
Cəhənnəm odutək alovlanırdı.
Əzilmiş düşməni şübhə və qorxu
İçindən burduqca içi yanındı.
Cəhənnəm canını çəngələyirdi,
İçi də, çölü də Cəhənnəm ilə,
Elə bil, əbədi cəng eləyirdi.
Aynıla bilmirdi o Cəhənnəmdən –
Yəni ki, özündən qaçaydı hara.
Oyatlıqca Vlcdn onun içində
Təzə bir peşmarlıq keçən anlara,
Açı bir düşüncə boğurdu onu;

Göylərdə kim idi, indi kimdir o,
 Nələr gözləyəcək axırda onu.
 Qəddarlığı qədər cəza da çəkir.
 Füsunkar Ədəmdə dərdli gözünü
 Zilləyib Göylərə Günəşə baxdı.
 Xeyli düşünəndən sonra bir ahla,
 İçindən dilinə bu sözlər axdı:
 – Sən şah çələnginin şərəf nurusan,
 Hökmədar olduğun o ucalıqdan
 Bu təzə dünyanın üstə durursan.
 Günəş, sən, elə bil, tanrisan, inan,
 Titrəşir önündə ulduz gürusu.
 Mən səni dost kimi çağırıram, yox,
 Sənə səslənirəm, eşit bu ruhu,
 Sevmirəm mən sənin şüalarını.
 Onlar keçmişimi yada salırlar,
 Səndən ucalarda parlardım yəni.
 Amma bu təkəbbür, lovğalıq ki var,
 Tanrı əleyhinə yönəltdi məni.
 Niyə bəs? O, mənə neyləmişdi ki?
 Ən ali mənsəbdə yaratmış idi.
 Heç vaxt etdiyini başa qaxmamış,
 Mənə şərəf verib yarıtmış idi.
 Ona tərif demək nə gözəl işdi,
 İlahi imanın təzahürüdü.
 Di gəl bütün onun xeyixahlığı
 Məni içəridən küfrə sürüdü.
 Qalxıb ucaldıqca mən gündən-günə,
 Hər cür itaətdən üz çevirirdim.
 İstəmirdim məndən ucası olsun,
 Əbədi azadlıq mən istəyirdim.
 Qaytarılmaz borcun borclusu olmaq
 Necə də əzabdır, necə də çətin!
 O bəxş edənlərin sayı-hesabı
 Bu gün yaddaşimdən çıxıbdır bütün.
 Bilmədim minnətdar ürəyimin mən



Borcunu qaytarmaq istədiyini.
Hər an Yaradana təvəkkül etmək
Azadlığa çıxmaq deyilmə yəni?
Yəni bu çətindir? Ah, nəyə görə
Rəzil bir Mələktək yaranmadım mən?
O vaxt kef çəkərdim mən də əbədi,
Lovğalıq, Təkəbbür bilməzdim nədi.
Məgər elə deyil? Başqa birisi,
Yəni mənə bənzər qüdrətli bir Ruh
Bir gün hökmənləq güdərdi, yəqin,
Rütbəm lap kiçik də olsaydı belə,
Məni bu qəsdə cəlb edərdi, yəqin.
Amma belə cəzbi mənə bərabər,
İçindən, çölündən nəfsdən qorunan
Yalnız Baş Mələklər rədd edə bilər.
Məgər gücə malik deyildinmi sən,
Azad iradəylə dözüb duranda?
Bəli, gücün vardi. Narazisanmı?
Haqsanmı günahkar sən axtaranda?
Hamiya eyni cür bölgünə bilən,
Göylər eşqinimi ya qınayırsan?
Lənətə gəlsin o! Sevgi və nifrət
əbədi zülmdür, bəlkə, danırsan?
Yox, yalvar özünəl Tann hökmünün
əksinə olaraq öz iradənlə
etdiyin seçimə peşmansan haqdan.
Mənisə izləyir bir sonsuz qəzəb
və bu peşmanlığın zülmü o vaxtdan.
Cəhənnəmdəyəm mən hayana getsəm.
Cəhənnəm – özüməm. Dibində onun
Başqa bir uçurum gözləyir məni –
Ağzını açaraq çağırın sonum.
Bənş sən, nəhayət! Doğrumu, sənin
Qəlbində yer yoxdu etlərafa bir?
Çox heyli! İtaət yeganə yoldu,
Onasa qürurum icazə vermir.

Cəhənnəmdə qalan yoldaşlarımın
 Önündə mən necə eləyim bunu.
 Onları yolundan mən azdıranda,
 Söz verdim çatacaq Qadırın sonu.
 Lənət olsun mənə! Bilmirlər onlar,
 Cəhənnəm xanıtkəl elə o vaxtdan
 Bu ad üzür məni, necə peşmanam.
 Nə qədər ucalsam indi bu taxtda,
 O qədər dərinə gedirəm, inan.
 Mən sərhəd bilməyən öz əzabımla
 Geridə qoymuşam hamını bunca.
 Budur təkəbbürün həzzi, nəhayət!
 Deyək, tövbə edib bağışlanınca,
 Qayıdınca geri lap ilkin adım,
 Azmanlıq dönüncə dönəcək yenə
 Şirin xəyallarım bilirom geri.
 İçimdə itaət sönəcək yenə,
 Andı pozacağam günlərin biri.
 Yenə işgəncələr... Sülh olmayıacaq
 Bu dərin yaralar qanayan yerdə.
 Yenə darmadağın olacam, sözsüz,
 Qorxunc ucuruma düşəcəm bir də.
 Mən sülhə gedərdim nə yolla olsa,
 Az vaxtda ikiqat zülmə dözərdim.
 Neyləyim, yalvarıb rəzil olmaqdan
 mən necə uzağam – eynən o qədər
 O da aralıdır bağlışlamaqdan.
 Daha ümid yoxdur. Neyləyək axı,
 Bizi tək lənətli, miskin alçağı
 O əvəz eləmiş İnsanla indi
 və Yeri yaratmış onun eşqinə.
 Əlvida, ey Ümid! Qorxu və Tövbə,
 Əlvida deyirəm, ey Xeyir sənə!
 Sən ol səadətim bu gündən, ey Şər,
 Mən sənin sayəndə Göylər Şahıyla
 Bölərəm bu sonsuz hakimiyyəti.



Yandarı çoxunu məngirləyərəm,
Alaram əlindən, olar qismətim;
Bu təzə dünyaya, bir də insana
Tezlikdə biliñər mənim nlyyatım!

Düşmən danışdıqca onun hər sözü
Coşqun hissələrini əks elədikcə,
Üç dəfə ağardı riyakar üzü –
Paxılılıq, qatı kln və peşmançılıq,
Kənardan baxınca dəyirdi gözə.
Alnı təmiz olur Gøy Ruhlannıñ,
Pozğun ehtiraslar yaddır təmizə.
Düşmən tez anladı, tez girdi dona,
Sakitcə özünü o cilovladı.
Yalanda bir kimse çatmadı ona,
Saxta möminiliklə gözə kül atıb
Aldı qabağını hər cür qəzəbin,
Aldada bilmədi Urilli amma;
O artıq xəbərdar edilmiş idi,
Güdərək gördü ki, Assur dağına
Qonub, o, cildini necə dəyişdi.
Xeyirxah Ruhlara yad görkəm alan
Vəhşli hərəkətin gördü İblisin.
O, elə biliirdi görəni yoxdur,
Güman edirdi ki, itirib izin.
Davam eləyərək o, öz yoluna,
Yetişdi Ədəmə. Cənnət qucağı
Yaşıl haşiyəlli tac qoymuş idi,
Sanki, zirvəsinə keçilməz dağın.
Gül kolu basmışdı burda hər yeri –
Dolanbac, sıldırım yamaclar boyu.
Adlaməq olmurdu cəngəlliikləri,
Sidrin qübbələni tutmuşdu göyü.
Burda cərgə-cərgə dökəlirdilər
Palmalar, xurmalar, şamlar... hər ağac.
Meşə pillə-pillə qalxırdı dağa,

Amfiteatra dönmüşdü yamac.
 Aşırım – Cənnətin yaşıl qucağı,
 Ulu Əcdadımız durmuşdu orda.
 Süzürdü dörd yana uzanıb gedən
 Misilsiz yerləri aşağılarda.
 Burda aşırımin arxa yanında,
 Bol meyvə gətirmiş ağaclar vardi.
 Onlar bir tərəfdən məhsul verirdi,
 Eyni zamanda da çiçək açırdı.
 Günəş çımdırırdı o çiçəkləri
 Qızılı boyada, əlvən çalarda –
 Qürub buludundan, göy qurşağından,
 Rəngləri daha gur yaxmışdı burda.
 Bu yer başdan-başa bir möcüzəydi.
 Hava elə təmiz, elə təzəydi;
 Öpürdü Düşməni yaz sevinciyə,
 Əsirdi, keçirdi bütün hədləri –
 Bircə ümidsizlik dərdindən başqa
 Sağalda bilərdi bütün dərdləri.
 Bu hava öz xərif qanadı ilə
 Hər yana zərif bir ətir yayırdı.
 Bu ətri hayandan götürdüyüünü,
 Elə bil, astaca piçıldayırdı.
 Beləcə ötünce Ümid bumunu,
 Keçincə Mozambik hüdudlarını;
 Çıxıb dənizçilər açıq dəryaya,
 İyləyib yellərin qanadlarını,
 Buxur qoxusundan məst olurdular.
 Xoşbəxt Ərəbistan sahillərindən
 Şimal-şərq küləyi gətirən ətri;
 Hətta okeanın ləzzət aldığı
 O gözəl qoxunu udmaqdan ötrü
 Gəmidə sürəti azaldardılar.
 Eyni həzz içində Düşmən gedirdi;
 Zəhər vermək üçün ona bu hava
 əssə də – İblisə ləzzət edirdi.



Bu, həmin həzz idi, ondan ötəri
Tovit öz gəlinin tərk elayərək
Midiyadan qaçıb Misirə gələn,
zəncirdə layiqli cəzasın alan
Asmodey... balığın ruhunda görmüş.

İblis yavaşıtdı addımlannı,
Fikirli-fikirli yetdi yamacı.
Dağın sərt döşündə yol yoxdu, sanki,
Kol kola hörlüb, ağac ağaca.
Nə adam keçərdi, nə də bir heyvan,
Həmin bu cəngəllik elə six idi.
Dağın o üzündən – şərqdən Cənnətə
Tək bir yol var idi, başqa yox idi.
Düşmən çəkinmədən, birləşirəyışla
Adladı keçilməz dağın üzünü.
Bir göz qırıpında aşdı yamacı,
Cənnətin içində açdı gözünü.
Çobanlar axşamlar ehtiyat üçün
Sürünү örüşdən arxaca salar,
bir ac yalquzaq da güdüb bu cüra,
sığrayıb çəpərdən üstünü alar.
Ya da bir diribaş oğru, düşünüb
Arxayın varının evinə səssiz
damdakı bacadan necə düşürse,
eləcə düşmüssəndü bu yerə İblis,
elə soxulmuşdu Haqq arxacına.
Elə o vaxtdan da muzdlu nökərlər
Tanrı məbədinə belə girirlər.
İndisə Cənnətin tən ortasında,
Dənləz qarğasının boz libasında
Bütün ağaclarдан xeyli ucada,
Həyat Ağacına qonmuşdu o da.
Qayıda bilmirdi öz varlığına,
Qüvvəsi çatmirdi heç cüra buna.
Amma düşünürdü uca budaqda
dirini ölüyə çevirmək haqda.

Həyat Ağacına sığınmışdı ki,
 Ucadan hər şeyi yaxşıca görsün.
 Həm də ki nə isə baş verən zaman
 Ölümüsülüyüնə zəmanət versin.
 Xoşbəxtlik haqqında Tanrıdan başqa,
 Kimsə verə bilməz dolğun bir qərar.
 İnsanlarsa onun qədrini bilməz,
 Təhrif eləyərək cilizlaşdırar.
 O, yenə görünçə heyrət elədi,
 İnsana verilmiş səxavətlərə –
 Təbiətdə olan bütün nemətlər
 Necə də siğmişdi bu kiçik yerə.
 Sanki, Gök üzüydü, Yerə enmişdi;
 Ədəmin şərqində müqəddəs Cənnət
 Bir İlahi bağdı, İlahi məkan.
 Ədəmsə uzanır Xarrandan şərqə,
 Məğrur Selevkilər oylağınacaq –
 Yunan hökmədarlar salmış bu yurdu.
 Ədəm oğulları keçmiş zamanlar
 Yunanlıra qədər məskunlaşaraq
 Talassar yurdunda el-oba qurdu.
 Bu gözəl diyarda, yüz dəfə gözəl
 Üzümlük salmışdı Göylər Sultanı.
 Münbit torpaqlara əmr eləmişdi
 Gözəl ağaclarla örtsün hər yanı.
 Onların içində ən uca ağac
 Həyat Ağacıydı – üstü ətirşah,
 Bitkilər içində o bir qızıl tac,
 Ağaclar içində o ən uca şah!
 Bizim həyat ilə qonşuluqdasa
 Ölümdü – yəni ki İdrak Ağacı;
 Baha başa gəldi Xeyirin dərki,
 Şəri də dərk etdik onunla çunki.

Heç yanda heç yerə burulmayaraq
 Axırkı cənuba enlicə bir çay.
 Meşəli bir dağın dibindən keçir,



Yalçın qayalarda salırdı haray.
Tann ucaltmışdı həmin dağı ki,
Sorsun rütubəti üzü yuxan.
Orda üzə çıxan suyun şımağı
Axsın bulaq-bulaq Cənnətə sanı,
Doyunca su içsin qoy Cənnət bağı.
Sonra birləşərək həmin bulaqlar
Axsın aşırımdan şəlalə kimi;
Təzədən qanışın çayın suyuna,
Şirin bir həsrətlə qovuşsun ona.
Burda aynılırdı o çay dörd qola,
Hər qol axanyla düşürdü yola;
Çox-çox ölkələrdən keçirdi onlar,
Niye sadalayım – nə mənası var?
Yaxşısı budur, mən deyim, bu sular
Şərq incisi olan qızıl qumlan
Necə öpə-öpə adlayıb keçir,
Cənnəti bəzəyən gözəl bağlan,
Təbii gülərlə yalayıb keçir.
Keçir çəmənləri gözəl dan üzü.
Keçir qalın-qalın cəngəllikləri.
Xoşbəxt kənd yerləri, ellər, obalar,
Sevdalı çöllərin şən güllükleri,
Ətit ağacının gövdələrindən
Süzülən məlhəmin, qatranın iyil,
Cürbəcür meyvəli digər ağaclar
və hər birinin də öz gözəlliyi.
Hesperid haqqında əfsanə varsa –
əfsanə deyildir. O, həqiqətdir.
Özü də burdadır, almaları da
Bir özgə aləmdir, ayn ləzzətdir.
Meşələr arası gömgöy talada
Sürülər qırçırlar zərif otlan.
Xurma ağacları təpəliyində
Titrəyir minlərcə gül qanadları.
Baxdıqca uzanan nəm dərələrə

sərilmüş min rəngli çiçək xalısı.
 Onların içində möcüzə kimi
 tikansız qızılıgül – güllərin xası.
 Bir az aralıda soyuq mağara,
 İçindən, elə bil, sərin meh əsir.
 Qırmızı salxımlı, qıvınm budaqlı
 Söyüdlər onların yolunu kəsir.
 Qayadan atılan gur şəlalələr
 Göydə şaxələnir, töküür gölə.
 Göl də, elə bil ki, büllur aynadır –
 Sahili bir çələng – mərsinli halə.
 Quşların xorunu, çölün ruhunu
 Yayır hər tərəfə yaz küləkləri.
 Kainatdan olan Pan, Or, Qrası,
 əllərində yazın gül biləkləri,
 ifa eləyirlər əbədi rəqsı.
 Prozerpinanın o gül dərdiyi
 Enna da heç belə yer olmamışdı.
 O gülü qaćıran Ditin daliyca
 Serera dünyani gəzdi, dolaşdı.
 Aront yanındakı o Dəfnə bağlı,
 Bircə nəğməkar da biganə qalmaz
 O Kastal bulağı, həqiqətən də,
 Ədəm Cənnətinə heç vaxt tay olmaz.
 Triton çayında Nisa adası –
 Atəşpərəstlərin Ammon deyib, həm
 Liviyanın Zevsi adlandırdığı
 Qədim Ham, bir zaman qəddar Reyadan
 Amalfeya ilə körpə Baxusa
 Siğınacaq tapıldığı nə həmin ada –
 Triton-çaydakı yəni o Nisa;
 Nə Nilin mənbəyi – bürkülü diyar,
 Abissin şahları Amar dağında
 Körpə uşaqlara layla çalan yer;
 Ədəmlə ölçüyə gəlməz bir an da.
 Qayaların gözəl düzülüşüylə



O dağ halaylanıb. Getsən döşüyle,
Zirvəsinə qədər bir günlük yoldur.
Baxan elə bilər Cənnətdi burda,
Yaradan yaradıb bu ekvatorda.
Cürbəcür canlinı, cürbəcür canı,
Bunca qəribə və təzə olani,
Düşmənlən fərəhsiz durub baxdıgi
Bu qədər fərəhli, gözəl məkanı –
Assur bağlanı örtmüşdü o dağ.

Onlar arasında ayaqda durmuş
Xeyrəxah görkəmli tannılar kimi,
İki nəfər vardı hər şeydən uca,
Onlardı bu yerin şəksiz hakimi.
Gözəl üzlərində əks olunmuşdu
İlahi görkəmi tək Yaradanın.
Müdrikkik, həqiqət və müqəddəslik
Hörmət yeri idi hər bir adamın.
Eyni deyildilər, təbii, onlar –
Hərəsl bir cinsdə yaranmışdilar;
Kişi yaranmışdı ağıl, güc üçün,
Qadın – cəzb eləyən zəriflik gücü;
Həm də hər ikisi Tanndan ötrü.
Şahanə gözləri, sərt baxışları,
Alnının, üzünün nur yağışları
Adəmin birinci olması haqda
İşarə verirdi onun yerinə.
Sünbülçiçayı tək qıvnı telləri
Axıb töküldü çıyılınlarına,
Hörükler qızılı bir cübbə kimi
Qucmuşdu qadının düz qamətini.
Tənək biğcığına oxşar telləri
Oxşayırdı gözəl, kövrək bədəni –
Cütlər bir-birindən umar bu nazi.
Qadını həvəslə liltifat edər –
utancaq və məsum bir nəzakətlə

vaxtı uzatdıqca sevdada itər.
 Onlar gizli yerə öyrəşməmişdi,
 ədəbsiz bir həya, günahkar ayıb,
 təbii saflığı korlayan işdi.
 Əl-ələ tutaraq qoşa gedirdi,
 Cütlük üryan gəzir, üzülmürdü heç.
 Onlar Yaradandan və Mələklərdən
 Utanmaq haqqında düşünmürdü heç.
 Sevgi deyilən şey belə cütlüyü
 O vaxtdan bu günə sözsüz görməmiş.
 Adəmlə Həvvadan törəyənləri
 Tanrı onlar qədər gözəl verməmiş.
 Bir bulaq başında, göy otlar üstə,
 Yaşıl yarpaqların kölgəliyində
 Oturmuşdu onlar. Bağın işləri
 Onları yormuşdu – nədən ötəri? –
 O gözəl oğulla, o gözəl pəri
 Dincələ bilsinlər işvə içində,
 Ondan ötəri ki, dirilik mehi
 əsincə onlara urvatlı olsun.
 Yemək də, içmək də çox dadlı olsun.
 Gözəl meyvələrdən şam yeməyinə
 əyilib verirdi hər zərif budaq.
 Dirilik suyunu içirmək üçün
 Dinirdi astadan o şir-şir bulaq.
 Danışçılar zərif, gülüşlər incə,
 Yaraşıq verirdi onlara necə.
 Səadət naxışı gözəl olurdu
 Nikah ilməsiylə düyünlənincə.
 Hardasa yaxında nərə çekirdi,
 Bəlkə də, minlərcə Yer heyvanları,
 Palid meşəsində, mağaralarda
 və yaxud səhrada (sonra onları
 ovçular qırdıqca – vəhşiləşdilər).
 Məharət göstərib şir oynadırdı
 Pəncəsi üstündə körpə çəpişi.



Ayilar, aslanlar, qurdlar, pələnglər
Cütlük əylənməkçün salırdı həşir.
Qıvraq xortumunu yöndəmsiz fillər
Yelləyirdi – onlar xoşlansın deyə.
Vurub quyruguna açılmaz düyün,
Sürünür, baxırdı ilan da göyə.
Dəhşətli xəyanət haqda onlara
Xəbər eləyirdi, sanki, bu ara.
Burda ceyran da var yaşıl çəməndə,
Onlar həm gövşəyir, dincəlir həm də.
Bu zaman əyllilr günəş üfüqə,
Okeanın uzaq adalanna.
Ulduzlar səpilir gəyin üzünə,
Günün təntənəsi yetişir sona.
İblissə baxırdı kanxmiş kimi,
dayanıb baxırdı haçandan bəri.
Özünə gəlinçə güc-bəla ilə,
Kədərlə söylədi o, bu sözləri:

– Cəhənnəm! Nə görür məyus gözlərim!
Yadlar məskənidir bu xoşbəxt diyar;
Bəlkə, bu varlıqlar fanidən doğub,
İşıqlı ruhlarla onlarda fərq var.
Baxıram onlara heyvətlə, sankı,
əks olub Tannın nur təcəllası.
Hazıram onları sevməyə, çünkü
Gözəllikləri var, həm də zəkası.
Güman etməzsiniz, ey gözəl cütlük,
Hər şeyin dəyişmək təhlükəsinə.
Keçər bu kef-damaq, acılar gələr,
Həzz yuya bilməz heç qəm ləkəsini.
Xoşbəxtsiniz – amma qısa müddətə,
Siz Uca Göylərlə müqayisədə
Zəif müdafiə olunursunuz –
Bura gələn Düşmən lap Qul Isə də.
Ürəyim yanardı siz məsumlara,

Mənimsə halıma heç yoxdur yanın.
 Qırılmaz dostluğa yollar gəzirəm,
 Sizinlə ülfətə gəzirəm məqam.
 Əbədi bir yerdə yaşamalıyıq,
 Mənim sığınacağım, bəlkə, sizinçün
 Cəlbedici deyil Cənnət bağıtək.
 Tanrı onu mənə necə veribsə,
 qəbul edəsiniz eləcə gərək.
 Sizinlə həvəslə bölüşərəm mən,
 Orda Heenna öz qapılarını
 Sizinçün taybatay açacaq hökmən.
 Bütün bəylərini, kübarlarını
 Sizin öünüüzə yollayar həmən.
 Sizdən törəyənlər yerləssin deyə,
 İstənilən qədər genişdir ora.
 Ordakı o sonsuz genişlik ki var,
 O hara, danışqal bu Cənnət hara.
 Yox, əgər Cəhənnəm pisdirsə, onda
 Onu qinayın ki, siztək məsumlar
 Girmisiz içində rüsvayılığımın,
 Özü də məcburən – Odur günahkar.
 Mənə saflığınız təsir etsə də
 (həqiqi sözümdü, duyğulanmışam),
 Toplumun rifahi, hakim şərafı
 Mənə buyurur ki, gərək çarpışam;
 İntiqam alaraq imperiyamın
 Gərək sərhədini genişləndirəm.
 Düzdür, mən əclafam, lənətlənmişəm,
 Amma bu hissələrə çətin boş verəm.

İblis çalışırdı haqq qazandıra
 özünün Cəhənnəm planlarına.
 Ağacın başından uçub da endi
 Dördayaqlıların birbaş yarıına.
 Girdi də cürbəcür heyvan cildinə,
 Tanınmaz şəkildə yanaşmaq üçün.



O iki qurbanın danışığını
Dinləyib onlardan baş açmaq üçün.
Budur, məğrur şıra çevrilərək o,
dolasır cütlüyüün həndəvərində.
Pələngə çevrilib çökür torpağa,
Bir cüt xallı maral həmlələrindən
Sarsılıb dizini bükür torpağa.
O isə oynadır onlan xeyli
və məqam gözləyir parçalamağa.
Adəm – kılışlərin ən birincisi,
Səsləndi Həvvaya – ən ilk qadına.
Düşmənsə adıqla dıqqət kəsildi
Bu naməlum nitqin təfsilatına.

– Həzlərin yegənə iştirakçısı,
qiymətli parçası o bir olanın!
Bizi yaradan o Qüdrət Sahibi
Bize bəxş eləyib bütün cahani;
Sonsuz xeyirxahdır, əlbəttə ki o,
həm də səxavətli, şübhə yox buna!
Fanidən çağırdı bizlə bu yerə,
Cənnət həyatının xoşbəxt qoynuna.
Biz ki qazanmadıq bu səadəti,
Vərə də bilmərik heç əvəzini.
O, blzdən yegənə bir şey istəyir –
Bir tək qadağanın gözlənməsini:
Bütün ağaclann meyvələrindən
Bize gözəlləri bəxş olunubdur.
İdrak Ağacının nemətlərindən
Dərməksə yasaqdır – qadağa budur.
Həyat Ağacıyla böyür-böyüre
Bitib o. Ölümlü Həyat da belə
Yaxındır bu qədər biri-binylə.
Ölüm nədlər axı? Biz hardan bilək,
nəsə dəhsətlidi, qorxuncdu nəsə.
Tann Ölüm ilə hədələyibdir

O yasaq meyvədən hansımız yesə.
 Yeganə borcumuz sadiq olmaqdır.
 Bizə verilmiş bu etimad üçün –
 Torpaqda, havada, suda canlısı
 İxtiyarımıza O vermiş bütün.
 Bizdə olduğunu birinciliyin
 O etiraf etmiş. Onun əmrini
 Gəl hesab etməyək çatınlık kimi.
 Qalan hər şeydə biz azadıq, yəni,
 Könül nə diləsə, edə bilərik.
 Bu gündən əbədi şükran dilərik,
 Uca Yaradanın əmrinə hökmən
 əməl eləyərik: qoruyub bağı,
 qeydinə qalarıq güllü torpağın,
 mən birgə zəhmətdən cuşa gəlirəm.

Həvvə cavab verdi Adəmə həmən:
 – Səndən sənin üçün doğulmuşam mən,
 Cismim cismindəndir, qanım qanından,
 Sənsiz yaşamağa məna yox bir an.
 Sən mənim başçısın, mənim rəhbərim,
 Dediyiñ sözlərin mənası dərin.
 Gərək Yaradanın uca şəninə
 Hər gün lütf eləyib, təriflər deyək.
 Hər gün minnətdarlıq və təşəkkürü
 Mən səndən daha çox eləyəm gərək.
 Sənilə xoşbəxtəm hər cür təmasdan,
 Sən məndən də uca yaradılmışın.
 Varlıqmı tapılar sənə bərabər.
 Tez-tez gözlərimin önünə gəlir,
 İlk dəfə gözümü açdığını səhər;
 Gördüm ki, çiçəklər üzümə gülür,
 Yaşıl yarpaqların kölgəliyində
 Kiməm mən, soruşdum özüm-özümdən,
 Mən hardan gəlmışəm, hardayam axı?
 Gördüm yaxındakı bir mağaradan



Dərəyə süzülüb bir bulaq axır,
Axıb da göl durur göy üzü kimi.
Çökdüm sahilində sərinliyinə,
Sadələvhəcəsinə dikdim gözümü,
əyildim ki baxam dərinliyinə;
Suyun aynasına tutcaq üzümü
bir cüt göz sataşdı mənim gözümə.
Diksinib sıçradım – o da eləcə,
Təzədən qayıtdım, baxdım o yerə,
gördüm o da baxır sudan eləcə.
Baxır sevgi dolu baxışlar ilə,
Baxır heyran-heyran. Ah, uzun zaman,
Qınla bilmədim həsrətlə ondan.
Amma nahaq yerə. Hansısa bir səs:
– Ey gözəl xəlq olmuş! Bu, sənsən, – dedi. –
Səninlə yox olub və zühur edən
Elə öz üzündü, öz surətindi.
Önə keç, qoy səni ötürüm indi,
İndi kölgəyə yox, özünə oxşar
Canlı bir varlığa sanılmasan.
Onunla aynılmaz səadət içə
Sevgili olmalı, yar olmalısan.
Uşaq doğmalısan sən ona çoxlu,
İlk İnsan anası adlanmalısan
Məni o görünməz Başçı apardı,
Getdilmək arxasiyca və səni buldum.
Yaşıl kölgəlikdi, uca çinardi,
Bir də sən. Görünçə o gözəl üzü,
O sakit çöhrəni – sən təslim oldun,
Məni də çəkmişədi o üz özünə
Sulann dibini seyr eləyirkən.
Başladım qaçmağa. Sənsə dalımcə:
– Qayıt, gözəl Həvvə! Qaçma! – söylədin, –
Məndən yaranmışan – canın canımdan,
Elə sümüyün də sümüyümdəndl.
Yaranmaqdan ötrü sənin o cismin

Mən öz ürəyimə ən yaxın olan
 sümüyünü verdim döş qəfəsimin.
 Verdim ki, ayrılmaz bir həzz kimi sən
 Qalasan mənimlə və getməyəsən.
 Canım yarasısan, könlüm yarısı
 Yarımsan – yarımmım, ruhum parası!
 Bu an sən toxundun mənim əlimə,
 Sənə təslim oldum elə o andan.
 Bildim ki, kişinin ağlı dərindi,
 Həm də ləyaqəti ucadı. Ondan
 Çox-çox aşağıda durur gözəllik,
 Təkcə ona xasdır duru gözəllik! –
 Beləcə söylədi o Ulu Ana,
 Süzgün gözlərini məsumcasına
 Gəzdirib üzündə Ulu Atanın,
 Zərif çiçək kimi qıṣıldı ona.
 Çılpaq sinəsinə tökülmüş saç
 axdı ağuşuna – ruhu titrədi.
 Onun sədaqəti, gözəlliylə
 Doldu bir sevgiyə və gülümsədi;
 Mayın çıçayılə dolsun deyə Yer
 Bulud yaradanda Yunonaya baxıb
 Eləcə gülmüşdü bir vaxt Yupiter.
 İncə dodağından öz qadınının
 Gül kimi bir öpüş götürdü Adəm.
 İblis ikrəh ilə çevrildi yana,
 Qışqanc bir qəzəblə düşündü bu dəm:
 – Əzablı, nifrətli bir görüntüsdür!
 Qucmuş bir-birini bu iki nəfər,
 İçirlər Cənnətin səadətini,
 Ədəm sevincini şad və bəxtəvər.
 Niyə bəs onlara dolu səadət,
 Mənəsə əbədi Cəhənnəm olsun,
 Sevgisiz, sevincsiz yalxı qəm olsun.
 Unutmayam gərək eşitdiyimi,
 Deyəsən, onlara verilməyib heç



Cənnətdə olanın hamısı bir-bir.
İdrak Ağacının meyvələrini
Yaradan onlara yasaq edibdir.
Dərk etmək onlara yasaq olubdur?
Cəfəngdir, şübhəli bir qadağadı!
Niyə yasaq olub insana İdrak
Belə bir qərarın nədir ki adı?
İdrak cinayətmi? Ölüm sırrımı?
İnsan həyatının xəbərsizlikdən
asılı olması mümkün mü, görən?
Səadətin rəhni bilsizlikmə –
və iman, sədaqət kimli anlama
Özül bu şəkildə qurulmalımı?
İnsana zülmələr hazırlamağın
bu əla üsulu, gözəl yolumu?
Onlarda bilgiyə həvəs yaradıb,
Nifrət oyadacam mən bu qanuna.
Bu yasaq alçaldır insəni, cünki
İdraki olarsa – tay olar Ona.
Elə bu şərəfə can atan kimli
Yeyib meyvələrdən onlar ölücək.
Başqa çıxış yolu varmı, görəsən?
Əvvəlcə Cənnəti tam gəzəm gərək,
Baxam hər küncünə, baxam hər yana;
Bəlkə, bir irmaqda, bir kölgəlikdə,
Rast oldum harisə Göylər Ruhuna –
Olsun ki ondan da öyrəndim, nəsa.
Sənsə, xoşbəxt cütlük, mən gələnəcən
Qısa səadətdən doyunca yann.
Sonra başlanacaq uzun zamanlıq
Sənin zülmərin və əzabların.

Bu cür həyasız bir fikir yürüdüb
Enib məğrurluqla yollandı İblis.
Meşənl, dərəni, çölü, dağları
Gəzdi cığır-cığr, gəzdi izbəiz.

Dənizi, torpağı Goy qucan yerdə,
 Aramlı aşağı enən Günəşin
 Tel-tel şüaları nur saçan yerdə,
 Müqəddəs Cənnətin Şərq qapılan,
 Sildirim qayalı dağ zirvəsiydi.
 Buluda girən o dağı görməyə
 Başını qaldırıb baxmaq bəs idi.
 Bircə cığır vardı ora dolanbac,
 Kəsmişdi qayalar başqa hər izi.
 Bir sütun qayanın üstündə Qavriil,
 Yəni Mələklərin keşik rəisi,
 Durub gözləyirdi gələn gecəni.
 İgidlik oyunu başlamışdilar;
 Cavanı döyüşçülər böyük önungdə
 Səmavi silahı qoymuşdu yerə.
 Sanki, qalxanılara, dəbilqələrə,
 Bir də cidalara işiq düşüncə,
 Almazlar, qızıllar yanındı öncə.
 Günəş şüasının üstündə qəfil
 Hardansa çaparaq yetişdi Uriil –
 Beləcə axırkən payız ulduzu,
 Alov buxarıyla cızar havanı;
 Rumbu nişan verər dənizçilərə,
 göstərər səmtini gələn tufanın.
 Baş mələk tələsik belə söylədi:
 – Ey Qavriil! Xoşbəxtidir bu diyar necə!
 Onu ayıq-sayıq qorunmalısan,
 Qoyma sərhədindən ins-cins keçə.
 Gøyün mənə tabe olan yerində
 Bir Ruh peyda olub bu gün günorta.
 Dedi, Yaradanın özü misallı
 İnsanı görməkçün dolaşır burda.
 Yolu göstərsəm də, düşdüm dalıycا,
 quzey dağlarına qondu Ədəmdə.
 Amma görmüşdüm ki, Goyə yad olan,
 ehtirasla dolub gözləri həm də.



Onu buraxmurdım gözümdən, amma
Gizlənə bildi o kölgəliklərdə.
Dəhşətə gəlirəm. O, Heennadan
Qaçıb kl, bəlkə də, gəlib bu yerdə
Əkəcək hər cürə fitnə toxumu.
Nə olursa olsun, axtar, tap onu!
Qanadlı döyüşçü dedi: – Heç kimi
Şübhəyə salmir kl nurlar hakimi,
Ey Uriil, qüdrətin yetişər kl, sən
Öz məsum, günahsız baxışlarınıla
Bu sonsuz göylərə nüfuz edəsən,
Baxasan eninə və uzununa.
Amma ki heç kimi keçməyə qoymaz
Sayıq keşikçisi bu qapıların;
Yalnız tanıdığı göy sakınları
Ola bilər onun buraxdıqları.
Günortadan bəri keçməyib heç kim.
Pisniyyət bir yad Ruh keçibse əgər,
Adlayaraq Yerin hasarlannı;
Billərsən, maddi maneələrlə
Çətindir saxlamaq cısimsız canı.
Amma gizlənibsa burda o düşmən,
Hansı cildə girmiş olursa olsun,
Onu şübhə kimi tapacağam mənl

O, əmin elədi. Dərhal Uriil
Əyilmiş şuanın qucdu yalını.
Azor adalan ardında enən
Günəşin birbaşa tutdu yolunu.
Günəş də, elə bil, çox tələsirdi.
Yer də hərlənərək öz Şərq yolunda
Azman boşluqlarda kəsmə üzürdü.
Qızılı əks edən qürub taxtında
Tellini üfüqə yaymışdı Günəş,
Bütün buludları ala boyayan,
İşığı arxada qoymuşdu Günəş.

Enmişdi göylərdən sakit bir axşam,
 Toranlıq girmişdi qaranlıqlara.
 Sükuta girmişdi quşlar, heyvanlar,
 Yuxuya giirdi hər şey bu ara.
 Canlılar yatmışdı çöldə, yuvada,
 Tək nəğmə deyirdi sevdalı bülbül.
 Qulaq kəsilmişdi sakit hava da,
 Goyə şəfəqlərdən çəkilmişdi tül.
 Kəhkəşanda ən gur Hesper yanırı,
 Amma hamisindən başda Ay idi.
 Düzdü, görünmürdü hələ o, cünki
 Buludlar öündə laybalay idi.
 Bir azdan buludlar əriyəcəkdi,
 Göylər şahzadəsi qaranlıqları
 Misilsiz işığa bürüyəcəkdi.

Adəmsə Həvvaya belə söylədi:
 – Bu gecə Təbiət uyuyur necə,
 Bizi dincəlməyə çağırır, Gözəl!
 Zəhmət, istirahət – gündüz və gecə,
 Cərək bir-birini əvəz eləyə,
 Belə buyurubdur Yaradan bizə.
 Qonub kirpiklərə mürgünün şəhi,
 Əsir ruhumuza yuxunun mehi.
 Başqa canlılara bu cürə dinclik
 verilməyibdir heç. Budur məsləhət:
 İnsan işləməli ruhən və cismən,
 Hər gün çəkməlidir şərəflə zəhmət.
 Bu, onun yoluna Göylər tərəfdən
 Hər cürə diqqətin rəhni deməkdir.
 Başqa canlılara nə belə iş-gúc,
 Nə də ki hesabat vermək gərəkdir.
 Sabah yeni gündən müjdə gətirən
 Sübhün şəfəqindən tez oyananıq.
 Güllü bağçalarda, ağacılıqlarda
 Yenə gücümüzü biz sınayarıq.



Gündüz bürkü çağı sığındığımız
Yaşıl xiyabanı daramaq gərək.
Artıq budaqlan, solan gülləri
Kəsib, yenilərin qorumaq gərək.
İndisə qanuna əməl edək biz,
Gecə çağırır ki, gəl dincələk biz.

Bu vaxt gözəl Həvva söylədi ki, bəs:
– Məni sənə tabeyəm dilməz-söyləməz.
Mənim hökmədarım! Həyatverənim!
Belə buyurmuşdur uca Yaradan
O – sənin qanunun, sən isə mənim;
Yanımda olursan – vaxtı duymuram,
Səninlə şirindir günün hər çağı;
Sübhün ilk nəfəsi, quşlann səsi,
Günün dan yerindən sırlı qalxmağı;
Otlara, güllərə və ağaclarla
Şərqdən çılenirkən şəhli şüalar;
İstl yağışlan canına çəkmiş
Bulud ətri gələn torpaqlar ki var,
Susmuş toranlığın, lal gecələrin,
Gördükcə Ay hörən nur çələngini,
Ruhumu oxşayır, titrədir məni.
Amma ki nə sübhün ilkin nəfəsi,
Nə şəhli şəfəqlər, nə quş nəğməsi,
Nə günəş, nə güllər, nə də ki otlar,
İstl yağışlan canına çəkmiş
Bulud ətri gələn torpaqlar ki var,
Nə susqun gecələr, nə toranlıqlar,
Nə Ay, nə ulduzlar, inan ki bir dəm–
Sənsiz ürəyimə uyuşmur, Adəm!
Yuxuya bağlısa gözün qapağı,
Ay-ulduz ha yansın, nə xeyri axı?

– Ey Həvva! Ey gözəl Yaradanın və
Ey İnsanın qızı! – deyə cəddimiz,

əcdadımız Adəm səsləndi ona, —
 Bax bu Goy üzündə nə görürük biz:
 Onlar dövrə vurur Yerin başına.
 Doğub və batmaqdır onların işi,
 Hələ yaranmamış o xalqlar üçün
 Nura bələməkdir bütün gərdisi.
 Cəhənnəm zülməti bürüməməkçün
 Qədimlərdə kitək bütün cahani,
 Bir də məhv olmasın deyə canlılar
 Tanrı özü qurub həmin mizanı.
 Gördüyün ulduzlar boş yerə yanmir,
 Bitkiyə nur verir, qüvvə verirlər.
 Ölüb-dirilirlər, sönüb-gedirlər,
 Dan üzü gəlinçə, dünyada nə var
 Günəşə tapşırıb, dönüb gedirlər.
 Yox, yanmir boşuna bu min-min çıraq,
 Demə ki, insanlar olmasaydı bəs,
 Kim sevər onları heyran olaraq?
 Uca Yaradana bundan ötəri
 kim şükran eləyər ilhamlanaraq?
 Milyardlarla cansız varlıqlar ki var,
 onları göz ilə kim görə bilər;
 Tanrıının işini seyr eləməklə
 Onlar gecə-gündüz şükran deyirlər.
 Palid meşasının dərinliyindən
 əks-səda gəlir, elə bil, hərdən.
 Göylərin səsidir o axıb gəlir
 Tanrıının şəninə dərinliklərdən.
 Hərdən ayrı-ayrı, hərdən də birgə,
 əsən səs gecəni gətirir dilə.
 Bəzən də səslənir sırlı musiqi,
 Qovuşur ruhumuz o Göylər ilə!

 Söhbət edə-edə cütlük əl-ələ,
 xoşbəxt komadaca getdi dincələ.
 İnsanın şəninə Cənnət bağını



Yaradan seçmişdi özü bu yeri.
Uca bitkilərlə dəfnə və mərsin
Sarmaşıl komaya dam olmuşdular.
Ayıpəncəsinin ətirli kolu
Dörd yanı bürüyüb çəkmişdi divar.
Cürbəcür çıçeklər: Jasmin, qızılgül,
Süsənlər boylanır kollar içindən;
Sankı, divarlara min bəzək vurur,
Naxışlar hamısı gözəl biçimdə.
Bənövşə, zəfəran, sünbülçiçayı
Güllü xalça kimli örtmüşdü yerl.
Ən gözəl daş-qas da, yanaşı dursa,
əvəz eləməzdil bu bəzəkləri.
Canlılar – heyvanlar, cüçülər, quşlar
Ehtiram edərək bu insanlara
Buraya girməyə qiymamışdilar.
Belə kölgəlikdə belə bir vüsal,
Bu qədər müqəddəs, bu qədər şirin...
Heç Silvan – uydurma meşə tannsı
və onun sevdiyi Pan adlı pəri,
Yatsa, yuxuda da görməzdil heç vaxt!
Həvvə düzəldərək nikah taxtını
döşəndl bir qucaq ətirli otla.
Səsləndi göylərdə mərasim himni.
Və Nikah Mələyi min bir büsətla
əllindən yapışib onu gətirdi,
Adəmin əlini ona yetirdi.
Üryan vücuduyla misilsiz Həvvə
Gözəl Pandoradan gözəldi hətta.
Həmin Pandora bir bəla ocağı,
Nə qədər aşiqi yandırmış odda.
Hermes gətirmişdi onu bir zaman
Oğlundan ötəri müdrik Yafətin.
Hamını ağILDAN etmiş nəsə o,
Odu oğurlamış Zevsdən isə o,
Qəddar bıR intiqam almışdı qətl.

Kölgəyə çatınca durub yanaşı
 Baxırdı Göylərə qadınıyla ər.
 Ruh verən havanı, mavi Göyləri,
 Ayı, ulduzları, bu gözəl Yeri
 Yaradan qüvvəyə şükr edirdilər:
 – Ey Qüdrət iyiyəsi! Qərarın ilə
 Bizi qovuşduran bu gözəl günü,
 Bu həzin gecəni sən yaratmışan.
 Misilsiz Cənnətin hər bir küncünü
 Gəzdikcə qurtarmır – hədsiz böyükdür,
 Dəyən nemətləri kimlə bölüşək,
 Tökülüb zay olur, bu da bir yükdür.
 Amma söz vermişdin, bizdən törəyən
 Nəsillər bu Yeri məskən salacaq.
 Sənin o hüdudsuz mərhəmətinə
 Bizimlə birlikdə şükür qılacaq –
 Səhər açılandan axşama kimi!

Cütlük bir ağızdan dua elədi,
 Yox idi onların başqa ayını.
 Ehtiram etdilər Tanrıya qəlbdən,
 Etdilər – nə qədər gərəkdir yəni.
 Sonra kölgəliyə girdilər qoşa,
 Onların əynində yox idi paltar,
 Utanc gətirəydi soyunan zaman.
 Eləcə uzandı birlikdə onlar.
 Heç biri üzünü yan çevirmədi,
 Etiraz etmədi biri-birinə.
 Müqəddəs qaydada, məhrəm əməllə
 ər-qadın sevgisi yetdi yerinə.
 Riyakarcasına bakırəliyin
 Üstünə nə qədər kölgə salan var,
 Tanrı buyuranı anlamayaraq
 Hələ də şübhədə, şəkdə qalan var.
 Tanrı izin vermiş: nəsil çoxaltmaq –



Nə ad verəsən bu yolu kəsənə.
O, bizi düşməndi, həm də Tannya.
Eşq olsun, ey nikah sevgisi, sənə!
Sən İnsan nəslinin haqq çəsməsi sən.
Sırlı bir qanunsan! Cənnət içrə sən,
Hər şeyin ümumi olduğu yerdə,
Yeganə pənahsan, nurlu hücrəsən.
Heyvanlı hissələrdən, ehtiraslardan
Sənən sayəndəcə qurtuldu İnsan.
Sən qanın müqəddəs qanuniliyin
Ağılı söykənib təsdiq elədin.
Oğul, ata, qardaş anlayışının
Nəsil düzlüyünü, təmizliyini
İlk dəfə sən bizi öyrətdin yəni.
Mən səni günahkar, həm də ədəbsiz
Xəyalimdə da heç saya bilmərəm.
Müqəddəs Cənnətə adlamağına
Nalayıq heç bir şey deyə bilmərəm.
Ey tükənməz bulaq, ailə həzzı,
Beşliyin istidir, ağuşun əziz.
Odur müqəddəs lə uyuyur səndə,
Sən həmişə pakşan, həmişə təmiz.
İtidir sevginin qızıl oxlan,
çırqlan gurdur, qanadlan nur.
Burda hökmrandır o uca sevda,
Burda həyat odur, təntənə odur.
O nə pozğunların gülüşlərində,
Nə ötəri həzzin saxtalığında,
Nə də təsadüfi eşqbazlığın
Yalançı mehrində, xoş qılığında,
Nə də ki mənasız gecə balında
Boş-boş rəqslərin təmasındadır.
Saxta nəğməsiylə lovğa qadını
Oxşayan aşna da özün aldadir.
Yaxşısı budur ki, rədd edə onu,
Rədd edə başından həmin pozğunu.

Cütlük qucaqlaşib yatıb şirincə,
 Quşlar layla çalır onlara incə.
 Güllü sığınacaq çılpaq canları
 Örtmüşdü qızılıgül ləçəkləriylə.
 Sübəhə yeni güllər açılacaqdı,
 əvəz olacaqdı başqa biriyə.
 Uyu, şirin uyu, ey xoşbəxt cütlük!
 Xoşbəxtliyi bütöv axtarmasaydın,
 Verilmiş idrakın sərhədlərini
 İnad eləyərək sən qırmasaydın,
 Xoşbəxt olardınız yüz yol da artıq!

Artıq konusvari Gecə kölgəsi
 Aylı göy qübbəsin yandan ötərək
 Etmişdi Üfűqün yolunu yarı.
 Hansı ki bu yerdə keşik çəkəcək
 Silahlı Heruvim döyüşçüləri
 Vaxtı yetişdikcə çıxırdı tək-tək,
 Fil sümüyündən olan darvazalardan.
 Rütbdə özündən aşağı olan
 Rəisi çağırıldı Baş Mələk Qavril:
 – Uriil, bir dəstə əsgər götürüb,
 Sən yeri Cənuba, nəzarət elə.
 Qalan əsgərləri şimal tərəfə
 Aparacam indi mən özüm ilə.
 Qərbdə birləşərik, çevrə qapanar.
 Sanki, alov kimi bölündü dəstə,
 Bir əlində qalxan, birində nizə,
 Baş Mələk durmuşdu yolları üstə.
 İki güclü Ruhu və müdrik Ruhu
 Çağırıb söylədi: – İturiil, Zefon,
 təcili uçaraq yoxlayın Bağı,
 diqqətlə axtarın küncü, bucağı,
 o güllü komada o gözəl cütlük,
 olsun ki, hər şeydən xəbərsiz yatır.
 Xəbər gətirmişlər mənə bu axşam,



Cəhənnəmdən bəri hansısa bir Ruh
Sivisib keçibdir (lap mat qalmışam!).
Olsun ki, niyyətl yaxşı deyildir.
Siz onu tapın da gətirin də bir!

Ayın tutqunlaşan panltısıyla
çəkib apardı o, öz dəstəsinl.
Onun göndərdiyi iki Ruh isə
Həmin komadaca tapdı düşmənl.
Qulağı dibində yatmış Həvvanın
Qurbağa cildində o büzüşmüdü.
Onun xəyalına ibliscəsinə
gizli girmək üçün fikrə düşmədü.
İblis istəyirdi xülyalarında
Yalançı arzular yansın Həvvanın.
Qurama yuxutək yaltaq istəklər
Könlünün başına qonsun Həvvanın.
O diləyirdi ki, batsın çirkaba
Təmiz qandan gələn saflığı onun.
Pak bulaqdan qalxan bir buxar kimi
Dikəlsin içindən, yetişsin sonu
dinciliyin, sevginin, qayğısızlığın.
Bulanıq hıssılrlə dolsun ürəyi,
Təkəbbürlü olsun, həm də ki çılgın.
İturill mizraqla dəydi İblisə,
Göylər övladına çətin o döza.
Gizlənə bilmədi cildində artıq,
İşşa olduğunu dəhsətə gəldi.
Banta toxunan qığılçım kimi
Qəfil partlayıştək Düşmən dikəldi.
Dəhsətlər Şahindən bir az yan durub,
Bir cüt gözəl Mələk yenə yanaşdı;
Onun əməlindən ona söz açdı:
— Sən hansı qıymacı Ruhsan ki, belə
Qaçaraq Heenna qazamatından,
buraya gəlməyə cürət edirsən?

Niyə dəyişmişən sən öz cildini,
Bu yatmış cütlüyü niyə güdürsən?

– Məni tanımirsız? Tanımirsız siz? –
Deyə nifrət ilə bağırdı İblis. –
Yaxşı tanıyırdız siz məni bir vaxt,
Sizə tay deyildim o zaman ancaq;
Çox-çox ucalarda tutmuşdum qərar,
Ora heç xəyal da çətin aparar.
Yox, məni miskinlər tanıya bilməz;
əgər tanımirsiz, onda nə gərək
boş-boş suallarla vaxtı itirmək?
Onsuz da, siz deyən olmayıacaqdır...

Düşmənin nifrətli ifadəsinə
Zefon nifrət ilə etdi etiraz:
– Düşünmə əvvəlki kimisən yenə,
Saflığı itirən müqəddəs olmaz.
Xeyirə xəyanət etdiyin gündən
Sənin nurun ölüb. Cəhənnəm kimi
Günahlann kimi qorxuncsan, nəsə.
Gəl gedək, hesabat verməlisən sən
Bu yerl, cütlüyü qoruyan kəsə!

O cavan əsgərin dodaqlarında
Heruvimin nitqi misilsiz idi.
Pərt olmuş İblissə Xeyrin önündə
Hədsiz ciliz idi, çox aciz idi.
Gözəl simaların ləyaqətinə
Baxdıqca kədəri içində daşdı.
Çox şey itirmişdi əbədi, çox şey,
Mələklər də onu tanımadı.
Amma soyuqqanlı idi o yenə:
– Döyüşmək gərəksə, gəlsin başçınız,
Yoxsa ki, sizinlə döyüşməliyəm.
Birdən gələsiniz, bəlkə, hamınız?



Ya mən şərəfimi ucaltmaliyam,
Ya da kiçiklərə alçaltmaliyam.
Zefon cavab verdi igidcəsinə:
– Şəhadət verir kl, sənin bu qorxun
Bizim içimizdə ən zəifimiz
Qələbə çalmağa qadırdır sənə.
Qəzəbdən yerində kırıldı Düşmən;
Polad cəhənglərin gəmirən attək
Dartıldı irəlli o həmən-həmən.
Birçə Göydən başqa çəkinməyərək,
Heç nədən, heç kimdən qorxu bilməyən
İndi ürəyindən buxovlanmışdı,
İçinə Göylərdən qorxu dammışdı.
Keçib qərb tərəfdən hüdudlannı
Enirkən aşağı keşikçi Ruhlar;
Qavrıllı sıradakı keşikçilərə
Dedi: – Addım səsi gəlir, gələn var.
Görürəm Zefonun, İturillin,
Kölgələr içində nur saçmasını.
Qamətli bir şahdir onlarla gələn,
Doğrudur, sönsə də üzünüñ nuru,
Onun həm qəzəbi, həm də qüruru,
Deyir, bu, Cəhənnəm hökmdandır.
Çətin geri durar mübarizəsiz,
Odur kl döyüşə hazır olun siz!

Təzəcə sözünü o bitirmişdi,
Həmin o iki Ruh gəldi, yetişdi.
Dedilər gələnin kim olduğunu,
Harda, nə cildində tutulduğunu,
Qavrıllı sərt baxaraq ona söylədi:
– De, niyə keçmişən sən öz həddini,
Əngələ dönmüsən bizimcün, yəni.
Biz səni qanunla dindirməliyik:
Cənnətə keçmişən nə cürətlə sən?
Cütlüyüñ dinciliyin pozmaqdən ötrü.
Tənni əleyhinə cürət etmişən?
İstehza edərək dilləndi Düşmən:

– Müdrık sayırdılar səni Göylərdə,
 O vaxt mən də bunu qəbul edirdim,
 İndisə şübhəm var sənə bu yerdə.
 Kim öz əzabına sevinir, görən?
 Ordan qaçmaq üçün yol ola-ola
 Kimdi Cəhənnəmə üstünlük verən?
 Yəqin ki, Heenna zülmlərindən
 Cəsarət edərdin sən də qaçmağa;
 Əzabı – dincliyə, dərdi – sevincə
 dəyişməyə ümid olan bucağa.
 Dərdsizlər gəzərmi, səncə, sıginacaq,
 Sən ki tanımırsan dərdin üzünü –
 Gördüyün səadət olubdur ancaq.
 Məni qınamaqla təsdiq edirsən
 Bizi dustaq edən Onun hökmünü.
 Niyə darvazasın zəif bağlayır,
 əgər alnimiza yazmış bu günü;
 Sənin sualına cavabım budur.
 Qalan hər şey düzdür. Sənin dostların
 deyilən o yerdə tapmışlar məni.
 Amma anlamıram mən siz deyəni,
 Siz deyən heç cürə sığışmir ağla –
 Burda həyasızlıq, ya pis işmi var? –
 Söylədi Baş Düşmən həyasızlıqla.

Döyüşkən Baş Mələk etiraz etdi
 Kinayə dolu bir gülüşlə ona:
 – Ağlinı itirmiş İblisi, demə,
 Cəhənnəm adında yanın zindana
 Nahaqdan atılmış Uca Yaradan.
 Ağıldan gedərək ikinci kərə
 Cəhənnəmdən qaçıb düşmüş şübhəyə;
 Onu sual-cavab eləyən kəsi
 Müdrık adlandırmaq olarmı deyə.
 Söylə, Cəhənnəmdən sən özbaşına
 Hansı cürət ilə qaçmışan axı?
 Layiqli cəzadan, haqq əzabından
 Düzgünmü sayırsan sən qurtulmağı?



Tannının qəzəbi sarmamış səni,
Özün bilməlisən, ey boş qürurlu,
Neyə əlin çatıb bu günə kimi
Getməklə Tanrıya qarşı şüurlu?
Yeddiqat cəzəni sən alacaqsan,
Yenə Heennaya atılacaqsan!
Niyə tək qaçmışsan? Niyə səninlə
Baş alıb qaçmamış bütün Cəhənnəm?
Bəs necə olur ki, onlar cəzaya
dözürlər. Amma sən dözə bilmirsən?
Hamidian zəifdin, bəlkə, orda sən?
Aradan birinci çıxan qəhrəman!
Qaçmağın səbəbin öz dostlanna
Söyləmiş olsaydın olduğu kimi,
Sən tənha olmazdin burda o zaman.

Qaşqabaq tökərək söylədi Düşmən:
— Ey acidil Mələk, qorxuramı mən?
Mənim döyüşümə yaxşı bələdsən;
Yox, gücün çatmazdı məni yenməyə;
Nizəndən, cidandan qorxan vardımı,
Sənə ildirinmələr gəldi köməyə.
Onu bildirir ki, bu hay-harayıñ
Hələ bışməmləsən hərbədə, hər işdə;
Yenə də sən xamsan, yoxdur səriştən.
Ağlına gəlmir ki, məglub sərkərdə
Məglub ordusunu risk etməz bir də
Çəkə yad yerlərə naməlum yolla;
Öncə özü ola gərək o yerdə.
Elə buna görə özüm gəlmisəm,
Tək uçub keçmişəm sonsuz səhrəni;
Gəlmisəm kəşf edəm yeni dünyani.
Həmən dünyani ki, haqqında indi
Söz-söhbət dolasır Cəhənnəmdə də.
Öz məglub ordumu yerləşdirməyə
Həvəs oyanıbdır orda məndə də.

Gərək bundan ötrü sənin yenə o
 Güclü ordun ilə haqq-hesab çəkək.
 Onlara nə var ki, asandı Göydə
 Hökmardarlarına qulluq eləmək:
 Yaltaqlıq eləyib, Zəbur oxuyub,
 Taxtı dövrələyib xeyli kənardan
 əsla döyüşmədən var olmaq orda!

Göylər cəngavəri dilləndi dərhal:
 – Sən özün-özünə zidd danışırsan,
 Qaçmağı Heenna zülmlərindən
 Müdriklik sayırsan. Sonra çasırsan;
 Etiraf edırsən casusluğunu.
 Əsla başçı deyil, sən yalançısan!
 Yalançı etibar, sədaqət haqda
 Danışıb-öyünmək səninçün asan.
 Müqəddəs sədaqət kəlməsini sən,
 təhqir eləyırsən hansı cürətlə?
 De, axı sən kimə sədaqətlisən?
 Yoxsa o üsyankar yiğnağınamı,
 Canı ordusuna etibarlısan?
 Bütün Kainatın qəbul etdiyi
 Ali Hökmdardan imtina, yoxsa
 Döyüşü andına şərəf gətirir?
 Ey xain hiyləgər, guya ki, haqsan!
 Saxta sərbəstliyin carçası, de bir,
 Göylər Sultanının önündə səndən
 olubmu yaltağı, köləsi, görən?
 Saxta itaətdən ikiqat idin,
 Tanrıni yixmağa ümid edirdin.
 Diləyin Taxt-taca tapmaq idi yol.
 Məsləhət edirəm: təcili rədd ol!
 Tələs qazamata, qaçdığını yerə,
 Bir də bu müqəddəs yerdə görünən,
 Səni qandallayıb düz Heennaya –
 Odların içinə möhürləyəcəm.



Cəsarət eləyib bax o zaman sən
Cəhənnəm Qapısı cəftələrinə
Zəifdir deyərək lağ eyləməzsən!

Onun hədəsindən qorxub-hürkmədən,
Xeyli qəzəbləndi, bağirdı Düşmən:
— Qalib gəl, sonra sən qandaldan danış,
Sərhəd keşikçisi İovğa Heruvimi
Mənim gücüm sənə deyilmə tanış?!

Çox da ki maliksən güclü qanada,
Minərək onlan gəzir Yaradan.
Qalib İləhinin cəng arabasın
Ulduz döşənəkli gözəl yollarla
Boyundurraq altda birgə qullarla
Çəkib apanrsan Göylər boyunca!

Mələklər dəstəsi bu çağınşa
Qızılı şəfəqlər içərə çıxdılar.
Oraq şəklindəcə düzülüb qəfil
Düşmənl mızraqla geri sıxılar;
Taxıl zəmirləri yetişən zaman
Beləcə sallanıb baş əyir yera,
Qılçıqlı sünbüllər bir meşə klimi
əyir, boyun əyir gur küləklərə.
Qayğılı kəndlisə baxır onlara,
Qorxur ki, canını sonda dərd ala.
Bu gözəl məhsuldan onun bəxtlinə
Sonda püfə qala — ot-alaf qala.
İblis həyəcanla yiğdi gücünü,
Topladı Atlastək, Tenerif kimi;
Dikəldi öz azman boy-buxunuyla,
Təhlükəyə qarşı durdu div kimi.
Ayağı yerdəydi, başı ucada,
Başında dəbilqə — qorxunc lələkli.
Sıxılmış yumruğu — sankı, bir cida,
Cida yumruqluydu, qalxan biləkli.

İndicə bir dəhşət baş verməliydi,
 Nəinki bu Cənnət, ulduzlu Göylər,
 Bu cürə qəddar bir toqquşma vaxtı
 Süprülüüb, sovrulub toz kimi neylər?
 Amma Uca Tanrı həmişə haqqı –
 Qızıl Tərəzini qaldırdı bu vaxt.
 İndi Astrayla Əqrəb bürçünün
 Arasında durur həmin Tərəzi.
 Bu hava qatıyla, bu Yer kürəsin
 Onunla vurmuşdu Tanrı taraza.
 Uca Haqq onunla ölçür hələ də
 Hücumu keçəndə kimse harasa
 və ya hakimiyyət talelərini.
 İndi tərəzinin iki gözünə
 Tanrı mizan qoydu rəqiblər üçün –
 Birinə – çəkilmək, birinə – hücum,
 hücum yüngül oldu çəkidə ancaq...
 Gördü bu nişanı Qavrill bu vaxt,
 Söylədi Düşmənə: – Yaxşı bilirsən
 Sən mənim gücümü, mən də ki sənin.
 Güc bizim deyildir – verilmiş bizə;
 Silaha sarılmaq boş şeydir yəni.
 Tanrı qoyan həddən nə sən o yana,
 Nə də mən bu yana keçə bilmərik.
 İkiqat güclüyəm, əslində, səndən,
 Külünü göylərə sovuraram mən.
 Sən bir bax yuxarı, gör taleyini,
 Göylərin rəmzində gör nə yazılmış.
 Sən bir öz çəkini gör Tərəzidə;
 Yüngülsən, zəifsən mübarizədə!
 Qaldırdı başını, süzdü Göyləri,
 Baxdı Tərəzinin yüngül gözünə,
 Gözləri sataşdı orda özünə.
 Deyinə-deyinə çəkildi getdi,
 Apardı özüylə toranlıqları –
 Ala-toranların axını yetdi.



BEŞİNCİ KİTAB

MƏZMUN

Səhər yaxınlaşır. Həvva öz qorxulu yuxusunu Adəmə danışır; məyus olmuş Adəm ona təselli verir. Onlar zəhmətlə dolu yeni bir günə qədəm qoyurlar. Komanın qarşısında səhər himni. Tənn gələcəkdə İnsan tərəfindən bərəət qazanmağa cəhdlər olacağının mümkünlüyündən xəbərdarlıq edərək Baş Məlek Rafaili göndərir ki, Adəmin itaətini təsdiq etsin, ona iradə azadlığını xəbər versin və Düşmənin yaxınlıqda olduğunu bildirsin, onun kimliyi və məqsədi haqqında, eləcə də Adəmin bilməsi zəruri olan bəzi şeylər barədə söyləsin.

Rafail Cənnətə enir; komanın yanında oturmuş Adəm onun gəldiyini görür. Adəm Rafaili qarşılıyır, onu mənzilinə dəvət edir, Həvvanın topladığı ən yaxşı Cənnət meyvələrinə qonaq eləyir. Süfrə arxasında səhbətdə Rafail tapşınları yerinə yetirərək Adəmə onun Cənnətdəki xosbəxtliyi haqda müjdə verir və Düşmənin ədavəti barədə xəbərdarlıq edir. Adəmin xahişi ilə onun Düşməninin kimliyi haqqında məlumat verərək o, Göylərdə baş vermiş Birinci qiyam barədə səhbət ağır, İblisin öz legionlarını Şimala necə cəlb etməsindən, təkcə Serafim Abdillidən başqa hamisini qızışdıraraq yoldan çıxarmasından danışır. Sonuncu nə qədər cəhd etsə də, İblisi fikrindən döndərə bilmir və qiyamçıların ordugahını tərk edir.

Çəhrayı cığırla enər bir səhər,
Dənizdən oyankı vadilər boyu
Enib Şərq tərəfdən, incilər səpər.
Adəm oyanınca zərif yuxudan
Ancaq saf nemətdən, yeməkdən yeyər.
Axar damannda tərtəmiz, pak qan.
Elə buna görə onun yuxusu
Yarpaq piçiltisi, su şınlıtı,
Dan üzü quşların şirin oxusu,
Yayılan şəfəqin gur panltısı...
İndi də pərişan saçlara baxdı,

Dəydi gözlərinə ayrı biçimdə;
 Nur saçan çöhrəsi gözəl Həvvanın
 Hələ yuxudaydı təlaş içində.
 Əyildi üstünə dirsəklənərək,
 Baxdı sevgi ilə Ulu Babamız.
 Baxdı cazibədar sevgilisinə
 Ürəyi nur ilə dolu Babamız.
 Yüngülə toxundu onun əlinə,
 Zərif piçiltiyə, həlim nəfəslə
 Zefir Floraya toxunur elə:
 – Gözəlim, zərifim, tapıntıım mənim!
 Goylərin verilmiş son ərməğanı!
 Sonsuz qəmzələrin susmaz bulağı!
 Ayıl! Sübh şəfəq tutmuş hər yanı;
 Təravətli çöllər çağırır bizi,
 Möcüzəylə dolu vaxtımız gedir,
 Seyr edə bilərdik bu vaxt içində
 Ağaclar, çıçəklər nə cürə bitir,
 Limon pöhrəliyi gülləyir necə...
 Qatran bitkiləri, zərif qamışlar
 Şəfa ilə dolu şirə bağışlar.
 Yenə də Təbiət əlvən boyanar.
 Ətirli şirədən çəkdikcə arı
 Ləngiyər gül üstə, xeyli dayanar!

Adəm bu sözləri piçildadıqca
 Həvva qucdı onu gözündə qorxu:
 Söylədi: – Tək səndə birləşir mənim
 Bütün arzularım, dincliym, yuxum.
 Fərəhdir üzünü görmək bir daha,
 Səhərin dönüşü sevinc gətirir.
 Bu gecə (beləsin mən görməmişdim)
 Gördüyüm yuxuda (yuxu – yoxsa sırr)
 Nə səni görürdüm, nə bağça-bağı,
 Nə növbəti günü, nə çalışmağı.
 Bu qədər inciklik, belə bir kədər



Bu cür təlaşlara atmayıb məni
Heç zaman bu zalim gecəyə qədər.
Elə zənn elədim kimsə xəfficə
Nəsə piçürtüylə söyləyir mənə,
Səsini oxşatdım sənin səsinə.
Deyirdi: – Ah, Həvva, niyə yatmışan,
Bu sırlı sərnilik, sehrlil məqam,
Yuxusuz bir gecə nəğməkarının
Səsidi – alıbdır sevgidən ilham.
Seyr et bədirlənmiş ayın nurunu,
Xəyal üzə çıxır onun nurunda,
Amma ki bir kimsə görməyir bunu.
Yuxusuz gözləri açıqdır Göyün,
Tək səndən savayı seyr etsin nəyi?
Dünya valeh olub gözəlliyyinə,
Aləm sənə baxır, doymayırla yenə!

Mən qalxdım bu səsə, sənsə yox idin,
Sənin sorağınlı gəzdim, dolaşdım.
O yasaq olunmuş Ağacın altda
Haçandan-haçana gözümü açdım.
Gözəl görünürdü o olduğndan.
Heyrətlə baxırkən mən ona bu an,
Qanadlı bıl varlıq gördüm yanında,
Qıvnım tellərindən ətirşah kimi,
Sanki, çilənirdi ətir şəh kimi.
Göylər saklininə bənzəyirdi o,
Ağacı mədh edib bəzəyirdi o:
– Meyvəylə yüklenmiş ey gözəl ağac!
Budaqların yükdən olmazmı azad?
Yəni nə Tarinya, nə də İnsana
Bələd olmazmı bəs meyvəndəki dad?
Yəni iyrəncdirmi idrak bu sayaq?
Kım həzzı qadırdı eləsin yasaq?
Paxılılıq! Ancaq o! Mən bircə an da
Gözəl nemətinə göz yumsam əgər

Sənin bitməyinə nə hacət onda?! –
 deyərək qorxmadan dərdi meyvədən,
 dişlədi – heyrətdən donub-qaldım mən.
 – Ey sehrlı meyvə! – dedi gur səslə, –
 Şirinsən, ağlımı başdan alırsan,
 Sənə qadağalar qoyulduğuyçün
 Dərilib ikiqat şirin olursan!
 Yasaq edilmişən söz yox ki, burda
 Səni qoruyurlar tanrılar üçün.
 Sənin ləzzətini dadsayı əgər,
 İnsan çevrilərdi Tanrıya bu gün,
 Axı nə üçün də çevrilməsinlər.
 Nemət paylananda səxavət ilə
 Onun bərəkəti daha da artır.
 Yaxın gəl, sən də dad, ey mələk üzlü,
 Burda səninçün də bir hikmət vardır!
 Di gəl qoşul mənə, xoşbəxtsənsə sən
 Yüz dəfə də artıq ola bilərsən.
 Dişlə bu meyvədən! Tanrılar içrə
 Sən də ilahə ol Göylərə bağlı.
 Sən də bizi kimi dikəl Göylərə,
 Tanrısal həyatda sırlı-soraqlı
 Ömür sür, azad ol Yer buxovundan!

Bunları söyləyib, yaxınlaşaraq
 Meyvəni uzatdı mənə bu zaman.
 Tamahım içimdə elə alışdı,
 Mənə düşünməyə vermədi aman.
 Və... mən buludlara uçdum onunla...
 Məndən aşağıda bakırə dünya –
 Gözəl mənzərəli çeşidli torpaq.
 Baxdıqca aşağı heyran qalırdım
 Belə ucalıqda qanad çalaraq.
 Birdən yoxa çıxdı həmin o varlıq,
 Mən isə üzüldüm Uca Göylərdən,
 Huşumu itirdim, elə bil, o dəm.



Nə yaxşı tez yetdi bu işin sonu,
Yuxu olduğunu anladım bunun!..
DİNLEYİB Həvvanın hekayətini
Kədərlənmiş Adəm belə söylədi:
— Ey mənim cismimin gözəl yansı!
Bölüşürəm sənin təlaşını mən.
Qorxuram sənin bu qəribə yuxun
Doğubdur məkrili gizli səbəbdən.
Nöqsansız, qüsursuz bir yaranışan,
Şər sənin içində doğula bilməz.
Amma bil, birlə xeylli alçaq qüvvələr
Bizim ruhumuzda yuva salıb, bəs
yaşayır Şürurun tabeliyində...
Onun da dalınca təxəyyül gelir;
Kənar əşyalann təəssüratın
Beş yuxusuz hissin köməyi ilə,
Havadan yaradır surətin, zatin –
Onlan bağlayır, ayınr Şür;
Nəyi ki biz inkar, təsdiq edirik,
Bilik, mühakimə adlandırıñiq,
Fikrə və xəyala azad gedirik –
Hamısı, hamısı Şürurdan doğur.
Təblət yatinca Şür uyuyur,
Təxəyyül canlanır onun yerinə –
Özünü şürurun yerinə qoyur.
Heç nə bir-birləne bağlanmir, amma
Bütün təsəvvürlər puçdur son anda.
Daha çox hər şeyl dolaşiq salan,
Yuxudur azdırən, elə azan da.
Elə bil, yuxuna oxşayır sənin,
Dünən mənim ilə etdiyin söhbət.
Bir az da əlavə olunub nəsə,
Qəribə olubdur bir az mahiyyət.
Qəm etmə! Tanrınnın və insanlann
Yol tapır Şər hərdən düşüncəsinə.
Amma rədd edilir ziyan vermədən

ve bunlar ümidiłar verir ki mənə,
 Yuxuda etdiyin qorxunc günahı
 Həyatda bir daha qoymazsan yaxın.
 Daha dərd eləmə, gözün dolmasın,
 Səhər şəfəqi tək, ilk təbəssümətək
 Duru baxışları kədər almasın.
 Gedək bulaqlara, pöhrəliklərə,
 Hələ görüləsi çox işimiz var.
 Güllər sənin üçün piyaləsində
 Bütün gecə boyu ətir yığıblar!

Adəm öz yarına təsəlli verdi,
 Amma gözlərindən bir cüt göz yaşı
 Süzüldü Həvvanın yanaqlarına –
 Sildi saçlarıyla o Ulu Ana.
 Süzülmək istədi yenə də bir cüt
 Büllur bulaqların nur çeşməsindən.
 Amma ki onlara aman vermədi,
 öpüb, öpüşüylə qurutdu Adəm –
 Gözel izləriydi bu etirafın;
 Yarıdərkolunmuş bir qorxu idi –
 Almışdı canını o ruhusafın.
 Hər şey aydınlaşdı, cütlük kölgəni
 Tərk edib Günəşli çöllüyə çıxdı.
 Günün şüaları uzaq dəryadan
 Şəhli çəmənlərə süzülüb axdı;
 Diriltdi Ədəmi gündoğar yönənən,
 Büründü başabaş xoşbəxt Cənnəti.
 Onlar ehtiramla, saf sevgi ilə
 Etdilər bu yerdə sübh ibadəti;
 Dua oxudular, bitməz-tükənməz
 müqəddəs hissələrin cazibəsiylə.
 Yeni ifadələr, yeni kəlmələr
 Yaradana bağlı könlün səsiylə.
 O qədər şirin ki, o qədər həzin,
 Dualar şeirin, nəsrin diliylə



Hətta nə ud səsi, nə arfa səsi
Ahəng tuta bilməz o ahəng ilə,
Dua edirdilər onlar beləcə:
— Sən, ey əzəmətlı Xeylər Atası,
Bu gözəl dünyani yaradan qüdrət!
Bütün kainatı, ərşili bürüyən
Sənin öz nurundur ən öncə, əlbət.
Xırda varlıqlarda dəymirsən gözə;
Amma onlarda da sonsuz hökmünün
Xeylərxalığının təzahürü var.
İşıq Övladları – siz, ey Mələklər,
Siz söhbət açsanız, daha düz olar.
Axi gözünüzlə Onu görməyə,
Himndə, nəğmədə, xorda hər zaman
Onu mədh edərək şərəf verməyə,
Sizə verilibdir izin və aman.
Yerdə və Göylərdə bütün canlılar
mədh edir. Çünkü O — əbədiyyətdir!
O — ilkdir, O — sondur, O, kainatda
sonsuzluq adlanan əbədi həddir.

Sən, ey kəhkəşanda ən gözəl ulduz!
Səndə yoxdur haqqı heç bir zülmətin.
Sənlələ qurtarır gecənin xoru,
Sən hər gələn günün şah zəmanətil
Ey Günsə, dünyanın gözü, qəlbisən,
Doğurkən, qalxırkən Göt qübbəsinə,
Enirkən qıruba — ehtiram eylə,
əbədi fırlanıb car çək dünyaya,
Ona tərifləri sən bəyan eylə!

Ey Ay! Gah Günsə qarşılıyırsan
sən dan yerindəcə. Gah da ki ondan
tərpənməz ulduzlar silsiləsində
hərəkət eləyən Göt qübbəsində
kənara qaçırsan. Dinləyin bir an;

Siz, ey beş sərgərdan Göy cisimləri,
 Hərlənib o sirli rəqsiniz ilə
 İşığı zülmətdən çəkib çıxaran
 Uca Yaradanı mədh edin hər an!

Ey hava! Ey sirli ünsürler! Siz, ey
 Qoca Təbiətin əlamətləri!
 Döndlükdə, durmadan dövrə vuraraq,
 Siz sonsuza kimi çulğayıb Yeri;
 Həm qida verərək, həm də quraraq,
 Tərif etməlisiz, mədh etməlisiz,
 Bəyan etməlisiz – kimdir Uca Haqq!

Saysız təpələrdə, sonsuz sularda
 Üzən boz dumanlar, tutqun buxarlar,
 Günəş boyayınca qızılı sizi
 Bu Göyü, bu Yeri Yaradan ki var,
 Onun şərəfinə ucalın həzin!
 Dönün buludlara, tutun siz ərşι,
 Səhralar yanmasın – örtün Günəşι.
 Susuz torpaqlara leysanla yağın,
 Enirkən, qalxırkən tərif söyləyin
 Şanına, adına Uca Varlığın!

Küləklər! Əsirkən siz dörd tərəfdən
 Ya sakit, ya coşqun nəfəsinizlə,
 Dünya Yiyəsini şərəfləndirin!
 Küknarlar! Həm də, ey digər ağaclar,
 Onun qarşısında siz baş endirin!
 Ona nəğmə deyin siz, ey bulaqlar,
 O şirin, o həzin səsiniz ilə.
 Bütün canlıların birləşsin səsi,
 Quşlar, siz daşıyın, qanad çalın bir,
 Haqqa doğru qoşan könül nəğməsi
 Göylər Sultanına şərəf gətirir!



Siz, ey dürlü-dürlü suda üzənlər!
Və siz, ey quruda məğrur gəzənlər!
Həm də sürünlənlər miskincəsinə,
Siz də şahid olun gəlin hər şeyə;
Sakitlikdə dolu dərəyə, düzə,
Nəğməli bulağa, yaşıl meşəyə
Öyüdlər verirəm sübh, axşam, hər gün,
Qadır Yaradanı vəsf etmək üçün.
Kainat Yiyəsi, eşq olsun Sənəl
Bizə şəfqətinlə xeyirlər gətir!
Əgər qaranlıqlar Şər gətiirirsə,
İşıq zülmətləri əritdiyi tək
Sən Şəri eləcə ərin və itir!

Məsumlar beləcə dua edirdi,
Onlann könlünü əmin-amənliq
və dincilik hissəni hey titrəirdi.
Meyvə bağlanна sübh işlərinə
Şəhli çiçəklilikdə gedirdi onlar.
Quru budaqlan budamaq üçün,
Qulluq eləməkçün nə kl fidan var,
Tələsirdi cütlük xoşbəxtcəsinə.
Onlar tənəkkərin qarağaclara
Kömək etməlyidl dolaşmasına.
Barsız söyüdlərin salxımlannın
Bəzəktək hər yana qol açmasına.
Rəhmət baxaraq onlara Tanrı
Rəfaıl Mələyi çağırıldı dərhal;
Bu Ruh bir zamanlar iltifat edib
könüllü olaraq bir yerdə gedib
yeddi yol nişanlı olan qız ilə
Tovini ölümdən xilas etmişdi.
— Rəfaıl, — söylədi Göylər Sultanı, —
Bizim Cənnət adlı gözəl məkanı
Hədəfə alaraq məkrili İblis
Qaçış Cəhənnəmdən yetişmiş ora,

Cütlüyü hiyləylə salmaqçün tora
 Bütün insan nəslin məhv eləməkçün
 Əl atmiş hər cürə alçaqlıqlara.
 Yaxınlaş, dost kimi Adəmlə danış,
 Onu bu işlərlə elə sən tanış.
 Sən gülli komanın kölgəliyində
 Tapacaqsan onu bürkü çağında;
 İstidə fasilə verib işlərə
 Yeyib dincəlirkən öz oylağında.
 Söhbətdə anlat ki, çox xoşbəxtdi o,
 Özü səadətin idarə etsin.
 Bu işdə azaddı iradəsində,
 Amma məsləhət et, qoy ona yetsin,
 Ehtiyatlı olsun hər bir işində.
 Səhv yola düşməsin yanlışlığından,
 Göylərdən qovulmuş xain Düşmənə
 Heç vaxt inanmasın, uymasın bir an.
 Zor tətbiq etsinmi? Yox, gərək deyil!
 Onda yaranacaq təzə əndişə –
 Düşmən tərəfindən ustalıq ilə
 Satqınlıq və yalan düşəcək işə.
 Anlat Adəmə ki, səhv etsə əgər,
 Haqqı olmayacaq bəraət üçün.
 Sonra deməsin ki, xəbərsiz olmuş,
 Odur ki hər şeyi xirdala bütün!

Tanrı bəyan etdi bu cür haqqına.
 Ruhlar güruhundan ayrıldı çapar.
 Alınca əmrini qalxdı ucaya,
 Möhtəşəm qanadlı Mələklər ki var,
 Empireyi keçib gedənə klımı
 Onu qorudular yol verə-verə.
 Göylər Qapısına uçub yetişdi,
 Burda öz-özünə və birdən-birə
 Açıldı cəftəsi qızıl Qapılar.
 Elə bil, bu gözəl darvazalaran



Möcüze yapmışdı Memar Hökmdar.
Hər yan görünürdü astanasından,
Buludlar, ulduzlar kəsmirdi yolu.
Baxmayaraq Göylər Yerə bənzəyən
kürlərlə İndi olsa da dolu,
o baxdı ucadan, baxdı aşağı,
azman palidlann əhatəsində
göründü gözünə Tannın Bağı.
Bir zaman şüşənin köməyi ilə
Ayın qıtələri və ölkələri
Qalileyə əyan olmuşdu belə.
Silsilələr içərə üzən dənizçi
Delosu uzaqdan necə ki görür,
Eləcə görünür buxar bir əlcim.
Efir genişliyin öz sürətiylə
Uçaraq adladı Ruh Yerə san.
Saysız dünyalann yanından keçib
əsen küləkləri və tufanlan
qanad çala-çala endi aşağı,
o endi qartallar süzən yerəcən.
Heyrətlə süzdülər quşlar o Ruhu,
Elə bildillər ki, göylər Simurqu
Qocaman Mısırın Flv adasına,
Günəş məbədinin nur odasına
Gəlibdi canını tapşırmaq üçün.
O İsa sūzərək Cənnət uzunu,
Qonaraq şərqdəki qayalıqlara,
Mələyə çevirdi yenə özünü,
Serafim görkəmi aldı bu ara.
İlahidən altı qanadıvardı –
İkisi, deyirdin, şah əbasıydı,
Atmışdı çıyninə, elə bil, ərkikə.
O biri ikisi – ulduz qurşağı –
Örtmüşdű bellini qızılı tükdə.
Lələkli zirehdli Üçüncü cütü –
Ayağı ucundan dizinə qədər

Parlaq lacivərdlə bələnmiş bütün.
 Mayın oğlu kimi dayammışdı o;
 Çırpdıqca misilsiz qanadlarını
 Aləmi ətirə boyamışdı o.
 Keşikçi Mələklər baxaraq ona
 Dərhal tanımışdı şanlı elçini.
 Müntəzir durmuşdu yanında hamı.
 Vacib tapşırıqla bu gəlişini
 Yaxşı anlayırdı önündə hamı.
 Adlayıb yanından keşikçilərin,
 Cənnətin çadırtæk kölgəliyindən,
 Səna ağacının, nard ağacının,
 Mirra qatranının gözəl iyindən
 Yetişdi çıçəkli bir tənhalığa –
 Yeridi bəxtiyar vadı boyunca.
 Xəyalın bakıra yaratlığına
 Azadlıq vermişdi burda doyunca
 Cavan, səxavətli təbiət özü.
 Sərin komasının qarşısındaca
 Oturmuş Adəmin sataşdı gözü;
 Gördü ağacların arası ilə,
 Güllü pöhrəliyin sırası ilə
 Ona sarı gələn Gøy elçisini.
 Bu vaxt Gün günorta yerində idi,
 Qızılı telləri Yerin üzündə,
 Odlu şüaları dərində idi.
 Qədərindən artıq isidirdi o
 Ulu Atamızın həndəvərini.
 Sərin komasında çalışqan Həvva
 Sulu meyvələrin təzə-tərini
 Həvəslə nahara hazırlayırdı.
 Süfrədə cürbəcür meyvə şərbəti,
 Həm üzüm salxımı, həm də süd vardı.
 Adəm səslədi öz can sirdəşini:

– Tələs sən, ey Həvva! Gəl, diqqətinə
 Layiq olan nəsə göstərim sənə!



Şərqdən, pöhrəliyin o tərəfindən
Gəl gör bizi san gələn varlığı.
Sanki, dan söküür günorta çağı!
Bu elçi, olsun ki, bizi bir xəbər
gətirib Göylərdən – vacib, mötəbər.
Yəqin, qonağımız olacaq burda,
Cətir ehtiyatda nə varsa orda,
Onu ehtiramla qarşılıayaq biz.
Bizi bəxş olunmuş hər cür nemətdən
Ayıraq onunçün səxavət ilə.
Tökür başımızdan ruzunu Tann,
Xəsislik etməyək bu sərvət ilə!
Cavabında ona söylədi Həvva:
– Adəm, ey mülqəddəs surət, Tannın
Yerin heçliyindən yaratdığı kəs!
Elə də çox deyil ehtiyatımız.
Hər fəsil bitkiyə verdikcə nəfəs,
Çeşidli məhsulla dolur budaqlar.
Zaman ötüşdükcə dadı da artan
Şirəli, mət dolu meyvələr ki var,
Onlan, adətən, saxlayıram mən.
İndi yubanmadan dərib gətirrəm,
Hər cür bitkilərin məhsullanndan.
Seçib gətlərəm fəxrlı qonağa
Gözəl bağımızın gözəl banndan,
Görsün ki, Goyə də, Yerə də Tann
Necə eyni cürə vermiş vanndan!

Deyərək tələsik uzaşdı Həvva,
İçində fərəhli bir qayğı vardi:
Ən gözəl təamü seçmək qayğısı.
Belə məqamlarda eyni olardı
Həmişə cütlüyün fikri, duyğusu.
Gözəl nemətlərin seçdi o, Yerin
Hansı ki bəxş olub hər iki Hində,
Ya da ki veribdi təblət Ponta,
Pontun sahilinə, Pun sahilinə –

Hökmdarlıq edən Alkın elinə.
 Cürbəcür meyvələr: həm qalıqabiq,
 Həm də nazikqabiq, həm üstü xovlu...
 Gətirdi süfrəyə düzdü bir tabaq,
 Sonra şirə çəkdi, hər şeydən qabaq
 Üzüm salxımından, gilənarlardan.
 Gül kimi içkilər çəkdi, ayırdı,
 Dadlı çayırdakdən qaymaq sıyırdı.
 Döşədi o, yeri belədən-belə,
 Ətirli yarpaqla, qızılğül ilə.

Qəribə qonağı qarşılamağa
 gedirdi həmin vaxt o Ulu Əccad.
 Onu müşayiət kim etməliydi –
 əlbəttə, görüşə tək getməliydi.
 Yox, o vaxt nə gözəl baftalı paltar
 geyinmiş rəiyət, bəzəkli atlar,
 nə də dəbdəbəli kübar sarayı,
 qızıl sinəbəndlü atlı alayı
 gəlməzdi kimsənin heç xəyalına.
 Böyük ehtiramla yaxınlaşaraq
 Adəm təzim etdi hörmətlə ona:
 – Ey Göylər sakini! – yəni bu qədər,
 Şahanə görkəmli kim ola bilər?!
 Uca səltənəti qoyub enmisən,
 Tanrı tərəfindən tək ikimizə –
 Tək bizə verilmiş bu gen yerə sən.
 Bizim bu kölgəli komamızdaca
 Yaxşı olar bir az dincini alsan,
 Bizim nemətlərdən yeyib bir qədər,
 Onların dadıyla sən tanış olsan.
 Dincəl Gün qüruba enənə qədər,
 Odlu şüaları sönənə qədər!
 Həlim cavab verdi o ığid Mələk:
 – Onunçün gəlmışəm mən də buraya,
 Sən özün, bir də ki Yer siğınacağın



Göyün Ruhlarını çəkir özünə,
Yendirir Tannın möcüzəsinə.
Apar yaşıdagın yerə sən məni,
Mən düz axşamacan sərbəstəm yəni!

Meşə çadınna üz tutdu onlar –
Güllərin ətrini şımaq eləyən
O könül oxşayan kölgəli yerə.
Həvvaydı burdasa durub gözləyən,
Bürünüb təbil gözəlliklərə.
Hətta bır vaxt iddə o çılpaqbədən
Mübahisə edən üç ilahədən
Daha füsunkardı, o daha gözəl.
Göylər qonağını qarşılıqlamaqçün
Durub gözləyirdi burda əlbəəl.
Yaşınmaq istəməz İlahi ruhlar,
Yalançı hiss yoxsa – üzmü qızarar?
Gəlib salamladı Rafall onu.
Sonralar Bakırə Məryəm Ananı
Yənl kl ikinci Həvvani bır vaxt
Mələk bax beləcə salamlamışdı:
– Ey İnsan nəslinin Anası, sevin!
Məskun edəcəksən bütün dünyani
Öz bətnindən gələn övladınnia.
Artıb çoxalacaq onlann sanı,
Süfrən böyüyəcək ruzi, barınla!
Dörd yanı mamirdən oturacaqlı
Çimlərin qalağı masa klmışdı.
Üstündə hər cürə payız neməti,
Təkcə payız deyil, yaz hakim idi
Payızla qolboyun bu bol süfrədə.
Burdaca aramlı gedirdi söhbət,
Fikir vermirdilər soyuyar yemək.
Bu zaman söhbətə ara verərək:
– Ey Göylər Qonağı, – söylədi Adəm, –
O Uca Tanrıının bizə verdilə,

Qayğıkeş Atanın bu göndərdiyi,
 Ləzzətlər gətirən bu nemətlərdən
 Sən də bir qismət dad, qida və həzz al.
 Dadsızdı, bəlkə də, Cansız Ruhlara,
 O başqa nemətlər qiymamış bura!
 Mələk cavab verdi: – Nə ki İnsana
 Aid olunmuşsa, bizə də xasdır.
 Tanrıımız (əbədi eşq olsun Ona!)
 verən qidalara tərif də azdır.
 Həmin təamlardan Təmiz Ruhların
 Xoşu gəlməməsi deyildir mümkün.
 Onlar da qidaya möhtacdır eynən,
 Mömin olacaqlar, yəqin ki, bir gün.
 Dadbilmə, iyibilmə, bir də lamisə,
 Görmə və eşitmə necə ki sizə,
 Elə də eyniyə Ruhlara xasdı.
 Qidanı siz kimi mənimsəməklə
 Cismi cansıza çevirir onlar.
 Yadında saxla ki, Tanrı yaratmış
 Nə varsa, qidaya ehtiyacı var.
 Zərif ünsürlərə bu kainatda
 Kobud ünsürlərdi verən qidanı.
 Torpaq da dənizi qidalandırır,
 Su ilə qurusa – bütün havanı.
 Efir məşəlinin qidası – hava;
 Birinci növbədə Ayı nurladır.
 Ayın çöhrəsinə dolan ləkələr,
 Kirli buxarlardan düşən kölgələr
 Hələ dönənməyibdir onun zatına,
 Qidatək girməyib maddiyyatına.
 Ayın üst qatından qida şırnağı
 Yad planetlərə süzülüb axır.
 Günəşsə dünyani işıqlandırır,
 Onun rütubətin çəkir canına;
 Axşam qidasını alıb beləcə,
 Girir qürubların okeanına.



Göylərdə olsa da dadlı yeməklər,
Həyat Ağacının yetirdiyi bar,
Yaşıl budaqlarda bal dadında şəh,
Tənəklər versə də ətirli nektar;
Tanrı Yerlərə də bir İnc kimi
Bərəkət səpikdir Göylərdəkitək.
Odur ki mən sənin duz-çörəyinən
Dadına laqeyd qalmayam gərəkl
Beləcə yetişdi süfrə məqamı,
Mələk də dadina baxdı təamın.
Yox, o, gözdən pərdə asmırıldı heç də,
Yeyirdi həqiqi bir ləzzət içə
və həzrin buxarı qalxırkı ondan –
Ruhlar maneəsiz buxarlandınr,
Nə artıq şey varsa, çıxanır candan.
Qəribə deyil, yox! Bir əlkimyaçı
Hislənən kömüürün alovu ilə
Paslı bir mədəndən çıxmış metalı
Misilsiz qızılı çevirə bilər.
Bu zaman Mələyini płyaləsinə
Şərbət doldururdu cürbəcür yenə
Süfrə arxasında o çilpaq gözəl.
Ədəmin layiqli bakırəliyil
Tanrı Oğullan sevsələr bir vaxt,
O vaxt bağışlanmaq və əfv diləyi
Burda keçə bilər həyata ancaq.
Amma ki ehtiras yaddır onlara.
Qısqanlıq – sevginin cəhənnəmidir –
Söhbətsə aldanmış sevgidən gedir.
Dadlı nemətlərdən yeyib-içərək
Doyduqda, Adəmə güc gəldi bilmək
Özgə dünyalar və göy varlıqları,
İlahi nur yayan üzlər barədə,
İnsandan qüvvəli kəslər barədə
Suallar verdi o, Gök elçisini:

– Sən, ey yaxın gəlmış İlahi varlıq!
 Sən məni İnsantək ziyanat etdin.
 Bu sadə daxmama baş vurub, hər cür
 Yerin yetirdiyi neməti daddin.
 Hansı ki qətiyyən sayila bilməz
 Yediyin məhsullar Mələk qidası.
 Sən elə iştahla yeyirdin, sanki,
 Göylərdə nemət yox ona çatası.
 Bilmək istəyirəm, düzü, mən bunu,
 Yəni, doğrudanmı, yanaşı qoymaq
 Olarmı Yer ilə Goy məhsulunu?

Söylədi qanadlı Mələk: – Ey Adəm!
 Tanrı təkdir, bunu bilmirsən məgər?
 Ondan yarananlar Ona qayıdır
 Dönük çıxmırlarsa xeyirə əgər.
 Çeşidli şəkildə yaradılsa da,
 Bütün yaranmışın mayası bırdır;
 Qüsursuz yaranıb hər şey dünyada.
 Canlı hər nə varsa, ömrü fərqlidir.
 Fərqli qoyulubdur zati hər şeyin:
 Zərif və ruhani, pak olanları
 Tanrıya daha da yaxın olurlar.
 Ona könül tutub can atanların
 Ruha dönə bilmək ehtimalı var.
 Kökündən eləcə göyərib qalxan
 Yaşıl bir zoğ üstə yarpaqlar bitir.
 Onun da dalıyca çiçəklər açır,
 Ciçəyin ətri mükəmməl həddir.
 Ciçək və onun hər məhsulu – qida –
 İnsan tərəfindən mənimşənilmiş.
 Şüurlu, şüursuz bütün canlılar
 Həyatverici bir ruha can olar –
 Həyat yaradarlar, düşüncə, fikir,
 Təsəvvür, hissiyyat... könülsə çəkir,
 Burda birincidə məntiq güclüdür,



İkincidə xəyal hər şeydən iti.
İnsan – birinciya, biz – ikinciya
Mallikik. Amma ki mahiyət birdi,
Ölçüdə fərq olur amma hər şeyə.
Heyrət eləmə heç, Yaradan verən
Sizin nemətləri etmirəm inkar;
Amma qəbul edib, şəkilin dəyişib
Ona tərkibimdə verirəm uyar.
Bəlkə, insan özü, bir vaxt gələcək,
Mələk qıdasına önmə verəcək;
Yüngül saymayacaq onu bir elə.
Mələk qıdasıyla o incələcək,
Ruhi bir varlığa o çevriləcək,
Birbaşa efişə qanadlanacaq.
Və öz arzusuya məskən salacaq
Göylər Cənnətində, ya da ki burda.
Bunlar nə xəyalda, nə də şürurda,
adi həyatda da baş verə bilər.
Uca Yaradana candan, ürəkdən
Sevgiyə itaət olunsa əgər.
Hələ ki zövq alın nə verilibsə,
Hələ artığına güc eləməyin,
Hər nə verilibsə, şükürlər deyin.

Dindi Patrlarxi insan nəslinin:
– Gözəl qeyd elədin şüur yolunu,
Göstərib sən onun Təbiətinin
Dedin pillə-pillə nə olduğunu:
mərkəzdən başlayıb ətraflaracan
necə getməliyik biz Ona san,
necə addım-addım bu pillələrlə
biz qalxa bilərik üzüyuxan.
Amma ki sən nədən ehtiyat edib:
“Əgər itaətə sadıq olsanız” –
Deyirsən. Bəlkə, birlər anladasınız.
Axi necə olar Onu sevməmək,

İtaət etməmək mümkünü yəni?
 Bizi heçliklərdən yaradıb belə
 Cənnətlər içində məskun edəni,
 İnsanı istəyi və idrakından
 artıq nemətlərlə məmənun edəni
 sevməmək olarmı məgər eləcə!

– Ey Yer və Goy oğlu, bil! – dedi Qonaq, –
 Xoşbəxt edib səni Onun şəfqəti,
 istəsən uzansın bu bəxtiyarlıq,
 itaət eləsən, uzanar qəti.
 Nigarançılığım bundan yanadır:
 Möhkəm ol! Sən kamil yaradılmışın,
 Dəyişkən olsan da, Sən xeyirxahsan,
 amma sərbəstlikdən murad almışın,
 yəni çəkinmədən qorunalısan
 özün öz qüvvənlə mərhəmətini.
 Könüllü itaət diləyir Tanrı,
 Əmrələ olanı keçməyir yəni.
 Heç vaxt qəbul etməz Yaradan onu.
 Necə qəbul etsin? Müti ürəkdə
 Müti itaətlə əsl sevgini
 Necə ayırd etmək olar ki axı.
 Taleyin hökmüylə, ya ixtiyarsız
 Yanımı, söñürmü haqqın çrağı?
 Mən də, Məlekələr də Tanrı önündə
 Sizintək bölüruk bəxtiyarlığı.
 Özü də sadıqlıq biz itaətə,
 Özgə yolu yoxdu bizim varlığın.
 Azaddı sevgimiz Tanrı önündə,
 Ya sev, ya da sevmə – azaddı seçim.
 Ya bürün əbədi sevgiyə, hifz ol,
 Ya da süqutlara aparacaq yol.
 Dönüklük üzündən məhv oldu çoxu,
 Keçdi qəzəbinə Uca Varlığın.
 Atıldı Cəhənnəm əzablarına
 Uca zirvəsindən bəxtiyarlığını!



Bizim Əcclədikmiz söylədi belə:

– Olduqca diqqətlə dinlədim səni,
Nitqin çox şirindı, ey gözəl mövlam,
hətta Heruvimlər uca himnini
axşamlar dağlarda oxuyan zaman
olmur səslərində bunca şirinlik.
Bilirəm, əməldə olduğu kimi,
Azad yaranmışam istəyimdə də.
Əminəm: Tannın məhəbbətini,
Onun itaətə nəsihətini
Heç zaman unutmaz ürəyim, nə də
Yad fikrə düşmərəm bununla bağlı –
Qabaq da beləydilm, elə indi də.
Amma ki sən deyən sözlərə görə
O Uca Göylərdə baş verənlərə
İçimdə şübhələr doğulur mənim.
Daha çox yanğı var tam eşitməyə,
Danışsan, şübhəm də dağilar mənim.
Gün uzun, Günəşsə yan yoldadır –
Göyün o üzünə indi can atır.

Onun xahişinə bir az, elə bll,

Gec dindi, aramlı dindi Rafail:

– Sonsuzluq, hədsizlik haqqında bu an,
Məndən soruşursan sən, ey ilk İnsan.
Kədərlı və ağır bir işi gerçək
Götürüb Üstümə cavab verərək,
Gizli döyüşünü Cansız Ruhlann
İnsan şüuruna çatdırıram gərək.
Necə çatdırınm ki kədərlənmədən,
əvvəller şərəfil və şanlı olmuş,
sonralar məhv olub süqut eləmiş
hesaba gəlməyən Ruhlar barədə.
Sırrını nə açım özgə dünyənin,
Ehtiyat edirəm buna görə də,
Döñük çıxmarammı onda qanuna?
Amma sənin üçün vardır istisna;

İnsan şüurunun dərk etmədiyi
 Maddi aləmlə Ruh dünyasına
 Aydınlıq gətirrəm mən sizdən ötrü.
 Olsun ki, Yer Göyün bir kölgəsidi,
 Olsun ki, orada olan hər nə var,
 Burda həll olunur. Aralarında
 Daha çox meyil edib uyğunlaşırlar,
 Nəinki sərr sizə faş olur onda.

Bir zaman yox idi bax bu kainat,
 İndi mərkəzində bu Yer dayanan
 Bu çərxi-fələyin yerində bir vaxt
 vəhşi bir Xaosmuş yalnız Hökmran.
 Günlərin bir günü (axı Zaman da
 Hərəkət eləyir – durmur bir an da.
 Hətta Əbədiyyət özü də belə,
 Ölçür hər nə varsa gələcək ilə,
 İndiyə, keçmişlə ölçür hər şeyi)
 Adı bir gün idi yəni elə gün,
 O günlər yaradır ilini Gøyün.
 Empirey ordusu hər yandan axdı
 Uca Səltənətə bir çağınışla.
 Hər qoşun başında duran İyerarxdı,
 Bayraqlar yelləndi üstü naxışlı,
 Üstündə bahalı tikmələr olan –
 Müqəddəs sevginin və qısqanlığının
 Gözəl təsviriylə yaddaşa dolan
 ələmlər, bayraqlar, sancaqlar keçdi.
 Hüdudsuz fəzada Tanrı Taxtını
 Alaylar araya gəlib alanda
 Səsləndi onlara Göylər Atası.
 Alovlu bir dağda odlar dalından
 Dikəldi alovun qızılı yalı,
 Görünməz elədi sırlı camalı.
 Xoşbəxtlik içində Tanrı Övladı
 Əyləşmişdi taxtda. Uca Haqq dedi:



— Taxt-tacın, Qüvvənin, bu Səltənətin,
Ey nur övladları, siz, ey Mələklər!
DİNLEYİN, belədir bu nəsihətim:
Yeni Yaratdığını bu pak, təzə-tər,
Adına fərhələ “Oğlum” dediyim
Bu tək Övladımı müqəddəs dağda
Bu gün tutyalayıb oturtdum Taxtda.
O — sizə Başçıdır. Mən and ləmisiyəm:
Bütün varlıqları bu Goy üzünүн
Onun öündəcə büküb dizini
qəbul etməlidir Hökmər kimi.
Gərəkdir siz onun başçılığıyla,
Əbədi xoşbəxtlik tapmaqdən ötrü
Bolünməyəsiniz, bir olasınız.
Tabe olmayırsa kim Ona, demək,
İtaət eləmir mənə də gerçək.
Haqdan aynılaçaq Birliyi pozan,
Düşəcək Tanının gözündən hökmən.
Cəhənnəm zülməti sarar o kəsi,
Nə rəhm eləyərem, nə iltfat mən!

Uca Hökmdann bu səslənişi,
Elə bll, hamını ovsunlamışdı.
Amma hamını yox — bll az yanlışdı.
Bütün bayramlarda olduğu kimi,
O müqəddəs dağın dörd tərəfində
Keçirdik sırr dolu bir günü həm də,
Mahnı oxumaqda, rəqs eləməkdə;
Bu isə oxşayır planetlərin
Hərəkatlarına çərxi-fələkdə.
Bir də ulduzlann möcüzə dolu
Heç zaman tərpənməz hərləncəyinə.
Hər bir göy cisminin hörülmüş yolu
Dolanbac olduğu qədər də düzdü.
Nilzamsız yürüşdə olan ulduzlar
Sanki, kəlnati ram eləmişdir.

Bu qədər ilahi ahəng içində
 Heyran eləmişdir Yaradarı da.
 Budur, axşam düşdü (əslində, buna
 Ehtiyac yoxdu heç bizdə o qədər,
 Ceşidli olmaqçün hər şey, sadəcə,
 Dəyişir yerini gündüzlə gecə),
 Yetişdi zamanı rəqs bitincə
 əyləşmək gözəl bir süfrə dalında.
 Kütlələr hamısı halay vurdular
 Yeməklərlə dolu mız açıldı.
 Mələk nemətləri gəldi ortaya,
 Gəldi yaqt rəngli həyat iksiri,
 Qızıl piyalədə bərq vurdub üzü.
 Camları həm almaz, həm də mirvari –
 Empireydən gəldi üzüm bəkməzi.
 Başlarında çələng, güllü çəməndə
 Məst olub sevinclə ölümsüzlükdən
 Ruhlar misilsiz bir barış içində
 Yeyib-içirdilər pak nemətlərdən.
 Toxluq eləməyə yox idi qorxu;
 Ehtiyac qədərdi boyu bolluğun.
 Səxavətlə verib öz nemətini,
 Böülüşüb onların səadətini,
 Ruzilər yağdırın Hakim önungdə
 Belə həzz alırı Götürənləri,
 Buludlar boy verən Tanrı dağından,
 Kölğənin, işığın haqq yatağından
 Amvroz gecəsi uçub da gəldi.
 Götürənləri öz surətini,
 Xoş ala-torana büründü yəni.
 (Bu yerdə gecələr qaranlıq olmur.)
 Hər yerə çəhrayı şəh töküyürdü,
 Hər şey yuxusuna çəkmiş səsini,
 Tanrı Gözləriydi təkcə yuxusuz.
 Sonsuz düzənləri Yer kürəsinin,
 Harda ki görünmür eni, uzunu



(Tanrı səltənəti hədsiz böyükdü!),
Mələklər yetirib ora özünü,
Dirilik çayının sahillərində,
Həyat Ağacının kölgəlilyində
Düşərgə salmışdı ordularıçın.
Səyyar məbədlərin və çadırılanın
sayları çoxaldı az bir zamanda.
Sərin küləklərdən ləzzət alaraq,
Məsum yuxularda rahatlanaraq
Yatırdı Mələklər səssiz-səmirsiz.
Tək Tann Taxtinin həndəvərində
Bəzi günahlılar qalib çımirsiz
Tərif himnləri oxuyurdular.
İblis də bu gecə yatmamışdı heç,
Düşmənin beləcə iyrənc adı var;
Daha Göt üzündə keçmiş adını
Çoxdan unudublar, xatırlamırlar.
Bəlkə, ən birinci birləşmələrdən,
Qüdrəti, şöhrəti hər yerə yetən
Baş Mələk od tutdu qıbtə üzündən;
Atanın – Tarının Oğlunu bunca
Tərif eləyərək həddindən uca
Bir ada – Hökmdar Məsih adına
Laylıq görməslydi yer edən ona.
Məğrur Ruh özünü saymirdı rəqib,
Bilirdi qəlbini möhkəmca dəyib,
bu qədər alçalmaq, aşağılanmaq.
Bir qəzəb, bir pərtlik çökdü içində.
Gecənin yansı gəlincə ancaq,
Yuxu gətirincə toranlıq çağrı,
Çəkib alayını baş alıb varmaq,
Unutmaq and içib sadiq olmağı,
Tərk etmək biryolluq bu səltənəti,
Getmək qərarına gəldi o qətl.
Rütbəcə ikinci olan dostunu
Oyadıb sakitcə anlatdı onu:

– Deyəsən, yatırsan, əziz silahdaş,
 De, yuxu gözünü qapamış necə?
 Sən Uca Qadırın dediklərini
 Yoxsa unutmusan bircə gündəcə?
 Ürək qızdırıram mən necə sənə,
 Sən də öz fikrini mənlə bölürsən.
 Monarxın bu yeni qərannı gəl
 Götür-qoy eləyək, necə bilirsən?
 Bu qərarla bağlı nə baş verəcək,
 Bu gün araşdırıraq səninlə gərək.
 Amma qorxuludur burda bu söhbət.
 Alay başçıların, sərkərdələri
 Təcili yiğaraq çatdır bu əmri:
 Neçə ki qaranlıq çəkilməmişdir,
 Bayrağım altında olan ordular
 Tələssin Şimala – qədim məskənə.
 Yeni Hökmədarın – Böyük Məsihin
 Orda hazırlaşaq biz gəlisiñə.
 Gəzib təntənəylə iyerarxiyanı
 Yeni qanunları o bildirəndə
 Onun verəcəyi, əmr edəcəyi
 Yeni fərmanları eşidək həm də.

Belə söyləyincə yalançı Baş Ruh
 Hər şeyi səbatsız silahdaşına,
 Tapınıb əmrinə o şər qüvvənin
 O da rəisləri yığdı başına;
 Söylədi əmrini baş komandanının:
 “Göylərin zülməti çəkilənəcən
 Endirib tuğunu İyerarxiyanın,
 Çıxb getməliyik burdan bu gecə”.
 Dərhal da məqsədi izah elədi,
 Təhrik eləməklə, qızışdırmaqla
 Bir-bir hər alayın sərkərdəsinə,
 eyham da vurdu bir xaincəsinə.
 Kələklə, yolundan azdırmaq ilə,



Çəkdi də sınağa komandanlan,
Yoxladı sədaqət və etibar.
Söz yox ki, əmrinə ulu Rəhbərin
İtaət böyükdü, sədaqət dərin.
Çünki o, Göylərin şərəflisiydi,
Rütbəcə ən böyük görəvlisiydi.
Göy cisimlərini çəkib aparan
Dan ulduzunun ilk şəfəqini kimi
Göylər ordusunun üçdəbirini
Aldadıb apara bildi o yəni.
Amma Yaradandan gizlində nə var –
Durub zirvəsində müqəddəs dağın:
Göy cisimlərinin qızıl çrağı
Gözləri önündən axıb keçirkən
Gizli fikirləri oxudu həmən.
Və gördü qiyamın başladığını,
Nə qədər qüvvəni azdırıb yoldan
Kımlıların bu işə tuşladığını.
İçilmiş andlan pozulmuş görcək,
Söylədi Oğluna gülümseyərək:
– Bütün şərəfimin tək təcəllisi,
Oğlum, Səltənətin ey tək Varısı!
Artıq yetişibdir bir qərar çağrı,
Adına İlahi dövlət deyillən
Bu azman, bu sonsuz Hökmdarlığı
Cərək ayırd edək özümüz üçün
Hansı silah ilə biz qorumağı.
Bil ki, qəddar düşmən qlyama qalxmış,
O, Gecəyansı diyarlarında,
Bizim Səltənətin bərabərində,
Özünə bir dövlət qurmaq istəyir.
Sanki, bu az imiş. Hələ o, bizim
Qanun-qaydamızı və qüvvəmizi
Döyüşdə sinamaq məkrini güdür.
Yığıncaq çağınb bununla bağlı,
Qalan qoşunlan toplamalıyıq;

Bu uca mənsəbi, bu səltənəti
 Saxlamaqdan ötrü iş görüb qəti
 Hər cür çətinliyə tablamalıyıq.
 Bu zaman misilsiz bir nurla dolu
 Sakit və duru baxışlarını
 Qaldırıb cavabda söylədi Oğlu:
 – Ey Mənim hər yerə hökm edən Atam!
 Düşmənə gülməyə haqqın var Sənin.
 Onların yalançı bayramlarına,
 bu fani, mənasız qiyamlarına
 Tam arxayılqla gülümsəmənin
 Yeri var. Çox böyük bir şərəf verər,
 Bu ovqat hifz edər, qoruyar məni.
 Mənə verilmiş ki şahlıq qüvvəsi,
 Ram edim düşməni ucalmaq üçün.
 Dikbaş düşmənlərin görər cümləsi
 Necə yatıracam qiyamı bütün,
 Ya da ollam Göydə – yox özgə yozum –
 Mən sonuncuların ən sonuncusu.

Oğul belə dedi. İblis də amma
 Uçub uzaqlara yetişə bildi.
 O, saysız-hesabsız alaylarıyla
 Ulduz çıləntisi şehtək səpildi –
 Bir şəh ki yarpaqda, çiçəkdə ancaq;
 Günəş toxununca onlara dən-dən
 Çevrililib mirvari, inci olacaq.
 Üç üçqat ölkədən adladı ordu –
 Səltənət, Serafim və Hökmdarlıq.
 Üç elə şahlıq ki, ey Adəm, sənin
 Bütün Cənnət Bağın, bu Güzarlıq,
 Sanki, Dənizlərin, Yer kürəsinin
 Müstəvi üstündə üz-üzə durmuş
 Malikanən kimi, mülküñ kimidir.
 Həmən diyarları adlayıb bir-bir,
 Gecəyərisinə yetişdi onlar.



İstinadgahını yaratdı İblis
Bir dağda bərq vuran nəhəng zirvədə;
ucaldı qüllələr, piramidalar
almaz parçasından, qızıl külçədən.
Bunu insanlann ulu dilində
Lüsifer sarayı adlandırdılar.
Uca Yaradanla bəhsə girərək,
Məsləh elan olan o zirvə ki var,
o dağa bənzəyən bir dağ tapdılar,
ona ad verdilər – Yiğincaq Dağı.
Götür-qoy etməyə, guya, Məsləhin
Gelişi zamanı təntənələri,
Düşmən çəkdi bura ilk bölmələri.
Amma bəlağətli danışığında
Gizlədib öz xain məqsədini o,
Guya, ədalətə dindi bu anda:
— Taxt-tac, Hakimiyət, Ordu və Şahlıq!
Əgər təntənəli rütbələriniz
boş bir səslənilərə çevrilibdisə,
başımız üstündən rəhbərliyimiz
bu zaman Özgəyə verilibdisə,
müqəddəs Hökmətar onu hamidan
uca tutubdusa, sonra da tezə
bu tacılı yürüş, eniş bu gecə
Ona hansı şərəf gətirməliydi?
Bizzən bu vaxtacan heç görünməmiş
miskin bir köləlik tələb edənə
hansi ehtiramı yetirməliydi?
Yalqaqlıq edərək səcdəyə getmək
tək Onun önündə hədsiz çətindi.
Ona və Oğluna ikiqat səcdə
Bəs ikiqat çətin deyilmi indi?
Bəlkə, xoşbəxt bir hiss çulğadı sizi,
Çalışıb şərəfsiz bir sədaqətin
boyunduruğundan, bəlkə, çıxdınız.
Ya da ki mehriban kölələr kimli

ayaqlar altında keçdi vaxtınız.
 Amma yox, mən sizə yaxşı bələdəm,
 haçan özünüzü Göylər Oğlutək
 biryolluq anlayıb, eləyəndə dərk –
 azadlıq sizinlə olacaq o dəm.
 Biz eyni deyilik, aydındı, sözsüz,
 Tək azadlığımız eyni qədərdi.
 Rütbələr, mənsəblər maneə deyil,
 Azadlıq sarıdan hamısı birdi.
 Axı hansı fərman, hansı düşüncə
 Kiməsə ixtiyar verib beləcə
 Bizi kölə edə tabeliyində?
 Əgər biz onunla bərabəriksə,
 lap qoyaq qüdrəti, nuru bir yana,
 sərbəst olmaqdə biz eyni cürüksə,
 kim haqq edə bilər bu istibdada?
 Günahsız varlığı ehkam nə fayda?
 Ən pisi odur ki, belə bir qanun
 Hökmədar sıriya bilərdi bizə;
 Ona pərəstişə məcbur edərdi.
 Yaxşı ki məlumdur hər birimizə
 Bizə sürünmək yox, hökm etmək düşür!
 Etiraz etmədən, salmadan həşir
 Hamı dinləniləndi. Tək bir Serafim –
 Abdiil sıçrayıb qalxdı yerindən.
 Göylər Sultanına, Uca Tanrıya
 Etiqədi vardı onun dərindən.
 Özünün barışmaz mövqeyi ilə
 Durdu əleyhinə azğın Düşmənin,
 Sərt iradəsini göstərdi yəni:

– Ey İovğa, yalançı, sən, ey riyakar!
 Göylərin heç zaman gözləmədiyi
 Tamam küfr dolu bu çağırışlar
 Səninmi dilindən səslənir bu an?
 De, ey sultanlardan uca tutulan!



Tanrıının hökmüne xaincəsinə,
De, necə dilindən küflər yağdı?
Andla möhürlənmiş Haqqın əhdini
Məhkum eləyərək qaralar yaxdır.
Onun Həmvücdü – Oğlu önündə
Yəni ki Tanrıının Hakim bildiyi
Məsihin önündə diz çökməlyikən,
haqsızlıq edirsən, heç sözsüz ki, sən.
Və haqsızcasına düşünürsən ki,
Bərabərlər üstə bərabər şahlıq
Sərbəst Ruhlara da verilməlidir.
Hökmdarlıq edən o yenilməz Bir,
əslində, istibdad basqısı altda
sonsuz hakimiyyət mənimsəmişdir.
Deyəsən, Tanrıya qanun sunursan,
Özünü Onunla Azadlıq haqda
Mübahisələrə hazır sanırsan.
Həmin Tannyla ki, yaratmış sən,
Göylər ordusunu – bütün dəstəni,
Bütün varlıqlann həddini qoymuş.
Xeyirxah olduğu sınanmış Onun,
Bizim rifahımız, şərəfimizcün
Çəkdili qayğının bilinməz sonu.
Qoymaz ki, təhqiri bizi can atsın –
əksinə, hazırlı bir Birlik altda
Bizim xoşbəxtliyi dalm ucaltsın.
Bərabərlik haqda deyək ki, düzən,
Amma bir fikirləş, əslini gəzsən,
Sən və sənin kimi Göylər gürühu –
Göyün varlıqları və saysız Ruhu
Bir kəlmə Söz ilə dünya yaradan
Ona, həm də Onun Həmvücdüna
Necə eyni tuta bilər özünü?
O ki həm bizləri yaratmış, həm də
Mələk çələngtəyle şərəfiəndirib –
Gör bizi nə qədər ad-san göndərib;

Səltənət, Rəislik, Güc, Hakimiyyət,
 O ki bu adlara kölgə salmayırlar,
 Onun şahlığında yox özgə niyyət.
 Dursanız bizimlə eyni cərgədə,
 O, bu rütbələrin nurun artırır.

Tanrı qanunundan başqa bizimcün
 Ucada dayanan bir qanunmu var!?
 Ona göstərilən hər bir ehtiram
 Bizlərə edilən saygı deməkdir.
 Anla ki, azğınlıq bir cinayətdir!
 Kimisə çasdırməq nəyə gərəkdir!
 Ata və Oğulun qəzəblərini
 Tələs yatırmağa! Özgə yolun yox,
 Ondan rəhm dilə, yoxsa yanarsan,
 Yalvar ki, bəlkə də, bağışlanarsan!

Dəliqanlı Mələk söylədi qəti,
 Amma kimsə onu dəstəkləmədi.
 Onun çıxışını yersiz saydilar;
 Heyrətlənən Dönük gələrək dile
 Etiraz elədi təkəbbür ilə:
 – Sən fərz edirsən ki, guya, bizləri
 Yaradan ikinci əllə yaratmış,
 İşin icrasına Oğlunu qatmış.
 Əcəb təsəvvürdü, özü də yeni!
 Kim bunu ağlına yeritmiş sənin?
 Kim görüb ki, axı? Yoxsa sən özün
 Öz yaranışını xatırlayırsan?
 Əgər varlığını Tanrı veribsə,
 O an yaddaşına necə giribsə,
 Bəlkə, bu cəfəngi doğru sayırsan?
 Biz bizə qədərki vaxtı, zamanı,
 Necə xatırlayıb qiymət qoyarıq?
 Və bizə qədərki varlıqları da
 Heç vaxt görməmişik, xatırlamırıq.
 Biz özüdoğulan, özüyaranan,



Biz həyatyaradan qüvvəyə qadir.
Taleyin gərdişi öz çevrəsini
Göylərdə qapamış – nəticə nədir? –
Efir oğullan yaranmış, yəni
Bizim zühurumuz təyin olunmuş.
Bu qüdrət hamisi bizi məxsusdu.
Sənəcə, bəs bu gücü kim bizi sunmuş?
Biz öz əlimizdə, öz gücümüzdə
Böyük igidliklər törədəcəyik,
Kimin gücü nədir, göstərəcəyik.
O zaman sən özün görərsən hökmən,
Biz o Səltənətə itaətləmi,
Yoxsa girəcəyik bir qalib kimi.
Dəf oll! Sözlərimi Məsihə çatdır.
Tələs uçmaq üçün. Nə qədər səni
Bəla haqlamayıb, yolun azaddır!

O susdu. Və saysız ordu boyunca
Dərin dəryalann uğultusutək
Ötdü küt gurultu, ötdü hay-haray
Başçının sözünə qüvvət verərək.
Düşməniər içində tənha dayanan
Dəlqanlı Mələk İgidcasına,
İblisin cavabın qaytardı yenə:
– Ey Tann sandan lənətə gəlmış,
sən, ey rədd edilmiş nankor Ruh, diniə!
Bu bədbəxt ordunun məğlub olması
Qaçılmazdı daha burda səninlə;
Sən bir xain kimi yalan sataraq
Onlan çəkmisən cinayətlərə.
Odur ki bölüşüb sənin cəzani
Layiqli payını alacaq hərə.
Məsihi devlirmək fikirlərini
Çıxar xəyalından birdəfəlik sən.
Daha sən Tannın qanuniannın

Mülayimliyinə layiq deyilsən.
 Cəza sərt olacaq dönük olana.
 Sən Qızıl Əsaya küfr eləmisən,
 Qırılar inadın dəmir ox ilə.
 Mənim getməyimi məsləhət gördün,
 Çıxbı da gedirəm, amma bax, hələ
 Sənin təcavüzün qorxutmur məni,
 Cinayət yuvasın tərk eləyirəm.
 Qəfil qəzəb odu sizi yaxacaq,
 Eşit sən, ey kafir, çaxıb da şimşək
 Sənin o başını iki bölgəcək!
 Ah-uf eləyəndə bilərsən, yəni,
 Kimin tərəfindən yaradılmışan
 və Kim məhv etməyə qadirdi səni!

Beləcə Abdill – yeganə Mələk,
 Kafir ruhlar içrə iman yiyəsi
 Sayı bilinməyən yalançılarla
 Uymayıb dönmədən ucałtdı səsin.
 Bir an da o, haqdan uzaqlaşmadı,
 Qorudu sevgini, andı, şərəfi.
 Tək-tənha dayandı hamiya qarşı,
 Ordu bürüsə də dörd bir tərəfi.
 Düşmən bir güruhun hay-küyü altda
 Keçib cərgələrdən o, birər-birər;
 Qorxmadan hər cürə zorakılıqdan,
 Xeyli yol yeridi, dözdü təhqirə.
 Getdi və bildi ki, lovğa qüllələr
 Uçmağa məhkumdu – tar-mar olacaq;
 Onları nifrətlə dağıdacaqlar,
 Yerində xaraba dağlar qalacaq.



ALTINCI KİTAB

MƏZMUN

Rafail Mixail və Qavriilin İblis və onun Mələklərinə qarşı döyüşə göndərilməsi barədə hekayətinə davam eləyir. İlk döyüşün təsviri. İblis və onun qüvvələrlə Gecəyə çəkillər; o, Şura çağınr, İblisənə bir qurğu fikirləşib tapır, onun köməkliyi ilə döyüşün ikinci günü Mixaili və onun Mələklərini çəşqinqılıq həddinə gətirir; ancaq sonuncu, dağları kökündən qoparaq İblisin ordusunun və qurğunun üstünə tökür, onları darmadağın edir; qiyamın hələ də davam etdiyini görən Tann döyüşün üçüncü gününü qələbə şərəfini Öz Oğlu Məslihin öhdəsinə buraxır. Atanın qüdrəti ilə əhatə olunmuş Oğul döyüş meydânına girir və Öz legionlanna hərəkat etməməyi əmr edir, Özü isə cəng arabasında, ildirimlərlə silahlanmış halda, artıq müqavimət göstərməyə qadır olmayan düşmən Qüvvələrinin ortalarına daxlı olur, onları Göylərin hüdudlarına səni qovur, divar yanılır, düşmənlər dəhşət və vəlvələ içində, onların hazırlanmış dibsiz uçuruma – cəza yerinə tökürlər. Məslih təntənəllş şəkildə Atasının yanına qayıdır.

Bütün gecə boyu o Igid Mələk
Yol getdi Göylərin sonsuz düzündə;
Keçib də adladı o fəzaları,
Bir kimsə yox idi onun izində.
Hələ hərlənirdi Göylərin çarxi,
Sübħün işiqləri saçılınmamışdı.
Çəhrayı əliylə Dan Yerlərinin
Göylərin qapısı açılmamışdı.
Tərin Taxt-tacının yaxınlığında
Müqəddəs Dağdaca bir mağara var.
Orda qoşa yaşar zülmətlə işiq
və Göyün üzünə növbəylə çıxar.
Gündüzü, gecəni xatırladaraq
Göylərdə fərqlərə gözəllik taxar.
İşiq astanaya çıxar, ya çıxmaz

Başqa bir yargana düşür qaranlıq.
 Düşür ki, yenə öz vaxtında çıxsın,
 Göyləri bürüsün zülmət, toranlıq.
 İndisə Dan Yeri parıldayırdı
 Göylərdə Empirey qızılı kimi.
 Şərq şüalarıyla oxlanmış gecə
 Qaçış gizlənirdi ondan eləcə.
 Təsvirə sığmayan bir mənzərəni
 Düzəngah boyunca süzürdü Abdiil.
 Ordunun bərq vuran yaraqlarından
 Minqat çıxalmışdı işiq, elə bil.
 Cəng arabaları və odsاقan atlar...
 Hər yanda sayrışib oynasañ odlar...
 Yetişmiş savaşı o hiss elədi,
 Bildi ki, çox güclü döyüş ruhu var.
 Onun gətirdiyi xəbərdən artıq
 Tanrı dərgahında xəbərdardılar.
 Qoşuldu o, silah yoldaşlarına
 Ona tərif yağıdı min təntənəylə.
 O, başqalarıtək məhv olmamışdı,
 Haqq deyə gəlmışdı yenilməz Göylə.
 Alqış yaqmurları altda yetişdi,
 Uca Səltənətə – Müqəddəs Dağa.
 Qızılı buluddan bir Səs sözüldü:

– Sən, ey Tanrı qulul O dönük çıxan
 Qudurğan orduyla təkcə dirəşdin.
 Sənin seçdiyin yol Haqqın yoludu,
 Dediyin o sözlər oddu, atəşdi!
 Sözünün kəsəri və kəraməti
 Yağı silahından itiydi, iti.
 Dözüb də düşmənin istehzasına,
 şəhadət gətirdin Haqqı, qorxmadın.
 Bircə qayğıınvardı: Tanrı önungdə
 Alının açıq olsun, saf olsun adın.
 Amma bundan ötrü bütöv aləmlər



Səni cinayətkar hesab etdilər.
Silahdaşlannla birgə düş yola,
İndisə rahatca qələbəni çal.
Düşmən təhqirindən daha gur olan
Şəref işığını yollarına sal.
Qarıunu və sağlam düşüncələri
Həmən inkar edən o kafirləri
Güçünə cilovla, durdur yerində.
Ləyaqəti ilə şahlıq qazanmış
Məsləhi hər kim ki qəbul eləmir,
Məhv olsun qoy sənin həmlələrindən.
Ey Göylər hərbinin uca xaqqanı,
Mixail, sən də qoş düşmən üstünə!
Sən də, qorxubilməz, ey uca göyün
İkinci igidi, Qavriil, sənə
Tapşınq verirəm, Övladlanımı
Aparın döyüşə, qələbələrə.
Bu saysız-hesabsız qoşunlarımı
Aparın kafirlər quduran yerə!
Silahla sarsıdin, odla-alovla
Qovlayın Göylərdə nə ki dönük var.
Qovun səadətdən – Tanndan uzaq,
Qoy dilbsiz Tartara tökülsün onlar –
Hazırkı onları udmağa odlar!
Bitdi Hakim səsi; elə o an da
İtdi Müqəddəs Dağ qalın dumanda.
Tüstü burumilan qalxdı qapqara
Oyanmış qəzəbdən xəbər verərək,
Alovlar püskürdü çox ucalara.
Zirvədə, buludlar arxasındaca
Dəhşətlə səsləndi cəng boruları,
Tann qüvvələri bunu duyunca
Hərəkət edərək, sıx sıralan
Dördcərgə düzərək klip qapadılar.
Keçilməz bir cinah – sədd yaratdılar.
Getdi təmtəraqlı, sıq legionlar,

Musiqi sədası doldu qəlblərə.
 Tanrıının, Məsihin uğrunda getmək
 İgidlik coşqusu saldı qəlblərə.
 Ordunun Tanrisal sərkərdələri
 Hüküma başçılıq eləyirdilər.
 Yürüş sahmanını poza bilməzdi
 Nə qayalı dağlar, nə dar dərələr.
 Həm də nə meşələr, nə də ki çaylar
 Kəsə bilməzdilər yol-yolağanı.
 Torpaqdan yuxarı qalxmışdı onlar,
 Onlara dayaqdı hava axını.
 Ey Adəm, Ədəmi keçib bir zaman
 Uçub gələrdilər quşlar yanına.
 Səndən ad almaqcün quş nəsilləri
 Beləcə sözərdi Göydə yan-yana.
 İndisə Göylərin sonsuzluğuyla
 Eləcə ötürdü Mələk səfləri.
 Eləcə adlayıb ötüşürdülər
 Yerdən çox-çox böyük, nəhəng yerləri.
 Qəfildən uzaqda alovlanıraq
 Od saçan bir zolaq Göyə büründü.
 Ülfüqü kəmərtək qucub-saranın
 Ordugah olduğu aydın göründü.
 Par-par parıldayan nizə meşəsi,
 Six-six dəbilqələr, cida tiyəsi,
 Gerbləri lovğalıq rəmzi qalxanlar,
 Sanki, bir divardı, keçilməz divar.
 Birləşmiş orduzu qiyamçıların
 Fikirləşirdi ki, Müqəddəs Dağa
 Qəfildən həmlələr edə bilsələr,
 Nail olacaqlar onu tutmağa.
 Ya da ki döyüslə fəth etmək gərək:
 Sonra da Tanrıının Taxtı-tacına
 Beləcə paxılı, finildaqqını,
 Tanrı Dərgahında gözü olanı –
 İblisi çıxarıb mədh etmək gərək;



Onların arzusu gözündə qaldı,
Məlum oldu ki, bu, boş bir xəyaldi.
Öncə çox qəribə göründü bizi
Məlekələr arası qəzəblə savaş.
Səadət və sevgi bayramlarında
Tanrı və Oğlunun şənlinə birbaş
Himn oxuyardılar onlar ki birlə
İndi iki ordu, iki düşərgə...
Döyük çağınşı səsləndi, budur,
Gurladı onların hay-harayları –
Qınlıdı ümidi və barış bağları.

Bir cəng arabası – günəşlə dolu –
İçindəsə Dönük Tannsayağı
Bir bütü təcəssüm edərək, sanki,
Baxırıldı hamiya üstdən aşağı.
Qızılı qalxanlı Heruvimlərin
Durmuşdu eləcə aralığında.
Budur, təmtəraqlı ucalığından
Ordunun içlinə endi bir anda.
Üz-üzə dayanmış döyüşçüləri
İklyə bölürdü ensiz bir zolaq.
(Dəhşətli bir boşluqlı) bu iki ordu
Azman bir cabhəyə təməl qoyaraq
Durmuşdu üz-üzə düşməncəsinə.
Hələ torandakı ön alaylann
Başlamamışdı ilk cəngi-cidali.
Cərgələr önungdən keçirdi İblis
Bəzəkli paltarda lovğa, ədalı;
Uca bir qülləydi baxsan, elə bil.
Yox! Bu mənzərəyə dözməzdi Abdiil,
Cəsur döyüşçülər arasında o,
Aslantək döyüşə məqam gəzirdi.
Coşqun ürəylə baş verənləri
O, belə duyurdu, belə sezirdi:
– Ah, Göylər! Tanrıya bənzəsin nlyə,

imana küfr edən, haqla əyişən.
 Niyə dəyişməsin güc altında bəs
 Satqıntək xeyiri şərə dəyişən?
 Zəif olmadığı çox zaman bəlli,
 Yenilməz olurmu bütün lovğalar?
 onu Uca Haqqın köməyi ilə
 Gücdə sınamaqtək bir istəyim var.
 Onun qüsurludur riyakar ağlı,
 bunu agah etdi o mübahisə.
 Qələbə mənimdir, güman edirəm,
 Sözlə qalib gələn əgər haqq isə,
 Elə silahla da qalib gələcək.
 Düzdü, şərəf deyil, utanc gətirir
 İdrak ilə gücün bu çarpışması.
 Haqq olduğu qədər ədalətlidir,
 Söz yox ki, idrakın zəfər çalması!

Abdiilin başında bu düşüncələr,
 Tərk edib sıranı çıxdı qabağa;
 Getdi də, Düşmənlə üz-üzə gəldi,
 Qorxmadan gözünə dik baxa-baxa
 Döyüşə səslədi – səsləndi ona:
 – Ey lovğa! Rast gələn sənsənmi, söylə?
 Arzu edirdin ki, Tann Taxtına
 Çətinlik çəkmədən sahib olasan.
 Yoxsa düşünürdün sən qılınc çalsan,
 Ya da ki nitqinlə qorxuya salsañ,
 Atib qaçacaqdı O Səltənəti?
 Kütbeyin! Sən niyə düşünmədin bəs
 Yaradan öündə o qılınc nədi?
 Tanrı ki bir anda saysız-hesabsız
 Qoşunlar yaradar heçdən, zərrədən.
 Sənintək düşkünü ordunla birgə
 Atar zülmətlərə bir işarədən.
 Amma dönük deyil hamı sənintək,
 Sənin qoşununda Haqqsevənlər var.



Elə bilirdin ki, tək məndən özgə
Çətin, bu məsləkdə kimsə tapılar.
Mənim əqildəmi çoxu bölüşür,
Aradan bir xeyll zaman da ötsə,
Bəzilləri Haqqı düz başa düşür.
Söz yox ki, çəşqinliq içində çoxu
Seçibdir keçilməz bir bataqlığı!

Baş Düşmən nifratlə çəpəki baxdı,
Cavabında dedi: – Səni bu yerə,
Kəm bəxtin gətirib ikinci kərə.
Mənim nifratimin kükreyən vaxtı
Çətin ki üzünə güləcək baxtin.
Səni axtanırdım, bəri gəl görək,
Mənin əleyhimə işləyən Mələk.
Haqqını verərəm sənin əlbəəl,
Duyarsan gücümüz hamidan evvel.
Cəsarət eləyiib sənlin o dillin,
İlhamla yol açdı ziddiyətlərə.
İndi tannıların hər üçdən birl
Göz dikib həmin o İlahi yerə
və öz haqlarını tələb edirlər.
Tann xislətləri onlann heç cür
Qəbul edə bilmir heç kimi Rəhbər.
Döşünə döyərək öyünmək üçün
Sanma dostlannı sən qabaqladın.
Elə düşünmə ki, bu əməlinlə
Hər yanda qalıbtək çəkiliş adın.
Dərsini verəcəm mən sənin qəti
(gedib İovğalanıb deməyəsən ki,
Sənin cavabını verə bilmədim),
Mələkçün azadlıq və Göylər, məncə,
Bölünməz şeylərdi. Amma bu da var;
Bu gün Götür üzündə lap yetərinə
Köləlik yolunu tutub yaltaqlar.
Sən qul əqildəli nəgməkarları,

Hər yerdə o quyruq bulayanları
 Silahlı qiyama qaldırmışan ki,
 Bəlkə, azadlığı yixdı köləlik.
 Neynək! Biz bu günün sonuna kimi
 Kim necə olacaq baxıb görərik!

Çox sərt cavab verdi Abdiil İblisə:
 – Dönük, sən yenə də çəşirsan axı,
 Düz yolu itirib qalmışan nəsə,
 Çəşdiqca həddini aşırsan axı.
 Tanrı və Təbiət seçən Başçıya
 Hər kim sidq-ürəklə qulluq edirsə,
 Ona bir yalıtaqlıq damgası vurub
 Nəzərdən salmaqcun dil-dil ötürsən.
 Tanrı və Təbiət bir qanun verib:
 O kəs layiqdi ki başçı olmağa,
 Ötmüş rəiyyəti ləyaqətiylə.
 Əsl kölə isə sənə qoşulub,
 Səntək ağılsızın bəd niyyətiylə
 Haqqın qəzəbinə bu gün tuş olub,
 Qiyama qalxıbdır Başçıya qarşı.
 Sən qulsan! Məhkumsan öz əməlinlə
 Gedib Cəhənnəmdə qulluq etməyə!
 Cəhənnəm xanlığı sənə layiqdir,
 Sənin bu varlığın ləkədir Göyə.
 Bu gün İlahiyə, Haqqqa xidmətim,
 Bilsəydin, mənimcün şərəfdir necə.
 Səni Göylərdəki Taxt-tac yerinə
 Qandallar gözləyir Cəhənnəmdəcə!
 İndisə, sən demiş, mən “bəxti kəm”dən
 Şərəfsizliyinlə çirkaba batmış
 dəbilqənlə “salam” qəbul elə sən!
 Deyib qolaylandı, vurdu da həmən,
 Nə baxış, nə fikir, nə də bir qalxan
 Köməyə çatmadı İblisə bu an.
 Düşmənin o məğrur dəbilqəsinə,



Sanki, dağlar uçdu, göylər töküldü.
On addım geriyə sıçradı, amma
Duruş gətirmədi, dizi büküldü;
Nəhəng mızraqından tutub da çökdü.
Beləcə, yeraltı sular yol tapıb
Dərin súxurları yuduğu zaman,
Bir nəhəng gövdəli, azman əndamlı
Dağ uçar yerindən küknarlı, şamlı,
Tab etməz, aramlı diz çökər o an.
İblisin beləcə diz çökdüyüünü
Qlyamçı dəstələr görünce dərhal
Dəhşətə gəldilər olub halbahal.
Zəfər harayları qalxdı bu zaman
Bizim qoşunların sıralarından.
Tezliklə bir döyüş, cəng həvəsilə,
Şüarlar səsləndi belədən-belə.
Bu zaman əmr etdi Məlek Mixail,
Döyüş boruları səsləndi qəfil.
Bütün göy üzünə yayıldı bu səs,
Sadıq qoşunların harayı qalxdı;
Bir anda hər yana ildirim kimi
“Yaşasın Uca Haqq!” nidası çaxdı.
Düşmən orduzu da heç yubanmadan
Eyni qəzəb ilə keçdi hückuma.
Bir döyüş başlandı firtına kimi,
Fəryada, naləyə büründü səma.
Zirehlər döyüldü silahlar ilə,
Üfüqlər kar oldu cingiltisindən.
Misdən düzəlmış hər cəng arabası
Dəyib bir-birlənə göyün üzündə,
Dözülməz uğultu, səs yaradırdı.
Alov saçan oxlar od buludutək
Yanar bir qübbəni xatırladırdı.
Bu qübbə altında çılgın qoşunlar
Ərşəl ildinimtək hey titrədirdi.
Yaradılmamışdı Yer hələ o vaxt,

Yoxsa başdan-başa əsərdi tir-tir.
 Qəddar Mələklərin milyonlar ilə
 dəstəsi vurulub yendirilirdi.
 Elə Mələklər ki, ən zəifi də
 Odu, ildirimi, suyu, küləyi
 Silahtək idarə edə bilirdi.
 O qədər çox idi güruhun gücü,
 Döyüşü yüz dəfə artırardı lap.
 Bütün Göt üzünü məhv etməsə də,
 Ağır fəlakətə çatdırardı lap.
 Amma o Əbədi Qüdrət Sahibi
 Onların gücünü alıb azaltdı.
 Ordular kiçilib legion oldu,
 Legionlar isə son həddə çatdı.
 Hər başçı özü bir əsgərə döndü,
 başçıya çevrildi hər bir əsgər də.
 Nə vaxt durmaq gərək, nə vaxt döyüşmək,
 Həm əsgər bilirdi, həm də sərkərdə.
 Nə geri çəkilmək, nə də ki qaçmaq,
 Heç kimin ağlına gəlmirdi bu vaxt.
 Yad idi onlara qorxu adlı hiss,
 Hər kəs sanırdı ki, zəfər açarı
 Tək ona məxsusdur, şəksiz-şübhəsiz.
 Əbədi şan-şöhrət misalı olan
 Saysız ığidliklər törədilmişdi.
 Alovə bürünmüş cəng alanları,
 Necə çoxcəhətli, necə genişdi.
 Gah yerdə gedirdi amansız savaş,
 Gah da ki göylərdə od saç-a-saća.
 Qüvvətli qanadlar hey çirpinirdi
 Alovlar içində yol aça-aça.
 Xeyli zaman sürdü bu bərabər cəng,
 O vaxta qədər ki, döyüşdə birdən
 Ağla gəlməyən bir qəhrəmanlıq,
 İgidlik göstərdi İblis qəfildən.
 O yardı döyüşü burulğan kimi,



Güçünə bərabər güc görmədikdə
Girdi arasına Serafimlərin.
Qəddar qırğınınnda bu qorxunc yerin
Gördü ki, Mixail azman qılıncda
Hər həmlə edəndə bir alay çökür.
Hər dəfə enəndə döyüş baltası
ətrafdə nə varsa boynunu bükür.
Bu böyük bələdan qurtulmaq üçün
Tələsil qaldırdı qalxanı İblis.
Düz onqat zirehə malik idi o,
Azman vücudunu örtürdü təmiz.
Düşməni görünce Baş Mələk durdu,
Sevindi: tezliklə döyüş bitəcək.
Göylər Oğullan arasındakı
Nifaqı salanın sonu yetəcək.
Tutub da zəncirə vuracaq onu,
əsir də eləyib alıb gedəcək.
Odur ki od saçan baxışlannı
Zilləyib qə süzdü bir an İblisi:
– Göydə varlıqlannın tanımadığı
Bədbəxtlik adında hissin balsı!
Bu nifratə dolu mübarizənin
Ağır cəzasını sən çəkəcəksən –
Başda sən, sonra da məsləkdaşlannı
Göylərdə xeylrxah sülhü pozmağa
Sənin çatırdımı, de, ixtiyarın?!
Bu haqsız qiyama qədər Təbiət
Bilmirdi sarsılmaz səltənətində
Nədir uğursuzluq, nədir fəlakət.
De, axı minlərcə başqlarının
Üstündən xətt çəkib etibannın,
Nifratə, qəzəbə yoluxdurmağa
Sən necə cəsarət elədin axı?!

Daha arzulama sülhü, barış
Qiyamla pozmağa can atmaq haqda.
Qovulub Göylərdən getməlisən sən.

Burda savaşlar da, zorakılıq da
Müqəddəs məskənə yaddır əzəldən.
Gir də Cəhənnəmə, səninlə birgə
Sənin Şər məbədin – Kininlə birgə,
Dəf olsun hər cürə eybəcərliyin!
Bir də ki sənin o şərəfsiz ordun!
Fitnə toxumu səp orda özünçün,
Birdən başqları töküller ora;
Mənim qılincimin gücüylə bu gün
Açı və atəşli o əzablara
Özgəsi qovuşar sən dura-dura!

Göylər Sərkərdəsi belə söylədi.
Və cavab qaytardı Düşmən də ona:
– Nə hədə gəlirsən küləklə belə?
Yoxsa bir baxan var hədə-qorxuna?
Qorxaqlıq edibmi döyüşçülərim,
Ya cəng meydanından qaçanımı var?
Sən, ey hakimiyyət aşiqi, söylə,
Heç məni bu yolla yenməkmi olar?
Yox, ümid eləmə! Başqa cür bitər,
Hər halda, bu odlu qovganın sonu.
Sizlər bu döyüşü bədbəxtlik sanır,
Biz isə bir şərəf bilirik onu.
Bizim məqsədimiz yalnız zəfərdir,
Taxt-taca zəfərlə biz girəcəyik.
Ya da ki Göyləri o uydurduğun
Həmin Cəhənnəmə çevirəcəyik –
əgər hakimiyyət bizim olmasa,
sərbəst olacağıq əvəzində biz.
Di topla qüvvəni, çağır Qadiri –
belə ad qoymusan, deyəsən, Ona.
Geri çəkilmərəm. Səni gəzirdim –
Hər yeri gəzmişəm mən səndən yana!

Susdular döyüşü başlamaq üçün,
Ağır və soyuqdu sükutun səsi;



Acizdi söz tapa Mələk dili də
Həmin o döyüşü təsvir eləsin.
Elə bir hadisə olubmu Yerdə
yanaşı qoyaraq anlada bilim?
Tannsal qüdrəti çatdırmaq üçün
İnsan idrakına – acizdi diliim.
Budur, iki düşmən, sükutlanyla,
Hərəkətləriylə ruha od salan,
Silahı, yenisi, görünüşüylə
Ancaq tannlara bərabər olan
Bu iki cəngavər, bu iki azman,
Hay salıb Göyləri titrətməliydi:
Səltənət taleyin həll etməliydi.
Şıryıldı bir anda odlu qılınclar,
Yağdı qığılçımlar haradan-hara.
Parladı qalxanlar bir cüt günəştək,
İşığı çıləndlə sonsuzluqlara.
İntizar qorxunun içində dondu –
Hər iki tərəfin döyüşçüləri
Meydani boşaldıb tez aralandı.
Bəlliyydi kənarda duran hər Ruha
Təkbətək döyüşün qorxunc tufanı
Onlarçın təhlükə deyildi daha.
Və döyüş başlandı... Təsəvvür edin:
əgər Təblətin ahəngi bır an
pozulsa, başlasa bürclər döyüşü;
Göyün ortasında baş verən zaman
İki planetin qorxunc görüşü
və nəfəskəsicl bu toqquşmada
Hər şey bir-birinə qanşıb getsə,
Yəni yad varlıqlar, materiyalar,
Biri digərində əriyib itsə;
Bəlkə, bu döyüşə bənzərdi bir az...

Əvvəl sağ əlini qaldırdı onlar,
Onlann əlindən güclü əlmi var
Göylərdə Tannın əlindən sonra.

Həmən bu andaca, həmən bu ara
 Onlar ikisi də düşündü ki,
 Cəngi bir zərbəylə yetirsin başa,
 Ehtiyac qalmasın uzun savaşa.
 Onlar ikisi də gücdə, qüvvədə
 Biri o birindən seçilməyirdi.
 Amma Mixailin qoşa qəbzəli
 Bir qılıncı vardı – oddur, deyirdin.
 Cəbbəxanasından Haqq qoşununun
 Ona verilmişdi bu qorxunc silah.
 Bütün zirehləri və tiyələri
 Olduqca asanca paralayaraq
 Bir göz qırıpında məhv eləyirdi.
 Budur, bir andaca enməyi ilə
 Düşmən qılıncını ikiyə böldü.
 Qanrlılıb geriyə dönməyi ilə
 Onun sağ böyrünü yırtı da bildi –
 Başabaş bölündü böyrü İblisin,
 Ömründə ilk dəfə ağrını duydu.
 Azman bir ağacı çapdilar, sanki,
 çöküb budağını torpağa qoydu.
 Amma ki yarası bitişdi dərhal,
 Bu, efir cisminə xas olan bir haqq;
 Uzun sürə bilməz onlarda bu hal,
 Çünkü verilməmiş yaralı qalmaq.
 Axmışdı yaradan həyat şirəsi –
 Yəni Göt Ruhunun al rəngli qanı;
 Parlaq zirehini ləkələmişdi.
 Mələklər araya almışdı onu –
 Gəlmışdı ən güclü silahdaşları;
 Üstünü qalxanla örtüb, basdırıb,
 Götürüb bir döyüş arabasına,
 Onu nəzərlərdən dərhal azdırıb,
 Bir xeyli uzağa alıb getdilər.
 Onu inlədirdi kədər və utanc,
 Dişini-dişinə sıxıb dözürdü.



Onun Yaradanla hər rəqabəti
Artıq boşça çıxmış, bunu sezirdi.
Və o alçalmışdı... biliirdi qətl!
Amma o, tezliklə sağalıb qalxdı,
Axı möhkəmlikdə, davamlılıqda
Hər yeri eynidi Mələk canının:
Ürəyi, cıyəri, böyrəyi, başı;
Yaralanan zaman ölen insanın
canından fərqlidli Ruhun bədəni.
Onu bütünlükə məhv eləməsən,
Heç cürə öldürmək olmaz, deməli –
Hava axınına qılınca vurmaqdı
Ruhun ölümünə hər cahd əməli.
Çünki hər şey başdı, hər şey ürəkdi,
Ağıldı, idrakdı, qulaqqdı, gözdü;
Ruhun həyatının mahiyyətini
Bunlar tamamlayırlar. Və bu da düzdü:
Onlar canlarının üzvlərini
Özləri yaradır İstənilən vaxt.
İstənilən ölçü, istənilən rəng,
Hər hansı şəkildə – ya sıx, ya seyrək,
Yaranır nə zaman istəsə onlar.

Bu ara baş verdi başqa alanda
Qürur doğurası başqa əməllər:
Qavrılı özünün qoşunlarıyla
Hücum eləyərək göstərdi hünər
Döyüşlər tənnsi Moloxa qarşı.
O, qızığın, dəlisoy bir hökməndardı,
Qavrılı səslədi cəngə təkbətək.
Söz verdi bağlayıb əl-ayağını,
Qoşub arabaya sürükləyərək
Od-alov içində məhv eləyəcək.
Lənətlərə gəlməş dili də hələ
Döndü Uca Haqqı təhqir etməyə.
Və birdən qılıncla qurşağa qədər

İkiyə bölünmüş halda bağırdı.
 Onun harayında eşidilməmiş,
 Ağıl kəsdirməyən bir əzab vardı.
 Dağılmış zirehli bədəni, başı,
 Qaçırdı buraxıb qorxunc savaşı.
 Uriil, Rafail başqa cinahda,
 Hər biri sindinib öz düşmənini,
 Yixib Asmodeyi, Adramelehi,
 Viran etmişdilər onları yəni.
 Bu iki Səltənət yiyəsi Göydə
 Azğınlıq edirdi özləri üçün.
 Amma heç birinə nicat vermədi
 Nə qaya zirehi, nə tufan gücü.
 Nə qolçaq, nə qalxan ağır zərbəyə
 Davam gətirmədi, çökdü yağışlar;
 Əzablı yaranın dəhşətləriylə
 axır məcbur olub barışdı onlar.
 Kafir ordusunu qınb-tökəməyə
 Abdiil yubanmadı bir an da belə.
 Ariil, Arioxt məglub olmuşdu
 Onün ölümsəçən zərbələriylə.
 O yendi Ramiilin azğınlığını,
 Yerlə yeksan edib yandırdı onu.

Yerdə ölümsüzlük qazandırdım
 Minlərcə bu cürə adlar çəkərək;
 İnsan tərifinə ehtiyac duymur
 Amma ki Tanının seçdiyi Mələk –
 onlara Göylərin şöhrəti bəsdi.
 Düşmən qoşununun döyüşçüləri
 Nə qədər igidlilik göstərsələr də,
 Tanrı fərmanıyla məhkum olublar,
 Şərəfləri üstə qaranlıq pərdə
 Qalıqlar yaddaşın zülmətlərində,
 Adlarıyla birgə unudulublar.
 Qanunu güc ilə dəyişdirənlər



Tənəyə layiqdi və xəcalətə.
Dəfnə çələnginə tamah salaraq
Klm ki alçaqlıqla çatır şöhrətə;
Onlann şərəfsiz ayamalan
Məhkumdu əbədi bir sükunətə.

Budur, məğlub olub, sıñibdır indi
Onlann güclüsü öz ordusuyla.
Ordu səpələnləb, pərən-pərəndlə,
Sönüb son ümid də işartisiyla.
Döyüş meydanında silah qıngı,
zireh parçalan tökülüb qalıb.
Dağılıbdı saysız cəng arabası,
Alov saçan atlar bükülüb qalıb.
İblisin dağılmış dəstələrindən
Sağ qalan zülmə qaćıb arxaya.
Onlann içində ən inadçı
Elə birinci də düşüb qorxuya.
Elə ilk ağrı da onlan tapıb,
İlk dəfə qaćan da onlar olubdur.
Qorxudan, əzabdan uzaq olanlar
İndi dərd əlində naçar qalıbdır,
ələmlər əlində olub oyuncaq.
Müqəddəs Ordusa, əksinə, budur,
Kvadratşəkilli ci nah boyunca
Özünə dağılmaz bir mövqe tutur
və gedir irəli sönməz inamlı.
Mizan-tərəzidə bu üstünlüyü
Günahsız olanlar belə qazanır.
Döyüşdə basılmır və ağrı bilmir,
Şərəfdən adlayan yollar uzanır;
Yenilmiş düşmənin kabusu üstə.

Budur, gecə girdi öz mehrabına,
Aldı ağuşuna Göy qübbəsini.
Döyüşlər səngidi, səs-küy əridi,

Toranlıq məğlubtək örtdü üzünü.
 Mixail və onun Mələk qoşunu
 Düzün ortasında düşərgə saldı.
 Dörd yanda Heruvim keşikçiləri
 Məşəllər yandırdı, alov ucaldı.
 O yanda qiyamçı dəstələriylə
 Uzaq zülmətlərə gedirdi İblis...
 Rahatlıq bilmirdi! Gecəyarısı
 İçini çulğayıb gəmirdikcə hirs,
 Əmr etdi, yiğışdı ordu Şurası.

O, burda qürurlu bir nitq söylədi:
 – Bu odlu döyüşün alovlarıyla
 Sınanıb sübuta yetirdiniz ki,
 Göylərin azadlıq adlı vanyla
 Sizin yaşamağa haqqınız çatır.
 Bir gün tab etdiniz siz bu döyüşə:
 Əgər mümkündüsə bircə gün dözmək,
 Bəs niyə əbədi, niyə həmişə
 Dəyanət göstərib dözə bilməyək?
 Göylər Hökmədəri Səltənətindən
 Seçmə qoşunları göndərməklə, bax,
 Yanlışlıq elədi, elə bildi ki,
 Bizi qul etməyə nail olacaq.
 Amma yox, deyəsən, Onun özü də
 Öncəgörümündə məsum deyildir.
 Bəlkə də, Hər Şeyə Qadir adı da
 Ona yaraşan bir yozum deyildir.
 Bizim silahımız zəifdir deyə
 Döyüşdə bu qədər itkimiz oldu.
 Ağrını biz bildik, düzdü, ilk dəfə,
 Amma nə üzüldük, nə aciz qaldıq;
 Öyrəndik əzabdan qorunmağı biz.
 Bizim canımızın efir tərkibi
 Ölümə meyilli deyildir heç də.
 Nə qədər dərindən yara da alsaq,



Bir anlıq gözünü yumuban aç da,
Sağalmış görərsən özünü şəksiz.
Yaranışdan gələn bir qüvvə ilə
Bir göz qırpmında sağalıq biz.
Kiçik bələlənni öñündə durub
Çətin ki düşünüb biz acız qalaq.
Bəlkə, yeni zireh icad elədik,
Bəlkə də, düzəldik yeni bir silah.
Güclənək düşmənin gəl acığına,
Qarşılıya bilək hər cür savaşı.
Çalışıb onlardan biz artıq olaq,
Onlara tən olaq lap uzaqbaşı.
Düşmənlə əslimiz, zatımız birdi,
Üstün olmalan açıq-əşkarsa,
Əgər buna gizli bir səbəb varsa,
neçə ki ağlımız başımızدادı,
biz onu tapmalı, kəşf etməliyik –
saqlam düşüncəni işlətməlyik!

O susdu. İlk sözü Nisroh istədi –
Rəislər Başçısı, – ağır döyüşdən
Qurtula bilməşdi güc-bəla ilə.
Əynində zirehi çıxmışdı İşdən,
Etiraz elədi İblisə belə:

– Yeni peyda olmuş başçıdan bizi
Sən xilas elədin, şübhə yox buna.
Azadlıqla yetdik biz səadətə –
İlahi şüurun qurtuluşuna.
Amma lap ilahi varlıqlar belə
Çətin dayanırlar güclü öñündə.
Biz tərəf yaralı, əzablar içrə,
Güclü tərəf isə saqlam bir gündə
və məhvə apanır bu durum blzi.
Əgər ağrı bizi bunca yenirsə,
Hansı Igidlilikdən söz açmaq olar?

Salır yanımıza əl-qolumuzu,
 Ağrı utanc verir, əzablar qubar.
 Biz sakit bir ömür sürə bilərik,
 Keçinə bilərik həzz almadan da.
 Amma bədbəxtlikdən iş-işdən keşib,
 Törənmış bəlalar sustalmadan da
 Qəzəb səbirləri doğrayıb, biçib.
 Hələ bu günəcən yenilməz olan
 Düşmənin qüvvəsin korş etmək üçün
 Kim nə yaradırsa eşq olsun ona –
 Alqışlar yaraşır onun adına!

İblis cavab verdi aramla, sakit:
 – Bütün zülmləri adlamaq üçün,
 Sənin o ağıllı fikrinə görə,
 Hər nə bizə xidmət edirsə bu gün,
 Mən artıq onları kəşf eləmişəm.
 Efir pəncəmizin çıçəkli altı,
 Göylərin sahilsiz materikləri,
 hamısı əlvən daş, qızıl və güldür.
 Sözsüz ki, seyr etsə hər kəs bu yeri,
 əlbəttə, anlayar, bu, sırr deyildir –
 hər şey torpaqların təkindən çıxır;
 Dönür ruhsəkili od köpüyünə,
 cürbəcür toxumdan və dəndən çıxır.
 Göylərin işığı toxunan kimi,
 Dirilir, can atır işığa sari.
 Sirli gözəlliklə gəlir dünyaya,
 Gülləyir rəngbərəng: qırmızı, sari...
 Odla zəngin olan o zərrələri
 Gərəkdir çıxaraq dərinliklərdən.
 Doldurub onları boş lülələrə,
 O biri başına od vursaq birdən,
 Kiçik qıçılcımdan alışar onlar.
 Alışib dəhşətli bir partlayışla
 Süpürüb aparar yolunda nə var.



Yerlə yeksan edər düşmənimizi,
Parça-parça edər odlu zərbələr.
Elə bılərlər ki, qorxudan onlar
Odsاقan şımsayıň Tək Sahibindən
Artıq oğurlanmış bu silah həmən.
Çox çəkməz bizim bu əziyyətimiz –
Sübħəcən bitəcək, söz verirəm mən.
Qovun özünüzdən qorxu-hürkünü.
Ağilla qüvvənin birləşməstiyə
Adlayıb keçərik ağırı yükünü.
Ey silahdaşlarım, yoxdu bir səbəb,
Gərəkdir olmayaq biz ruh düşkünü!

O susdu. Onun bu odlu sözləri
Sönmüş ümidi ləri şöləndirdi.
Başçının fikrinə heyvət etdilər,
Hamının qəlbinə, sanki, o girdi.
Amma bəzilləri əvvəlkı kimi
Bu işə baştutmaz sevda desə də,
Düşünüb axırda hesablaşdırılar,
məntiqli saydılar son nəticədə.
Ey Adəm, bəlkə də, bir vaxt gələcək,
İblisə aldarılıb boyun əyərək
Səndən töreyənlər içində kimsə
Qəzəb və ədavət artdığı zamanı
Belə bir silahi icad edəcək,
İnsanlar qana can atlığı zaman
Qardaş qırğıınına verəcək təkan.
Beləcə döyüşü tərk eləyərək,
Bu işin dalıyca hamısı düşüb,
Bir anda yararaq Gøyün dibini,
Hər yanı axtarıb, hər yanı eşib,
Tapdilar təbii maddələrin
Hələ yetişməmiş rüşeymini.
O müdhiş silahçın nə lazımdısa
Göylərin təkindən tapıldı yənl.

Kükürd köpüyünü tapdılar onlar,
 Sonra da tapdılar şora köpüyü;
 Hiyləgərcəsinə qarışdırıldılar,
 Onların sevinci bürüdü Goyü.
 Artıq alınmışdı istədikləri,
 Həmin qarışığlı qurudan kimi
 Dən təki doğrayıb qalaqladılar.
 Bu qara maddədən dağ yaratdılar.
 Mədənlər qazdılar bir başqaları
 (verilmiş beləsi eynən Yerə də).
 Daşdan və mineral damarlarından
 ildirimsaçanlar düzəltmək üçün
 Yiğib kobudundan, hamarlarından,
 əridib tökdülər qızmar kürədə.
 Digər döyüşçülər bir qığılçılma
 alovlanı bilən qamış yiğdilar.
 Sirri gizli tutub, bitirib işi,
 Gecəni ötürüb sübə çıxdılar.
 Yalnız gecə şahid oldu onlara,
 Sahmana saldılar hər şeyi səssiz,
 Gizli saxlamaqcın niyyətlərini
 Ört-basdır etdilər nişansız, izsiz.

Budur, şəfəqləndi Goy üzü Şərqdən,
 Qalıblər oyanıb durdu yuxudan.
 Silaha çağırıdı döyüş surları,
 Nurlu sıralarla düzüldü bu an
 Qızıl dəbilqəli Haqq orduları.
 Bəzi döyüşçülər təpələr üstən
 Baxır dan sökülen ətraf yerlərə.
 Yüngül silahlamış bəzilərisə
 Düşmənin yerini tapmağa görə
 Gedir kəşfiyyata, düşərək izə.
 Gedirlər tapmağa düşərgəsini,
 Bilmək istəyirlər dayanıbmı o,
 Döyüşə toplayır yoxsa özünü?



Tezliklə gördülər, budur, qabaqda
İnamla yeriyir düşmən ordusu.
Gəlirlər aramla və qətliyətlə,
Elə bil, heç nədən yoxdu qorxusu.
Cərgələr qapalı, bayraqlar enib...
Heruvimlər içərə ən çevik olan
Qanadlı Zofill uçdu geriyə,
Çağırıldı hamını hay sala-sala:
– Döyüşə, əsgərlər, cəld cəngə qalxın!
Heç də qaçmayıblar onlar, sən demə,
Kəsdiriliblər artıq qapını, baxın!
Geriyə çəkilmək fikirləri yox,
Gəlirlər qapqara buludlar kimi.
Onları bürüyüb bir arxayılğıq,
Sanki, qələbəyə ümid var kimi
aynı durumdadır, deyəsən, onlar.
Tələsin! Qonxmayın! Yoxlayın zirək
Bütün silahları, əsləhələri.
Geyin zirehləri, dəbliqələri,
Tutun qalxanları başınız üstə,
Ya da ki saxlayın döşünüz üstə!
Mənə elə gəlir, bu gün bizləri
Çıskınlı bir yağış islatmayacaq.
Bu gün başımıza leysarlar kimi
Odsاقan oxlardan dolu yağacaqlı!

Beləcə, hamını o agah etdi,
Çağırıldı səhvlardən uzaq olmağa.
Qoyaraq arxada arabaları
O an legionlar getdi qabağa.
Gəldilər qəfildən qarşı-qarşıya
saysız alayların cərgələriylə.
Dördkünc sıralarla gəlirdi düşmən –
Bunda da var idi xanın bir hılyə;
Onlar almışdilar aralarına
Həmin iblisənə nəhəng qurğunu.

Əvvəl çəpərləyib piyadalarla,
süvari qoşunla örtərək onu,
məkrilə hamidan gizləmişdilər.
Üz-üzə gələrək durdu ordular,
Bir anda irəli çıxaraq İblis
Çevirdi üzünü öz qoşununa.
Göy gurultusutək səslə bağırdı:

– Siz, birinci cərgə! Sağ və sol yana
Ayrılın! Qoy bizə nifrət edənlər
Görsünlər barışq cəhdlərimizi.
Amma inanıram, rədd edəcəklər
Arxa çevirərək yenə də bizi.
Göylər şahid olsun qoy buna, neynək,
Rahatlıq tapacaq gör neçə ürək.
Eşidin əmrimi, ey igidlərim,
Məqam yetişibdi, tərpənin görək!
Sülh təklifinizə toxunun azca,
Elə toxunun ki, eşişsin hamı!

Onun istehzalı və ikibaşlı
Nitqinin axıra yetən məqamı,
Sanki, gözlənirdi ön cərgələrdə.
O an iki yerə bölündü qoşun,
Cinahlar boyunca aralandılar.
Qəfildən qəribə bir görünüşün
Önündə duranlar, sanki, dondular:
Üç cərgə düzülmüş nəhəng tir idi
Təkərli qurğular üstə yan-yana.
Bunlar daşdı, misdi və dəmir idi,
Ağac söyləyərdin baxanda ona.
Hər tirin kahatək açılmış ağızı,
Sanki, işarəydi – boşdu bu barış.
Hər tirin dalında bir Serafimin
Var idi əlində yanar bir qamış.
Heyrətə gələrək anladıq işi,



Amma ki gec idi. Onlar qarnışı
İblis qurğusunun gövdəsinindəki
Kıçık dəliklərə toxundurdular.
Göylər şəfəqləndi və söndü, sanki,
Sanki, kökün çapib, zoğun çırdılar.
Cəhənnəm alovu basdı hər yeri,
Yağdı dolu kimi dəmir kürəsi.
Titrətdi havanı qorxunc nərlitlə,
Toxtamaq bilməyən ildırım səslə.
Üzbəüz ordunu nişan alaraq
yaxın məsaflədən atəş açıdlar.
Bir anda qayatək duran ığidlər
Duruş gətirməyib Götü qucdular.
On minlərcə Mələk leş-leşə qaldı,
Bu çox anlaşılmaz, çox ağır haldı.
Zirehsiz özünü qoruyur hər Ruh,
Özünü ölçüdə kiçildə bilir.
Nə cür dava olsa, nə cürə döyüş,
Onun öhdəsindən cürətlə gəlir.
İndisə qorxunc bir təlaşdaydılар,
Geriyə qaçmaq bir rüsvayçılıqdı.
Boş yerə cərgələr birləşirdilər,
Neyləmək durumun belə bir vaxtı?
Bəlkə, hücum etmək? Atalar geri,
Əzib də gülərlər rişxəndə yenə.
Düşmən düşərgəsi hazırlı artıq
Təzədən ildırım atəşlərinə.
Geriyə şərəfsiz məglubiyyətlə
Qayıtmək hər şeydən qorxulu idi!
İblissə gülərək, öz qoşununa
Səsləndi ucadan və belə dedi:
— Dostlar! Lovğalanmır qaliblər, deyən,
Onlar ki şəst ilə hücumdaydılار.
Yaxşı rəqs etdilər yixila-dura,
əsl sülhsevənlər bax belə olar.
Əylər, düzələr, tullanar-düşər,

Havayla qapışar, Göylə güləşər.
 Düzdür, qəribə və vəhşi sıçrayış
 Rəqsə siz deyən də yaramır elə.
 Amma ki bu qədər sülh sevmələri
 Bizi şənləndirir bununla belə.
 Bəlkə, təkrar edək təklifimizi,
 Onlar razı olsun, şad etsin bizi!
 Ondan da tikanlı dindi Velial:
 – Ey başçı! Bu təklif çox dəyərlidir,
 Həm cana yayılır, həm heyran edir.
 Kim ki alnı ilə onu alıbdır
 Başdan ayağacan ağıllanıbdır.
 Bəlkə, göstərsinlər, bu hədiyyədən
 Kimsə dördayaqlı, axsaq qalıbdır?!

Əbədi Qüvvənin üstündə, sanki,
 əbədi qələbə çalıblar kimi
 Onlar bir-biriylə iyrəncəsinə
 Sırtıqlıq edirdi qalıblər kimi –
 Tanrıının ildırım qoşunlarına
 Dayanıb nifrətlə lağ edirdilər.
 Onlar xəyallarda hər nə vardısa
 O müdhiş qurğuya dağıdırıldılar.
 Cox uzun çəkmədi bu boş xülyalar,
 Tanrıının əmriylə qətiyyət və güc –
 Yeni silah gəldi haqq qoşununa.
 İblis qurğusunu susdurmaq üçün
 Tanrı elə qüdrət göndərdi ona,
 Ağıl dərk eləməz bu üstünlüyü!
 Odur ki hər şeyi atıb bir yana,
 Mələklər şimşəktək yararaq Goyū,
 Çaparaq tutdular ətraf dağları
 (düzləri dağlarla əvəzləməyi
 Goydən mənimsəyib Yer torpaqları).
 Tutub zirvəsindən silkələyərək
 Kökündən qoparıb dağları onlar,



Meşəli, bulaqlı, daşlı, ağaçlı,
Düşmənin üstünə finldatdilar.
Görüncə dağları başıaşağı
Göylərdə mayallaq aşib da gəllr;
Üç cərgə düzülmüş mənhus qurğunun
Üstünə bir ucdn uçub-tökülür –
Təkçə qurğular yox, ümidləri də
Bir anda dəfn oldu qiyamçıların.
Sonra özlərinə yetişdi sırə,
Bir ucdn dağ, təpə, qayalı laylar
Zülmətə büründü Gøyü bu ara,
Məhv oldu altında bir çox alaylar.
Silahlar gətirdi dərd dərd üstünə;
Cana yeriyinçə, cismi kəsinçə
əzablı ağnlar verdi düşmənə.
Onlar çırpinirdi zülmədən çıxa,
Sixirdi əzabin həbsxanası.
Əslində, onlar da nur Ruhu idı,
Amma günahlara batan ziyasi
əsil-nəcabəti qaralamışdı.
Bu zaman onlar da lap bizim kimi
Döyüşdə əl atdı yaxın dağlara.
Qoparıb dağları hər iki tərəf
Döyüş meydانına səpdi bu ara.
Cəhənnəm səsləri bir əyləncədl
Müqayisə etsək əgər bu cəngi.
Döyüşlər dağların örtüyü altda
yeraltı dünyada gedirdi, sanki.
Fəlakət fəlakət üstə gəlirdi,
sanki, Goy índice dağılacaqdı.
Yaxşı ki, sarsılmaz səltənətindən
Ata-Haqq vaxtında bu cəngə baxdı.
Hər şeyi vaxtında götür-qoy etdi,
Üz tutub səsləndi Oğlu Məsihə.
Onu bürüyərək Öz Qüdrətinə,
İntiqam almağı etdi nəsihət:

– Mənim şərəfimin İlahi Nuru,
 Ey Sevgili Oğul, Mənim Qürurum!
 Görünməz Tanrıının görünən üzü;
 Əllərin həll edir qərarlanmı,
 Ey Göydə ikinci Qüdrət Yiyəsi!
 Göylər zamanıyla iki gün ötdü,
 Susmadı ruhların qəddar döyüşü;
 Mixail və bizim haqq ordumuzun
 Düşmən üzərinə cəza yürüşü.
 Elə qüvvələrdi üz-üzə gələn,
 Bərabər yaranmış biri-birinə;
 Fərqləri günahla ölçülür ancaq,
 Ötsə neçə əsr, neçə qərinə
 Tükənən deyildir onların gücü.
 Amma əbəs yerə. Üzücü dava
 Onlarda sağılmaz izlər buraxdı;
 O gündən ki onlar silahı qoyub
 dağları götürüb döyüşə çıxdı,
 vəhşilik bürüdü Gøyün üzünü.
 Məhvə sürükləndi bütün Kainat;
 İki gün aradan ölübdü, heyhat,
 Bu gün üçüncü gün – Sənin günündür!
 Dözüb bu günəcən gözlədim ki, Sən,
 Bu cəngə şərəflə bir son verəsən.
 Qırğının qarşısın tək Sən alarsan,
 Səndə Mənim gücüm, mərhəmətimdi.
 Sənin Qüdrətini bütün Gøy Üzü
 və bütün Cəhənnəm tanırın indi.
 Bu miskin qiyməti elə yönəltdim,
 Sən aça biləsən əsl üzünü;
 Sən bir Məsih kimi, bir varis klımı
 Qayda və qanunla göstər özünü.
 Atandan aldığın bu qüvvət ilə
 Sən cəng arabasın elə yönəlt ki,
 Sütunu laxlasın Uca Göylərin.
 Silahlar Sənidir, götür, əlbət ki,



Silahlan şimşəklə, ildinm-oxla,
Qüvvətli belinə qılınc da bağla!
Ən dərin boşluğ'a, heçliyə laylıq
eybəcər zülməti qov Göydən kənar –
Özləri seçərlər zülmü, zilləti
Tannıni, Məsihi hər kim ki danar!

O dindi, Oğlunu şövqə gətirdi
Müqəddəs nurunun təntənəsiylə.
Hopdurdu canına o nuru Oğul
və cavab verdi O, öz pak səsliyə:

– Göylər Taxt-tacının Sultanı Ata!
Birinci, Müqəddəs, Əlçatmaz, Ulu!
Oğluna əbədi tərif söyləmək
Həmişə qəlbinin istəyi olub.
Eynən də Səni Mən mədh eləməkçün
Həmişə duyuram titrəyir içim.
Sənin mərhəmətin, sənin şəfqətin
Mənə buyurur ki, Sənin hökmünü
Oğultək yerinə yetirəm qəti.
İlahi iradə hər şeydən bu gün
Mənimcün ucadi – bu, mənim haqqım.
Bu şahlıq mənsəbi, bu hakimliyət
Sənin ənamındır – Mənim dayağım;
Hər nə verilmişsə qəbuldur, əlbət.
Sonda Sən Hər Şeydə var olan zaman
Mən – Səndə, Hər Şey də Məndə olacaq –
Sənin sevdiklərin, sözsüz ki, o vaxt
Haqqın təcəllasın Məndə tapacaq.
Sənə kinliləri sevmərəm ancaq!
Mən öz varlığımı mərhəmətinlə,
Həm də qəzəbinlə bürüyəcəyəm;
Sənin silahınıla bu Goy Üzündən
Üşyançı Ruhlan kürüyəcəyəm.
Onları üzəcək qəm yuvalan,

Zülmət zəncirləri haldan salacaq.
 Canlarını didən ölümsüz qurdalar
 Onlara əbədi yoldaş olacaq.
 Çünkü itaətə dönükdü onlar,
 Uca səadətə dönükdü onlar.
 Günahkar ordunu Göydən rədd edən
 Möminlər yiğisar Müqəddəs Dağa;
 Başda Mən olmaqla o zaman qəlbən
 Şükür-səna edib, zikr oxumağa,
 Səni tərifləyib alqışlamağa,
 Yiğisar Möminlər Müqəddəs Dağa!
 Beləcə, söykənib şah əsasına
 Oğul nitq elədi Taxtdan enərək.
 Artıq o müqəddəs üçüncü günün
 Açıldı dan yeri al bürünərək.
 Alovlar içindən firtına kimi
 Ötüşdü Tarının Cəng Arabası;
 Təkərlər gücünə ötüşmədi, yox,
 Onu aparırdı Ruhun havası.
 Müşayiət olurdu dörd tərəfindən
 Dördüzlü Heruvim Mələkləriylə;
 Onların bədəni gözlə doluydu,
 Hətta qarındlari, lələkləriylə
 Baxırdı sayışan ulduzlar kimi.
 Berill sağanaqlı təkərləriylə
 Onlar alovları parçalayırdı.
 Başları üstündə Heruvimlərin
 Büllurdan bir qübbə nur calayırdı.
 Göylərə bənzəyən bir qübbə idi –
 Tağ-tavanı vardi sapfirdən onun.
 Ənbər qoxuyurdu burada, sanki,
 yağılı rəngləri göy qurşağının.
 Məsih başda idi, durmuşdu şəstlə,
 Üstündə hər cürə yaraq-yasağı,
 İlahi əsəri – Urim zirehi.
 Zəfərsə yenə də tutmuşdu sağı,



qartal qanadlan öpürdü mehi;
Belində azman bir kaman var idi,
Üçdış ildinmlar – oxqabısında.
Alov qaynayırdı dörd bir tərəfdə,
Odlu qıgilcımlar firtinasından
tüstü dikəldirdi hey pərdə-pərdə,
yandırın buludlar uçusurdular.
Onu on minlərcə, bəlkə, daha çox
Müqəddəs varlıqlar ötürürdülər.
Bu yürüş haqqında öz nurlanyla
Hər tərəfə xəbər yetirirdilər.
Düz iyirmi min cəng arabası –
On mini sol yanda, on mini sağda,
Onunla yanaşı sürüüb gedirdi
(əlimdə məlumat vardır bu haqda).
Beləcə, Heruvim qanadlarıyla
İlhama gələrək Oğul uçurdu.
Hərdən pəncəstiyə büssür qübbəyə
Toxunub hər yana işiq saçırı.
Bızım qoşun oldu Onu ilk görən,
Elə ki Məsihin azman bayraqı
Çillədi nurunu ucalıqlardan –
Dındı ürəklərin sevinc növraqı.
Onun gəlişinə bir işarəydi
Mələklər daşıyan həmin o bayraq.
Hər ikəl cınahdan döyüşçüləri
O bayraq altına çəkləb yiğaraq,
Qüdrətli Başçıya təhvıl verərək
Ordunu cəm etdi Mixail Mələk.
Qüdrətdən açıldı Oğulun yolu,
Hökm etdi dağlara, dönsün yerinə.
Dağlar itaətlə qayıtdı geri,
Göy də döndü, sanki, öz çənbərinə;
Təzədən düzlərin, təpəliklərin,
Açıb gülümsündü çıçaklıkları.

Bütün sadalanan bu möcüzələr
 Baş verdi düşmənin gözü önündə.
 İnadla dirəniş etdilər yenə,
 Ağilsız intiqam cəhdini bu gündə,
 bəlkə də, baş tutdu fikirləşdilər,
 təzədən yiğisib və birləşdilər.
 İnanmaq olmur ki, bu qədər, görən,
 Korlanmaq olarmı Goy Ruhlarına?
 Nə cür işarə də görünə Goydə,
 Bu lovğa dönüklər inanmaz ona.
 Hansı möcüzənin gücü çatar ki,
 Təsir edə bilsin daş üzəklərə?
 O şey ki onları ağilsızlıqdan
 Çəkindirməliydi – amma boş yerə
 Onları ikiqat rəhmsiz etdi.
 Məqamını görüb Tanrı Oğlunun
 Düşmən paxılıqlıdan alışdı, pörtdü;
 onların tamahı böyükdü amma,
 Məğrur durmuşdular döyüş öncəsi;
 Atanı, Oğulu yenməyin yolu
 Döyüş deyilsə də, qoy lap incəsi
 Hiylə, məkr olsun – istək bu idi.
 Yox, əgər bu da baş tutmasa, onda
 Dünyanın sonuncu firtinasında
 Qırılıb məhv olmaq bir nəfər kimi.
 Beləcə rədd edib geri durmağı
 və utanc gətirən qaçqın olmağı,
 Getdi qiyamçılar sonuncu cəngə.
 Görüb onlardakı bu boş inadı,
 Yığdı cinahlara Öz ordusunu,
 Səsləndi beləcə Tanrı Övladı:

– Siz, ey Müqəddəslər! Siz, ey Mələklər!
 Yenə də nizamlı, sıralı durun.
 Qalın yerinizdə silahınızla,
 Döyüşdən yayının, aralı durun!



Razidir Yaradan zəhmətinizdən –
Haqq işi uğrunda, Tann yolunda
Çalınan şərəfil zəfərinizdən.
Amma bu lənətlil ordunun işi
Başqa cəza ilə yetəcək sona.
İntiqamçı yalnız Tann özüdür,
Ya da O kəsdir ki, buyrulmuş Ona.
Onlann cəzası nə böyük sayla,
Nə böyük çoxluqla verilməyəcək.
Sakitcə dayanıb baxın ki, Məndən
Tannın qəzəbi necə keçəcək,
necə yönələcək kafirlər üstə.
Yox, siza yox – Mənə nifrat eləyir,
Paxılıq eləyir bu azğın dəstə.
Çünki bu Göylərdə Atam əbədi,
Şərəfi, Qüvvəni və Səltənəti
Qorumaq işini və hökməni
Mənə – Öz Oğluna etilməd etmiş.
Tale qoy onlann dayağı olsun,
Yəni bilmirlərmi işləri bitmiş?..
Onlar gücü seçdi, zoru seçdilər,
Odur ki aralı durdu ləyaqət.
Kim ki kölgəsinə aldı onları,
Dönbə etmədlər Ona itaat.
Gücmüz qoy xitam versin bu işə,
Mən özgə mükafat gətirməmişəm!

Sözünü bitirdi, dəyişdi üzü,
Elə qorxunc oldu, O elə qəddar,
Baxanın titrəyib əsirdi dizi,
Cəza Yiyəsində nə ki qəzəb var,
Hamısı dolmuşdu Onun canına.
Və O yön tutmuşdu düşmənə san.
Üstü ulduz dolu nur qanadlan
dörd Heruvim Mələk endirən kimi
hər yana zülmət bir kölgə yeridi.

Hər cəng arabası tərpənən zaman
 Göyü gurultulu bir səs bürdü:
 Sanki, sel gəlirdi, ya saysız qoşun.
 Kafirlər üstünə zülmət gecətək
 Elə çapırdı ki, Göyün Üzündə
 Tək Tanrı Taxtından başqa nə varsa
 Əsdi Empireydə təkər səsindən.
 Düşmən qoşununun cərgələrinə
 Tufantək kükrəyib dərhal çatdı O.
 On min ildirimi göz qırpmında
 Onların üstünə firıldatdı O.
 İtdi mətanəti, mərdliyi dərhal,
 Bir heyrət, bir qorxu sardı düşməni,
 Kəsib dirənişi, atıb silahi,
 Biabırcasına çökdürlər yəni.
 Oğul ayaqladı dəbilqələri,
 Ötüşdü silahlar, qalxanlar üstdən;
 Üzüqoylu düşmüş sərkərdələrin
 başları üstündən adladı qəsdən.
 Həm də ki Məsihin keşiyin çəkən
 Dağların altında əzilməməyi
 Bu an arzu edən Serafimlərin
 İgidlər igidi neçə Mələyi
 Qaldı ayaqları altında Onun.
 Göyləri bürüyən ox buludları
 deşib yandırırdı bir-bir onları.
 Bədəni, qanadı gözlərlə dolu,
 Canlı təkərindən belə göz baxan
 Dördüzlü Heruvim Mələkləriydi,
 Onları tutmuşdu hər yandan oxa.
 Gözlər əfəndisi Yeganə Ruhdu;
 Hər göz bir düşmənə bir ox atırdı.
 Yandırıb-yaxırıdı lənətliləri,
 Onların canını oda tuturdu.
 Oğulsə Özünün güc-qüvvəsinin
 işə salmamışdı heç yarısını;



Hələ saxlamışdı ildinmlən,
Bu bədbəxt Ruhlann tam sırasını
Qınb məhv eləmək istəmirdi O;
Qovmaq istəyirdi Göylərdən amma.
Qaldınb yerlərdən yixilmişən,
Qorxub bir-birinə sıxılmışları,
Keçə balasıtək titrəyənləri
Dağlayıb oduyla O, şimşəklərin
Büllur dıvarına sıxdı Göylərin:
Ordasa açmışdı ağızını zülmət,
Dərin uçurumlar saçırı dəhşət.
Qaçaraq qurtulmaq istəyənləri
Çulğayırdı dərdin daha betəri.
Qaranlıq yarganın kənarlarından
Atırdı özünü onlar bu zaman.
Dərhal da onların arxalarıyca
Bir qəzəb yağırdı od saça-saça.

Cəhənnəm dirlədi bu gurultunu,
Baxdı Göt Üzündən yağanlara o.
Titrəyib qaçardı, amma ki, heyhat,
Əbədi məhkumdu yargılara o.
Doqquz gün töküldü düşmənlər Göydən,
Həyəcan içində Xaos inlədi;
Vəhşi haqsızlığı onqat çoxaldı.
Hər şeyin üstünü məhv olmaq kimi
Ağır bir təhlükə qorxusu aldı;
Sayları hədsizdi çünki onların...
Açıq cəhəngini yumdu Cəhənnəm,
Beləcə çeynənib uduldu onlar.
Bu məkan layiqdi günahkarlara,
Heenna əzabı və sönməz odlar!

Qurtulub əlindən qlyamçıların
Göylər şadyanalıq etdi təzədən.
Təzədən qapandı büllur dıvarlar,

Yarğanların ağızı örtüldü həmən.
 Düşməni əzərək Yeganə Qalib
 Zəfərlə döndərdi cəng arabasın.
 Bu şərəfli işi sakit izləyən
 Müqəddəs ordunun hər bir sırası
 Yaşıl palmaların kölgəliyilə
 Şadlıq edə-edə döndü geriyə.
 Qalib Hökmədarın şənini Goyə
 Yaydı Mələklərin ahəngdar xoru.
 Hər yandan təriflər yağırdı Ona,
 Yağlıqca artırdı Göylərin nuru.
 Uçaraq keçdi O, Göylər uzunu
 Alqışlar içində və təntənədə;
 Ucalar ucası Müqəddəs Taxta –
 Qadir Haqqə sanı – nur Səltənətə.
 Qayıtdı yerinə Göylər Hakimi
 Şərəfin parlayan işığı kimi.
 Mən Sənin arzunun müqabilində
 Göylərin işini Yerlər dilində
 Sənə söyləməyə cəhd eləyirkən
 Onu deyirdim ki, yəni adamlar
 Hardan bilərdilər, Goy civarında
 Məlek Xanlarının aralarında
 Böyük davalar var, çəkişmələr var.
 Kürünüb atılan dönüklər haqda
 sənə yetərinçə bilgi verdim mən.
 Sənin ölümünə susamış həmin
 İblisin tək bircə qəsdi var indi –
 Səni itaətdən çəkindirərək,
 Ona qismət olmuş əbədi zülmü
 əzablı taleyi səninlə bölmək.
 O fərəh duyardı əgər ki səni
 İztirab toruna sala bilsəydi;
 Bu yolla Tanrınu təhqir edərək
 Yenilmək öcünü ala bilsəydi.
 Hiyləgər fəndinə aldanma onun,



Səndən zəif olan öz qadınıni
Xəbərdar elə ki, itaətsizlik
Hansi bəlalara salar insani.
Möhkəm də dayana bilərdi onlar,
Amma ki çökdülər. Unutma yəni,
Gözlə, aşmayasan yasaq həddini!

YEDDİNÇİ KİTAB

MƏZMUN

Adəmin xahişi ilə Rafail dünyanın necə və nədən ötrü yarandığını hekayət edir. İblisin və onun Mələklərinin məğlubiyyətindən sonra Tanrı Öz iradəsini bəyan eləyir: başqa bir dünya yaratmaq və onu başqa varlıqlarla məskunlaşdırmaq. O, Mələklərin müşayiəti ilə Öz Oğlunu şərəfi göndərir. Yaradıcılıq zəhməti altı gün çəkir. Mələklər Yaradanın əl işini və Göylərə dönüşünü himnlərdə mədh edirlər.

Göylərdən yanına en, Uraniya!
 Doğrudanmı, sənin belədir adın?
 Qalxdım da Olimpə, İlhamə gəldim,
 Sehrlı səsindən mən qanadlandım;
 Peqas ucalarda süzərək uçdu.
 İndi mənim üçün çağırmaq xoşdu
 Sənin adını yox – mahiyyətini.
 Sən o doqquz Daşa aid deyilsən,
 Sən ömür sümürsən, olmursan yəni
 Olimpin şirimsiz ucalığında.
 Amma ki dağlar heç yaranmamışdı,
 Çaylar, bulaqlar heç yaranmamışdı,
 Sən idin əbədi Müdriklik ilə
 Bacınla danışıb söhbət aparan.
 Sən himn oxuyurdun onunla birgə
 Tanrı surətinin önündə hər an;
 Səmavi avazla əsir edərək
 Onun diqqətini, duyğularını.
 Sənin ucaltdığın o yer qonağı
 Cəsarət eləyib Götürənəyi
 Keçərək, Empirey havası ilə
 Nəfəs almağa da nail olmuşdu,
 Həmin havanı da sən yumşaltmışdin.



İndisə eləcə, zərər vermədən,
Doğma mühitimə gəl endir məni –
Sən elə endir ki, qoy yixilmayım
Yüyənsiz, qanadlı atımdan yənl.
Qoy mən yixilmayım Aley düzündə
Bir zaman yixilmiş Bellerofontək
(düzdür, çox ucadan düşməmişdi o).
Yəni ki qəfildən və bürdəyərək,
Məni addımlanınm çasdırmasın qoy.
Yansı qalıbdı mədh etməyimin,
Günün tamaşası çox çatın olan
Yerlərdə olacaq mənim əməyim.
Mən Yerdə, burdaca durub qəsdinə,
Tərpənməz ulduzlar qütbü üstünə
Uçub dikəlməyə cürət etmədən
Ölüm səsiylə də oxuya billəm.
Səsim tutulmayıb, lal olmamışam,
Amma qara günə, qara günəcən
Yaşamaq qismətim olubdu mənim.
Mən yaman dillərlə məhv oldum, əcəb.
Zülmətdə süründüm – təhlükələrdə,
Tənhalıq içində. Amma ki... bir də
Mən tənha deyilləm heç də büsbütün:
Gecələr, ya da ki al şəfaqlərdə
mənə baş çəkirsən həmişə, hər gün.
Gəl mənim nəgməmə təpər ver, təpər,
Axtar, Uraniya, lap az da olsa,
Mənimcün laylıqli dinləyicilər!
Vakxin, həm də onun yoldaşlarının
Vəhşi səslərinə lənətlər dilə.
O azığın dəstənin nəriltilərin
Qovla uzaqlara, qovla, yox elə.
Onlar Frakiya nəğməkarını
Radopi dağında parçalamışlar.
Ona heyrət dolu səssizlik içrə
Qulaq kəsillirkən meşələr, daşlar,

Vəhşi hay-harayı həmin dəstənin
 Batırıldı səsini o ahəstənin.
 Qurtara bilmədi oğlunu Muza.
 Səndən kömək umub diləyənlərin
 Heç zaman, heç zaman üzəmə imdadın.
 Onlar bir kabusdur, sən – Göt övladı.
 Söylə, ey ilahə, nə baş verdi ki,
 Mehriban Rafail qorxunc misalla
 Xəbərdarlıq etdi Adəmə belə?
 Dönük talevitək yaman, pis halla
 Tanış elədi ki, düşməsin felə.
 Eynən belə cəza tapmasın onu –
 Onu, həm də onun sələflərini.
 Qadağan olunmuş mevvədən əgər
 Baxmayıb heç nəyə dadarsa yəni.
 Dadlı təamların gur çeşidində
 Bu əmri yerinə yetirmək asan,
 Ehtiyac da yoxdu onu pozasan.

Adəm və qadını gəldi heyrətə –
 Uca və əlçatmadı işlər barədə
 Dinləyib susdular nəfəs çəkmədən;
 Göylərdə – Tanrıya yaxında gedən
 Qızğın davallardan, düşməncilikdən
 Dəhşətə gəldilər özlüklerində.
 Xeyrə uyuşmayan düşmən əməli
 sahilə çirpişən dalgalar kimi
 geriyə dönərək o an, deməli,
 onu doğuranın, göz qırpmında,
 düşdü öz üstünə dərd-qubar kimi.
 Adəmin hələlik günahsız qəlbini
 Riqqətə gəlmışdı Göt sırlarından.
 Tanımaq istədi həndəvərini
 O daha yaxından, daha dərindən;
 Bilmək istəyirdi bu Yerə, Götə,
 Necə bələd olmaq olar, görəsən?



Necə yaranıblar? Nə üçün? Niyə?
Dünya görünürmü – baxıb görəsən?
Adəmin özünü dərk etməsindən
əvvəl bu Ədəmdə, ondan kənardə
nələr baş vermişdi, görəsən axı?
Necə ki susuzun içində yanğı
Sönürsa, su içsə sərin kuzadən;
Amma ki görünce su şımağını
Dönbüb İcmək İstər bır də təzədən –
Eləcə bizim də Ulu Əcdadın
Göylər Elçisinə yönəldi sözü:

– Sən gizli və böyük sırları açdın;
Bunları bilmirdi heç vaxt Yer üzü.
Göylər müjdəcisi, Tanrı hökmüylə
Xəbərdarlıq üçün zühur etmişən.
Bizi haqlayası o fəlakətin
Qurtuluş yolunu sən öyrətmisən –
Hansı ki fəhmlə bilməzdilə insan.
Əbədi borclu uq bız Xeylrxaha,
Qəbul eləyərək bu nəsihati,
Onu təsdiqləyib andla bir daha
Təntənəli halda bildirrik qəti:
Biz Onun o Uca İradəsinə
Sədaqət göstərlib olmanın ası.
Varlığın mənasın bunda görürük.
Şüurun bizlərlə qabaqlaması
Onun o müqəddəs qəran ilə
Bizim xeyrimizə işləyəcəkdir;
Bunları sən bize yetirdin bir-bir.
Bir başqa işə də, iltifat eylə,
Sən öz biliyinlə aydınlıq gətir:
Hərəkət eləyən saysız işicla
Bəzənmiş, görünən bu Göy qübbəsi,
necə yaranıbdı bunca uzaqda?
Bu gözəl dünyaya hava kütləsi

necə yayılıbdı, söylə bu haqda.
 İlkin başlangıcın yaranmasını
 Qaranlıq Xaosun bir bucağında,
 Nə üçün bunca gec istədi Tanrı
 Özünün müqəddəs aramgahında?
 Nə zaman başladı O yaratmağa?
 Tezliklə bitdimi bu iş, görəsən?
 Mən Tanrı sərrinə can atmırıam, yox,
 Diləyim budur ki, cavab verəsən,
 Sənin hekayətin sayəsində mən
 Nə qədər çox bilsəm Onun barədə,
 O qədər çox olar duam, alqışım!
 Hələ ki Göylərdə günəş alışır,
 Hələ sonuna var yaşınan günün.
 Sənin dodağından qopan danışıq,
 Yəni kəramətli o səsin, ünün
 Günəşi yolundan ləngidə bilər;
 O da maraqlanar, yəqin, özünüñ
 əzəli yaranıb, görən, nə təhər.
 Biçimsiz zülmətdən bütün Təbiət
 Necə yaranıbdır – bilmək istəyər.
 Ay ilə birlikdə Axşam Ulduzu
 Qoşulmaq istəsə söhbətimizə,
 Susmuş Gecə boyu dinişə Yuxu,
 Sonra şirin-şirin girişsə biziə,
 Gözəl nəğmələrin yetməmiş sonu
 Sübhəcən yaxına qoymaŋ onu!

O, Uca qonaqdan nə sormuşdusa,
 Belə cavabladı Haqq üzlü Mələk:
 – Sənin bu ikinci xahişini də
 Necə var yerinə yetirəm gərək.
 Hansı dil, de, hansı Serafim sözü,
 Qadirdi bu işi təsvir etməyə?
 Yaradanın işi elə ucadır,
 Qiymət vermək olmur belə əməyə.



Bu haqda anlayış yerleşməz, yəqin,
insan qəlbi adlı adı nəsnəyə.
Uca Yaradanın şənlin artıran
Nəyi qadırsənsə mənilimsəməyə
Şənin rifahına nur salsın deyə,
Gizli qalmamalı qavrayışından.
Mənə Ucalardan hökm olunubdur:
Güçün daxılındə sərhədlər boyu
Yönsüz həvəslərin saxla öňünü.
Sərhədi adlama, arzulama da
gizli sırlar haqda günün bir günü.
O şey ki alddır O Uca Haqqı,
Görünməz zülmətə elə bürünüb,
Heç zaman bir kimsə bilməz bu haqda.
Həmin o sırlardən Gøyün və Yerin
Bütün canlıları qalar uzaqda.
Buna baxmayaraq, Tann çox şeyi
Şənə məhrəm billib, agah eləyləb.
Amma bilgilər də qılda klimidir –
Klimlər qədərindən artıq ki yeyilb,
Yəni ki ağlını artıq yükləyib,
İmtina eləylə ağıl o yükdən.
Zıyanlı bilgidən ruha zülm enər,
Müdrilik çevrilər dəliliklərə;
Üfunətdi külək qıdaya dönər.
Agah ol! Lüsifer devrilən zaman
(Şən onu, Mələklər arasındaca
Göylərdə nuruya seçilə bilən;
Bütün ulduzlardan parlaq nur saçan,
O Ruhu həmişə adlandır belə),
Özünün ordusu, alaylanylə
keçib sonsuzluğu odlar içində
birbaşa gömüldü Cəhənnəmlərə.
Müqəddəs Ordunun önündə Oğul
Zəfərlə qayıtdı getdiyi yerdə.
Baxdı səltənətin ucalığından

Qadir Ata-Tanrı belədən-belə.
 Gürühu sözərək bir xeyli ordan
 Sevimli oğluna səsləndi belə:
 – Arzu-diləyində yanıldı paxıl,
 Sandı ki, qaldırsa kimi ayağa,
 Qiyam günü döner ona dayağa;
 Alınmaz, bakırə bir Səltənəti
 Saysız bir orduyla çökdürlər qəti.
 Çoxu şirniklənib batdı günaha,
 Onlara Göylərdə yer yoxdur daha.
 Amma görürəm ki, sadıq olanlar
 Ruhlar arasında hələ də çox var.
 Kifayət qədərdi Empirey əhli,
 İdarə edirlər Göylər yurdunu.
 Müqəddəs məbədə axıb gələnlər
 Dua-sənə ilə mədh edir onu;
 Qorunur adətlər və ənənələr.
 Düşmən qoy fəxr edib lovğalanmasın,
 Guya ki, xaraba qoyub göyləri.
 Mən çox itirmişəm savaşda, guya,
 Düzdür, tələfatın görünür yeri –
 Nədir tələf olan? Yalnız o özü!
 Onu bu cür yıxdı öz iradəsi.
 Yeni dünya haqda, düşündüm, düzü,
 Onu Yer üzündə yaradam gərək.
 Mən İnsan nəslindən saysız-hesabsız
 Nəsillər xəlq edəm orada gərək.
 Ömür tarixçəsi təyin eyləyəm
 Xidmətinə görə dikələnlərə.
 Empireydən kənar qoy olsun onlar,
 Yer Goyə qovuşsun, Goy isə Yerə.
 Sülhün, səadətin sonu olmasın
 Həmin qovuşuğa, birliyə görə.
 Ey Mələk Ordusu! Sərbəst yaşayın –
 Tapşırığım yoxdu sizlərə hələ.
 Sənsə, Mənim Oğlum, bu gün edirəm



Dünya yaratmağı Sənə həvalə!
Mən Sənə verirəm Öz Qüdrətimi,
Edirəm Ruhumu Sənə ərməğan.
Get, çək sərhədini Göylərlə Yerin,
İstədiyin boyda yaransın cahan.
Sonsuzluq dibsizdi, yoxdur fəzada
Nə ölçü, nə sərhəd, nə də ki bir hədd.
Varlığım tanımır heç yanda sərhəd,
Mən – Həqqəm, sonsuzluq Mənlə doludur;
Mənim mövcudluğun qayıdış yolu –
Özümün Özümə dönüş yoludur.
Hər yere yaymırəm firavanlığı,
Azadəm yaratmaq məsələsində.
Təsadüf, zərurət uzaqdı Məndən
və saysız-hesabsız talelər ki, var,
Mənim iradəmdən asılıdır!

Bu qüdrətli çıxış, bu Müqəddəs Söz,
Bir də ki İlahlı Oğul sevgisi;
Tərpətdi Zamanı hökmüylə Onun
və sürət götürdü Hərəkət özü.
Dərhal işə dönür Tann Kəlamı.
Bunu danışmaqcún insan dilliyə,
Yəni dərk etsin o, fanillyiə,
Geniş şərh etmədən deyildir mümkün.
Sevinc, təntənəylə qarşılıqlılar,
Eşitcək Göylərdə Tanrıının hökmün.
“Eşq olsun Tanrıyal – oxuyurduq biz, –
Eşq olsun gələcək insan nəslinə!
Sülhün səltənəti qucsun onlan!
Döñük Cəhənnəmin yetdi vəslinə,
Onu qovan kəsə min alqış olsun –
Haqq edib qovdu da Öz Surətindən,
Qovdu müqəddəsler məmləkətindən!
Alqış o kəsə ki, müdrikliliyə
Xeyirə çevirə bildi də şəri;

Dərhal əvəzinə o şər Ruhların
 Yaratmaq qərara aldı bəşəri –
 Zamandan zamana Tanrı nurunu,
 Ucalardan uca saymaqdan ötrü.
 Xeyir-duasını və şəfqətini
 Bütün aləmlərə yaymaqdan ötrü!”
 Bütün İyerarxiya oxurdu bunu,
 əsirdi nəğmənin şırin avazı.
 Böyük igidliklər törətmək üçün
 Bu vaxt Oğul gəldi – hər şeyə hazır.
 Başında çələngi – Tanrı nurundan,
 Qüdrət asılmışdı silah yerindən.
 Aqillik, Atanın sonsuz sevgisi
 Təcəlla etmişdi onda dərindən.
 Cəng arabasının yaxınlığında
 Uçan varlıqların yoxdu qədəri:
 Taxt-tacın, Ordunun, Hakimiyyətin
 Qanadlı Ruhları – Serafimləri,
 Uçan Mələkləri – Heruvimləri...
 Baş alıb İlahi cəbbəxanadan
 Gəlmışdı minlərcə cəng arabası;
 Hamısı qanadlı – hamısı hazır;
 Bir cüt misdən olan dağ arasında
 Onlar milyardlarla durmuş cərgəyə –
 Bir himə bənddilər təntənə günü
 Çıxbır yürüşlərə, qoşsunlar Göyə.
 İndi gedirdilər irəli sərbəst,
 Onlara içindən canverən Ruhlar
 Məsləhin ardışca can atıldılar.
 Göylərdə açıldı Haqq Kapıları
 Özünün nəğməli səsləri ilə.
 Açıldı ki, keçsin Qüdrət yiyəsi
 Uca Ruhu ilə, Sözləri ilə;
 Keçsin də qurmağa yeni dünyani.
 Durdu ruhanılər Göyün üzündə –
 dərin sonsuzluğun sahilindəcə.



Orda kimsəsizlik, bir vəhşi boşluq,
Dəryatək kükərəyən qaranlıq gecə.
Orda girdablann azman dalğası
Qalxır zülmətlərdən, dönür də geri;
Çırpılır Empirey sahillərinə,
Dəyişir qütbə mərkəzin yerl.

Yaradan səsləndi: – Coşqun dalğaları!
Və siz, ey girdablar, edin itaətl
Yetişibdi sonu sizin nifaqın!
Üzündə Haqq nuru, sonsuz əzəmət,
Onu Heruvimin şah qanadlan
apardı Xaosun burulğanına;
hələ xəlq olmamış aləmlər san –
və Xaos dirləyib, baş əydi Ona.
Göylərin nusaçan ruhaniləri
Axınla getdilər ardiyca Onun.
Getdillər görməyə möcüzəsini
aləmlər yaradan Tann Oğlunun.
Nusaçan təkərlər dayandı, budur,
Qızıl pərgənni aldı O ələ;
Ciddi hardan keçir hər bir hüdudu
Yaratdıqlannın Kalnat ilə.
Mərkəzə sancaraq iti ucunu,
Pərgən hərlədi zülmət boyunca.
– Yayıl, bu yerlərdə var ol, ey aləm,
Sənin hüdudlann çəkildi buncal!

Tann yaratmışdı Yeri biçimsiz,
Biçimsiz qurmuşdu Göyün üzünü.
Sonsuzluq doluydu qaranlıq ilə,
Amma Tann Ruhu həyat izini
Saldı qanadiyla sulann üstə.
Verdi girdaba da qüvvə, istilik.
Doldurdu dibini uçurumlann,
Yaratdı dərində qapqara illik,

Yəni ki Cəhənnəm maddələri,
 Soyuq varlıqların əkslikləri
 Çökdü özəyinə yeni aləmin.
 Yerbəyer elədi sonra hər şeyi
 və hava üfürdü aralıqlara –
 Tam dolub yetişdi Yerin ülgüsü.
 Və Yer asılaraq öz mərkəzindən
 Öz tarazlığını saxladı özü.

– Qoy işıq yaransın! – dedi Uca Haqq
 və efir işığı – ilkin, əzəli,
 Parlayıb sözüldü sonsuzluqlardan;
 cövhəri dumdur, nurlar gözəli
 yararaq havanın qaranlığını,
 şəfəq topasıtək yuvarlanaraq
 sıx bulud çadırını gizlətdi onu;
 hələ ki yox idi günəşdən soraq.
 Baxıb xoşu gəldi həmin işıqdan,
 Yaradan ayırdı zülmətdən onu.
 Gündüz adı verdi ona eləcə,
 Həm də qaranlığa ad qoydu – Gecə.
 Axşam, səhər oldu və oldu İlk Gün,
 Heç də ötüşmədi o təntənəsiz.
 Şərqdən doğan işıq gözəl, qənirsiz,
 Görününcü Göydə, Empirey xoru
 Nəğmə söyləyərək bu xoş uğuru,
 Yəni Yerin, Göyüñ yaranmasının
 Birinci gününü mədh elədilər.
 Qızıl arfalarda bütün Mələklər
 Bu gözəl məqamı təriflədilər.
 Təriflər dedilər Yaradan üçün:
 Axşam, səhər oldu və oldu İlk Gün.

Və Tanrı söylədi: – Sular içində
 Qoy bərklik yaransın və iki yerə
 ayırsın onları! – bərklik yarandı.



Və onun əzəli təmiz, bakirə
Şəffaf hava idi, Kainat boyu
Uzaq hüdudlara sən uzandı;
Uca və aşağı suları bölən
Kainat möhkəm bir qübbə qazandı.
Sanki, Kainatla yaranmış Yerl
Sularda gətirdi O, bir araya.
Aramla axışdı bühlür ləpələr,
Yarandı biçimli, azman bir dərya.
Bu təzə aləmin qonşuluğundan
O çəkdi uzağa coşqun Xaosu.
Məhv ola bilərdi yoxsa heç nədən
Təzəcə yaranan bu hava, bu su.
Tann bu bərkliyə Gök adı verdi,
Gördü ki, yaxşıdır və xoşu gəldi.
Bu vaxt Mələklərin Uca Tanrıya
Təriflərlə dolu alqışı gəldi.
Yenə axşam oldu və səhər oldu,
Beləcə, İkinci Gün də doğuldu.

Artıq quruluşu var idi Yerin.
Amma bətnədəki bir döl sağayı
onu öz içini sular almışdı.
Sahilsiz okean girdə səthini
yuduqca, boşalıb o yumşalmışdı.
İliq rütubətli qıdalar ilə
Onu içirdirdi büküb sevgiyə.
Həpdururdu ona həyat şirəsi
Hər şeyin Anası döl tutsun deyə.
Və Tann söylədi: – Gəlsin bir yerə,
Cəm olsun Göylərdə nə qədər su var!
Qoy quru yaransın! – və elə o an
Coşub çalxalandı sonsuz okean;
Onun nəhayətsiz girdablanndan
dağlar dikəllincə yanıldı su da;
Çılpaq zırvelərin itl ucları

toxundu Göylərə, dəydi buluda.
 Neçə ki təpələr qalxdı Göylərə,
 Eləcə yarganlar çökdü, genəldi –
 Açılan məcranın geniş qoynuna
 Sular hər tərəfdən töküldü, gəldi.
 Sular quru yerin hündürlüyündən
 Sürətlə can atdı dərinliklərə.
 Tozda damla necə yuvarlanırsa,
 Eləcə yol aldı ən dərin yerə.
 Bəzən də sürətdən büssür divartək
 Dikəldi bir anlıq, bərq vurdu, qalxdı.
 Bir dirək şəklini aldı bəzən də,
 Uca sildirimdən aşağı axdı.
 Suyun bu sürəti, istiqaməti
 Tanrıının hökmüylə yön almış idi.
 Döyüş şeypurları səslənən zaman
 Beləcə can atır ordu bayraqa
 (Artıq ordu haqda sən eşitmisən).
 Necə ki teylənir hər qopan dalğa,
 Aşır sildirimdən düzəngahlara,
 Sonra da sakitcə yayxanıb gedir.
 Onun qarşısını nə dağlar kəsir,
 Nə də ki qayalar bir təsir edir.
 Torpağın üstündən, altından axıb
 İlantək qırılır nəm vadilərdə.
 Özünə lillikdə yataq düzəldir,
 Məcraya çevrilir həmin o yer də;
 Neçə ki Tanrıının qərarı ilə
 Quruya dönməyə lüzumu yoxdu,
 Orda bu günəcən çaylar çağlayır.
 Bütün sularısa öz ağuşunda
 Quru qucaqlayır, torpaq saxlayır.
 Yaradan quruya Yer adı verdi,
 Böyük hövzələrə Dəniz söylədi.
 Görünçə yaxşıdır yaratdıqları,
 Tanrı bəyan etdi yeni qərarı:



– Bu Torpaq qoy yaşıl otlar bitirsin,
Toxum verən hər cür dənli bitkilər,
Meyvə ağacları, kollar yetirsin;
Qoy öz növlərtylə artsın, çoxalsın!
Və belə də oldu. Bu vaxta kimli
Görkəmsiz uyuyan çılpaq Torpağın
Yaşila büründü sinəsi o an.
Cürbəcür çıçayı, gözəl yarpağı
Süsənib hər yana xoş ətir yayan
Bitkilər cürcərdi Yerdə bu zaman.
Torpağa baxanda könül uyudu;
Yüklü tənəkkəri salxımlar yıldı.
Şişib yumurlandı zoğlarda kudu,
Sünbüllər tarlada ordutək qalxdı.
Qamətli ağaclar, yosmaca kollar
Rəqs edilmiş kimli qalxbıb dikəldi.
Bir anda yük tutdu budaqlar, qollar,
Bolluca-bolluca məhsulu gəldi.
Meşələr çələngtək dağları sardı,
Ucaboy ağaclar bitdi o ki var.
Düzləri büründü six pöhrəlliklər,
Basdı sahilləri cavanca kollar.
Yer də Göylər kimli ilahillərçün
döndü ehtiramlı bir məbadgaha.
O çəkdi özünə ölümsüzləri,
Gələn istəyirdi gəlsin bir daha.
Hələ Yerə yağış göndərməsə də,
Əkinçi İnsanı yaratmasa da,
Tannın gözündən qaçmadı amma
Rütubət çöllərdən buglanan sudan
Qurunu bürüyən şəh çiləntisi;
Torpaqda təzəcə yaranmışlanın
Bundan qidalanıb cilvələnməsi.
Tann gördü bunu və xoşu gəldi.
Yenə axşam oldu və səhər oldu,
Beləcə Üçüncü Gün də doğuldu.

Uca Haqq söylədi: – Yanar məşəllər
 Bürüsün Göyləri qoy indən belə!
 Günü, ili, fəsli bildirsin onlar,
 Ayırsın gündüzü qoy gecə ilə!
 Yanaraq nur saçış Göyün üzündən
 Həm də işiqlatsın Yer kürəsini!
 Mənim qərarımla görsün işini!
 Və belə də oldu. Göyün üzündə
 İki böyük məşəl yaratdı Tanrı;
 İnsanın xeyrinə yaxdı onları –
 Birini xeyli gur – gündüzlər üçün,
 O birini zəif – gecələr üçün.
 Bir ucdan yaratdı O, ulduzları,
 Yaratdıqca düzdü Göyün üzünə.
 İşığı zülmətdən ayırmaq işin
 Hökm etdi Göylərin hər ulduzuna.
 Gecəylə gündüzün yerdəyişməsi
 Həmin ulduzlara qərar verildi.
 Tanrı dilqqət etdi yaratlığına;
 Gördüyü hamısı xoşuna gəldi.
 Ən əvvəl Günəş – böyük kürəni,
 Yaratdı O, efir cisimlərindən.
 Sonra şarşəkilli Ayı yaratdı.
 Əkdi ulduzları Göyün Üzündə –
 elə bil ki, şuma O, toxum atdı.
 Buludlu çadırdan alıb işığı
 Böyük hissəsini verdi Günəşə.
 İşiq şırnaqları soruldu ora,
 Qaranlıq qalmadı orda bir guşə.
 Maddə sıxlığı, cisim sıxlığı
 İşiq tellərini saxladı orda.
 Bu kürə – nurlardan azman bir saray,
 Göy Üzünün bütün ulduzları da
 Doldurub öz qızıl piyaləsini
 Ondan götürürlər oz işığını,
 Ondan yaradırlar öz haləsini.



Ulduzlar Günəşini eks eləyirlər,
Təbii nurları artır, çoxalır.
İnsan gözlərityə baxanda onlar
O qədər uzaq ki, sankı, yox olur.
İlk dəfə Şərqdənə qalxıb dikəldi,
O sırlı Əlçıraq – günün Sultani;
Çilləyib bərəq vuran şəfəqlərini,
Büründü nuruna bütün hər yanı.
Onunçün aynılmış Goy cığırıyla
Düzəldi yoluna şadlıq içində.
Uzaq silsilələr üfüq boyunca
Bir halay vuraraq gözəl biçimdə,
İşiq saçırıdalar: zərif və ince.
Birbaşa Günəşin eks tərəfində,
Qərbdə qərar aldı solğun üzlü Ay.
Onun ciòhrəsinə bir güzgü tutdu
Sirli aynasıyla o Nurlu Saray.
Goy oxu boyunca hərəkət edib
Həmin uzaqlığı qorudu onlar.
Axşamsa Ay gəlib Şərqdən dikəldi,
Onun doğuşunda bir təntənə var.
Milyardlarla ulduz məşəltək yanıb
Gecəyə səpildi qıçılcım kimi.
İlk dəfə gecənin çıraqlannı
Beləcə yandırıldı Goylər Hakimi.
Yenə axşam oldu və səhər oldu,
Dünyaya Dördüncü Gün də doğuldu.

Yenə Tann dedi: – Sular girdabı
Sürünən canlılar yaratsın gərək.
Quşlar qanadlansın Göyün üzündə,
Bununla quruya bir ilham verək!
Nəhənglər yaratdı Uca Yaradan,
Cürbəcür sürünən, üzən canlılar.
Və saysız-hesabsız quşlar yaratdı,
Gördü ki, bunlarda bir gözəllik var,

Verdi xeyir-dua yaratlığına
 və Öz yaratdığı xoş gəldi Ona,
 Söylədi: – Döl tutun, artın, çoxalın,
 Dənizdə, çeşmədə, çayda və göldə
 Doldurun sulan! Siz isə, quşlar,
 Çoxalın torpaqda – müşədə, çöldə!
 O an dənizlərdə və okeanlarda,
 Körfəzdə, buxtada və boğazlarda,
 Suların qoynunda həyat qaynadı;
 Balıq sürürləri zümrüd sularda,
 Qırçın ləpələrdə üzdü, oynadı.
 Tərpədib aramlı üzgəclərini,
 Bərq vurdub gümüşü pulcuqlarıyla.
 Bəzən dəstə-dəstə komalanaraq,
 Dibin hündürülə, alçaqlarıyla
 Dolurdu yem üçün yosunluqlara;
 Mərcan müşəsində dolaşırdılar.
 Sulara işləyən Gün işığında
 Görünüb qızılıtək alışırıldı.
 Bəzi canlılarsa sədəf çanaqda
 Sakitcə dayanıb yem gözləyirdi.
 Zirehə bürünmüş bir başqları
 Öz qurbanlarını hey izləyirdi.
 Qozbel delfinlərlə suitlərsə
 Qalxıb-enirdilər suyun üzündə.
 Başqa nəhənglərsə bəzən, qəfildən
 Dənizin üzünə çıxıb üzəndə,
 Onların ləngəri, ağırlıqları
 Suları yararaq həlqələyirdi,
 Batdıqları yerdə göy dalğaları
 Bəmbəyaz köpüyə qərq eləyirdi.
 Dənizin ən nəhəng canlısı isə
 Silsilə dağ kimi suyun dibində
 Yuxulu-yuxulu mürgüləyirdi.
 Yerindən tərpənib o üzən zaman,
 Hərəkət eləyən quruydu, sanki.



Nəfəs alan zaman qəlsəmələri
Dənizin suyunu qurudur, sanki –
Sorub da üfürür xortumu ilə.
Bu vaxt kahalarda və sahillərdə,
Bir də bataqlıqda saysız-hesabsız
Didib isidlilmiş yumurtalar
Quşlar göz açrıdı: gözəl, qayğısız.
Tezliklə tükləşib qanadlanaraq,
Üçub yüksələrək ənginliklərə;
Buludlar dalından cəsarət ilə
Süzüb-baxırdılar qorxmadan Yerə.
Leyləklər ucaboy sıdr ağacında,
Qartallar qayada yuva qururdu.
Bir sıra quşlarsa Göylərdə yalqız
Açıb qanadını səssiz dururdu.
Sanki, zəkalydı bir başqalan –
fəsilləri öncə hiss edirdilər.
Sıraya düzülüb küll halında
Xeyll uzaqlara köç edirdilər.
Ağılı durnalar karvan çəkərək
Səyahət edirdi hər il beləcə.
Havanı yararaq birlikdə onlar,
İstər gündüz olsun, istərsə gecə,
İsti məkanlara yol alırdılar.
Xırda quşcuğazlar heç yorulmadan
Üçub dolaşaraq sıx budaqlan;
Meşəni nəğməyə bürüyürdülər
Göydən enənəcən toran çağları.
Bülbülsə uyumur bütün gecəni,
Ənidir sükütu şirin səsiyle.
Başqa quşlar isə gümüş sulan
Üzdükcə yanrlar öz sinəsiylə.
Öz uzun boynunu məğrurcasına
Azacıq qatlayıb üzürdü leylək;
Sanki, bədənlini bürümüş idl
Bəyaz qanadlan şah əbasitək.

Avara bənzəyən pəncələriylə
 Rahatca üzürdü suyun üzündə.
 Qırçın dalğaların süslü nizamı
 Səssizcə itirdi onun izində.
 Güclü qanadını çırparaq bəzən
 Tərk edib suları qalxırdı Göyə.
 Azman qanadları dinclik tapırdı
 Uçub qovuşunca o, ənginliyə.
 Yerdə başqları gəzirdi sərbəst:
 Öz şeypur səsiylə vaxtı bildirən
 Qırmızı pipikli xoruz gəzirdi.
 Əlvən quyuğunda göz-göz bəzəklər
 Quşlar çəmənləri gəzib-süzürdü.
 Sular balıqlarla, Göy quşla doldu.
 Yenə axşam oldu və səhər oldu,
 Hər şey Yaradana alqışlar dedi,
 Beləcə, Beşinci Gün də doğuldu.

Gəldi yaranışın sonuncu günü –
 Gəldi Altıncı Gün və arfaların
 Axşamı, səhəri bürüyən ünү.
 Və Tanrı söylədi: – Yaransın Yerdə
 Vəhşilər, cüçülər, Yer heyvarları.
 Qoy artıb çoxalsın nəсли onların!
 Və belə də oldu. Bir anda Torpaq
 Döl tutan köksünü canlandıraraq
 Canlılar yaratdı saysız, qədərsiz.
 Hamısı qüsursuz, bitkin, zərərsiz.
 Çıxdı da bir anda yerin təkindən,
 Keçilməz meşənin yırtıcıları.
 Qalın palıdılığı, zülmət kahanı
 Onlar məskən etdi. Həmin bu varı
 Böldülər – hər biri tutdu bir yanı.
 Çölü, çəmənliyi və otluqları
 Otyeyən heyvanlar tutdular birgə.
 Xırda naxırlarda cüt-cüt birləşib



Gəzib-dolaşdilar hey ürkə-ürkə.
Təpənin belindən yanya qədər
Doğulmuş bir aslan, güclə, birtəhər,
Cırmaqlayıb yerl və azad oldu;
Sanki, bir buxovu qırıb qurtuldu,
Silkindi özünün kürən yalıyla.
Bəbir də, pələng də onun yoluyla
Torpağın dibindən bir-bir çıxdılar.
Buynuzu budaqlı maral cütləri
Çixıb da hər yana ürkək baxdır.
Yerdən doğularaq nəhəng begemot
Yarandı torpağın sıyıq gillindən –
Xeyli çatınlıkla azad elədi
Öz ağır yükünü onun əlindən.
Qoyunlar, quzular – yunlan qırınm
Zoqtək rişeləndi torpağın üstə,
Mələyə-mələyə doğuldu onlar
Yerdən sürü-sürü, dəstəbədəstə.
Başqa heyvanlar da doğuldu yerdən –
Pulcuqlu timsahlar, hippopotamlar...
Su ilə qurunun qovuşugündən
Çırpına-çırpına yarandı onlar.

Bir də cücülərin, soxulcanınn,
Nə ki sürünən var həm də onlann
Növbəsi yetişdi eyni zamanda.
Yelpik qanadınn açdı cücülər,
Zümrüdü, qızılı al-əlvan donda,
Lacivərd, qırmızı qanadlarında
Bərq vuran rənglərdən həyat sizirdi;
Hamısı uçmağa hər an hazırıldı.
Uzun gövdəsiylə sürünb yerdə
Qoydular izini bir başqları.
Kliçk həşəratlar sıyahısına
Ald etmək olmaz heç də onları.
Heyrət doğuracaq qədər uzundu,

çoxu təmsil edir ilan nəslini.
 Qıvrıla-qıvrıla sürünür çoxu,
 Qanadlar bəzəyir hətta bəzini.
 Qayğıkəş qarışqa doğuldu öncə,
 Balaca olsa da, böyükdü işi;
 Böyük ailədə yaşayır onlar,
 Bərabər hüquqlar daşıyır onlar,
 Nümunə olaraq bax bu vərdişi
 Onlar zaman-zaman ötürər sizə.
 Sonra zəhmətsevər arılar gəldi,
 Arılar doğuldu və çıxdı üzə.
 Onlar öz müftəxor yoldaşlarına
 Şirin təamlardan daşıyır hər gün.
 Mumdan yapdıqları pətəklərində
 Bal yiğib saxlayır özləri üçün.
 Və saysız-hesabsız başqa canlılar
 Sənə yaxşı tanış, yaxşı agahdı.
 Məncə, gərək deyil təkrar eləmək,
 Sən özün vermisən onlara adı.
 İşvəli ilan da məlumdur sənə –
 Çöl heyvanlarının ən dəhşətlisi;
 gözləri tunc rəngli, yallan qorxunc,
 nəhəng və amma ki itaətlisi:
 deməli, həm də ki ən ziyanısı.

Dəyişməz yoluyla hey firlanaraq
 Yarındı Göylərin sonsuz ziyasi.
 İlk Hərəkətverən Öz əli ilə
 Necə yönəltmişsə, bu sırr dünyası –
 Yəni Yer kürəsi sevgi içində
 Almışdı yerini bu kəhkəşanda;
 Havanın, torpağın, bir də suların
 Saysız-hesabsızdı sakini onda:
 Uçanlar, üzənlər, bir də gəzənlər,
 Məskənlər salıbdı gözəl qoynunda.
 Amma Altıncı Gün qurtarmamışdı,



Hələ çatmamışdı yaranış sona.
Yaradılanlann ən layiqlisi
Qədəm basmamışdı bu xoş məkana.
Hələ heyvanlarla dolu çöllərə
Gözəl qəmətliyə yeriməmişdi;
O dök onurğalı, geniş alını,
Müqəddəs zəkalı – görünməmişdi.
Hələ gəlməmişdi bu Yer üzünə
Özünü dərk edə bilən o varlıq,
Məxluqlar üstündə hakim olmayı
Hər şeyə görk edə bilən o varlıq.
Həm də dərk edincə böyük bir ruhu
Canında, içində daşıyan o kəs,
Göylərə üz tutub dua edərək,
Tanrıya şükranla yaşıyan o kəs;
Səsini, gözünü, bir də qəlbini
Uca Yaradana səri yönəldən,
bütün canlılann fəvqündə olub,
bütün varlıqlara hakimlik edən
hələ gəlməmişdi bu Yer üzünə.
Və Ata – O Böyük Qüdrət Sahibi
(hər yerdə mövcuddur Uca Yaradan!)
Bu sözləri dedi Oğluna bu an:

– Qoy bizlərə bənzər, qoy biz şəkillədə
Dünyaya göz açın, yaransın İnsan!
Suda balıqlara, Göydə quşlara,
Çöldə heyvanlara olsun hökmən!
Və aqalıq etsin sürünenlər!
Və səni beləcə yaratdı, Adəm!
Ey İnsan! Ey Yerin tozu! Ey zərrə!
O, sənin bumuna həyat ruhunu
Üfürdü – yaratdı Öz görkəmində;
Sən, həqiqətən də, oxşadın Ona –
Canlı varlıq olub gəldin cahana.
Sənl – ər, Həvvani qadının kimi

Yaratdı – nəsliniz artıb çoxalsın.
 Sonra xeyir-dua verdi Yaradan,
 Dedi ki, sözləri yaddaşda qalsın:

– Artıb da dünyanın sahibi olun!
 Suların balığı, Göylərin quşu,
 Yerin varlıqları verilmiş sizə!
 Artın, Yer üzündə hər yanı alın,
 Bütün canlıların sultanı olun!
 O adsız yerdə ki sən yaranmışdır,
 Sən yaxşı bilirsən, Tanrı o yerdən
 Gözəl bir bağçaya köçürdü səni.
 Zövqü və baxışı şirinləşdirən
 İlahi ağaclar möcüzəsini
 Sən yaxşı bilirsən, yəqin ki, hökmən.
 Səninçün ayrılmış dadlı meyvələr,
 Torpağın qoynundan doğulub bitmiş,
 Onların cürbəcür gözəl növləri
 Artaraq sayıları sonsuza yetmiş.
 Amma dərk etməkçün Xeyiri, Şəri,
 bir Ağac vardır ki, onun barından
 yadında saxla ki, yesən – ölürsən;
 Belə cəza kəsmiş buna Yaradan.
 Qorun və nəfsini yaxşı cilovla,
 Günahın çənginə keçməzsən onda.
 Hər yerdə Günahın yanında olan
 Ölüm – Qara aşiq yox olar sonda!

Təzə bitirdiyi yaratlığına,
 Tanrı boylanaraq bir nəzər saldı;
 Baxdı, yaratdığı xoş gəldi Ona,
 Yenə axşam oldu və səhər oldu:
 Beləcə, Altıncı Gün də doğuldu.

Yorulmaq bilmədən Tanrı işləyib
 Çəkildi Göylərin ən son qatına;
 Baxmaq arzusuyla Uca məkaralarından



O təzə dünyanın hər büsətinə.
Yaratdıqlannın gözəllik dolu
Hər məzlyyətinə qılımat verməyə;
Mələk arfalan təntənəsinin
Bürünüb səsinə dikəldi Göyə
(sənin yadındadır o gözəl səslər).
Bütün Gök qübbəsi və bütün bürclər
Nəğməylə bu işə ləbbey deyirdi.
Planetlər durub nəfəs çəkmədən
bu gözəl nəğməni hey dinişayırı.
Şadlıq eləyirdi Göylərdə hər şey.
Ruhani xoruna Məlakələrin
Bürünmüştü bütün azman Empirey.

– Açıñ əbədiyyət qapılannı! –
Deyirdi nəğmələr: – Göylər, tez olun!
Açılın, ey canlı, qədim qapılar,
Sizdən Yaradanın adlayır yolu!
Şöhrət çələngiyə O, yaranışın
Altığünlük İşin nurlandınbır.
Sizdən inđən belə tez-tez keçəcək
Tək Ona müntəzir hər yan durubdur.
Qanadlı çaparlar Onun lütfüylə
Xəbər aparacaq İnsanlar üçün.
Sizdən adlayacaq mərhəmətləri
Mələklər çatdırır onlara hər gün.
Beləcə, İlhamı, vəcdə gələrək,
Nəğmə söyləyirdi Gök Sultanları.
Adlatdı yolunu Tanrıının Oğlu
Tağlı Gök yoluyla Bir Ona san:
Yəni ulduzlarla, qızıl tozuya,
Döşənib-bəzənmış Gøyün üzüylə.
Beləcə baxırsan sən də gecələr
Ağ Yola – nurlann kəhkəşanına.
Kəmərtək belində ağanır Gøyün –
Ulduz tozlaşdır hopub canına.

Yerdəsə, Ədəmdə, öz məqamında,
 Yeddinci müqəddəs günün axşamı
 Günəş yollanınca qüruba sarı,
 Məğribdə sönüncə Göylərin şamı,
 Şərqdə köks ötündü ala-toranlıq.
 Oğulun Qüdrəti mədh olunurdu,
 Elə bu anlarda Müqəddəs Dağda,
 Tanrıının sarsılmaz Səltənətində
 Təsəvvürə gəlməz bir təmtəraqda
 Oğul oturmuşdu Ata yanında.
 Belə ki, Taxt-tacı tərk eləmədən
 İştirak edirdi O, Yaranışda
 (Hər yerdə var olan Tanrı beləydi!)
 Gizlində qalırdı gözdən, baxışdan,
 Hər şeyin Əzəli və Sonu kimi.
 Dincliyə çekildi O, Yeddinci Gün,
 O gün – dincəlməyin bir Günü kimi
 Xeyir-dua aldı Uca Tanrıdan.
 Həmin gün hamını azad elədi
 İlahi işlərdən özü Yaradan.
 Müqəddəs sükutla keçmədi amma
 həmin yaşınan Gün. Dindi arfalar,
 səsləndi təbillər və fleytalar.
 Simli alətlərin qızıl telləri
 Sehrinə büründü çalan əllərin.
 Çoxsəslı xorların şirin avazı,
 Himn deyənlərin ilhamlı səsi
 Günü başdan-başa bürüdü tamam.
 Qızıl buxurdandan buxur tüstüsü
 Qalxıb bulud kimi almışdı haman
 Tanrıının misilsiz Səltənətini.
 Bir heyrət içində ruhani xoru
 Altıgönlük işi və Yaranışı
 Belə vəsf edirdi dərgaha doğru:
 – Şan-şöhrət tapmışan, ey İeqova,
 Sən Öz işlərinlə, Öz qüdrətinlə!



De, hansı xəyala sığa bilərsən?
Hansı dil, de, Sənin o hikmətinlə
bağlı nəsə demək imkanındadır!
İndi qayıtmışkən Sən daha böyük,
Misilsiz işinlə Göylərdə təksən.
Mələklər ordusu yenilən gündə
Göründüyündən də daha nəhəngsən.
O vaxt şöhrətliyidin şimşəklərinlə,
Yaratmaq yixmaqdan şanlıdır amma.
Sənilə döyüşə klimin gücü var,
Günahdır bu gücü kimsədən ummaq.
Bütün düşmənlərin ümidi lərini
alt-üst eləyərək puç elədin Sən.
Onlar istəyirdi Haqq birliyini
Hər cür hılıl ilə salaraq gözdən
Pərəstləş eləyən nə ki gürüh var,
Ondan çəkindirib və ayıralar.
Klm ki Yaradana qaralar yaxır,
O, öz istəyinlən əksinə çıxır.
Yəni Yaradanın gücü birə-beş
Artaraq çoxalır belə məqamda.
Çevirə bilirsən şəri xeyirə –
Göylər Qapısının yaxınlığında
Hamının önündə Sən bircə anda
İlkinci, ulduzlu bir Goy yaratdır.
Sən fəza yaratdır – sonsuz, ölçüsüz,
Aləmlər xəlq etdir o boşluqlarda.
Könlük istəyəndə, yəqin, nə vaxtsa
Varlıqlar da məskun edərsən orda.
Amma nə vaxt? Bunu tək Sən bilirsən –
Tək Sənə bəlliidir Sənin zamanın.
Sonsuz aləmlərin içindəsə Yer,
Yəni İnsanların gözəl məkanı,
misilsiz sulann sahilindədir.
Bütün varlıqlardan uca tutulub
Yer adlı dünyayla mükafatlanan,
Tannının Özünə bənzər yaradıb

və üçqat xoşbəxtlik verdiyi İnsan
 Həm də o, özünün övladlarıyla
 Suların, torpağın, bir də havanın
 Hakim təyin oldu canlılarına.
 İtaətdən başqa Uca Yaradan,
 Bir də ki artaraq hey çoxalmaqdan
 Başqa bir tələb də qoymadı ona.
 Bəxtiyar İnsanlar dərk eləyincə
 Verilmiş bu üçqat bəxtiyarlığı
 bərqərar olundu haqda varlığı.
 "Yaşasın! Eşq olsun!" sədası altda
 Oxuyurdu Göydə Empirey xoru.
 Bayram edilirdi və Altıncı Gün
 Çatırdı hər yerə səsin axanı.

Mən səndə bilgiyə həvəsi görüb,
 Söylədim nə varsa yerli-yataqlı.
 Yaranış barədə, başlanğıc haqda,
 Geniş söylədim ki, mən bu nağılı;
 Yaxşı aydın olsun qoy sənə qədər
 Olub-keçənlərin hər özəlliyi.
 Bir də söylədim ki, ötürəsən qoy
 Gələcək nəsilə düzgün hər şeyi.
 İnsan idrakının əxz edəcəyi
 İcazə verilmiş hədd daxilində
 Yenə bir şey haqda sualın varsa,
 Soruş – cavabını söyləyim mən də!



SƏKKİZİNCİ KİTAB

MƏZMUN

Adəm gőy cisimlərinin hərəkətləri haqda soruşur və qeyri-müayyən cavab almaqla yanaşı, ona insan idrakinin qəbul edə biləcəyiş şeylərlə məşğul olmaq məsləhət olunur. Adəm bununla razılaşır. O, uzun müddət Rafailli yubandırmağa cəhd edir; ona yaradıldığı an haqda xatırladıqlarını dərinləşdirir, Cənnətə gətirilməsi, Tann ilə səhbəti, tənhalılıq, Həvva ilə görüşü və onunla izdiləcisi barədə söz açır. Adəmin bu mövzudakı fikir çözümü yenidən Mələyi ehtiyatlandırır və o uzaqlaşır.

Mələk susdu, amma sehri səsi
Susmurdu Adəmin qulaqlarında;
İçini çəkmədən dirləyirdi o.
Elə bil, yuxudan ayıldı, sonda
Teşəkkür elədi ona ürəkdən:

— Ey Uca Göylərin salnaməçisi,
Bilgi almaq kimi həvəsimi sən
Gözümdə qoymadın. Bilmirəm, düzü,
Mən necə çıxacam xəcalətindən.
Mənimcün əlçatmaz olanlar haqda
Yaxın bir dost kimi söylədin mənə.
Səni dirlədikcə heyrət içində,
Şükranlar yağırdırdım mən dönə-dönə
Uca Yaradanın etdikiərinə.
Nəsə qaranlıqdı, amma ki yenə;
Yalnız sən çözərsən bu şübhələri.
Baxıb Kainatın mən məbədinə,
Seyr edib misilsiz Götürənilə Yerlə,
Özüm özlüyümdə tutuşdururam,
Görürəm kiçikdir bu Yer kürəsi.

Saysız ulduzlarla müqayisədə
 Ondan böyük olar hər qum zərrəsi.
 Yeri öz nuruna bələmək üçün
 Gecəni, gündüzü işiqländirir,
 Zülmətə aydınlıq çiləmək üçün
 Ulduzlar dolanır çərxi-fələyi,
 Ötürlər fəzada çevrə boyunca
 (onların sürət və uzaqlığına
 baxıb yürüdürəm fikrimi bunca).
 Göy cisimlərinin azman çoxluğu
 əslində heç nəyə deyildir gərək.
 Mən heyrət edirəm: təbiət necə
 Həm müdrikəsinə, həm ürkək-ürkək
 Bunca israfçılıq etmiş səbəbsiz;
 Yegənə bir məqsəd uğrunda ancaq
 Onların əbədi yolculuğunu
 saysız orbitlərə hökm yazaraq
 uzatmış günbəgün təzələməklə.
 Yer isə tərpənməz dayanıb durub.
 Orbitlər içində o, dövrə vurub
 Asanca firlana bilərdi amma.
 Sonsuz fəzaların dərinliyindən
 Ölçülməz sürətlə baş alıb gələn
 Bu qədər işığa, istiyə onda
 Ehtiyac olmazdı bizim məkanda.

Beləcə söylədi o Ulu Əcdad;
 Dalğın görkəminin cizgilərində
 Uca və qəribə şeylər barədə
 Nigaran hissələri açdı qol-qanad.
 Onlardan aralı oturmuş Həvvə
 Sezərək bunları, qalxdı ayağa:
 Elə incəliklə uzaqlaşdı ki,
 Hər kəs istəyərdi dönsün bir daha.
 O getdi güllüyə, ağaclarıqlara;
 baxsın qönçələrə, tumurcuqlara.



Budaqlar güllədi o toxununca,
tumurcuqlar açdı xoş təmasından.
Yox, o danxaraq uzaşmamışdı,
Bu söhbət də onu bezdirməmişdi.
Düşünmək olar ki, danışılanlar
Qadın zəkasıycın çətin bir işdi.
Yox, əsləl Həvva çox gözəl biliirdi,
Təklikdə hər şeyi Adəm deyəcək.
Üstünlük verirdi o, Baş Mələyə;
Ondan hər suala bir cavab gərək.
Həvva biliirdi ki, o, dəfələrlə
Nəvazılışla kəsib öz söhbətini,
İncə bir şəkildə həll eləyəcək
Cütlükcün şübhəli nə varsa yəni.
Təkcə bəlağətli danışçılan
əsir etməmişdi heç də Həvvani.
Belə qarşılıqlı sevgi və hörmət,
Bu birlilik, izdivac harda var? Hanı?
Gəzirdi o, bağda İlahə kimli,
Şahzadə xanımtək dolaşındı hey.
Zərif gözəlliyyin əhatəsində
Onun hədəfinə gəlirdi hər şey,
Arzu oxlarının hər bir nişanı
Ehtiyac duyurdu görsün Həvvani.
Bu vaxtsa səbirlə Rəfaıl Mələk,
Adəmə dost kimli cavab verərək:

– Mən sənin hər şeyə olan ilgini
Heç də mühakimə etmirəm, – dedi. –
Tann qüdrətini oxumaq üçün
Bu Göylər qarşında açıq namədi.
Oxu, taniyanan sən hər fəsili,
Saatı və günü, ayı və ili.
Yox burda İdrakin sən deyən rolu:
Yermi dövrə vurur, ya Gøy hərlənir.
Sənin hesablaman düzgün olardı,

Qalan hər nə varsa sirdi bizə, sırr,
 Heç kimə etməyib bunu etibar,
 Hamıdan gizlədib o Dahi Memar.
 Bunu öyrənməyə can atan da yox,
 Bütün yaranmışlar valehdi yalnız
 Ona övladlığın yaraşığına.
 Hər kəs ki fərziyyə həvəskarıdır,
 Tanrı yaradanlar bir görkdür ona.
 Olsun ki, boşboğaz əllamələrin,
 Yəni ki gələcək haqda əsassız
 Ulduz hesablayan küt alımlərin
 Cəhdinə gülürdü bununla Tanrı.
 Mücərrəd Göylərə modellər qurub,
 Cürbəcür sistemlər düşünüb-tapan;
 Biri digərini əvəz edərək,
 Saxta həqiqətlər uydurub-yapan;
 Hər şeyi, həmişə hərəkət edən
 Gök cisimlərinin adına yazan;
 Hər cür konsentrik, eksentrik
 Çevrələr toxuyub, orbitlər cızan
 Miskin alımlarə gülürdü, yəqin.
 Sənin mülahizən əsasında mən
 bunları deyirəm xeyli öncədən:
 insan nəсли, – bir vaxt gün gələcəkdir –
 onları idarə eləyəcəkdir.
 Əminsən, işıqlı Gök cisimləri
 yəni ən mühümü, ən böyükleri,
 cilizlərə xidmət etməməlidir;
 Yəni ki, gərəksiz planetlərə
 İşığı süzülüb itməməlidir.
 Boşuna hərlənir fikrincə Göylər,
 Yer isə yüklündür artıq çəkiylə.
 Ölçü və parıltı Üstünlük deyil –
 Bunları yaxşıca götür-qoy elə.
 Doğrudur, Göylərə, zülmətə görə,
 Yer hədsiz kiçikdir, göz qoysaq əgər.



Amma elə mühüm yaradılıb ki,
Onsuz Gün işiği boş yera itər.
Əgər Yer olmasa, süzülən işiq
Tökülər boşuna sonsuzluqlara.
Gərəksiz şüalar istiqanışq
Bilinməz baş alıb yol gedir hara.
Onlar süzülərək Yerə dəyinçə
Güclənir, bir anda qüvvəyə gəlir.
Bir də ki nuraşan Götür cisimləri
Yerə yox, İnsana xidmət eləyir.
Nə qədər böyükə Götür, o qədər də
Bildirir Tanrıının əzəmətini.
O, elə yaradıb bu fəzalan,
İnsan yaxşı bilsin öz qismətini.
Bu kiçik guşənin məskunu olan
Sanmasın Kainat təkcə onundur,
Bilsin ki, fəzalar insanın deyil,
Bu sırdır. Sırr Isə Yaradanındır.
Sən Onun gücünə və qüdrətinə
saysız çevrələrin tezliyində bax;
O, cismə ildirim sürəti verib –
Ruhun sürətlindən bir azca “qorxaq”.
Ağlına da gəlməz, çıxaraq səhər
Günorta yerinə gün yetənəcan,
Keçərək fəzani çatdırıb birtəhər
İlahi Dərgahdan mən Ədəməcəri.
Göyün hərlənməsi ehtimalıyla,
Sənin düşüncənin şübhələrini
Azacıq da olsa çözərəm, məncə;
Təsdiq eləmirəm bununla yəni,
Göyün həqiqətən hərləndiyini,
Olsun ki, yerlərdən baxanda sənə
bu bir gerçək kimi görünə bilər.
Tənn Öz yolunu gizli saxlamış,
İnsan hardan onun yerini bilər.
O Özü ayınb Yerdən ki Götür,

İnsan zəkasının yetişmədiyi
 Uca mətləblərə can atılması.
 Əgər Gün dünyanın mərkəzindəsə,
 Silsilə ilduzlar hər iki üzə –
 Yəni həm Günəşə, həm özlərinə
 Cazibə gücüylə tabe olursa,
 Burda bəs çevrəni nə cızar? Heç nə...
 Altı planetdi – qeyri-bərabər
 Hərəkətləriylə görünür bizə;
 Onlar gah aşağı, gah da yuxarı –
 İrəli və geri hey üzə-üzə,
 Hərdən də, elə bil, dayanıb durur.
 Yoxsa ki yeddinci planetdi Yer –
 Onlarla birlikdə silsilə qurur?
 Hərəkətdə deyil belə baxanda,
 Üçqat hərəkəti hiss olunmadan
 yerinə yetirir yoxsa ki, onda?
 Ya bunu göylərdə tərsə hərlənən
 Çərxi-fələklərin ayağına yaz.
 Həmən fələklər ki, öz yollarını
 Çəpinə kəsərək bir an dayanmaz.
 Ya da istəyirsən sən bu Günəşini
 əziyyət çəkməkdən xilas edərək
 gecənin, gündüzün mühərrikitək
 ilduzlar üstündə, gözəgörünməz
 o sürətli rombun lap yolunu kəs –
 yerləşdir də onun hərləncəyində;
 bu fərziyyələrə yoxdur ehtiyac.
 Əgər Yer gündüzlə görüşmək üçün
 Hərəkət edirsə Şərqə – bu zaman
 Girir qaranlığa digər yansi
 O biri üzündə sökülməncə dan.
 Necədi səninçün, şəffaf havanı
 Öz parıltısıyla yarib-keçərək
 Ulduztək bərq vurur Yer özü Ayda?
 Gecə gəldiyində əksinə olur,



Bu dəfə Ay işıq saçır bir qayda.
Olsun ki, Ayda da qıtələr vardır,
Var öz sahələri, öz sakinləri.
Ləkələr görünür onun üzündə,
Buluda oxşayır, sanki, hər birlə.
Bir anlıq gözünün öünüə gətir,
Bəlkə də, yağışlar yağır orda da.
İslanan torpaqdan bitkilər bitir,
Yəqin, kimlərçünsə yetişir qıda.
Bəlkə, fəzalann dərinində sən
Başqa günəşləri kəşf edəcəksən.
Və başqa aylann arasındaca
Qadına, kişiyyə onlar nur saçar.
Bu iki misilsiz cinsdən ruhlanır,
Bu ucsuz-bucaqsız fəza canlanır.
Olsun ki, nə qədər dünyalar ki var,
Məskundu onlarda bu yaranmışlar.
Təbəlet bu qədər nəhəng və cansız,
Yalnızdı deyibən ona görəmi
Kimsəsiz və azman Göy qübbəsindən
İşıq qıçılcımı ayrılan kimi
Alıb da o anda göndərir Yerə.
Yer isə işığa çevirib onu
Qaytarır təzədən dərinilliklərə;
Amma şübhəlldir bu ehtimal da.
Yüz cür fərziyyə var hər bir sualda;
Necə qurulubdu, görəsən, dünya:
Günəşmi hökmünü sürür Göylərdə,
Parlayır, nur saçır doğunca Yerdə?
Yoxsa ki, Yer doğur Günəşin üstə?
Öz odlu yoluna Şərqdən başlayıb
Günəşmi yön tutur Yerə ahəstə?
Yoxsa ki, səssizcə, hiss olunmadan
Axır Yer kürəsi Qərbdən bu yana
və sənlə aparıb səndən xəbərsiz
Atmosfer boyunca sırlı zamana?

Heç yorma özünü bu suallarla,
 Onları biryolluq burax Tanrıya.
 Sən ona ürəkdən göstər itaət,
 Tək sənə tapşırar, qoymaz sonraya
 Bütün məxluqlara hökm eləməyi
 Yetinçə onların məskəninə sən.
 Hələ ki həzz alıb gözəl Ədəmdən
 Dad Yaradan verən firavanlığı,
 Gözəl qadınınla gözəl də yaşa.
 Yoxdu fəzaların sonu, sonluğu,
 Orda nələr olur düşdünsə başa,
 Özün haqda düşün, varlığın haqda.
 Yad yerlərlə bağlı sirdən, soraqdan
 Biryolluq əlini çəksən yaxşıdır.
 Əbədi olaraq bu gözəl Yerə
 və xəbər tutduğun Uca Göylərə
 Könlünü, mehrini tiksən yaxşıdır!

Şübhəsi dağılmış Adəm söylədi:
 – Göyün pak İdraku, ey işıqlı Ruh!
 Məni tamamilə qane elədin.
 Məni azad etdin dumanlı, tutqun,
 Çixılmaz mücərrəd düşüncədən sən.
 Məni boş şeylərdən aralı tutdun,
 Ayıldın hər cürə əllaməlikdən.
 Tanrı qayğısında olan həyatın
 Gözəl tərəfini anlatdın mənə.
 Faydasız bilgiyə can atan hissə
 Çevirdin sən məni əsl düşmənə.
 Hər ram edilməmiş fani düşüncə
 Çəkir təkəbbürə, İovğalıqlara.
 Azdırır, çasdırır labirintlərdə,
 Kim isə anlaysın gərək bu ara,
 Söyləsin ki, gərək müdriklik heç də
 Bizdən uzaq olan, dumanlı olan
 əlçatmazlar haqda bilgi deməkdir.



O, hər gün gözünə, qəlbinə dolan
Nə varsa onlann dərki deməkdir.
Qalan hər nə varsa fanlıdən fanı,
Tüstü və lovğa bir ağilsızlıqdır –
Ondan qaranlıq və cahillik doğur.
Belə düşüncənin çıxılmazlığı,
Gərəklili nə varsa, içində boğur.
Enməyək ucadan. Bu uçauçda
biz davam eləyək və səhbət açaq
əllimiz altında olanlar haqda.
Olsun ki, mən sənə sual da verdim,
Güman ki, onları sənə xas olan
Səbirli, güzəştə cavablayarsan.
Mənim bu dünyaya zühurumaca
Nələr baş veribsa, dedin – dinlədim.
İndisə qulaq as, qoy mən danışım,
Çox gürman, bilmirsən bu hekayəti.
Gün hələ uzundu. Və sən görürsən
Qəsdim yubatmaqdı sənl bilərək.
Cavab oydarsa söylədiklərim,
Cəfəng sayılmasın o zaman gərək.
Sanki, Göylərdəyəm sənin yanında,
Palma ağacının meyvələrindən
Şirindi sözlərin. İşin sonunda
Biz o meyvələri yeyirik həmən:
şirindi, gəl adam yeyəndə – doyur.
Səninsə ilahi kəlmələrinin
Şəkeri içində üzsə də könül –
Adamın həmişə ruhun ac qoyur.

Göylərdəngəlmə bir həlimlik ilə
Rafail Adəmə söylədi belə:
– Sən, ey İnsanlann Ulu Əcclədi,
Sənin də sözlərin şəker, bal dadır!
O Uca Yaradan heç nəyi səndən
əsirgəməyibdi, bunu biləsən.

Bir də unutma ki, Yaradanın sən
 Həm ruhən, həm cismən gözəl əksisən.
 Sən həm danışanda, həm də susanda,
 Bütün hərəkətin – sözün, söhbətin,
 Sonsuz gözəlliyyə bürünür onda;
 Həm də çıxır üzə saf ləyaqətin.
 Bizsə taleyinə baxıb Göylərdən
 Görürük Yaradan sənə sevgidə
 Nə qədər, nə qədər dərinə gedib;
 Öz məhəbbətini verməklə sənə
 İnsana nə qədər şərəf bəxş edib.
 Beləliklə, danış. Mən Altinci Gün
 Əmr alıb qaranlıq, ağır bir yola
 qoşunu çəkərək getdiyim üçün
 burda olmamışam xəbərim ola.
 Müşayiət edirdim legionları
 Uzaq Heennanın qapılarına;
 Qurdुq ki, keşikçi məntəqələri,
 Mane olmasınlar düşmənlər Ona.
 Əngəl törətməyə cəsarətlənib
 Tanrıni özündən çıxarmasınlar;
 Yaradılanlarla dağılanları
 Tanrı səhv salacaq sanmasın onlar.
 Onun iradəsi əleyhinə heç
 ürək etməzdilər qaçmağa, sözsüz.
 Amma Tanrı bizə vərdiş etdirib
 əmrə əməl edək vaxtında və düz.
 Qorxunc qapıları biz həm örtülü,
 Həm də hasarlara alınmış gördük.
 Orda qapıların dalından gələn
 əcaib səslərə biz qulaq verdik;
 Bu nə xor səsiydi, nə şən gülüşlər,
 Quduz ulartıydı, fəryad səsiydi.
 Sevincə qayıtdıq Nur Sarayına
 Altinci Gün axşam. Bu diktəsiydi,
 Uca Yaradanın əmriydi bizə.



İndisə mən səni dinleyəcəyəm,
Necə ki sən diqqət etdin hər sözə!

Tannsal qüdrətli Ulu Babamız
Belə cavab verdi: – Çətindir yaman
İllkin varlığımız haqda danışmaq.
Kimin yadindadır doğulduğu an?
Sənilə danışmaq arzusuya mən
Söhbəti uzatmaq ürəyimcədir;
Qoy indi başlayım bu hekayəti,
Gör indi bu haqda bildiyim nədir.
Əvvəlcə otluğa sərili halda
Dərin bir yuxudan, sanki, oyandım.
Şəhli çiçəklərin arasındaca
Özümü dərk edib, baxıb-boylandım.
Səssizcə günəşin şüalarına
toxunub quruyan buxara baxdım.
Güllərin ətrini çekdim içimə,
Bir xeyli Göylərə – yuxarı baxdım;
Mən içimdən gələn bir istək ilə
Dikəldim oraya can atırmıştək.
Baxdım vadilərə, təpəliklərə,
Gördüm ki, hər tərəf ağadlıq, çıçək...
Nə qədər günəşli çəmən, bulaq var,
Hər yerdə dolaşır məsum canlılar.
Güllü budaqlarda quşlar oxuyur,
Gülümşər təblət ətir qoxuyur.
Səadətlə doldu, sankı, ürəyim,
Başladım özümlə ilk tanışlığa;
Yeridim, yüyürdüm. Hər bir əzama
Fikir vera-verə, mən baxa-baxa,
Gördüm ki, vücudum itaət edir
Mənə başdan-başa və bütünlükə.
Bir sual doğuldu içimdə bu vaxt
Mən hardan gəlirəm, mən kiməm belə?
Danışmaq istədim və gəldim dilə;

Gözümün gördüyü hər nə vardısa
 Dilim bircə-bircə çəkdi adını.
 – Sən Günsəsən! – dedim. – Ey gözəl işiq!
 Sən Yersən – sənindir bu yar-yaraşq!
 Çiçəklə dərələr, meşələr, dağlar!
 Siz, ey heyrət dolu canlı məxluqlar!
 Sizə yalvarıram, söyləyin mənə,
 əgər görmüszsə bir deyin mənə,
 Mən necə burada zühur elədim?
 Sözsüz, öz-özümə doğulmamışam,
 Böyük bir Yaradan yaradıb məni.
 Söyləyin, mən necə tanıyım Onu,
 Mənə belə gözəl həyat verəni
 Mədh eləmək üçün hara üz tutum?
 Elə qəribədir duyğum, hissərim,
 Anlamaq da olmur sonuna kimi.
 Nə də söz tapıram bəyan etməyə
 Bu sonsuz, bu məsum səadətimi!
 İlk dəfə havanı udduğum yerdən,
 Misilsiz işığa açıb gözümü
 Qalxıb ilk addımı atdığım yerdən,
 Tərpənib də getdim mən məchullara –
 Amma bilmirdim ki, gedirəm hara.
 Cavab da yoxuydu suallarıma –
 Hər sual dönmüşdü, sanki, kələfə.
 Çimlərlə örtülü güllü bir yalda
 Oturdum. Düşündüm. Yatdım ilk dəfə;
 Bütün hissərimi cilovlayaraq
 Verdim öhdəsinə mən yorğunluğun.
 Özüm də bilmədən, sessiz-səmirsiz
 Doldu gözlərimə şirin bir yuxu.
 Mən elə bildim ki, xəyalən yenə
 Təzədən dönürəm heçliyə cismən.
 Qəfil bir Görüntü doldu ruhuma,
 Məni inandırdı: ölməmişəm mən.
 O gözəl surətli elədi bəyan:



– Sənin səltənətin səni gözləyir,
Oyan, ey ilk İnsan, ey Adəm, oyan!
Saysız insanlann Ulu Əcdadı!
Məni çağırımsan – gəlmışəm, budur.
Gəlmışəm aparam öz oylağına –
Səni o müqəddəs, gözəl bağına!
Dedi və əlimdən çəkib dikəltdi,
Sulara, çöllərə, təpəliklərə,
Dəylə-toxunmadan havayla getdi,
Gətirdi məni bir meşəli dağa –
Meşəli yaylalar silsiləsinə;
Gözəl ağaclardan çələngi olan
Dağlardan birinin gen təpəsinə.
Burda ciğirlər da xəyal kimiyydi,
Bir ovsun kimiyydi çətir kölgələr.
Mənim bu vaxtacan gördüyüüm nə var
Həmən gözəlliklə çətin tən gələr.
Yüklü budaqlann ağırlığından
Ağaclar başını əymışdı yerə;
Gözəl bar-bəhərin misli yoxuydu,
Heyrət eləyirdim o meyvələrə.
Baxdıqca içimdə nəfs oyanırkən
Bu gözəl yuxudan ayıldım qəfil.
Baxdim ki, yuxuda gördükərimin
Hamısı gerçəkdi, çındı, elə bll.
Yenə qarasına gəzmək istədim,
Yönəldim təzədən baş alıb gedəm.
Məni bu yerlərə gətirən Varlıq
Qəfil peydə oldu önməndə bu dəm –
İlahi bir surət! Nur təcəllası!
Qorxu və ehtiram yaşantisıyla
Mən Onun öündə səcdəyə endim.
O, məni qaldırdı. Gözəl səsiyle:
– Sənin axtardığın o, Mənəm, – dedi, –
Başının Üstündə, ayağın altda,
Önündə, arxanda, həndəvərində,

O, Mənəm Yaradan bu səltənəti.
 Sənə bağışladım bu gözəlliyi,
 Al, sənə verirəm gözəl Cənnəti;
 Onu indən belə özünükü bil.
 Qoru, əkib-becər, qulluq elə sən,
 Könüll xoşluğuya dər meyvələrdən.
 Qorxub-çəkinmədən dadlarına bax,
 Tək bircə ağaca toxunma ancaq,
 Həmin o ağacın yetişdirdiyi
 İdrak Meyvəsidir Xeyirlə Şərin,
 Dağına baxma sən o meyvələrin!
 Həyat Ağacının qonşuluğunda,
 Bağın ortasında əkmişəm onu;
 Sənin itaətin və sədaqətin
 Mənə bir təminat veribdir bunu.
 Qorun sən o İdrak Meyvələrindən!
 Aci nədənindən, nəticəsindən
 Aralı durmaqla gözlə özünü.
 Unutma, yasağı pozsan haçansa,
 Batsan günahlara, elə o günü
 Amansız ölümlə məhv olacaqsan.
 Əbədi itəcək səadət yolun,
 Aci çilərlə, qayğıyla dolu
 Dərdlii bir dünyaya qovulacaqsan!
 O, sərt bəyan etdi öz yasağını,
 Hələ də adlayır içimdən mənim
 O qorxunc kəlmələr, sözlər axını.
 Mən onu pozsam da, ya pozmasam da,
 Məhkumam daşıyam həmin qorxunu.
 Amma ki tezliklə görünçə aydın,
 Baxınca o sırlı, işıqlı üzə;
 Elə bil, içimdə rahatlıq duyдум,
 Bu vaxt O, aramlı başladı sözə:
 – Nəinki bu bağə, sən bütün Yerə
 Sahibsən. Mən bunu bağışlayıram
 Sənə, həm də səndən törənənlərə;



Yaşayın dünyanın yiyesi kimi.
Quruda heyvanın, suda balığın,
göylərdə qışlann olun hakimi!
Ey Adəm, burda bir əlamətə bax;
Mənim yaratdığım bütün heyvanlar,
Bütün uçan quşlar ad almaq üçün
Sənə itaətlə tabe olacaq.
Həm də dənizdəki balıqlar bütün
Sənlin öhdəndədir. Unutma ancaq,
Dənizdən çıxaraq havanı udmaq
Onlann imkanı xaricindədir!
Hələ bitirməmiş O, öz sözünü
Heyvanlar yanına axıb gəlirdi.
Onlar cüt-cüt gəlir, bükür dizini,
Min bir nəvazışla cilvələnirdi.
Quşlar da enirdi, yaxınlaşırı,
Mənse ad verirdim onlara bir-bir.
Onlann içində gördüm ki, amma
Əsl axtardığım gözümə dəymir.
Cəsarət eləyib bu vaxt üzümü
tutдум Göydən gəlmış Qayıb Surətə:
– Necə adlandırmım mən Sənli, necə,
Sən ən ucasısan yaranmışlannı
Bütün varlıqlardan, İnsandan uca,
Fövqündə durursan bütün adlannı
Dünyani yaradıb öhdəmə verən,
Məni ucaldaraq şərəfləndirən
O, Sənsən, ey mənim sītayış yerim,
Sənə istəyimi necə bildirim?
Mən kiminlə bölüm bu xoşbəxtliyi,
Bunca səadətdən yalqız kam almaq,
Yalqız yaşayaraq və xoşbəxt olmaq
əks edə biləmi bu gerçəkliyi?
Beləcə soruşdum cəsarətlə mən,
Baxıb gülümsədil Uca Müqəddəs.
Sanki, gülümsəmək açdı eynini,

Cavabında mənə söylədi ki, bəs:
 – Sən nəyi yalqızlıq adlandırırsan?
 Göylərdə, Yerlərdə canlı nə varsa
 Sən ki hamisının hökmdarışan;
 Bilirsən dilini, vərdişlərini,
 Əmr elə qoy səni şənləndirsinlər,
 Onlar da hər şeyi dərk edir yəni.
 Üzünü onlara tutub hökm elə,
 qəbul eləyərlər sən hökm edəni!
 Dünyanın Hakimi belə söylədi;
 Güman ki, bu, onun əmriydi mənə.
 Mənsə itaətlə etiraz edib
 Söz üçün icazə istədim yenə:
 – Ey Göylər Qüdrəti! İncimə, lütfən!
 Mənə rəhmlı ol, ey Yaradanım!
 Canışın etmişən Öz surətində
 məni bu dünyaya. Və dörd bir yanım
 canıyla doludur məndən aşağı.
 Bu qədər çeşiddə məxluqların bəs,
 görən, təmasından nə olar axı?
 Heç cürə ağlıma sığışdırıram
 Belə yaxınlıqdan mən zövq almağı.
 Hər şey qarşılıqlı olmalı ikən
 Sanıram nisbətlər bölünməyib düz;
 Birisi güclüdür – çəkib özünü,
 Digəri boynunu burubdu gücsüz.
 Barişsa zəifdi – güvəncisizdi çox,
 əsər belə getsə soyuqluq yeli.
 Mən isə bir təmas axtarıram ki,
 Ruhi həzlərimi paylaşa bilim.
 Nəyi bölüşüm ki heyvanlarla mən?
 Onlar özlüyündə misilsizdilər:
 Gəlin aslanlara baxaq, məsələn,
 Siz cüt yaratmışınız, çox əzizdilər –
 Erkək ilə dişi bənzərsizdilər.
 Amma ki dostluğu vəhşiyələ quşun,



uçanla üzənin, qurdla öküzün...
baş tutan iş deyil, görürəm düzü.
Heyvanla əlaqə yaratmaqdasa
İnsanın özündən yoxdu acızi!
Qəzəbsiz dilləndi o Uca Qadır:
– Görürəm, ey Adəm, istəyin nədir;
Ömür-gün dostunu seçmək sənilçün
Bütün ləzzətlərdən daha alıdır.
Yalqız İstəmirsən sən həzz almağı.
Bəs Mənim haqqımda nə düşünürsən?
Mən də Kalnatda yalqızam axı.
Bəlkə, sanırsan ki, xoşbəxtəm tamam?
Əbədi tənhayam. Mənə bərabər
Tək-tənha bir kəsdən varmı heç xəbər?
Yaratdıqlanmdan başqa, görəsən,
Kiminlə təmasda olmalyam Mən?
Bütün yaranmışlar, bütün canlılar
Səndən ki nə qədər aşağıdırular,
Mənimlə onlann arasında da
Ölçüyə gəlməyən bir məsafə var!
O susdu, mən dindim itaət ilə:
– Yolun əbədiddir, ey Əbədi Nur!
Onun dərinliyi və ucalığı
İnsan zəkasının fəvqündə durur.
Sən Özün Özünə kamilsən tamam,
Qüsürün, eyibin yoxdu bir damla.
İnsan ayrı cüra qurulub, ancaq
Gedir kamilliyyə yalnız aramla.
Odur ki axtanı özünə həmdəm,
Sanki, arxa gəzir zəifdir deyə.
Təsəlli axtanır, dayaq axtanır,
Gəzir bənzərini təmas etməyə.
Sənə gərək deyil artıb-çoxalmaq,
Sayın, sonun yoxdu. Olsan da Sən Tək,
hər nə var hamısı Səndə birləşir.
Say Isə İnsanın təbiətində

Olan qüsurlarda boy verir bir-bir.
 İnsan çoxaltmaqçın öz simasını
 Gərək bir-birindən doğub-törəyə.
 Tənha – kamil olmaz. Gərəkdir onu
 zərif, qarşılıqlı sevgi bürüyə.
 Sən Öz birliyində Özüntək kamil
 Bir varlıq tapmırsan. İstəsən əgər
 Gücün, qüdrətinlə canlılarını
 ucalda bilərsən Özünə qədər.
 Mənəsə xas deyil belə bir qüdrət
 Bölüşdürmək üçün bu qayğıları;
 Ucaldam təmasa girməkdən ötrü
 Məndən aşağıda var olanları!
 Mənə mənsub olan sərbəstlik içəre
 dedim sözlərimi cəsarət ilə;
 Yaxşı qarşılandım – mən cavab aldım
 O Səsdən ilahi məhəbbət ilə:
 – Ey Adəm, Mən səni indiyə kimi
 Məmnunluq içində çekdim sınağa!
 Sən həm söylədiyin o məxluqları,
 Həm də dərk etmişən özünü daha.
 Sən azad ruhunla can atıb Mənə,
 Mənim surətimi dərk eləmisən.
 Danışlıqdan məhrum və nitqdən uzaq
 Bütün canlıları üstələmisən.
 Elə buna görə onlar heç biri
 Yaramır təmasa – bu işdə haqsan.
 Qəbul etməməkdə yolun doğrudur,
 Doğru düşünürsən əslinə baxsan.
 Öncədən bilirdim mühakiməni,
 Yalnız İnsan üçün çətindir yaşam.
 Baxıb da gördüyün bu məxluqları
 Səninçün Mən sirdəş yaratmamışam.
 Onları sınaqcın göndərmışəm ki,
 Görüm sən hansını layiq bilirsən.
 İndisə bir varlıq göndərəcəyəm,



Heyran olacaqsan görən kimi sən;
Səninlə eyni bir surətdədir o,
Gələcək qəlbiniñ əsl dayağı.
Sənl çatdıracaq dilləklərinə,
Gələcək arzunun çıñ olan çağ!
Ya O susmuş idi, ya da mən artıq
qavraya bilmirdim, sankı, heç nəyi.
Çökmüşdüm, elə bil, Yer varlığımıla,
Dözməyib yükünə bu azman Gøyün.
Bu qəliz söhbətin gərginliyinə
Bir xeyli qüvvəmi sərf eləmişdim.
Mən bu sorumlann zırvelərində
Gözərim qamaşış səndələmişdim.
Yuxuda təzədən güc yığmaq üçün
Həmin ucalıqdan mən endim yerə.
Təbiət köməyə yetişdi bu vaxt,
Səssizcə bir yuxu endi gözlərə.
Amma açıq qaldı könlümün gözü,
Ruhlu təxəyyülüm oyaq idi həm.
Mənə elə gəldi özüm-özümü
uzanmış bir halda seyr eləyirəm.
Gördüm ki, əyilib mənim üstümə
Uca Yaradanın işiqli üzü.
Necə ki görmüşdüm aşkarda Onu,
Eləcə dayanıb və mənl süzür.
Sonra sol böyrümü açdı Yaradan
və bir qabırğamı aldı oradan.
ətlə, dəri ilə örtüldü o yer,
əsər də qalmadı həmin yaradan.
O əydi, düzəltdi barmaqlanyla,
Həmin qabırğaya verdi görünüş.
Doğdu yaradıcı əliylə Onun
İnsan surətində Təzə Yaranış.
O bir qadın idi, həm də çox şirin;
O qədər gözəl ki, görünce qəfil,
Gözəllik adında dünyada nə var,

Hamısı gözümdə söndü, elə bil –
 və onun gözündə təcəssüm etdi
 bütün gözəlliklər nur yaya-yaya;
 Özünün ilahi gözəlliylə
 O, ilham gətirdi, sanki, dünyaya.
 Sonra sevgi ilə tərk edib məni
 Bir anda qovuşdu qaranlıqlara.
 Oyanıb mən onu tapmaq istədim,
 Bilmədim neyləyim, üz tutum hara.
 Əbədi göz yaşı tökməyə hazır,
 İtkimə yanmayılm, görən, niyə də.
 Bütün zövq-səfadan çəkib əlimi
 Artıq qapanırdım bədbinliyə də.
 Və birdən mən onu gördüm aşkara,
 Gördüm ləp yaxından – yuxumda kitək.
 Göylərin, Yerlərin zinətləriylə
 Bəzənmiş şəkildə, sevdalı, qəşəng...
 Uca Yaradanın yön verməsiylə
 Mən duran tərəfə o yol alırdı.
 Sirli və müqəddəs izdivac haqda
 Göydən bir Səs onu başa salırdı.
 Onun yerişi də ovsunlayırdı,
 Göylər gözlərinə dolmuş kimiydi.
 Hər bir hərəkəti, hər bir baxışı
 Sevgi və mərhəmət təcəssümüydü.
 Dözməyib qışqırdım sevinc içində:
 – Ey Uca Yaradan, Sənin verdiləyin
 Mənim diləyimdən çox-çox ucadırl
 Sən rifah, kamilllik bəxş eləyənsən,
 Sənin səxavətin hər yana çatır.
 Mənə verdiyin bu bəxşisinlə də
 əsirgəməmisən heç nəyi indi.
 Mən onda özümü görürəm artıq,
 Sümüyü – sümüyüm, əti – ətimdi.
 Qadındı – kişidən yaranıb deyə
 kişi ayrılaceq ata, anadan;



ve könül könülə, ürək ürəyə
İkisi birləşib olacaq bir can!

O dıqqət edirdi keçib-gedəli,
Onu cəlb etsə də Tanrıının əli,
Bakırə təmizlik, qızlıq utancı,
Şüur ləyaqəti... Təblət verən
bu pak hissərinə nə var yabançı
ondan uzaq idi. O, buna görə
qanırdı geriyə heç çəkinmədən;
Bu zaman arxadan gəlib də yetdiim,
Bütün dəlilləri söylədim həmən,
O isə vüqarla itaat etdi...
Onu – dan yerinin şəfəqləritək
çöhrəsi allanan məsum gözəli –
apardım izdivac alaçığına.
Xoşbəxt ulduzların ahəngi ilə
Şahidlik elədi! Göylər də buna.
Torpaq və silsilə dağlar, təpələr,
Hərarətlə bizlə təbrik elədi.
Şadlıqla səsləndi quşların xoru,
Hər əsən zərif meh çıçak ələdi.
Ətirli qızılıgül ləçəklərini
Səpdi qucaq-qucaq hər əsən külək.
Ala-toranların aşiq quşları
İlk nikah himnnini oxudu ürkək;
Üzünü göylərə tutaraq onlar
Xeyli oxudular həmin axşamı.
Ulduzlar eşidib dağların üstə
Yaxdilar o gecə bizə toy şamı.

Hər şeyi dərişdim taleyim haqda,
Şirinlər şirini Yer səadəti
hansı ucalığa qalxıb-yüksəlib,
ona həsr elədim bu hekayəti.
Boynuma alıram, elə nemət var,

Ona da həsədlə baxa bilirəm.
 Amma ki elə də çəkmir özünə,
 Çünkü mən nəfsimi boğa bilirəm.
 Söhbət xoş ətirdən və daddan gedir,
 Gəzdikcə gördüyüm güldən, meyvədən,
 Quş səsiylə dolu həyatdan gedir –
 Baxdıqca gəlirəm burda heyrətə!
 Nəyə toxunuram, nəyə baxıram,
 O anda bürüyür heyranlıq məni!
 İlk dəfə mən burda duyub anladım
 Güclü ehtirası və ürpənməni.
 Həmişə həzlərdən yüksək olmuşam,
 Fövqündə durmuşam hər cür ləzzətin.
 Amma gözəlliyyin hökmünə qarşı
 Zəifəm – duruşum çətindir, çətin.
 Bəlkə, səhv eləyib Təbiət özü,
 Məni aciz qoyub bu sehr önündə.
 İçimdə gücsüzlük zərrələrini
 Duyduqca üzülür canım bu gün də.
 Bəlkə də, qadınçın böyrümü yarış
 Həddindən çox alıb məndən Uca Haqq.
 Ona kamil bir can əsirgəməyib,
 Ruhi bütövlüksə verməyib ancaq.
 Düzdür, görünüşü, gözəlliylə
 O xeyli geridə buraxıb məni.
 Amma ki zəifdir ağlımdan ağlı,
 qəlbi də qəlbimdən gücsüzdür yəni.
 Onda Yaradanın surəti zəif,
 Bizi xəlq edənə o çox da çəkmir.
 Məxluqlar üstündə hökm işinin
 Onda heç izi də görünmür, tək-bir.
 Di gəl ki hər dəfə yaxınlaşanda
 O gözəl varlığı – gedirəm əldən.
 O elə qüsursuz, o elə bitkin,
 o elə sevir ki haqqı əzəldən,
 içində əbədi nur salıb yuva.



Mənə elə gəlir bütün dünyada
Hər şeydən gözəldir, üstündür Həvva!
Ən all idrak da onun öñündə
Alçaldılmış kimi kiriyib durur.
Onunla söhbətdə müdriklik çəşir,
Dalana dırənir, boynunu burur.
Dərrakə, İxtiyar nökərdir ona,
Heç bir işinə də irad olmayıb.
Elə bil, qədilmdən düşünülüb o,
Sonda təsadüfən yaradılmayıb.
Sanki, yuva salıb onun içində
Sonsuz bir mərhəmət, nəciblik yaşar –
Ruhunun bir Mələk keşikcisi tek
Ehtiram hissindən keşikcisi var!

Mələk qasqabaqlı dedi: – Təbiət
borcunu yetirib ancaq yerinə.
Sən onu qınama, öz işini gör,
Müdriklik barədə şübhələrinə
inanma – o, sənə yoldaş olacaq;
Əgər özün ondan əl götürməsən,
Sənin təbirincə qiymətsiz olan
bəzi nəsnələrə qiymət verməsən,
yoldaşlıq edəcək sənə şübhələr.
Nəyə məftun olub, heyran olmusan?
Cəzb edən zahiri görünüşəni?
Gözəldir! Düz edib mehir salmışan!
Tabe olmağından başqa hər şeyə –
zərif sözlərinə, nəvazişinə,
sənin saf sevginə, pərəstişinə
layiqdir – yer yoxdu burda şübhəyə.
Əvvəl yanaşı qoy dəyərinizi,
Sonrasa qiymət ver. Sadəcə, burda
Özünəhörmətlə yanaşsaq, bizi
Hər şey ədalətə çəkər axırda.
Sən bunu bacarsan, tez bir zamanda

Qadının başçıtek dərk edər səni.
 Uydurma görüntü çəkilib gedər,
 əsl həqiqətə verər yerini.
 Sənin ürəyinə yatmaqdan ötrü
 Gözəllik veribdi Yaradan ona.
 Verib ki, sən onu sevəsən candan,
 Cüzi bir səhvini dərhal duyana
 Sən bağlı olasan namusla hər an.
 Əgər sayırsansa cismi təması,
 İnsan artırmaqcün sən ən böyük həzz;
 Fikirləş, səninlə eyni zamanda
 nə qədər məxluqlar yaradılıb bəs.
 Ümumi qaydaya çevrilərdisə,
 o vaxt bu təmasın mənası nəydi;
 sənin heyrətini, ehtirasını
 özündə ehtiva eləməsəydi,
 doğmazdı bu nəcib hissərin qəti.
 Gözəl qadınınında hər ucalığı –
 Ağlı, zərifliyi və insanlığı
 Görə bilirsənsə – sev də əbədi!
 Amma ehtirasda yoxdu uca eşq
 ağlı və ürəyi genişləndirə.
 Sağlam mükəlimə yürütətmək üçün
 Nə var ehtirasda ürəyə girə?
 Əsl eşq qaldırar nərdivan kimi,
 Göylər sevdasına aparar səni.
 Girməzsən ehtiras bataqlığına,
 Bir də ki unutma, sən yeganəsən
 canlılar içində – layiq ol buna!

Adəm həyəcanla söylədi: – Məni
 Yaraşıq, gözəllik cəlb etmir qəti.
 Bütün canlılartək məndə də olan
 Törətmək işinin şəkər-şəhvəti
 Çəkmir o qədər də (bununla belə,
 nikah yatağından söz söyləyəndə



mənim duyğularım hədsiz ucadı –
o, sırlı ehtiram doğurur məndə).
Yox, mən qadınının rəftarlarının
əsirlə oluram gündə min kərə.
Ondakı uncəlik, canlı iltifat
Toxunur içimdə zərif hissələrə.
Bizim fikrimiz də, duyğumuz da bir,
Biz iki bədəndə bir canıq daha.
Bizim cütlüyüümüz, baxsan, göz oxşar,
Nəinki xoş gələr bir himn qulağa.
Amma ki mən kölə deyilləm, inan!
Mən məglub deyilləm, inan bu sözə!
Dünyanı çeşidli qəbul edirəm,
Özüm ayınram yaxşıya, pisə.
Özüm tam azadam öz seçimimdə,
Sən də qınamırsan sevgiyə görə.
Deyirsən, Göylərə çəkib apanır,
O həm yola döñür, həm də rəhbərə.
Cavab ver, mümkinə suallarına:
Ruhlar sevirlərmi? Elə isə, de,
Sevgi içərinə bəs nədən damır?
Təcəssüm eləyir gözdə, şüada,
Yoxsa ki birbaşa təmaslardamı?

Üzündə qızılıgül rəngdə təbəssüm –
(Yəni ki, əsl Goy sevgisi rəngdə)
Mələk cavab verdi: – Bilmək yetər ki,
Xoşbəxtlik yurd salıb hər bir Mələkdə.
Sevgisiz xoşbəxtlik olarmı məgər?
Sənin can həzlərin, sözsüz, pak hissdi.
Pak xəlq olunmusan çünkü özün sən,
Mələk həzləri də misilsiz həzdi –
O daha artıqdi sizinkilərdən.
Ətraflar, oynaqlar, qılaqlar, bəndlər
Bize əngəl olmur sūrməkçün səfa.
Ruh Ruhla elə tez qovuşur, inanı,

Elə qovuşmaz heç havayla hava
 və paklıq paklığa can atır belə...
 Bəli, ruhlar üçün belə qayda var –
 Bədəni bədənə və canı cana
 Qismən qovuşdurmaq istəməz onlar.
 Hesperid Yurduna yollanır Günsə,
 Qərbədə enir indi yaşıl buruna.
 Zümrüd adalara yan alır yəni,
 Söhbətə vaxt yoxdu bundan o yana;
 Bu, mənə qayıtməq işarəsidir.
 Möhkəm ol, xoşbəxt ol, sevgiyə yaşa,
 Sev, sənin sevgindən sədaqət adlı
 mükafat alanla ömür sür qoşa.
 Amma yasağını unutma Onun,
 Çılğınlıq ağlına kölgə salmasın.
 Elə eləmə ki, ehtirasının
 əlində iradən alət olmasına.
 Sənin, həm də bütün oğullarının
 İqbali, taleyi öz əlindədir.
 Xoşbəxtlik, bədbəxtlik sənə bağlıdır,
 Hər şey iradənin əzəlindədir.
 Bütün Göylər əhli və sözsüz ki, mən
 Sənin dözümünə şad olluq həmən.
 Dayanmaq, ya çökəmkən səndən asılı,
 Öz kamil ruhuna elə etibar.
 Kənardan özünə kömək arama,
 Rədd elə günaha sövq edən nə var!

Söyləyib qalxdı o. Ardiyca Adəm
 ona xeyir-dua verdi beləcə:
 – Sən, ey calalını sonsuz sevdiyim
 Tanrımın çaparı, Göylər qonağı!
 Uğuruna xeyir! Yaxşı yol sənə,
 Madam ki yetişdi ayrılıq çağı!
 Nəvazişlə endin mənim yanımıza,
 Bunu məmənunluqla xatırlayacam.



Lütf elə əbədi insan nəslinə,
Qonaq ol bizlərə, istəsən haçan!

Mələk Göt Üzünə dönməzdən öncə
Səmimi virdalar söylədi ona.
Onu kölgəlikdən ötürdü Adəm,
Qayıtdı yenidən alaçığına.

DOQQUZUNCU KİTAB

MƏZMUN

Yerin çevrəsində hərlənən İblis təzədən duman şəklində Cənnətə soxulur, xain məqsədini həyata keçirmək üçün yatmış bir İlanın cisminə yerləşir.

Adəm ilə Həvvə səhər öz gündəlik işlərinə tələsirlər. Həvvə ayrı-ayrılıqda işləməyi təklif edir. Adəm etiraz edir; çəkinir ki, barəsində məlumat alaraq ehtiyat etdikləri Düşmən təkiənmiş Həvvaya hücum edə bilər. Sonuncu isə yenilməzliyinə və ehtiyatlılığına göstərilən etibarsızlığa görə inciyərək öz mətanətini əməldə sübut etmək üçün aralanmaqda təkild edir.

Adəm güzəştə gedir. İlan təkiənmiş Həvvanı axtarır taparaq hiyləgərcəsinə ona yaxınlaşır; əvvəlcə onu seyr edir, sonra yaltaqcasına mədəh eləməyə başlayır, tərifində onu bütün yaradılmışların fövqünə ucaldır. İlanın nitq qabiliyyətinə heyran olan Həvvə soruşur ki, o, danışmağı və dərk etməyi necə öyrənib? İlan bildirir ki, əvvəller məhrum olduğu danışmağı və anlamağı Cənnət ağacından birinin meyvəsini dadandan sonra mənimşəyib. Həvvə onu həmin ağacın yanına aparmağı xahiş edir və aşkar edir ki, bu, elə həmin qadağan edilmiş İdrak Ağacıdır.

İlan Həvvanı olduqca hiyləgər dəlillərlə meyvənin dadına baxmağa razi salır. Meyvənin dadına heyran olan Ulu Ana götür-qoy edir: o, bunu Adəmə açıqlamalıdır mı?

Nəhayət, Həvvə meyvəni onun yanına gətirir, dadına baxmağa nə vadar etdiyini söyləyir. Sarsılmış Adəm Həvvanın məhv olduğunu anlayaraq qadınına sevgisi ucbatından onunla birlikdə tələf olmaq qəranna gəlir və onun günahını, heç olmasa, yanıbayan azaltmaq üçün meyvədən dadır.

Cinayətkarcasına itaətsizlik hərəkəti baş verir: onlar çılpaqlılarını örtməyə cəhd edir, dalaşır, qarşılıqlı olaraq bir-birini qınayırlar.



Tann və Mələklər bir dostcasına
Sevimli İnsana qonaq olanda,
Halalca ruzular mehribanlıqla
Könül xoşluğuyla bölünən anda,
İmkən veriləndə sixilmayaraq
Sadə və təbil söz danışmağa;
Bundan şirin səhbət olmazdı əsla.
Faciə çalan verirəm daha
Mən İnsana bağlı nəğmələrimə;
Xatırlatmaliyam nifratlə dolu
Etibarsızlığı sözlə hər klmə.
Mənfur cinayəti, pozulmuş əhdilə,
İtaətsizliyi, qiyama cahdi;
Önə çəkməliyəm peşmançılığı
İncik Göylər haqda nəğmələrdə mən.
Haqlı narazılıq, haqq məhkəməsi
və söz açmaliyam qorxunc qəzəbdən.
Dolaşar kədərlilə nəğmələrimdə
Kabustək sürünən Günah kölgəsi.
Ölüm və Ölümündən xəber gətirən
Neçə xəstəliyin, bəlanın izi.
Düzzü, bütün bunlar çox kədərlidir!
Amma ki burda bir qəhrəmanlıq var;
Keçmiş nağıllarda baş verənlərdən
Zərrə də geriyə qalmayırlar onlar.
Necə ki düşməni izləyən Axill
Üç dəfə Troya divarlannı
Başına hərlənib hırsınlımışdı;
Necə Laviniyyaya nikah şansını
Turn itirərək qeyzlənmişdi;
Yunonatək Qreki qovub güdərkən,
Kipridin oğlunu məğlub edərkən
Necə coşmuşdusa Neptun qəzəbdən;
Səhbət açacağım bu qəhrəmanlıq
Heç də geri qalmır ondan bır anlıq.
Çoxdan düşünərək heyif ki, amma

Çox gec başladığım bu hekayətin
 Gəlləm öhdəsinindən – əminəm qəti.
 Əminəm ki, hər gün mənim qəlbimə
 Göylərdən enərək söz təlqin edən;
 Buludlar dalından gələn qəyyumum
 Könüllü, hər gecə çağırılmamış mən,
 Beləcə, ruhuma işiq salacaq.
 Odur ki cəsarət edib nə vaxtdı
 Mən bu nəğmələri yazıram ancaq –
 Qəhrəmanlıq haqda nəğmələrimi.
 Mənə yuxularda təlqin olunan,
 Piçılııyla gələn sırlı hənirlər
 Qətiyyən yazmağın gücünə deyil,
 İlhamın gücünə şərə dönürər.
 Həmişə igidlik dastanlarının
 əsas özəyini təşkil eləyən,
 döyüş, müharibə mövzularını
 meyilli deyiləm təsvir edəm mən.
 Böyük ustalıqdır, nəzmə çəkərək,
 Döyüşə atılan igid ərləri,
 Ağır savaşlarda qanlar tökərək,
 Tanınmış və mifik cəngavərləri,
 tərənnüm edərək əsər yaratmaq!
 Şöhrətə çatdırımir bununla belə,
 Səbrin və əzabın rəşadət dolu
 Məziyyətlərindən doğan böyüklük –
 Sanırsan şərafın ayndır yolu:
 Şöhrəti gətirən at yarışıdır,
 Mənasız, bihudə nə ki oyun var,
 Yaraq-əsləhələr, gerbli qalxanlar,
 Tikməli yəhərlər, zərxara çullar,
 Eşikağasının başçılığıyla
 Saray şənliyində cütləşən qullar...
 Əsl incəsənət, əzablı zəhmət,
 Dastanı, ya onun baş surətini;
 İqtidarda deyil qaldıra bilsin,



qəhrəmanlıq adlı zirvəyə yəni.
Şanlı edə biməz belə əsəri,
Nəinki həvəskar, ləp elə usta.
Cəsarətə seçdilmən mən bu mövzunu,
Bu mövzu zirvədə durub, onsuz da –
Mən bu nəğmələrlə üz tutsam ona,
O özü qaldırar ucalığına.
Əgər ahilligim, düşən soyuqlar
qüvvədən salmasa qanadlarımı;
Yarıda qalmasa uçuşum mənim,
həyata keçirib inadlarımı,
gecə qəyyumundan ummadan kömək,
yazardım şerimi özüm tənha, tək.

Budur, Gün yox oldu – onun daliyca
Gecəylə gündüzün aralığında
Ulduzları Yerə dartıb doğuran
Hesper də – işıqlı ala-toran da
qeyb oldu. Üfüqlər qaralıb söndü.
Bu zaman Qavrililin qorxusundanca
Dözməyib Ədməndən qaçan İblisin
Deşirdi içini soyumayı kın.
İnsanı aldadıb məhv etmək üçün
Başında mln cürə xain düşüncə,
Ondarı alınacaq öcə nifrətlə
Yenə o, Cənnətə soxuldu gecə.
Günəş hökmədəri Uriil onu
Taparaq qovmuşdu Cənnətdən deyə
Bütün Yer kürəsin dolaşmışdı o,
Qorxurdu bu yerə gündüz gəlməyə.
Birbəbir Heruvim keşikçiləri
Agah olunmuşdu xain əməldən.
O isə sərgərdən düz yeddi gecə
Zülmətdə dolaşib düşmüşdü əldən.
Yerin bərabərlik dəlrəsini
Adlayıb keçmişdi İblis üç kərə.

Dörd yol kəsişmişdi gecəylə yolu,
 Dörd yol baş çəkmişdi o, qütblərə.
 Səkkizinci gecə döndü Ədəmə,
 əks tərəfindən gəldi girişin.
 Gizli bir yol vardı – axtardı onu,
 Gördü ki, xeyiri yoxdu bu işin –
 Bir vaxt var idi o – indisə yoxdu.
 Onu məhv eləyən zaman deyildi,
 Onu Günah idti aradan alan.
 Orada, Cənnətin ətəklərində
 Torpağın təkindən qurtulmuş olan
 Dəclənin bir qolu çeşmələnirdi
 Həyat Ağacının yaxınlığında.
 Baş vurub həmin o yeraltı çaya,
 O biri tərəfdən üzə çıxanda
 Siğınacaq axtardı dərhal özünə.
 Adladı dənizi, keçdi qurunu;
 Ədəmdən üz tutub arxada qoydu
 Pontu və Meotiy sututannı –
 Eninə – yuxarı, buzlu Obatək,
 Aşağı – birbaşa Antarktidaya.
 Şərqdənsə o, Oront sahillərindən
 Yetişdi birbaşa azman dəryaya.
 Dənizi Dariyen bərzəxi ilə
 Kəsilib ayrılmış o okeandan,
 gəldi Hind ilə Qanq axan ölkəyə;
 əldən verməyərək fürsəti bir an,
 beləcə dolaşdı Yer kürəsini.
 Haranı gəzirdi axtarırdısa,
 Bütün canlılara o göz qoyurdu.
 Məkrli işinə yaraya bilən
 O, təkcə İlani uyğun sayırdı;
 Bilirdi, girərək onun cildinə
 Hər cür iti gözdən yayınmaq olar.
 Hiyləni, yalanı ört-basdır edib
 İlantək o, müdrik bir görkəm alar.



Bir də bilirdi ki, İlən həm müdrik,
Həm də ki hiyləgər yaradılıbdır –
Onun surətinə baxan inanmaz
Kimsə varlığı ora dolubdur.
Nəhayət, bu işi qərara aldı,
Tərəddüdlərinin yetişdi sonu.
Qeyri-İxtiyarı şikayətlindən
Gizli əzabları süzüldü onun:

– Sən, ey Yer! Ey Uca Göylərtək gözəl,
Tannıqlara laylıq ey gözəl məkan!
Sonda təfəkkürlə xəlq edib səni,
Kamil yaradıbdır Uca Yaradan.
Məgər bir gözəllik xəlq eləyirkən
O, ala-yarımçıq heç yaradarmı?
Yerin üstündəki ey Göt qübbəsi,
Sənin çıraqıntıtkı çıraq olarmı?
Başına fırlanan Göt cıslımları
Göndərdikcə Yerə şüalarını –
O, sənə qaytarır, yəqin ki, təkcə
Sevgisinqanışqış işiq varını.
Sarsılmaz bir dayaq mərkəzi kimi
Nə varsa, hamısı Onda birləşir.
Sən də eynən elə bir mövqedəsan;
Bütün aləmlərdən sənə pay düşür.
Onların gücü də özlərində yox,
Sənin varlığında tacəssüm edir.
Bu güc həyatverən, ruhverən olub
Otlarda, kollarda, güllərdə bir-bir
və xeyli xeyirxah yaranışlarda,
Ayn-aynılıqda kamala yetir;
Təkcə hiss və ağılı İnsan özündə
Bütün varlığıyla cəm eləmişdir.
Böyük fərəh ilə gəzərdim səni,
Gəzərdim enlənə və uzununa –
Sevinə bilsəydim dağa, meşəyə,

Çiçəklər bəzəyən hər bir guşəyə;
 Gəzərdim çayları və dənizləri,
 Daşlı qayaları, sonsuz düzləri!
 Amma ki mənim bir sığınacağım yox,
 Sevinc mənə yaddır əzəldən bəri!
 Ətrafdə nə qədər şadlıq görürəm
 O qədər çox mənim içim sıxlıdır.
 Ruhumu məhv edir ziddiyətlərim,
 İkrahdan, nifrətdən könlüm dağılır.
 Bütün yaxşılıqlar zəhərdir mənə,
 Göylərdə bundan da pis idi günüm.
 Heç nə istəmirəm heç yanda, heç nə,
 Təki Götürəndə padşaha dönüm
 və qula çevirirəm Göylər şahını!
 Burda gözləmirəm zülmüm azalar;
 Fikrim özgələri cəlb eləməkdi,
 Bəlkə, taleyimi bölüşən olar.
 Mən buna hazırlam, hətta bu, mənə
 Dözülməz kədərlər gətirsə belə;
 Təlaşlı ruhumun əzablı üzü
 yalnız viranələr içində gülər.
 Şəninə belə bir dünya xəlq olan
 O külli-ixtiyar sahibi ölsə;
 Ölüm, əməlindən başına gəlsə,
 dərdi, səadəti tək ona bağlı
 bu dünya onunla məhv olacaqdır;
 Məhv olsa, yaxşıdır! Məhv olsa, haqdır!
 Heenna Xanları içində mənlə
 Bağlı olmalıdır Göylərin şanı!
 Özünə Qadırtək ad qoyan Yiyə
 Deyək ki, altı gün, altı gecyə
 Yarada bilibə külli-cahanı –
 Oynada bilərəm mehvərindən mən,
 Bircə gün içində məhv edərəm mən!
 Kim bilir, O axı hansı zamandan
 Dünya yaratmayı fikirləşirmiş?



Bəlkə, o vaxtdan ki, Göylərdə qəfil
Mənim qiyamımla dəyişdi gərdiş?
Yəni ki, az qala, birdən güruhun,
Ordunun yansı gəldi vüqara –
Çıxdı köləlikdən azadlıqlara.
Mənə qoşulunca, yanıbayarı
azaldı Qadırın tərəfdarları.
İtkinin yerini doldurmaq üçün
üzgündü. Həm də ki öc almaq üçün
əvvəlki gücündə deyil O daha;
Mələk də yarada bilməz heç bu gün –
Guya ki, onları O yaradıbdır!
Təəssüf doğuran bir haldir Göyə:
Fanidən yaranmış varlıqlar ilə
O, bizi gizlicə dəyişsin deyə,
Düşünüb bir qərar vermişdir belə;
Alçaq başlangıçın ziddinə, bizdən
Aldığı qədərsiz Goy sərvətinli
Sonsuz kainata səpmışdır yəni.
İnsani yaradıb, onun eşqinə
Misilsiz bir dünya xəlq edib ona;
bu ucsuz-bucaqsız gözəl məkanı
veribdir İnsanın sərəncamına.
Rüsvayçılığa bax, Yerə xidmətə
Qanadlı Mələklər endiribdir Ol
Bura od-alovlu rəliyyətləri
Silahlı keşiyə göndəribdir O.
Ehtiyat edirəm, sayıqdır onlar.
Bürünüb buxara, girib dumana,
Axşamlar düşüncə ala-toranlıq
Sürünüb keçirəm düzə, ormana.
Yatmış bir İlanda gizlətmək üçün
Mən öz məqsədimin ağır yükünü
Onu axtarıram, gəzlərəm lədi
Bir-blr hər kol-kosu, ağac kökünü.

Ah, ey iyrənc, rəzil məğlubiyyətim!
 Bir vaxt tanrılarla başçılıq haqda,
 Birincilik haqda höcət edəni
 İçinə alacaq ilan bədəni;
 Onun sürüşkən və soyuq canında
 İlahi ucalıq iddiaçısı
 Yurd-yuva salacaq heyvan donunda!
 Bu cür intiqama susayanların,
 Bir də şöhrətpərəst miskinliyinin
 Bir həddi-hüdudu olurmu, görən?
 Gərəkdir unutsun öz kimliyini
 Hakimiyyət üçün sinəsin gərən;
 Gərək hazır olsun qamı üstə də
 Sürünüb çatmağa ən rəzil həddə.
 İntiqam nə qədər şirin olsa da,
 Sənə qayıdanda kədər püşkürür.
 Qoy olsun! Hər şeyə gedərəm, təki
 Zərbəm dəqiq olsun, çünkü göz görür –
 Ucalıq nişana gəlmir heç cürə.
 Odur ki qoy burda nişan alıǵım,
 Düşmənçiliyimin baş səbəbkəni –
 Göylər sevimliyi, bizim üçünsə
 Təəssüf doğuran könül qubarı;
 Burda Yaradanın öz əlləriyle
 Fanidən yoğrulub-yapılmış varlıq
 Məhv olsun zərbəmdən, sözün qisası –
 Kinin elə kinlə verilir haqqı,
 Bundan yaxşı yolu yoxdu qisasını!

Söylədi, sonra da sərilib yerə,
 Bir qara dumana bürünüb getdi.
 Quru kolluqlarda, nəm cəngəllikdə
 İlan sorağıyla o gözdən itdi.
 Axtardı və tapdı istədiyini –
 otluqda səssizcə yatmışdı İlan;
 Qırılmış bədənin hər bir həlqəsi



Bir labirint kimi müəmma olan
Biciklə, hiyləylə doluydu, sanki.
İblis daxıl oldu cəhənglərindən,
Ağlına, canına çöküb dərindən
İlanın içində sahib kəsildi.
Şırın yuxusuna əngəl olmadan
Güçünü ağlına yönəltdi onun.
İlan bədənində birinci dəfə
Gözlədi yetişsin gecənin sonu.

Şehli çiçəklərin, güllərin üstə,
Ədəm rayihəli dan şəfəqləri,
Əzəmetli Yerin mehrablarından
Dikələn hər nəfəs əsərək sərin,
Uca Yaradanın şəninə səssiz
Təriflər deyirdi hey şirin-şirin.
Səssiz təriflərə səs qoşmaq üçün
Çıxdı alaçıqdan İnsan cütlüyü.
Dualar etdilər və sevindilər
Seyr edib doyunca Torpağı, Gøyü.
Sonra düşündülər: İşlər çıxalıb,
Günün iş bölgüsü bilinməlidir.
Geniş Cənnət Bağı qüvvəni alır,
Bu haqda qərara gəlinməlidir.
Ərinə üz tutub səsləndi Həvva:
— Ey Adəm! Nə qədər zəhmət də çəksək,
Çiçək də becərsək, ağac da əksək,
Bunlar xoş olsa da, gücümüz azdır.
Kömək gərəkdi ki, iş görək geniş,
Təzə iş artıñ hər görülən iş.
Məsələn, gülləri budayıñq biz,
Bir gecə ötüşür, iki gün ötür,
Bir də görürsən ki, zögławıb təmiz
O yerdən təzədən budaqlar bitir.
Mənə məsləhət ver, ya dirlə mən!
Bölüşməliyik bız işləri, məncə.

Sən tələb olunan tərəfə yollan;
 Doqquzdon gülünü hər şeydən öncə
 Dövrəsi boyunca ək alaçığın.
 Çılğın sar身为ığın qol-budağını
 Budasan yaxşıdı bir yol, açığı.
 Mən qızılgüllərə və mərsinlərə
 Qulluq eləyərəm günortayacan.
 Qoşa işləyəndə – gülüş gülüşə,
 biz baxış baxışa oluruq haçan –
 başımız qarışır şirin söhbətə.
 İş zəif görülür. Axşam o zaman
 Baxanda süfrədə bollu nemətə
 adam öz işindən utanır, inan!

– Ey Həvvə! Ey mənim ömür yoldaşım, –
 Etiraz elədi Adəm çox incə, –
 Varlıqlar içində ən sevimli kəs!
 Sənin fikirlərin gözəldi, məncə.
 Bizə Yaradanın təyin etdiyi
 İşə yanaşmağın qürur doğurur.
 Tərifə layiqdir sənin bu cəhdin,
 Hər halal ocağın əsl uğuru,
 Sözsüz ki, qadının qayğısındadır.
 Qadının qayğısı zinətdi əsl,
 Ərin də işinə o, uğur qatır.
 Amma söyləyim ki, bununla belə,
 Ağır da deyil heç, sən deyən, sərt də
 Tanrının önündə öhdəliyimiz.
 Bizimcün yaranıb bu naz-nemət də,
 Söhbət də, gülüş də, istirahət də,
 Bir ruhi qıdadır – bölməliyik biz.
 Bizə baxışaraq gülümsəməyi
 İdrak rəmzi kimi verib Yaradan.
 Başqa canlılara verilməyib bu,
 Sevginin özü də doğur buradan.
 Yaradılmamışiq ağır iş üçün,



Xoşbəxtlik – bu, bizim taleyimizdir.
Bir olsaq qoymanq sola gül-çiçək,
Görərsən ciğirlər necə təmizdir.
Çox çəkməz, gənc əllər gələr köməyə,
O zaman güc düşməz bizim əməyə.
Ünsiyətdə olmaq səninlə tez-tez
Səni bezdirirsə, usandırırsa,
eybi yox, raziyam, gəl müvəqqəti
aynılıq hissi də yaşayaq qısa.
Birlikdən yaxşıdı bəzən tənhalıq...
O heç də biryollyq üzməz ümidi.
Həm də aynılığın sonunda gələn
Vüsəl da ikiqat şəkər kimidi.
Amma başqa şeydən üzülürəm mən –
Qorxuram ki, səni məndən aralı
Nə isə bir bəla haqlaya bilər –
Düşmən manqadı bızdən yaralı.
Ondan qorunmağı yadında saxla,
Unutma, o zalım, o qəddar yağı,
İtirib ömürlük səadətinli.
Yoxdu ucalarda heç bir dayağı,
Bir məqam gəzir ki, bızlərə yəni
Bir xətər yetirsin azğınsayağı.
Birlikdə görəndə o, bizi hər an,
Ümid eləmir ki, çıxarar yoldan.
Bızım sevgimizlə pozmaqdən ötrü
o məlun dəridən, qabıqdan çıxır.
Bızım cütlüyümüz dərd olub ona,
Çünki o, sevgiliyə ikrəhla baxır.
Kimin yaranmışan qabırğasından,
Çalış ki, sən ondan aralı gəzmə.
Səni qorumağa hazırlam hər an,
Nə məni, nə də ki özünü üzmə.
Bəla təhlükəsi gəlsə, qadın da
Gərəkdir ərinin olsun yanında.
O, onu həmişə qoruya bilər,
Ya da ki ən acı taleyi bölgərl

Amansızcasına qəlbi qırılan,
 Ciddi görkəm alan Həvvə bu zaman
 Böyük qüsursuzluq əzəmətiylə,
 Amma nəvazışlı dedi astadan:
 – Sən, ey Yerin, Göyün oğlu, ey Adəml!
 Ey Yerin hakimi! Sən, ey hökmədar!
 Bizə ölüm gəzən o Düşmən haqda,
 Sözsüz ki, mənim də bir xəbərim var.
 Xəbərdar etmişən sən özün məni,
 Məlek deyəndə də eşitdim həmən –
 Axşam güllərinin yumulan çağrı,
 O çıxıb gedirkən, təsadüfən mən,
 Dinləyəsi oldum sizin söhbəti;
 Sadiq olduğuma Tanrıya, sənə,
 Düzü, gözləmirdim şübhən var qəti;
 guya, aldanaram azğın Düşmənə.
 Onun təcavüzü qorxutmur səni,
 bizə hakim deyil ağrı və ölüm:
 yəqin, toxunmağa qüvvəsi çatmir,
 çünkü dəf edərik çəkmədən zülm.
 Onun hiylələri qorxudur, yəqin,
 Bu hissdi doğuran səndə şübhələr:
 qorxursan, girərsə o, qılığıma,
 sevgidən, imandan sapdırı bilər.
 Ey Adəm! De görüm, bu inamsızlıq
 Hardan yol tapıbdı sənin qəlbinə?
 Sevimli qadının haqqında bu cür
 Pis şeylər düşünmək layiqmi sənə?

Adəm çox müləyim dedi: – Ey Həvvə!
 Tanrının, İnsanın ölümsüz qızı!
 Bütün varlıqların sən, ey ən pakı,
 Bütün paklarında ən qüsursuzu!
 Sevgini, nə də ki sədaqətini,
 Şübhəyə almırəm, yox, əsla, inan!
 Məsləhətim budur: uzaşmayasan.



Mən cəhd edirəm ki, o hiyləgərə
aldanıb yolunu sən çəşməyasan.
Yadında saxla ki, hər bir məkrli,
elə cür qurur öz hiylə torunu,
çox vaxt amacına yetişməsə də,
tələ olduğunu bilmirsən onun.
Yaşaya bilsəydin bircə anlığa,
sən aldanmağının incikliyini –
qəzəbl, nifrəti özün duyardin,
mənasız olsa da bu şeylər yəni.
Başqa cür düşünmə sən bu qayğımı,
Səni təhqirlərdən qoruyuram mən.
Birlikdə olsaq biz, hücum eləməz,
Nə cür cəsarətli olsa da düşmən –
əgər hücum etsə, mənə eləyər.
Onu o qədər də aciz bilmə sən,
O ki Mələkləri çıxarıb yoldan,
Düşərsən toruna bunu bilməsən.
Sən doğru qıymət ver dost köməyinə,
Sənlin baxışlarının mənim ləcimdə
Kılıllik hissini xeyli artırır.
Sənlinə yenilməz ağlım, gücüm də.
Mənimcün, bəlkə də, ən böyük utanc
Sənlin gözlərində məğlub olmaqdı.
Niyə istəmirsən çiyin-çiyinə
durasan mənimlə bu sınaq vaxtı?

Qayğıkeş allə başçısı klımı
Adəm öz fikrini bildirdi belə.
Həvvə isə yenə düşünürdü ki,
Onun şübhələri sönməyi bələ.
Odur ki etiraz etdi təzədən:

– Əgər qismətimiz bu klçık yerdə
Yaşayıb düşməndən çəklinməkdəsə,
Çətinse dayanmaq onun önungdə,

Bunca içimizə qorxu çökdüsə,
 Xoşbəxt adlandırmaq olarmı bizi?
 Amma dərd günahdan öndə gəlməyir!
 Şirnikləndirərək azdırsa Düşmən,
 Rüsvayçılıq olar şərəfimizə.
 Amma təhqir isə bir ayrı şeydir,
 Ləkə vura bilməz heç zaman bizi –
 əksinə, qayıdar onun üstünə,
 Utancdan o özü qalar pis günə.
 Əgər biz ikiqat şərəfliyiksə,
 niyə qaçmalıyıq Düşməndən axı?
 Sübut etməliyik bizlərə qarşı
 Onun cəhdindəki mənasızlığı.
 Biryolluq çəşqinliq candan qopmalı,
 Bütün şübhələrsə sovuşmalıdır.
 Bununla qəlbimiz dinclik tapmalı –
 O, Göyün lütfünə qovuşmalıdır.
 Əgər olmasa bir kənardan kömək,
 tab edə bilməsə mübarizəyə –
 bu sevgi, sədaqət, de, bu şücaət,
 nəyə gərəkdi ki, onda bəs, nəyə?
 Bu zəif xoşbəxtlik üçün yoxsa ki,
 Uca Yaradəni qınamalıyıq?
 Yoxsa bu taleyi ayrılıqlarda,
 Ya birgə, həmişə sınamalıyıq?
 Əgər belədirsa, bizim səadət,
 Deməli, laxlayıb – bu güman deyil.
 Ədəm təhlükəsiz deyildir, demək,
 Ədəm bizim üçün bir məkan deyil!

Adəm həyəcanla dedi: – Ey qadın!
 Tanrı qaydalardan ən yaxşısını,
 ən mümkün olanın təsis edibdir.
 Özün də bilirsən sən yaxşısını,
 O nə yaradıbsa kamil yaradıb –
 Nə yarımcıq edib, nə pis edibdir.



Qüsurdan xalidir yaratdıqları:
Ən əvvəl – İnsandır, sonra hər nə var
Onun rifahını kənar qüvvədən
Hilz eləmək üçün yaradılıblar.
Təhlükə İnsانın öz ruhundadır;
Odur bələlardan qoruyan hakim.
İnsan iradəsi olmasa əgər,
Öhdəsindən gəlməz pisliyin heç kim.
Tann iradəni azad yaradıb,
Azad kəs – ağla qulaq asandır.
Ağlı haqq yazibdir O Uca Qadir,
Ucalıq rəmzini O, haqq yazandır.
Vasvasılıq deyil, zərif sevgidir
Səni qorumağa hökm eləyən hiss;
Sənsə məni qoru, məni çəkindir.
Həmişə səbatlı, dözümlüyük biz.
Buna baxmayaraq, İnsanı amma
Həm də haqq yolundan sapındır şər.
Şüur itirəndə sayıqlığını
İblisin qurduğu tələyə düşər.
Əlavə sinağa yoxdu ehtiyac,
Yaxşısı budur ki, gözlə özünü.
Məndən uzaq olma, qorx ki, tapacaq
O, bizi tezliklə günün bir günü.
Sübut etmək üçün mətanətinl
əvvəl itaətin bilinməlidir!
Kimi inandırar sənin iradən,
əgər bilinməsə, günah yol nədir?
Əgər, doğrudan da, düşünürsən ki,
biz birgə zəiflik hiyləyə qarşı,
amma təklidkə sən daha ayıqsan –
o zaman, yeri get, qoy olsun, yaxşı.
Səni təbiətin bakırəliyi
Qoy alsın içinə necə var lındı.
Topla mənliyini. Tann sənlinçün
hər şey eləyibdi – növbə sənləndi!

Susdu Patriarxi insan nəslinin.
İnadçı Həvvasa başladı sözə.

Dedi: – Son sözlərin düşündürəndir,
Sən mənə getməyə verdin icazə.
Həvəslə gedirəm. Agah elədin,
indi çox şeylərdən xəbərim vardır.
Birlikdə, bəlkə də, qəfil bir sınaq
Bizi hazırlıqsız yaxalayardı.
Çətin ki bu qədər məğrur bir Yağı
Zəif qəniməti seçər birinci.
Yox, əgər cəhd etsə – verrəm cavabın –
Ağır xəcalətin olar girinci!

Bunları söyləyib o, üsulluca
ərinin ovçundan əlini çekdi;
sanki, Driaddan, ya Oriaddan –
xəyaltək səssizcə gəlmış mələkdi.
Ya sanki, Delinin sevgilisiydi –
Çiyni oxqabısız, əli kamansız,
Hər cür əlaqəsi odla gümansız,
bağbanlıqla bağlı aləti olan
və öz boy-buxunu, gözəlliyyilə
Delinin özünün fövqündə qalan
Bir can sirdəsiydi. Dönüb eləcə
Tələsik gedirdi meşəyə sarı;
Onun bu halının – Prozerpinanın
bədbəxt doğumunun baş səbəbkəri
Yupiterlə olan cütləşməsindən
bir xeyli irəli, Vertumdan qaçan
Pomonun, ya da ki elə Palenin
halına bənzəri var idi yaman.
Heyrətlə baxırdı Adəm dalıycا
Arzulayırdı ki, o dönsün geri.
Neçə yol bu haqda söyləmişdi də,
Hər dəfə də Həvva ona söz verib



Demişdi, günorta dönüb gələcək:
Cəlib alaçığı dəyişdirəcək.
Gələcək nahara, istirahətə
Hazırlaşmaq üçün o, iş görəcək.

Ah, uğursuz Həvvə! Aldandın necə!
Söz verdin dönməyə – üzündə vüqar.
Daha indən belə sənə Ədəmdə
Nə şırin bir süfrə, nə dincəlmək var!
Ətirli çıçəklər, kölgələr içərə
Gizli bir tələ var – sənin yolunu
Cəhənnəm yoluya kəsişdirəcək.
Bu vaxt məsumluğun, imanın sonu,
Bir də xoşbəxtliyin sonu yetəcək!
Bütün insanlann kökü sayılan,
Həsrətin çəkdiyi cütlükdən yana;
Cildini dəyişib gəzirdi Düşmən –
Çevrilib dönmüşdű o bir İlana.
O, çölü, çəmənl, pöhrəlikləri,
İnsan zəhməttlə yetişdirilmiş
meyvə bağlarını və güllükleri,
axtanıb gəzirdi səbri gərlimmiş.
Ümid etməsə də belə bir hala,
İstəyi Həvvəni tək tutmaq idi.
Qəfildən arzusu çin oldu onun,
Şansı gətirmişdi, bəxti ağ idi.
Bürünüb güllərin ətlə sisinə,
Budur, boylanırdı o Ulu Ana.
Yalqızca məşğuldu o, öz işiyilə,
Məhz bu gərək idi Düşmən-İlana.
Hər yanı bürümüş al qızılğulun
Zorla seçilirdi Həvvə içində.
Al-əlvən boyanmış yaşıl budaqlar
Torpağa dəydikcə gülün “gúcündən”
Qaldınb onları sahmanlayırdı.
Köməksiz gulləri mərhəmət ilə,

Sevgiyələ, qayğıyla o yanlayırdı.
 Mərsin budağından ilgək düzəldib
 Çəkib bağladıqca yixiq gülləri,
 Ağlına gəlmirdi ən köməksiz gül
 Elə o özüdür – yoxdu xəbəril
 Bilmirdi dayağı uzaqdır necə!
 Bilmirdi firtına qopar indicə!

Gözel sidrlərin və palmaların,
 Çətirli şamların kölgəliyindən,
 Həvvanın əliylə əkilmiş olan
 güllərin yanından keçərək həmən;
 sürüñə-sürüñə gizlin-bassinq,
 qıvrıla-qıvrıla gəlirdi Düşmən.
 Cənnətin bu gözəl guşəsi ilə
 Heç nə tərəziyə qoyulmaz heç vaxt:
 Nə yalançı bağlar, qurama bağlar,
 Nə də Adonisin dirildiyi bağ.
 Taqətsiz Laertin qonaq oğlunu
 Mehribancasına qəbul eləyən
 Şanlı Alkinoyun uzaq çağlarda
 Sahibi olduğu gözəl bağlar da
 Tay ola bilməzdi ona qətiyyən!
 Şahlar arasında ən müdrik şahın
 Özünün Misirli xanımı ilə
 Səadət taplığı, nicat taplığı
 Gerçək üzümlüyün özü də belə
 Tozuna yetməzdi həmin o bağın!
 Bu yerin ilahi gözəlliyinin
 Əsiri olmuşdu Düşmən, elə bil.
 Daha çox Həvvaya olmuşdu heyran,
 Onu çicəklilikdə görünçə qəfil.
 Kimsə bir şəhərin ab-havasından,
 Havanın çirkindən, suyun pasından,
 Bezib də qaçanda bir yay səhəri,
 Geridə buraxıb tünlük şəhəri,



Çatınca bir kəndin həndəvərinə;
Qurumuş otlann və zəmilərin
ətrini çəkincə clyerlərinə;
kəndin könülaçan hər hənirinə
necə vurulursa, məftun olursa
və elə bu zaman onun yanından
bir kəndli gözəli yolun salırsa;
necə can alırsa hər şey bira-beş,
necə o, saflığa heyran qalırsa –
Həvvanın gəzdiləy bu şübh çağında
ilan da eləcə heyran olmuşdu
və baxırdı ona Cənnət bağında.
Özünün ilahi görünüşüyle
Həvvə Məlekələrə çox oxşayırı.
Amma qadın kimi cazibəsiylə,
İblisi daha çox heyran qoyurdu.
Yeri, duruşu, hərəkətiyle
Ram edilib Düşmənin qəddarlığını,
O zəlf salmışdı, elə bil, İndi
Onun içindəki kinli yanğını.
Kinli-küdürütlə ani də olsa,
Elə bil, içindən üz çevirmişdi.
İblis karxmışdı, gəlmışdı rəhmə,
Özü də bilmirdi bu iş nə işdi.
Unudub hıyləni, öcü, nifratı,
Sanki, birdən-birə o təntmişdi.
Amma Göylərdə də sönmək bilməyən
Onun ruhundakı Cəhənnəm odu
almışdı əlindən mərhəmətini –
ona xoşbəxtliyin yad idи dadi.
O oddan artdıqca iztirablan
baxırdı əlçatmaz bu səadətə.
Daha pis qəzəblə alovlanaraq,
daha çox kökləndi acı nifratə:
– Sən bır qanad açmış diləkiərə bax!
Gör məni arzular nələrə çəklir!

Hansı aldanmağın sərxoşluğuya
 Çıxacaq başımdan mənim bu fikir:
 Mən niyə gəlmışəm, niyə burdayam?
 Nə sevgi, nə də ki mən Heennanı
 Cənnətə dəyişmək arzusundayam.
 Bizim o dağılmış səadətlərin
 Öcünü almağa gəlmışəm bu gün.
 Nifrətlə gəlmışəm mən bura yalnız,
 Bütün nəşələri dağıtmaq üçün!
 İmtina edirəm qalan hər şeydən
 Belə bir uğuru olmaz qaçırmışaq,
 Bu da axtardığım həmin o qadın;
 Bir odur, bir də ki qaçılmaz sınaq!
 Baxmışam hər yana, gözümə dəymir,
 Yəqin, uzaqdadır – görünmür əri.
 Uca təfəkkürü qorxudur onun,
 Qorxudur ilahi düşüncələri.
 Fanidən yaranmış olsa da yalnız,
 Məğrurdu, igiddi yaradanıtək.
 Haqq olmaz əslində belə rəqibi
 Miskin hesab edib üstünə getmək.
 Məni əldən salıb cəhənnəm odu,
 Daha Göylərdəki gücüm qalmayıb.
 Tanrılaraya layiq bir gözəlsə də,
 Həvvə ürəyimə qorxu salmayıb.
 Əslində, həm sevgi, həm də gözəllik,
 Qorxu təlqin edən hissələrdi. Əgər
 mən belə bir cildə bürünmüşəmsə,
 nifrətim Həvvanın üstünə çökər;
 Onu məhv etməyin ən düzgün yolu
 Elə bu yoldu var, gərək cəld olum!

Bunları söylədi insan dilində,
 Beləcə götür-qoy etdi öz işin.
 İlan bədənində yurd-yuva salmış
 Həmin bu məkrli kirayənişin



Yollandı Həvvaya sarı, amma ki
sürünə-sürünə getmirdi indi.
Qalxıb dikəlmışdı quyruğu üstə,
Qırınmış quyruğu dayağı idi.
Yalı tac kimiydi başında onun,
Gözləri ləl kimi şəfəq yayındı.
Yaşılı-qızılı çalarlı boynu
Hərdən pırıl-pırıl parıldayırdı. –
O həm gözəl idi, həm cəlbedici –
Belə təkəbbürdə, belə vüqarda
Bü cür bir rəzili kim görmüşdü ki,
rast olan yox idi heç sonralar da.
Heç o ilanlar da tay olmazdilar –
Bir zaman cildinə girincə, guya,
Hermionla Kadın ikisi birgə
Orda dönmüşdülər illiriyaya.
Olimpə, bir də ki Roma igidi
Şanlı Ssiplonun anasigilə
Səfər eləyərkən Ammon-Yupiter
Önünə çıxınca o zaman belə
Boy-buxunlarından Kapitoliyə
Çaşib oxşatdığı o ilanlar da,
Epidavrda lap mədh olanlar da
Ona tay olmağa laylıq deyildi.
Gah dolarıbac yolla, gah tünlük ilə,
Qorxuya, həm də ki acgöziük ilə
Yanaşmaqda idi İblis Həvvaya.
Belə yanaşardı usta dənizçi
Çatinca dənizə tökülən çaya:
Hərdən yelkən ilə, hərdən sükanla
İdarə edərdi öz gəmisini.
O hal baş verirdi indi İlari-la:
O yana, bu yana verib özünü,
Həvvaya görünmək istəyirdi o.
Ulu Anamızsa iş başındaydı,
Güllü budaqları süsləyirdi o –

Quru yarpaqlardan təmizləyirdi.
 Məhəl də qoymurdu heç bir canlıya,
 Çünkü öyrəşmişdi onlara artıq.
 Onlar çağıranda gəlirdi haya,
 Tabe olurdular – həm də necə var.
 İtaət edirdi hamısı ona,
 Nəinki Sirseyin çağınışına,
 sürüyə çevrilib üz tutardılar.
 İlan başlamışdı artıq oyunu –
 Yetincə Həvvaya, heyranmış kimi
 Necə yol öündə əyildi boynu.
 Yaladı izini, baxdı üzünə,
 Deyəsən, cəlb etdi onu özünə.
 Öz ilan dilini o tərpədərək
 Dondan-dona girib nə dedi görək:
 – Heyran kəsilməli ey yeganə kəs!
 Hökmədar! Təəccüb eləmə mənə!
 Cəsarət etmişəm, keç günahımdan,
 Bu qədər yaxına gəlmışəm sənə.
 Baxdıqca doymuram, qoy buna görə
 Qəzəb də dolmasın həlim gözlərə.
 Gözəl Yaradannı ey gözəl əksi!
 Məxluqlar hamısı sənə tabedir.
 Canlılar heyrandı gözəlliyinə,
 İləhiliyinə vurğundu bir-bir.
 Gözəllik o yerdə hakim olur ki,
 Hamının əlləri yetişsin ona.
 Burda, bu xəlvətdə, heyvanlar içrə,
 Sənin bu ilahi yaraşığına
 Yeganə bir varlıq – İnsan əsirdir.
 Hansı ki tənənlər arasında sən
 Bir ilahə kimi ola bilərsən.
 Bu Uca Göylərin Mələkiəri də
 Dua etməlidir hamısı sənə.
 Ehtiram etməli, xidmət etməli
 Bütün məiyyətlər gözəlliyinə!



Belə yaltaqlandı əvvəlcə Düşmən,
Yayıldı Həvvanın sözlər canına.
Xeylli təəccüblü və həyəcanlı
Üzünü tutaraq söylədi ona:

— Bu nədir? İnsantək şüurlu olan
Bir məxluq danışır insan səsiylel
Mən elə billirdim bu vaxta kimi
məxluqlar laldılar — yalnız bizlələ
Tann bölüşübdür nitqi, şüuru.
İndi bu hərəkət və bu baxışlar
Mənə görünməyir adı və quru.
Hiyləgər bilirdim, dilsiz bilirdim,
Heyvanlar içində, ey İlən, səni.
Sən bir izah elə, yuxumu gördüm?
Təkrar elə görüm bu möcüzəni.
Sən lal ola-ola necə danışdın?
Bütün məxluqlardan, görəsən, nədən
Bu qədər mehriban və qayğıkeşsən?
Bir də izah elə, bu qədər niyə
Diqqət kəsilirsən sən gözəlliyə?

Hiyləgər Yalançı dedi: — Ey Həvvəl!
Bu gözəl dünyanın ey şahzadəsil!
İtaət edərək sənə çox asan,
Danışa bilərəm — bax bu da səsim!
Kimsə cürət etməz sənin hökmünün
Dura əleyhinə, boyun əyməyə.
Ötən zamanlarda qane olurdum
Başqa heyvanlartək mən ot yeməyə.
Qidama uyğun da ağlım var idi,
Bir məxluq idim ki, lənətli, alçaq.
Bildiyim — qidani ayırd eləmək,
Bir də ki cinslərin fərqliydi ancaq.
Bir kərə keçirkən çölün düzüylə
Gözəl bir ağaca sataşdı gözüm.

Gordüm budağını əyibdi barı,
 Meyvələr asılıb qızılı, san,
 Yanaşdım bir az da yaxından süzüm,
 Məni meyxoş ətir vurdu bu zaman,
 Üzüldüm acliqdan xeyli, doğrusu.
 Bu nə çox sevdiyim şüyünd ətriyydi,
 Nə təzə, buqlanan bir süd qoxusu.
 Acliğın hökmünə, nəfsin gücünə,
 Qul etmişdi məni o gözəl alma.
 Mamırlı gövdəyə sarıldım o an,
 Budaqlar ucaydı bir xeyli amma.
 Ya Adəmin əli, ya sənin əlin
 ən alçaq budağa güclə çatardı.
 Orda, o ağacın həndəvərində
 Dolaşan nə qədər heyvanat vardı.
 Əlacsız-əlacsız o meyvələrə
 hamısı baxırdı tamarzı kimi.
 Bircə o ağaca mən çıxa bildim,
 Çıxbı da söndürdüm dərhal nəfsimi.
 Mən elə ləzzəti o vaxta qədər
 Heç vaxt almamışdım heç bir qıdadın.
 Doydum və qəribə hissələr keçirdim,
 Nəsə dəyişirdi içimdə o an.
 Özüm də bilmədən bu zaman birdən
 Ağlım işıqlandı, ruhum ucaldı,
 Sonra danışmağı əxz elədim mən,
 Amma ki görkəmim əvvəlki qaldı.
 O vaxtdan mən uca düşüncələrə,
 Dərin fikirlərə dalıram hər gün.
 Göz ilə görünən cisimlərini
 ındı dərk edirəm Göylərin bütün.
 ındı anlayıram Yeri, fəzani,
 Yaxşını, gözəli bilirəm necə.
 Gøyün gözəlliyi təcəlla edir
 Sənin o ilahi surətindəcə.
 Gəlmışəm, vaxtsız da olsa baxmağa



Bütün varlıqlann Sultanı, sənə!
Gəlmışəm seyr edib heyran olmağa,
Göylərin qanuni Sahibəsinə!

İlan surətində yer almış İblis
Beləcə aldatdı Ulu Ananı.
Heyrətlər içində sadələvh Həvva
Yenə də səhbətə tutdu İlani:

– Hədsiz təriflərin sənin, ey İlani,
Şübhələr oyadır həmin almaya.
De görüm, hayanda bitir o ağac?
Çoxmu uzaqdadır burdan, olmaya?
İlahi ağaclar Cənnətdə çoxdur,
Bize məlum olub-olmayanı var.
İnsanlar Cənnətdə çoxalanacaq
Toxunulmaz qalar, çürüməz onlar.
İnsanlar artdıqca dərilər nemət,
Xeyli yüngülləşər Ana Təblət.

Sevincək söylədi lyrənc Hiyətə:
– Şahzadə! Burdадı bax onun yeri.
Gedək, göstərərəm, gərəksə eger.
Qatran meşəsini və mərsinləri
keçincə o yanda, çəmənlilikdədi,
Çəsmənlən yanında, güllü dikkədi.
Ora asanlıqla yetərsinlz siz,
Bələdçi olaram izin versəniz.

– Gedək! Apar məni! – söylədi Həvva.
İlan dirək kimi qalxdı yerindən.
Qıvnılan bədəni halqabahalqa
Təkan verə-verə gedinçə öndə,
Cinayət hissə və sevinc duyğusu,
Bərq vuran yalını pırpızladırdı.
Sanki, bataqlıqda yanın alovə

Külək toxunduqca qalxıb-yatırıldı.
 Cürbəcür yağlanın buxarlarından
 Sixlaşib alışan o alovları
 Şər Ruhlar idarə edir, – deyirlər, –
 Çəkib bataqlıqda zülmətə sarı
 Qərib yolçuları məhv eləyirlər.
 Həmin odlar kimi bərq vuran İlən
 Sadəlövh Həvvani aldadıb indi,
 Bizim bəlalara səbəbkar olan
 Düz həmən Ağaca sarı süründü.
 Onu görən kimi söylədi Həvva;

– Boş yerə gəlmışik biz bura, İlən,
 Məhsul bol olsa da – zəhmət hədərdi.
 Meyvənin hikməti qoy sənə qalsın,
 Düzü, bu, hər kəsi heyran edərdi.
 Mənimse nəinki dadına baxmaq,
 Hətta toxunmağım olunmuş yasaq.
 Bu, Tanrı hökmüdür, Haqqın səsiylə
 Bizim şüurlara yazılıb ancaq.
 Qalan hər bir şeydə sərbəstik bütün
 Düşüncə qanundur insanlar üçün.

Həyəcanla dedi yaltaq Hiyləgər:
 – Yerlərdə, Göylərdə hər nə var yəni,
 Sizi hamısına hökmədar seçən
 Adı bir ağacda bitən meyvəni
 Yasaq eləyibmi? İnanmiram mən.

Hələ ki günahsız olan Anamız
 Söylədi: – Cənnətdə hər bir meyvədən
 Dərib də yeməyə icazəmiz var.
 Amma ki bu bağın içində bitən
 Həmin bu Ağacın gətirdiyi bar
 Yasaq olunmuşdur Tanrı tərəfdən:
 – Ona toxunmaq və dadına baxmaq,
 Sizə ölməməkçün olunur yasaq.



Bu kəsə cavabı eşidən kimi
Cəsarətə gəldi Yaltaq, elə bil.
Sanki, döndü sadiq insansevərə,
Sanki, məkr dolu o İblis deyil,
Yalançı qəzəblə alışdı, guya,
Guya ki, insana yanındı canı.
Bir təzə üsula əl atdı sonda,
Susdu məğrur-məğrur, guya ki, onu
Daha vacib olan işlər barədə
söz açmaq istəyi narahat edir.
Qədim Roma çağrı eynən beləcə,
Bir də Afinada natiqlər bir-bir
Susardı öz gözəl nitqindən öncə.
Sonra başlardılar şırın söhbətə,
gah odlu-alovlu, gah inçə-inçə.
İndi də eləcə qalxıb boyaboy
İblis həyəcanlı bir görkəm aldı,
əsl natiq kimli doldu-boşaldı:

— Ey müdrikklik verən müqəddəs ağac!
Sənin meyvələrin idrak doğurur!
Güçünү canımda hiss eləyirəm,
Ey uca qısmətim, şırın uğurum!
Təkcə nəsnələrin iç üzünə yox,
çox ali sırlarə yiylənmişəm.
Onlara inanma, ölməzsən heç vaxt,
Ey nurlu Şahzadə, etmə əndişə!
Söylə, idrak verən, həyat bəxş edən,
Bir meyvədən yəni ölmək olarmı?
Budur, mən yemişəm, həm də ki sağam,
Daha bundan gözəl ömək olarmı?
Mən öz qısmətimi cəsarət edib
Bir məxluqat kimli ötüb-keçmişəm.
Qovuşa bilmışəm kamil həyata,
Heyrət eləyirəm amma bir işə;
Niyə bəs heyvana faş olan şeylər
İnsana qapalı qalmalı imiş?

Doğrumu insanı bu işdən ötrü
 Tanrı nəzərindən salmali imiş?
 Qərarlı, ürəkli olduğu üçün
 Tərif əvəzinə olarmı cəza?
 Ölüm dən qorxmayıb Xeyiri, Şəri,
 İnsan dərk etməyə addım atırsa –
 Niyə bundan ötrü Tanrı coşurmuş?
 Dərk etmək Xeyiri – ədalətlidir!
 Şərdən uzaq olmaq üçünsə, görən,
 Onu dərk etməyin ziyanı nədir?
 Haqqı, ədalətə qalarsa əgər,
 Cəza verə bilməz Tanrı sizlərə.
 Yox, əgər verərsə – O haqlı deyil,
 Haqsız Tanrı olmaz, bilin bir kərə!
 Qorxu və itaət ummağa Onun
 Nə haqqı var axı belə olanda?
 Ölüm qorxusunun önündən qaçar
 tələb elədiyi qorxu da onda.
 Bu cür yasaq qoymuş O, görən, niyə,
 Qorxudub alçaltmaq üçünmü sizi?
 Çevirmək üçünmü bir kor köləyə,
 Yoxsa küt etməkçün iradənizi?
 O bilir, əgər siz dadsaz meyvəni
 Sizin o, guya ki, işiqli olan –
 əslində dumanlı baxışlarınız
 dərhal aydınlaşar – faş olar yalan.
 Xeyiri və Şəri dərk eləyərək
 Tanrıya çevrilir insanlarancaq.
 Budur, mənim ruhum insanılışib,
 Sizinsə ruhunuz Tanrılaşacaq.
 Heyvan insan olur, insansa Tanrı.
 Bəlkə də, doğrudur, öləcəksiniz,
 Siz insan zatından çıxıb, dünyaya
 Tanrı vücudunda gələcəksiniz.
 Ölüm təcavüzdən yaxşıdı min yol,
 Yaşamaq zülmdür basqlar altda.



Tannlar kimdi ki? Niyə insanlar
Tanrıya dönməsin bu Kainatda?
Hər şeyin əzəli İlahilikdirdir,
Bunu bayraq edib əllərindəcə
Onlardan yaranıb deyirlər hər şey –
Necə şübhəlidir bu fikir, necə!
Günəşlə ısınən bu gözəl Torpaq,
Hər şey yetirməyə qadirdi şəksiz.
Onlar ki heç zaman doğmur, doğurmur,
Əgər belədirse – fikir verin siz –
Xeyir ilə Şərin dərkli işini
Həmin bu meyvəyə yerləşdirənlər
İzin verməyirsə, bəs onda niyə
Həmin meyvələrdən bir yol dərənlər,
Dərib də yeyənlər kamala yetir?
Siz bilik qazanıb kamil olanda
Tanrıya zərərmi dəyir, görəsən?
Təhqıl olunurmu Yaradan onda?
Ona tabedisə hər şey, söylə sən,
onda bu Ağacın güclü çatarmı
zidd ola Tanrıının iradəsinə?
Bəlkə, paxılıqlıdan doğub bu yasaq –
Bu hiss laylıqdimi Göyün üzünə?
Elə bu səbəblər bəs eləyil kl,
Bu gözəl meyvəni dərəsiniz siz.
Sən, ey Yer üzünüň ilahəsi, dər,
Dər, ye çəkilmədən, şəksiz-şübhəsiz!

O susdu. Və onun xain sözləri
Həvvanın qəlbini çalmışdı artıq!
Ulu Anamız öz nəzərlərini
Cəzb edən meyvəyə salmışdı artıq.
Onun inandığı bu sözlər, bu səs
Ağlin, ədalətin, sankı, səsliydi.
Sanırdı İlənin bu təkidləri
əsl həqiqətini təntənəsliydi.

Bu vaxt günorta da yaxınlaşırdı,
 Aclıq da onunla gəlirdi birgə.
 Artırdı qoxusu gözəl meyvənin,
 Macal da qalmırdı heç nəyi dərkə.
 Süzgün baxışları meyvədə idi,
 Güclüydü dərmək və yemək yanğısı.
 Amma son məqamda durdu bir anlıq,
 Götür-qoy elədi bu İnsan Qızı:

– Sən, ey meyvələrin möcüzəlisi,
 Gözəllik biçilib sıfətlərinə.
 Qadağan olsan da sən insanlara,
 Heyrət eləməmək olmayırla sənə.
 Sən ilk toxunuşdan lal bir məxluqun
 Nitqini açaraq dil öyrətmisən.
 Sən danışmaq üçün doğulmayana
 Dil verib özünü təriflətmisən.
 Kimin tərəfindən qorunursansa,
 O da gizlətmir heç sənin gücünü.
 Sən Xeyirin, Şərin dərki Ağacı
 Bizə qadağansan bunun üçünmü?
 Sənə şan gətirir bu ciddi yasaq,
 Bu, onu göstərir: sənin qüdrətin
 Elə möcüzələr bəxş eləyir ki,
 Biz bir insan kimi o səadətin
 Məhrumuq hər cürə gözəlliyindən.
 Xəbərsiz xoşbəxtlik sahibi olmaq,
 Bu ki olumsuzdur, nəyə gərəkdir?
 Və sonda O, nəyi qadağan edib?
 Bilgini! Zəkanı! Bu ki gerçəkdir!
 Ölüm kəndiridir bizə bu yasaq,
 Azadlıq budurmu? Bilməliyik biz.
 Əgər bu nemətin dadına baxsaq,
 Məhkum edilməli, ölməliyik biz.
 Ölümü bizimcün icad edibmi –
 Doğrudanmı ancaq tək bizim üçün?



Bu yasaq, qadağ'a kimə gərəkdi –
Budur, çıxmış üzə onlann gücü;
Yesə də meyvədən, öldümü ilan?
Əksinə – kamilllik və dil qazanmış.
Bizimcün əlçatmaz zehni bir qıda
Adı heyvan üçün necə asanmış!
İnsanın dostudur, demək, bu ilan,
Hityə nə? Yalan nə? O bilmir qəti –
İlk dəfə meyvəni dadıb, odur kl
Paxılılıq etmədən hər şeyl dedi.
Mən niyə qorxuram? Daha doğrusu,
Xeyirli və Şəri dərk eləmədən
Nədən qorxmalıyam, görəsən, nədən?
Bəlkə, Yaradandan? Bəlkə, Ölümədən?
Yoxsa Cəzadanmı, Qanundanmı mən?
Budur, şübhələrin dərmanı kimi –
Məni cəlb eləyən bu nemət, bu bar!
Dərib doyurmaqçın ruhu və cismi
Burda əl-qoluma dolaşanmı var?

Bunlan deyərək cəsarətlə o
Uzatdı əlini bədbəxtliklərə.
Dərdi o meyvənil Yedi dəl O an
bir üzütmə gəldi, elə bil, Yerə;
Təbiət öz dərin ilkinliyindən
Yaralı-yaralı ah çəkdi qəfil.
Kədərlə, hər şeyin məhv olduğunu
Bu yolla bildirdi, dedi, elə bil.
Girdi cəngəlliyyə, itdi də gözdən –
Nəzərə çarpmadan yox oldu İlən.
Həvvani sarmışdı həzzin ovqatı,
Heç bir şey çəkmirdi onu bu zaman.
Belə bir lezzəti başqa meyvədən
dadmamışdı hələ bu vaxta kimli.
Meyvəymi dadlıydı, yoxsa Həvvani
aldadan – bilgiyə həvəs idimi?

Fikrində özünü ilahələrə
 Bərabər tuturdu artıq Anamız.
 Yedikcə yeyirdi, bilmirdi amma
 Çeynəyib udduğu ölümdü yalnız.
 Doyunca, elə bil, xumarlanırdı;
 Sanki, bir şərabın sərxoşu idi.
 Sevincək, qayğısız, özündən razi,
 Üzünü Ağaca tutub da dedi:
 – Ey Şahanə Ağac! Sən, ey Cənnətin
 sərvətləri içrə ən dəyərlisi!
 Müdriklik bəxş edən xeyir kanısan!
 Fikir verməmişəm mən sənə, düzü,
 Daha indən belə hər səhər gəlib
 Nazını çəkəcəm, mədh edəcəyəm.
 Sənin o əlçatmaz budaqlarını
 Şirin nəğmələrlə fəth edəcəyəm.
 Yeyincə, doyunca bar-bəhərindən
 Kamala yetərəm tanrılar kimi.
 Hər şeyi bilərəm və paxılığa
 İçimdə yer olmaz heç onlar kimi.
 Sənin içindəki o güc, o qüdrət
 Çox şeyi anlatdı mənə axırda.
 Bu sırrı-möcüzə onların olsa,
 Heç zaman bitməzdin, inan ki, burda.
 İkinci – ey mənim özəl səriştəm! –
 Sənə minnətdaram, gözəl başçısan.
 Sən məni arxanca aparmasayıdın,
 Bilgi qazanmağım olmazdı asan.
 Dərin mətləblərə yetməyim üçün
 Sən mənə müdriklik yolunu açdırın.
 Gizli saxlayasan, bəlkə, sırrımı –
 Göylər çox ucadı və çox da çəşqin;
 Çətin ki oradan baxanda Yerə,
 Hər şey olduğunu görünə bilsin.
 Bəlkə də, əbədi nəzarətindən
 Böyük Yasaqcımız əl çəkib bizim:



Başqa qayğılara yön tutub indi
O Uca Göylərdə, bəlkə, bu ara.
Özünün qanadlı casuslıyla
Başı qanışbdı yiğincaqlara?
Adəmin yanına necə döñüm bəs,
Necə söyləyim bu dəyişikləri?
Bölümmü onunla bu səadəti,
Yoxsa ki hələ heç deyildir yeri?
Yaxşı olmazmı ki, bu üstünlüyü,
Yəni bu idraka tək sahib olum?
Qadına xas olan zəifliklərin
Yerini doldurub qaydaya salım?
Bəlkə, mən Adəmi üstələyim də;
Güç verim bu yolla ondakı eşqə.
Ya qalxım onunla mən eyni həddə?
Ah, tövbə etməyim bu yolda, keşkə!
Heç vaxt azad olmur alçaqda qalan –
Yaxşı ki baş tutdu bu işlər belə!
Amma Tann görsə, sonundur demək,
Demək, ölücəyəm mən bili-bilə.
Adəmsə tapacaq başqa bir qadın,
Başqa bir Həvvadan həzz alacaqdır.
Mən ki məhv olacam – dəhşətdir bu hiss!
Yox, Adəm mənləmə bir olacaqdır!
Qərarım qətidir! Dönmərəm ondan!
Adəm bölməlidir sevinci, dərdi,
Şərik olmalıdır mənə bu anda.
Onu odlu-odlu sevdilim dəndir
Hazırıam hər cürə ölümə, bəlkə.
Həyat – tək onunla həyatdır mənə,
Ölüm də onunla ölümdü birgə!

Bunlan söyləyib gedincə Həvva,
Dərin təzim etdi əvvəl Ağaca;
Guya, o, Tannısal İdrak kanına
Ehtiram göstərdi nur saç-a-saça.

Bu zaman Həvvanın qayıtmağını
 Adəm gözləyirdi, çox darıxırı.
 Onun saçlarını süsləmək üçün
 əlində çiçəkli bir çələng vardı.
 Odlu bir vüsalın həsrətindəydi
 O, bu uzunsürən ayrılıq sonu.
 Amma ürəyinin artan şiddəti
 Agah eləmişdi bələdan onu.
 Sübh çağrı Həvvanın getdiyi yola
 çıxdı o, yarını qarşılamağa.
 Həmin o Ağacın yaxınlığında,
 Deyəsən, o idi rastına çıxan.
 Hə, bu, Həvva idi – gülümşəyirdi,
 əlində gözəl bir meyvə budağı.
 Ətirşah qoxusu gəlirdi ondan,
 Tuturdu hər yanı günün bu çağrı.
 Həvva da yollandı Adəmə sən,
 Üzündə ağır bir günahın əksi.
 Dərhal da özünə haqq qazandınb
 İstədi yaxasın kənara çəksin:

– Mənim uzun zaman aralanmağım
 Qəribə görünür, deyəsən, sənə?
 Aynılıq içində üzüldüm sənsiz;
 İztirab sonsuzmuş onu çəkənə...
 Bu sevda həsrəti nə ağır imiş,
 Amma bu bir daha yaşanmaz, yəqin.
 Salmaram özümü bu əzablara,
 Könlüm ayrılığı heç ummaz, yəqin.
 Amma sən inan ki, heyran olarsan,
 Bilsən səbəbini ləngiməyimin.
 Bu Ağac qətiyyən zərərlı deyil,
 Bəlalar gətirmir – edirəm yəmin.
 Əksinə, özünün xoş təsiriylə
 Açıb gözümüzü bizi ucaldar;
 Qaldırıar tanrılar mərtəbəsinə,



Bu artıq sınanıb – nümunə də var:
Yasağı pozaraq ağıllı İlən
Yemiş cəsarətlə həmin meyvədən.
Ölməmiş – əksinə, şur ilə dil –
İnsantek danışiq qazanmış həmən.
O, elə danışdı bəlagətlə ki,
Məni də bu işə təhrik elədi.
Dadına baxınca həmin meyvənin
Dərhal hiss elədim təsiri nədi.
Dumanlı baxışım duruldu dərhal,
ruhum dikəldikcə genəldi qəlbim,
O an mən özümü sandım Tanrısal;
Tək sənsiz həsrətə yönəldi qəlbim
üzüldüm... hər şeyi yamanılamağa,
hər şeydən dönməyə hazırlıdım o dəm.
Səadət o zaman səadətdi ki,
Onun özəyində sən varsan, Adəm!
Sən də dad meyvədən! Qoy eyni tale,
Eyni sevda bizi kama yetirsün!
Eyni xoşbəxtliyə qovuşaq, bizzən
qeyri-bərabərlik qoy əl götürsün!
İlahi məqamdan – səndən ötəri –
Hazırıram əl çəkəm. Amma ki gecdi.
Lütf etməz, olsun ki, buna qədərimi

Belə bəyan edib o söhbət açdı.
Nə qədər özünü şən aparsa da,
Bir pərtlik var idi al yanığında.
Adəmsə çəşqin bir üzüntüdəydi,
Bilmirdi neyləsin bu müdhiş anda.
Bir dəhşət sarmışdı bütün ruhunu,
Əl-qolu boşalıb, qaçmışdı rəngi.
Sanki, damarlan buz bağlamışdı,
Salmışdı əlindən yera çələngi –
Gözəl qızılğullar düşmüşdü toza,
Solmuşdu hamısı kədərdəni qəfil...

Haçandan-haçana, donmuş içindən
Bu dərdli kəlmələr damdı, elə bil:

– Sən, ey bu dünyanın gözəl varlığı!
Uca Yaradanın ey son əsəri!
Bütün gözəlliklər, sevgi, mərhəmət,
İlahi paklıq və ağlın kəsəri
təcəlla eyləyən ey gözəl surət!
Sən necə məhv oldun, qəflətən, necə!
Necə birdən-birə döndün, dəyişdin,
Özünü ölümə elədin düçər.
Niyə bu yasağı tapdayıb keçdin,
Sənin əməlində bir xəyanət var!
Həm sənə son oldu, həm də ki mənə
O idbar Düşmənin qurduğu tələ.
Qəranım birlikdə ölməkdir daha,
Sənsiz nə yaşayım bu gündən belə?
Bizi birləşdirən şirin sevgini,
şirin söhbətləri unudammaram.
Mənim aşiq könlüm cəngəllikləri
Yalqız dolaşmağa edərmi aram?
Əgər qabırğamdan Uca Yaradan
Yenidən bir Həvva yaradarsa lap;
Canımı odlayan itkin sevdama,
Bilirəm, heç cürə eləmərəm tab!
Bizim bağlarımız qırılmaz heç vaxt,
Sən – canı canımdan, qanı qanımdan...
Bizim taleyimiz ayrılmaz heç vaxt,
Xoşbəxtik, ya bədbəxt – bırgəyik hər an!

Dəhşətlər yaşamış bir insan necə
Özünü ram edib alırsa ələ;
Ağır düşüncəli Adəm eləcə
Bu an toparlanıb söylədi belə:
– Cəsursan! Belə bir addım atmışan,
Atmışan özünü odlara həm də;



Müqəddəs meyvəyə əl uzatmisan,
Sən ondan dadmisan, əfsus, Ədəmdə.
Amma klm keçmişli qaytara bilər?
Olmuşu olmamış etmək olarmı?
Tannı da bacarmaz, tale də bunu –
Buna cəhd etməyin mənası varmı?
Amma bəlkə də, heç ölməyəcəksən,
Elə də pis deyil sənin əməlin.
Çünki meyvə daha müqəddəs deyil,
İlan murdarlayıb onu, deməli.
Bəlkə, sən dadına baxana qədər
Artıq dönübmiş o, adı meyvəyə.
Görürsən, İlan da yedi, ölmədi,
bir özün fikirləş, ölmədi niyə?
İdrak sahibidir, deyirsən İlan,
İnsana tay olub – yan-yanya.
Demək, İnsan yesə, Tanrıya döñər,
Ya döñər Mələyə – yanıtannıya.
Xeyirxah Yaradan, düzdü, bu İşçün
Ölüm cəzasıyla etmiş xəbərdar.
Amma inanma ki, məhv edər bizi,
Bunun da bir sıra səbəbləri var:
İnsanı hər şeydən uca yaradıb
Bütün məxluqlara başçı seçib;
Canlılar hamısı bızdən asılı,
Tale yazısıyla bağlısa bizə;
Biz ölsək, onlar da məhv olacaqdır.
Və buna görə də inanmiram ki,
Hər şeyi Uca Haqq məhv edə birdən.
Yaratdıqlanna son verə qəfil,
Təzədən yarada faniliklərdən.
Düzdü, öz hökmündə azaddı Tann,
Məhv edib dinildər yüz yol istəsə.
Amma O, Düşməni sevindirməz heç,
Yəni bundan ötrü O qıymaz bizə.
Düşmənə dil verməz, söyləsin: – Baxın,

Bir kimsə Tanrıya olammaz yaxın,
 Kim Ona bel bağlar, qalar yarıda,
 Məni də məhv etdi, İnsanları da!
 Sırada kim durur indi, görəsən?
 Yox, Tanrı Düşmənə dil verməz bunca,
 Amma bircə şeyi yadda saxla sən,
 Heç nə fərq eləmir mənə qalınca:
 Birdi taleyimiz, qismətimiz bir,
 Sənin cəzanı da gərək tən bölüm.
 Onu həyatımtək yaşayacağam –
 əgər birləşdirə səninlə ölüm.
 Sənə bağılılığım qırılmaz heç vaxt,
 canımdan yoğrulub yapılmışan sən.
 Yəni ki, biz birik, biz eyni caniq,
 Sən mənsən başabaş, sən yalnız mənsən –
 Demək, sənin sonun – mənim sonumdur!

Həvva cavabında dedi Adəmə:
 – Ah, nadir sevginin şərəf sinağı,
 Ey parlaq nümunə, ey canlı dəlil!
 Neyləyə bilərsən indi sən axı?
 Sən məndən ucasan, sən məndən kamil,
 Sənin qabırğandan yaranmağımı
 Özümçün həmişə şərəf sayıram.
 Bununla fəxr edib qürur duyuram.
 Bizim birliyimiz haqda hər sözü
 Nə qədər şirindi səndən eşitmək.
 Demək, ikimizin bir qəlbimiz var,
 bir ruh daşıyırıq ikimiz, demək.
 Mənim günahımı, cinayətimi
 Böülüşmək qərarın bundan yanadı.
 Bizi qovuşduran sevgiyə görə
 Səni qorxutmadı ölümün adı.
 Gərəkdir indi sən gözəl meyvənin
 dadına baxasan son sinaq üçün.
 Bu, sənin sevginin ucalığının



Azman olduğunu göstərər bütün.
Əgər bilsəydim ki, mənim əməlim
Ölüm təhlükəsi gətirər belə;
Bu acı cəzani təkcə çəkərdim,
Qiymazdım uğrumda sevdiyim ölü.
Sonluğunu başqa cür görürəm amma,
Yox, bu, ölüm hissi deyil qətliyən;
İkiqat gur həyat, sonsuz ümidişlər,
Coşqun həzz bulağı gözləyirləm mən.
Məndən ləbrət götür, gəl bax dadına,
yetsin gözəl meyvə qoy imdadına.
Qoy yellər aparsın ölüm hissini!

Söyləyib qucdı o, sevgilisini,
gözündən səadət yaşları axdı.
Uca sevdasının təntənəsiylə,
Sanki, ölümə də tablayacaqdı.
Həvva meyvə dolu gözəl budağı
Adəmə mükafat kimi uzatdı.
O heç çəkinmədən, fikirləşmədən,
Alib da həmin o meyvəni daddı.
Yox, o, elə-belə aldanmamışdı,
O, yaxşı bilirdi neylədiyiini.
Yasağı pozaraq məğlub oldu o,
Qadın gözəlliyi önündə yəni.

İkinci fəryadı çəkdi Təbiət,
əzabdan titrədi Yerin özəyi.
Boğuq bir səs ilə çaxdı ildinm,
Pozuldu Göylərin sükut bəzəyi
və göylər ağladı... ağır göz yaşı,
Damdı ucalardan aşağı tər-tər.
Ağladı insanın ilk günahına –
Ölüm günahına ağladı Göylər.
Heç nə hiss etmədən həndəvərlində
Adəm acgözlükə yedl meyvəni.

Baxıb dəfələrlə təkrar elədi,
 Həvva da qorxmadan Adəm edəni.
 O, belə etdi ki, bu bırgə günah
 Sevgini bir az da şirinləşdirə.
 İndi təzə şərab içmişlək onlar
 Şənlik edirdilər boy verə-verə.
 Hər biri sanırdı ilahiləşib –
 Güclü qanadlarla qalxıb havaya
 İndicə Göylərdə uçub, birləşib,
 Ordan sözəcəklər yerləri, guya.
 Amma gözənilən olmadı, əfsus,
 Meyvənin təsiri başqa cür oldu.
 Cismani hissələri alışdırıldı o –
 Adəmin qəlbinə ehtiras doldu.
 Həvva da büründü şəhvətə bu dəm,
 Şirin bir atəşlə titrədi onlar.
 Onu heyrətinə bələdi Adəm:

– Görürəm, zövqün var gözəl, misilsiz,
 Əsas hissəsidir o müdrikliyin.
 Çatdırı bilirik zövqü dillə biz,
 Bu işdə hakimdi dilin təkliyi.
 Bu gözəl meyvəyə toxunanacan
 Cox şeydən canımız xəbərsiz idi.
 Yaxşı can yandırdın, afərin sənə,
 Yoxsa biz əsl həzz bilməzdik nədi.
 Yasaq olunmuşlar şirindir necə,
 Bir ağac on olsun, gəl arzu edək.
 Qoy keflə bitsin bu zəngin ziyafət,
 Yaxşı yeyib-içib, tələsək gərək.
 İlk dəfə gördüküm gündən bu yana,
 Hətta qadınıma çevrilən zaman
 Bu qədər canımı od vurmamışdı
 Sənə malik olmaq, zövq almaq, güman.
 Sən daha gözəlsən əvvəlkilərdən –
 Gözəl bəxşışıdır bu, o Ağacın!



Gözünü çəkmədən, eyham vuraraq,
Can yaxan şeylərdən o söhbət açıb
Yandırıldı Həvvanın içində odlar;
Onun da gözləri atəşlə dindi;
Ah, bundan da zərif duyğumu olar?!
Cavab atəşiydi bu atəş indi...
Yapışdı Həvvanın zərif əlindən
Kölgəli yastana çəkib apardı.
Bu yerin üstünün bir tavan kimi
Six-six yarpaqlardan örtüyü vardi.
Burda bənövşələr, yaddaşgulları,
Sünbülcüçəkləri etir saçırı.
Torpaq gulləriyle, çiçəkləriyle
Onlara, elə bil, qıcaq açırdı.
Torpağın sehri ağıusu yumşaq...
Sevgidən nə bezib, nə də doydular.
Canın tükənməyən həzz gullərindən
Şərkkili günaha çələng qoydular.
Odlu, uzunsürən nəvazlışlardən
Yorulub yatdilar şəhə bələnmiş.
O xain məhsulun hökmüydü amma
Onlann hissiliyə oynayan bu iş.
Quruyub çəkildi ağır yuxu da,
Döndü əzablara şirin xəyallar.
Qalxdı sevgillilər xəstələr kimi,
Könüldən könülə aparan yollar
İndi anladılar tutqundu nədən.
Onlan sararaq Şərdən qoruyan
məsumluq bir anda yox olub itdi.
Qarşılıqlı inam – o fitri şərəf
Tərk edib cütlüyü əbədi getdi.
İndi xəcalətə bələnmişdilər –
Paklığın yerində viranlıq idi.
Bu özü cinayət yolunu seçən
cütlüyə rüsvayçı üryanlıq idi.
Fələstiniqli qızı Dallanın da

Cəsur əri olan Danovlu Samson
 Ölüm yatağında bir vaxt beləcə,
 Ayılıb gördü ki yetişibdi son;
 Qüvvəsi tükənmiş, gücü yox olmuş,
 Bir qıçı kəsilmiş həmin bu qoçaq
 Ləyaqət hissindən əbədi məhrum,
 Gözəl xanımıyla, çılin və çılpaq,
 Bir utanc içində büzüşmiş halda
 Oturub qalmışdı – çəşqin və üzgün.
 İndi o haldaydı Adəm də, sanki,
 Pərtlik içindəydi Həvvadan betər.
 Ağır peşmançılıq sarmışdı onu,
 Üzündə dərd vardı, səsində kədər:

– Eşitdin, ey Həvva, sən müdhiş anda
 Hiyləgər rəzili. Lap hər kim axı
 Öyrətsə də ona insan nitqini
 Səxtalaşdıraraq tələ qurmağı,
 Məhvimiz haqqında o, düz deyirmiş.
 Amma aldadırmış ucalıq haqda;
 Gözümüz açıldı – xeyli itirdik,
 Dərk etdik Xeyiri, Şəri nahaqdan;
 Şəri mənimsədik, Xeyri itirdik...
 Şərəfi itirdik, üryaniq indi,
 İtib zinətimiz paklıq, məsumluq.
 Çirkaba bulanıb iman, etibar,
 Heç nə qalmayıbdır haqqqa yozumluq.
 Ehtiras möhürü sıfətimizdə,
 Bu, qəzəb doğurur, bir də xəcalət.
 İnan, biz Xeyirdən məhrumuq daha,
 Biz nəfsin əlində olduq bir alət!
 İndi hansı üzlə, hansı sıfətlə
 Görünüm gözünə Yaradanın mən?
 Heyranı olduğum Məlakələrə
 Baxanda suçumu necə danım mən?
 Onların səmavi çöhrələrindən



Axan nur kor edər bizləri, əlbət.
Ah, mənə bir də six, qalın meşələr,
Sonsuz cəngəlliliklər olarmı qlsmət?
Siz, ey yaşıl şamlar, sıdr ağacları,
Alın budağınız altına məni.
Gizlədin, görməsin üzümü onlar,
Mən də heç onları görməyim yənli
Əslində, bir çıxış tapmaq çağıdır;
Bu bədbəxt vadidə indi biz gərək
Biri-birimizdən bədənimizin
Ayıb yerlərini gizləyə bilək.
Burda, yaxınlarda gözə görünən
Bəzi ağacların böyük yarpağı
Yanaşı qoyulsə biri-birinə,
Sansaq, alınar bir bel qurşağı
və beldən aşağı görünməz daha,
Beləcə örtülər ayıb yerimiz,
Utanc – təzə qonaq gizlənməz orda,
Xəcalət çəkmərik bir bu qədər biz!

Belə bir məsləhət verincə Adəm,
Six bir meşəliyə keçdilər onlar.
İkisi birlikdə sonalayaraq
əncir ağacını seçdilər onlar.
Bizim bildiyimiz məşhur növ deyil,
Bu ağaç əncirin başqa növüdü.
Hindlilər yaşayarı Dekan, Malabar,
bu gün həmin növün doğma evidi.
Şərki, gövdəsindən var gücü ilə
Uzanarı budaqlar əyilir yerə;
Köklər buraxırlar şəbəkə kimi,
Hər kökdən dikəlir bir neçə pöhrə.
Bürkülü günlərdə hindli çobanlar
Təpilir kölgəli o əncirliyə.
Qübbəlli ağaclar altında onlar
Dincəlir, göz qoyur həm də sürüyə.

Böyük yarpaqları dərib ağacdan
 Bağladı belinə Həvvayla Adəm;
 Yarpaqlar, elə bil, cəng qalxanıydı,
 Qurşaqdan aşağı örtüldü bədən.
 Cinayət, xəcalət bu cür sıpərlə
 ört-basdır olunmur – bilmədi cütlük.
 Heyif o pakizə çilpaqlıq, heyif!
 Qaldı uzaqlarda o məsum lütlük.
 Kolumb Amerika sakınlarını
 Beləcə görmüşdü çılin və çilpaq.
 Onlar da eləcə dolaşırlarmış –
 Ayıb yerlərində lələkdən qurşaq.
 İndi günahkarlar sanırdılar ki,
 Rüsvaylıqlarında qismən sıpər var.
 Amma könülləri rahat deyildi,
 Odur ki çökərək ağladı onlar.
 Axıdı göz yaşları bulaqlar kimi,
 Qopdu içlərində qorxunc bir tufan.
 Qorxu, kin və nifrət sardı onları,
 Bir vaxt hüzur içrə rahatlıq tapan
 Ruhları titrədi təlaş içində.
 İradə şürurun önündə aciz,
 Şəhvət qul etmişdi suçuñ cütlüyü,
 Hakim kəsilmişdi onlara bu hiss.
 Soyuq baxışını dikib Həvvaya
 Onu gözləriylə buza bələdi;
 Yarımçıq qoyduğu söz-söhbətinə
 Adəm ağır-agır davam elədi:

– Ah, əgər sən mənə qulaq assaydın,
 Mənimlə qalsayıdın dediyim zaman;
 Miskin istəyindən tək qalmaq haqda
 Bu bədbəxt sabahda qopsayıdın o an –
 Biz xoşbəxt olardıq əvvəlki kimi.
 Bu günə düşməzdik, düşməzdik, inan...
 Bu gündən o yana gərəkdir heç kim,
 Heç kim yazısına ası olmasın.



Onu sınaqlara çəkməsin heç vaxt,
Bizim günümüzə düşüb qalmasın!

Həvva incik halda qışqırdı ona:

– Adəm, sən kobudsan! Bu acı sözlər,
de, necə uyuşur sənin dilinə?
Birgə bələmizdi yaşınan hissələr;
Mənim tənha gəzmək arzuma görə
Yazırsan hər şeyi zəifliyimə.
Birgə də olsaydıq, bu qorxunc bəla
yaxalayıb bizi salardı qəmə...
Ağacın yanında, ya elə burda,
Sən də rast olsaydın həmin İlana;
Durub dinişəydiñ danışığını,
Sən də inanardin, yəqin ki, ona.
Bilmirəm, görəsən, o nədən bizi
Belə düşmənçilik eləsin axı?
Bəs niyə, görəsən, mən gözləmirdim
Bu cür aldanaraq cəzalanmağı?
Doğrudanmı, görən, səndən heç zaman
aralanmaq olmaz mənilməçün birbaş?
Nolaydı, sənin o cansız-cəsədsiz
Qabırğan olmadan yaşayaydım kaşı!
Mən də bax beləyəm! De sən, ey başcum,
Getməyi qadağan etmədin niyə,
Kəsmədin yolumu. Özün demişkən,
Böyük təhlükəyə gedirəm deyə
Yaman zəif oldu müqavimətin,
Sən həmin məqamda üzüyü laydın.
Özün alqışladın gedışımı sən,
Tək-tənha gəzməyə sən özün qoyduн.
Yolumu kəssəydiñ inadla o an,
Günaha batmazdıq, bəlkə, heç zaman!

İlk dəfə qəzəbli şəkildə Adəm
Etiraz elədi: – Bu sevgildimi?
sevgimin cavabı budurmu, nankor?

Ölüm ayağında sədaqətimi
 qoruyub saxladım, sən isə bax gör,
 təqsiri üstümə yixırsan mənim.
 Əgər istəsəydim, mən öz-özümü
 Qoryub ölümsüz xoşbəxt olardım.
 Mən isə ölümə tutdum üzümü,
 Səninlə ölməyin zövqünə vardım.
 Sən öz günahında məni danlayır,
 Təqsirli bilirsən məni suçunda.
 Guya, mən tələbkar olmamışammiş,
 Boşluq eləmişəm həmin o anda.
 Mən ki qabaqladım, xəbərdar etdim,
 Dedim Düşmən haqda öz bildiyimi.
 Neyləyə bilərdim bundan o yana,
 Ya bəlkə, zor etmək gərək idimi?
 Burda bir araya sığmirdi axı
 Azad iradəni basıb da əzmək.
 Unutma, özünə çox güvənirsən!
 Mənimse günahım bu məqamda tək
 Yaxşı olardı ki, biləsən nədir;
 sənin kamalına çox yüksək dəyər,
 çox uca bir qiymət verməyimdədir.
 Mən səni heç zaman Şərə əyilməz,
 Çox güclü sanırdım, heyif, yanıldım.
 Bu səhv cinayətə taydi, bilirəm,
 Odur ki yanında günahkar oldum!
 Hər kim həddən artıq, öz qadınının
 etibar edərsə ləyaqətinə,
 bu iş onları da hökmən yaxalar.
 Qadının ki işi düşdü çətinə,
 Hər şeyi ərinin üstünə yixar.

Keçdi qarşılıqlı qınaqlarda vaxt,
 Heç kim də özünü haqsız saymadı.
 Onlar nə bu miskin mübahisədən,
 Nə höcət etməkdən cana doymadı.



ONUNCU KİTAB

MƏZMUN

İnsanın günahlara batması məlum olur. Gözətçi Məlekələr Cənnəti tərk edərək öz işlərlində sayiq olmalarını sübut etmək üçün Göylərə qayıdırılar. Tann onlara bəraət verir, bildirir ki, İblisin Cənnətə soxulmasının qarşısını almaq hökmü onlara verilməmişdi. O, itaətdən çıxmışları mühakimə etmək üçün Öz Oğlunu oraya göndərir. Oğul Yerə enlə, layiq olan hökmü elan edir, amma yolunu azmışlara rəhmi gəlir, onların çılpaqlıqlarını örtərək Atasının yanına qalxır. Bu vaxta qədər Cəhənnəmin Qapılan ağızında manqda durmuş Günah və Ölüm yenilə yaradılmış dünyada İblisin uğurunu duyaraq ona – öz hökmətlərə qəribə bir rəğbət hissiliyə, artıq Cəhənnəmin güşənləşməni olmamağa qərar verərək onun ardınca İnsanın məskəninə soxulmağa cəhd edirlər. Cəhənnəmlə yenilə yaradılmış dünya arasında əlverişli əlaqə qurmaq üçün onlar İblisin Izlyle Xaosdan keçməklə geniş yol və ya körpü salırlar. Yerə yaxınlaşırkən onlar öz uğunuyla qürrələnən və Cəhənnəmə qayıtməqdə olan İblisə rast gəlirlər. Onlann qarşılıqlı salamlaması baş verir. İblis Pandemoniuma gəlir və özünün İnsan üzərindəki təntənəsi haqqında ümumi yiğincaqdə lovğalıqla elan edir. Alqış əvəzlinə, Cənnətdə elan olunmuş hökmə uyğun olaraq, yiğincaqdə İblis ünvanlanmış fışting və fisilti səsləri gəlir. Qadağan olunmuş Ağacın xəyalına aldanınlar acgözlükə onun yasaq meyvələrinə daraşsalar da, yedikləri heçlikdən və acı kündən başqa bir şey olmur. Günah və Ölüm Cənnətdə fəalliyət göstərir. Tann onlann üzərində Oğlunun son qələbəsini və bütün yaradılmışlann yenidən törənməsini elan edir: O, Göylərdə və ünsürlərdə çeşidli dəyişikliklər etmək haqda Məlekələrə hökm verir. Adəm öz süqutunu daha çox dərk elədikcə Həvvanın təsəllülərini rədd edir, acı-acı heyləsilənir. Amma onu sakitləşdirmək Həvvaya müyassər olur. Onlann gələcək nəsilləri üzərinə düşə biləcək niffrini rədd etməkdən ötrü Həvva sərt ölçülər təklif edir, Adəm onları bəyənmir, İlənlənn başçısını Yer üzündən siləcək qadınına törəmələri haqda xəbər verilmiş əhd-peymana ümidi bəslədiləyini xatırladır, Tanrıni dualarla, tövbəylə rəhmə gətirməyi öyüd verir.

Artıq Göt Üzündə xəbərdardılar
 İblisin kin dolu intiqamından.
 Xəbər tutmuşdular Cənnətə keçib
 Necə çevrilərək olmuşdur ilan.
 Nə cürə Həvvanı yoldan çıxarıb,
 O yasaq meyvədən dadızdırıbdır;
 Həvvə da bu işə, öz növbəsində,
 Adəmi cəlb edib və azdırıbdır.
 Uca Yaradanın hər şeyi Görən
 İti Gözlərindən heç bir şey qaçmaz.
 Və Onun hər şeyi bilən Qəlbinə
 Heç zaman, heç cürə yalan yol açmaz.
 Hər şeydə müdrikdir, haqqdır Yaradan;
 Açıq düşmənləri, saxta dostları
 Tanıyb qarşısın almaq sarıdan
 Azad iradəyə, hədsiz qüvvəyə,
 Ağla, düşüncəyə sahibkən İnsan,
 Onun etibarın sınaq etməyi
 Düşmənə qadağan etmədi Tanrı.
 Çünkü o meyvənin yasağı haqda
 Öncədən bəlliyydi ona qərarı.
 Onlar itaətdən çıxdığı üçün
 ən ağır cəzaya düçər oldular.
 (Başqa şey gözləmək olmazdı axı?)
 Azğınlar yerində cəza aldılar.

Məlek dəstələri tələm-tələsik
 Ədəmdən dikəlib qalxdılar Götə.
 Səssizcə qəmlənilər heyrət etdilər
 Günaha bulaşmış həmin cütlüyə.
 Bu gözəgörünməz Düşmən, görəsən,
 Necə soxulmuşdu Cənnətə axı?
 Göylər Qapısına yetişən zaman
 Bu acı xəbərin səsi-sorağı,
 Empireylilərin üzündə o vaxt
 heç vaxt rast olmamış ələm göründü.



Bu ələm onların dərin ruhunun
rəhm şəfəqində əridi, söndü
və poza bilmədi xoşbəxtliyini.
Hər yandan axışan Göy sakınları
Onların başına topalaşırdı.
Cənnətdə baş verən hadisələrə
Hamının dərin bir marağı vardı.
Amma gözətçilər Baş Səltənətə
Tannı görməyə tələsirdilər
Sayıq və günahsız işləri haqda,
Hesabat verməyə tələsirdilər.
Bu vaxt buludların toqquşmasından
Gurultuya qopan bir şimşek kimi
Sırlı sonsuzluqdan səsləndi qəfil
Mələklərə san Göylər Hakimi:

— Ey Mələk gürühu! Siz, ey Cənnəti
tərk edib qayıtmış mətin! Qüvvələr!
Uğur sizinlədir, sizdə nə təqsir —
Tərifə layıldır sizdəki hünər!
Yerdəklə olaylar üzməsin siz;
Burda nə sayıqlıq, nə itlgözlük
Durdura bilməzdi baş verənləri —
Bu işin sonluğu deyildi sizlik.
Hər şeyl öncədən gördüm özüm:
Cəhənnəmdən qaçıb girdabı aşan
İblisin çaldığı o qələbəni
Öncədən görmüşdüm. Billirdim yəni
Aldanıb yolundan sapınca İnsan
Verilmiş hər şeyi itirəcəkdir.
Mənə hər yalandan atılmış böhtan
Onu çasdınca dönəcək haqdan,
Nəfs onu bələya götürəcəkdir.
İnsanın məhvini şərt qoymamışdım,
Heç də niyyətimdə yox idi bu iş.
Mən onu basqıycın yaratmamışdım,

Sərbəst iradə və tam azad gərdiş
 Verilmişdi onun ixtiyarına;
 Öz nəfsi fəlakət gətirdi ona.
 Cinayətə görə ölüm fərmanı
 Çıxarmaq qalıbdır. Bəlkə də, Adəm
 özünü o müdhiş süqutu anı
 Ölümün qoynuna girmədiyindən,
 Onu saxta bılıb, bir xəyal sanıb.
 Amma bilməlidir: verilmiş möhlət
 Deyildir günahın bağışlanması.
 Onu nə gözləyir, hansı bir yazı,
 Gündün sonunacaq biləcək, əlbət.
 Lütfüm göz görəsi təhqir olubdur,
 Amma Haqq Divanım qurulmayacaq!
 Səni göndərirəm mühakiməyə,
 Bu iş Sənə baxır, ey Oğulancaq.
 Sənə tapşırımişam Göylərin, Yerin,
 Bir də Cəhənnəmin məhkəməsini.
 Rəhmi, Ədaləti götür özünlə,
 Bir İnsansevərtək məhkəmə səni
 üzməsin. İndi sən Yerə enərək
 İnsanın xilası naminə gərək
 Bir İnsan cildində təcəssüm edib
 Onu mühakimə eləməlisən
 Könüllü qurbana sən çevrilərək.
 Bunları deyərək nur şəfəqinə
 Öz məsud Oğlunu bürüdü Ata.
 Eynən Onun kimi işiq saçaraq
 Oğul da çıldıdi nur kainata.
 Söylədi: – Ey Mənim Əzəli Atam,
 Mənə tapşırımsız Göydə və Yerdə
 Uca amalları ifadə edim.
 Sevimli Oğluna lütf edib hər dəm
 əsirgəməyirsən bu səadəti.
 İndi enəcəyəm lütfünlə Yerə
 Məhkum etmək üçün günahkarları.



Cəzani üstüma çəkəcəyəm Mən.
Onu azaldacam yanlayan.
Sənin də qəzəbin zəifləyəcək,
Bu hökmü şəfqətlə özüm seçmişəm.
Onların şərəfin qaytaracağam –
Bərabər edəcəm yaxın keçmişə.
İki günahkar var bu məhkəmədə,
Şahidə ehtiyac yoxdu bir elə;
Özü sübut edir cinayətini
Üçüncü, aradan çıxmağı ilə.
İlan kobudluqla pozub qanunu,
Qıyalı ittiham etmişəm onu –
Ehtiyac qalmayıb heç bir dəlilə!

O, işiqlı Taxtdan qalxdı ayağa,
Üstündə Atanın nuru yanındı.
Onun ziyasından bütün Səltənət
Şərəfə bürünüb işiqlanırdı.
Getdi, arxasiyca məlyyətləri –
İlahi qüdrətin Gücü yerildi.
Onu ötürdüller Ədəmə sarı,
Göylər Qapısındarı həmin yer indi
Aydın görünürdü seyr eləyəndə.
O endi aşağı bir an içində –
Zamanla ölçülümr Haqqın sürəti.
Günəş əyliməşdi qüruba sarı,
Sarmışdı bir sərin meh Təbləti.
Elə qəzəbi də sərinləmişdi
Rəhmli Hakimin – Himayədann.
Enmişdi İnsana bəyan etməyə
Ədalətlə süslü hökm qərarın.
Göylər Sahibinin gəliş sorağı
Nəfəstək dolaşdı Cənnət bağında,
Günahkar cütlüyü qüruba yaxın
Yetişdi Ədəmin bir bucağında.
Qaçış gizlənməkçün Onun gözündən

Onlar çəkildilər səx məşəliyə.
Uca Haqq Adəmi çağırıb dedi:

– Ey Adəm, yaxına gəlmirsən niyə?
Mənim sevinc dolu bu təşrifimi
Niyə uzaqlardan seyr eləyirsən?
Məni məyus edir sənin yoxluğun,
Gəlmışəm. Sən yoxsan. Burda Mən təkəm.
Yoxsa qabaqkitək sənin halənə
O Mən deyiləmmi işiq, nur tökən?
Ya sən təsadüfən ləngidin belə?
Niyə gizlənirsən? Görün bir hələ!

Günaha birinci can atan Həvva
Gələndə ikinci gəldi həvəssiz.
Cütlük üzgün idi, karxmiş idi,
Gözləri söñükdü: soyuq və hissiz.
Donuq gözlərində sevgi yox idi
İndi nə Tanrıya, nə bir-birinə.
Utanc, peşmançılıq, kin, hiyləgərlik
İşləmişdi orda xeyli dərinə.
Özünü itirmiş Adəm, nəhayət,
Qısa cavabıyla pozdu sükutu:
– Səsini Cənnətdə eşitməlim, amma
Gizləndim. Çılpağam – səbəbi budur!
Mərhəmətli Hakim qəzəbsiz dedi:
– Sən mənim səsimi çox eşitmisən,
Sevinib, nə qorxub, nə də çəşmisan.
Bəs indi nə üçün ürkürsən belə,
Kim sənə deyib ki, çılpaqlaşmışsan?
Yoxsa ki sən Mənim yasaq etdiyim
Ağacın barından dərib yemisən?
Qüssədən qovrulan Adəm söylədi:
– Eşit sözlərimi, ah, Uca Gøy, sən!
Bu ağır sualın cavabı indi
Hakimim öündə necə çətindi!



Doğrudanmı, indi etiraf edim,
Ömür yoldaşımı ya verim ələ?
O, mənə sədaqət göstərir axı,
Onu qoruyacam, yox, indən belə.
Amma ki bu acı ehtiyac məni
Məcbur eləyir ki, çox sırrı açım;
Bu ağır cəzani tənha daşımaq
Mümkün olan deyil, yoxdu əlacım.
Onsuz da, mən susub heç nə deməsəm,
Sən özün bu sırrı fəş edəcəkdin.
Mənə bəxş etdiyin qadın barədə
Sənin öz dillindən eşidəcəkdir.
O elə bir gözəl, o elə şirin,
Heç nə pis yaraşmaz onun adına.
O elə ürəklə verdi meyvəni,
Mən də itaətlə baxdım dadına.

Hakimlər Hakimi söylədl: – Bəs sən,
Doğrudanmı, onu Tann bilirsən?
Əgər belə isə, demək, o zaman
İtaət etdiyin Uca Yaradan
Ondan aşağıymiş gözündə sənin.
Səndən sənin üçün xəlq olunan kəs
Sənə nə başçıydı, nə də ki rəhbər.
Nədən gözlərində ilahılışdı,
Nədən ucalara oldu bərabər?
Doğrudur, o, gözəl yaradılıbdır,
Cavab vermək üçün sənin sevginə.
Hər şeydə sən ondan üstünsən axı,
Bəs necə oldu ki, o zaman sənə
İtaət yerinə o, hakim oldu?
Onun gözəlliyi hökm etməyə yox,
Tabe olmaq üçün bəxş edilibdir.
Hökmdar taleyi yazılmış sənə,
Gərək qıymətini sən biləydin bıl!

Sonra O, Həvvadan soruşdu qısa:
 – Nə iş tutduğunu söylə, ey qadın?
 Sıxılıb karıxdı Həvvə bu zaman,
 Hakimin öündən söz də tapmadı,
 Özünü toplayıb o, zorla dedi:
 – İlən şimikdirdi, mən isə yedim.

İlanın üstündə Uca Haqq dərhal
 Təcili olaraq qurdı bir divan.
 İblisin üstünə necə qoyaydı
 Təqsiri, günahı o dilsiz heyvan.
 Təhrif eləmişdi, murdarlamışdı
 Onun qismətini pozmuşdu İblis.
 İlən çirkablara batmışdı artıq,
 Onun taleyinə sızmışdı İblis.
 İlk Şər səbəbkarı İblisə o an
 Yolladı Hakim bir hökm fərmanı.
 Həmin dönəm üçün möhtəşəm olan
 Sehrlı sözlərlə çökdürdü onu.
 İyənc adı verdi həm də İlana:

– Lənətə gələsən etdiklərinçün
 Yerin heyvanları qarşısında sən.
 Bütün ömrü boyu sən qarnı üstə
 Sürünüb və yalnız toz yeyəcəksən.
 Səninlə qadının arasındaca
 Bir nifaq yaransın bu gündən hər an.
 Qoy onun dabanı əzsin başını,
 Sənsə dişlə onu, sanc dabanından!

Necə deyilmişdi, elə də oldu,
 İsa – o Məryəmin – yeni Həvvanın
 oğlu seyr edirkən Uca Göyləri
 düşdү ildirimiyla Xanı havanın –
 İblis hədəf seçdi bir daha Yeri.
 Tabutdan dikəldi o İnsan Oğlu,



Pozğun Qüvvələri qoydu geridə.
Həmin hava ilə nur saç-a-saça
Apardı özüylə o əsiri də.
Bizim ayağımız altında bir gün
O məhv eləyəcək həmin Düşməni.
İndi o gələcək zərbə barədə
Xəbərdar edirdi İblisi yəni.
Oxudu hökmünü O, qadının da:
– Artıram dərdini hamilə vaxtı,
Xəstəykən doğular səndən uşaqlar.
Artıram sevgini ərinə qarşı,
O, sənin üstündə hökmran olar.

Sonda o, Adəmin hökmünü kəsdi:
– Mənim qadağama, dedim, fikir ver,
O yasaq Ağacın banndan yemə! –
Sənin əməlinə lənətləndi Yer,
Çünki baxmayaraq dedikərləmə
Sən öz qadınına itaət etdin.
Ömrünün hər günü onun verdiyi
Kədəri çeynəyib, qəm udacaqsan.
Sən dəvətkanı yeyib, özünü
səhra otlanıyla ovudacaqsan.
Yediyin çörəyin düz ömrün boyu
Üzünün təriylə İslanar sənin.
Bu hal davam edər o vaxtacan ki,
Bir gün torpaqlara qanşar tənin;
Ondan yaranmışan, dönərsən ona.

Beləcə, Məhkəmə yetişdi sona,
Göylərin Hakimi – bizim Xilaskar,
Ölüm zərbəsini uzaqlaşdırın
Acidi onların halına aşkar.
O, öz bəndələri önünde indi
Könüllü durmuşdu xidmət etməyə.
Ölű heyvanlarının dəriləriyle

Çılpaq yerlərini yəni örtməyə
 Başladı eləcə öz əlləriylə,
 Bir vaxt gələcək ki, çox-çox sonralar,
 Bəndəyə o qədər sevgisi ki var,
 Hətta yuyacaq da ayaqlarını.
 İndi nəvazişkar bir ata kimi
 Geydirirdi, sanki, uşaqlarını.
 Nəinki O, çılpaq bədənlərini,
 İndi yüzqat artıq lüt-üryan olan
 Onların günahkar könüllərini
 Haqqın cübbəsinə bürüyüb bu an,
 Örtdü – qorumaqcun Öz Atasından.
 Sonra da cəld döndü O, Göy üzünə;
 Hər şeyi bilsə də O Uca Qutsal,
 Yenə də verərək Ona məlumat,
 Məhkəmə haqqında söz açdı dərhal.
 Sözünün sonunda İnsan sarıdan
 Xahiş də elədi Uca Tanrıdan.

Bu zaman hələ lap Məhkəməyəcən
 Dayanıb üz-üzə Günahla Ölüm
 Dönmişdə Cəhənnəm qapılarına,
 Durmuşdu içində alovun, külün.
 Həmin bu qapıdan keçmişdi Düşmən,
 Günah buraxmışdı onu Xəosa.
 Ölümə tutaraq üzünü indi
 Yenə o idbardı sükutu pozan:
 – Bizim valideyn – o böyük İblis
 Çırpinır bizimcün özgə diyarda.
 Biz isə sallayıb əl-qolumuzu
 Boş-bikar oturub qalmışiq burda.
 Məğlub olsa idi, dönərdi çoxdan,
 Sözsüz ki, göyərdib öz arzusunu.
 Yoxsa bundan uyğun yer tapmazdılar
 Haqqın şərkləri yenməkçün onu.
 Yeni bir güc gəlib, elə bil, mənə,



Qanadlanm çıxır kürəklərimdən;
Bu dərin girdabin o tərəfində
Hökmran olacam, görünür ki, mən.
Özüm də bilmirəm hardandı bu hiss,
Məni hansı qüvvə çekir o yera –
Sən mənim kölgəmsən. Dalimca gəlmək
Birbaşa borcundu. Bil ki, heç cürə
Günahdan Ölümü ayırməq olmaz.
İblis ləngiməsin yollarda deyə
Gərəkdir qəhrəman, igid olaq biz.
Onun qalabələr çaldığı yera
Cəhənnəm üstündən körpü salaq biz.
Biz yollar çəkərik, heykəl qoyanq
yeraltı ordunun şücaətinə.
Onlann yükünü yüngülləşdirər,
Qoymaң taleyi düşsün çətinə.
Yön tutub getməkdə yanılmıram, yox,
Çox güclü duyğudur mənə hökm edən.
Görünür, heç cürə çıxa bilmərəm
Onun sehr dolu cazibəsindən!

Cavabında dedi o cansız Kabus:
– Taleyn əmrildi bu qismət, yerl,
Meylin haradırsa, oraya üz tut,
Səndən bir addım da qalmaram geri.
Mən də qatılırlı hiss eləyirəm,
Saysız qurbanların gəlir qoxusu.
Yerlərdə can verən nə ki canlı var,
Dadını duyuram mən də, doğrusu.
Sənə bu işində kömək etməyə
İmtina eləmək gəlməz əlimdən!
Sonra o ımsinib həzz aldı, sanki –
Üsfənət saçırdı Yerlər ölümündən.
Canlı ölüllerin iyini alır
Quzğunlar döyüşdən qabaq beləcə,
bir gün irəlidən cəng meydanına

uçusub gəlirlər döyüşdən öncə.
 Burun pərələri küləyə sarı
 İndi açılmışdı qorxunc Zülmətin.
 Özü öz içində ləzzət alırdı;
 Dadını duyduqca o, qənimətin.
 Sonra ayrı-ayrı yoldan adlayıb,
 keçib Heennanın Qapılarından
 çapdılar Xaosun dərinliyinə.
 Orda – qanunsuzlar yurdunda bu an –
 Burulğanlar üstə dövrə vurdular.
 Toranın rütubət boşluqlarında
 Qaynayan, bərkiyən, boşalan nə var,
 Hər iki tərəfdən ləpələndirib
 Cəhənnəmə sarı küründü onlar.
 İki qütb küləyi haçan beləcə
 Kron dənizində üz-üzə gəlir;
 Buzlar toqquşurlar biri-biriylə –
 Büllurdan göylərə dağlar dikəlir –
 Peçoradan şərqə Kataya sarı,
 onun varlı, zəngin sahillərinə
 uzanan xəyalı yolu kəsərək
 o “dağlar” söykənir biri-birinə.
 Döyüb bərkidirdi sərt qayaları
 Ölüm də indi öz əmudu ilə.
 Keçmiş zamanlarda üzən Delos da
 İndi sarsılmazdır, möhkəmdi belə.
 Kabusun Qorqontək zəhmli gözü
 Her şeyi dondurub möhkəmlədirdi.
 İndi Heennanın Qapısı endə
 Bir bənd qurulmuşdu, bir yol gedirdi.
 Dibsiz Cəhənnəmin odu püskürən,
 Qaynayan, köpüklü girdab üzündən
 Salınmış körpünün nəhəng tağının
 Bir dünya keçərdi hər bir gözündən;
 Həm də o cümlədən, bu gen dünyamız –
 Köməksiz, yardımısız, yalqız qalaraq



Ölümə boynunu bükən dünyamız,
Altından adlaya bilərdi, iraq...
Beləcə geniş bir yol salınmışdı
İndi Heennanın girdablarına.
Əgər deyəcəyim bir hadisəni
indi bu işlərlə qoysaq yan-yana,
böyükə klçiyin fərqlə görünər.
Azad Ellinləri əsir etməyə
Bir zaman Kserks can atdı belə.
Tərk edib Suzdakı Memnon qəsrini,
Yetincə dənizə, Asiya ilə
Çəklib Avropanı birləşdirməyə
Hellespont üstündən bir köprü saldı.
Onun qəzəblənmiş dalğalarından,
elə bil, bununla öcünü aldı.
Dibsiz uçurumda Günahla Ölüm
Heyrətli bir köprü inşa edərək
Asdilar qayalar silsiləsini
Pontifik sənətin nümunəsittək.
Xaosun içindən keçib adlayan
İblisin getdiliyi həmin yol ilə
Endilər təzəcə yaranmış Yerə;
Zəncirlə dartaraq belədən-belə,
Çəklib bənd etdilər körpünü ora.
Empirey Gøyünün fanlı cahanla
Burda çox yaxın bir sərhədi vardi.
Solda – Cəhənnəmin yanar girdabı,
Sağdasa Cənnətə qoşan yollardı.
Baş alıb gedirkən Cənnətə san,
İblisi gördülər uzaqda birdən.
Kentavr bürcüylə Əqrəb bürcünün
Arasında idı baxanda Yerdən;
Mələk cildindəydi özü də indi.
Qoç bürcünə san əyilliirdi Gün.
Övladlar tanıdı atalarını
Özgə qılıyafədə olsa da bütün.

Həvvani yolundan azdırən kimi
 Gizləcə girdi o, yaxın meşəyə.
 Səssizcə dəyişdi qiyafəsinə
 Öz iyrənc əməlin izləsin deyə.
 Gördü ki, Həvvə da qafılçəsinə
 Onun etdiyini təkrar elədi.
 Adəmin nəfsini şirnikləndirib
 Onu da sağalmaz dərdə bələdi.
 Yarpaqla örtməyə cəhd etdikləri
 Naməhrəm yerini gördü onların.
 Və elə bu zaman Tanrı Oğlunun
 Gəldiyini gördü onlara səri.
 Bildi ki, gəlibdi divan qurmağa,
 Dəhşətlər içində qaçdı o yerdən.
 İlahi qəzəbdən qorxub titrədi,
 Qaçış gizləndi ki, tutular birdən.
 Xətər sovuşunca döndü Ədəmə,
 O bədbəxt cütlüyün yanına gəldi.
 Gizli qulaq asib söhbətlərinə
 Ona veriləcək cəzanı bildi:
 Bu cəza gələcək zamanlaradək,
 Eşitdi, salınıb təxirə indi.
 Heennaya səri tələsdi tezə,
 Bu təzə xəbərdən möhkəm sevindi.
 Yanar girdabların sahillərindən
 Gördü ki, azman bir körpü salınıb –
 Qoca Kainatın içindən keçib
 Yerin divarına birbaş çalınıb.
 Gördü, balaları adlayıb gəlir
 Bu gözəl körpüdən düz ona səri.
 Buna sevinməyi kölgədə qaldı;
 Bu nəhəng körpünün tağı, hasarı
 İblisin ağlını daha çox aldı.
 Günah süzdü onu bir xeyli. Dindi:
 – Bu, sənin hünərin, qənimətindil!
 Özgə əsərinə baxırılmış kimi,



Ey ata, baxma gəl sən ona san!
Bunu özgə əllər yaratmayıb, yox.
Sənsən bu əsərin ilkın memarı.
Sənilə ürəylim eyni havada,
Eyni ahəng üstə vurduğu üçün
Sənin Yer üzündə uğurlarını
Mən öz varlığımıla duyurdum bütün.
Mən hiss edirdim ki, bizontümüz də
Eyni bir taleyə bağlılıq ruhən.
Odur ki Ölümələ qoşalaşaraq
Can atdıq bizont sənin yanına həmən.
Cəhənnəminin gücü çatmadı daha
Bizi saxlamağa hüdudlarında.
Xaosun keçilməz zülmətləri də
Bizim önumüzdə çökdü bir anda.
Bizi Cəhənnəmin yasaqlarından
Azad eləyən də sən oldun elə.
Səndən aldığımız güc sayəsində
Bu azman körpünü yaratdıq belə.
Heç zaman özünün qurmadığını
Yenilməzliliyinlə sən etdin əldə.
Bu gündən səniləndi bu aləm daha,
Düşünüb tapdığın müdrik əməldən
Sən heçə endirdin məğlub durumu.
Çıxdın əvəzlini yenik cənglərin.
Göylərdən əlimiz çıxsa da o vaxt,
İndi hakimlən mlsilsiz Yerin.
Qalib qoy Göylərə ağalıq etsin,
Qoy O tərk eləsin yeni dünyani.
Kainat üstündə hakimiyyəti
Bölüşsün sənilə, qurtarsın canı.
Özünün dördəbucaq Empireyini
Ayırsın hasarla bu kürə Yerdən.
Yoxsa Səltənətl qurtulmaz Onun
Bir daha heç zaman təhlükələrdən.
Dındı heyranlıqla Zülmətlər Xanı:

– Siz, ey övladlarım! Əzizlərim, siz,
 Dəyərin bilməklə bu adın, sanın,
 Törəməm olduğun sübut etdiniz!
 Həm mənə əvəzsiz xidmətdir bu iş,
 Həm Cəhənnəm adlı hakimiyyətə.
 Mənim zəfərimə zəfər qatdınız
 Bu azman körpünü tikib bu vədə.
 Burdakı dünyani Cəhənnəm ilə
 eyni imperiya içində qatmaq,
 Mənim şərəfimə bu qədər gözəl
 uğurlu əlaqə qurub yaratmaq
 həm də uğurudur haqq işimizin.
 Sizin çəkdiyiniz bu yolla indi
 Enəcəm müttəfiq legionlara.
 Bu böyük sevincin təntənəsini
 Aparıb çatdırıram gərək onlara.
 Siz də çəkinmədən enin Cənnətə,
 O daha sizindir, arxayın olun.
 Orda sahib olun havaya, yerə,
 İnsanı hökmünüz altına alın.
 Ona xüsusilə yiylələnin siz,
 Görüsün necə olur dünyada yiye.
 Axı o tək sahib elan olunub
 Tanrı yaratdığı bütün hər şeyə.
 Sizi göndərirəm Yerə canışın,
 Bütün hüquqlarım sizindir daha.
 Ölümün, Günahın, mənim səyimlə
 birgə bu Səltənət çıxar sabaha.
 Neçə ki birlikdə səy göstərsəniz,
 Təhlükədən uzaq olar Cəhənnəm.
 Gedin, başlayınız bu təzə işə,
 Bir az ötkəm olun, sərt olunuz həm!

O susdu. Açı bir tüstü püskürüb
 Baş aldı bürclərin sıxlıqlarına.
 Çilənən zəhərdən nə qədər ulduz



Qaralıb ömrünü yetirdi sona.
Sonsuz bir zülmətə girdiklərindən
Dəydi planetlər birl-birlinə.
Bu vaxt başqa cığır seçərək Düşmən
Endi Heennanın giriş yerinə.
Xaos gurlayırdı. Yixiq hasarın
üstündən boy verən dəli dalğalar
hər iki tərəfdən hūcum çəkərək
körpünün tağında tuturdu qərar.
İblis Cəhənnəmin Qapılarında
Görmədi kimsəni. Göz qoya-qoya
Baxdı: keşikçının yoxdu heç birl,
Uçub ikisi də təzə dünyaya.
Enib Heennanın dərinliyinə –
Pandemoniuma bir başqları.
Məğrur Lüsiferin meydanlarında
axışmış ordunun səbri, qəranı
daha tükenmişdi yol gözləməkdən.
Toplantı keçirən sərkərdələr də
Narahat idilər başçıdan bu dəm:
– Görən, niyə belə geciklər axı?
Axı nədir onu belə ləngidən?
Nə əmr etmişdəsə getdiliyi zaman,
Hamısı yerinə yetirilibdilr; –
Bir sual dolaşır Heenna boyu,
Bəs onu bu qədər ləngidən nədir?
Buraya atılmış Goy düşmənlərlər –
İblisin talesiz silahdaşları
Yanar Heennanın hər tərəfindən
Qaçıl gəlirdilər paytaxta sarı:
Eynən qarlı çöldə Tatar ordu
Yayınıb rusların həmlələrindən,
Keçib Həştərxanın dal civanına,
Dağlıb getmişdi günün birində.
Tərk edib viranə Anadolunu,
Çəkinib türkiərin ox-kamanından

Təbrizə, Qəzvinə qayıtdı geri
 Beləcə sərkərdə Səfi bir zaman.
 Gəlib tökülmüşdü İblis orduşu,
 İndi tünlük idи paytaxt şəhəri:
 Haçan qayıdaq başçı səfərdən
 Görən kim verəcək ondan xəbəri?
 Sadə bir Mələyin cildinə girib,
 Adı döyüşütək yardım gürusu;
 Yetişdi Pluton imarətinə.
 Girdi səltənətə, amma bu Ruhu
 Bir görən olmadı əyanlarından.
 Qalxdı o, qiymətli qumaş çəkilmış
 Tağlar altındakı taxtına bu an.
 O, gözəgörünməz qiyafədəykən
 Göz qoyub baxırdı toplaşanlara.
 Nəhayət, surəti buluddan çıxdı,
 alov saça-saça, bərq vura-vura,
 sonra bütünlüklə göründü gözə,
 parladiqca, sanki, döndü ulduza.
 Bilmək olmurdu ki, bu saxta işiq
 Hardan çəkilmişdi onun üzünə.
 Damğalanmış qoşun heyrət içində,
 Güclü rəhbərini görmüşdü yenə.
 Onu intzarla gözləmişdilər,
 Odur ki sevinib haray saldılar.
 Cəhənnəm Şahını salamlamağa
 Bir anda axınla qəsrə doldular.
 O susmaq nişanı verdi əliylə,
 Başladı nitqinə toplum öündə:

– Xanlar, Hökmədarlar, Bəylər, Əyanlar!
 Bu təmtəraq dolu adlar bu gündən
 Sizi sözdə deyil – gerçəkdə buldu.
 Bütün ümidlərdən ucada duran
 Arzuma, kamıma mən nail oldum;
 Mən bu Cəhənnəmin girdablarından



Sizi təntənəylə qurtarmaq üçün
Dönmüşəm geriyə. Çatacaq gücüm
Son qoyam bu alçaq, miskin ələmə.
Hər cür təhlükəni mən edərək ram
Tapdığını bir geniş, gözəl ələmi
Verirəm sizlərə, olun hökmran.
Çox uzun çəkərdi sözüm-söhbətim,
Başım çəkənləri danışsam sizə.
Girdablardan üzündən adlamağımı
Ağırdır yetirmək dılıqqətinizə.
Asan olsun deyə şanlı yolunuz,
Geniş körpü salıb Günahla Ölüm.
Keçilməz boşluğu ram eləməkçün
Naməlum yollarda çox çəkdim zülm.
Mən dərin Gecədə, vəhşi Xaosda
Hansı məşəqqətlər çəkdim, demirəm.
Onlar öz sərrini gizləmək üçün
Qəzəblə, nifrətlə, qılmanın kərəmī.
Sərgərdanlığıma əngəl oldular.
Yox, bu hekayəti uzatmayacam,
Yeni yaradılmış dünyani necə
Tapa bilməyimdən söz açmayacam.
Bu, o dünyayıdı ki, haqqında onun
Göylərdə söz-söhbət gəzlərdi çoxdan.
O bir möcüzətək yaradılmışdı,
Orda hakim idi Cənnətə İnsan.
Bizim məğlubliyyət hesabına o
sonsuz xoşbəxt idi, firavan idi.
Haqqın Yasağını pozmaqdən ötrü
Onu şimikdirdim – dərhal əyildi.
Bəs nəylə mən onu yoldan çıxartdım?
Desəm, heyrətiniz birə-beş artar:
Almayal! Özünüz təsəvvür edin,
Bunun özündə də bir möcüzə var!
Yaradan, İnsanın hərəkətindən
Təhqir olduğunu anlayan kiml

(Əlbəttə, bu, sizin gülüşə dəyər),
 İnsanla bərabər yeni aləmi
 Ölümlü Günaha təslim elədi –
 Deməli, həm də ki hakimiyyəti.
 Heç bir əziyyətsiz, zəhmət çəkmədən
 Biz yeni dünyanın sahibi olduq.
 Burda məskən salıb, azad gəzməyi,
 İnsanlara hökmü biz ələ aldıq.
 Düşmənimiz olan O Hakim kimi
 Onu hökmümüzün altına saldıq.
 Mən də mühakimə olundum, ancaq
 əslində, mən deyil, ilan olundu,
 Azdırıdım İnsani cildində onun.
 Hökmə görə, guya, bu, mənə sonu:
 Mən onun dabanın sancacam, guya,
 Dərhal əzəcəkdir başımı o da
 (Amma bildirilmir haçan əzəcək).
 Əslində, bu boyda bir Kainata
 sahib olmaq üçün xoşdu bu gerçək.
 Qısa hesabatım belədir mənim,
 Tək bircə şey qalır indi sizlərə:
 Qalxın, ey tanrılar, tələsin daha,
 Gedin, məskun olun o xoşbəxt yerə!
 Susub gözlədi o, heyranlıq dolu
 hay-haray səsini və alqışları.
 Amma hər tərəfdən bunun əksinə
 Yağdı fit səsləri düz ona sarı.
 Qəzəblə yüklenmiş bu səslər indi
 Ümumi toplumun vahid səsiydi.
 Təəccüb elədi hökmədar buna,
 Bu səslər nifrətin təntənəsiydi.
 Tezliklə özünə heyrət elədi –
 Sifəti uzandı sıvrılışərək.
 Əlləri bitişdi qabırğasına,
 Qiçları dolaşib və birləşərək
 Döndü gövdəsinə nəhəng ilanın



ve yixıldı yerə, qıvrıldı qaldı.
Süründü qamının üstündə, amma
Neyə cəhd etdişə çox əbəs oldu.
Çünkü Uca Haqqın yenilməz gücü
başının üstünü kəsmişdi çıxdan.
Həmin o İlənin cildində indi
Canının cəzası gəlmışdı Haqdan.
Düşmən istədi ki, dinsin, danışın,
haçalaşan dili fit çaldı ancaq;
digər haçalaşan dillər sorana
cavab söylədi o hey quraq-quraq.
Sürünən iləna dönmüşdü indi
Onunla üsyanda şərik olanlar;
Qəsri bürümüşdü fişilti səsi,
Düşməni hər yandan sarmış ilənlər,
Sarmaşa-sarmaşa qaynaşdırılar:
Zəhərli Aspidlər, qorxunc Əqrəblər,
Buynuzlu Kerastalar və Amfisbenlər,
Elloplар – dışları ölüm cidası,
Dipsad, iklibaşlı Hidr əjdahası...
(Toplaşan ilənlər bunca deyildi
qədim Qorqonlann qanı axanda.
Özündə onlara yer verməmişdi
Yerdə Ofiuza adası onda.)
Amma ən nəhəngi iblləndi. Ona
əjdaha surəti kəsmiş haqqı-divan.
Lillə dərəsində Pifiyin bir vaxt
Günəş tərəfindən doğulmuş Nifon
Çox ciliz olardı onun yanında.
Meydana yiğışan qoşunlar bütün –
Göyə dönüklerin yəni hər biri,
Səf-səf düzülərək sevincək halda
Gözləyib dururdu qalib Rəhbəri.
Bu zaman meydana saraydan amma
İyrənc sürünlənlər qalağı çıxdı.
Bundan qlyamçılar dəhşətə gəldi,

Sonra hər birisi özünə baxdı:
 Onlar da eləcə, durmadan indi
 Dönürdü bir ucdn sürünenlərə.
 Zirehlər, qılıncılar, qalxanlar düşür,
 Sonra yixılırdı özləri yerə.
 Hamının görkəmi iyrəncdi hədsiz,
 Eyni şəkildəcə rəzil idilər.
 Cəza – yoluxucu bir xəstəliktək
 sarmışdı – hamısı üzülürdülər.
 Alqış istəkləri üsyankarların
 Qəflî fışılıtya beləcə döndü.
 Bu isə onların təntənəsinə
 Rüsvayçı şəkildə son idi indi.

Dönlükler dönürkən sürünenlərə,
 Tanrıının əmriylə o yerə yaxın
 Böyük meyvə bağlı dikəldi dərhal
 Üstü dolu idi hər bir budağın
 Həvvanın daddığı o meyvələrlə.
 Bu vaxt sürünenə çevrilənlərin
 Acgöz baxışları zilləndi ora –
 Anlayırdılar ki, yasaq Ağacın
 bütöv məşəliyi gəlmış onlara.
 Bu da özlüyündə rüsvayçılığı,
 Həm də bədbəxtliyi dərinləşdirir.
 Amma ki dözülməz, üzücü acliq
 Onların içində təpilir, girir,
 nəfsin yanğını körükleyirdi.
 Beləcə, dönlükler şirmiklənərək
 Ağaclarla sarı hücum çəkdilər.
 Sürünüb çıxdılar gur budaqlara,
 Elə bil, qıvırıcıq bir birçəkdilər,
 İfritə saçından asılmışdılar.
 Görünüşcə gözəl meyvədən dərib
 Onlar acgözlükə, tələshatələs,
 Heç nə düşünmədən yanğılarını



Söndürməkdən ötrü can atdı əbəs.
Bu, bir vaxt Sodomu oda bələmiş
Həmin Mazutlu göl sahilindəki
Şışirdə-şışirdə nəfsi oyadan,
Gözləri oxşayan meyvələr təkl
Gəl-gəl söyləyirdi qlyamçılara.
Onlann nəinki lamlısə hisslı,
Dadbilmə hisslı də enmişdi heçə.
Qaynar külə dənən hər dişləm meyvə
Tixanıb boğaza, çətin ki keçə...
Öyüyə-öyüyə qaytanırdılar,
İçl qorla dolu külü ilanlar;
əzablı acığın önungdə amma
tab edə bilmirdi yenə də onlar.
Yenə təkrar-təkrar çeynəyirdilər
Zəhərli tüpürcək qatışmış külü.
Tab edə bilmirdi nəfsin önungdə,
Döñüklər çəkirdi beləcə zülm.
Amma İnsan cəmi bir yol yanıldı,
Düşmənlər toy-bayram elədi buna.
Haqq özü yoluna qoydu beləcə,
Anlatdı kimlərin kim olduğunu.
Yordu bədbəxtləri məcburi acıq,
İyrənc fışılıtdan gəldilər cana;
Tənni qaytarınca əski halını
Onlar uzun zaman dözdülər buna.
İnsanı yolundan azdırıb deyə,
Deyirlər ki, onlar o vaxtdan bəri
İldə neçə dəfə məhkumdu dözə,
Təzədən yaşaya həmin təhqir.
Amma bütperəstlər arasında bir
əfsanə yayıblar döñüklər belə:
guya ki, Ofion adlı bir ilan
Evrinoma adlı bir gözəl ilə
(O, acgöz Həvvaya bənzəmirmiş heç)
Hökəmrən imişlər qədim Olimpdə.

Sonra Saturnla Ops onlara
 Həsəd apararaq, edərək qıbtə,
 Dikteyli Jupiter doğulanadək
 Uca taxtlarını deviribmişlər;
 Guya ki, sonralar olub bu işlər.
 Nə isə. Qayıdaq yenə Ədəmə,
 Cənnətin o gözəl guşəsi ki var,
 İblis övladları Ölümə Günah
 sürətlə o yerə gəlib çatdırılar.
 Əbədi məskunluq ehtirasıyla
 Aramlı qabaqda Günah gedirdi.
 Onu, öz atına hələ minməmiş
 Cansız Kabus – Ölüm təqib edirdi.
 İblisin – Zülmətlər Xanının qızı
 Günah övladına dedi : – Ey Ölüm!
 Ey həranməhvedən, həmişəqalıb!
 Biz bura gəlməkdə çox çəkdik zülm.
 Necədir bu yeni səltənətimiz?
 Yaxşı olmazmı ki, kök salaq bura?
 Yoxsa Cəhənnəmin Qapalarında
 qayıdır təzədən boyunmu buraq?
 Acliq da üzürdü orada səni...
 Günahın heybətli oğlu söylədi:
 – Mən əbədi acam, birdi mənimçün:
 Gök olsun, ya Cənnət, ya da Cəhənnəm.
 O yerlər doydurar, yarayar işə,
 Qənimət sarıdarı deyildirsə kəm.
 Burda çox olsa da qida, bəs etməz
 Üzülmüş canımı qaydaya salam;
 Bu sallaq dərimin yaqlansın altı,
 Mən də doydum deyəm, mən də kam alam.

Həm yaxın qohumu, həm də anası
 Günah söylədi ki, Ölümə: – Əvvəl
 Otclarla, güllərlə, meyvələr ilə
 Qidalan özünçün burda əlbəəl.



Sonra da keçərsən heyvana, quşa,
Pis olmaz balıqla dolanmağın da.
Hər şeyi həzm elə rəhm eləmədən,
Beləcə ömrür sür Cənnət bağında.
Mən də ki bu ara İnsan nəslinin
Canında, qanında məskən salaram.
Onların fikrini, düşüncəsini,
İşini, dilini ələ alaram.
Elə yoluxdurram mən onları ki,
Özləri bilmədən yem olar sənə!

İyəndər danışib aralandılar,
Hər biri arxayın olub özünə,
Qırmaq amaciyla canlı nə varsa,
Ölümsüz həyata son vermək üçün,
Qurban aradılar haçan olarsa,
Məhv edib faniyə çevirmək üçün.
Uca Səltənətdən görünce bunu,
Ata-Tannı, sankı, bir hilmə bənddi;
Özünün müqəddəs çəvrəsindəki
Mələk məmurları xəbərdar etdi:

— Bir baxın, necə də quduzcasına,
Cəhənnəmdən gəlmış o blı cüt köpək
Tələsir məhv edə təzə dünyani;
Mənim yaratdığını bu qədər qəşəng.
Bu qədər kamil və gözəl dünyani!
Onu qoruyardım əbədi, amma
İnsan öz başına bəla gətirdi;
Cəsarət eləyib o rəzillərin
Sözüylə hər şeyi sona yetirdi.
Heenna Xanlan, həm də İblisin
əlbir dostlarının fikrinə görə,
İnsan özü hər cür kömək edib ki,
asan sahib olsun onlar bu Yerə.
Mənə lağ edirlər, guya, qəlbimi

Soyuqluq alıbdı bundan ötəri.
 Çəkmişəm dünyadan, guya, əlimi,
 Verib öhdəsinə hər cür əntərin.
 Ağlına da gəlmir onların arıcaq
 Mənim o Cəhənnəm köpəklərimi
 Özüm çağırmışam: o iyənc, alçaq
 Çirkabda nə varsa sonuna kimi
 Yalayıb yesinlər qoy axşam-səhər.
 Cinayətkar İnsan murdarlayanı
 Eləcə biryolluq həzm eləsinlər.
 Onlar acgözlükə murdar olanı
 Gəmirib tıxsınlar boğulanacaq;
 Elə ki onların qorxunc gödəni
 Dolub silələndi, daşlandı haçan,
 Günahla Ölümü deyirəm, yəni,
 Ey Oğlum, sənin o zəfərlər çalan
 əlinin tək birçə zərbəsi ilə
 onlar Cəhənnəmə atılacaqdır;
 qaynar Heennanın gur səsi ilə
 atəşlər içində udulacaqdır.
 Acgöz Cəhənnəmin cəhənglərini
 Möhürləyəcəksən örtüb əbədi.
 O zaman Yerlə Gøy təzələnəcək,
 Heç vaxt bilməyəcək rəzalət nədi;
 Onların paklığı qorunacaqdır.
 Amma bütün bunlar baş verənəcən
 Qərar qüvvədədir – lənətim haqqıdır!

Tanrı bitirincə öz çıxışını
 “Eşq olsun!” səsləri qalxdı hər yerdən;
 Sanki, bir dənizdə firtına qopdu,
 Dalğalar çırpıldı sahilə birdən.
 Tərif nəğmələri səsləndi bu vaxt:
 – Sənin mühakimən haqqdır hər zaman,
 Bütün yaranmışlar üçündür bu haqq!
 Kim Səni yenməyi eləyər güman?



Sonra Haqq Oğlunu mədhə çəkdilər –
İnsanın gələcək Xilaskarını;
Vaxtı gələn kimi Göylərə, Yerə
Zühuru gözlənən Tann Nurunu.
Özünün qüdrətli Mələklərini
Adbaad çağırıdı bu vaxt Yaradan,
Bizim düşüncayla söyləsək əgər,
Tapşırıqlar verdi: klmlər harada
Məşğul olmalıdır hansı iş ilə.
Birinci qərara aldiqlan şey
Bağlıydı həm Ayla, həm Günsə llə;
əvvəl Günsə gərək elə getməli,
elə sərməliydi öz tellərini,
dözülməz istiyə şiddətli şaxta
Yerdə əvəz etsin bini-birini.
Bəyaz qış Şimaldan peydə olmalı,
Cənubdan vurmalı yayın bürküşü.
Xəbərdarlıq oldu solğun Aya da –
Ondan nə gözləyir indi Goy üzü.
Onlann boşluqda cizdiği yola
Beş özgə planet yazılıb Haqdan.
Dövrə vurmalan, baxış sahəsi
Altı hissə boyu eyni bucaqdan
Dörd və üç hissəyə əkslik qurur.
Bu da özlüyündə bədbəxtliklərin
Gelişi haqqında aydın dəm vurur.
Tərənməz ulduzlar güruhunasa
əmr oldu: hələlik yerində saysın –
Fəlakət gətişən şüalarını
Nə zaman teyləsin, haraya yaysın.
Günəşli havada görünməsiylə,
Ya da batmasıyla Gün doğan zaman
Xəbərdarlıq oldu o ulduza ki,
Onun köməyi lə baş verir tufan.
Küləklər də aldı tapşırığını:
Nə vaxt kükrəməli, nə vaxt coşmali,

Nə vaxt dənizləri çalxalamalı,
 Dərələrdə çapılıb, düzdə qoşmalı.
 Şimşəklərsə bildi öz fərmanını:
 Havadə – o tutqun saraylarında
 Çaxaraq var gücү, əzəmətiylə
 Gurlamaq gərkidi məhz hansı anda.
 Təsdiq edirlər ki, Tanrı o zaman
 Göndərib ki Yerə o Mələkləri,
 İyirmi dərəcə, bir az da artıq,
 Qütbləri çəpləyib əysinlər Yeri –
 Böyük əziyyətlə baş tutub bu iş.
 Belə söyləyir ki, bir başqaları:
 Həmin o çəplənmiş bucağa görə
 Günüñ bərabərlik yolu dəyişib,
 Sığması gərəkmış həmin o yerə;
 Bu zaman Buğanın yanından keçib,
 Yeddi Atlantiddən qalxıb yuxarı,
 Yetişib Sparta Əkizlərinə,
 Gedərək tropik Xərcəngə səri,
 Ordan öz yolunu geri dönməli,
 Dönüb də düz Şirə yaxın enməli,
 Qız və Tərəzini qoyub geridə
 Günəş yetməlidir Oğlaq bürcünə.
 Bununla illəri o, fəsil-fəsil
 Bəxşış etməlidir Yerin üzünə.
 Yoxsa fasıləsiz uzanan bahar
 Ciçəyə bələrdi Yeri il boyu.
 Gündüzlər gecəyə bərabər olar,
 Heç kim tanımadı payızı, yayı.
 Qütb zolağında həm də bu zaman
 əbədi parlardı gündüz işığı;
 belə ki, qüruba enməzdi günəş,
 bir xeyli enərək Göydən aşağı,
 üfüqlər boyunca dövrə vurardı.
 Xəbərsiz olardı Yer sakinləri
 Qərb ilə Şərq nədi – bilməzdi onlar.



Estotilandlarda nə bilərdilər
Nədir düşən şaxta, nədir yağan qar.
Magellan boğazı sahillərindən
Xeyll uzaqlarda – cənuba san
Xəbərsiz olaraq tanımadılar
Eynən bax eləcə şaxtanı, qan.
O yasaq meyvənin dadıldığı an
O tırənc mənzərə, o cəfəng xülya
Dəyləşdi yolunu Göydə Gunaşın,
Yoxsa heç indi də günahsız dünya
Qurtula bilməzdi çəngindən qışın,
Nə də ki dözməzdi yandıran yaya.
Göydə dəyişiklik uzun sürsə də,
Aldı ağuşuna tezliklə Yeri:
Ulduzlardan əsən hırslı tufanlar,
Üfunət qoxulu çırkli dumanlar,
Taunlar büründü ənginlikləri.
Şimal Norumbegin sərt dağlarında,
Nenlərin yanından üz tutub yola,
Qırıb təblətin tunc qapısını
Borey ilə Kekiliy hay sala-sala,
Hayqırı-hayqırı Frakliya, Arqest,
Qorxunc tufanları alıb çiyinə,
Basıb meşələri doluya, qarla,
Girib dənlizlərin dərinliyinə
Sulanı qaldınr şahə vüqarla.
Onlarla görüşə Cənub sandan
Axaraq Not gəlir. Və qara Afrik
Syerra-Leonedən qopub burada
Ağır buludları salaraq perik,
Onlann yolunu kəsir eninə.
Gündoğandan Evr, qürubdan Zefir,
Heç də az qəddarlıq etmir onlardan.
Burda Sirokkoya Libekklo da
Onların böyründə gedir sərgərdan.
Təblət boyunca birinci dəfə

cansızlar içində qəzəb alışdı.
 Günahın balası Düşmənciliksə
 Kinin köməyilə işə qarışdı:
 Tezliklə Ölümü cəlb etdi onlar
 Dilsiz varlıqların talelərinə –
 Vəhşi qiyam etdi vəhşiyə burda,
 Quşlar hücum etdi biri-birinə,
 Balıqlar üz-üzə gəldi sularda...
 Bitki qidasını rədd eləyərək
 Bir-birin yeməyə başladı onlar.
 Ehtiram etməkdən bezib İnsana
 O nəcib hissələri boşladı onlar,
 Qaçdilar, harda rast gəldilər ona.
 Beləcə başlayan kənar bəlalar
 Adəm hiss edirdi artıb-çoxalır.
 Görünməz kölgədə daldalansa da,
 Qəlbinə bir ucdnan dərdlər axalı
 əzab ümmanının tufanlarından
 yollar axtarırdı qurtulmaq üçün:

– Budur fəlakəti xoşbəxt olanın!
 Doğrudanmı, getdi hər nə var bütün?
 Və mən – o şərəfli gözəl dünyada
 Dünənki bəxtiyar, bugünkü üzgün
 solub gözdən düşən şöhrət çələngi,
 lənətli bir ası – necə də indi
 qaçıram O Haqqdan bir kölgə həngi.
 Əməlimə görə almışam cəza,
 amma bu cəzanın bir sonumu var?
 Harama meyl edər yeyib-içdiyim,
 Lənətə meyl edər məndən olanlar.
 “Törəyin, çoxalın!” – o şirin kəlam
 içimdə qorxunc bir fikir doğurur.
 Məndən törəyi bən çoxalanların
 Lənətdən savayı olmaz uğuru.
 Mən düçər olduğum bu bəlalardan



Geləcək zamana xeyli pay düşər.
Mənə söylənərlər: "İsmətsiz Adəm,
Gör sənin üzündən nə çəkir bəşər!"
Mənim üzərimdə cəm edəcəkdir
Hər şeyi geləcək nəsillər bütün.
Sən, ey Cənnətdəki ötəri həzzim,
əbədiyyət boyu mən sənin üçün
cavab verəcəyəm iztirabimla.
İlahi, mən Səndən diləmlişdimmi,
Tozdan, fanillərdən yap-yarat məni?
Yoxsa ki mən rica eləmlişdimmi,
Zülmətdən çək çıxar və bu məskəni –
Cənnəti – Sən mənə ərməğan elə?
Əgər mən özüm öz var olmağımla
Bağlı deyiləmse öz iradəmə;
Qanun və ədalət imkan verir ki,
Qovuşum təzədən fani aləmə.
Bunu istəmirəm, arzuladığım
Qaytarmaqdı Sənin bəxşışlarını.
Ağır şərtlərinə gücüm çatmadı,
Qoruya bilmədim onlan yəni –
yetdi səadətin biryolluq sonu;
diləməmləşdim mən əslində onu.
Onu itilməyim bir cəza kimi
Düşünürəm mənə bəs eləyərdi.
Anlamاق çətində Sənin hökmünü,
Nədən verdin mənə bu qədər dərdi?
Əslində, gecikmiş şikayətdi bu;
Şərtlərdən imtina edəydim gərək.
Zavallı! Onları qəbul elədin,
Qətiyyən səadət diləməyərək,
əhd edib, sonra da pozdun əhdini.
Səndən icazəsiz səni yaradan
Nəyə yozsun axı lındı cəhdini?
Əgər sənin oğlun olsaydı asıl,
Etiraz etsəydi faş olan çağda:

“Sən məni həyata niyə gətirdin?
 Nə vaxt dilədim ki, səndən bu haqda?” –
 sualın qoysayıdı sənin qarşına,
 hansı sərt tədbiri görə bilərdin?
 Sən yaratmamışan axı oğlunu,
 Təbiət verənə sən neyləyərdin?
 Sənisə istəyib, yaradıb Tanrı,
 Səni seçkin edib ibadət üçün.
 Mükafatın olub Tanrıının lütfü,
 Hər nə cəza versə, o haqdır bu gün.
 Mən tabe oluram. Haqdır Yaradan –
 Hökmündə bir zərrə nöqsanı yoxdu.
 Heçdən yaranmışam, heçə dönəcəm,
 Ah, ey həsrətli an, gəlişin haqdı!
 Bəs niyə cəzamı yubandırır O,
 Niyə qədərindən çox yaşayıram?
 Həyatla cəzanı eyni zamanda
 Ölümüzlük kimi mən daşıyıram.
 Ölümü sevinclə qarşılıamağa
 hazırlam. Hazırıam hissiz torpağın
 qoynunda yatmağa xoşbəxtcəsinə –
 Qoy olsun o, mənə ana qucağı!
 Bilərdim dincliyn dadını orda,
 Pozan tapılmazdı şirin yuxumu.
 İldirim zəhmlı Tanrı səsindən
 Çəkərdim kənara orda yaxamı.
 Nə mənə, nə məndən törəyənlərə
 İztirab verməzdii bəlalar orda.
 Təkcə bircə şeydən rahatsızam ki,
 Birdən bütünlükə ölmərəm gordə;
 Tanrıının canımı üfürdüyü ruh –
 Həyatın o diri, o pak nəfəsi
 Heç zaman məhv olmaz, ölməz heç zaman,
 Demək, Yaradanın sonsuz qüvvəsi
 Mənə həm dirilik, həm ölüm yazar.
 Əgər bu gerçəksə – dəhşətdir, demək!



Günahı işləyib həyat nəfəsi –
əslində, haqq budur – bax budu gerçek!
Həyatla, günahla tən bağlı olan
Ruh deyil, bəs nədl məhkum ölümə –
Cisim cansızdisa – ruh günahsızmı?
Yox, gərək mən bütöv çökəm ölümə.
Şübhəyə son gərək. Bundan o yana
İnsanın şüuru acizdir fəqət.
Tannın Özütək İntiqamında
Ola bilərmi ki, yoxdu nəhayət?
Bəs Haqq tərəfindən necə tutulur
Əbədi nifratə sonuncu məxluq?
Varlığı ölümə kəsişib keçən
İnsan belə məhvə məhkum deyil, yox.
Gələrmi əlindən, görən, Tannın
Ölümü ölümsüz eləyə bilmək?
Qəribə ziddiyət doğurur bu iş,
Acıda çevrilər bu işdə fələk.
O, necə qıyar bəs ən son cəzani
İnsan çəkər olsa sonsuzluğacan?
Sönməzmi bəs onun intiqam hissi,
Görən, sona yetər bu cəza haçan?
Səbəbin təsiri mühütdən deyil,
ona meyl edəndən asılıdır o.
Təbiətin bu bir qanunudursa,
Dəməli, hər şeyə yazılıdır o.
Hissləri bir anda yox edən ölüm,
bəlkə, düşündüyüm zərbə deyil bir;
bəlkə, o, əzabdı artır durmadan,
artdıqca çoxalır və ara vermir.
Mən bu günü onlan hiss eləyirəm,
İçimdə, dışimdə sönmür ağınlar.
Dəməli, mənimcün dünya durunca,
Zamanlar durunca çilələr də var.
Ah, fələk! Bu qorxu ildirim kimli
çaxır və hər yerdən üzülür əlim!

Deməli, birlikdə təcəssüm edir,
 Aynılmaz heç zaman mənimlə ölüm.
 Tək mənim taleyim, yazım deyil bu,
 Gələcək nəslim də gəlib lənətə.
 Mən bu gözəl irsi, ey oğullarım,
 Məcburam sizlərə ərməğan edəm!
 Ah, yuya bilsəydim onu büsbütün,
 Heç nə qalmasaydı məndən sizlərə,
 Ölüm bəxşışindən məhrum olaraq
 Dua edərdiniz mənə min kərə –
 Lənət edəcəksiz indisə ancaq.
 Niyə bir günahkar üzündən axı
 Məsum insan nəсли məhkum olmalı?
 Məsummu? Görəsən, məndən törəyən
 Pozğun bir nəslin də başqa almalı
 ola bilərmi heç günahdan özgə?
 Mənim günahımı təkrar edərək,
 “Bəsdir!” deyib daha durarmı onlar;
 Ona can atacaq yoxsa hər ürək?
 Bəraət olarmı Tanrı önündə,
 Görəsən, onların günahlarına?
 Götür-qoy edərək bu şübhələri
 Mən önəm verirəm yenə də Ona;
 Boş yerə ağlıma güc eləyirəm,
 Yüz fənd işlədirəm mənasız yerə,
 Bütüni bələlərin kökü məndədir,
 Bununla barışmaq gərək bir kərel
 Nifrinlik, lənətlilik təkcə özüməm,
 İlk və son günahkar mənəm cahanda.
 Nolayıdı, tək məni kəsəydi qəzəb,
 Bəslərəm bu dəli istəyi canda!
 Sən Kainat boyda bu ağır yükü
 Tək-tənha çəkməyi necə biləsən;
 Heç olmasa, barı, öz qadınınla
 Bu iyrənc qisməti yarı böləsən.
 Səni cəlb edərək qorxudan nə var,
 Boğur ümidiyi rüşeymindəcə.



Səndən talesizi olmayıb heç vaxt,
Nə sonra olacaq, nə olub qabaq,
Axtarma, cəhdənin çıxacaq heçə;
Günah və cəzanla İblisə taysan.
Ah, vicdan! Sən məni düçər elədin
Sonsuz dəhşətlərə və əzablara.
Mən sonu tapmiram, yoxdu bir çıxış,
Çökdükcə çökürəm hey girdablara!

Bu məhrəm bildiyi ölgün gecədə
Adəm öz-özüñə gileyənlərdi;
Həm qaranlıq hava, həm çıskın durman,
Nisgiltək konlūnə Göydən enirdi.
İkiqat dəhşətli görünür hər şey,
Vicdanı ləkəli olan kəslərə.
Adəm sərilmüşdi soyuq torpağa,
lənət yağdırırdı o, kərən-kərən
doğulduğu günə. Həm də qınağa
çekirdi Ölümü ləngiliyə görə:
— Sən niyə gəlmirsən, Ölüm, — deyirdi, —
Üçqat gözləyirəm cəza zərbəni.
Doğrudanmı, pozur öz vədini O,
Haqq Öz divanından sapırımı yəni?
Amma çağınşa baxmayır Ölüm,
Baxmayır fənyada, yalvanışlara.
Göylər məhkəməsi astabasardır,
Gəlmir əzabımın belini qıra.
Ah, siz, ey meşələr, ey pöhrəliklər,
Çöllər, təpəliklər... dünənəcən siz
Mənim öyrətdiyim səslərlə dinər,
Səsimə başqa cür səs verərdiniz;
Səsim sizin üçün, sanki, bahardı,
Onu kölgəniz də təkrarlayardı!

Peşman oturmuşdu kənarda Həvva,
Görünce Adəmin əzablannı
Gəldi yaxınına təsəllülərlə,

Çalışdı ovuda dərd-qubarını.
 Adəm sərt şəkildə rədd etdi onu:
 – İtil gözlərimdən, ilan! Daha sən
 Bu ada layıqsən – yəni nifrətə!
 İlanla əlaqə sən yaratmışan,
 Özün də yetmişən o yetən həddə.
 Təkcə ala-bəzək cildin çatışmir
 Hiyləgər içini bürüzə verə.
 Digər yaranmışlar edə ehtiyat,
 Sənin o səmavi nuruna görə
 Aldanıb düşməyə hiylə toruna.
 Demişdim İblisin fitnəsi haqda,
 Vurdun sözlərimi qulaqardına.
 Yalqız gəzmək üçün boş ehtirasın
 Hər şeyi beləcə yetirdi sona.
 Ovcumun içitək bilişəm indi:
 Mən sənsiz əbədi xoşbəxt olardım.
 Təhqir olunmazdı şübhənlə sözüm,
 Nə də ki bu miskin günə qalardım.
 İblisə özünü göstərmək üçün
 Dəridən-qabıqdan çıxırdın yəni.
 Sanırdın sən onu tovlarsan, amma
 O, səni tovladı, sən də ki mənl.
 Ey mənim canımdan yaranan varlıq,
 Səni dəyanətli, müdrik sanırdım.
 Bütün bələlardan hifz olmağına
 Bütün varlığımla mən inanırdım.
 Mən sənin alına aldandım ancaq,
 Bilmədim nələr var sənin içində.
 Əyri qabırğadan yarandığınçın,
 Demə, əyrisənmiş elə özün də.
 Sayı artıqmişsa çıxarmaq gərək,
 Tullamaq gərəkmış o qabırğanı.
 Bilmirəm Yaradan nə düşünürdü,
 Mələklər tutmuşkən Göydə hər yanı,
 Qüsurlu gözəli yaradıb Yerdə,



O məskun elədi yeni dünyani?
Ruhlar, Mələklər ki kişi cinsidir,
Orda qadın yoxdu heç yaranışdan.
Niyə Yer Üzünə klşidən özgə
Həm də qadın cinsi gəldi bu başdan?
Yoxsa başqa bir yol tapmirdi Tann
Artınb çoxalda īnsan nəslini.
Qadınla əlaqə – bütün dərdlərin
kökü bax bundadır, bilsək əslini.
Belə ki, klşilər heç vaxt dünyada
Könül istəyən bir yar tapa bilməz.
O, öz qadınıyla kifayətlənər,
Düşər bəlalara – anlayır hər kəs.
Çünki vəfəsizliq qadına həmdəm,
Odur ki asanca dolaşar, azar.
Xoşbəxtlik kişidən qaçar bu üzdən,
O bir özgəsinin yolunu pusar.
Aşlıqlər təpişar çox nadir halda,
Burda da yüz əngəl çıxar ortaya;
Çox vaxt ata, ana inadlılığı
İkl sevən kəsi aralı qoyar.
Bezikən klşilər aşına təpib
bir yad qadınıyla sürər ömrünü.
O nifrət qazanar, o rüsvay olar,
açılıncı sırrı günün bir günü.
İnsan deyilənin bütün həyatı,
Nə isə doludur bəlalar ilə.
Taleyi qüsurla yüklüdür deyə
əzabdan dağılarsınız aile!

O susdu, üzünü çevirdi yana.
Saçları pərişan, gözləri yaşı
Həvvə yaxınlaşdı bir az da ona,
Düşüb ayağına və yalvanışla:
– Məni tərk eləməl – söylədi. – Göylər
şahidlilik edər ki, səni nə qədər

sevirəm ürəkdən, verirəm dəyər!
 Səni bilərkədən alçaltmamışam,
 çöküb dizlərini qucaqlayaraq
 Sənə yalvarıram, burda, bu axşam,
 Gel məhrum eləmə mən əzabkeşि
 Ruhuma ruh qatan baxışlarından.
 Sən mənim yeganə qüvvəm, dayağım,
 Sənsiz neyləyərəm, fikirləş bir an?
 Bəlkə, dil taparıq bir-birimizlə,
 Nə qədər biz sağlıq, nə vaxtimız var;
 Bəlkə də, o mənfur düşmənə qarşı
 təzədən möhkəmçə birləşmək olar!
 Bizə üz verən bu bəladan yana
 Məni düşmən bilmə özünə qəti.
 Mən səndən daha çox bədbəxtəm, inan,
 Bəlkə, qoşa çəkək bu məşəqqəti?..
 Tanrıının önündə hər ikimizin
 Ağır suçumuz var – ayındı yəni.
 Mənim günahımsa ikiqat çoxdu
 Həm Tanrı önündə, həm də ki sənin.
 Dönəcəm o yerə – hardakı bizi
 mühakimə edib Haqqın Divanı.
 Fəryadımla Göyü bezdirəcəyəm,
 Qoy məni məhv etsin Onun fərmanı:
 Səndən uzaq olsun Tanrı cəzası,
 Yalnız mən məhv olum, yalnız mən asıl

O, bunları deyib hönkürüb susdu.
 Önündə diz çöküb aman gözləyən
 Bu aciz qadının fağır görkəmi,
 Bir də ki tək ona ümid bəsləyən
 Doğma bir varlığın səsi Adəmi
 Yumşaldı, elə bil, soyutdu hirsin.
 Rəhm diləyirdi ondan o gözəl,
 əvvəlki birliliyi arzulayırdı.
 Doğrudan da, onun hardansa indi



Aman diləməli yerimi vardı?
Qaldınb dikəltdi onu ayağa,
Mülayim səs ilə dilləndi Adəm:
— Sadəlövh! Yenə də sən tələsərsən,
Yenə gilgın dilək! Yenə səhv qədəm!
Birgə cəzamızı tək diləyirsən —
Əfsuslar! Hər kəsin öz cəzası var.
Tann qəzəbinə dözərsənmi sən?
Bu fikrin, sualın öz əsası var;
Budur, hirs dolaşır sınırlarımdə;
tablaya bilmirsən. O ola Tann
sənə qəzəblənə günün birlində...
Ah, əgər üz vurub minnət eləmək
Dəyişə bilsəydi Tann hökmünü;
Özüm səndən öncə yalvanb Ona
Dilərdim sənin də cəza yükünü —
Sənin — sadəlövhün və zəif cinsin,
Mənə inanmışın və dıqqətsizsin!
Daha qalx! Daha gəl bir-birimizi
İttihad etməyək — müttəhilmik biz.
Bu acı taleyin ağır dərdini
Sevgılıyə yumşaldaq, bəlkə, ikimiz.
Bizim yaxamızdan tutmaz qəfildən,
O xəber verilmiş ölüm, yəqin ki —
Mənəcə, aram-aram söndürər bizi
Gündüzü söndürən bir axşam həngi.
Gəlib yaxınlaşar o tələsmədən,
Artırar bir ucdn əzabımızı.
Bizzən olanlar da məhkumdur ona,
Gərəkdir götürək hesabımızı!

Elə bil, ruhlandı bir qədər Həvva:
— Mən elə bilirdim mənim sözümə
Sən dəyər vermirsin. Amma ki, şükür,
Yenə heyran etdin məni özünə,
daha nə şübhəm var, hamısı çökür.

Nə qədər günahkar olsam da, mənə
 Qaytardin lütfünü, mərhəmətini.
 Ümid eləyirəm mən də qaytaram
 Həyatda yeganə məhəbbətini –
 Bəlkə, ölümdə də o yeganədir.
 Bilirəm əzabdı, zülmdü bu yol,
 Amma ki neyləyək, çarəmiz nədir?
 Əgər biz bu acı taleyimizlə
 əzaba, zülmə, İztirablara
 düşçər etmişiksa gələcək nəсли,
 ehtiyac varmı, de, söylə onlara
 (yaman kədərlidir, bizzən törəyən
 hüznlü dünyani artıb bürüyən
 bizim günahımız sayəsindəsə
 həyatda çevrilən bir bədbəxt kəsə
 yırtıcı ölümə sonda yem olan
 nəslimiz haqqında düşünmək indi)?
 Məlun tayfaların törəməsinə
 imkan verməməksə sənin işində.
 Sən ki övladsızsan – övladsız da qal,
 Ölümü bu yolla ac qoymaq olar.
 Bizim ikimizdən başqa hələ ki
 Onun qismətində bir kimsəmi var?
 Mənimlə birlikdə olmağı əgər,
 amansız bir qərar sayırsansa sən –
 hesab edirsənsə bir ola-ola
 əl çəkib hər cürə şirin sevgidən,
 ümidsiz və miskin varlıqlar kimi
 yanıb qarşılıqlı hissələr əlində,
 həsrətin odundan girinc-giriftar,
 məşəqqət içində can üzüldəndə,
 bu, hər cür cəzadan betər olacaq –
 gəl onda hər şeyə öz əlimizlə
 biryolluq son qoyaq və azad olaq
 hər cürə dəhşətdən ailəmizlə –
 axtaraq Ölümü, tapmasaq əgər,



onun görəvini biz tamamlayaq;
qorxub, sonda ona yem olmaqdansa
gərək özürmüzə özümüz qıyaq.
Ölümə aparan yollar nə çoxdu...
Biz ən qısa yolla çıxıb gedərik.
Bu yolda hər nə var, ucuq-ucuqdu,
Biz də viran qalıb, viran edərik!

Beləcə bitirdi sözünü Həvva,
Ya nitqil kəsildi ümidsizliklə.
O qədər vardı ki Ölüm fikrinə,
Ağappaq ağardı üzü tezliklə.
Amma ki verdiyi hər cür məsləhət
təsir də etmədi əsla Adəmə.
Soyuqqanlılıqla götür-qoy edib
Etiraz elədi o bəxtikəmə:

— Sənin həyata və can hazırlarına
Olan nifrətinin arxasındaca
Elə bir tərəfin göründü bu an,
Nifrət etdiyindən durur çox uca.
Amma ki özünü məhv etmək haqda
fikrinlə puç olur bu üstünlüyün.
Onun əzəyində nifrət dayanır,
məhv olmaq qorxusu dayanır bu gün.
Cəza hökmü bizdən yan keçsin deyə
Ölündə bir nicat görürsənsə sən;
Tannın hökmündən qurtulmaq olmaz,
Onun ovcundayıq — gərək biləsən.
Oğurlanmış Ölüm xilas eləməz
kəsilmiş cəzadan bizi heç zaman.
Bundan qəzəblənən Tann, Ölümü
bize həyatdaykən yaşadı, inan.
Yox, gərək başqa yol düşünüb tapaq!
Deyəsən, mən onu tapmışam axı:
İlanın başını əzmək barədə

Hakim məhkəmədə xəbərdarlığı
 özü vermədim? Bizi azdırın
 İblis barəsində getmirsə söhbət,
 Belə intiqamın özü də, yəqin,
 Kiçik mükafatdı bizimcün, əlbət.
 İblisin başını əzmək – möhtəşəm –
 İntiqam hissinin bu, ucasıdır!
 Əgər özümüzə biz əl qaldırsaq,
 ya da sonsuz olmaq fikrinə varsaq,
 kəsilmiş cəzadan o qaçasıdır.
 Əksinə, o zaman günahkar kimi
 İkiqat düşərik zülmə biz hökmən.
 Bir də özbaşına ölmək adını,
 Həm də sonsuzluğun adını çəkmə!
 Tanrıya və Onun Məhkəməsinə
 Bu bir düşmənçilik, bu bir qiyamdı.
 Yada sal, O, bizə həlimdi necə,
 Hökmündə O, necə bitkindi, tamdı.
 Ölümü anlaya bilmirdik heç cür,
 Durub gözləyirdik o gələn ani.
 Bunun əvəzinə nə baş verdi bəs?
 Yaradan dünyaya uşaq doğmanı,
 həm də ağrısını bildirdi sənə.
 Ağrı deyəndə ki, o mükafatdı,
 Bətninin məhsulu gəldiyi anda.
 Mənə də zəhməti hökm edib Tanrı,
 O, məni bərkidər, ucaldar sonda.
 Xahiş edilmədən hər cür rifahı
 Tanrı bizim üçün düşünüb tapıb.
 Məhkəmə gündündə isti, soyuğun
 Üzünə əliylə örtüldü qapı –
 Yazıçı gəldi biz layiqsizlərə.
 Geyindirdi bizi O, buna görə.
 Əgər biz üz tutub yalvarsaq Ona,
 O, bizə rəhm edib diqqətlə dinlər.
 Anladar ilin sərt fəsillərində,



Doluda, leysanda, qar yağında hər
necə daldalanmaq gərəkdir bize.
Artıq Göy qübbəsi göndərməkdədir
onlan bizim bu kəm bəxtimizə...
Həm də ki şiddətli küləklər əslr,
Tökür yarpağını ağaclar bütün.
Bəlkə də, bu, bizə, donmayaq deyə,
Örtülü, isti bir sığınacaq üçün,
Çalışmaqdan ötrü bir işarədir.
Gündüzün işığı neçə ki bizl
Verməyləb axşamın soyuqlanna,
Yığaraq səpilmiş şüalarını,
əks edib quru bir yem versək ona,
ya da ki buludlar toqquşan zaman
çaxan ildinmin odundan necə
alışır bir anda qurmuş orman –
biz iki nəsnəni sürtüb eləcə
od ala bılərik, sözsüz ki, ondan;
o od pis qızdırımaq günəşdən heç də.
Önləyə bılərik bələni bū cür;
Tannıdan mərhəmət diləyənlərin
dəndləri, bəlkə də, bu yolla keçir.
Əlbəttə, Tannının köməyi ilə
Belə bir qolaylıq yarada bilsək;
Sonuncu günəcən biz bu hayatı
Qorxusuz yaşıarıq. Və sonra ölsək,
Köçərk heçlilyə günün birində.
Hər şeydən yaxşısı sözsüz qayıtməq,
Sitayış etməkdir Tann önungdə.
Yalvarsaq, üzülmək olar günahla,
Torpağı sulasaq göz yaşlarıyla,
Göylərin üzünü çəkilən ahla
bürüsək – səmimi etiraf olar,
Onun da qəlbinə mərhəmət salar.
Axi yada salaq: O qəzəblilikəni,
Bizə qarşı ən sərt olduğu anda,

Sevgidən, bir də ki müləyimlikdən
başqa nə var idi baxışlarında?

Ulu Əcdadımız peşmançılıqla
Yalvardı etdiyi günah sandan.
Onuntək tövbəyə gəldi Həvvə da,
Mərhəmət dilədi Ulu Tanrıdan.
Sonra da getdilər O Uca Haqqın
Onları divana çəkdiyi yerə.
Tövbəyə gələrək səcdə etdilər
O üz qaralığı günaha görə
və torpaq sulandı göz yaşlarıyla,
Göylərin üzüsə çəkilən ahla.
Bu bir səmimiyyət addımı idi,
Bu bir banış idi dərdlə, günahla.



ON BİRİNCİ KİTAB

MƏZMUN

Tanrı Oğlu günahlanna peşmançılıq çəkəri Əcdadınn yalvarışlanı Atasına təsvir etməklə orıllann barəsində xahiş edir. Tann xahiş qəbul edir, amma bildirir ki, onlar daha Cənnətdə məskun ola bilməz-lər və Baş Mələk Mixailı bir dəstə Heruvimlə Əcdadları oradan çıxarmaqdan ötrü göndərir. Amma tapşırır ki, Adəmə gələcəkdə baş verəcək hadisələr barədə xəbər verilsin. Mixallın Göylərdən enməsi. Adəm Həvvaya hansısa bir bəd əlamətin yaxınlaşması haqqında bildirir, bu zaman Mixallın gəldiyini görərək ona səri gedir. Həvvanın ah-zarı və Adəmin fağırcasına xahişləri. Baş Mələk Adəmlı uca bir dağın başına qaldıraraq oradan gələcəkdə baş verəcək daşqına qədər hər şeyl ona göstərir.

İtaatlə tövbə eləyen cütlük
Səcdəyə gəlmışdı çökərək indi.
Belə ki, rəhmələr Səltənətindən –
Enib də sevgiyə bükərək indi
Uca Haqq onları qorusun deyə
dua edirdilər Onun önündə.
Ürəyin daşından olmaqcün azad,
Həm də töredilmiş küfr ölsün deyə,
Yenidən dırçalsə saf cisimləri
O sırlı nəfəslə üfrülsün deyə
Dua edirdilər ümidi içində.
Çünki Uca Göyə qanadlar üstə
Hər cür bələğətdən dua tez çatır.
Bu zaman cütlüyün çox əzəmətli
Faş olan varlığı maraqlı oyadır:
Yox, miskin dilənci deyildi onlar!
Bax elə beləcə çox-çox sonralar
Müqəddəs Femida öünüə gəlmış

Pirra, Devkalion kimi tiranlar;
 Necə ki daşqınla məhv edilərək
 biryolluq yox olmuş insan nəslinin
 tanrıları sarıdan əvf edilərək
 bərpa olmasını diləyən zaman
 onların öündə titrəmişdilər –
 eləcə əsirdi cütlük də bu an.
 İndi sidq-ürəkdən qopan dualar
 Birbaşa Göylərə uçub gedirdi;
 Onları küləklər azdırı bilmir,
 Yolda nə yayınır, nə də itirdi.
 Birbaşa Empirey qapılarından
 Uca Səltənətə uçub keçdilər.
 Böyük Himayəçi bu duaları
 Mehraba yayılan nur şüaların
 Buxur qoxusuna bükdü təzə-tər;
 Onlar qanad çaldı Tann taxtına.
 Sevincək Ataya üz tutdu Oğlu,
 Suçlularçın xahış elədi Ona:

– Yerlərdə lütfünün yetirdiyi bar,
 Ey Ata, İnsanlar üçün qəbuldu!
 Uçub gələn ahlar, bax bu dualar
 Gəlib itaətlə bizləri buldu.
 Budur, mən Göylərin Baş Kahinitək
 Qızıl buxurdanda onları indi
 Sənə gətirmişəm. Bax bu bəhrələr
 Adəmin qəlbinə səpdiklərindi.
 Adəm yasaqları pozana qədər
 Meyvə becərərdi bir vaxt Ədəmdə.
 Bunlar Cənnətdəki o meyvələrdən
 Dəfələrlə dadlı, şirindi həm də.
 Dinlə duaları! Ahları bir duy! –
 Dua eləməkdi İnsanın varı.
 İzin ver onları qoy mən şərh edim,
 Tək mənəm Vəkili o suçluların.



Günahları üçün rəhm eləməyi,
Yaxşı, ya pis – bütün işləri üçün
Səndən nə ummağı, nə diləməyi
Tək mənim öhdəmə burax Sən bu gün.
Yaxşı əməllərə görə onları
Mükafat olaraq mən ucaldaram.
Bütün günahları öz ölümümlə
Yuyaram və sonra edərəm aram.
Qəbul et, ey Ata, mənimlə birgə
Bu buxur ətirli duaları Sən.
Bağışlanmış haldə qoy yaşasın o,
Onunçün aynılmış o müddətəcən –
kədərli də olsa, o vaxtacan ki,
yerinə yetəcək ölüm cəzası.
Hökmü dəyişməyi xahiş etmirəm,
Amma yumşaltmağı – Adın rızası!
Hökmünlə qoy ölsün. Qoy ölsün, amma
Dirilsin daha da gözəl həyatda.
Dirilər günahın yuduğum İnsan
Əbədi yaşayar bu Kainatda.
Tapar xoşbəxtliyi vəhdətdə mənlə,
Necə ki mən Sənlə tapıram onu!

Ata qəşqabaqsız, aydınca dedi:
– İnsanın hamısı Sən olduğunu
Mən qərar vermişəm, bu, müsbət haldı.
Amma ki Cənnətdə artıq yaşamaq
Onlara Qanunla qadağan oldu.
Nöqsanlı və qaba varlıqlar üçün
ölüməsiz ünsürlər öz dünyasında
yer qoymaz. Onları, sanki, toz kimi
silər özlərinin pak aynasından,
atıb püşkürərlər boş fələklərə;
Orda hava fanı, qılda fanıdır,
Birbaşa günahın təsiri ilə
Nə varsa, hamısı çürüyüb gedir.

İnsana iki şey bəxş eləmişdim:
 Xöşbəxtliyi, bir də ölümüsüzlüyü.
 Qədrini bilmədi o, birincinin,
 İtirdi bununla haqqı, düzlüyü.
 Əgər Mən Ölümü gətirməsəydim,
 əbədi olardı onun bələsi.
 Bununla mən onu xilas elədim
 Ömürlük əzabdan, dərddən, ən azı.
 Ölümən sonra o, sorğu-sınaqdan
 keçərək qalxacaq gor yuxusundan.
 Yəni ölülərin Dirlən günü
 Qəflətən ayrılib əzablı sondan
 əbədi olaraq yeni bir Yerdə,
 Yeni bir həyatda olacaqdır o.
 Bütün möminlərlə dönəcək geri,
 İlahi dərgahı bulacaqdır o.
 Amma Ruhani'lər məclisi gəlsin,
 Gəlsin Empireyin dörd tərəfindən.
 Günahkar ruhlara cəza verəndə
 Onlardan hökmümü gizləmirəm Mən.
 Ortada dərin bir inam dursa da,
 Bilsəm də, sarsılmaz bir etibar var –
 Gərəkdir İnsana hansı Taleyi
 Təyin etdiyimi bilsinlər onlar.

O susdu, Oğlusa yaxınlıqdakı
 Azman gözətçiye işarə verdi.
 O isə qaldırdı möhtəşəm suru,
 Üzü ərşə sarı tutub üfürdü.
 Haçansa enəndə Tanrı Xorivə,
 Bəlkə, çalınan sur bu olacaqdı?
 Onun tük ürpədən qorxunc səsini,
 Yəqin, eşidərlər Qiyamət Vaxtı.
 Mələyin çaldığı sur səsi indi
 Yayılmışdı Goyün hər tərəfinə.



Uzaq diyarlardan, oba-oqaqdan
Tannının lütfünə və şərəfinə
Axışib gəllirdi Goy Övladları –
Dirilik sulan sahillərindən
Bir axın var idi Dərgaha səri.
Uca Səltənətdən səslənilər Tanrı
Öz qadır hökmünü oxudu bu dəm:

– Görün, Oğullarım, bu gündən necə
Bizim birlərimizə çevrildi Adəm.
O, Yasaq meyvənin dadına baxdı,
Dərk etdi eləcə Xeyirlə Şəri.
Xəbərdar olduğu Xeyirsə itdi,
Qoy indi tapdığı Şərdən ötəri
Öyünsün. Amma o xoşbəxt olardı
tək birçə Xeyiri dərk eləsəydi.
Gərək olmayıyadı Şərdən xəbəri,
Yasağı özünə görk eləsəydi,
Bu qədər kədərə batmazdı bu gün.
O, rəhm dilləyir tövbə edərək –
əslində, bunu Mən təlqin etmişəm.
Amma özlüyündə o həm narahat,
həm də səbatsızdı, yəqin etmişəm;
Elə bunun üçün bir yol da olsun
Həyat Ağacına əl uzatmadı.
O, Həyat Ağacı meyvələrindən
Ölümsüzlük üçün bir yol dadmadı.
Əbədi həyat da dilləmədi o,
Sürgün edəcəyəm Cənnətdən onu,
Qoy gedib torpağı becərsin indi,
Unutmasın nədən xəlq olduğunu.
Mixail, əmrimi yetir yerinə,
Götür o odsاقان döyüşçülərdən!
O xalın Düşmən də ola bilər ki,
Müdafıə edər İnsanı bırdən.
Ya da ki Ədəmə sahib olmağa,

O xain yeni bir kələk işlədər.
 Suçlu cütlüyüsa tələs qovmağa,
 Onlara lütf etmə bir zərrə qədər!
 Kafir ayağının müqəddəs yerə
 dəyməsi yasaqdı, qoy bilsin onlar.
 O yerdən gələcək nəsilləri də
 biryolluq qovulur – elə xəbərdar.
 Amma bellərini qırmamaq üçün
 Bu ötkəm qərarı çox sərt söyləmə.
 Görürəm, onlar öz günahlarına
 necə ağlayırlar, batmışlar qəmə.
 Əmrimi onlara çatdıranda sən
 itaətlə qəbul etsələr əgər,
 Təsəlli verməkdən çəkinmə qəti,
 O zaman Adəmə sən birər-birər
 söylərsən Mən sənə dediklərimi:
 De ki, Qadınından övlad görəcək,
 De ki, Yer üzündə nə baş verəcək
 və sülhlə yola sal, dediyim kimi.
 Sonra da Cənnətin şərq tərəfində –
 hardan ki Ədəmə yol çox rahatdı,
 qılıncı odsاقan Heruvimlərdən
 keşik qur, qorunsun orda hər addım.
 Hər nə yaxınlaşsa düşsün qorxuya,
 Həyat Ağacına dəyən olmasın.
 Oğurluq meyvəylə Şər Ruhlar orda
 Bir də insanları tora salmasın.

Elə ki bitirdi Tanrı sözünü,
 Baş Mələk düzəldi yola o anda.
 Odsاقan Heruvim qoşunu ilə
 Cənnətə yön tutub o yollananda,
 Necə ki Yanusda iki üz olur,
 Hər bir döyüşçünün dörd üzü vardı;
 Bədənlər doluydu saysız göz ilə,
 Onlar Arqus kimi çətin yatardı.



Uyutmaq olmazdı onları əsla,
nə Arkadin məşhur fleytasıyla,
Nə də ki Hermesin kənd tütəyiylə,
Nə yuxu gətlərən sehr əsasiyla.
Dan üzü bu zaman fəcr işığıyla
Yenə salamladı bütün aləmi.
Xoş qatran qoxulu şəh çilləntisi
Büründü güllərdən otlara kimi.
Adəm ara verdi öz duasına,
Həvvə da eləcə qalxdı səcdədən.
Sanki, hər ikisi qüvvə topladı,
bir işiq enmişdi yüz ümidi tən,
Müqəddəs Göylərdən enən bu işiq
yan sevincliyi, yan qorxulu.
Adəm aynıncıda bu qoşa hissin
Qadınına sarı dedi qayğılı:

— Bizim duaların yetərmi gücü,
Tann iradəsin dəyişmək üçün?
İnana bilmirəm, bizdən nə lə
Tən Dərgahına çata biliibdir.
Amma inanıram, Göylərdən bizi
Bolluca xoşbəxtlik göndərilibdir.
Bununla yanaşı, isti bir dua,
İnsan ürəyindən qopan odlu ah
Bir göz qırıpında yetinçə Goyə
Alır öz qoynuna O Uca Dərgah.
İnclmiş Tannını yumşaltmaq üçün
Dualar etməyə qəsd eləyəndən,
Yixilmiş könlümü açaraq Ona
Dizlərim üstündə yalvardıqca mən,
Məncə, mərhəmətlə O dinləyirmiş.
Yenə sülh içimə kəsilmiş hakim,
Qəfil xatırladım onun əhdini;
Demişdi bir zaman mərlim törəməm
Düşmənin başını əzəcək yəni.

Bu haqda necə də unutmuşammiş,
 Daha inanıram ölüm əzabı
 Bizdən yan ötəcək bu gündən belə –
 Bağlıdır bizimcün o adda qapı.
 Canlı məxluqların sən ey anası –
 Ey insan nəslinin anası, sevin!
 Bütün canlılartək yaşayacağıq,
 Qəm yemə, qoy daha durulsun kefin.

Həvva cavabında kədərlə dedi:
 – Gel məni o ada sən layiq sanma.
 Yardım etməliyikən sənə hər işdə,
 Məhvinə yardımçı oldum mən amma.
 Mənə rüsvayçılıq, töhmət yaraşır,
 Amma Uca Hakim çox şəfqətlidir;
 İlk dəfə Ölümü bu Yer üzünə
 Cətirmiş olsam da, gör payım nədir:
 Bir canı olsam da, O ucaldaraq
 Başlanğııcı məndən vermiş həyata.
 Çox böyük ad verdin sən də eləcə,
 Əməlimə görə amma bu ada
 Layiq də deyiləm əslinə baxsan.
 Hə, bizi tarlada işlər gözləyir,
 Bizi alın təri tökmək yazılmış.
 Əslində, gecəni yatmamışiq heç,
 budur, dan şəfəqi göydən asılmış,
 bizim həyəcandan xəbərsiz kimi
 gəlir öz çəhrayı cığırlarıyla.
 Gel gedək! Daha mən səndən heç yana
 əbədi ayrılan deyiləm heç vaxt.
 Mövsümi işlərim başdan aşsa da,
 qulluq diləsə də hər gül, hər budaq,
 bu gözəl məkanda birgə gəzməyə
 əngəl ola bilən bir nəsnə yoxdu.
 Eybi yox, talecə yixilsaq da biz,
 Cənnətin qucağı doğma qucaqdı;
 Məmənunuq bu yerdə biz yaşamaqdan.



Sadəlövhəcəsinə o Ulu Ana
Dilə gətirsə də arzulanni,
Tale başqa bir şey hazırlamışdı,
Tərsə yönəltmişdi gur sulanni.
İlk öncə təbiət işarə verdi
Havayla, quşlarla, heyvanlar ilə.
Çəhrayı şəfəqsi söndü üfüqün,
Tutqun toranlığın dibindən gələn
Yupiter quşunun şığımasıyla
Bir cüt misilsiz quş düşdü dildərgin.
Aslan təqibiyə bir cüt maral da
Sərt yamac boyunca səkərək gərgin,
yön tutdu birbaşa qurtuluş üçün
Cənnətin şərqdəki Qapılanna.
Adəm Izah edib Həvvaya bunu,
Həyəcanlı səslə söylədi ona:
— Nəsə dəyişəcək həyatımızda,
Ah, Həvva, lal Göylər işarə verir!
Ölüm yaxındadır deməklə, bəlkə,
Boş-boş ümidişdən o çəkildir.
Klm bilir, biz necə yaşayacağıq —
Uzunmu sürəcək ömür, ya qısa?
Tozdan yaranmışıq — bır bu bəlliidir,
Bir gün döñəcəyik yenə də toza.
Başqa cür biz necə anlamalıyıq
Göydəkl, yerdəkl bu qovhaqovu?
Qaçan da, uçan da Şərqə yön tutub,
Necə dərk eləyək axı bu ovu?
Şərq niyə qaraldı bu gündüz çağı,
Qərbə dan yerindən işiqli oldu?
Lacivərd göylərdən o pənbə bulud
Endikcə nur yayır — ah, bu nə haldi,
Göylərin sırrımı gizlənib onda?

O, yanılmamışdı. Buludda gələn,
Enib təpəliyin üstə tökülen
Haqqın əzəmətli elçilərtydı.

Bu azman görüntüsü nə can qorxusu,
 Nə də şübhələrə ölçü yeriydi –
 Odur ki gözünü qırpmadı Adəm.
 Kiçicik bir Mələk alayı ilə
 Qarşılanan zaman Maxanaimdə,
 Döyüş düşərgəsi gördü İakov,
 Gördü silahlılar nur saçır həm də.
 Çox böyük olmayan o nurlu ordu
 Yetdi Dofaimə dağlardan o gün.
 Suriyanın şahı həmin zamanda
 Yegane insani qul etmək üçün
 Şəhəri xəbərsiz basmışdı onda.
 İndi eynən o cür, nurlu alaya
 Tapşırıq verərək tutmaqçun Bağı,
 Baş Mələk yalqızca o təpəlikdən
 Adəmin yanına endi aşağı.
 Onu görən kimi Adəm dilləndi:

– Vacib xəbərlərə, Həvva, hazırlaş;
 Bəlkə, taleyimiz haqqında indi
 Xəbərdarlıq oldu bizlərə birbaş.
 Təpəni bürüyən parlaq buluddan
 Kimsə zühur edir, görürəm orda.
 Adı Mələk deyil, boy-buxunundan,
 yəqin ki, məmurdu o Ucalarda.
 Baxıram, üzünün mülayimliyi
 inam da yaratmır Rafail kimi.
 Amma qorxutmur da o zərrə qədər,
 Gördüm, titrəmədi içimin simi.
 O həm çox ciddidi, həm şahanədi,
 Onun qüruru da xoşdu baxana.
 Onu ehtiramla qarşılayacam,
 Sərisə kənardə dur, gəlmə yaxına.

Baş Mələk tezliklə gəlib yetişdi,
 Qoydu Ədəm boyu nurlu izini.



İnsanla söhbətə girəcək deyə
Dəyişdi Empirey qiyafəsini;
Parlaq zirehlinin üstündən onun
Geydliyi qırmızı hərbi bürüncək
zərif meh dəydikcə dalgalanırdı
Cənnətin al rəngli şəfəqləritək;
Belə geyinərdi şahlar, igidlər,
Bir sülh danışığı etməyə görə.
Sərin, ya Melbeyin büruncayındən
Bu geyim şux idi, bəlkə, yüz kərə.
Hətta İrda da büruncayınlı
Özü boyasa da ətlyə bir vaxt,
Bu qədər cəzbedən olmamışdı heç
Boş yerə getmişdi zəhməti ancaq.
İndi Baş Mələyin cəsur üzünə
şölələr saçırdı, sanki, min çiraq.
Surəti – ulduzlu dəbilqəsinin
açıq niqabında parıldayaraq
sərtlik və kılıllıq eks eləyirdi.
İşıqlı Zodlak qurşağı kimi
Vurmuşdu belinə parlaq bir kəmər.
Qurşadığı qılınc, sanki, deyirdi:
İblisi o, hər an bəlaya gömər.
Dayanmışdı İndi əlində cida
Adəm üzüqöyli səcdədə idi.
O isə şahanə əzəməttiyə
Təzim eləmədən beləcə dedi:

– Giriş gərək deyil Göylər hökmüñə,
O pak dualann eşidilibdir.
Tutduğun əməlin üstündə sənə
Ölüm cəzası ki hökm edilibdir,
Təxirə salınır uzun müddətə.
Ölümün uzalı qalan əlləri
Sənə xeyli zaman çətin ki yetə.
Günahı yumağa xeyir əməllə

çoxlu günlərin var qarşıda yəni.
 Bəlkə də, tövbəndən yumşaldı Tanrı,
 Ölüm dən biryolluq qurtardı səni.
 Amma ki Cənnəti tərk etməlisən,
 Səni çıxarmağa gəlmışəm burdan.
 Gedib də torpağıbecərməlisən,
 Ondan yaranmışan, olsan da harda!

Bu xəbər Adəmi elə sardı ki,
 içi buzladıqca bir daşdı sandı.
 Həvvə pöhrəlikdə bir nalə çəkdi,
 Dili pörşələndi, dodağı yandı:

– Ah, amansız bəla, ah, qəddar ölüm!
 Mən necə Cənnəti tərk edim axı?
 Tanrısal guşələr, kölgəli bağlar,
 Sizdən aralıda mən yaşamağı
 Ağlıma gətirə bilməzdim belə!
 Kədərli də olsa, dinclik içində
 Yaşamaq dilərdim öz qədərimi.
 Yaşamaq dilərdim qaçılmaz olan
 Cəza günüməcən – ölümə kimi.
 Ah, Cənnət gülləri! Mən sizi heç vaxt
 Özgə diyarlarda görməyəcəyəm!
 Hər səhər dan üzü qoşulub sizə
 Sanırdım özüm də zərif ləçəyəm
 Şehli öpüşündən titrəkən mehin...
 Oxşardım, bəslərdim, ad da verərdim,
 Sığallardım hər gün şux qönçənizi.
 Birbəbir Günəşə təqdim edərdim,
 Dirilik suyuyla sulardım sizil!
 Ah, gülli alaçıq, nikah gərdəyim,
 Mən sənin misilsiz bəzəyin idim!
 Səndən ayrılaraq heç görmədiyim
 Yabançı yerlərə, de, necə gedim?
 Axı ölümsüzlük meyvəsi dadan
 Necə nəfəs alsın özgə dünyada?



Baş Mələk Həvvaya mülayim dedi:
– Bu haqlı qərara heç də ağlama,
axı yeri yoxdu bunca gileyin;
Sən burda heç nəyə könül bağlama,
Yiyəsi deyilsən axı heç nəyin.
İndi buraları tərk eləyərək
Təkcə yox – gedirsən ərinlə birgə;
O, harda sığınacaq tapsa özünə,
Bil ki, yurdun odur – oradı ölkən!

Elə bil, azacıq özünə gəldi,
Dill söz tutunca dilləndi Adəm:

– Haqqın Dərgahından gəlib yetişən,
Ey Göylər elçisi! Ey qutsalqədəm!
Sən, ey xanılar xani, qorxunc xəbəri
Necə həlimliklə söylədin bizi.
Yoxsa bu bəd xəbər bır xəncər kimi
Sancıla bılardı ürəyimləz.
Hələ çox bələlər çəkər başımız,
Bu gözəl yerləri tərk edəcəyik.
Bu misilsiz Bağın hicranlarını
Bağımızın başına bərkildəcəyik.
Kimsəsiz səhralar, kimsəsiz yerlər
Düşmən kəsiləcək bizi qəriblərə.
Yoxsa gecə-gündüz səcdəyə düşüb
Yalvarmaq əbəsmiş Ona boş yerə?
Mənim dualam, dilədiklərim,
Demə, küləklərə sovrulacaqmış;
Köməksiz-köməksiz qayıdır gerl,
Tövbəm ürəyimdə qovrulacaqmış.
Mən Onun hökmünə boyun əyirəm,
Cənnəti tərk etmək Haqqın əmridir.
Düzdü, bu yandırır, amma daha çox
Mənim ürəyimi başqa şey didir;
O Nurlu Surəti, O Gözəl Üzü
Məhrumam əbədi seyr eləməkdən.

Onun qədəmləri dəyən yerləri,
 Arzumdu, ziyarət eləyərək mən
 Öz övladlarına söyləyim belə:
 Bu dağın başında zühur edərək
 Görünmüdü mənə Göylər Sultani.
 Durmuşdu altında bax o ağacın,
 Nuru bürümüşdü bütün hər yanı.
 Burda, bu şamlıqda dayanıb səssiz
 Baxırdım O Nura mən heyran-heyran.
 Burda – bu bulağın başında isə
 Mənimlə danişdi ilk kəs Yaradan!..
 Hər yerdə toplayıb yaşıł çımləri,
 Qurbangah yapardım Onun adına.
 Səcdəgah qurardım, mehrab tikərdim
 gələcək nəsillər amanatına.
 Cənnətdən kənarda – rəzil dünyada
 Tapa bilərəmmi Onun izini?
 Qorxub qəzəbindən qaçsam da, amma
 O yenə tutaraq mənə üzünü,
 Ömrümü uzatdı və vədə verdi
 Məndən törətməyə bəşəriyyəti.
 Bu, mənə ən böyük bir təsəllidir,
 İçimdə əbədi yaşar niyyətim:
 Uzaqdan da olsa öpsün qoy duam
 Onun o müqəddəs, qutsal izini!

Nəvazişlə baxıb dedi Mixail:
 – Artıqdır xəbərdar eləmək səni;
 Yaxşı bilirsən ki, bu Yer də, Göt də
 Böyük Yaradana məxsusdu təkcə.
 Nəinki Ədəmdə, həm də dənizdə,
 havada, quruda O istədikcə
 varlıqlar yaradır, həm də yaşadır.
 Amma sənə vermiş bütün bu Yeri;
 Hökmünə tabedi hər şey burada.
 Bu, kiçik bəxşimi səndən ötəri?



Elə fikirləşmə, mövcudluğunu
Tann bu Ədəmlə, Cərinətlə qismış;
O, dərkolunmazdı, yaxşı bll bunu,
ən gözəl hökmü də O, sənə yazmış;
Ola bilərdi ki, Ədəmdə sənin
Ocağın qurula, mülkün olaydı.
Burda oğulların arta, çoxala,
Bütün Yer üzünə sakın olaydı.
Sonra dönəyidilər – Ulu Atanı –
Səni ziyarətə axışaydılар.
Amma sən itirdin uca haqqını,
Heyif ki, arada bu cür tale var.
Hamıyla bərabər yaşamaq üçün
İndi enməlisən aşağılıara.
Düzlər də, çöllər də – heç şübhə etmə –
Tann hökmündədir üz tutsan hara.
Sən Onun səadət bayraqlarına
hayana yollansan rast gələcəksən.
Hər yerdə görünər surəti sənə,
Elə düşünmə ki, tənhasan, təksən.
Aşağı dünyaya enənə qədər
Hər şeyi anladıb-kəsdirmək üçün,
bütün taleyini, övladlarını,
nələr gözləyirsa göstərmək üçün
mən sənin yarıına göndərilmişəm.
Hazır ol, yaxşı və pis işlər haqda
öyrənib-bilməyə sən bəri başdan.
Tannın lütfüylə səbr etməlidı
İnsan öz suçuya hər cür savaşda.
İlahi qorxuya azalt nəşəni,
Azalt itaətlə, göz yaşlınyla.
Bu zaman yox olub gedər bəlalar
Taleyin, qədərin banınlarıyla.
Sən onda bir ömrür sürərsən asan,
yol tapa bilərsən hər yolsuzluğa,
Ölümə rahatca hazırlaşarsan.

İndi gəl mənimlə, çıxaq bu dağa,
Seyr et gələcəkdə nə baş verəcək.
Qoy Həvvə uyusun. Ona yatmağa
mən şirin yuxu da vermişəm gerçək.
Bir zaman beləcə yatmışdın sən də.
Sənin qabırğandan o düzələndə.

Adəm razılıqla dedi Mələyə:
– Ey güvəncili Başçı, sənin arxanca
Gəlməyə hazırlam. Yeri, qoy gəlim.
Mən Onun hökmünə tabeyəm ancaq.
Səbri silah kimi qurşayıb indi
Gələcək dərdlərə sinə gərərəm.
Dinclik – zəhmətimlə yetişər mənə –
O varsa həyatda – demək, görərəm.

Cənnətdə ən uca dağa çıxdılar
Baxmaqcığın İlahi görünütlərə.
Yarımkürə boyu durub baxdılar
Gözlər işlədikcə ordan hər yerə.
Ordan Ulu Əcdad baxdı dünyaya:
Cürbəcür ölkələr, şəhərlər vardı.
Bu böyük, bu sonsuz genişlik boyu
Məşhur paytaxtları görmək olardı.
Burdan Katay xanın hakim olduğu
Qədim Kambala da seyr elənirdi.
Məğrur Teymurləngin səltənəti də –
Qoca Səmərqənd də sərgilənirdi.
Çin imperiyası Pekinə qədər
Özünün calallı saraylarıyla,
Böyük Moğoldansa Lahor və Aqra –
qalası, qoşunu, alaylarıyla.
Sonra aşağıda qızıl Xersones,
Fars şahı yaşıyan Ekbatan vardı;
Üstündən bir xeyli ötünçə, onun
şahlıq elədiyi İsfahan vardı.



Və Rus Çarlannın məmləkətləri –
Moskva – meşəsi, düzüylə birgə.
Həm də Vizantlya – oyanan Türkün
Sultanlıq etdiylə azman bir ölkə.
Nequs şahlığı da Adəm Atanın
İti gözlərindən qalmadı kənar.
Və uzaq Erkoko – Həbəş limanı,
Sonra da nə qədər xırda ölkə var –
sahil ölkələri – Mombaz, Kviloa,
Melinda, Sofalı adlanan Ofir;
Bir az aralıda Konqo, Anqola,
Nilger və digəri göründü bir-bir.
Almanzor şahlığı, Atlas tirası,
Fes və Sus, Mərakeş və Əlcəzair,
Sonra Avropanın açıldı üzü:
ölkəsi, diyan göründü bir-bir.
Bəlkə də, dünyanın haçansa bir vaxt
Hakimi olacaq Roma göründü.
Sonra qədim diyar, Mexiko sah
Onun heyrət dolu gözləri döndü.
Baxdı paytaxtına Montesumlann,
Baxdı ondan yüzqat gözəl Kuskoya.
Atabaliplərin Peruda olan
Səltənətlərinə göz qoya-qoya,
Hələ dağılmamış Qviananın
Müsilsiz paytaxtı El-Doradonu –
hansı ki Herlon oğul-uşağı
belə çağınrdı bir zaman onu –
seyr etdi bir ucdn Ulu Atamız.
Bundan daha vacib görüntüləri
Seyr etdirmək üçün Mixail Mələk
Bəsirət gözünü açdı Adəmin,
Yəni pərdəsini o götürərək
sildi gözlərini sədəfotuya.
Nəzər bitkisliyə sınırlarını
Təmizlədi onun. Həm də ki suyla –

Dirilik suyuyla pakladı, yəni,
 O müqəddəs suyun üç damcısıyla
 Bir həyat mənbəyi bəxş etdi ona.
 Bütün bu hikmətli çarənin gücü,
 Təfəkkür boşluğun doldurmaq üçün
 Elə sürət ilə doldu canına,
 Gözləri dözməyib dərhal qapandı
 və Adəm yixıldı heyrət içində.
 Onu həlimliklə qaldırıb Mələk
 Bir təlqin elədi belə biçimdə:

– Bir aç gözlərini, diqqətlə sən bax,
 Gələcəkdə bəzi oğullarına
 suçunun təsiri necə olacaq.
 Onlar dəyməsə də yasaq barına,
 İlənlə əlaqə qurmasalar da,
 Yəni ki, heç sənin günahlarına,
 şüurlu-şüursuz varmasalar da,
 amma ilk günahın ölüm zəhəri
 dolub canlarına, heyhat, o ki var!
 Tuş olub dəhşətli fəlakətlərə
 və bunun altını çəkəcək onlar!

Adəm gözlərini açınca gördü
 Böyük bir sahə var gözü önündə.
 Bir yan becərilib səliqə ilə,
 Dərzlər topa-topa saralır gündə.
 Başqa bir yandasə qoyun küzü var,
 Bir də ki otlaqdı – yaşıł yoncalı.
 Bu iki tərəfin arasındasə
 Çimlərdən qurbangah qalxıb ucalır.
 Əkinçi qan-tərin içində, yorğun,
 Öz ilk məhsulunu qoyur mehraba.
 Tövşüyə-tövşüyə göy sünbülləri,
 Kəhrəba dərzləri o, topa-topa,
 Yiğir səliqəsiz və necə gəldi.
 Bu zaman çoban da öz sürüsündən



Seçmə bir qurbanlıq kəsib gətinir.
Qoyur içalatı odunun üstə,
Pərəstlş ayının qılıb bitirir.
Bu vaxt xeyixah od enərək Göydən
Alovla qurbanı tələsik udur;
Ətirli-ətirli tüstülayərək
təzədən qayıdır Göyə üz tutur.
Amma əkinçinin gətirdikləri
Səmimi ürəkdən deyildir deyə
Alov heç birləş toxunmayaraq
Gəldiyi kimi də çəkllir Göyə.
Əkinçl od tutur paxillliğindən,
Daşla sinəsindən vurur çobanı.
Çoban yixilaraq boyanır qana,
Rəngi avaziyır və çıxır canı.
Həyəcanla baxıb tez Mixailə
Adəm qəzəbindən dedi açıqla:
– Xocam! Bu nə qorxunc bir fəlakətdi!
Niyə belə oldu? Mənə açıqla!
Qurbanı bu qədər pak olan halda
O fağır klışının günahı nəydi?
Başa sal, anlayım, yoxsa ki bu haqq,
Xeyixah əmələ, işə görəydi?

Təsirlənmiş halda söylədi Mələk:
– Səndən törənmisələr onlar, ey Adəm,
Səndən törənmisələr və qardaşdır.
Gərəkdir ki, sənə indi şərh edəm;
Haqq olan qardaşın qurbanı – qəbul,
Göylər onu seçdi – günah yox onda.
Haqsızın qurbanı qəbul olmadı,
Öldürdü haqlını paxillliğindən.
Amma ki intiqam bir qan işidir,
Qalmaz mükafatsız o haqli qardaş.
Baxma ki uzanıb qanın içində,
İndi fərqli yoxdu – ya o, ya bir daş.

– Çox heyif! – Söylədi Ulu Atamız, –
 Bu səbəb, bəhanə qorxuncdu. Niyə?
 Doğrudanmı, görən, ölümü gördüm?
 Beləmi dönəcəm mən də heçliyə?
 Dəhşətdi düşünmək, iyəncdi baxmaq!

Mixail söylədi: – Sənin gördüyüün
 Ölümün özünün əsl üzüdür.
 Amma faş olması cürbəcür olur,
 Bilmirsən hayandan insanı güdür.
 Qorxunc ağışuna aparan yollar
 Saysız-hesabsızdı və kədərlidi.
 Geliş qorxuncdu, amma ki onun
 çölü qorxuludu – içi sırlıdı.
 Özün görürsən ki, bəzilərinin
 Qəddar zoraklıq canını alır.
 Ölüm insanları bəzən də odlə,
 Daşqınla, aqlıqla toruna salır.
 Bəzən çoxlarını qarınqululuq,
 əyyaşlıq eləyir ölümə əsir.
 Bəzən ona sarı alıb aparan
 Yolları cürbəcür xəstəlik kəsir.
 İndi gələcəkdir gözün önünə
 Nə qədər azarlı – ölümə düçər.
 Özün gör, Həvvanın nəfisi üzündən
 İnsanın dünyada nə zilləti var!
 Elə bu andaca bir damın altda
 Üzgün bir mənzərə göründü ona.
 Bu bir xəstəxana kimi yer idi,
 Baxdı əzab çəkən saysız insana:
 Burda qıcolmalar, döş mərezləri,
 astmalar, xərcənglər, ürəkkeçmələr,
 işitmə, qusmalar, kirəclənmələr,
 səpkilər, vərəmlər, hər cür sancılar,
 taunlar, quduzluq... ah, nələr, nələr.
 Burda qovrularaq fəryad edirdi



Bəla yatağına döşəli kəslər.
Əlində cidası duran Ölümə
Çoxu qurtuluştək ümild də bəslər.
Göz yaşı tökmədən bu göründüyü,
Heç daşürəkli də baxa bilməzdi.
Süzüldü Adəmin acı göz yaşı,
Ürəyi meh dəymmiş nanətək əndlə.
Dünyaya anasız doğulsa da o,
aşdı ötkəmliyin sınırlannı;
könlü sərt ağilden göz yaşı adlı
rəhmət bulağına gətirdi onu.
Şikayət elədi Ulu Atamız,
İçinin atəsi diliñə çatdı:

— Ah, necə miskinsən, ey insan nəslil!
Ayaqlar altında bu nə həyatdı!?
Yaxşısı, gərək heç doğulmayaydın,
Necə də məhv olur bəxş olunanlar.
İnsanın Tannsal gözəlliyinlən
Bunca çilələrə gərəyiml var?
Yarısı Tarinya çekən İnsanı
Niyə rüsvayçılıq tərk eləmir bəs?
Tarını surətinin xətrinə, bari,
Doğrudanmı, ona rəhm ola bilməz?

Mixail söylədi: — Nəfsə köləlik
Heyvani bir qüsür olduğu üçün,
Həvvanın özünü şimləndirib
Asanca çənginə saldığı üçün,
tərk edib İnsanı İlahi surət;
ondan öteridi bu rəzil cəza.
İnsan həm İlahi bənzəyişinə,
Həm də öz mislinə balta çalmasa,
Tutulmazdı bunca xəstəliklərə.
O, Haqqı özündə təhqıl edibdir,
Çəklər cəzasını məhz buna görə.

– Tanrı məhkəməsi ədalətlidir,
İtaət edirəm, – söylədi Adəm, –
Amma bax bu qədər zülmdən yana
Özgə yol yoxdumu heçliyə gedən?

– Var, niyə yoxdu ki, – dedi Mixail, –
əgər sən qaydaya eləsən əməl,
qədərində yeyib-içsən necə var;
acgözlük yolunda olmasa əngəl,
ömrün uzanacaq, inan ki, aşkar.
Vaxtin gələndəsə öz budağından
Dəymış meyvə kimi qopub düşərsən –
Ana ağaşuna sən qovuşarsan.
Yox, səni zor ilə dərməyəcəklər,
Ölüm dəyənəcən gözləyər səni.
Keçər gözəlliyn, keçər gəncliyin,
Qocalıq qoynuna səsləyər səni.
Solarsan, çallaşib sisqalaşarsan,
Hissin, hissiyyatın tamam kütləşər.
Sönər damağında hər şeyin dadı,
Qocalıq canını kökündən eşər,
Sorar damla-damla – çökər həyatın.

Ulu Əcdadımız bəyan elədi:
– Onda heç ölümdən qaçmayacam mən,
əlləşib ömrü də uzatmayacam.
Çiynimin bu ağır əzab yükündən
arzum sonumacan olmaqdı azad.
Səbirsizcəsinə gözləyəcəyəm
Görək nə vaxt çökür bu miskin həyat.

– Həyatı sevməmək, nifrat eləmək
Heç də gərək deyil, – söylədi Mələk.
Sən yaşa ömrünü, qisıl namusa,
Ömrün uzun olar, yoxsa ki qısa –
qoy Göylər bu haqda versin hökmünü.



İndisə hazırlaş, hazırlaş ki sən
Yeni görüntülər seyr edəcəksən.

O gördü, uzanır bir çöl boyunca
əlvan çadırlann sonsuz cərgəsi.
Sürülər otlayır bir yanda sakit,
Bir yanda dikəlir müsiql səsl;
Arfayla orqanın həməhəngliyl
məcüzə yaradır ritmlər üstə.
Şimlərin üstündə barmaqlannı
sürətlə gəzdirir İlhamlı usta.
Bir az aralıda körük basılır,
Çalışqan dəmirçi nəsə əridir.
İki ağır külçə – mislə dəmiri
qəlibdən çıxanb o döyür bir-bir
(qınb meşələri, bəlkə, bir yanğın
hopub da torpağın canına dərin,
bütün metallan əridib orda,
su kimi püşkürüb üzünə yerin).
Özünə alətlər düzəldir əvvəl,
Sonra da çeşidli dilgər əşyalar;
Düzəldir qəlibə boşaltmaq ilə,
Bir də kl döyməklə düzələn nə var.
Sonra yaxınlıqdan – dağlar belindən
enərək başqa bir tayfa da gəldi.
Baxanda dindara oxşayırdılar,
onlar Tann qulu, xeyirəməldi.
Göz ilə görülən hər nə vardısa
Onlar əlləşirdi dərk etmək üçün.
Onlar çalışırdı insanlar içəre
Sülhü, azadlığı bərkitmək üçün.
Onlann gərdisi uzun sürmədi;
Qəfil çadırlann içindən çölə
Gözəl qadınlann gürühu axdı.
Geyinlb-kecinlb bəzənmişdillər,
Hər biri, elə bil, nurlu çiraqdi.

Arfa səslərinin ahəngi altda
 Sevgi nəğmələri aşib-daşındı.
 Onlar rəqs edərək nəvazış ilə
 Gəlmə kişilərə yaxınlaşındı.
 Nə qədər ciddi də olsalar, amma
 O Tanrıdan qorxan, dindar kişilər
 Bildilər: bu tordan qurtulmaq olmaz,
 Çünkü hər ürəyi bir eşq eşələr.
 Hərəsi bir gözəl seçib, söhbəti
 incə mətləblərə yönəltdi ərlər.
 Söhbətsə uzandı sevda carçısı
 axşam ulduzları doğana qədər.
 Bu zaman alışdı ehtirasları,
 Hərəsi nikahçın yandırdı bir şam.
 İlk dəfə Himeney kəbin kəsməyə¹
 Çağrıldı və gəldi həmin o axşam.
 Bütün çadırlarda toy-bayram oldu,
 Belə xoşbat görüş, bu eşq birliyi,
 Çiçəklər, nəğmələr, sırlı musiqi,
 Bu çılgın gənclərin sevdagirliyi
 Adəmin qəlbinə nur kimi doldu –
 Çünkü o, səadət soraqlışıydı;
 Bu yol təbiətdən verilmiş yoldu,
 Özünü bir qədər umudlu saydı.

Söylədi: – Ey mənim gözümü açan,
 Xoşbəxtlik daşıyan uğurlu Mələk!
 Mənə bu mənzərə böyük vəd verir:
 Barış, sevinc dolu günlər gələcək.
 Nəinki əvvəlki ölümdən betər
 Açı dərdlə dolu o görüntülər.
 Nədənsə, qəribə görünür mənə –
 Mənə elə gəlir son görüntündə
 Təbiət tam çatıb öz məqsədinə.

Mələk cavab verdi: – Seyr eləyirkən
 Hisslərdən aldığın həzzə inanma.



Yəni qərar vermə bu haqda erkən;
Heç də Təbiəti sadəlövh sanma.
Sən ali məqsədçün yaradılmışan,
Ey Tanrı misallı bakırə insan.
Səni sevindirən o kütlə ki var,
Qardaş qırğınınə olacaq düşçər.
Həyata rəng qatan, onu bəzəyən
ustalar, sənətçi, ixtiraçılard
Tann bəxş eləyən nemətdən sapıb
Yaradınlanna saymaz olarlar.
Di gəl ki, onlardan artıb-törəyər,
Xalqın ən gözəli həmin o eldə.
Amma bunu da bil, görünüşünə
məftunu olduğun hər bir gözəl də,
İlahələr kimli ağlı alsa da,
allə şərəfin uca saxlayan
ləyaqət hissindən çox uzaqdılar.
Həm də ki şəhvətə könül bağlayan
O tumarə aşılıq, rəqsə həvəskar,
Bayram düşkünlərlə və modabazlar
Həyatın özündən çox uzaqdılar.
Guya, dindar olan kişi nəslidə
Bir şirlən gülüşlə uyub qızlara,
Şərəfi, namusu qurban verərlər
Həmin o Tənnsiz əxlaqsızlara.
Onlar batacaqlar bu gündən belə
Ləzzət dənizində, həzz dəryasında.
Sonra qərq olalar girdablardır içərə,
Hər biri məhv olar öz dəryasında.
Yəni ki, hər belə gülüşdən yana
Dəryalara dönən göz yaşlıyla
haqq ödəmək qalır yalnız cahana.

Ötəri sevinci itirən Adəm
Həyəcanla dedi: – Məhv olur necə
Haqq yolun yolcusu saparaq qəfil
Rüsvayçı bir yolu tutub gedincə!

Amma ki görürəm, bütün bəlalar
 Bütün bədbəxtliklər, sanki, eynidir;
 Onların hamısı harda olsa da,
 Qadın varlığında təcəssüm edir!

— Yox, — deyə etiraz elədi Mələk, —
 Bütün bəlaların yaranmasına
 Kişi zəifliyi səbəbdə gerçək.
 Zəriflik önündə çökür qadına,
 İtirir Haqq verən müdrikliyini,
 kişilər dönürlər bəla kanına.
 İndisə seyr elə yeni lövhəni,
 Yeni görüntülər gözləyir səni!

Adəm boylanaraq gördü ki, budur,
 Açılmış önündə geniş bir diyar;
 Burda geniş çöllər, kəndlər, örüşlər,
 İnsanlar qaynaşan gur şəhərlər var.
 Həmin şəhərlərin keşik çəkilən
 Məğrur qalaları, darvazaları.
 Orda hər silahlı şəxsin üzündə
 Tarıma çəkilmiş sərt əzaları.
 Qorxunc əzəməti, azman vücudu
 savaş təntənəli cəsur igidlər,
 gənc döyüscülərə təlim keçərək
 çaplıqca bürüyür atları qan-tər.
 Tək-tək, dəstə-dəstə, atlı, piyada,
 Bayram şənliyinə gəlməmiş oniar.
 Ordunu ərzaqla təmin eləyən
 Burada xüsusi bir dəstə də var;
 Onlar hər oğurluq cöngə-düyəni
 Sürərək örüşdən qovub gətirir.
 Mələr quzuları, toğlu-qoyunu
 çalıb ordugaha sarı ötürür.
 Amansız ölüm dən zorla qurtulan
 çobanlar hay salır, kömək diləyir.
 Şiddətli dirəniş baş verir bu an,



Cəng bütün örüşü qana bələyir.
Başqa bir qoşunsa başqa tərəfdən
Götürür şəhəri mühəsirəyə.
Alaylar təpilir qalaya sanı,
Oxlar bulud kimi yayılır göyə,
Divarlar boyunca nərdivanlara
Qaladan daş yağır, alov tökülür.
Hər iki tərəfdə qırğın çoxalır,
Dinir mancanaqlar, bürclər sökülür.
Yetincə amansız döyüşün sonu,
Toplantı barədə carçı çəktr car.
Qoşulub hay-küylü döyüşçülərə
Şuraya can atır seçmə qocalar.
Natiqlər danışır, ara qızışır,
Qızışır alovlu mübahisələr.
Nəhayət, öz müdrik görünüşüylə
Dinir ortayaşlı seçlən bir ər.
O bir xeyli zaman öz çıxışında
Danışır qanundan, qanunsuzluqdan.
Ali, Uca Haqqı xatırladaraq
Misallar gətirir o, zaman-zaman,
Əli qana batmış bu İnsanları
Düzlüyə çağınır, haqqqa çağınır.
Cavanlı-qocalı bütün kütləsə
Kükreyib qəzəblə ona bağınır,
Onu öldürməyə cəhd eləyirkən,
Göylərdən bir bulud sallanır qəflı,
Bürüyür müdriki, çəkib apanır,
Bunu görk eləmir o kütlə qafıl.
Sarır zorakılıq bütün yerlər,
Hökəm edir zülmün qılınc qanunu.
Və heç kim canını qurtara bilmir,
Görünmür bu miskin həyatın sonu.

Gözü yaşla dolu, sınavı ahlı
Adəm Başçısına sual elədi:
– Bu nədi? İnsanlar insandı, yoxsa

**Hamısı Ölümə sadıq kölədi?
Minqat artırmırı günahlarını
Qardaş qırğıınına bəis olanlar?
Göylər xilas edən bəs o, kim idi
qurtuldu ölümündən? Burda nə sərr var?**

**Onun sualına diqqət kəsilib
Mələk açıqladı hər şeyi bir-bir:
– Bu, qeyri-bərabər nikahdan doğan,
Sənə agah olan nəticələrdir.
Bir-birinə düşmən Xeyir ilə Şər
Cismində birləşib gördükлərinin.
Həmin bu birlikdən doğulanları
Qəhrəman sayırlar cümləsi yerin.
Kişilik, ləyaqət güclə ölçülür,
Yalnız güclülərdi burda şanlılar.
Xalqları fəth etmək, cəngləri udmaq,
Ellər yağmalamaq şərəf sanılar.
Kim çox qırıb-çatır, kim çox öldürür –
Şöhrət çələngini qazanmış, demək.
Hər zəfər çalanın igidliyini
Burda ucaldırlar lap göylərədək.
Atası sayırlar insan nəslinin,
Tanrı tövəməsi, tanrı sanırlar.
Əslində, qanıçən adından özgə
Onlara yaraşan başqa admı var?
İnsanlıq adına qara yaralar
Beləcə minirlər şana-şöhrətə.
Əsl şərəflilər bürünüb qalır
Unutqanlıq adlı bir sükunətə.
Gördüyün müdriksə öz xələfindir –
Törəyib yeddinci tırəndən sənin.
O, rəzil dünyanın tək möminidir,
Haqqı təbliğ edir ağlı kəsəni.
Odur ki üz tutub yol azmişlara
Haqqın zühurundan xəbər söylədi –**



O gəlib başının dəstəsi ilə
Məhkəmə quracaq onlara, dedi.
Və sən özün gördün azığın kütlədən
Göylər onu necə alıb qopardı.
Gözel raylhəlli bəyaz bir bulud
Necə xilas edib onu apardı.
Çəkdl öz yanına Yaradan onu,
Ölümsüz dünyanın sakını etdi.
İndl görürsənml, mömlilik necə
Haqq olan insanların dadına yetdi.
İndl rəzillərin sən fərqlinə var,
gör tapır onlan hansı cəzalar!

O, qannılıb baxdı: hər şey dəyişmiş,
Kəsmişdir səsini cəngin mis suru.
Hər yerdə şənlikdi, şadlıq və gülüş
İnsanlar rəqs edir, özünü yorur.
Qanuni nikahlar, satlıq sevgilər
Hamısı qanşmış birl-birinə.
Ərli qadınlarla evli kişilər
Xəyanət torunda batır dərinə.
Hər yanda rəzillik, zorlanma, nifaq...
Eyş-İşrat içində dünya sürüñür.
Bu vaxt əyyaşların tünlüklerində
Nurlu, ləyaqətli birl şəxs görünür.
O, nifratə baxır lyranclıklərə,
Aydınlıq gətirir hər cürə səhvə.
Gəzir mədlişləri. Keyf çəkənlərə
Deyir ki, insanlar etməsə tövbə,
Haqqın qəzəbinə tuş gələcəklər.
Hamını düzlüyə, xeyirxahlığa
Çağınb nə qədər etsə də hünər,
Görür ki, səyləni boş yerə gedir.
Odur ki susaraq sökür çadın,
Həmin seyrəngahı dərhal tərk edir.
O, odun qıraraq dağ meşəsindən

səbirlə yaratdı azman bir gəmi.
 Qapı da düzəltdi, dor da ucaltdı,
 Sürdü gövdəsinə qatrana kimi.
 Oraya insanlar, heyvanlar üçün
 Bəs deyincə qədər qida da yığdı.
 Ev heyvanlarından və vəhşilərdən,
 Hər cürə quşlardan və cüçülərdən
 Gəminin içində bir cüt buraxdı.
 Gəmiyə sonuncu o özü mindi,
 Mindi dörd qadını, bir də üç oğlu;
 Ardınca qapını bağladı Tanrı.
 Bu zaman bir külək qopdu acıqlı,
 Qara buludları qanadlarıyla
 Yiğdi Göt Üzünə o, təpə-təpə.
 Göylər sıxılaraq dondu, elə bil,
 Çat verdi qəfildən o qara qübbə –
 Şidirgə bir leysan başladı bu vaxt,
 Dayanmaq bilmədi gecəbəgündüz.
 Hər yanı su basdı. Sular qalxaraq
 Üfüqdən-üfüqə uzandı dümdüz.
 Dünya su altında susdu. Tək bircə
 O gəmi başbaşa qaldı sularla.
 Batdı dəbdəbəli gözəl saraylar,
 Doldu balıqlarla, meduzalarla;
 bəşərdən cəmi bir gəmi dolusu
 Heyvanlı, insanlı canlılar qaldı.
 Ah, Adəm, gör necə sonu puç olan
 Övladların getdi, dünya boşaldı!
 O nəhəng daşqının ardiyca indi
 Sənin göz yaşlarının daşqın törədir;
 Getdi övladların göz görə-görə,
 Çağlayan göz yaşıń buna görədir.
 Mələk nəvazişlə qaldırır səni,
 Övlad kədərindən beli qırılmış,
 Ürəyi üzülmüş ata kimi sən
 Qalxıb ağır-agır dərdə sarılmış



Yaralı qəlbinlə gileyənirsən:
– Açı görüntündü, ağır mənzərə!
Bilməsəm yaxşıydı nələr olacaq.
Özümə bəs idl sonsuz dərd payım,
Gələcək bəlayla üzüldüm ancaq.
Heç kim can atmasın xəbər tutmağa,
Nələr baş verəcək gələcəyində.
Onsuz da, güc çatmır dərddən qaçmağa,
Billincə hər şeyi – yorğun beyində,
Üzülmüş ürəkdə ümidi yaxmağa
bir atəş də qalmır əzabdan özgə.
Mənsə nahaq yerə çapalayıram;
Mən kimi qoruya bilərəm axı?
Sağ qalanları da acliq məhv edər,
Sahilsiz suların sərgərdanlığı
Harda var – onların sonuna yetər.
Elə bilirdim ki, cənglər, davalar,
zorakı əməllər yetinçə sona
Bütün Yer üzünü banış bürüyər,
Sülh gələr əbədl bütün cahana.
Ah, neçə özümü aldadırammış!
Sən demə, dincilik də müharibətək
Viran eləyirmiş bəşərliyyəti.
Nədən bəhrələnlər bu acı gerçək?
Bəlkə, sən deyəsən, ey böyük ustad,
Doğrudanmı, mənim gözüm önündə
Bitir insan nəslisi? Və heç bir imdad
etmək mümkünüsüzdür belə bir gündə?
Mələk cavab verdi: – Bu İovğaların
Sən gördün nə boyda təntənəsini;
Böyük igidliklər tövədirildilər.
Amma ki hər biri Haqdan üzünü
Kənarə tutaraq zor edirdilər;
Onlar qanı tökərək, evlər yixaraq
Özgə diyarları talayırdılar.
Azad tayfaları qula döndərir,

Danışan dilləri laj qoyurdular.
 Bütün Yer üzündə şöhrətlənərək
 Uca mənsəblərə yetirdi onlar.
 Qənimət kaniydi xəzinələri,
 Dünyada nə qədər can həzləri var –
 O qədər pozğunluq hərisləri var;
 Sırtıq təkəbbürün təlatümündən
 Dostlar arasında nifaq daşırdı.
 Onlar ləyaqətdən uzaşdırıqtək
 Tanrı xofundan da uzaqlaşırdı.
 İndi də belədir, ağır döyüşdə
 Yalançı möminə Tanrı yar olmur.
 Odur ki soyuyur haqq-ədalətdən,
 Onlar rəzillilikdən bezib yorulmur.
 Tanrıının onlara lütf elədiyi
 Ömrü çalışırlar dərdsiz sürməyə.
 Sanki, can atırlar israf edərək
 bütün ruziləri bada verməyə.
 Beləcə, əxlaqı zədələnərək
 Pozulur büsbütün Yer əhalisi.
 Heç kimin yadına nə iman düşür,
 Nə həqiqət düşür, nə Haqqın səsi.
 Tək birçə cəhalət dolu əsrdə
 Heç nəyə baxmadan o Göylər Oğlu,
 Üstündən xətt çəkib pis adətlərin,
 Qəlbində imanı, başında ağlı,
 Söyüşdən, nifrətdən, saygısızlıqdan,
 Heç nədən qorxmadan və çəkinmədən,
 İnamı, ümidi heçə gömmədən
 Hər an Haqqə səri xalqı səslədi.
 Hər yerdə söz açıb günahkarlara
 Tanrı qəzəbindən o bəhs elədi.
 Odur ki nifrətlə qarşılanınca
 Tərk etdi suçlular düşərgəsini.
 Tanrısa insanlar içrə tək onda
 gördü Haqq nurunun aydın izini.



Dünyani məhv edən ağır cəzadan
Özü, ailəsi sağ qalsın deyə,
Tannın əmrinə müntəzir insan
nəyi hökm etdişə Uca Yaradan,
yığdı düzəltdiyi gözəl gəmiyə.
Bax elə bu zaman başladı gurşad,
Yarğantək açıldı Göylərin dibi;
Yağdı gecə-gündüz, yağdı durmadan,
Sanki, buludların gəlmışdı təbi.
Dağıldı hər yanda bəndlər, bərələr,
Dəryalar daşaraq hər yanı aldı.
Dolub silələndi azman dərələr,
Dağlar da suların altında qaldı.
Kəlbuynuz dalğalar vurdı aramsız,
Cənnət dağlannı yıldır körfəzə.
Sanki, heç yox imiş kollar, ağaclar,
Kimsə inanmazdı gözüə görməsə.
İndi suitillər, su nəhəngləri,
Üzürdü qərq olmuş o bağ-bağatda.
Heyl ki, qədrini bilmədi insanı –
Ona paklıq adda, qüdsiyət adda,
Yox, gərək deyilmiş müqəddəs məkan;
Odur ki bəxş etməz bir də Yaradanı.
Amma sən, ey Adəm, hələ yaxşı bax,
gör gözün nələrə şahid olacaqlı

O baxdı, dalğalar arasındaki
o yalqız, o qərib gəmini gördü.
Buludlar getmişdi küləklər ilə,
Daşqın azalmışdı, sular çökürdü.
Günəş öz atəşin baxışlarıyla
Süzürdü sulann aynalarını.
Tufan çəkilmişdi artıq içincə,
Sanki, dincəlirdi Göylərin canı.
Gəmi üzümüzdü, yox, o dirənmişdi,
İllşib qalmışdı uca zirvəyə.

Sular çəkildikcə, dağlar dənizdən
zirvəsində yosun qalxırdı göyə.
Sular, sanki, indi bir əlbisəydi,
əynindən soyunub atırdı dağlar.
Dənizin dalıcıya yamaclar boyu
Yorturdu təzəcə çıxan bulaqlar.
Qəfildən gəmidən bir qarğı uçdu,
Onun da dalıcıya elçi-göyərçin.
İki dəfə uşub qayıtdı geri,
Gəzdi baxışları bir parça yerçün.
İkinci uçuşda o, dimdiyində
bir zeytun yarpağı gətirib gəldi.
Bu, barış rəmziydi! Yer tapılmışdı!
Bu ilahi məqam necə gözəldi!
Çıxdı o nurlu kəs gəmidən çölə,
Bütün seçilmişlər onunla çıxdı.
Əlini qaldırdı Ucalıqlara,
Təşəkkür eləyib Göylərə baxdı.
Başının üstündə şəhli bir bulud,
Bir də üçrəngli bir halə var idi.
Bu, Uca Tanrıdan gələn işarə –
Onunla birliyə bir qərar idı.
Kədərli, qüssəli Adəmin indi
ruhu işiqlandı, qəlbini sevindi:

– Mənə gələcəyi bir-bir göstərən,
Ey Göylər göndərən Mürşidim mənim!
Dirçəldim sonuncu gördükərimdən,
İnama büründü ümidsiz tənim;
Bildim ki, İnsanın nəslə kəsilməz,
Qırılmaz şəcərə, pozulmaz sırə.
Heyif silənmirəm indi zərrə də,
Daşqında məhv olan Tanrisızlara.
Əksinə, xoşbəxtəm sonda o mömin,
O kamil insanın tapılmasına.
Xeyir-dua verdi Uca Yaradan



Nəsil artırmağı hökm etdi ona.
Amma izah elə, qoy dərk eləyim,
Üçrəngli halənin mən mənasını;
O kinsız, hər şeyi görən Gözlərin
Qaşıtək əyilmiş sırlı yazını.
Dünyanı bir daha qərq etməməyin
Yoxsa bu, sırr dolu gizli yoludu –
Nədən ala-bəzək, gözəl qaytanla
Hörülmüşdü ağzı dolu buludun?

Mələk cavab verdi: – Düz dərk etmişən,
Doğrudan, soyuyub Haqqın qəzəbi.
Əslində, bir qədər əvvəl O Özü
“İnsan qüsurludur!” – demiş əsəbi.
O baxıb görmüş ki, bütün dünyada
Canlılar azıblar Haqqın yolunu.
Hər yerdə rəzillik, zorakılıqdı
və O kədər ilə izləmiş bunu.
Amma döñüklərə cəza verib də
Öz adıl hökmüylə o, tək haqsevən,
İnsana, dünyaya O Uca Haqdan
qazandı əbədi, yeni bir güvən;
Tək onun üzünə Haqq qəzəbinil
Şəfqətlə, rəhmiə əvəz elədi:
“Yer üzü birləhrən qərq olmasın qoy,
Dənizlər daşmasın!” – belə söylədi.
Sonacan qırmadı İnsan nəslini,
Məxluqlar, canlılar amanda qaldı.
O bir Əhd elədi bu işlər haqda,
Üçrəngli halə də buna misaldi.
Yağış buludları alanda göyü,
əmələ gələndə həmin o halə,
Bu, o ulu Əhdə bir işarədi,
Yəni əminiliyə edir dəlalət.
İndi gündüz, gecə, əkin və bliçin,
Həm də yay ilə qış ciddi qaydada

əvəz edəcəklər biri-birini,
sonda bələnəcək Kainat oda,
Yer üzü biryolluq təmizlənəcək.
Daha dəqiq desək, bir an içində
bütün yaranişlar heçə dönəcək.
Sonrasa yenidən təzə Yerlə Göy,
Təzə bir şəkildə yaradılacaq.
Və orda haqq əhli olacaq ancaq!



ON İKİNCİ KİTAB

MƏZMUN

Baş Mələk Mixail öz hekayətini davam etdirir, daşqın haqda danışır, İbrahim barədə söhbət açır və aram-aram Adəmlə Həvvaya günsə ha batıldıqdan sonra onlara törmələrtyələ bağlı verilmiş vədi izah edir; o, Tann Oğlunun ölümünün, dirilməsinin və Ucalara qayıdışının təcəssümü haqda, Onun ikinci gəlişinə qədər Ruhanılıyın durumu barədə xəbər verir. Bu yeniliklər və vədlərlə təsəlli tapan Adəm Mixailla birlikdə dağdan enərək xoş yuxular qəlbini dindik və itaat bəxş etmiş, hələ də yatmış olan Həvvəni oyadır.

Mixail Əcdadlanın əlindən tutaraq onları Cənnətdən çıxarır; onlann axasında odlu silahları şəfəq saçan Heruvimlər Cənnəti qorumaq üçün öz gözətçi istehkamlanna çəkiliirlər.

Tələsmiş olsa da, düşərgə salan,
günorta dincələn bir səyyah kimi
Mixail sözünə bir ara verdi
Durub arasında İki aləmin –
Yəni o, məhv olmuş, həm də dirilmiş
aləmlərə baxdı, Adəmə baxdı;
Mələk düşündü ki, Adəm nə isə
ona sual verib soruşacaqdı.
Beləcə, bir qədər gözləyərək o,
Yenə öz sözünə davam elədi:

– Dünyanın ilkini, həm də sonunu,
Eyni kökdən gələn pöhrələr sayaq
Sən yeni doğulan insan nəslini
Gözlərinlə görüb seyr etdin bayaq.
Hələ çox şey qalib seyr olunası,
Fani baxışların üzgündü sənin.
Ölümə məhkumlar belə üzülür
süzərkən ilahi bir mənzərəni.

Elə onun üçün bundan o yana
 Nağıl eləyəcəm hər şeyi sözlə –
 Hər nə deyəcəmsə diqqətlə izlə!

Sayca çox az olan bu yeni nəsil
 Dönüb məhkumluğun bir girovuna,
 zəhmətə, əməyə olub müntəzir,
 boyun əyəcəklər Tanrı xofuna.
 Haqqı, ədaləti uca tutacaq,
 Sürətlə artacaq, çıxalacaqlar.
 Torpağa can qoyub, məhsul becərib,
 Qədərindən xeyli çox alacaqlar.
 Ruzi-bərəkətə çatacaq onlar
 Taxilla, şərabla... hər nemət ilə.
 Öküzdən, quzudan Tanrı adına
 Qurban kəsəcəklər səxavət ilə.
 Nəzir verəcəklər dadlı şərabdan
 Dini ayinlərin buyurduğutək.
 Müdrük başçıların himayəsində
 Günləri sevincə gəlib-keçəcək.
 Bu yeni nəsilin törəmələri
 Uzun bir barışda yaşayacaqlar.
 Bir başçı gələcək sonra meydana,
 Təpədən-dırnağa təkəbbür, vüqar.
 Gözəl güzərana xor baxaraq o,
 Öz doğma qövmünə quracaq tələ;
 Qardaşları üstə hakimiyyəti
 Cinayət yoluyla alacaq ələ.
 Onun əməliyə sülh pozulacaq,
 Təbii qanunlar məhv olacaqdır.
 Harda ona qarşı çıxan tapılsa,
 O, qəddarcasına öc alacaqdır.
 İnsan ovlayacaq heyvan yerinə –
 Silahla, yalanla salacaq tora.
 Böyük ovçu adı veriləcəkdir
 Hiylələr ustası həmin məğrura.



Hətta Göyləri də cana yiğmağa,
Həyasızcasına çəkinməyəcək.
O, Haqqın önündə utanmayaraq
Özünə ehtiram tələb edəcək.
Şöhrətpərəstlikdə ona tay olan
Azğın, təkəbbürlü dəstələrli
Ədəmi tərk edib gedəcək Qərbə,
Məramında zülm, fikrində hıylə.
O gəlib çıxacaq Cəhənnəm kimi
Qapqara qatranlar qaynayan çölə;
bir şəhər tikməyə qərar verəcək,
həm də ki bir qüllə o məhlul ilə.
Elə bir qüllə ki, Göydən də uca,
Adlanına layiq şöhrətli olsun.
Bu özgə diyarda kimlər hökm edib,
Həmişə toplumun yadına salsın.
Tann həmin yerə, o sıginacağa
Gözə görünmədən enib geləcək.
Tikilməkdə olan həmin şəhərə,
Bir də o qülləyə baxıb güləcək.
Pozacaq nitqini O, memarann,
Hərəyə qanşıq bir dil yazacaq.
Onlar bir-birini anlamayınca,
Bu işi hərə bir yerə yozacaq.
Çoxdilli gürühun vəhşι səs-küyü
Ulartıya dönüb qalxacaq göyə.
Şübhəylə suçlayıb birləşinli,
Biri digərini dolayır deyə
əlbəyaxa olub vuruşacaqlar.
Dözülməz hay-küyə – bu çarpışmaya
Baxıb güləcəkdir Goyün Ruhlan.
Gülüş kanı olan tikililəri,
Cəfəngiyat olan o qurğulan
tarixdə lağ üçün saxlayacaqlar.
“Dili dolaşanlar” ayamasını
Onlann adına bağlayacaqlar.

Ata qəzəbiylə dilləndi Adəm:

– Ah, o mənfur oğul! Qardaşlarının
Canitək qəsd etdi azadlığına!
Onun özbaşına şahlığı ilə
Firavanlıq necə yetişdi sona.
Uca Haqq beləmi buyurmuşdu heç?
O, bizim öhdəyə quşu, balığı,
Bir də heyvanları vermişdi axı.
İnsana heç zaman tapşırmamışdı
İnsanın üstündə hakim olmağı.
Özü götürmüştü Öz öhdəsinə
İnsana Hakimlik hökmünü yəni.
Elə bununla da azad etmişdi
İnsan diktasındən İnsan nəslini.
O, öz lovğalığı, azğınlığıyla
Tanrıını təhdidə əl atdı hətta.
Buluddan yuxarı hökm eləməkçün
Qüllə ucaldırdı Göylərin altda.
İyrənd! Tutaq ki, lap həyasız ordu
Həmin qüllə ilə qalxdı yuxarı;
Orda nə yeyəcək? Zərif havayla
kobud içlərinin çatar axırı.
Göydə lap acıdan ölməsə onlar,
Hökmən boğulmağa məhkum olarlar!

Mixail dilləndi: – Yorma ağlığını...

Bütün insanların azadlığını
əməlliəri ilə zülmətə gömən
gələcək nəslinin tutduğu işlər
hayandan su içir – qoy söyləyim mən:
O gün ki törətdin sən ilk günahı,
əsl azadlıq da məhv oldu o gün!
Sən indi bilirsən əsl azadlıq
Saqlam dərrakəyə bağlıdır bütün.
Dərrakə korşalıb, idrak sönərsə,
Ya İnsanın üzü ondan dönərsə,



Coşqun ehtiraslar, boş-boş xülyalar
Hakimlik hissini əlinə alar
və qula çevirər azad kəsləri.
İnsan öz içində rəzil hissələrə
Azad dərrakəni təslim edərsə;
Ədalətli Tann bundan ötəri
Onun taleyini çevirər tərsə;
Onu təslim edər azğın şahlar;
Onlarsa zülmə basqıda tutub
Azad yaşamını çəkərlər dara.
Zülm qaçılmazdı. Zülmkar üçün
banşsa həmişə yasaqdı, sankı;
əfsuslar olsun ki, xalqlar çox zaman
Ləyaqət hissindən uzaqdı, sankı.
Həm də dərrakədən aralı durar,
Elə bu zaman da istibdad deyil,
Haqqın ədalətli hökmü buyurur,
Bir də ayılar ki, o azad deyil;
Zülmər içində özgəyə quldu,
Sonra da içindən döñər köləyə...
Gəmi ustasının ötkəm oğlunun
uğursuz timsali bunu deməyə
mənə əsas verir, yaxşı qulaq as:
atası adına hər böhtan, ləkə
şərəfsizcəsinə atıldıgyığın
lənət eşidəcək nadan soy-kökə:
“Sən qullar quluna çevriləcəksən!”
Yenə də özündən qabaqkılastək
Bu dünya enəcək, çökəcək yenə.
Bu haqsız aləmdən Haqq da bezəcək,
Müqəddəs əlini götürəcəkdir,
çəkib suçlulardan nəzərlərini,
dünyanın o pozğun ünsürərini
pozğunlar əlinə O verəcəkdir.
O, xalqlar içindən bir xalq seçəcək,

Haqqı ləyaqətlə dualar etsin.
 Və Ondan diləyib, Ondan umaraq,
 Tanrıya imanı, lütfü diriltsin;
 Bəri sahilində Fərat çayının
 Yaranası xalqın ulu babası
 Bir büt pərəst idi. Amma ki onun
 İmanı var idi Haqqı, ən ažı.
 Adəm, inanmazsan insanlar bir vaxt
 Ağlını itirib kütləşə buncal –
 Hələ o daşqının tək xilaskarı,
 O ulu öndərin sağlığında
 Asi olacaqlar Tanrıya qarşı;
 Öz əl işlərinin – cansız bütlərin,
 Yəni ki adicə ağacın, daşın
 Önündə səcdəyə gələcək onlar.
 Uca Tanrı isə tədbir görəcək,
 Girib yuxusuna həmin Möminin
 Vətəndən getməyi qərar verəcək.
 Qərar verəcək ki, o atıb getsin,
 Doğma el-obanı, miskin bütləri.
 Məskən etmək üçün Tanrı buyuran
 Başqa bir ölkəni keçsin hədləri.
 Həmin o ölkədə o Müqəddəsdən
 Güclü bir xalq artıb törəsin deyə;
 Bütün Yer üzünü xeyir-bərəkət,
 Bir də firavanlıq bürüsün deyə
 Onun getməsinə hökm verilir.
 Söykənib öz Uca Yaradanına,
 O qərib ölkəyə yollanır indi.
 Mən onu görürəm, səninçün amma
 Gözəgörünməzi görmək çətindi.
 O buraxıb gedir öz bütlərini,
 Gedir Yaradana məhəbbət ilə.
 Buraxır dostları, atır vətəni,
 Xaldey pöhrəliyin cəsarət ilə



Qoyaraq arxada adlayır çayı,
Gedir öz köçüylə Harrana sanı.
Başında özünün qul-qaravaşı,
Saysız sürüləri – dövləti, van.
O köçmür qurbanə bir kasib kimi,
O, inam yaradır ləyaqətinə.
Görürəm, yetişir o, Harranaya
O, Morda, Sihemdə köç-külfətinə
Çadırlar qurdurur düzənlək boyu.
Təqdim eləyəcək burda Uca Haqq
Bu yeri əbədi olaraq ona.
Buralar əbədi vətən olacaq,
Ona, həm də onun övladılları:
Bir ucu Yemafdan şimalda olan
Cənub Səhrasının son həddinəcən.
Ordan da o yana – Yermondan şərqə,
Qərbdəklə dənizin sərhədinəcən
(Təbii ki, hələ ad verilməyib
Adını çəkdiyim bu diyarlara).
Budur, Yermon dağı, bu da ki dəniz,
Sənə də göstərim, özün bax ora:
Bu dəniz sahili, bu Karmel dağı,
Bu İordan çayı – şərq hüdududur.
Onun oğulları həm də Senirdə –
dağda yaşayacaq – o isə budur.
Məramsa belədir: bütün tayfalar
Dua edəcəklər onun nəslinə.
Həmin törmədən günün birində
Böyük bir Xilaskar gələcək sənə.
İlanın başını əzəcəkdir o,
Bu haqda tezliklə tam biləcəksən.
İbrahim adında bir övlıyanın
Oğul nəvəsiyle – hesaba çəksən –
Bir xeyli qalxacaq bu qövmün adı.
O, babası kimi müdrik, imanlı,

On iki oğluyla çıxar vətəndən –
 Çıxar Hanaandan Haqqə gumanlı.
 Kök salar sonralar Misir adlanan,
 Nilin dilim-dilim böldüyü yerdə –
 Dənizin qoynuna axıb-tökülür
 Ayrıca yeddi qol həmin nəhrdən.
 Fironun yanında uca məqamlı –
 Az qala, ikinci hökmədar olan
 Öz kiçik oğlunun çağırışıyla,
 Bir acliq ilində burda yurd salar.
 Yumar gözlərini dünyaya bir gün,
 Çoxlu oğul-uşaq qoyub da gedər.
 Böyük bir xalq olar törəmələri;
 Səsləri, ünləri hər yana yetər.
 Şahı qorxudunca belə bir artım,
 qəriblərə divan tutar o, bütün;
 Oğlan uşaqları doğulan kimi
 elə bələkdəcə öldürər o gün.
 Bu vaxt iki qardaş – Musa və Harun
 Uca Haqq sarıdan yetişər dada;
 Qurtarar bu xalqı ağır bəladan,
 Aparar ən gözəl yerə dünyada.
 Amma ki ilk öncə o zülməkan,
 Tanrını rədd edən, iman bilməyən
 Həmin qaniçəni, o hökmədanı,
 Dəhşətli cəzayla gömüb ölməyə
 Haqqdan işarələr gətirəcəklər:
 ən əvvəl qırğınsız-filansız orda
 çaydan su yerinə qan axıb gedər.
 Sonra başqa bəla basar ölkəni,
 bürüyər hər yanı ondan da betər;
 Nəinki ölkənin hər tərəfinə,
 hətta saraya da həşərat dolar;
 Birələr, bir də ki it milçəkləri
 iyənc bulud kimi hər yanı alar.



Hökmdarın bütün mal-qaraları
Dabaqdanı, qoturdanı tələf olacaq.
Bütün xalq – başının böyüyü ilə
Yaraya, xoraya hədəf olacaq.
Misir göylərində bir an da belə
ildinm səngiməz, dolu dayanmaz.
Həm də alov yağar bu rəzil yurda,
Önündə yaşılı, ali dayanmaz,
Hər şey viran olar – zəmilər, bağlar,
Ağaclar yixilar quru samantək.
Misirdə hər yeri çayırkı basar,
Basar bir qaranlıq qatı dumantək.
Üç günde hər yeri viran eləyər
Əl ilə duylan bu diri zülmət.
Sonra da qəfildən bir gecəyari
Qırılar büsbütün başbilən ümmət.
Bax onda yumşalar çay əjdahası,
Xeylli yara alıb, xeylli yumşalar.
Və azad eləyər o gəlmələri,
İçində nə qədər inadçılıq var,
Nə qədər çalışıb boğsa da onu,
Əriyən buz kimi təzədən donar,
Daha da qəzəbli edər Fironu –
Təzədən o, qəddar olar ikiqat,
Onun buraxdığı qərib ellilər
Qurtulub züldən olsa da azad,
Qovaraq sulara salar onları;
Elə düşünər ki, məhv olacaqlar,
Musa xillas edər bu insanları;
İkiyə bölünər sular bu zaman
Onun əsasının kəramətli –
Sular iki yandan büllür dıvartək
Yanlıb dayanar itaət ilə.
Yanlıb eləcə qovuşmaz sular
Xilasedilmişlər keçib-gedincə.

Seçkin Bəndəsinə Tanrı bəxş edər,
 Tanrı təlqin edər bu hökmü öncə.
 Özü də yürüyər xalqın öñündə
 Bir Mələk cildinə bürünmiş kimi.
 Gah buluda girər, gah od bürcünə,
 Sırlı bir səs imiş, bir ünmüş kimi
 Çəkər arxasında o məsumları.
 Bütün gecə boyu təqib etsə də,
 Amma yetə bilməz Firon onlara –
 Gecənir zülməti sabaha qədər
 Qoymaz yanaşmağa o, insanlara.
 Tanrı seyr eləyər od sütunundan
 Təqib edənlərin yethayetini.
 Onun əmri ilə Musa bu zaman
 Təzədən göstərər kəramətini:
 yarılmış sulara öz əsasını
 o uzadan kimi – sular bitişər;
 Düşmən ordusunun başının üstə
 bitişər – bu işin sonu yetişər.
 Seçkin xalq xətərsiz-filansız bu vaxt
 Yabani səhrayla, başı üstə Haqq,
 Uzaşar Hanaan sahillərindən.
 Ehtiyat eləyər cəngə girməyə,
 Qaçar o qaniçən şah ellərindən.
 Bu xalq itaəti rəzillik sanar,
 Odur ki Misirdən kənar ötüşər.
 Sülhə dəyər verən, həyatı sevən,
 Cəngdən uzaq olmaq dilər həmişə.
 Dolaşar səhrada onlar xeyli vaxt,
 Xeyirli bir işə verərlər qərar;
 Bu soyun, tayfanın on iki qolu
 birləşib bu xalqa bir dövlət qurar.
 Ali bir Şurada on iki seçkin,
 nəzarət eləyər qayda-qanuna.
 Enər qanunları elan etməyə



Uca Haqq bu zaman Sinay dağına;
İldinmlar içre səsləndikcə O,
Ayağı altında dağı titrədər:
Söz açar: bir qurban kəsməkdən tutmuş
Ta ki hər bir kəsin haqqına qədər.
Sırlı rəmzlərlə danışaraq O,
Söz açar gələcək törəmələrdən.
Söyləyər, ilanın başını əzən
Necə xillas edər İnsani Yerdə.
Tannın verdiləyi bu bilgilərdən
Bu fani varlıqlar düşər təşvişə.
Dua eləyərək, lütf dilləyərək,
Musanın diliylə onlar hər işə
Qərar verməsini İstərlər Haqdan.
Onlann arzusu cavabsız qalmaz,
Göylərdən bir səda gələr ki, heç vaxt
Tanrıya elçisiz yanaşmaq olmaz.
Musaya tapşırar bir ömək kimi
bu uca mənsəbi qəbul etməyi.
O da növbəsində yol qoyar, bir gün
Başqa bir Azmanın, başqa öməyin –
Məsihin dünyaya gəlməsi üçün.
Gələcək zamanın hər peygəmbəri
Tərənnüm eləyər Məsih dövrünü,
verər ümmətinə müjdə-xəbəri.
Beləliklə, Tann Izah edərək
Qanun-qayda haqda öz nüyyətini,
İtaat eləyən bəndələrinə
Sevgi göstərərək və məbədini
onlar arasında tikməkdən ötrü
lütfünü bildirər öz qəranyla.
İnsan öz əbədi intizamıyla
Gətirməkdən ötrü son pənahını,
Sonu ölüm olan bəndələr içre
Tikdirər müqəddəs xanəgahını!
Qızılı işlənmiş sıdr ağacından

Bir məbəd tikərək ucaldar onlar,
 Orda baş endirmək üçün bir məkan,
 Həm də ki Tannıyla birliyə nişan
 Əhdin yazıldıgı lövhə də olar.
 İki Heruvimin qanad gərdiyi
 qübbədə – qızıldan mərhəmət Taxtı.
 Onunsa önlündə yeddiyə qədər,
 Qızıldan düzəlmış gur cılçırqacı.
 Zodiak bürcünün ulduzları tək
 Nur saçar qübbəyə bu yar-yaraşıq.
 Müqəddəs məbədin damının üstə
 Gündüz bulud olar, gecələr işiq.
 Bir vaxt İbrahimə, oğullarına,
 Vəd olan həmin o xəyalı ölkə
 Açıq qucağını indi bu xalqa,
 Beləliklə, onlar Mələklə birləşə
 Gəlib yetişərlər bu torpaqlara.
 Mən bu hekayəti çox uzatsayıdım,
 Bütün döyüşləri təsvir edərdim.
 Məglub səltənətlər və şahlar haqda
 Sənə danışmağa sözüm yetərdi.
 İnsanın sözünə qulaq asaraq
 Yolunu ləngidib dogma kürədə;
 Göyün ortasında vaxtı uzadıb,
 Gecəni yubadan Günəş barədə
 Sənə danışardım. Sənsə bilərdin
 Necə də bir zaman həmin o kəslər
 Günəşə üz tutub beləcə səslər:
 – Ləngi sən Havaon üstə, ey Günəş,
 Ayalon dərəsi üstə dur, ey Ay.
 Durun, İsrailin üstün olması
 Sizin sayənizdə qoy olsun qolay!
 Belə ad alacaq İshakın oğlu,
 Yəni İbrahimin oğul nəvəsi.
 Bu adı qoruyar gələcək nəslİ
 Hanaani fəth edən xalqın cümlesi.



Mələyin sözünü kəsərək Adəm
Bu yerdə söylədi: – Göylər sözçüsü!
Aydınlıq gətirdin zülmətlərimə,
Çox şey aşkar oldu mənimçün, düzü.
Ən xoş xəber isə İbrahim haqda
və onun nəslinin haqqında oldu.
Sanki, bu xəberlə mənim qəlbimə
Bir işiq şımağı süzüldü, doldu.
Mən öz həyəcanlı taleyim haqda,
Bəşər barəsində çox şeyl bildim.
Bizi gələcəkdə nələr gözləyir,
Bu haqda hər dörlü gerçəyi bildim.
Bütün tayfaların Bir Ona sanı
Üz tutacaq günü görürəm daha.
Heyif ki, birçə mən yasağı pozub
İdraka can atıb batdım günaha.
Amma anlamırıam, dünyada buncu
Qanunlar çoxluğu nəyə gərəkdir?
Onun bolluğuunun içində insan
Hər cürə günah da işləyəcəkdir.
Görəsən, Yaradan bu yerdə necə
İnsanlar içində məskunluq seçər?

Mixall söylədi: – Şübhə eləmə,
Günaha tabedi insanlar bütün;
Çünkü səndən artıb törəyib onlar,
Tannı tərəfindən məhz bunun üçün
Qanun verilibdir: bütün insanlar
Günahı qanuna qarşı yönəldən
Təbii qüvvəsin dərk edə bilsin.
Amma görünməyib elə əzəldən
Qanunla günahın kökü kəsilsin.
Qanun uzaqbaşı üzə çıxardır,
Göstərilr haqq nədi və günah nədi.
Öküzlü, keçini kəsilb, qaniyla
Suçdan tam anımaq bir əfsanədi.

Burdan belə çıxır, Tanrı önünde
 Suçunu qan töküb arıdar İnsan;
 Günahı yumağa iman yolunda
 Bəraət gətirər axıdılan qan –
 Bu isə qanunla əmələ gəlmir.
 Eynən hər qanunun əxlaq yönüne
 İnsan cavabdehlik daşıya bilmir,
 Belə olduqdasa – yaşaya bilmir...
 Deməli, qanunda bitkinlik yoxdu,
 Hər şeyi öncədən bildirir ki, o
 Əhdin qəbulunda ucalıq olsun.
 Xəyalı şeylərdən əbədiyyətə,
 Cisimdənsə ruha təmizlik dolsun.
 Six qanun yolundan saf iradəyə,
 Kölə xofundansa ehtiramacaq,
 Kamillik yolunda haqla ucalar
 İmana söykənib keçərsə İnsan.
 Xalqı Hanaana gətirib gələn
 Haqqın sevimliyi Musa deyildi –
 Qanunun quluydu bu işi görən,
 bunu ləyaqətlə bacara bildi.
 Amma İsaya da – İoşuaya
 (ona belə deyir bütürəst əhli)
 İlən da düşməntək tabe olacaq.
 O İlən çox da ki İnsanı xeyli
 Azdırıb dünyada ələ salacaq –
 İsasa Cənnətə qaytaracaqdır.
 Gəlib Hanaana girərək bu vaxt
 İsrail yaşayıb çiçəklənəcək.
 Pozaraq dincliyi suç işləyən xalq
 Tanrı qəzəbinə tuş da gələcək,
 Onlara düşmən də göndərəcək Haqq,
 Amma tövbəsinə qəbul edərək
 əvvəlcə bir hakim, sonraşa bir şah
 göndərib xilas da eləyəcəkdir.
 Onlardan ikinci öz xidmətində



Böyük işləri və Tanrı xofuya
Şöhrətə minəcək səltənətində,
Adı əsrlərlə rəmzə dönəcək.
Və nida gələcək – vəd dolu nida:
Bu taxt-tac əbədi möhkəmlənəcək.
Həm də peyğəmbərlər bildirəcəklər:
Bir gün Davud şaha şah soylu olan
qadınlar etiraz eləyəcəkdir:
Sənə, İbrahimə olunub elan,
Dünyaya gələcək Oğul barədə –
Təsəlli və sevinc gətlər bilən
Bütün Yer üzünün tayfalanna
Tannın nurunu yetirə bilən,
Yerdə şahlığının sonu olmayan
Sonuncu Şah kimi Oğul gəlişi
Bəs nə vaxt, görəsən, olacaq ayan?
Amma ki tələsmir Haqqın gərdişi,
Bir xeyli hakimlər gəlib-gedəcək;
Davudun ağıllı, dövlətli oğlu
Müsilsiz bır məbəd inşa edəcək.
İçində Tannya ehtiram yeri,
Bulud bürüncəkli gözəl səcdəgah.
İnsanlar Tannya o vaxta kimi
Çadırda gətirmiş həmişə pənah.
Sonra da çox şahlar taxta çıxacaq:
Çıxacaq axmağı və ağıllısı.
Axmağı həddindən artıq olacaq,
Neyləmək olar ki, belədir yazı.
Onlann bütlərə iyənc həvəsi,
Başqa nankorluğu, rəzillikləri,
Xalqınsa pozğunluq girdablannnda
Ağıla sığmayan özəllikləri
Tann qəzəbini odlandıracaq;
Əlini çəkəcək O, bu dilyardan –
şəhərdən, məbəddən, dövlətdən, vardan
qəzəble çəkincə nəzarətini

hər şeyi özgələr yağmalaşacaq.
 Təlaşla şəhəri tərk eləyənlər
 oranın adını Babil qoyacaq.
 Sən özün görmüsən o boş şəhəri...
 Əsir olacaqlar yetmiş iləcən.
 Amma Davud şaha əhd etdiyindən
 Mərhəmətli Tanrı bir gün eləcə
 Azad eləyəcək o əsirləri.
 Təlqin eləyəndən sonra Uca Haqq
 Babil şahlarının iradəsiylə
 Geriyə, vətənə döñəcək bu xalq.
 Əvvəl məbəd tikib Tanrı adına
 onlar itaətlə ömür sürəcək.
 Bir azca varlanıb-yağlanan kimi
 təzədən üsyana təkan verəcək.
 Elə ilk nifaqı səcdəgahdakı
 barişa cavabdeh möminlər salar.
 Onlar təhqir edər Tanrı Evini,
 təhqir eləyərlər müqəddəs nə var.
 Davud övladların lənətləyərək
 Şahlıq taxt-tacını alarlar ələ.
 Taxta yad adamı çıxarar onlar,
 Bunu edərlər ki, qoy bundan belə
 Məsih doğularsa, qoy onun heç vaxt
 Şahlığı, taxt-taca haqqı olmasın.
 Onun doğumunu bir ulduz deyər –
 Heç vaxt görünməmiş bir Göt almazı.
 Qızıl çevirərlər, buxur yaxarlar
 Şərqi falçıları, cadugərləri;
 Müqəddəs doğumu təsdiqləyərlər,
 düz çıxar Göylərin müjdə-xəbəri.
 Məlek çobanlara gecə örüşdə
 Söyləyər müqəddəs zühur yerini.
 Onlar tələsərlər sevincə ora,
 Duyub Mələklərin nəğmələrini,
 Qulaq kəsilərək bir xeyli xora,



Böyük təntənəyə şahid olarlar.
Körpənin Anası – Məsum Qız-Ana,
Atası – Yenilməz Haqqın Qüdrəti.
O, ırsən gələr Öz Uca Taxtına,
İdarə eləyər bu Səltənəti.
Hökmünün altında olar Yer Üzü,
Şöhrəti can atar Gøyü bürüsün!

Mələk hiss etdi ki, Adəm sevincdən
Boğa bilməyəcək göz yaşlarını.
Susaraq sözünə bir ara verdi
Kırıtməkçün onun təlaşlarını.
O isə: – Ey sirlər rəsulu! – dedi, –
Sən mənim ən uca ümidiñimi
Təsdiq eləyərək tikdin qəlbimi.
Qəlbimin dibini mənasız yerə
Ələk-vələk edib tapmadığımı
İndi dərk elədilmən birlən-bırə;
Mən indi anladım, içim sevincdən
Niyə fərəhlnər, nədən atlanır.
Qadından başlayan İnsan nəslinin
Niyə Təvəkkülü Böyük adlanır.
Sevin, ey Qız-Anal Göylərin Sənə
Sevgisi böyükdü, haraya çəksən.
Sən mənim bellimdən gələndən gəllib,
Mənim törəməmdən törəyəcəksən.
Səndənsə doğular Tanrıının Oğlu,
O, Sənin bətnindən doğulub gələr.
Qovuşar beləcə İnsanla Tann –
Ah, bu hiss könlümü necə silkələr!..
Daha qurtulammaz ölümündən İlan,
Bəs başı əzilər Mənfurun haçaq?
Söylə, döyüş harda, nə vaxt olacaq?
Və bir də o İyrənc, görən, Qallbin
qutsal dabanını necə sancacaq?

Mələk cavab verdi: – Elə bilmə ki,
 Bu təkbətək döyüş asan olacaq.
 Bu ağır döyüşdə biri başından,
 Biri dabanından yaralanacaq.
 Sənin Düşmənini ikiqat güclə
 Məhv etmək üçünmü – özün düşün bir –
 Tək bundan ötrümü Tanrıının Oğlu,
 İnsanla Tanrıını ehtiva edir?
 Göylərdən əbədi qovulmuş İblis
 (əslində, ölüm dən qat-qat pisdi bu)
 Sanma ki, asanca məhv olub ölər.
 Hələ tərk etməyib hiyləsi onu,
 O, səni ölümcül sanca da bilər.
 Yaxşı bil, İblisi məhv etməklə yox,
 Onun əməlinə verməklə xitam,
 vurduğu hər cürə ağır yaranı
 sənin Xilaskarın sağaldacaq tam;
 Bu, Uca Tanrıdan gələn qanuna
 itaət etməklə baş tutar ancaq.
 Di gəl ki qanuna xor baxmisan sən,
 O, ölüm xofuya olsa da yasaq.
 Günahın üzündən sənə, həm də ki
 Bütün İnsanlığa kəsilib cəza.
 Sənin günahını alıb üstünə,
 Onu ölümüylə yuyacaq İsa.
 Yalnız belə qurban qane eləyər
 O Uca Ədalət məhkəməsini.
 Qurtarar qanuna sevgisi ilə,
 itaəti ilə Xilaskar səni.
 O, sənin cəzani çəkib də dözər,
 Göstərər həyatın əsl üzünü –
 Göstərər həyatın çırkabdan keçən
 Ölümə yol gələn iyriñc izini.
 O, insan nəslinin günahlarını
 Çəkərək üstünə yuduğu üçün
 Onun xidmətinindən zəif olacaq



İnsana xas olan qanunlar bütün.
Rəzillər içində təhqir olunar,
Dözər hər zillətə O Ruhu Uca.
Zorla mühakimə edərlər Onu,
Çarmixa çəkərək vurarlar xaça.
Həyat bəxş eləyən O Məsum Kəsə
Doğma yurdaşlan ölüm gətirər.
Özüylə bərabər alar çarmixa,
bütün günahlan alıb götürər.
O ölər... Amma ki dirlər yenə,
Çox sūrməz ölümün hökmü O Kəsə.
Üçüncü gündündə dan şəfəqitək
O qalxar tabutdan – parlaq və təzə.
Bu qurban-həyatı etməsə inkar
və ona bağłasa öz murazını –
Beləcə ölüm dən azad olacaq,
İnsan tapacaqdır son xillasını.
Bu İlahi Qurban ləğv edər tamam
Sənin üzərinə kəslən hökmü.
günahınınla bağlı qorxunc Ölümün
Baş tutar əbədi, miskin çökümü.
İblisin başını O əzəcəkdir,
əvvəl susduracaq silahlannı –
Günah və Ölümü məhv edəcəkdir –
Onlarsa sancaraq öz şahlannı,
Yəni ki İblisin başını sancıb
salacaqlar onu ağır bir hala.
Qalibin və suçdan qurtulanların
Ötəri bir ölüm dabanın çalar.
Amma ki bu ölüm bir yuxu kimi
Ölümsüz həyata sakit keçidi.
Dirilib qayıdar O, Yer üzünə,
Qayıdar – keçərək o sırlı səddi.
Ona qahmar olan şagirdlərini
Gələr öyrətməyə qısa müddətə.
Yuyulmuş günahla bağlı xəbəri
Car etmək tapşırar hər bir millətə.

Tapşırar: möminlər əməl eləsin
 O təlqin etdiyi şeylərə gərək.
 Çəksinlər xaçları çay sularına
 Suçdan arınmağın nişanəsитək.
 Bu, saf həyat verər mömin qələblərə,
 bərkidər imana ruhən hər kimi.
 Bu zaman çarmıxa hazır olarlar
 Günahları yumuş Xilaskar kimi.
 Bütün Yer üzünün İnsan nəslinə
 Xilas xəbərini şagirdlər yayar.
 Onlar nə İsrail oğullarını,
 Nə İbrahim dinin kənarda qoyar.
 Həvaritək gələn Tanrıının Oğlu
 Zəfərlə ucalar təntənələrə.
 Göylərdən yuxarı dikələr yəni,
 Bütün düşmənlərin sərərək yerə.
 O, Göylər Xanını – İlani tutar,
 Çəkər zəncirlərdə, kələfcələrdə;
 Aparar Düşmənin səltənətinə,
 Rüsvayçı şəkildə qoyar o yerdə.
 Şanlı Atasının dönər yanına,
 Yarıası əyləşər Onunla Taxtda.
 Göyün Mələkləri tərif yağıdırar,
 Onun o şərəfli dönüşü haqda.
 O, ordan enəcək bax bu dünyanın
 Gəlib yetişəndə fəlakət günü.
 Çəkəcək özünün Haqq Divanına
 O hər bir dirini, hər bir ölüünü.
 Məhkum eləyəcək O, dönükləri,
 ədalət Onunla güləcək yenə.
 Göylərin, Yerlərin səadətindən
 Mükafat verəcək hər bir möminə.
 Xoşbəxt günlərinin sonsuzluğuyla
 Nicata qovuşar bu dünya özü;
 Ədəmin özündən neçə yol gözəl
 Cənnətə çevrilər bütün Yer üzü.
 Dünyanın çox böyük gərdişi haqda



Xəbər söyləyərək susdu Mixail.
Heyranlıq içində dinləyən Adəm
Şirin bir yuxudan qalxdı, elə bil:
— Ah, Şərin öündə Xeyirlə duran,
İstəyəndə Şərdən Xeyir doğuran,
Sonsuz Firavanlıq, sən nə sırlısən!
Hətta bu dünyanın yaranış çağrı
zülmətdən sıynılan gözəl işığı
gətişən qüvvədən sən hünərlisən!
Bir şübhə bürüyüb mənim canımı:
tövbə eləyimmi qətl, bilmirəm.
Tann şəfqətinə sevinim yoxsa,
İçimin istəyi nədl, bilmirəm.
Xilaskar gedincə Göylərə, söylə,
Kütłə içindəki bir ovuc mömin,
İmansız güruhdan necə qorunar,
Klmə arxalanıb olarlar əmin?
Klm zəmən dayanar tərəfdarlarla,
Axi klm onlara rəhbərlik elər?
Təqib olunmazmı Onun Özütək,
İman yıyalır — o həvarilər?

Mələk: — Düz deyirsən, — dedi, — Göylərdən
Təsəlli verəni göndərəcək O.
Əhdilər Atasını — Müqəddəs Ruhu
Möminlər qəlbinə endirəcək O.
Sevgiyə süssənən dinin qanunu
Haqsevən qəlbərə möhürünlənəcək.
İblisin Heenna nizələrini
Ruhani zirehlə onlar yenəcək.
Haqdan qorxanılan ölümlə belə
Rəzill zülmkarlar qorxuda bilməz.
Əzaba dözənlər mükafatlanar —
Səbir və təsəlli qazanar hər kəs.
Ruh enər göylərdən Həvarilərə
İncili xalqlara yetirmək üçün
Göylər xəberini yaymağa görə

Bütün yer üzüna ötürmək üçün,
Mömin könüllərə enər Uca Ruh.
Sonra xaç əhlinin könüllərinə
Dolar səadətdən məbəd tikməyə
Cürbəcür elləri və tayfaları,
bu səadət dolu yola çəkməyə,
möcüzə bəxş edər elçilərinə:
İlahi möcüzə salar heyrətə –
Onlara çeşidli dillər bəxş edər
Haqqı yetirməyə hər bir millətə.
Şifahi, yazılı o işlər haqda
Yetincə yerinə tapşırıcıları;
Onlar gözlərini yumar əbədi,
Gedərlər fanidən baqiyə sanı.
Amma Həvarilər demiş öncədən,
qurdlar gələcəkdir onlar gedincə.
Keşiş libasında, hər cür məkrlə
Xeyirləri üçün hər şeydən once,
Göylərin əhdinə ağ olacaqlar;
Hiyləgərcəsinə sırrı, ehkamı,
Dəyişib artacaq, çıxalacaqlar.
Məiyyətdə qalar qutsallıq yalnız, –
Uca Həqiqətin ilahi nuru.
Onu o azmişlər dərk edə bilməz,
Bu saflıq – O Uca Ruhun uğuru.
Dünyəvi taxt-tacı o biriləri
Zəbt edib şöhrətə, şana can atar.
Yalandan deyərlər: öhdələrində
Yalnız bir ruhani hakimiyyət var.
Hamının bərabər qisməti olan,
Əhddə göstərilən İlahi Ruhu
Onlar öz adına çıxarlar bütün,
Bu cür azdıralar mömin gürühu.
Vicdana bağlayıb nəfsin hökmünü,
Qondarma qanunlar yazarlar ancaq.
Önlərin verdiyi ruhani hökmü
Uca Ruh qəlblərə cizmayıb heç vaxt.



Venilmiş ilahi firavanlığı
Tar-mar eləyərlər, sanki, əbədi.
Hər zaman onlardan asılı qalar
Azadlıq – İmanın canlı məbədi.
Dinin və vicedanın əleyhinəyən
Özünü günahsız saymaq olarmı?
Ağır zamanlarda Haqdan dönməz
Döñüklə yanaşı qoymaq olarmı?
Dini mərasimi çoxlan üzdən
Mərasim xətrinə keçirər elə.
O zaman həqiqət çəkiklər geri,
Oxlana min cürə iftira ilə.
Yaxşını rədd edib zalımı sevən
Dünya qiyam edər mənfur qövmünə.
Əhdin vaxtı gələr, suçluya – cəza
və mükafat gələr hər bir möminə.
Təyin olunmuş gün gəlib çatanda
Sənin Xilaskarın, sənin Əfəndin,
Buludlar içindən İlahi nurla
Bır də görərsən ki, Göylərdən endi.
İblisin kökünü kəsməkdən ötrü
O enər Göylərdən sonuncu kərə.
Məhv edər bıryolluq pozğun dünyani,
əbədi bır nıcat bəxş edər Yerə.
Yəni ki bu zaman sönməz od-alov
Bütün Kainatı yandırıb-yaxar.
Alovda saflaşan xas cisimlərdən
Birləşib təzə Göt, təzə Yer doğar.
Haqqı, ədalətə, sevgiyə söykək
Sonu görünməyən bir zaman gələr.
Onun meyveləri: seadət, sevinc,
Nə tükənmək bilər, nə bir son bilər.

Məlek kiriyince dilləndlı Adəm:
– Ey xoş bəslərətli! Öncəgörümün
Zaman axarını, fanlı dünyani

Sonuncu anacan qapsadı bütünl!
 Ordan o tərəfə əbədi boşluq...
 Nə sonu görünər, nə sərhədi var.
 Elə aydınladın ruhumu mənim,
 Getsəm də, ürəyim bir dinclik tapar.
 Başımı – yəni bu gil çanağımı
 Doldurunca qədər bilgi qazandım.
 Ən böyük səadət Tanrı xofuymuş,
 Tanrı sevgisiymiş və tövbə andı.
 Gəzəndə Tanrıının önündə gəzir,
 Hər yerdən görünür bir Ona adam.
 Kaş Ondan asılı ola həmişə,
 Onun şəfqətiylə qoruna adam.
 Şəri Xeyir ilə üstələyir O,
 Yerin coşqusunu boş xülya sanır.
 Hər cür müdrikliyin öününe çıxar
 Sadə həlimliklə iman insanı.
 Mən indi bilmışəm haqqın yolunda
 Çilələr çəkməyin sonu nə imiş –
 Ən böyük zəfərə yetməyin yolu
 Bu yoldan savayı əfsanə imiş.
 Ölüm – mömin üçün həyata qapı,
 Həyata girişdi, anladım bunu.
 Günahimi yuyan Xilaskarının
 Timsali bu işin haqq olduğunu
 göstərdi. Əbədi eşq olsun Ona!

Mələk qüvvət verdi dərhal İnsana:
 – Bunları dərk edib bilgilər aldın,
 Bundan artığına ümid eləmə.
 Amma bilməyinin nəyi pisdi ki
 Hansı ulduzlardı bütün aləmə
 Nur yayır gecənin qaranlığında.
 Efir güclərinə tam bələd olmaq,
 Bilmək sonsuzluğun bütün sırrını,
 Nə var Təbiətdə fərqinə varmaq,



Dənizdə, Göylərdə, Torpaqda, yəni
Tann yaratdığı hər nə vardısa,
Dərk edib anlamaq yaxşı olardı.
Sənə bütünlükə versəydil dünya
Həzzl, səadəti, firavanlığı;
Özün özbaşına hakim olardin
Necə ki sənindir könül xanlığın.
Amma sən çalış ki, keçmə aşın,
Bilginə dözüm qat, iman, səbir qat.
Birləşdir sevginə yaxşılıqları –
Doğmaya sevgidir tükənməz həyat.
Bu zaman qəm səndən aralı durar,
İçində taparsan itkin Cənnəti;
Orda səadətin yüz dəfə uca
və gözəl olacaq, əmin ol qəti.
İndi seyrəngahdan düşmək çağıdır,
Bu yerdən getməyin zamanı gəlmış.
Bir bax, keşikçilər təpənin üstə,
Yürüşçün sıraya qalxıb düzəlmüş.
Qılınclar cızan o odlu çevrələr
İşarədir sənin qovulmasına.
Get, oyat Həvvani – Ulu Anarı,
Təskinlik yuxusu vermişəm ona;
Mən onu gələcək xoşbəxtlik haqda
Xəbərdar etmişəm öz yuxusunda.
Yuxuda itaat və həlimliyə
Dərin bir meyll də oyanıb onda.
Sonra söyləyərsən ona birbəbir,
Məndən eşitdiyin hekayətləri.
Çalış etiqadı sarsılmaz olsun
və söylə, qoy onun olsun xəbəri;
Bütün insanlığın böyük xilası
Qadından doğular bu Yer üzündə.
Həmin o Xilaskar gələr dünyaya
Həvvadan gələnin törəməsindən.
Eləcə yaşayın banş içində,

Uzun ömür sürün, canbir qəlb olun.
 Ötənlər barədə dərd eləməyin,
 Səadəti görün sonunda yolun.

Söhbəti bitirib dağdan düşdülər,
 Adəm alaçığa sarı tələsdi.
 Həvva oyanaraq nikbin səs ilə
 Onu qarşılıyb yolunu kəsdi:
 – Sən hardan gəlirsən – əyandır mənə,
 Tanrı nizamlayır çünki yuxunu.
 Bizə ibrət olan göründülərlə
 Özü təlqin edir röyada bunu.
 Bezərək könlümün qüssələrindən
 Həsrətlə özümə daldığım zaman;
 Böyük səadətdən xəbərlər verən
 bir yuxu bəxş etdi mənə Yaradan.
 İndi apar məni burdan, gəl gedək,
 Bir an yubanmaram burda, inan ki...
 Səninlə əl-ələ tutub yerimək
 Cənnətdə qalmaqla eynidi, sanki.
 Yalqız qalmağımsa – mənə Cənnəti
 itirmək kimidi biryolluq qəti.
 Sən mənə hər şeysən bu Göylər altda,
 Bu Yerin üzündə tək gümanımsan..
 Suçum ucbatından mənə qoşulub
 Cənnətdən könüllü qovulanımsan.
 Əməlimə görə aldığımı yox,
 mənə vəd oları söyləyirəm mən:
 Sevinc aparıram bu yerdən ancaq,
 Bədbəxtlik olsa da mənim üzümdən,
 Daha arxayınam bu gündən belə:
 Köniüm də, ruhum da bir aram tapar –
 Çünki vaxt gələcək, mənim Törəməm
 Geri qaytaracaq nə itkimiz var!

Buniarı dedikcə o Ulu Ana
 Adəm heyrət ilə qulaq asındı –



Mələk yaxınlıqda olduğu üçün
O heç nə demirdi, baxıb susurdu.
Təpəlikdən enən Mixail bu vaxt
Bir meteor kimi qarsırdı yeri.
Gedirdi baş çəksin cərgələrinə
Bərəq vurub parlayan Heruvimlərin.
Onlann cərgəsi səssizcə axdı,
Yerindən sürüşdü səssiz-səmirsiz.
Sanki, bir çay üstə bir qürub vaxtı
Bir duman üzürdü – sakit, hənirsiz.
Cərgənin önündə kometa kimi
Haqqın qılıncıydı odlayıb-ütən;
Liviya mehitək Cənnəti qarsan,
Havanı dəylışib dözülməz edən.
Mixall tələsik tutub əlindən
Bir az tələsdirdi ləng Əcdadları.
Gətirdi onları Şərq tərəfdəki
Dünyaya açılan Qapıya san.
Onlarla qayadan endi vahəyə,
Sonra da yox oldu – çəkildi Göyə.

Qanlılaraq geri sonuncu kərə,
Xoşbəxt siğınacağa bır də baxdilar.
Elə bil, Cənnətin Şərq yamacları
Qılınc şöləsindən yanacaqdılar.
Orda, Qapıların keçidlərində
Üzər qorxunc idl, silahlar odlu.
Baxdilar... ah çəkib ağladılar da,
Göz yaşı istiydi və ahlar odlu.
Qarşıda bütöv bir dünya var idı –
Onlar yurd salası, yaşayasıydı.
Tutaraq əl-ələ və ağır-agır
Çixıb gedirdilər – bu bir yazılıdı.
Qəza-qədər idı bu Yaradandan,
Ədəmdən keçərək gedirdi belə.
Qarşıda böyük bir çöllü-błyaban,
Onlarsa gedirdi öz yolu ilə.

QAYTARILMIŞ CƏNNƏT

(poema)



QAYTARILMIŞ CƏNNƏT

BİRİNCİ KİTAB

Mən o ilk İnsanın gözəl Cənnəti
itirməsi haqda nəğmələrimi
oxumaqda idim bu günə kimi.
İndisə rədd edib hər cür günahı,
hiyləni, yalanı, nəfslı, tamahı,
yenidən Cənnəti İnsan nəşlinə
qaytarmaqdan ötrü Məlunu yenən,
ayaqlar altına atıb məhv edən
Böyük İnsan haqda ilhamı gəlib
nəğmələr qoşuram Ona bu gündən.
Onun sayəsində o gözəl Ədəm
yoxdan var olaraq qalxdı təzədən.
Sən, ey Ruh! Ey o pak qanadlannda
O Uca Varlığı səhraya alan!
O azığın Düşməniə savaşa girib
üstündə əbədi qələbə çalan
O Tann Oğlunu vəsf etmək üçün
gəl mənə ilham ver əvvəlki kimi;
Yoxsa nəğmələrim lal doğulacaq.
Qüdrətli qanadlar üstə fikrimi
götür ucalara. İndi mən ancaq
ölməz qəhrəmanlıq haqda ötürəm.
İstərəm sözümü sehərə bələyib
bütün insanlara nurtək yetirəm.

İldinm səsiylə Böyük Müjdəçi
səsləndi – sözünü duysunlar deyə:
“Tann Dərgahına az qalıb daha,

Qoy bütün xaç əhli gəlsin Tövbəyə!”
 Hər yerdən axışib gəldi adamlar,
 Yusifin qanunsuz oğlu da gəldi –
 Geldi İordana onlarla birləşə;
 Sələf dərhal onu tanıdı, bildi.
 “O, məndən güclüdür”, – söylədi, amma
 müqəddəs ayını icra etməyə
 bir qədər çəkindi. Qərar verincə
 bu zaman ucalar-ucası Goyə
 bir aydınlıq gəldi, elə bil, öncə,
 sonra qapıları açıldı onun;
 açıldı üstündə Xaççəkilmişin.
 Endi göyərçintək o Müqəddəs Ruh,
 sonunda müəmmə dolu bu işin
 bürdü Atanın səsi hər yanı:
 “Sevgili Oğlumsan Mənim Sən!” – dedi.
 Gəzib yer üzünü dildorcasına
 dolaşan Düşmənsə bunu dinşədi,
 şanlı yiğincığa gəlib qatıldı.
 Bir ildirim kimi titrətdi onu
 Uca Haqqın səsi göz qırpmında.
 Kinli, həyəcanlı baxışlarını
 Tanrı övladına dikdi bir anda.
 Qısqanlıq içində qovrularaq o
 döndü Cəhənnəmə nəfəs dərmədən.
 Çağırıldı Heenna sultanlarını,
 özəl məşvərətə topladı həmən.
 Girdablardı içində sərt bir yiğincəql
 Dəhşətlə üz tutub zülmətə sarı
 səsləndi özünün mələklərinə:
 “Ey Dünyanın qədim istibdadları –
 Qurunu, Havani fəth eləyənlər
 (yaxşı olar elə, Cəhənnəmi yox,
 fərəhlə yad etsək Havani əgər)!
 İnsan hesabıyla gərəkdirmi heç
 indi sadalamaq yüzillikləri?



Adəmi, Həvvəni Cənnətdən edən
mənim o hiyləmdən ta üzü bəri,
bir qonxu içində gözləyirik bız;
nə zaman Həvvanın törəmələri
əzəcək başımı... bıryolluq, təmiz
mənim axınma çıxacaq, görən.
Aramla hərlənir fələyin çarxi,
ona əbədiyyət bir an kimidir.
Deyəsən, bu dəfə bu hərləncəyin
aşın sürəti hər cür ümidi
qıraraq o günü yaxınlaşdırır.
Bizə vəd olunan həmin zərbənin
gözlənən məqamı məni çasdırır.
Başım əzilincə, düşünürəm ki,
bizim bu iradə, bu hökmranlıq,
yerlərin, göylərin səltənətində
yetəcək son həddə. Son hədd – qaranlıq...
Bəd xəbər belədir: qədim zamandan
haqqında bəhs olan o Qadın ki var –
onun Törəməsi gəlib dünyaya;
bu qorxunc xəbərdən edərik qubar.
O, öz ağılı ilə, mərhəmətiylə,
öz xoş məramıyla, xoş niyyəttilə
ölməz əməllərə başlayıb ləndi;
Bu, çox qorxuludur, can titrədəndi.
Xəbər vermək üçün baş verənləri
Ona peygəmbər də göndərib Ata.
Car çəkən hamını nəhrə çağırı,
günahlar yuyulur, guya, o suda;
Hamını səsləyir o, bu pişvaza –
paklanıb salama gəlməyə Onu.
Cürbəcür adamlar aşısb gəlir,
keçsin xaç suyundan Tann Oğlunun.
Baxdıqca içimi heyvət büründü –
Mən Ona edilən səcdəni gördüm;
O, sudan çıxınca büssür qapılar

açıldı Göylərdə – Götərəm? –
 Bəyaz bir göyərçin endi oradan,
 qondu da çıynınə – işarəydimi?
 Eşitdim Tanrıının ucadan gələn
 Oğluna iltifat edən səsini.
 İnsan ölümüylə doğulmuş Oğul
 Qadirdir hər yedə iradəsini
 göstərə – cünki O, Haqq övladıdır.
 Biz unutmamışq Onu – O İlki,
 Yanar ildirimla O, bizi yendi –
 Məncə, bu, heç kimə gizli deyil ki...
 Gərək bu Gələni yaxşı öyrənək,
 Əslində, O adı adam kimidir.
 Amma surətində həmin o Nurdur –
 Görkəmi Ucanın Öz görkəmidir.
 Bizi məhvə çəkir Onun qorxusu,
 sözsüz, Ona qarşı lazımdır durmaq.
 Özü də onu heç qüvvəylə deyil,
 hiyləylə gərkidi əbədi vurmaq.
 Elə etməliyik Onu qoy heç vaxt
 Rəhbər olamasın Yerdə heç kimə.
 Şah kimi, Başçılık yetişməsin qoy,
 bizi həyəcana, təşvişə gömən.
 Adəmi axtarıb məhv etmək üçün
 Xaosdan yalqızca keçdim qədimdə.
 Oxşar igidiliyə kəsə yol ilə
 gedərəm – zəfərlə döñərəm həm də!”

O susdu. Ağzından çıxan kəlmələr
 İblis qoşununu lərzəyə saldı.
 Dəhşətli xəbərin təsiri altda
 onlar uzun müddət key kimi qaldı.
 İstibdadbaşının təşəbbüsünə
 yiğincaq “hə” dedi bir nəfər kimi.
 Bu, o Başçiydi ki, öz hiyləsiylə
 məğlub eləmişdi bir vaxt Adəmi.



Məğlub eləmişdi – yollar açmışdı
girdablar içindən bütün cahana.
İblis yuvasından daraşmışdır
şahlığa, xanlığa, taxta, dıvana.
Saysız səltənətlər, sonsuz ölkələr,
hər yan bürünmüşdü əcinnələrə.
Və indi İordan sahillərinə –
Tann Oğlu enən həmin o yerə
bir an ləngilmədən uçurdu İblis.
Uçurdu cəlb edib hıylələr ilə
Onu məhv eləyə bu çırkın həris.
Amma bilmirdi ki öz əməlliyə,
Tannın işinə kömək edəcək –
Bilmədən özünə qarşı gedəcək.
Uca Haqq bu zaman Səltənətində
Mələk gürühuyla birlikdə idi –
Üzünü Qavriilə tutaraq dedi:
“Bu gündən, ey Qavrill, sən göz qoyarsan,
insan taleyinə nəzarət edən
mələklərlə birləşə baxıb duyarsan:
sənin Qalileyə O Pak Qız üçün
çatdırılmış olduğun şanlı xəbərə
elə ki bərəət verəcəyəm mən,
b ill kl, Tann Oğlu adlanacaqdır
Onun doğacağı, hər kəs tərəfdən.
Olsun kl, O, buna şübhə edəcək;
Amma bu barədə Müqəddəs Ruhun
çatdırıldıqlarıyla şübhə bitəcək:
Biləcək Tanrıdır həmisi onun...
Doğulmuş O Oğul böyüyüb indi,
O, Tann Oğludur – mədh olsun gərək.
İblis qoy azdırsın Onu bacarsa;
Özüm yol venirəm buna bilerək.
Qoy gedib öyünsün xəyanətiylə
tərəfdarlarının önündə Düşmən;
Ona lovğalanmaq yaramaz heç də,

O ki İovanın sərt mövqeyindən
geriyə çəkildi qəddarlığıyla.
Mənim O Qadindan tördətiyimsə
bütün fitnələri Öz Varlığıyla
hər yerdə rədd edə biləcək, kəsə.
Kürütüb tökəcək O, Cəhənnəmə
Döñük ordusunu bir də təzədən.
O məhz ilk insanın itirdiyini
Qələbəylə geri alacaq həmən.
Qoy bundan ötəri O, səhralıqda
ağır döyüşlərə başlaşın əvvəl.
Ölümlə Günahı göndərrəm sonra
məhv edər əzabı lütfü əlbəəl.
O, düşmən gücünü zəiflədərək
ram edər dünyani, insan nəfsini.
Efir ruhlarını, məlakələri,
indi də, sonra da insan nəslini
anladar özünün ucalığıyla.
Hamı dərk eləyər Mənim Oğlumu;
Göylərin əbədi İftixarını –
Bütün insanlığın Xilaskarını”.

Bunları dedikcə Əbədi Hakim,
Göylər donmuş idи heyrət içində.
Elə bil, qəfildən qırıldı tilsim,
gözəl nəgmələrlə gözəl biçimdə
başladı ötməyə Səltənət Xoru:

“Şənə şanlı zəfər, ey Tanrı Oğlu,
döyüşə gedirsən, bu himni dinlə:
Fitnəyə, fəsada qılıncla deyil,
Şanlı qələbə çal müdrikliyinlə.
Ata arxayındır Şanlı Oğluna,
Bu ilk döyüşdəcə güvənir Ona.
O bilir: nəfs də, möhnət də, şər də
İlahi zəfərlə çatacaq sona;



Zülmətin hiyləsi əbəs olacaq,
İblisin muradı gözdə qalacaq!"

Himni qanad açdı Göylər Xorunun,
keçdi dünyaların cərgələrindən.
Bax elə bu zaman Tanrı Oğlunun
Qədim Vifavarda xaç törənində,
Uca Müjdəcinin suya çəkdiləy
həmin o müqəddəs inam yerində
qəlbə alışırı: nədən başlaşın?
Bir Xilaskar kimi O, Öz borcunu
bitirmişsə, gücü hara tuşlaşın?
Çıynınə qoyulmuş möhtəşəm yükün
İlahi məqamı nədir növbədə?
Odur ki Müqəddəs Ruhla görüşüb
məsləhət almağa çıxdı bu vədə.
Düşünə içində addımbaaddım
girdi yaxındakı səhralıqlara.
Zülmətlə quculmuş qayalı düzdə
İçinə nur axdı, sankı, bu ara:

"Ah, Məni nə qədər gözəl fikirlər,
gözəl düşüncələr sarıb içimdən;
Sırr dolu bu nuru, bu duyğulan
lap ağlım kəsəndən daşıyıram Mən.
Uşaqlıq qayğısı, körpə şıltığı,
kiçik çəğlanmdan yad ıdı Mənə.
Mən zəka quluydum, Haqq sevdalısı,
Haqq bəyan edirdim Mən hər yetənə.
Yeniyetmə vaxtı Tann Əhdini
oxuduqca bildim həqiqət nədir.
Bundan zövq alınca, kamilləşincə
Zamanı idrakla ötdürüm, önlədim.
Pasxa bayramında girdim Məbədə,
O vaxt heç on iki yaşım yoxuydu;
məqsədim dini ləmək, niltq etmək idi,

Nitqimlə hamını heyran da qoydum.
 Ancaq qəhrəmanlıq hissələri ilə
 ruhum qanadlanır, yaşayırdım Mən.
 Bircə arzum vardı – kaş İsraili
 qurtarım Romanın əsarətindən.
 Məhv edim, kökünü kəsim də zülmün,
 lovğa, təkəbbürlü hakimiyətin;
 bərqərar eləyim xeyirxahlığı,
 çəkim Haqqə sarı Mən cəmiyyəti.
 Amma bundan ötrü Tanrı eşqinə
 gözəl, bəlağətli nitqlərim ilə
 gərək fəth edəydim həssas qələbləri,
 çəşqin ürəkləri alaydım ələ.
 Deyirdim kaş bütün günahkarları,
 bütün çəşqinları Haqqə çəkəydim.
 Amma çabaların sonu olaraq
 Mən təkcə inadkar kəsləri əydim.
 Artan istəyimi görüb də Ana
 Sevindi və Mənə təklidə dedi:
 "Məramın ucadır, ey Mənim Oğlum,
 ruhundan qida ver, məqama yetir!
 Görk olsun Sənə qoy Uca Haqq Özü,
 Müqəddəs Atana layiq övlad ol!
 Hamidan üstün ol Öz əməlinlə,
 axıb könüllərə işığınla dol.
 Agah ol, ölümsüz doğulmusan Sən,
 başqa nə eşitsən, bir əfsanədir.
 Göylərin, Yerlərin Yiyəsi olan
 Doğmaca Atandır O Uca Qadir!
 Sənin Doğumunu bakırə Qızdan
 Milad xəbəriliyə verdi Baş Mələk.
 Sənin əzəmətin haqda xəbəri
 şirin müjdəsiylə O yetirərək,
 Davudun müqəddəs səltənətinin
 yeni hakiminin gəldiyi haqda
 və Sənin əbədi hökm sahibi



olmağınla bağlı gözəl soraqdan xəbərdar elədi. Və Göylər xoru o sonsuz Vifleyem çöllüklerində dolaşıb və xəbər gözləyənləri xəbərdar elədi günün birində. Xəbərdar olundu hər dürlü kahin doğumuya bağlı Uca Məsihin. İtaət etməyə səslədi həm də; axışıb gəldilər beşiyin üstə, axışıb gəldilər dəstəbədəstə. Onlar beşiyinə yaxınlaşdırılar, Sırı bir ulduz da yanındı göydə. Buxurlu, qatranlı qoca rəmmallar təsdiq etdilər ki, bu, nurdु göydə – və xəbər verir ki, bütün İsrail qoy xəbərdar olsun yeni Şahindən. Sənin gəlişini bayram etdilər böyük səltənətin Məbədgahında. Müqəddəs Simeon və kahin Anna, o öncəgörənlər səhbət açdırılar məbədə axışıb gələn kəslərə: hər şey çatdırıldı, hər şey necə var...” Görünür, bir zaman salnaməçilər hər şəxə necə var nəzər salmayıb; Məslıh ilə bağlı peygəmbərlərin dedikləri düzgün açıqlanmayıb. Səhbət Məndən gedir gördüm ki, burda. Ölüm əzabını çəkib üstümə, Mənə vəd olunan Şahlıq haqqına yetişə bilərəm dursam qəsdinə. Mənsiz, dərdlərini candan çəkdiyim bu İnsan nəslinin xilası nəydi? Heç nə, heç nə qorxunc deyildi Mənə, Mən Öz məqamımı gözləmədəydim. Hazırlamaq üçün Məsihi yola gəldi xaç atası öňünə bu an.

(Ondan xəbərdardım heç görməsəm də.)

Xaça çəkilməyi Mən ucalardan
gözləmiş olsam da, müqəddəs suya
gedirdim çəkiləm hamıyla birgə.
Amma ki İoann tabe olunca
Göylərdən haqq olub gələn təhrikə,
Məni – Məsih! – deyə elədi bəyan;
əvvəl çəkinsə də, Tanrı Oğlunu
Mənim təkidimlə o çəkdi suya.
Müqəddəs Sulardan dikəlincə Mən,
Göylər əbədiyyət darvazasını
açınca üzümə, ordanca həmən
Ruh alıb gətirdi Haqq rızasını;
Budur, bir halədir Ata kələmi,
O, açıq-aydınca nurlək yayıldı:
Sevimli Oğlunu – Məni göstərib
Öz iltifatıyla qaydına qaldı.
Göylərdən üstümə qoyulan haqdan
xəbərdar olunca, bildim bu işi –
Cərək ləyaqətlə bir hakim kimi
məqama yetirəm bu göstərişi.
Amma nədən? Bunu bilə bilmirəm,
İndisə cəlb edir Məni səhralar.
Bəlkə, zamanında O bildirəcək,
Bəlkə, hələ tezdir. Burda da sərr var”.

Doğuluşu vaxtı o pakizə Nur
beləcə ucadan zikr eləyirdi.
O baxdı səhranın qaranlığına,
Qorxunc zülmətlərin içində girdi.
Yol-ırız olmayan bu bıyabandan
izsiz, işarəsiz dönməkmi olar?
Hər şeydən xəbərdar edilmişdi O,
keçmiş və gələcək haqda hər nə var
aparıb gedirdi O, Öz içində.
Kübar əyanlarının seçmə gürühu



çöldə olmaliydi – səhra köçündə.
O, qırıq gün dolaşdı düzəngahları,
Nə yeyləb dolandı – sorasan kimdən –
qocaman sıldrılər, ya palidlarmı
başlədilər onu kölgəlilikdə?
Yoxsa mağaralar aldı qoynuna?
Kımlılar hayan oldu, görəsən, Ona? –
Heç nə bəlli deyil bu haqda, heç nə.
Qırıq gün qidasızımı keçinmək olar?
Girdi vəhşilərin əhatəsinə,
İltifat elədi ona canlılar;
Zəhərlili ilanlar qaçıdı yolundan,
Əqrəblər, həm də ki ölüm böləni.
Bəbirlər, şirlər də çəkindi ondan,
Bax elə bu zaman tənha, sərsəni
bir qoca rast oldu ona səhrada.
O ya sürüsünü itirmiş idi,
Çır-çırrıtı yiğirdi qış üçün ya da.
Qoca yaxınlaşdı. Sualla dolu
gözlerini dikkəti onun üzünə.
Gizlədə bilmədi həyəcanını,
beləcə başladı o, öz sözünə:

“Səni bu yerlərə nə gətiribdilr?
Burda ki nə yol var, nə də bir cığır.
Hələ bu səhraya salamat gələn
bir insan yoxdur ki, sağ gedə axır.
Burda çox oğullar susuzdan öldü,
öldülər yeməksiz, yol-yolağasız.
Qoy yeri gəlmışkən soruşum, görüm,
bəlkə də, siz elə həmin ağasız –
İordan çayının dar bərəsində
çəkib xaç suyuna peyğəmbər dedi:
– Bu, Tann Oğludur, tanıyın Onu!
İndi görən kimi içim titrədi...
səhrada bir kimse qalmayıb axı,

düşüb ehtiyacdən xalq pərən-pərən.
yeni bir xəbərin təşnəsiyik biz,
bizə də işaret gələrmi, görən?”

“Mənimlədir hər an O Uca Qüvvə,
Daha bələdçiyyə nə ehtiyac var”, –
deyincə Xilaskar, qoca söylədi:
“Ancaq möcüzəylə bu mümkün olar.
Başqa yol görmürəm bu hikmətdə mən,
biz burda vəhşitək ömür sürürük.
Dəvətək dözürük susuzluqlara,
alaq buğdasıyla vaxt ötürürük.
Əgər Haqq Oğlusan, onda lütf elə,
daşları çörəyə çevirsin Ata.
Həm Özün xilas ol, həm də ki bizlər
yeyib də şükr edək biz bu həyata”.

Xilaskar söylədi: “Çörəyin gücü
səninçün hər şeydən üstündür, deyən.
Yazılanlar axı ayrı şey deyir
(Artıq kimliyini anlayıram Mən)
Tək çörəklə deyil, yaşam sürücü
Tanrı kələmiylə bərqərar olur.
Bu qoca İsrail tə qədimlərdən
göyün qidasıyla durur, var olur;
Musa da bir zaman susuz, qidasız
Dağda dolaşmışdı qırx gün, qırx gecə.
İlya da müqəddəs orucu ilə
vaxtı yendirərək salmışdı heçə.
Sıra çatmış Mənə. Sənsə içimdə
ümidsizlik dənəi səpmə nahaqdan.
Bildiyimə görə, yaxşı bilirsən,
Kim sənin önündə dayanıb bu an”.

Paxırı açılmış Düşmən söylədi:
“Mənəm o bəxtsiz Ruh, həmin qaragün –



qara qüvvələrlə qiyam qaldıran.
Mübarək göylərdən töküldük bütün
zülmətin içində – dıbsız andıra.
Amma Cəhənnəmin darvazalan
mənimcün keçilməz ola bilməzdi.
Asanca tərk edib dərdli zindanı,
mən Göylərdə süzdüm, Yerlərdə gəzdim.
Fani boşluqlarda mən dolaşırkən,
Uca İovadan gəldi buyruğum:
Çox şeyə dözəniər çox görə çarpir!
Gəldi tapşırığım özünmə uyğun.
Tann mələklərə tapşıranda kl,
Ramafdə süquta yetdiyi üçün
yoldan azdırınsılar lovğa Ahavı –
mələklər təşvişlə çırpındı bütün.
Mənsehə hazır idim Uca Qüvvənin
yerinə yetinim hər cür əmrini.
Hələ bundan ötrü elçi diliylə
Şahın fitvasını verərdim yəni.
Tann şövkətindən olsam da uzaq,
Aralı düşsəm də lütfündən Onun;
Amma kl sevməyi bacarıram mən,
Ağlım başımdadır, çatmayıb sonum.
Bunca şan yiyəsi Tann Oğlunu
Heç ola bilərmi çıxarım yaddan?
Müdrük sözlərindən, əməllərindən
özümü kənarda qoyum həyatda?
İnsanlar hamısı elə bilir kl,
hamının ən qatı düşməni mənəm.
Amma nəyə görə? Mən ki onlara –
bir deyən gərəkdir – niyə düşmənəm?
Onlardan nə pislik görmüşəm axı,
itirdiklərimdən onlara nə var?
İnsanlarla bütün Yerl bölrəm,
nəfəsimə sahibdir həm də kl onlar.
Onlara hər işdə edirəm kömək,

həm öncəgörümde, həm də ki falda;
 qovuşdururam talelərinə
 onları yuxuda – yuxulu halda.
 Deyirlər: bəxtikəm, dərdli kəslərin,
 guya, mən həmişə sorağındayam.
 Əvvəlcə, Özünüz düşünün, lütfən,
 mən ki dərd nəhrinin qırağındayam;
 Çəkdiyim çəzanı kimləsə bölmək
 məni o nəhrdən heç adladarmı?
 Məgər insanları tora salmağım,
 Cəhənnəmdə mənə kömək olarmı?
 Bu, acı olsa da, həqiqətdir ki,
 insan məhv olsa da, insandır hər an –
 ondan öc almağın mənası yoxdur;
 o xilas olacaq, mənsə – heç zaman”.

Çox kəskin qabardı ona Xilaskar:
 “Sən layiq olduğun dərdli çəkirsən.
 Köhnədən yalançı olduğun üçün
 sonunu yalandə bulmalısan sən.
 Cəhənnəmdən Goyə edirsən ümidi,
 Hansı məhrəmliyin var ki Göylərə?
 Kölə ki saraya necə bağlıdır,
 səni də o hissəmi çəkir o yerə?
 Hə, axı sən orda söz sahibiydin,
 başda oturardin bir əyan kimi.
 Sən daha qovulmuş miskin lovğasan,
 devrilib tapdanmış ruhsan can kimi.
 Göylər ordusunda, haqq məbədində
 Sən gülüş kanisan, nifrat ünvani.
 Daddığın xoşbəxtlik, rahatlıq deyil,
 əzab alovuya qovrulur canın.
 Səni Cəhənnəmə qovan Qüvvəyə
 uzaqlığın qədər bir vaxt yaxındın.
 Amma sən köləsən Göylər Şahına!
 İtaət – qorxunu oda yaxandır,



Sevincsə məhv edir çəkilən dərdi.
Sənə qüvvə verən kin deyilsə bəs,
o pak İovaya nəydi nifrətin?
Hər cür cəza verdin, sandın ki, dözməz;
Amma o dözərək hər cür əzaba,
bütün bələləri səbirlə aşdı.
Sən dörd yüz ağızınla yalanı deməyə
dərs üçün yalvarıb Haqqa ulaşdırın.
Qıdadır vacibdir səninçün yalan,
bütün falçılara ruh verən sənsən;
həqiqət adına, xalqın başını
əlamətlə qatan ya sən deyilsən?
Sən mahir aşpazsan – saxta xörəyə
həqiqət düzunu usta səpirsən.
İbarəylə dolu eyhamlarının
kökündə nə durur, niyə demirsən?
Sual olunanda mızıldayırsan,
cavab verməyirsən həmişə aydın.
Anlamadığınsa – tək bilməməkdir,
məbədinə kimli ağlılı saydın?
Kimi öyrətmisən dərddən qaçmağı,
ölüm cələləri qurmadiqların
səndən öyrəndimi belə uçmağı?
Harısı xalq ki sənə sitayış etdi,
onları Haqq sənə elədi qurban.
Bundan ədalətlilə nə ola bilər,
həqiqət budurmu? Dur, cahil, dayan!
Əgər O istəsə, Öz qüvvəsini
xalqlar arasında bölməzmi, səncə?
Sənin məbədinə lənət yağdırır,
Yerin sıpərləri – mələklər öricə.
Onlar görür necə Rəbbin kəlamin
sözbəsöz söyləyləb sən öz adından
beləcə alırsan Göylərdən kamı.
Ey yalraq müftəxor, ey bədbəxt kölə,
Öz haqqının sayırsan Tənri haqqını,
bax budur məramını, hiyləgər İovğa!

Qazandığın saxta o şöhrət-şanı
 alt-üst eləməyə söz verirəm mən.
 Onda falçılar da susacaq daha,
 rəmi ata bilməzsən büt pərəstlərə.
 Qurban təntənəsi yatacaq Delfdə,
 bu hal yayılacaq həm də hər yerə.
 Falçı kahinlərin üstə axışib
 boşuna gələcək gələnlər daha.
 Çünkü sən susacaq, lal olacaqsan,
 hamı üz tutacaq başqa dərgaha;
 Doğru yol haqqında bilgi verməyə
 Canlı Elçisini O göndəribdir.
 Haqsevər qəlbərdə Haqqın Ruhunu
 təsdiq eləməyə qərar veribdir.
 Göylər Elçisini göndərib yerə
 Haqq son iradəsi nədir – bildirə”.

Xilaskar dedikcə Baş Düşmən susdu,
 qəzəbi içini gəmirib yedi.
 Nitqin sonunacan dayandı dözdü,
 Sonda: “Çox sərtdi bu danlaşın, – dedi, –
 məni kinim deyil, öz bədbəxtliyim
 yalanlar içində sürüyüb, neynim.
 Həqiqət də olsa dörd bir tərəfim,
 haqsızə gəzmisəm mən dar ağacı.
 Tamahım yalanla artıb çoxalıb,
 qətildə, hiylədə... nəydi əlacım?
 Sən mənim üstümdə qərar tutmusan,
 Sən – Haqsan. Mən isə sağ qaldığımčün
 sonsuz itaətlə bu töhmətlərə
 boyun əyməliyəm susaraq bütün.
 Həqiqətin yolu tikanlı olur,
 amma ki nəfəsi, səsi gəldimi,
 cana qida verir, ruhu oxşayır
 tütək havasıtək, quş səsi kimi.
 Çəksəm şəkərini dediklərinin,
 qəribə görünər, yəqin ki, Sənə.



Amma ki suçular xeyirxahlığı
qiymət verən olur! Qoy onda yenə
dikəlim bu yerdə, necə ki təkəm.
Əlim yetməyənə dıqqət kəslim,
Sən mənə ümidi ver, bəni, bir tikə...
Atanız müqəddəs, müdrik və pakdır,
Onun məbədinə girməyi ancaq
qadağan etməyib riyakarlara.
Girib səcdəgahda ayın oxumaq,
toxunmaq da olar İstəsən hara.
Müflislər, miskinlər hökmüylə Onun
alır öz payını, deyirlər, yəni.
Odur ki rədd etmə gəl Sən də məni”.

Heç də kükrəmədən dindi Xilaskar:
“Oraya getməyə, hiylə qurmağa
icazə vermərəm mən bilə-bilə.
Həm də nə buyrulub – yoxdur qadağası,
göylərin əmriflə hərəkət elə”.
O susdu. İblisə baş əydi Ona,
örtdü məqsədini itaətliyə.
Bir anda yox olub əriyib itdi,
Gecə çökdü yerə öz zülmətiyə.
Quşlar yuvasına qayıtdığı an
İblis uzaqdaydı artıq o zaman.

İKİNCİ KİTAB

Xaça çəkilənlər içində kim ki
sahildə durmuşdu Xaç Atasıyla;
Məsihi – Tannın Oğlu İsanı
görüb dinişmişdi öz sədasiyla.
Təntənəyələ təqdim olunan andan
iman gətirənlər, əmin olanlar;

Onunla söz deyib, kəlmə kəsənlər,
evini onunla bölənlər ki var –
yəni ki Andrey ilə Simeon,
həm də ki Müqəddəs Kitabda adı
yaziya düşməyən bəzi adamlar –
həsrəti çəkilən sevincdən dadıl
sonrasa tamarzı qaldılar ona;
Hər gün kədərlənib şübhələndilər,
artan şübhələrsə yetmirdi sona.

Şübhə edirdilər: O zühr etdi,
qəfil də çəkildi Haqq dərgahına.
Heyrət eləmişdi Musa da dağda:
İlya bürünəndə alov donuna
lazım olan vaxtda yetişmək üçün
cəng arabasını çapırkən bütün
əlli gənc peyğəmbər hər bir tərəfdə
düşüb axtarırdı onu bu vədə –
Vifavar yanında, İyerixonda
bir gur axınvardı Enona san.
Səlimdə, Maherdə – hər bir şəhərdə
və Hennisaretdə mədh ustaları;
Pereydə... hər yerdə... ammabihudə...
İordan sahilini yaxınlığında,
söyüdlər, qamışlar yellənən yerdə
şahlar yox – sadələr, məhz balıqlıclar
dönüb daxmalara kədərlə bir də
bu itki haqqında nə var, necə var
fikir yürütdülər can yanğısıyla:

“Heyif! Çox təəssüf! Ümid ucaldı,
yenidən həsrətə bələdi bizi!
Əcdad dönəmindən o vəd olunan
Məsih şad edincə gözlərimizi,
Bizə haqq sözünü yetirəndə O,
sevincək olmuşduq qəfil, elə bil.



“Xilas arzulayın, – demişdi, – hökmən
şahlıq qazanacaq yenə İsrail”.
Aradan nə keçdi? İndi yenə də
dərdə qapılaraq qalmışçıq belə.
O, niyə qeyb oldu? Xalqa görsənib
qalxdımı göylərə müəmma ilə?
Yenə uzansınmı ömrü ümidin?
Ya Rəbb, Sən Məsihi endir yerlərə.
Bu yer hakimləri iztirab verir
Sən seçən kəslərə göz görə-görə.
Şahlar təkəbbürlü və qəddardırlar,
Tann qorxusu da yox canlannda.
Bir qalxin ayağa, Tanrı eşqinə,
çoxın əsarətdən, çoxın bir anda!
Amma ki Məsihi göndərən Haqqın
rəhminə umudlu qalmışçıq yenə.
Elçisi yetirib xəbəri bize,
Məsihi tanıdib O, Yer üzünə.
Odur ki sevinin! Qorxu-hürkünү
İlahi qədərə tapşırıq gərək.
Haqq pozmaz əhdini, göndərdiyini
geriyə çağırmasız heç də b illərək.
Bize çox görülməz sevincin dadi,
Burda olmalıdır Rəbbin Övladı!”

Kədəri ümidi bələyib onlar,
bir vaxt diləmədən tapdıqlarını
İndi diləyərək axtarırdılar.
Tanrı Övladının Anası amma
görünçə ki Oğlu gəlib çıxmadı –
xaç törənindənə dönmədi geri,
Onu pak analıq hissli çulgadı.
Titrədi qəlbinin ən incə yeri,
Dərindən ah çəkib belə söylədi:

“Başqa qadınıann arasından Sən,
Xeyir-dua ilə tək seçilmişəni” –

Ah, nəyimə gərək Mənim Tanrıdan
 Döl bağlamaq kimi bu Uca Şərəf;
 Bu fərəh gətirən xəbər də heçdir,
 vahiməliyidən əgər dörd tərəf.
 Körpəmi dünyaya gətirib daha,
 bir daxma gəzirkən daldalanmağa,
 təhlükə sarınca hər bir yanımı,
 sırr dolu çırpıntı üzdü canımı,
 üzüb də içimdən titrətdi məni;
 ah, bunlar gərəyim idimi yəni?
 Ucqar bir kahada tapdıq sığıncaq,
 bəslədim körpəmi o vaxt axurda.
 O qəddar hökmər ölənə kimi
 Misirə siğindıq qaçıb axurda.
 Bu, o şah idi ki, qəddarcasına
 saysız körpələrin qanını tökür;
 Bütün Vifleyemdə bu amac ilə
 axtarır Körpəmi – tapmırıdı heç cür.
 Sonralar qayıtdıq biz Nazaretə;
 Oğlum həyat sürdü sakit və tənha.
 Şübhə doğurmadı şahlarda əsla,
 Böyük yetmişdi həddinə daha.
 Xəbər də böyüdü O böyüdükə,
 Onu bu dünyanın Xaç Atasının
 tanımı haqda yetişdi xəbər;
 yetişdi məqamı gözəl yazının:
 Ata Öz səsiylə Uca Göylərdən
 Nur elan edincə O Tanrızati...
 Böyük arzuların zamanı yetdi –
 Qayda-qanununmu? Yox – ehtiyatın!
 Simeon söylədi aydın bir dildə:
 “Bilin, çoxlarını O, İsraildə
 həm məhv eləyəcək, həm ucaldacaq”.
 Mən etiraz etmək istədim bu vaxt.
 O isə söylədi: “İti bir qılınc
 Deşib-dələcəkdir Sənin qəlbini!”
 Bax Mənim şərəfli yazım bu idi,



acıyla bəxtimə enmişdi yəni!
Amma ki qoy yanım-yaxılım belə
bəxtim – rıfahimdir. Razılaşıram;
Nə bunu çözürəm, nə dartsıram.
Amma hanı oğlum? İtdimi həmən?
İylirmi yaşı da yox idi onda,
O itdi. Mən Onu tapdım təzədən –
heç itə bilərmi Rəbbin müjdəsi.
O, Tann hökmüna əməl edirdi,
heç nədən tərk edib getməzdilə bizi.
Bildim məsələnin sırrı nə imiş,
gözdən itməsiylə, yox olmasına
Böyük bir amalı O izləyirmiş!
Mən də adətkaram Səbirli olam,
Mən ki dözüm adlı sözün özüyəm.
Çoxdan öz içimlə peyğəmbəriyin,
öncəgörümlüyün xəzinəsiyəm”.
Beləcə düşünüb-dashındı Məryəm.

Tannının verdili müjdə anına
beləcə qayıtdı xatırıldır;
Səbir də sidq ilə qıslıdı Ona.
Onun Oğlu isə elə bu zaman
vəhşli səhralıqla gedirdi yenə.
Müqəddəs hissələrə dolub-dashırdı,
qapanıb baxırdı Öz ürəyinə.
Ona hökm olunmuş Uca Məramı
yalnız öz içini alıb gedirdi:
Necə başlamağı və bitirməyi
Baxıb Öz içini – ayırd edirdi.
Hiyləgərcəsinə dönüş vəd edən
İblissə uzaşib yox oldu bu dəm.
İtərek havanın hüuduclarında,
Girdi toranlığa çıksındə, cəndə.
Şər Hakimlərinin yiğincəğində
söz alıb danışdı kədər içində:

“Siz, ey Hökmədarlar! Bir vaxt Göylərin
 Qədim oğulları tabeydi sizə!
 İndi kortəbi burulğanlarda
 ünsürlər baş əyir hər birinizə!
 O siz deyilsizmi Havaya, Oda,
 Suya və Sərtliyə aid hər nə var,
 hakim kəsilmisiz. Bu saydıqlarım
 məgər hökmünüzlə tutmurmu qərar?
 İtirməmək üçün o rahatlığı
 ayıq olmalıyıq. Xəbər yetibdir:
 Bizi Cəhənnəmlə təhdid eləyən
 qatı düşmənimiz zühur edibdir.
 Mənsə yekdilliklə göndərilmişəm,
 vəkil olunmuşam – axtaram Onu.
 Gəzmişəm, baxmışam, cəlb eləmişəm,
 amma zəhmətimin görünmür sonu.
 Adəmlə bacarmaq bundan asanmış,
 Adəm aldanaraq öz qadınına
 çöküb də məhv oldu rüsvayçılıqla –
 Nə vardı qələbə calmağa ona –
 O, çox cılıziydi nisbətə qalsa.
 Bu Yer Anasından doğulan isə,
 Yəni ki Göylərin bəxşisi ki var,
 Adəmlə edilməz heç müqayisə.
 O, fövqəlvərlinqdi Haqdan vergili,
 Ağlı, dərrakəsi çox möhtəşəmdir.
 Mən də gəlməmişəm lovğalanam, yox,
 Nə avam Həvvə var, nə köhnə dəmdi;
 Yəni ki məkan da göz qırpımında
 qələbə çaldığım o Ədəm deyil.
 Sizə səslənirəm! Məsləhət verin,
 yalqızca bu işə güc yetən deyil.
 Siz kömək eləyin, siz əl uzadın,
 Etiraf edirəm: çətindir bu gün
 özünə keçmişdən üzü bu yana
 rəqib tanımayan birisi üçün”.



O qocaman İlən nitqini kəsdi,
hamısı söz verdi kömək olmağa,
bıldılər gözləmək daha əbəsdi.
Güçüylə hər yerə səs-sorاق salan
təkcə Asmodeydən geriyə qalan
Alovlu Velial qalxdı ayağa:

“Ondan göz-qulaq ol, hayana getsə,
dön insan qızına – dur yollarında.
Günəşə bənzəyən bir gözələ dön –
Mələk cazibəsi var onların da.
Yarlı-yaraşıqlı, həlim, sevgili,
danişığı şirin, gözü canalan,
həm dəymədüşər ol, həm də işvəli,
atəşli ürəyi toruna salan
çevril də qəmzəli bir nazəninə –
O da bax o zaman ram olar sənə.
Beləsi ram edər qüvvətli ruhu,
sevgiyə beləsi fəth edər ancaq.
Şəhvət damarını sorunca, bil ki,
Onda güc deyilən şey qalmayacaq.
Bütün qəhrəmanılar, bütün canlılar
sevgiyə itaət edir kırılmış.
Sevgi dediyinən elə gücü var,
poladı maqnitə qul edir bu iş.
Müdrük Süleymani bir vaxtlar elə
azdırırmamışdım öz qadınları?
O ucaldan zaman kahinələri
Kim idi cütlüyün büt olan yan?”

O an sərt bir cavab gəldi İblisdən:
“Sən öz tərəzinlə ölçmə özgəni.
Qadın azğınisan sən, ey Velial,
yaxşı tanıyıram bu üzdən sən.
Hər cür uca qamat, hər cür gözəl üz
səninçün əzizdir ta qədimlərdən.

Ey Rəbbin qondarma oğulları, siz,
 Daşqından əvvəlki vaxtlarda Yerdə
 Azmı pozğunluqlar eləmişdiniz?!
 İnsan qızlınyla əlaqənizdən
 necə qəbilələr törəyib orda.
 Gözlə də görünür, söhbət də gəzir,
 xəlvət guşələrdə və saraylarda,
 meşədə, çəməndə, çeşmə başında,
 necə vurnuxursan yetməkdən ötrü
 şirin vüsalına sən gözəllərin –
 Kallisto, Antiop, Semelin ətri,
 həm də Amimonun, Dafnının, Sirinqin...
 (saymaqla qurtarmaz bu adlar, yəqin)
 çəkir ağuşuna səni o ki var.
 Onlar sonra Favnı, Zevsi, Silvanı,
 Febi, Paseydonu, Satiri, Panı
 işlənən günaha şərik qoşular!
 Amma ki bu yolla İnsan oğlunun
 hər birin aldadıb azdırmaq olmaz.
 Hiyətgər qızlardan üz çevirərək
 Onlar gözəlliyi vecinə almaz.
 Xatırla: haçansa Pelliydə bir vaxt
 bir cavan var idi – qəhrəman, qoçaq.
 Almazdı ağlını Şərq gözəlləri,
 Onlara kibrə baxardı arıcaq,
 baxardı, nifrətlə rədd eləyərdi.
 Elə götürəndə Ssipion da
 qaytarıb o gözəl qadını verdi
 öz iberiyalı ərinə onda.
 Bəs Süleyman özü?! Şan-şöhrətlə bəs,
 yaşayıb özünü xoşbəxt biləri kəs
 qadın tələsinə düşsə də, qəti
 heç vaxt o məsləkə boyun əymədi.
 Haqq Oğlusa gəlib insan fikrini
 uca zirvələrə daşımaq üçün.
 Başa çatmalıdır Rəbbin buyruğu



Onun əməliylə dünyada bütün –
Yüz yol ağıllıdır o, Süleymandan.
Elə qadınmı var, özün de, bu an
Onun yolu üstə bir anlıq çıxa,
Onun o azadə baxışlannı
özünə cəlb edə bircə anlığa?
Gözəllik taxtından ensin şahanə,
o gözəl yanına gəlsin qoy Onun.
Sevgi badəsinin zərif bellinə
əll uzanarmı heç Haqq Oğlunun?
Bəlkə, sanırsan ki, keçmişdə Zevsl
azdınb yolundan çıxaran hityə;
yəni cəlb edibsə onu özünə
İncəbel Venera öz kəməriylə,
bu gün də yarayar işə o halət?
O Haqqın işığı bir baxışıyla
onu rədd eləyər gözündə nifrət.
Solar o gözəllik zər-naxışıyla
və ruhdan düşüb də anlar hər şeyi...
İtaətillərin zövqü ayndır,
yaxşı hiss edirlər onlar hər şeyi.
Ləyaqətilləri cəlb eləməkçün
dəyanət, mətanət, şərəf hissli var.
İnsanı saxta bir xalq tərifliyə
zirvəyə qaldınb yixmaq da olar.
Ya da ki biz Onu şirmikiəndirib
çəkərik təblət sınaqlanı.
Mənə məlumdur ki, öz istəyilə
Səhralar açıbdır qoynunu Ona.
Oradasa müşküldür qida sandan,
Çalışıb Onu cəlb edə biəydim.
Təkbətək apanb mübarizəmi,
Onu bircə qanş ötə bileydim”.
O susdu. Titrədi böyük uğultu,
Dinlədi həmrəylilik dolu səsləri.
Bir an yubanmadan dəstə düzəltdi,

yığdı ən hiyləgər, ən bic kəsləri.
 Dondan-dona girib iş qurmaq üçün
 bildi təkcə çatmaz əli heç yerə.
 Yığıb dəstəsini tezçə baş aldı
 Onun dolaşlığı sonsuz çöllərə.
 Rəbbin Oğlu isə səhralıqlarda
 həsrət çəkə-çəkə dolaşırırdı tək.
 Qırxinci gün idi gəzirdi orda,
 Belə danışırırdı dilə gələrək:

“Nə zaman yetəcək sona bu gərdiş?
 Beşinci həftədir tərki-dünyayam.
 Bu sayaq aclığı nə layiqli iş,
 nə də məhrumiyyət gərək saymayam.
 Bir qida həsrəti deyildir axı,
 Canı belə üzüb cismi yandıran.
 Hökm Rəbbimindir – Onun hökmüdü
 canı da, cismi də qidalandıran.
 Mən Öz işarəmi dərk eləyirəm,
 Aclıq sönməsə də – can zədəsizdir.
 Rəbbin qayğısıyla keçinirəmsə,
 xoşbəxtəm deməli – bu, uca hissdir.
 Böyük fikirlərə müştaq içimin
 pozulmaz heç zaman dəngə-düzəni.
 həyata keçirmək ehtirasım var
 Mən Uca Atamın iradəsini”.

Gecəyarısıydı, Rəbbin Övladı
 xeyli dolaşıb da usanmış idi.
 Yummuşdu gözünü bir ağac altda,
 sanki, bir çadırda uzanmış idi.
 Getmişdi gözünə dərin bir yuxu,
 Yuxuda su görür, yemək görürdü.
 Göründü Horafo çeşməsindədir,
 İlya da burdadır, sakit və hürrdü.
 Qara qarğalarsa hər axşam-səhər



yemək daşıyırlar dimdiklərində.
Gətirib İlyanı təmin edirlər,
Amma acliq yağır öz tüklərindən.
Gördü ki, peyğəmbər getdi səhraya,
girdi bir tufanın altına – yatdı.
Dan üzü qalxırkən təlaş içində
uzaqdan gördü ki, röya – həyatdır.
Və mələk söylədi: qalx, ye, iç daha;
Ye, qoy qırx günlüyü tutulsun yükün.
O yedl, yükünü tutdu eləcə,
İlyanın qonağı oldu həmin gün;
Bölüşdü fikrini Daniillə də.
Bax elə bu zaman sabah açıldı,
uçdu kol dibindən carçı torağay.
Quşlar oxuduqca bir nur saçıldı,
Qalxdı yaşılıqdan çıxdı qıraqa.
Bildi ki, yuxuda görüb hər şeyi,
Bildi hər şey olub və heç nə yoxdur.
Keçənə təəssüf etsə də, gördü
axşam ac yatsa da, səhər O toxdur.
Dərhal aşırımın qalxdı belinə,
Qalxdı göz işlədləb görsün hər yanı.
Bəlkə, bir daxmadan, pəyədən görə,
Görə bir sürüňü, ya bir çobanı.
Dəymədi gözünə heç nə, heyif kıl
Amma bir pöhrəlik vardı yaxında,
Quş səsliyə dolu kliçk meşəlik.
İsti hər tərəfi ütüb-yaxanda
Ona qucaq açdı yaşıl guşəlik.
Yaşıl ağacların altına girib
dolarbac ciğirlər boyunca baxdı.
Otları, gulləri öpürdü bir meh,
sanki, öpə-öpə oyadacaqdı.
Rəsm kətanıydı, sankı, təblət
(təblət öməkdir rəssamlar üçün),
cahiltək bunlara edərdi heyrat

təbiətlə bağlı tanrılar bütün.
 Qəfildən gözünə bir insan dəydi,
 Əvvəlki qoca yox, bu, şəhərliydi.
 Əynində cübbəsi zərli-zibalı,
 nüfuziyiyəsi baxanda üz dən;
 yerisi, duruşu varlıya məxsus,
 nəzakət yağırdı dediyi sözdən:
 "Sadiq qulunuzu maraq bürüyür,
 düşünəndə ki, bəs Rəbbin övladı
 Bunca vaxt ötsə də, hələ yürüyür
 başının üstündə səhranın odu.
 Hər şeydən özünü məhrum edərək,
 and olsun, deyəsən, çox həsrət çəkir;
 qədim kitablarda bu hala bənzər
 Belə rəvayət var – var belə fikir:
 Keçmişdə olduqca ali bir insan,
 Sürgün Navayofla qaçqın qul qadın,
 bir də yanlarında körpə uşaqlar
 Çəkmişdi üstünə Göylər qanadın –
 burda acliqlara dözməkmə olar?
 Həm də Haqq Göylərdən səpirdi ruzi,
 Ölümə nə ilə sinə gərərdi
 yoxsa bəs İsrail tayfası özü?
 Haqqın Fesviyadan olan elçisi
 sərgərdan keçirkən bu səhralıqdan,
 İki yol yeməyə almışdı dəvət,
 əməl eləmişdi buna o zaman.
 Sən isə qırx gündür bu çöllərdəsən,
 Qırx gündür, deyəsən, bir az da coxdur..."

İsa cavab verdi: "Nə olsun axı?
 Sən deyən kəsləri ehtiyac yıxdi.
 Ehtiyac duymuram heç nəyə mənsə".
 İblis soruşdu: "Bəs istəyin nədir?
 Bax bu an nəsə bir təam verilsə
 İmtina edərsən?" İsa söylədi:



“İmtina etmərəm doğma kəs olsa”.
Hiyləgər Düşmənsə: “Bax, ona qalsa,
İmtina etməyə nə haqqın Səniln? –
Bütün yaranmışlar, bütün canlılar,
Önündə əbədi qul deyil yəni?
Haram bir qıdadan açmıram söhbət,
Bütlərə kəsilmiş qurbanlar haqda
Daniil sözünü söyləyib, əlbət.
Düşmən neməti də yox ortalıqda –
Düzdür, yoxsul aclar yerl gələndə
həmin nemətiçün əl ağır həm də.
Bir Özün baxsana, bu üzüntünə
Təblət özü də çox gərilibdir.
Budur, bu dünyanın naz-nemətinin
Sənə seçmələri gətinilibdir.
En, gəl, ey hökmdar, otur, nuş elə”.

O doğru deyirdi. O susan kimli
Boylanıb ətrafa baxdı Xilaskar.
Gördü çəmənlikdə, ağaclar altda
Üstü naz-nemətlə dolu süfrə var.
Orda bug çıxırdı ov atlərindən,
həm suda, həm közdə bişəni vardı.
Bütün dənizlərə, göllərə ald
balıqlar növbənöv, çalar-çalardı.
Həm də molyusklar – saysız-hesabsız –
Lukrin boğazına, Ponta və bir də
Bununla, elə bil, əl çəkmişdilər
həm də Lılvıyada büsbütün Sırtə.
Bunlara, Həvvani yoldan eləmiş
Ədəm meyvəsi də çatmadı saydal
Zərif şərablanın ətri gəlirdi,
Saqlıların üzü gözəldi aydan,
Gözəldi Hanıməd, Hilas kimillər.
Bir qədər uzaqda nimflər, nayadlar –
O bahar kimilər, o yaz kimilər –

torpaq, su əsilli yəni hər pəri,
 gah susur, gah da ki rəqs eləyirdi.
 Hesper Qızlarının süzgün gözləri
 vəsf edən sözlərlə bəhs eləyirdi.
 Belə pəriləri sıx meşəlikdə
 Lanselot görmüşdü – Loqriy igidi.
 Pelley, Pellenor da pərilər haqda
 o gözəl sözlərə bir şərik idi.
 Simli alətlərdən, fleytalardan
 Nəğmənin dalınca nəğmə yağırdı.
 Ərəb qatranının tühaf qoxusu
 yazın nəfəsitək ərşə çıxırdı.
 Bu cah-calalları buraya düzən –
 Yəni o Hiyləgər başladı sözə:

“De, nədən şübhən var, ey Tanrı Oğlu,
 Hər şey burda təzə, gördüklərin – pak.
 Tövbə ki halalı qadağan etmir,
 Dadına baxınca dəyişmir idrak.
 Onlardan yaxşıca ye Sən. Acliği
 məhv elə, qoy gəlsin təpər dizinə.
 Meşələr, axarlar, havadakılar
 Əfəndi bilirlər Səni özünə
 və sənə xidmətə can atr onlar.
 Niyə yemirsən ki? De, burda nə var?”
 Cavabında Məsih təmkinlə dindi:
 “Bütün yaranmışlar üstə sən əgər
 təsdiq edirdinsə bayaq haqqımı,
 Bəs Məni bu işdən nə çəkindirə?
 Mən xeyirxahlığı hədiyyə kimi
 götürməliyəmmi haqq etmək üçün?
 Səncə, bu çöllükdə belə bir törən
 qurmağa bir anda çatmazmı gücüm?
 Xidmət güruhları Uca Göylərin
 burası – hüzuruma enməzmi, səncə?
 Mən çəkən iztirab üzürmü səni? –



Boş yerə əlləşmə, fikirləş öncə.
Fikir ver etdiyin təkliflərinə,
zəhəri səhv salma yemək yerinə”.

Pərtliklə dilləndi riyakar İblis:
“Mənim də bəxş etmək ixtiyarım var;
Əgər xoş məramla bu gətirdiyim
(hansı kl, klm olsa bəxş etmək olar)
adığın məhvini bəs eləyləsə,
niyə rədd edirsən bu qisməti sən?
Hüylə görürsənə bəxşışlarımda,
bircə yolum qalıb mənim də, kəsə;
Yəqin, yaxşı olar bu yeməkləri
zəhmətlə buraya düzənlər yesə”.

Yemək də yox oldu bu vaxt, süfrə də...
Tufan ilahəsi qanad çalırdı,
çırpıb ağaclann budaqlannı
yaşıl yarpaqlan yerə salırdı.
İblis eləmirdi zərrə əndişə,
o, şirin dilini salmışdı işə:
“Bütün canlıları ram edən adlıq
ziyan vurmayıb heç – əyməyləb Səni.
Sən məglubolmazsan, öncəgörənsən,
tələyədüşməzsən və öz qəlbini
Uca səcdəgaha vermisən tamam;
ora can atırsan – amma ki necə?
Gərəkdir yetməkçün ucalıqlara
yolcu həm də ali üsullar seçə.
Sənsə tanınmırısan. Nəslin zəifdir –
Sən ki böyümüsən dülger evində.
Kasıbılıq çəkmisən, elə indi də
qalmışan adığın qorxunc dibində.
Görən, yetmək üçün o Ucalığa
Hansı möcüzəyə bel bağlayırsan?
Təbəən varmı kl, hökmün də ola –

özünü aləmdən gen saxlayırsan.
 Nə qədər kütləni yedirtmək üçün
 gücü var başçının – dayağı da var.
 Antipatrın özü nəylə ucaldı? –
 pulla, dostluq ilə tapdı intişar.
 Onun oğlu İrod qızıl xərcləyib
 Yəhudud taxtını almadımı bəs
 (vərəsə olduğun taxtı deyirəm)?
 Əgər bu gün ona etsəydin həvəs,
 Var-dövlət yiğardın. Bu, çətin deyil.
 Dinlə bu sərvətlər hökmədarını,
 kimə lütf edirəm mən öz varımı,
 o da zəngin olur. Müdriklik, şərəf
 yalnız var üstündən gətirir görəv”.

Yenə də səbirlə söylədi İsa:
 “İlahi Üçlüyün izni olmasa,
 nə var yiğmaq olar, nə də saxlamaq.
 Qoy qədim şahlıqlar yadına düşsün:
 Bütün yüksələnlər devrilincə, bax,
 məgər dönmədimi faniyə bütün?
 Ağlı, ləyaqəti olanlar isə
 fanidən var olub bir gün qalxdılar.
 Yəhudud taxtında olanlar ki var –
 İyevfay, Hedeon və o çobandan
 törəyən o şahlar, o hökmədarlar,
 qeyb edib taxt-tacı yenə tapacaq –
 bu dəfə əbədi olacaq bu iş.
 Fabritsi, Kurtsini, Requl, Kvinti –
 Bütpərəst qövm içrə bu adlar geniş
 şöhrət tapmayıbmı özünə indi?
 Ehtiram edirəm o kişilərə –
 Bəxşış almadılar şahlardan heç vaxt.
 Ehtiyac içində ömür sürdülər,
 Tarixə igidlilik yazdırılar ancaq.
 Bənzər kasıbığın özü bəs Mənə



ışarə deyilmi böyük işlərə?
Var-dövlət? Səfehlər qayğısıdır o –
aqlı adamlara dəxli yox zərrə.
Elə sərvətə də, elə tacə da
eyni cür nifrətlə yanaşırıam Mən.
Qızıl da, taxt-tac da bir işgəncədir,
odur hərisləri bəlaya görən.
Səltənət sahibi olduğu üçün
Şah çəkər qıynındə xalqın yükünü;
eyni etibarla bölüşməlidir
o həm ağır günü, həm də xoş günü.
Kim ki öz üstündə hakimdir özü,
kim ki cilovlayır nəfsi, qorxunu;
ikiqat şahlıq layiqdir, demək,
hər cür uğur özü tapacaq onu.
Geniş ölkələrdə dönük kütłənin
Taxtına oturan hər ugursuz şah,
qəlbində yoxdursa təbəəsının –
özü bir kələdir – ona nə pənah?
Amma hansı xalq ki Haqq deyən yolla
yol gedir Xilaskar təlimi altda;
Yetişir idraka o pak üsulla,
Şahlıq taleyi var o xoş büssatdal –
Həm də ki Tannının ehtiramı var;
Elə o ehtiram, o saygıyla da
İnsanın qəlbini ram etmək olar.
Yoxsa tək bir canla şahlıq etmək də
bezdirər hökmədar deyilən kəsi.
Tacla vidalaşmaq ona yetməkdən
daha şərəflidir yüz yol kəsəsi.
Sərvətsə – fanidir; deyirsən onsuz
Hökmdar olmağa tapılmaz açar?
Hökmdarlıq nədir? Əsir olmaqdır –
əsirlilikdən yalnız ağıllı qaçar...”

ÜÇUNCÜ KİTAB

Dinlədikcə Onu donmuşdu Məlun,
götür-qoy edirdi, sanki, durumu.
Bilmirdi nə desin, nə iş görsün ki,
bir daha olmasın başqa sorunu.
Bilirdi sübutu xeyli zəifdir,
heç də cəlbedici deyil üsulu.
Odur ki banşıq yaratsın deyə
İblis dilə basdı tez üzüsulu:

“Görürəm çox şeyi gözəl bilirsən,
Sözünlə əməlin düz tutub yolu.
Sözlərin könlünün bir carçısıdır,
Könlün haqq mülküdür – müdriklik dolu.
Xalqlara, şahlara bu dediklərin
ibrət olaydı kaş, bir görk olaydı.
Urimi, Tummimi göyə qaldıran,
qucan Aaronu yada salaydın –
Haqq deyən sözləri bir-bir deyərək...
məsum olaydın kaş Sən də onuntək.
Silah qurşasayıdin sərkərdə kimi,
Girsəyдин lap savaş meydanına Sən,
duruş gətirməzdi dünyalar heç vaxt
Sənin qoşununa, gərək biləsən.
Bu vəhşi səhrada dolaşmağınla
Tanrisal qüdrəti gizlətmək niyə?
Olmazmı iş görüb Sən şöhrətə çat,
aləmlər də görsün səndən hədiyyə?
Sərvətdən, qazancdan üz çevirməklə
nifrət edirsənsə taxt-taca əgər,
ancaq bu haqq ilə o pak ruhların
bir canda coşqusu əks ola bilər.
Sən öz əməlinlə yetkinsən hədsiz,



Dərrakən alidir, ruhun sərhədsiz.
Makedoniyalı Filippin oğlu,
Kırın taxt-tacına sahib olanda
və bütün Astya sırlı-soraqlı
onun ayağının altda qalandı –
Səndən balacaydı. Karfagenə də
İgid Ssiplon qalib gələndə –
balacaydı Səndən. Mitrldatı da
Pompey məglub edib zəfər çalandı
Səndən balacaydı, kiçikdi onda.
Ağilsa yetişir püxtələşəndə,
Şöhrət yanğısına tükənmir – artır.
Dahi Sezarin da yaşam öməyi
çox şeylər söyləyir – bir ibrat vardır
yaşadıqca artan şöhrət eşqində.
O dünya şöhrəti cahangır həm də
şərəfsiz bir ömrü artıq bilirdi –
uzun yaşadıqca kədərlənirdi...
Bir sözə... Sən hələ gedikməmisən”.

Xilaskar sakitcə söylədi ki: “Sən,
əvvəlcə taxt-taca yetişim deyə
sərvət axtarmağa sövq etdin məni.
Taxt-taca yetməksə şöhrət üçündür,
mənasız şeylərə cəhddir bu yəni.
Şan-şöhrət nədir ki? Qaragluru
yalançı tərifi, yaltaq alqışı.
Gövsəyən heyvana, ya rəlyyətə
edilsəydi bunlar, olardı yaxşı.
Alqışa sanırlar bilmirlər nəyi,
Bilmirlər ki, kimi tərifləyirlər.
Təhqirəlayiq də alır kamını,
tərifəlayiq də. Doğrudur məgər?
Hər rəzzl kimşənin ehtiramına
canayatılmışlımı laylıq görülmək?
Adın dillərindən düşmürsə, onda

etdikləri tərif təhqirdir, demək.
 Xeyirdaşyanlar təhqir olursa,
 bu, bəxttdir, taledir, yazılanlardır.
 Müdrikin gözünə şöhrət görünməz,
 şöhrətin çevrəsi, məkanı dardır.
 O vaxt çatarsan ki, əsl şöhrətə
 Rəbb öz nəzərini yönəldər Yerə,
 Baxıb alqışlayar möminliyini,
 Səndən xəbər verər O, mələklərə.
 Göylərdə, Yerlərdə bir zaman eynən
 İov da çatmışdı şərəfə böylə.
 İndi yadına sal və utan, bari! –
 “Sən köləm İovu gördünmü? Söylə!..”
 soranda Uca Rəbb hələ o zaman
 Axmağa ehtiram, alçağa şöhrət
 verən adamların içində İov
 heç də tanınmırkı, məlumdur, əlbət.
 Bu da yalandı ki, hər bir hərb edən
 tərifəlayiqdir, guya, necə var.
 Xalqlar qırılırsa hardasa hərbdən,
 şəhərlər batırsa – haqq etmək olar?
 Öldürmək, talamaq, yaxmaq, qul etmək –
 özgə tayfaları sürüüb aparmaq;
 azad yaşamağa daha layiqi
 nalayıqcəsinə ondan qoparmaq –
 Budur qəhrəmanlıq! Ya elə deyil?
 Tökdüyü qanla da eləmir aram,
 Sonda bir elan da eləyir hələ:
 Mənə məbəd verin! Mən xilaskaram!
 Rüsvayçı bir ölüm gələrək onu
 bir qatıl əliylə haqlayanacan;
 bütün ayıbları faş olub qəfil
 üstünü çirkablar bağlayanacan –
 atası Yupiter, ya da Mars olur!
 Ağilli kəslərə bu bir dərs olur!
 Xeyir gizlənibse şöhrət içində,



zühur etməməkçün özgə biçimdə
haqqə və banşa bürünməlidir;
Yalnız sadəlikdə və həllimlikdə
Üzə çıxmmalıdır, görünməlidir.
Bir daha Mən sənə xatırladıram,
Unutma ki sənin təqiblərinə
İov müqəddəs bir səbirlə dözdü
və yetdi şöhrətin layiq yerinə.
Sokrat (onun qədər kim vardi şanlı?)
Haqqı təlqin edib, gəl bunun üçün
ölüm tapmadımı yalana görə?
Etdiyi daha çox məlumdur bu gün
cəngavər fərraşa, hərbçi əsgərə.
Nəyə gərəkdir bəs həmin şan-şərəf,
ondan ötrü belə əzab çəkəsən?
Şöhrət yollarında tarixdə axı
axırda nə qalıb əzabçı kəsə?..
Çapılıb-talanmış İtallyani
Ssiplon qurtardı karfagenlərdən;
şərəfə ığidlık yüksəldi burda –
insan yox. Bilənlər bilir ki, həmin
istəkiə qurulmur bu iş axırda.
Mən də axtarımımı fani şöhrəti?
Bir haldə ki Məni göndərən Ata
hardan gəldiyimi bildirib qəti,
bundan böyük şəraf yoxdur dünyada”.
Dindi Xəyanətkar dodağı altda:
“Yadsan bu barədə Ulu Atana,
“Boş şeydir şan-şərəf” dediyin səhvdir.
Hər şeyi şöhrətçün yaradıbdır O –
olan itətlər Ona şərəfdır.
Mələk himnləri Göylərdə zəif
Yerdən mədh umur O – belkə, bu sırdır?
Kim ki mədh eləyir – fərqli yox Ona:
müdrik də, yaxşı da, yaman da birlər.
O ki qurban deyil, tərif acidir,

hamı, hamı Ona mədh söyləyir:
 Qədim ellinlər də, yəhudilər də,
 elə barbarlar da: O Haqdır! – deyir.
 Hətta bizlərə də – düşmənlərə də,
 tərif etməyəndə göndərir hədə”.

Xilaskar şəst ilə səsləndi bu an:
 “Hər şeyi düz deyək! Axi Uca Haqq
 bütün canlılara ünsiyyət verib;
 sənəcə, bundan ötrü O, nə umacaq? –
 Axi var olanlar o ünsiyyətlə
 bildirə bilirlər iradəsini.
 Tanrı bundan ötrü tək xoş söz umur,
 yəni təltiflərin ən sadəsini.
 Təşəkkürdən başqa, tərifdən özgə
 Nəyələ vermək olar Rəbbin haqqını?
 Kim ki naşükürdür, nankordur kim ki,
 nilfrinlə, söyüşlə, guya, haqq qanır,
 Yaxşılığa görə nə gəldi deyir,
 Vicdansızcasına bədəl ödəyir.
 Əgər başdan-başa batıbsa küfrə,
 insanı sarıbsa iyrienc bir çevre,
 Əgər dəxli yoxsa şərəfə-şana,
 şöhrət özümü can atır insana?
 Bürünüb Rəbbinin bəxşışlərinə,
 dili yalan dolu, imanı sapıq,
 Tanrıının şan-şöhrət haqqına qarşı
 Xəbisi yaxsa da hirs-hikkə, acıq –
 Tanrı yenə həlim, xöşməramlıdır.
 Kim ki Rəbbi üçün haqq məqamlıdır,
 sunur şükrənini başısağlı,
 onunla bölüşür Tanrı haqqını –
 Şərəfi, Xeyiri, Uca İşığı.

Bunları deyincə Rəbbin Övladı
 Narahat olmağa başladı Düşmən.
 Ağır günahları düşdü yadına,



Uzaq keçmişləri andı o, həməri,
Şöhrət arzusuya uçurumlara
necə düşdүйünü o xatırladı;
amma ki vecinə yenə almadı –
Hiyləgər bir gediş elədi yəni:
“Şöhrət barəsində mübahisəni
gəl biz birdəfəlik qoyaq qırğıga.
Onu axtarmaqmı? Yamanlamaqmı? –
Bu işə qərar ver Sən özün daha.
Dünyaya gəlmisən Sən şahlıq üçün,
Sənə haqq olunub Davudun taxtı.
Ana babasıydı Davud atanın –
yolunu gözləyir o taxt nə vaxtdır.
Sənə haqq olunub. Ona görə ki,
Səndə əzm vardır – deyilsən gücsüz.
Döyüşlə əllərdən alınanlan
qaytara bilərsən geri döyüssüz.
Yerin məskun olan hər bir tərəfi
Səndən umur lındı həmlin görəvi.
Varlı Roma xalqı Tiveriyanın
hələ də inləyir əsarətində.
Orda hər canlışın, hər adı sərdar,
Məbədə, Qanuna asıldır həm də:
Əxlaqsız Antlox çox hədyanlaşıb!
Çölü dolaşmaqla, mübarizəsiz,
Gerl qayıdarmı gör heç səltənət.
Makkavey özü də belə deyildi,
Səhraya silahlı getmişdi, əlbət.
Güclü hökmdara qalib gələrək
öz kahin nəslinə qazanmışdı ad.
Davud taxt-tacını almazdan öncə
Modin şəhərini etmişdi azad.
Müqəddəs Borcunu ödəmək üçün
boşuna can atma hökmərligi.
O allı məramlı Yük ilə Coşqu
təsadüf diləyir birçə anlığa.
Təsadüfsə elə Öz əllindədir:

Öz ata yurdunu dikəldərək Sən
 Bütpərəst tayfadan İsraili də
 alaraq biryolluq azad edərsən.
 Sənin gəlişini öncədən deyən,
 Əbədi olacaq sultanlığını
 öncədən söyləyən peyğəmbərlərə
 Bəraət verərsən Qələbə ani.
 Çıxarsan taxtına xoşbəxtcəsinə!
 Nə qədər tez çıxsan, gözəldir yenə!”

Belə cavab verdi ona Xilaskar:
 “Gərəkən hər şeyin öz vaxtı gələr –
 Məqam məsələsi Əhddə yazılıb.
 Əbədi Şahlığım gərəksə əgər –
 Məndən yox – bu, yenə Ondan asılı.
 Öncə taleyimi təyin eləyib
 O, Məni acliqla sınaya bilər.
 Kədərlə, əzabla, işgəncələrlə
 Ömrüm qarşılaşar, üz-üzə gələr.
 Və Rəbbim baxar ki, dözüümüm nədir,
 nədir mətanətim, nədir səbatım.
 Təkcə O bilir ki, zülmə dözənlər,
 məşəqqət çəkənlər bilir həyatı.
 Ən yaxşı şah özü – çalışqan quldur –
 Ədalət deməkdir bu böyük sınaq.
 Bunu lütf eləyib göndərib Mənə,
 Şahlığım öncəsi Özü Uca Haqq.
 Mənim qiyamımsa – sənin sonundur,
 Mənim əzəmətim – sənin süqtun.
 Taxta çıxmağima bəs onda belə
 niyə cəhd edirsən? Nədir umudun?”

Daxilən əzilmiş Hiyləgər dedi:
 “Göylərə dönməyə umudum yoxsa,
 Qoy nə olur-olsun! Əlacım nədir? –
 Umud olmayanda qorxu da itir.



Açı əzabları diləmək özü
onu yaşamaqdan daha acıdır.
Mənse sonuncunu arzulayıram –
Mənim dindiliyimin o əlacıdır.
Mənim son hədəfim, rifahım odur,
o, son limanımdır, pənahım odur.
Günahım – günahdır, taqsınm – taqsır.
İtilham olunub onlar içimdə –
Sən taxta çıxsan da, çıxmasan da lap
Onlara cəza var, son var içimdə.
Bəs Sən səltənətə nur paylayanda,
Ey Banşgətlərən, hara üz tutum?
O müləyim baxış, şəfqətli çöhrə,
heç də mərhəməti, rəhmi unudub
ildinm yağıdırmaş suçuma görə;
Soyudar Atanın qəzəbini də
(Cəhənnəm odudur Onun qəzəbi),
səngidər hırsını, əsəbini də.
Sənin gəlişinsə, yay qızmannda
bulud kölgəsítək arzulanandır.
Əgər görünməmiş bəd vurmuramsa,
Nəyi gözləylirsən? Əsl məqamdır –
Qorx ki gedikəsən haraya sonda.
Axı səndən yaxşı bir hökmən
bu dünya görməyib heç röyasında.
Fikrə qapılaraq xəyalə dalsan –
Vaxtı öldürməkiə neyləyəcəksən?
Hədəf qorxuncdurmu yüksək də olsa?
Axı məlumdur ki, adlamışan Sən
Kamillik deyilən uca zirvəni.
O zirvə bəxş olub, ya fəth etmişən?
Bəs niyə tanımır Yer üzü Səni?
Sən ki yaşamışan səssiz-səmirsiz,
Bir damın altından çıxmadan çölə.
İldə birçə dəfə lap Qallileydən
Yerusəlim sanı getməklə belə,

nə görüb-götürə bilərdin axı?
 Sən imperiyalar cah-calalından
 dünyaya bir kəmənd atmamışan, yox.
 Heç bir səltənətin, heç bir sarayın
 örnək bulağından dadmamışan, yox.
 Böyük igidliyə aparan yollar
 ancaq ordan keçir, biləsən bunu.
 Müdrik təcrübəsiz olanda, hökmən
 utanır, göstərmir kim olduğunu –
 körpə uşaq kimi qorxaq olur lap...
 amma bu suala var axı cavab –
 Səni apararam o saraylara,
 hər şeyə baxarsan, doyar gözlərin.
 Baxarsan o ali təmtəraqlara,
 Hər şey kamalınlə alar öz yerin.
 Səltənət məğzının sırrı və elmi
 sənə hərtərəfli kifayət edər.
 Hökmədarlığında dadına yetər”.

Bu vaxt o qaldırdı Haqq Övladını,
 bir göz qırıpında Göyə dikəldi
 (əlbəttə, Tanrıının iradəsiylə),
 Uca bir təpənin başına gəldi.
 O yerin qızılı ətəklərindən
 keçirdi dünyanın geniş çölləri.
 İki çay axırdı dağlar döşündən –
 biri düz axırdı, qırımdı biri;
 Ayn-aynılıqda axsa da onlar,
 Xərac verirdilər dənizə bırgə.
 Ruzi-bərəkətlə dopdolu idi
 onların qucduğu o gözəl ölkə.
 Dopdolu sünbülli geniş tarlalar,
 hesaba gəlməyən sürünlər vardı.
 Qalası, məbədi, sarayıyla,
 paytaxtı göylərə çatan diyardı.
 Bu diyar o qədər geniş idi ki,



içinə almışdı səhraları da –
həm susuz, həm barsız olanları da.
Belə bir söhbətə başladı İblis:

“Dağların, çöllərin, çökəkliliklərin,
axar çeşmələrin, çəmənliliklərin,
qədilm diyarlarının üstündən keçdił,
gələrək uğurla bura yetişdił.
Araza, Xəzərə gedib dırənən
Gördüyün bu diyar Assuryadır;
sərhədi Şərqdə – Hind, Qərbdəsə Fərat,
Burda hər tarixin öz sırrı yatır.
Cənubda uzanan Fars görfəzidir,
hər yani səhradır, təpədir, koldur.
O da Nineviya – qalası boyu
əgər dövrə vursan, üç günlük yoldur.
Paytaxtı Nin özü hakim olanda
tikmişdi, almışdı qalın hasara.
Sonralar orada şahlıq eləmək
müyəssər olmuşdu Salmanassara.
Onun uğurları İndiyə qədər
Verir İsrailə ağır bir kədər –
nə qədər əslir var əlində onun.
Ora Babilistan adı daşıyır –
orda çoxdilli bir qövm yaşayır.
O da çox qədilmdir, o da uludur:
Davud ocağını, bir də Yəhudü
qəsb edib əsirlər aparan ki var,
Yəni iki dəfə Yerusəlimə
girərək nifrinlər qoparan ki var,
o tikib yenidən tamam bu yurdu.
Amma bir şeyi də yeri var desəm,
o vaxt əsirlikdən, fəlakətli Kir
Persepolu burda, Baktrani orda,
həmlələr edərək azad edibdilr,
əskl səltənətə qaytarıb yəni.

O uca istehkam Ekbatanındı,
 O da Hekatompil – vüqarla durur.
 O – Suza şəhəri, o – Xuaspedi –
 suyundan bir ənbər qoxusu vurur.
 Bu da Nizibisdi – yəni Selevki –
 parfiyalıların və emafların
 Möhtəşəm əl işi – zəhmət və sevgi.
 O – Artaksatadı, o – Ktezifon,
 burdan çox rahatca görünür onlar.
 Orda Antioxun hakimlərini
 qovaraq hökm edir parfiyalılar
 (burda neçə-neçə yüz illər qabaq
 səltənət yaradıb, hakimlik edib
 parfiyalıların ilk çarı Arsak).
 Sən elə vaxtında zühur etmişən,
 Hədəf al, diqqət et, bax o döyüşə:
 Parfiyalı çarı Ktezifonun
 hücumla çox şeyi sanır dəyişə –
 Döyüşdə üzülən skiflər isə
 Əsl fəlakətdi Soqdiyanlara.
 Çar özü yollanıb cəng meydanına –
 O özü köməyə gedib onlara.
 Gör necə bərq vurur dəmir zirehlər,
 orda oxqabılıar, oxlard poladdı.
 Döyüş də, təqib də dəhşət doğurur,
 sanki, bu, cəng deyil – qorxunc inaddir.
 Düzbucaq şəkilli, haça şəkilli,
 aypara şəkilli hər gedən cərgə
 bir bax, necə şəstlə yürüyür cəngə”.
 Xilaskar gördü ki, saysız qoşunlar
 çıxaraq şəhərin darvazasından
 döyüş meydanına üz tutur bu an.
 Gedir süvarilər oxlu, kamanlı,
 cəngi bürüyübdür bir çığır-bağır.
 Biri at oynadıb girir döyüşə,
 biri utanmadan aradan çıxır.



Gördü Midiyaya, Adiabena
yaxın qonşu olan Atropatandan
Valsar İlmanının qərar tutduğu
cənubda yerləşən Suzlanacan,
Marqindən Hırkanın qayalıqları,
qorxunc İberiya dərəsinəcən –
hər yerdən gəlmışdı seçmə oğullar,
döyüşlər görmüşdü hərəsi neçə.
Gördü cəng yerinə göydən, elə bil,
oxların bir leysan yağışı yağır.
Silah parlıtısın qan söndürdü,
qalmışdı torpaqda hər yenik yağı.
Neçə döyük fili, cəng arabası,
girirdi qovğaya toz qopararaq;
körpülər sınınca, yenilərini
salırdı ustalar tağlar quraraq.
Döyük sursatıyla yüklənib gedən
dəvələr, qatırlar tezçə ötürdü –
balta-təbərziniə, nizə-qılıncı
yük tutmuş karvanlar gözdən itirdi.
Bir vaxt Albarakkı mühəsirəyə
almaq istədiliy o qorxunc anda,
belə ordugaha bunca qoşunu
cəmləyə bilməzdi heç Aqrikan da.
Çapqın Qallafron həmin şəhərdə
Aqrikanın qızı Anjelikani
gizlətmışdı deyə, həm də ki bir də
neçə cəngavərl və pəhləvanı
əsir götürdü. Dahi sərkərdə
o vaxt o bütərəst – yəni Aqrikan
böyük bir ordugah qurmuşdu, gürman.
Baş Düşmən üz tutdu Rəbb Övladına:

“Özün bax əxz elə. Bu yerdə, yəni
azdırmaq məqsədim yoxdur heç Sənl.
Orda, o gördүyün fəlakətlərdən

xilas eləyirəm bil ki, Səni mən.
 Bura gətirmişəm tək ona görə
 şahid ol bu geniş görüntülərə.
 Qoy Sənə Peyğəmbər, ya da ki Mələk,
 şahlığın haqqında yetirsin xəbər.
 Davud şahlığına bənzəməsin o,
 yoxsa zərər üstdən taparsan zərər.
 Öncəgörünənlər haqq olmaq üçün
 vasitə gərəkdir bu üzdən Sənə –
 Bu iş vasitəsiz boş cəhddir bütün.
 Deyək ki, “hə” dedi samirəlilər,
 verdi razılığın yəhudilər də –
 və çıxdın taxtına bir gün Davudun;
 gücün çatacaqmı onda bu yerdə
 durasan Sən iki od arasında? –
 Parfiya Romayla düşmənkən yəni,
 necə hökmədarlıq edərsən onda?
 Onlardan birini zərərsizləşdir! –
 Məsləhətim budur: Sən gəl zərbəni
 parfiyalılara öncə ilişdir –
 onların uzaqda deyil məskəni.
 Əl atsan mən deyən bu sərt üsula
 Roma qılıncından qorxmadan əsla,
 elə Hirkanın da, Antiqonun da
 qəfildən üstünü alıb bu ara,
 sarsıcı zərbə vurmaq gərəkdir
 əldə etdikləri azadlıqlara.
 Onlar yatırılsa, inan ki, o dəm
 hazırlam bir az da qısqanlıq edəm.
 Özün seç – ya fəth, ya da ittifaq,
 Yoxsa üzəcəkdir Səni bu nifaq.
 Davud davamçısı, yadında saxla,
 vahid bir üsula əl atsan əgər,
 taxt-tacın əbədi var olacaqdır.
 Yoxsa, inan, başın bəlalar çəkər.
 On nəsil oyankı qardaşlarını –



midiyalılara bir vaxt Qaborda
qulun nə olduğun anladanlan
azad etməlisən indi Sən orda;
Orda İakovun on oğlu qalib,
iki oğlu qalib İosifin də.
Bir vaxt İsrall də Musayla bu cür
qurtulub Misirdən günün birində.
Qurtara bilərsən Sən də onları,
ırsı qaytararsan əzabkeşlərə.
Bax yalnız o zamanı çıxaraq taxta
hökəm edə bilərsən Sən də bu yerə –
Nifrətlə Romanı lənətləyərək
Şahlıq eləyərsən bu səltənətə
Misirdən başlamış ta Fərata tək”.

Xiaskar çox soyuq dindi bu vədə:
“Savaşlar boş yerə almışdır gücү,
Çoxluca boşuna qan tökmüş insan.
Şüuru bir anda dəyişmək üçün
gərəkməl bu qədər canlar alasan?
Sən Mənə çox şeylər göstərdin burda,
əyani, qlyabi dedin o ki var.
Döyüşlər, qovşalar, döstlər, düşmənlər... –
Mənə yox – dünyaya alddır bunlar.
Deyirsən, vasitə tapım özümə? –
Əxz etmək olarmı heç sən deyəni.
Bütün ayıblara öncəgörümlə,
Sənəcə, don geydiirmək haqdırmı yəni?
Təkrar eləyirəm: Mənim məqamım
hələ yetişməyib, saxla yadında
(son anın olacaq həmin an sənin).
Bir göz qırıpında borcumu onda
ödəyib yerinə yetirəcəyəm.
Yəni bu məkrili məsləhətlərə
Mənim ehtiyacım yoxdur, bilsən –
İtirmə vaxtını heç hədər yerə.

Döyüş haqqını da rədd eləyirəm –
 bütün insanlığın bələsi odur.
 Bəşərin gücünə aid deyil o,
 döyüş – zəifliyin bir girovudur.
 On nəsil oyankı qardaşlanmı
 xilas edəcəyəm. Əgər doğrudan
 gərəksə çıxmağım Davud taxtına
 əlimdə şahlığın qızıl əsası,
 israillilərin əgər baxtına
 doğmaq gərəkirsə – doğulacağam.
 Guya, canın yanır bu işdə Mənə?
 Sən ki cəhd göstərib həm İsraili,
 Davudun özünü, həm səltənəti
 yolundan etmişən bir zaman qəti –
 üç günə yetmiş min insan məhv olub,
 yoxsa unutmusan o məşəqqəti?
 İsrailə kömək etdiyin kimi,
 Mənə də yardımın elə olacaq.
 Həmin əsirlərdən törəyən nəsil
 Küfrüsə özləri qazanıbancaq –
 Hamısı çevirib üzünü Haqdan.
 Misirin qondarma tanrılarına,
 Vaala, Astarta tapınıb onlar.
 Cisimsiz bütlərdən nə əxz etdiilər
 Zirzibil önündə yaltaqlananlar?
 Onlar barışmışdı qul olmaq ilə,
 Unutmuşdular da Uca Atanı.
 Dünyadan tövbəsiz köç edirdilər,
 təkrar eləyirdi həmin xətanı
 qoyub getdikləri nəsil təzədən.
 Birçə sūnnət haqda olan qanuna
 əməl eləməklə bu nəsil, sanki,
 xoşgörü duyurdu həm də ki Ona.
 Olmazdımı, görən, babalarından
 miras qalmış olan məğrur keçmişə
 qayida bilsinlər – Danın, Vefilin



cansız bütlərinə heç pərəstişə
ehtiyac olmadan etsinlər bunu?
Yox, qoy düşmənlərin məngənəsində
qalsınlar dostlan bütxanalann.
İbrahim eşqinə bir gün Rəbb özü
cəhalət oduna can yaxanlan
qaytaracaq yurda – tövbəli, təmiz.
O zaman onlann qarşılınnnda,
sanki, ayrılaçaq o iki dəniz –
(Qırmızı dənizlə İordan yəni)
iki bölünəcək Assur axını.
Həsrəti çəkilən o Torpaqlara
Bir vaxt babalan necə sığınib,
gəlib sığınacaq onlar da elə.
Bax onda dağilar gözlərdən, yəqin,
cəhalət adlanan o fani yuxu.
İlahi Qədəri tapşırıram onda,
yetişər onlara Rəbblin Buyruğu”.
Bu dartsımanı da burdaca həmən
şərəfsizcəsinə uduzdu Düşmən.

DÖRDÜNCÜ KİTAB

Düçəri olduğu uğursuzluğ'a
lənət yağırsa da Hiyətər Məlun,
özü də bilmədən hər nə danışsa,
üstü açılırdı, olurdu məlum.
Ölürdü içində umudlar bir-bir,
Həvvəni yolundan azdırıran dili
görürdü bu yerdə karına gəlmir –
görürdü heç yana yetişmir əlli.
Yəni qiyaslamaq olardımı heç
Həvvayla bu boyda Güc Sahibini?
Ölçüb-bılcməmləşdi İblis heç nəyi,
Sözsüz, məglub idi bu üzdən yəni.

Kələkdə misilsiz olan birisi
rūsvay durumdaydı müdrik önündə.
Davam eləyirdi di gəl ki hırsı
hər dəfə bir fitnə, fəsad yönündə.
Şirədən, şəkərdən qovulan milçək
məgər heç o yerdən ayrıla bilir?
Qovduqca arzusu qalır gözündə,
qayıdır, yenidən bir də təpilir.
Amma ovulunca burnu İblisin
düşündü: susmaqda, bəlkə, xeyir var.
Susdu – barışmadı içində ancaq,
bilmədi dözümü haracan çatar.
Tezliklə göstərib Qərb yamacını,
Başqa bir tərəfə çəkdi diqqəti.
Xilaskar gördü ki, bu bir ölkədir,
eniylə uzunu bilinmir qəti.
Cənubda təpəli aşırımları,
Şimalda divartək dağları vardi –
Ordakı bağ-bağat, həm də adamlar
hər cür soyuqlardan xilas tapardı.
İkiyə bölürdü bir çay ölkəni;
hər iki sahili boyunca çayın
şəhər salınmışdı yeddi təpədə,
vardı məbədləri, qəsri, sarayı.
Orda sütunları bol tikintilər,
heykəllər, hovuzlar, hamamlar vardi
Orda teatrlar, zəfər taşları,
evlərin hər yanı bağ-bağçaları.
Dağların üstündən ovuc içitək
hər şey görünürdü aydın və qəşəng.
Sanki, rəsədxana durbini ilə
zühur eləyirdi misilsiz gerçək.
Bu zaman sükutu pozdu Hiyləgər:

“Bütün yer üzünə hökmü yeriyən
Məşhur Romadır o gördüyüն şəhər.



Xeyli qəniməti, sərvəti vardır,
məhz ona məxsusdur məşhur zəfərlər.
Bax o hər saraydan ucada duran
Tarpey Qayasında Kapitoldür.
O da Palatindır – qeysər sarayı,
sankı, saraylann həmallıdır.
Məşhur ustalann gözəl əl işi,
Sənətin həm üzü, həm səsidi o.
Meydani, küçəsi, qüllələrityə,
sankı, gözəlliyyin günbəzidir o.
Yanındakılarsa məbəd deyil, yox,
Patrisiyalılar tıkən evlərdir;
o məmər sütunlu, tağlı binalar,
diqqəti özünə çəkən evlərdir.
Oyma işlənidir qızıl əllərin
Sidr qapılarda sümük bəzəklər.
Yaxşı bax şəhərin darvazasına,
Orda diqqətini canlanma çəkər.
Bax o tələsənlər canlışınlardır,
Fəxri cangıldənlər, şah qulamları;
keçir legionlar, keçir koqortlar,
Səfirlər olacaq o qalanları –
Apply və Emili yollannda, bax,
təntənəylə keçir keçənlər ancaq;
Onlar Meroenin, ya Siyananın,
Bokxun şah olduğu Mavnn səfiri;
Biri Parfiyadan (bir diqqət elə!),
gözəl Hindistandan gəlib o biri.
Biri təmtəraqlı Xerson elçisi,
Elçi yollayıbdır həm də Taproban.
Burda hər kim keçir, hər kim adlayır –
çəkilib üzünə ipəkdən türban.
Qalliydən, Germandan və Albiondan,
Skifdən, Sarmatdan yol gələn kəslər –
Dunaydan Pontacan olan ellərdən
bac-xərac gətirən o bütperəstlər,

bir daha göstərir nədir bu ölkə.
 Sən isə bu azman qüvvəni görüb
 Parfiyalılara üz tutdun, bəlkə.
 Bu iki dövlətdən başqa dünyada
 hər yanda barbarlar məskunlaşıbdır.
 Onların şahları burda tapılmaz,
 Onlara baş qoşan daim çəşibdir.
 Romadan başla Sən, yaxşısı budur,
 Qeysər də qocalıb – taxtı laxlayar,
 özü də bir şəhvət düşkündür o.
 Kapreyi Romadan üstün saxlayan –
 Yəni ki Kampani sahillərində
 əlçatmaz adaya könül bağlayan,
 övladsız, xələfsiz, vecsizdir yəni.
 O, azman Romanın idarəsini
 veribdir öz qəddar adamlarına –
 odur ki xalq nifrət eləyir ona.
 Şah kimi vergili olduğun üçün
 Sən rahat alarsan ələ Romanı.
 Sonra səltənəti təmizləyərsən –
 fahişəxanadır onun dörd yanı.
 İstəsən, bu işdə edərəm kömək,
 alıb səltənəti verərəm Sənə.
 Cəhd elə, fəth elə bütün dünyani,
 Cəhd elə o uca təmtəraqlara.
 Yoxsa yetişməzsən peygəmbərlərin
 Səninçün dediyi həmin haqlara.
 Yəni ki lap taxta çıxsan da əgər,
 inanma şahlığın çox uzun çəkər”.

Halını pozmadan dedi Xilaskar:
 “Sənin göstərdiyin parlaq olanlar
 nizədir, qılıncdır – göz qamaşdır;
 görünən gerçəkdir – göz öündədir –
 nə gözü, nə də ki ağılı çasdırır.
 Gərək danışaydin romalıların



necə qarınqulu olduğunu;
Gərək göstərəydiñ bülbül dilini
yeyləb kef eləyən hər bir hanını.
Kritin, Xlossun, Setin, Falerin
şərabı içilən büssür badələr,
badələr üstünün qızıl bəzəyi,
inci haşiyəsi... gərək bir qədər
onlardan danışıb təsvir edəydiñ.
Uzaqlı-yaxınlı elçilərinse
yaltaqlıqla dolu təriflərinə
bunca lütf etməyin düşmür yerinə.
Həm də o əcaib qeyşər barədə
deyirsən: bəs onu hər hansı vədə
asanca devirib məhv etmək olar;
Mən onu çıxarsam vəhşi biçimdən,
o cini-şeytanı qovsam içindən,
insana çevirsəm – bəs onda necə?
Hələlik o xalqa Mən cəza üçün,
nə də xilas üçün göndərilmişəm.
Yerində çəkirlər cəzalarını,
Qələbə çalınca qurşanıb eyşə,
unudub haqq dolu düz hallanni,
ədalət hissini qoyub qırığa,
həmişə xalqlan boyunduruga
salaraq soymağa başlayanlara;
Vəhşiyələ insanı cəngə buraxıb
qandan zövq almağı xoşlayanlara,
Qoy öz vicdanlan qursun məhkəmə!
Hər gün zəifləyir cah-calal içə,
Hər gün yeni tamah sanır Romanı.
O alçaq qeyşəri yixmaqdan ötrü
tapılmaz o yurdun bir qəhrəmanı –
çünkü öz içindən kölə kəslənin
heç vaxt haqq yolunda çıxmaz səsləri.
Mənimse şahlığım bir ağac kimi
dünyani qanadı altına alar;

Ya durar qayatək – bütün şahlıqlar
 çırpılaraq ona bir-bir puç olar
 və sonu görünməz Səltənətimin.
 Onlarasa əlac tapılar ancaq;
 Nə sənə bu haqda bilmək gərəkdir,
 Nə Mənə söz açıb burda danışmaq”.
 İblis utanmadan cavab söylədi:
 “Mənim xidmətimin dəyəri yoxdur –
 rahat qəbul olur – tez rədd edilir.
 Heç nə sərf eləmir ciddi olana
 təkcə həzz deyilsə – üstdən ötülür.
 Mən də öz işimə qiymət qoyanam,
 Havayı deyil heç etdiyim xidmət.
 Sənin bir andaca açdım gözünü,
 Yerlər Şahlığına yetişdin. Son hədd
 hələ bu deyil, yox. Verərəm Sənə
 hər nə verilibsə mənə bir zaman.
 Gözəl hədiyyədir! Bir şərtlə ancaq
 Diz çök də önumdə elə bax bu an:
 “Uca hökmədəm budur”, – söylə Sən.
 Asan olmalıdır bunları demək,
 O boyda bəxşisin yerinə heç də
 böyük bir şey deyil bunu istəmək”.

Nifrətlə dilləndi Uca Xilaskar:
 “Belə iyrənc küfrü təklif edib sən
 Boş-boş və mənasız bir laf edirsən.
 Mənsə səbir edirəm. Uca Haqq nə vaxt
 əmrini göndərsə – əməl olacaq.
 Əhddə bildirilir: “Yalnız Rəbbini
 Rəbbintək qəbul et və iman gətir”.
 Sən Tanrı Oğluna “diz çök” deyirsən,
 özün bilirsənmi bu cəhdin nədir?
 Önündə diz çökmək səntək rəzili?
 Sənin haqqınmı var, guya ki, Yerdə?
 Ədəmə xaincə girmək haqq deyil,



Bir tulapayıdır verilənlər də...
Hər nə qiyib sənə, Uca Rəbb qiyib,
Odur ki sən Ona lütf etməlisən!
Çoxdan itirmisən həyanı, amma
qorxu hissini qeyb etmisən sən.
Belə olmasaydı, Mənim olanı
təklif eləməzdin Mənim Özürmə.
Rəbbin Övladını arsiccasına
çağırmazdin heç vaxt rəzill təziməl
Sən Uca Tannın lənətlədiyi
Şərin Bünövrəsi deyilsənmə bas?..
Sən Tann deyilsən – Şər padşahisan,
İtil gözlərimdən, İblis adlı kəs!”
Sanki, bu sözlərdən səksəndi Düşmən:
“Təhqir etmə belə, ey Haqqın Oğlu.
Bütün mələklər də insanlar kimi
Haqqın Övladıdır – bir Ona bağlı.
Yalnız əmin olmaq istəyirəm mən,
görüm Sən onlardan üstünsənmə?
Yəni ki Havanın, Odun, Torpağın,
Suyun sahibləri üstünmü? Sənmə?
Əgər gəlişinlə məhv olacamsa,
bilmək yanğısı var, Kimsən Sən axı?
Səni şlimikdirildim – zərər dəydilmi? –
məncə, şəraf verdim. Rüsvay olmağ
boynuma alıram – bu, utanc verər.
Haqq etmərəm daha puç şahlıqlan –
Özün götürərsən istəsən əgər.
Amma bir şübhəm var, Sən təbiətcə
yadsan Yer üzünüñ varlıqlanna.
Sənin sevdiyin şey düşüncələrdir,
müdrik qərarlardır – bağlısan ona.
Hələ körpə iken ana gözündən
qaçıb qapılmışdırın yalqız Məbədə.
Musa kürsüsündə haqlamışdilar
axtaran adamlar Səni o vədə.

Öyrənmək yerinə Sən öyrədirdin
 orda neçə-neçə sıvanmışları.
 Yenə ümidiñi üzməzsən, yəqin,
 Səni Haqq bilərək inanmışları!
 Yayarsan dünyaya idrak nurunu,
 Bütün dünyalar fəth eləyərək;
 İdrakin həddini, məncə, nə Musa,
 nə də ki Peyğəmbər qoyubdur gərək.
 Sənin bu heyvətli fikirlərindən,
 bil ki, bütürəstlər az bilmir heç də.
 Təbiət nuruya əxz edir onlar,
 Onlarla söz-sovun bir xeyli vədə
 çəkəcək. Bilirəm, Səndə coşqu var –
 elminlə onları yenmək coşqusu.
 Sən onları öyrən, onlar da Səni,
 Başqa yolu yoxdur, məncə, doğrusu.
 De, necə başqa cür təkzib edərsən
 Onların o fani təlqinlərini?
 Cahil aynasında ölümən özgə
 heç nə gözə dəyməz – sirdir bu yəni?
 Hələ enməmişik dağlardan Qərbə,
 amma ki yetişər uzatsan əlin.
 Gördüyün Egeydir. Afina isə
 necə də bəzəyir onun sahilin!
 O, gözbəbəyidir Yunanistanın,
 bütün analannın bəlağətidir.
 Orda çox ağıllı kəslər doğulub,
 onların təlqini, yolu qətidir.
 O da Akademin bağça-bağıdır,
 Bir vaxt elm öyrədib Platon orda.
 Bütün yay uzunu Attik quşları
 oxuyur qoynunda gündüz-günorta.
 O da çiçəkləmiş Himmeldir, bir bax,
 hər cürə arını cəlb eləyər o.
 İllis böcəyi də can atar ona,
 alimin ağlını silkələyər o.



Fəxri məktəblərdən görünən ki var,
Bax, fateh İsgəndər dərs alıb onda.
O da mənzərəli Stoeydir, bax,
Bax o da Likeydir qonşuluğunda.
Zərif nəğmələri incə tellərin,
kövrək şeirlərin şah misraları,
Homerin – yənl kor Melezigenin
qətbləri titrədən söz sıraları;
Feblin özünükü eları etdiyi
müdrikliklə dolu kəlamlar yənl
orda o fədə ustalarının
əzablı hissələri saracaq Səni.
Bax o yazılıarda Artakserkslərin
taxtını titrətmış xalqın ruhu var –
Qədim istibdadın bəlağət dolu
məşhur nitqlərini oxumaq olar.
Sonra fəlsəfəyə qulaq as bir az,
Sokratın evlidir o işiq yanarı.
Rəmmallar, kahinlər onu sayırı
insanlar içində ən müdrik yunan.
Onun sözlərindən süzülən balı
şağırlar daşıyb aparardılar;
Aristotel, Zenon, Epikür özü
doymazdı heç ondan – həp arardılar.
Əxz elə bunları, ya burda düşün,
ya da evdə bunu dərindən öyrən.
Çunkı hökmədarlıq adında yükün
altına çynini verəsən Sən”.

Xilaskar dilləndi aqılcasına:
“Öncə çox bilikli sayırsan Məni,
Sonra xamlığımı çekirsən önə,
təkzib eləyirsən öz sözlərini.
Mənə nə lazımsa, bilişəm onu;
Kimi verilirsə Haqqın işığı,
ona başqa elm gərək deyildir –

Haqq elmi üçünsə nə qaç, nə işi.
 Qalan elmlərsə cəfəngdi, sözsüz,
 yalandır, yuxudur, qumdan saraydır.
 Bir müdrik söyləyib bax bu sözləri,
 Gör necə doğru söz, düzgün haraydır:
 "Onu bilişəm ki, heç nə bilmirəm!"
 Yalan uydurmağı sevər birisi,
 Başqası hər şeyə şübhəylə baxır.
 Biri də yalxıca rifah istəyir –
 həm də uzun ömür və xoşbəxt axır.
 O filosof isə xeyli məğrurdur,
 güman eləyir ki, ləyaqətlidir;
 o qədər ağıllı şair özünü,
 sanır ki, Tanrıya o nisbətlidir,
 ya da ki artıqdır ondan da hələ.
 Tanrıdan, bəndədən heç bir ehtiyat
 eləmir. Baxır o həqarət ilə;
 guya, əlindədir ölüm və həyat.
 Özünü, Tanrıni bilməyən kəsin
 yol azar, toz basar – yox olar izi...
 İnsanı, dünyani, haqqagəlimi
 bilmədən – saymadan tövbə-yasağı,
 bax o da məhv oldu. Amma ölümün
 rifahdan keçdiyin bilmədi axı.
 Elə onun kimi bir çoxları da
 İddia etdikcə keçir sınırı –
 İnsan şərəflidir – söyləyir onlar –
 Nəinki insanı yaradan Tanrı.
 Qəddar olmasın O gərək, deyirlər,
 Adına Qədər, ya Fələk deyirlər –
 və itir haqq olan, məhv olur umud.
 Nədir o boş yalan, o fərziyyələr –
 susuzu aldadan içiböş bulud –
 beləcə haqq deyən susuz da ölər.
 Coxlu oxumaq da bir bəhrə verməz
 İçində yoxdusa Rəbbin işiği –



Nə qədər oxusan, qaranlıqdasan,
Onun ziyasıdır can yaraşığı.
Əhd mədh Üstədir, Zəbur – müsləh,
Onun ziyasıyla doğulur himn,
Onun rızasıyla qopur müsləh.
Nəğməsi yəhudü arfalannın
Sarıncı zəfərlü Babilli bir vaxt;
yunanlar təqlidə başlamışdır
yaxşı yöndən deyil – pis yöndən ancaq.
Yaxşı olardı ki, tannlannın
günahları haqda oxuyaydilar;
tannları kütə, özləri vəhşι,
başqa nəğmələrə ehtiyacını var.
Əgər silinərsə şisirtmə vəsflər
əxlaqsız üzünün bir kirşanıtək –
Qane edər səni yerdə nə qalsa,
axtaran deyilsən nə boyə, nə rəng.
Əsl zövq Sionun bəstələdiyi
uca himnlərə dəyər verəndir.
Tann və Tannsal qutsal bəndələr
orda doğru-düzgün məqamlı təndir.
Nəğmə Haqdən gəlir, əfsanə – səndən,
əgər nəğməkarın ilk tutuşduğu
lışiq sənməyibsa öz sınaśində,
Haqdən gəlir, demək, düzüb-qoşduğu...
Sən bir ömək kimi o natıqlərin
bəlağətin burda önə sürürdün.
Sarıki, sən onları Haqq elçisindən
daha üstün tutur, önmə verirdin.
Hamiya sirayət edir asanca
Adı danışığı bir peyğəmbərin –
Yunan və Romanın natıqlərindən
sözü sadə olur – sadə və dərin.
Xalqa xoşbəxtliyi necə verməll,
necə qorumalı səltənəti bəs? –
rahat anlaşılır bu, sadə dildə,

bəlağətli dildə qavrana bilməz.
Əsl hökmdar da Əhddən öyrənir
sadə dildə olan təlqini bir-bir”.

Təntiyib qalmışdı İblis xam kimi,
Oxları tükənmış oxatan kimi
bilmirdi neyəsin. Özündən çıxdı:
“Sənin ki nə sərvət, nə taxt-tac, ya da,
nə hərb, nə də sənət marağın yoxdur.
Əcəba, nə işin var bu dünyada?
Sənin yerin elə boş səhralıqdır,
qaytararam Səni oraya yenə.
Amma unutma ki, kömək əlimi
rədd edib, üstəlik, toxundun mənə.
Sən Davud taxtına yiylənməyin
imtina elədin asan yolundan.
Bəs Haqqın buyruğu nə vaxt baş tutar –
yoxsa yetişməyib hələ həmin an?
Bax budur, Göylərdən oxuyuram ki,
Yazır ulduzların tühaf gərdisi:
ağrılar, bəlalar saracaq Səni,
saracaq fələyin qəm dirənişi,
həm də ki əzablı ölüm saracaq...
Sənin hökmdarlıq xəberin də var,
Ruhənmi? Mənənmi? – bilinmirancaq;
Vaxtin, vədəsin də oxumaq olmur, –
haçan başlayacaq, bitəcək haçan;
işıqlı ulduzlar axışır indi,
əsas rəqəmləri görmək çətləndi”.

Sonra o alaraq Rəbb Övladını
yenidən səhryaya gətirib gəldi.
(Onun hökmənlilik məqamınınsa
yetişmədiyiini Hiyləgər bildi.)
Sonra yoxa çıxdı, guya, harasa.
Bu vaxt toran düşdü, çökdü qaranlıq.



Qovuşdu cisimsiz gecəylə gündüz,
İsanı sarmadı bu hal bir anlıq.
Hava soyuyurdu, acliq üzürdü,
fərqinə varmirdi amma heç nəyin.
Altına girdi ki six bir ağacın,
çətir budaqlan olsun köməyi –
qorusunlar onu şəhdən, yağışdan.
Amma ki boş yerə, çünki bax o an
Hiyələgər durmuşdu başının üstə,
dəhşətli bələlər sunurdu Ona.
İldinim çaxaraq od püskürdü,
yer-göy qovuşunca, sankı, hər yana
göydən alov düşdü, səhra yaxıldı.
Başı göye dəyən qoca palidlər
qopub köklərindən yerə yixildi.
Bəs nəylə qorxunu Sən buxovladın,
Ey Uca Tannnın cəsur Övladı?
Səhrənə fəlakət ruhu saranda,
alib dörd yanını, dörd tərəfini
Cəhənnəm ruhanı halay vuranda
Sən təlaş etmədin zərrə də yəni.
Gecə sübhə kimli keçdi beləcə,
Səher ayazıdır Göyün qübbəsi.
Sankı, doğan Sabah çıxmışdı yola,
çlynində boz rəngli zəvvar cübbəsi;
Parlaq üzüyünün gur işığıyla
yerbəyer edirdi, sankı, hər şeyi –
İblis güruhunun çaxnaşdırıldığı
yağışı, küləyi, odu, şimşəyi...
Günəş qızdırındı aramla bu cür
səhra otlannı, ağaclaranni.
Quşlar yoxlayırdı, sankı, astadan
tufandan sonrakı avazlanni.
Oyanan bu şaqraq bir təntənədə
Fitnələr Sultani gəldi çox üzgün.
Ürəyindən idl onun da, sankı,

Açılan bu sabah, doğulan bu gün.
 Elə bil, hiyləsi tükənmiş idi,
 Gəlib yaxınlaşdı o, Xilaskara.
 Bütün canındakı iyrənc hikkəni
 boşaltmaq vaxtidir sandı bu ara.
 İşiqlı yamacla gedirdi İsa,
 six orman da vardı yalın pəsində...
 Bu zaman özünü yetirdi Düşmən
 yenə öz əvvəlki qiyafəsində;
 heç nə olmayıbmış kimi söylədi:

Sabah çox gözəldir! Doğrumu, amma
 Gecə müdhiş idi, ey Haqq Övladı?!
 Yerlərin, Göylərin çat verən səsi
 uzaqda olsam da, məni haqladı.
 Taleyinə ölüm yazınlara
 bax belə tufanlar çox qorxunc gelər.
 Həm də ki Göyü də, Yeri də hərdən
 bu cür təlatümlər sarıb-silkələr;
 İnsanı, ağacı, hər bir canlısı
 O qəfil çulğayan bir Şər səsidir.
 Çox vaxt insanları birdən haqlayan
 ağır bələlərin işarəsidir.
 Sənin o yegana sakın olduğu
 Səhranı da axı sarmışdı tufan.
 Mənim xidmətimi rədd eləyəndə
 Sənə söyləmişdim axı vaxt, zaman
 gözləmir – gərəkdir çıxasan taxta.
 Əgər umudsan ki, Davud taxtını
 Fəth edə bilərsən güvənib baxta,
 Bəs onda nə zaman baş verər bu iş?
 Heç nə yazılmayıb axı bu haqda.
 Alıb öz içində bu sırrı gərdiş –
 Mələklər gətirən həmin soraqda
 Şahlığının vaxtı gizli saxlanıb.
 İstəsən, çözərdin tez bu sorunu,



ıstasən, çıxardin Sən öz taxtına;
Gərəkən zamanı gözləmək niyə –
vaxt ki sərfələydi – yetərdin ona.
Sən nifrat elədin məsləhətimə,
indi özün üçün özün yol ara.
İsrall taxtına çıxanacaq Sən
ürcah olacaqsan çox bəlalara.
Gecə tükürpədən tufanlar yəni
Sənə anladırıdı gələcəyini”.

Bir an ləngilmədən dindi Xilaskar:
“İslanmaqdən başqa hansı cəfani
yetirdi ki mənə axşam tufanı?
İşarət deyildi Haqdan o çovğun,
Sənin fitnən idi pozan havanı.
Mən nifrat edirəm, göz görə-görə
törətdiyin saxta əlamətlərə.
Hər cür əngəllərə baxmayaraq Mən,
ələ alacağam hökmədarlığı –
onda elə cüra davranacaqsan,
guya, sən vermişən mənə çarlığı –
guya, sən Tannsan. Heç yeri yoxdur!
Daha neyləsən də, xeyri yoxdur –
üstü açılıbdır sənin məkrinin.
Çox cəfəng şey üçün çapalayırsan,
özünə qalacaq cəhdin və klinin”.

Elə bil, od aldı İblis bu zaman:
“Davudun nəvəsi, Məryəmin Oğlu, –
bilmirəm Tannın Oğlusan, ya yox,
mən yazılınlara bununla bağlı
gərək nəzər salam – bir bəriyə bax;
Bütün peyğəmberlər Məsih barədə
soraq yetiriblər – bilişəm bunu.
Müjdə verənlərin dediklərinin
Qavrill də deyib düz olduğunu.

İlk Milad gündündə Goyün və Yerin
 nəğmələr ötməsi yadıma gəlir.
 Vifleyem yanında mələk xorunun
 Onu vəsf etməsi gəlir yadıma.
 Körpə çağlarından bu günə qədər
 gözümü çəkmədim üstündən bir an.
 Bir vaxt İordanda xaç törənində
 Ioannın yanına gəldiyin zaman,
 O Göylər Sultani Səni ucadan
 Öz Sevimli Oğlu bəyan edəndə,
 onda fikirləşdim, məqsəd nədir ki,
 Mən də Haqq Oğluyam ləp götürəndə.
 Bütün insanlar da Haqq Övladıdır,
 Sən isə hamidian uca tutuldun.
 O gündən mən Səni qarabaqara
 izləmək eşqiyə işə qatıldım.
 Və burda, səhranın dərinliyində
 bir daha anladım kim olduğunu.
 Ölümgətirənim, düşmənim Sənsən –
 bəxş eləməlisən mənə Sən sonu.
 Qəribə də olsa, mən qabaqcadan
 can atdım öyrənim rəqibim kimdir.
 Ağlı, gücü nədir, bilmək istədim –
 Çünkü rəqib mənim öz rəqibimdir.
 Çox yöndən mən Səni vurdum dışımı,
 Gördüm qaya kimi sərt olduğunu.
 Amma Sən, uzağı, dahi bir kəssən,
 özgə üstünlüyün yoxdur, bil bunu.
 Çünkü var-dövləti, şöhrəti, taxtı
 saymayanlar olub səndən önce də.
 Gərək səni bir də yoxlayım görüm
 bütün dindarlardan artıqsan nədə.
 Nədən Göylər Səni Haqq Oğlu sanır?”

O aldı özüylə elə bu vaxtı
 qaldırdı göylərə Tanrı Oğlunu.



Dağlardan bir xeyli yuxarı qalxdı.
Qəfildən gördülər qədimdən qədim –
Müqəddəs Şəhəri – Yeruşəlimi –
O qızıl günbəzli Uca Məbədi;
Göylər vüqanmı? Yer gözəlimi?
İblis endirərək Tanrı Oğlunu
Qübbənin üstünə gəlib çatanda
Dedi: “Bacarırsan burada dayan,
görüm məhərətin çatarmı onda.
Hər şeydən ucadır Ata məbədi,
Səni qaldırmışam ucalığına –
Yoxsa atılmağa qorxursan, nədir?
Sən Tann Oğlusun axı, bir sina!
Zəburda deyilir: “Rəbb Özü Səni
Tapşınb Mələklər qorusun ancaq.
Səni elə cürə hifz edəcəklər,
ayağın daşa da toxunmayacaq”.

İsa söylədi ki: “Çox lyrənc haldır
Haqq olan bir kəsi sınamaq qəsdən”, –
Dedi və dayandı günbəzin üstə –
İblis sarsılırlaq quruyub qaldı.
Bir vaxt İrassedə Yer oğlu Antey
Heraklə bu cür gırınca cəngə;
məğlub eləyinçə pəhləvan Onu –
O bir də cəng açdı. Gəlinçə təngə
Herakl məhv etdi Yerlər oğlunu.
Bumu ovulsa da neçə yol eynən,
İblis əl çəkmirdi öz inadından.
Amma rüsvay olub düşdü bu dəfə,
sanki, vurulmuşdu o qanadından.
Eynən belə imiş bir vaxt Edipin
müəmməcə çızməyə daldığı o an –
Qorxunc İsləmənya uçurumuna
belə yuxılmışdı Sfinks o zaman –
Öz məkri beləcə yıldızı İblisi,

Düşdü Cəhənnəmə fitnə hərisi.
 Dedi məşvərətə yiğilanlara:
 Ümid etməsinlər daha uğura.
 Mələk güruhları od şımağıyla
 Şığdı ildirim kimi bu zaman.
 Alıb Xilaskarı qanadlar üstə,
 Min cür nəvazışlı apardı ordan.
 Bir çəsmə başında, yaşıllı çəməndə,
 uzaq bir vadidə endi O, yerə.
 Onun şərəfinə açdırılar burda
 naz-nemətlə dolu İlahi süfrə.
 Altı həftə sonra ilk dəfə yedi,
 İtmış qüvvəsinə bir daha çatdı –
 Həyat Çəşməsinin suyundan içdi,
 Həyat Ağacından meyvələr daddı.
 Hiylə üzərində, Düşmən üstündə
 Çaldığı o parlaq Qələbəsini
 İndi Göylər Xoru vəsf eləyirdi,
 yayırıdı hər yerə təntənəsini:

“Atanın Sən İşiq təcəllasısan,
 Uca Səltənətə Nur çıleyirsən.
 Cismin məbədində, Göydən uzaqda
 Haqqı insanlara ərz eləyirsən.
 Ya səhraya qapıl, ya şəhərdə ol –
 Sən Rəbbin Oğlusən, Haqqın Qüruru.
 Dözmədi ilahi həmlələrinə,
 Çökdü o İlk Canı – Ədəm qulduru!
 Sən onu Göylərdən çox-çox qədimdə
 bütün qoşunuyla qovmuşdun bir vaxt.
 İndisə Adəmin intiqamını
 həmin Hiyləgərdən qəti alaraq
 Məkrə, cəzb etməyə qələbə çaldın.
 Həm də Itirilmiş Cənnəti ondan
 Sən bu qələbənlə geriyə aldın.
 Qədim bir düyüni çözdüñ bununla,



O bir də qayıtmaz Ədəmə sarı.
Cələsi, tələsi qırılıb artıq,
çırılıb yoluna qurduğu toru.
Adəmlə qeyb olan Yerlər Cənnəti
Göylər Cənnətlyə yetdi haqqına.
Sənin – Xilaskarın qələbəsiylə
seçkin insan oğlu haqq edər ona.
Heenna İləni, sənsə agah ol,
buludlar içində çox çəkməz hökmün.
Çox da uzaq deyil Tann Oğlunun
ayağı altına düşəcəyin gün.
Bir ölüm xəbərl olmasa da bu,
Sonun müjdəsinin ilk zərbəsidir.
İndi şənlik arzun gözündə qalib.
Çünki Avvadonun qorxunc səsidi,
Darvazan ağızında uğultu salıb.
Sən Tann Oğlundan qorx, daha yetər,
Səni, qoşununu öz gur səsiylə
silahsız-filansız O, tar-mar edər.
Qaçıb donuzlarda gizlənəcəksiz,
Buxovlanacaqsız dilbsizliklərə;
Əzab məqamınız yetişənəcən
Sizl gömməyəcək O, hələ yerə.
Bütün aləmlərin varısı olan
Tannın Oğluna alqışlar olsun!
İblisi susduran, insan nəslini
xillas et, əbədi qoy o var olsun”.

Qalib Xilaskarı vəsf elədilər,
Sonra da ziyafət yetişdi sona.
Yolu göstərdilər, O çıxdı getdi –
Doğma Anasının getdi yanına.

MÜNDƏRİCAT

Tərcüməçidən 5

POEMALAR

İtirilmiş cənnət 12

Qaytarılmış cənnət 428

CON MILTON

SEÇİLMİŞ ƏSƏRLƏRİ



“Şərq-Qərb” Nəşriyyat Evinin məhsuludur.

www.eastwest.az
www.fb.com/eastwest.az

Buraxılışa məsul **RAFİQ KAZIMOV**

Dizayner **KƏRİM MƏHDƏVİ**

Texniki redaktor **GÜLTƏKİN YUSİFOVA**

Texniki direktor **ALLAHVERDİ KƏRİMOV**

Nəşriyyat direktoru **RASİM MÜZƏFFƏRLİ**

Çapçı imzalanmışdır: 10.05.2013. Format 60x88 1/16. Ofset çapı.

Fiziki çap vərəqi 31. Sifariş 13078. Tirağı 1000

“Şərq-Qərb” Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17

Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49



Nəşriyyat Evinin bütün kitablarının toplusu:
<http://www.eastwest.az/az/books/> ünvanda